

MEHDİ HÜSEYN

**SEÇİLMİŞ
ƏSƏRLƏRİ**

ÜÇ CİLDƏ


I CILD

“AVRASIYA PRESS”
BAKİ-2005

*Bu kitab “**Mehdi Hüseyin. Əsərləri. On cilddə. I, VII cildlər**” (Bakı Azərnəşr, 1966, 1976) nəşrləri əsasında tərtib edilib təkrar nəşrə hazırlanmışdır*

Tərtib edəni və
ön sözün müəllifi:

Zivər Hüseynova



XX əsr Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən biri, yazıçı, dramaturq, ədəbiyyat nəzəriyyəcisi Mehdi Hüseyinin bu kitabında ədəbin hekayələri və “Yeraltı çaylar dənizə axır” romanı cəmlənmişdir. Yazıçının hekayələrində yadda qalan insan obrazlarının, təsvir olunan hadisələrin ruhunda öz zamanının izləri açıq-aydın görünməkdədir. “Yeraltı çaylar dənizə axır” romanının qəhrəmanları öz mərdliyinə, iradəsinə, əqidəsinə, böyük amallar uğrunda mübarizə əzminə görə seçilirlər.

ISBN-9952-421-13-1

© “AVRASIYA PRESS”, 2005

Azərbaycan Respublikasının Prezidenti
İLHAM ƏLİYEVİN
**“Azərbaycan dilində latin qrafikası
ilə kütləvi nəşrlərin həyata
keçirilməsi haqqında”**
12 yanvar 2004-cü il tarixli sərəncamı
ilə nəşr olunur və ölkə kitabxanalarına
hədiyyə edilir

ÖN SÖZ

Mehdi Əli oğlu Hüseynov (Mehdi Hüseyin) 1909-cu ildə Qazax rayonunun II Şıxlı kəndində ziyalı ailəsində anadan olmuşdur. 1929-cu ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmiştir. 1938-ci ildə Moskvada Dövlət Kinematoqrafiya İnstitutunun nəzdində akademiya tıplı kinosenarıçılər kursunu bitirmiştir.

Mehdi Hüseyin əlli altı illik ömrünün qırx ilini XX əsr Azərbaycan ədəbiyyatının təşəkkülü və inkişafına həsr etmişdir. O, müxtəlif illərdə Azərbaycan Yaziçılar İttifaqının birinci katibi, Sovet Yaziçılar İttifaqının katibi kimi məsul vəzifələrdə çalışmışdır. Xalq yazıçısı Mehdi Hüseyin keçmiş SSRİ və Azərbaycan Ali Sovetlərinə deputat seçilmişdir. Büyyük yazıçı, dövlət adamı, ictimai-siyasi xadim olan Mehdi Hüseyin xalqımızın çoxəsrlıq ədəbiyyatını və zəngin mədəniyyətini dönyanın bir sıra ölkələrində layiqincə təmsil etmişdir.

Mehdi Hüseyin geniş erudisiyaya, ensiklopedik biliyə, güclü məntiqə, dərin müşahidə qabiliyyətinə malik böyük sənətkar idi. O, bütün varlığı ilə həyat hadisələrinə müdaxilə edən, böyük fikir, arzu və amallar uğrunda mübarizə aparan ehtiraslı, mürəkkəb səciyyəli, yenilməz insan surəti yaratmış mahir sənətkar idi. Yazıçının çoxillik ədəbi yaradıcılığı xalqının tarixi, taleyi və xoş gələcəyi ilə bağlı olmuşdur. Onda Vətən eşqi, vətənpərvərlik duyğuları daha güclü, daha iibrətamızdır. Heç şübhəsiz, kamil nəzəri biliyi, yüksək ziyalılığı ilə sayılan və seçilən Mehdi Hüseyin həmişə ədəbi mübarizələrin mərkəzində dayanmış, məfkurə saflığı uğrunda yalnız nasır kimi deyil, həm də mübariz bir nəzəriyyəçi kimi vuruşan geniş əhatəli sənətkardır. Yazıçının nasır, dramaturq və münəqqid kimi fəaliyyəti, ədəbiyyatımızın problemləri ilə bağlı mühakimələr yürütülməsi həmişə böyük marağā səbəb olmuşdur.

Mehdi Hüseyin yaradıcılığa müxbir yazıları ilə başlamışdır. Bir-birinin ardınca müxtəlif mövzularda bir sıra məqalələr yazmış, çox keçmədən klassik irsə münasibət, yeni insanın təsviri, yeni mövzular aləmi ilə bağlı geniş müzakirələrdə çıxış etmişdir. Bu məqalələrdə uğurlar qazanmaqla yanaşı, müəllif tərəfindən bəzi yanlış mühakimələr də irəli sürülmüşdür.

Mehdi Hüseyin otuzuncu illərdən başlayaraq bir nasır kimi bədii əsərlərə çıxış etmişdir. O, ilk olaraq 1930-cu ildə “Xavər” və “Bahar suları” adlı hekayələrini oxuculara təqdim etmişdir. Mehdi Hüseyin 1931-1937-ci

illerdə daha iri həcmli əsərlər yazmağa başlamış, bu sıradan üç hissədən ibarət olan və Azərbaycanda baş verən vətəndaş müharibəsinə həsr edilmiş, “Daşqın” romanını çap etdirmiş, kollektivləşmə dövründən bəhs edən “Tərlan” romanını yazmışdır.

İxtisasca tarixçi olan Mehdi Hüseyin bədii yaradıcılığında tarixi mövzulara zaman-zaman müraciət etmiş, bir sıra qiymətli əsərlər yazmışdır. Bu baxımdan yazıçının 1940-1941-ci illerdə Azərbaycan şairi Nizami Gəncəvinin həyatından bəhs edən “Nizami” dramı böyük marağaya səbəb olmuşdur. Başqa əsərlərində olduğu kimi, bu dramda da tarixə müasirlik nöqtəyi-nəzərindən yanaşmışdır. Əsərdə Nizaminin Ana Vətənə, onun füsunkar təbiətinə vurğunluğu qələmə alınmışdır.

Mehdi Hüseyin “Nizami” dramından sonra 1943-cü ildə “Odlu qılınc” hekayəsini yazmış, sonra bu mövzunu inkişaf etdirərək Azərbaycan tarixinin mübarizəli səhifələrini özündə əks etdirən “Cavanşir” dramını qələmə almışdır. Yazıçının qarşıya qoyduğu məqsəd Cavanşirin timsalında xalqımızın qəlbində vətənpərvərlik duyğularını alovlandırmaq, onu uğurlara, qələbələrə səsləmək olmuşdur.

Mehdi Hüseyinin heç şübhəsiz, şah əsərlərindən biri 1947-48-ci illerdə yazdığı “Abşeron” romanıdır. Qırxdan çox xarici ölkənin dilinə tərcümə edilmiş bu əsər XIX-XX əsrlərdə Azərbaycan neft sənayesinin inkişafından bəhs edir. “Abşeron” romanı həm bədii, həm siyasi, həm də mənəviyyatca, məzmun və mahiyyətinə görə böyük uğurlar qazanan kamil, bitkin bir əsərdir və ona görə də minlərlə oxucuların hüsn-rəğbətini qazanmışdır.

Mehdi Hüseyin “Abşeron” romanından sonra neftçilərin həyatından bəhs edən “Qara daşlar” romanını oxuculara təqdim etmişdir. Bu roman – gərgin konfliktlər və zəngin xarakterlər romanıdır. Romanda insan təbiətinin bir-birinə zidd olan iki qütbü qarşı-qarşıya dayanmışdır. Mehdi Hüseyin özünə xas olan mahiranə ustalıqla, təbiətin kortəbii qüvvələrilə insanın çarşışmasını, gərgin mübarizə aparmasını, romanın qəhrəmanlarının bir tərəfdən təbiətlə, digər tərəfdən ictimai eybəcərliklərlə barişmaz mövqedə durmasını əks etdirən əsərdə insanların qarşılıqlı əlaqəsi, məhəbbət səhnələri, ailə və məişət məsələləri, onların ictimai həyatlarının tərkib hissəsi kimi tərənnüm edilmişdir.

Mehdi Hüseyin yaradıcılığının son anına qədər müsbət amal və ideya uğrunda vuruşan, ən çətin şəraitdə, gərgin anlarda belə sarsılmayan mərdlik və mətanət rəmzi kimi iradəli, əqidəli insanları əsərlərinə qəhrəman seçmişdir. Onun qəhrəmanları insanların səadəti və xoş gələcəyi uğrunda


özlərini məşələ çevirirlər. Bu baxımdan yazıçının “Alov” pyesi və son romanı olan “Yeraltı çaylar dənizə axır” buna misal ola bilər.

Mehdi Hüseynin “Abşeron”, “Qara daşlar”, “Alov”, “Nizami”, “Səhər”, “Cavanşir”, “Yeraltı çaylar dənizə axır” və başqa əsərləri ədəbiyyatımızın qızıl fonduna daxil olmuşdur.

Mehdi Hüseynin çoxcəhətli yaradıcılığında tənqididə fikir, Azərbaycan ədəbiyyatının inkişafına həsr edilmişdir. Zaman-zaman irəli sürülen və yaradıcılıq münaqışələrlə bağlı olan bu fikirlər həm ədibin yaradıcılığında, həm də Azərbaycan ədəbiyyatında böyük əhəmiyyət kəsb etmişdir. Yazıçının tənqididə də bədii yaradıcılığı kimi həm əhatə etdiyi mövzu, həm də janrları baxımından rəngarəngdir, çoxçalarlıdır. Onun tənqididə əsərləri içərisində ədəbiyyat tarixinə, müasir ədəbi problemlərə, teatr tənqidinə, aktyor sənətinə dair mülahizələrə, dünya ədəbiyyatı haqqında çox qiymətli fikirlərə rast gəlmək olur.

Mehdi Hüseyn Azərbaycan ədəbiyyatı və ictimai fikir tarixində əvəzsiz xidmətlər göstərərək, ümumxalq məhəbbəti qazanmışdır

Zivər Hüseynova



Alekayalar





QAN İNTİQAMI

I

Onun arvadı, sağ tərəfdəki böyük taxtin üstündə oturub, namaz qılan ərinin üzünə baxırdı. Süleyman kişi tez-tez əyilib qalxır, dodaqlarını yavaşcadan qımäßigdib nə isə oxuyurdu...

Bir neçə dəqiqədən sonra namazını qurtardı. Arxalığının döşünü düymələyiб qabağındakı kiçik, bəzəkli xalçanı götürdü.

O, arvadı ilə mühüm bir iş barəsində danışmaq istəyirdi. Bir an düşündü, sonra gözlərini qarının üzünə dikdi, titrək bir səslə:

– Əyo! – dedi. – Bizim oğlan haraya getdi? Bu gün gərək onunla danışaydım, bu qədər uzatmağın nə faydası var?

– Hər gün özünə deyirəm – ciynini çekir, özünüz bilərsiniz deyir.

– Yox, yox! Qızın vaxtı keçir, sən də ki, qocalıb gücdən düşürsən, daha gözləmək əl verərmi? Mən o gün özünə demək istədim; ancaq məni hədələdi. Oğlun yaman açıqlıdır. Eh! Bu günün cavanlarını da dindirmək olmur... – deyə Süleyman kişi əvvəlcə arvadın üzünə, sonra da yerə baxdı.

Bu anda qapı açıldı; gələn Əhməddi. O, əlindəki ağaçı qapının bir bucağına atdı, sol tərəfdəki taxtin üstündə oturdu.

Süleyman kişi onunla açıq danışmağa hazırlaşdı. Əhməd, ata-anası ilə çox pis rəftar edirdi. Ancaq indi onun üzü gülürdü. Bu, qocaların xoşuna gəldi. Onlar sevindilər. Süleyman kişi:

– Oğlum! – dedi, – biz qocalmışıq, bu gün sabah ölüm gedəcəyik... Sən də böyüüb yekə oğlan olubsan, özünün də gözəl-göyçək nişanlın var, gəl sən bu qoca atanın sözünə qulaq as, bu həftə toy tədarükünü görüb səni evləndirək.

Əhməd qızardı. Gülmüsünən dodaqları titrədi, başını aşağı dikib, bir müddət dinməz-söyləməz dayandı, cavab vermədi. Anası da yerindən qımäßigdən.

– Niyə utanırsan? Atana cavab versənə!.. – dedi.

Əhməd başqa dəliqanlılar kimi hazırlı cavab deyildi. O, deməyə bir söz tapmayıб, qarşısındaki iydə çubuğu götürdü, əlində oynatmağa başladı.

Süleyman kişi isə oğlunun cavabını səbirsizliklə gözləyirdi.

Əhməd başını yerdən qaldırmayıb:

– Ata! Mən hələ evlənmək istəmirəm, – dedi.

Qocanın gözləri doldu, dodaqları titrədi, bu cavabdan heç razı qalmadı.

– Oğul! – dedi. – İyirmi bir yaşına çatmışan, bundan sonra evlənməsən daha nə vaxt evlənəcəksən? Biz də bir zaman sənin kimi idik. Sən bizim heç birimizə oxşamırsan. Özün gözəl bilirsən ki, evlənməkdən məqsəd dolanacaq düzəltməkdir. Sən də xalq kimi oğul-uşaq sahibi olmaq istəmirsənmi?

Əhməd gəncliyinin ən böhranlı bir dövrünü keçirirdi. Savadı az olsada, düşüncəsi, fikri o qədər məhdud deyildi. O ata-anasının yanında birdən-birə açıq danışa bilməzdi. O, Süleyman kişinin sözlərini dinləməsə də, hər halda ona yaxşı, müsbət bir cavab verməyə məcburdu. Əhməd çox səbirsiz bir halda üzünə baxan qocalara:

– Bir sözüm yoxdur, – dedi. – Mən sizin məsləhətinizə razıyam...

Qocalar sevindilər. Bu cavab onlara ürək-dirək verdi.

* * *

Tutqun bir yaz gecəsi idi. Qara buludlar göyün üzünü örtüb ayın işığını gizləmişdi. Araba yolu kənarındaki biçənəklər, hərdən bir əsən xərif külək qarşısında hərəkətə gəlib dalgalandıqca bir dərya tərpənişini andırırdı.

Kəndin aşağısı sakitdi, ara-sıra qaraltılara hürən itlərdən başqa heç kim ayıq deyildi. Abdulla Qurban oğlunun koması bu məhəllədə idi.

Koma yerdən güclə seçilirdi.

Bu anda iki qaraltı göründü. Onlar atlarını kənarda saxlayıb, yoldaşlarını ətrafa daşıtdılar: komaya doğru irəliləyərək, otluqda gizləndilər və o tərəf, bu tərəfə göz gəzdirib sürünməyə başladılar. Onlardan biri yuxarı məhəllənin məşhur dövlətli Şərif oğlu Həmzə idi. O, Abdulla Qurban oğlunun Əhmədə nişanlanmış, qızını götürüb qaçmağa gəlmışdı.

Qapının sol tərəfində bağlanmış it yatırdı. Onlar gözlərini bərəldib komaya baxır və gizlin cığırla qapıya yaxınlaşırlılar.

İçəridəkilər yatmışdı. Həmzə, xəncərini qınından çıxarıb hazırladı. Səssiz addımlarla içəri girdi.

Ehtiyatla yeriyib, qızı aramağa başladı. Əlindəki yaylıqla onun ağızını sarımaşa hazırlaşdı.

Daxmadakı sükut hələ də pozulmamışdı. Yalnız yuxuda olanların hənirtisi eşidilirdi.

İçəri girənlər o tərəf, bu tərəfə vurnuxur, qızı tapmağa çalışırdılar. Nazlı həmişəki kimi rahatca uyumuşdu.

Bu anda uzaqdan atın kişnəməsi eşidildi. İçəri girənlər səksəndilər. Abdulla kişilə arvadı oyandı. Çox keçmədi. İki yoldaş Nazlinı tutub ağzını bərk-bərk sarıldı. Qoca özünü Həmzənin üstünə atdı, ancaq onun əlində parlayan uzun xəncərdən qorxub geri çekildi.

Həmzə pis vəziyyət törəyecəyini düşünüb, hər iki qocanı, bir də yenice oyanan uşaqları tez komanın ortasındakı dirəyə sarıtdı və cəld addımlarla dışarı çıxıb atlarını yanındakı yoldaşlarına tərəf yüyürdü.

Qapidakı it hürməyə başladı. Nazlı, Həmzənin qucağında çapala-yaraq əlini-ayağını oynatmışsa da, bir nəticə çıxmadı. Onu atın üstünə bağlayıb apardılar. Nazlinin fəryadını heç kəs eşitmədi.

Bir azdan sonra kənddə tüfəng atmağa başladılar. Atlılar buna heç fikir verməyib dərə yolu ilə irəlilədlər, kənddən uzaqlaşış meşəyə doğru getdilər.

* * *

Onlar meşədə düşüb dincəlirdilər. Atlarını ayrı-ayrı bağlayıb hərəsi bir tərəfdə uzanmışdı. Meşədə dərin bir sükut vardi. Uzaqdan gələn qatarın fit səsindən başqa bir şey eşidilmirdi.

Həmzə çox şaddı. Nazlinı isə kədər boğurdu. O, həyatında belə bir çətinliyə rast gəlməmişdi. O, bu zülmün qarşısında tab getirə bilmə-yəcəkdi; o, qadın idi, Həmzənin iti xəncəri, qanlı silahı qarşısında özünü müdafiə edə bilməzdi. Bunu çox yaxşı düşündüyü üçün də bir iş görə bilməzdi. İndi o, qanlı göz yaşı axıdır, gözlərini yerə dikib, tez-tez köksünü ötürürdü.

Səhər olurdu. Günəş, dağın arxasından kəsik şüalarını yerə səpirdi. Büyyük meşənin üzərini büryən qara buludlar parçalanır, göy üzü işiq-lanırdı.

Nazlinin yanaqlarında solğun bir yarpaq pərişanlığı vardi. O, özünü qaçırdan və səadətinə mane olan Həmzəyə boyun əydi. Bu hadisəyə qarşı qəlbində yalnız bir kin saxladı, yalnız bir intiqam duydu.

Atlılar çox yatmadılar, hazırlaşış yaxın kəndə yola düşdülər.

* * *

Bu xəbər bütün kəndə yayıldı. Qızın qaçırlılması Əhmədi çox kədərləndirirdi. O sabahkı toy hazırlığı əvəzinə şikayətə getmək üçün atı yəhərləməyə başladı. Süleyman kişiyə müraciətlə:

– Ata, – dedi, – mən qabaqcadan bilirdim ki, o nəsildən bizə xeyir gəlməyib, onların dostluğu üzdəndir. Sən məni inandırdın... Mən bu hayatı onda qoymayacağam. Bu gün qəzaya gedib naçalnikin görəcəyəm, – deyə Əhməd yəhərin quşqunlarını bağlayıb qurtardı.

– Oğlum! Keçənə güzəşt deyərlər. Şikayətdən heç bir şey çıxmaz. Onlara Məhəmmədli deyərlər. Oxuyanları, qulluq eləyənləri, divan yanında hörməti olanları çoxdur, bizim şikayətimizə kim qulaq asacaq?

– Bəs divan nə üçündür? Mən qubernatoru görərəm, o ki, baxar... Əhməd atasının sözünü dinləmədi. Atı minib qəzaya yola düşdü.

* * *

Abdulla kişi qızı qaçırlandan sonra tərəddüd içində qalmışdı. O, kəndlilər arasında davam edən kin və ədavətin şiddətlənəcəyini inididən görməyə bilməzdi.

– Kasıbların günü belə gəlib, belə də gedəcək. Məhəmmədəlinin ağılığı bu gün sabahlıq deyil ha?.. – deyə Abdulla kişi öz-özünə şikayətlənirdi. Onun heç bir çarəsi qalmamışdı. Əlindən nə gələrdi?

O, qonşularından at alıb şikayətə getməli idi. Ancaq onun sözünə kim qulaq asacaqdı? Rüşvət vermək lazımdır. Bunun üçün kimdən pul alacaqdı?

Hər tərəfdən əli üzülmüş Abdulla kişi, arvadını çağırırdı, qəmgin bir səslə:

– Qızın xalçasını buraya götir! – dedi.

Arvadın rəngi ağardı. Bu əmri anlamamış kimi soruşdu:

– Xalçanı neyləyəcəksən?

– Rüşvət aparacağam... – dedi, – bu dünyada rüşvətsiz heç bir iş görmək olmaz, ay arvad...

Qoca Abdulla yolda Əhmədə rast gəldi. Onlar şəhərə yetişər-yetişməz atlarını bir yerdə bağlayıb naçalnikin dəftərxanasına yollandılar. Dəftərxana qarşısında bir yığın kəndli vardı.

Naçalnikin hüzuruna getmək üçün bir müddət gözləmək lazım idi.

İçəridə isə naçalnikdən başqa heç kəs yox idi. Sol tərəfdə qoyulmuş masanın üstündəki kağızlar darmadağın olmuşdu. Naçalnik yumşaq kürsüdə oturub, nə isə yazırıdı. Bəzəkli divardan asılmış telefon drinq... drinq... səslənirdi. Naçalnik, trubkanı götürüb cavab verdikdən sonra, masanın arxasındaki zəngi basdı, əvvəlki qayda ilə yerinə oturdu. Naçalnik əlindəki kağızı içəri girən xidmətçiyyə uzadıb:

– Bunu poçta apar! – dedi.

Xidmətçiyyə verilən kağız telegram idi. Bəzi kəndlərdə bəylər və mülkədarlar yerləri öz əllərinə keçirib, kəndliləri əvvəlkindən daha artıq incitidlərinə görə bir neçə dairədə kəndli üsyani qalxmışdı.

Naçalnik kağızdə: “üsyani – talanı yatırmaq üçün bir dəstə qoşun göndərin!” – deyə bir sətir yazmışdı. O, əlindəki papirosu alışdıraraq havanı dumanlatdı və bir müddət qabağına tökülmüş ərizələri yoxlayıb bağırdı:

– Süleyman Məhəmməd oğlu kimdir?

Qoca bir kişi irəli girdi. Əlləri əsə-əsə naçalnikin üzünə baxdı.

Naçalnik soruşdu:

– A kişi! Bu ərizəni kim yazmışdır?

O, bu sualın cavabını verməkdən acizdi. Öz-özünə: “Bunu nə üçün soruşur?” – deyə fikirləşdi, birdən cavab verdi:

– Süleyman əfəndi yazıb. Başına dönüm, ağa! Bir təhər elə,

– deyə ona yalvarmağa başladı.

Ərizəni yanan əski müəllim idi. Naçalnikin yanında az-çox hörməti vardi.

Naçalnik kağızin o biri üzünə bu sözü yazdı: “udovletvorit”¹.

Ərizə verən adam şəhərin kənarında bir evi kirayə götürüb orada yerləşmək istəyirdi. Özü kərpic zavodunda fəhləlik edirdi. Ailesi bir sahibkarın zırzəmisində yaşadığından uşaqlarının hamısı yel azarına tutulmuşdu. Bir neçə gün əvvəl pristava müraciət edib, ondan müsbət cavab almadığına görə, naçalnikin bu qərarı onu çox sevindirirdi. Ərizəni götürüb sevinə-sevinə düz pristavın üstünə getdi.

Dişarında isə qalmaqla qopmuşdu. Kəndlilərin çoxusu torpaq işi üçün gəlmişdi.

İndi Əhmədlə Abdulla kişinin növbəsi yetişirdi. Əhməd uzun xəncərinin dəstəyindən tutub, cürətlə içəri girdi və naçalnikin qarşısında dayandı:

¹ Təmin edilsin.

– Hə, sən nə istəyirsən? – deyə naçalnik soruşdu.

O, öz başına gələn hadisəni qəmgin bir səslə danışdı və bu haqsızlığın qarşısını almağı rica etdi. Naçalnik bu işdən bir o qədər baş açmadı. Qoca Abdulla kişi içəri girən kimi onu danışdırıldı və əhvalatı bir qədər anlayan kimi oldu.

– Mən bu işi suda verərəm! – dedi, – ancaq bir ərizə yazdırılmalısınız.

Naçalnik, o qədər də sərt xasiyyətli deyildi. Əksinə onda bir soyuqqanlılıq vardi. Hər bir işə etinasız baxmaqdan həzz alırırdı. Çox zaman şikayətə gelmiş adamı dinləmək əvəzinə, ağızindakı papiroso dumanladaraq halqlarını sayardı. O, bütün bu hərəkətilə əski rus zabitlərini xatırladırdı.

Bundan başqa hər şeydən çox ona ruh verən, onun sevinc və nəşəsinə artıran bir şey də vardi: rüşvət!

Abdulla kişi götürdiyi təzə xalçanı torbadan çıxaranda, naçalnikin dodağı titrədi, gözləri parıldadı.

Bu zaman naçalnik sözünü deyişdi:

– Hə! – dedi, – mən bu işi tezliklə yoxlaram. Ümidvaram ki, düzələ.

Əhmədlə Abdulla kişi dəftərxanadan çıxdı. Naçalnik işə xalçanı masa arxasında gizlətdi. Dışarıda gurultu yenə davam edirdi. Kəndlilərin həyəcanı artırıldı.

Naçalnikin əmrinə görə pristavin göndərdiyi strajniklər, bu həyəcanı boğurdular.

Əhmədlə Abdulla kişi işə ağır addımlarla, atlarını bağladıqları yerə gedirdilər.

II

Bu hadisədən bir həftə sonra, Nazlı ilə Həmzəni məhkəməyə çağırışdılar. Əhmədlə atası da orda hazırıldı. Hakim işin məzmunu ilə tanış olub, Həmzəni müqəssir gördü. Əhmədi danışdırmadı. Ancaq Nazlinin kimə getməyə razı olduğunu bilmək isteyirdi.

– Özün bil... Mən atanı... Əhmədi bir gülleyə qurban eleyəcəyəm – deyə Həmzə onu hədələmişdi. Bu sözdən sonra Nazlı öz razılığını bildirəcək, iki adamı ölümə verməyə razı olmayıacaqdı. Onun qoca, namuslu atası, öz sevgili qızına dərin bir ümidi bəsləyirdi.

– Nazlı Abdulla qızı! – deyə məhkəmə sədri onu çağırıldıqda, Nazlı atasının yanında yox, gizli danışdırılmasını rica etdi. Atasını, Əhmədi və başqa şahidləri dışarı çıxardılar. Nazlı: “Həmzəyə gedirəm!” dedi.

Bir azdan sonra hər ikisi əlləri-qoynunda içəri girdi.

Əhmədlə Abdulla kişiyə Nazlinin cavabını söylədilər. Qızının bu hərəkəti qocanı çıxılmaz vəziyyətə saldı.

Əhməd isə qızardı, son dərəcə həyəcanlı bir hal aldı. Onun qəlbində bütün bu haqsızlığa qarşı bir üşyan alovlandı.

Abdulla kişi:

— Mən qızıma çəkdiyim əməyi istəyirəm. Onu mən bu yaşa çatdırımişam... — dedi.

Əhmədin Nazlıya etibarı çıxdı; o, Nazlinin namuslu olmasına inanırdı. Ancaq Həmzənin işlədiyi qəbahətdən xəbərsizdi.

O, dinnəz-söyləməz çıxdı, atını minərək Abdulla kişi ilə birlikdə kəndə yola düşdü.

Məhkəmə binası qarşısında duranlar arasında mübahisə davam edirdi. Çıxarılan qərardan razı qalan çox az idi.

* * *

Abdulla kişi:

— Əhməd! — deyirdi, — mən özüm dünya görmüş adamam. İndiyədək bir dəfə də görməmişəm ki, divanlarımız işi haqqına kəssinlər. Hami bilir ki, Məhəmmədlilər bizim kəndin dövlətli, hörmətli, qüvvətli bir məhəlləsidir. Görünür ki, divan adamlarımız onlardan qorxurlar. Mən bu hökumətdən çox ümid gözləyirdim. Ancaq belə hökumət camaatı yola apara bilməz. Bunlar bu gün-sabahlıqdır...

— A kişi! Qız götürüb qaçmaqdan pis adət yoxdur; ancaq bu işdə təqsiri olana cəza veriləsi yerdə onun tərəfi saxlanır. Belə insafsız divana mən nə deyim? Biz dedik. Nikolay yixıldı, kasıb-kusubun canı qurtuldu. Amma bu Nikolaydan da yaman oldu ki... — deyə Əhməd ona cavab verdi.

Əhməd özü də çoxdan tapdalanmış bir qızı ala bilməzdi. Alsa, o də-qıqə qohum-qardaşı arasında dedi-qodu qalxacaqdı. Onu namussuz adlandırib hər yerdə abırdan salacaqdılar.

Günorta zamanı idi. Hava istiləşirdi. Yolun alt yanında parlayan Kür çayı, göydə ucuşan çəhrayı buludlar, böyük düzdə gøyərən taxılalar, hər şey hərəkətdə idi.

— Bu belə getməz canım! Nikolayın yoğun boyunlu uryadniklərin-dən canımız yeni qurtarmışdı. İndi də kənd bəylərinin caynağına keçmişik... — deyə Abdulla kişi əlavə etdi.

Onlar kəndə yaxınlaşır, yorğun atları yavaş-yavaş sürüdürlər.

Bu aralıq sahildə üç-dörd qaraltı göründü. Onları uzaqdan tanımaq olmazdı. Ancaq hər günkü kimi bu gün də səhər tezdən ta axşama qədər bir dəqiqə belə istirahət bilmədən əlləşən bu adamları kəndin uşaqları da tanıydılar. Onlar gəmiçilər idi.

Abdulla kişi:

– Əhməd! Bu gün Qarayaziya getsək, yaxşı olardı. Qoyunları yoxlayıb gələrdik, – dedi.

Əhməd razılığını bildirib əlavə etdi:

– Getsək, bir əməlik də kəsərlər! – dedi.

Onlar Kür sahilinə enərək atlarını gəmiyə çəkdilər.

Gəmi balaca idi. Hər tərəfi qovaq taxtalarından qayrılmış, üzəri də yaşıl rənglə rənglənmişdi. Gəmiçi cavan bir oğlandı. Gözlərində dərin bir səmimiyyət vardı. Bu günkü acliq sanki ona təsir etməmişdi. O, öz atasından yalnız bu gəmini irs almışdı. Ev yox, yer yox, çörək yoxdu.

Hər zaman belə olur: yoxsulun həyatı onun qolunun qüvvətindən asılıdır. Cavan gəmiçi həyata olduqca nikbin bir gözlə baxırdı.

Müştərilərini görərkən sevinmiş kimi:

– Abdulla day! Ügurlar olsun, – dedi. – Haraya gedirsiniz.

– Sürüyə baxmaq istəyirik, oğlum! – deyə qoca ister-istəməz qımışdı.

Əhmədlə Abdulla kişi atlarının cilovundan yapışaraq o biri sahilə tərəf üzən gəminin altında dalgalanan Kürü seyr edirdilər. Kür bu gün sanki bir şeydən narazı qalmış kimi əsəbi dalğalarını sahildəki daşlara çırır, gəmini o biri sahilə doğru sürüyürdü.

Onlar sahilə çıxanda atlarını mindilər və meşənin arasındaki ciğır-la getdilər. Qoyun sürüsünü tapa bilmədilər. Yenidən gəmi ilə keçib kəndə gəldilər.

Əhmədlinin qocaları, cavanları bu iki atlını yerə düşməmişdən qarşıladılar.

Abdulla kişi müztərib və qəmgın bir səslə:

– Qızı Həmzəyə verdilər, – dedi.

Bu xəbər hamını kədərləndirdi.

Əhməd o qədər qəmgindi ki, şəhərlə kənd arasındaki uzun yolu nə cür gəldiyini də bilmirdi.

Əhmədlə Abdulla kişi evə getdilər, bu qəmlı xəbəri qonşularına da söylədilər.

* * *

Məhəmmədlidə öz qoçaqlığı ilə hörmət qazanmış Rəsul Hacı oğlu:
— Mən onları qırıb tükətməyi öz öhdəmə alıram, — dedi.

Bu sözdən sonra çöldə Əhmədli çobanlarını, araba yolunda odunçuları, əkin yerlərində qoca kişiləri incitməyə başladı. Ancaq əhməd-lilər də o qədər qüvvəsiz deyildi. Onların da içində kəndlilərin yaxşı tanıldığı dəliqanlılar vardı. Süleyman Həsən oğlu bir az oxuyub-yazmağı bacarırdı. O, bir gün Rəsula belə bir kağız göndərdi:

“Rəsul!

Biz əvvəlləri dost və qardaş kimi dolanırdıq. Əhmədli və Məhəmmədlidə kimi iki böyük nəslin düşmənçiliyi çox pis nəticə verər. Siz özü-nüzü kəndin ağası hesab edib, bizim çoban-quzuçuları, nökərləri və hətta bəzi cavanlarımızı döyüb, bizi camaat içinde rüsvay eləyibsiniz. Mən, səni xəbərdar edirəm və çox təvəqqə edirəm ki, ağalığınıza hüdud qoyasınız, axırı çox pis olar.

“Süleyman”

Rəsul kağızı alıb məhəllədəki mollaya oxutdu. Məzmunu ilə tanış oldu. Ancaq Süleymanın təklifindən heç razı qalmadı. Bir qədər düşündü; Süleymanla əvvəlki dostluğunу xatırladı. Bu işdən vaz keçib heç kimi incitməməyi qərara aldı.

* * *

Bir neçə il əvvəl qulluq üçün şəhərə getmiş Şamil Qasıım oğlu bu günlərdə kəndə qayıtdığına görə onun böyük qardaşı Cavad, ziyafət verib Əhmədli cavanlarını qonaq çağırmışdı.

Əhmədlə Süleyman da burada idi. Qonaqlıq o qədər də sadə deyildi. Otuz nəfərə qədər cavan, kefə möşgül olmuşdu.

Birdən dışarıda bağlırtı qopdu. Onlar əvvəlcə buna əhəmiyyət vermədilər. Səs birdən kəsildi. Bir neçə dəqiqə də keçdi. Sonra daha müdhiş bir bağlırtı qopdu.

Süleyman bu səsi eşidərkən Məhəmmədin səsini tanıdı və tüfəngini götürüb dışarı çıxdı. O, araba yolunun altındakı ətrafi qalın otlarla

çulgalanmış kiçik ciğrla gedib söyüşənlərə yaxınlaşdı, bütün qüvvəsini toplayıb onların hərəsini bir tərəfə itələdi:

– Nə olub? Nə üçün bir-birinə yaman deyirsiniz? – deyə soruşdu.

Süleyman onların cavabından anladı ki, Məhəmmədlidən iki nəfər adam, yolda Əhmədli çobanını döyüb yapincısını alıblar, bu çoban sahibi Əsədi acıqlandırmış və belə təhqirlərin qarşısını almaq məq-sədilə məhəmmədlilərin yolunu kəsib söyüşməsdür.

Əsəd indi döyülmüş çobanın nə təqsiri olduğunu soruşur, ağızına gələni deyirdi:

– ...Uşaqlar, hamınızı bir gülleyə qurban edəcəyəm, – deyə bağırdı.

Məhəmmədlidən Mikayıl adlı birisi, qırmızı osmanlı tüfəngini qaldırıb Əsədə doğru uzatdı. Onun kəlləsindən vurub yerə sərdi. Bunu görən Süleyman, səngərə bənzər bir yerə girib işin sonunu gözlədi. O, düşüncəli və ciddi olmasına baxmayaraq çox davam edə bilmədi, tüfənginin tətiyini basmağa məcbur oldu.

Süleymani görə bilmədilər. O, məhəmmədlilərin arxasını kəşmişdi. Onlar da çuxurlara dolub, gullə yağırdırmaga başladılar. Süleymanın arxa tərəfindəki damın üstünə çıxan qızlar və gəlinlər gizləndilər, orta-lıq təmizləndi.

Bu məhəllədə Cavad Şamil oğlunun arvadı Məhəmmədli nəslindən olduğuna görə tez atası evinə qaçıb Süleymanın gizləndiyi yeri nişan verdi.

– O, bir adamı da sağ qoymayacaq. Hamınızı öldürəcək... – deyə xəbərdarlıq etdi.

Bir azdan sonra Süleymanın arxasından zəhərli gullələr yağıdı. Əhmədli gənclərinin hamısına bərabər ola biləcək bu adamı qızıl qana boyadılar. Onun tüfəngi özündən iki addım kənara düşdü...

* * *

Yenidən başlanan bu ədavət, bir gün ara verdi.

Əhməd bu işə biganə qalmadı. O, bütün Əhmədlini öz düşmənləri əleyhinə qaldırmaga çalışır və ciddi hazırlıq görürdü.

Məhəmmədlilər, Əhmədin əmisi oğlunu və bir neçə Əhmədli çobanını tutub dama salmışdır. Keçən gün çöldə mallarını otararkən, bir-iki heyvan biçənəyə düşüb, azacıq bir yeri ayaqlamışdı. Onları döydükdən sonra qollarını bağlayıb gətirmiş və iki gün ac, susuz saxlamışdır. İndi də malları buraxmaq istəmirdilər.

Əhməd, cavanları öz başına yiğib gecə vaxtı məhəllənin ətrafinı kəsmiş, dışarı çıxanları bir-bir vurub öldürmüdü.

Ancaq məhəmmədlilər qüvvəti olduqlarına görə heç bir şeydən qorxmayaraq, malları buraxmamışdır.

Hökumət də bu işə qarışmırı. Onların bu hərəkətinə qarşı heç bir tədbir görmürdü.

Bu vəziyyət, məhəmmədlilər üçün daha əlverişli idi. Onlar istədik-lərini edə bilərdilər.

Əhməd bunların hamısını görürdü. O, Məhəmmədli nəslindən qüvvəsiz olduğunu da anlayırdı.

Bir yaz səhəri, birdən Əhmədlini atəşə tutdular. Evləri mühasirəyə alıb, Əhmədi diri-diri tutaraq aparmaq istədilər. Ancaq o, bir neçə yoldaşı ilə bərabər, evlərinin qarşısında qazdığı səngərə girib üzərinə hücum edən düşmənləri güllələyirdi. Məhəmmədlidən üç nəfər, Əhmədlidən isə çörək aparmaq üçün qışlaqdan kəndə gəlmış bir çoban öldürüldü. Toqquşma çox sürdü. Axşam qavaşqaralanda məhəmmədlilər geri çəkilib gizləndilər.

Gecəyarı olmamışdı. Ay öz solğun işığını ətrafa sərib kənd üzərini işiqlandırırdı. Her tərəfdə dərin bir sükut qanad gərməşdi. Əhmədin gözünə isə yuxu getmirdi. O, kiçik qardaşını göndərib, qonşularının ayıq olmasına tapşırırdı. Atasını səslədi və yenə düşmənləri ilə vuruşmağa gedəcəyini söylədi. Atası əvvəlcə razi olmayıb dedi:

– Oğlum! Biz onsuz da qırılıb qurtardıq. Əhmədli kimi böyük bir nəslin əli tüfəng tutanlarını qara torpağa tapşırıq. İndi sən, bir də ki, əmin uşaqları qalıb. Heç bir vuruşma lazım deyil. Qoy onlar sənin üstünə gəlsinlər.

Süleyman kişiinin bu sözləri ona təsir etmədi. Əhmədin bir məqsədi vardı; ya ölmək ya öldürmək! O, atasının sözünə qulaq asmayıb cəld dişarı çıxdı və yoldaşlarını çağırırdı.

Bir azdan sonra kənddə yenə də gurultu-partılı qopdu. İtlər hürüş-dülər. Evlər üzərində güllələr viyildayaraq uçdu.

Əhmədlə yoldaşlarının dayandığı yer möhkəm və dalda idi. Əhməd, Məhəmmədli nəslindən olan mülkədar Aslanın evinə yaxın bir cuxurda səngər qazmışdı. O, birdən irəli sıçrayıb, əlindəki tüfəngi yerə atdı, özü mal damına girdi. Tez dişarı çıxbı:

– Uşaqlar! Neft gətirin, evə od vuracağam! – deyə bağırdı.

Əhməd özünü itirmiş kimi idi, yanındakı yoldaşları bu əmri o dəqiqə yerinə yetirdilər. Aslanın evi aovlanır, içəridə yatanlar yanib külə dönürdülər.

İndi məhəmmədlilər əzilir, tökdükləri qanın əvəzini verirdilər.

Ancaq çox keçməmişdi, onlar bu hücumun qarşısını almağa başladılar. Alovu sürətlə yararaq, ətrafi büründülər və Əhmədgili tez geri çəkilməyə məcbur elədilər...

III

Məhəmmədlilər su yolunda Əhmədli nəslindən iki qızı tutub tikətikə doğradılar.

İndi kimsə dışarı çıxa bilməzdi. Yalnız olaraq bir kəndə getmək, son dərəcə çətinləşdi. Bu günlərdə kənddən yaraqsız iki addım uzaqlaşmaq ölümə getmək kimi bir şeydi. Ona görə də hər iki nəsil, atlı dəstələr düzəltdi. Bir nəfər yola salınanda bütün dəstə yaraqlanır, atlanırdı.

Bir gün əhmədlilər yuxarı gedib qohumlarından birinin evinə düşmüş və bir az istirahət etdikdən sonra Qarayazı meşəsinə keçərək yoldaşlarının ikisini Tiflisə patron gətirməyə göndərmışdır. İndi təkrar onları qarşılamaq üçün Kür qırğına yola düşürdülər.

Onlar bu kənddən bir neçə tüfəngli adam da apardılar. Kür sahilinə çatıb gəmiçiləri aradılar, tapa bilmədilər. O taya keçmək də mümkün deyildi. Atlılar geri dönüb şose yoluna çıxdılar.

Günorta zamanı idi.

Məhəmmədlilər, tez bunları görüb hazırlanmağa başladılar. Həmzə hamidən əvvəl atlıları tanıdı və yoldaşlarını çağırıldı:

– Gəlirlər, hazır olun! – dedi.

Bu zaman iki düşmən nəslin heç birinə qohum olmayan qoca bir kişi Məhəmmədliyə yaxınlaşındı.

O:

– Ay bala, Həmzə, zəhmət çək, buraya gəl! – deyə səsləndi.

Həmzə ona yaxınlaşdı və salam verdi. Qoca kişi onun qolundan tutub kəndin ortasına apardı. Təpədə oturdular. Qoca qan intiqamına nifrət bəsləyən bir adamdı. Aradəki sakitlikdən istifadə edib, gənclərə nəsihət vermək və onları bu işdən saqındırmaq üçün gəlmışdı.

– Oğlum, atanı buraya çağır, yoldaşlarını da gətir, gəl! – dedi.

Həmzə elə bil düşmənlərini unutdu. Onun ricasını rədd etmədi. Bir dəqiqədə məhəllənin bütün başı papaqlarını topladı. Qoca kişi öyündən məsələni qanlılaşdırmağa başladı:

– Camaat! Ay camaat! Bu vuruşmaların bizə nə xeyri var? Divanın gözü yumulub, heç kimə bir söz deyə bilmir. Amma arada bizim qanımız tökülmüş, biz zərər çəkirik. Kəndin qiymətli cavanları tələf olub gedir, axır buna nə üçün razı olursunuz?

Dəliqanlılardan biri mırıldandı:

– A kişi! Burax, qoy işimizi görək!..

Qoca yenə sözünə davam etdi:

– Kəndimizdə düşməncilik çox olub. Ancaq mən bu cürəsini ömrümüzdə görməmişəm. Əl çəkin bu qan tökməkdən, kəndin çox yarısını ölümə verməkdən əlinizə nə gələcək? Allaha baxın, yola gəlin!..

Qocalar başlarını yerə dikib onu dinləyirdilər. Geridə oturmuş dəliqanlılardan bəzisi onun bir kəlməsini belə eşitmək istəmirdi.

– ...Xalq uşağını oxudub adam eləyir, amma siz balalarınıza çapıbtalaşığı, öldürüb-yıxmağı öyrədirsiniz, – deyə qoca bir qədər sükutadaldı, sonra üzünü Həmzəyə tutdu:

– Oğlum! Sənin xətrini oğlumdan çox istəyirəm. Səndən heç gözləməzdim ki, bu qədər cavana qiyasan. Axı canından niyə keçirəsən? Sənin kimi cavanlar qulluğa girib, adam olub. Amma sən qan tökürsən, adam öldürürsən. Mənim Əhmədliyə qohumluğum çatmaz, oraya gedəcəyəm. Özümə söz vermişəm ki, o tərəfi də razı salım.

Qoca çox qəmli və məhzun görünürdü. Onun dodaqları və səsi titrəyirdi. O, çox çətin danışır, tez-tez dayanıb, müvafiq sözlər arayırmış kimi fikrə gedirdi.

– ...Siz mənim məsləhətimə qulaq asın, camaat! Kənd dağılıb gedir, kənardan sizə baxanlar gülürərlər. Dost var, düşmən var. Onları niyə üstünüzə güldürürsünüz?

O, çox danışdı. Onun sözləri deyəsən təsirsiz qalmamışdı. Ancaq Həmzənin məqsədi isə Əhmədi öldürmək, Nazlinin ümidi qıçılcımını söndürmək idi.

Qocalar sabah barışmağı məsləhət gördülər. Cavanlara ayrı-ayrılıqda öyündən verib onları da razı saldılar.

Athilar isə kəndə yaxınlaşmışdılar. Onlar da söhbət edib, atlarını qamçılayırdılar. Əhməd:

– Nə üçün bir-birimizi öldürüb tələf edirik? – deyə öz-özünə sual verirdi.

Hər kəs öz qoçaqlığından danışır, yoldaşından geri qalmamağa çalışırıdı. Ancaq Əhmədli ağsaqqallarının yiğincağı hamının planını pozdu.

Əhmədin atası:

– A bala, Əhməd! Atlarınızı uşaqlara verin, gəzdirsinlər, özünüz buraya gəlin, – deyə səsləndi.

Əhməd yoldaşlarını çağırıdı, yiğincağa gətirdi.

Hələ qocalar ucadan söhbət edirdilər. Yaxın məhəllələrdən də gələnlər vardı.

Bu arada cənub tərəfdən göy gurladı. Səmanı qara buludlar sardı. Günün işıqları buludlar arasında itib getdi.

Həmin qoca burada da əvvəlcə dediyi sözləri təkrar etdi. Sonra üzünü camaata tutub:

– Mən, – dedi, onları razı elədim, ümidi varam ki, siz də mənim məsləhətimə qulaq asacaqsınız.

Qocanın dediyi gənclərdən bəzisini narazı salsa da, hamı barışmağa razılıq verdi. Hər kəs öz evinə dağıldı.

* * *

Nazlının həyatı son dərəcə ağır keçirdi. O, Həmzədə heç bir sevgi nişanəsi görmürdü. Üç-dörd gün davam edən səmimiyyət də son günlərdə aradan silinib getmişdi. Həmzə kiçik bir şey üçün əsəbiləşir, bəzən də Nazlıni döyüb qabırğalarını əzirdi. Nazlı bu evə gələn gündən bəri qaçmaq üçün müsaid bir vaxt arayırıdı. Lakin o haraya, kimin yanına gedəcəkdi? O, belə bir sualı qarşısında qoymadığı üçün cavabını da tapmamışdı. Atası, “qızım var” demirdi, Əhməd isə Həmzə kimilərinin arvadını almayıacaqdı. Nazlıya elə gəlirdi ki, onun bu işdə heç bir suçu yoxdur.

Bir yaz gecəsi idi. Hər tərəfi əsrarəngiz bir sükut bürümüşdü. Gediş-gelişdən bir əsər yox idi.

Nazlı hamını yuxuda qoyub palтарını geyindi və səssiz addımlarla dışarı çıxdı: “Mən haraya gedirəm?” – deyə öz-özünə danışmağa başladı: “Atamin yanına gedə bilərəmmi? Yox, mən ancaq anamın yanına gedəcəyəm!” – dedi.

Nazlı, evin böyründən uzanan ciğirlə yürüdü. Ciğirin hər iki yanından uzanan yaşıł otlar Nazlının nəzərində böyükür, nərəsi bir adam

kimi onu qorxudurdu. O, gözlərini qaranlığa zilləyərək dörd yanını nə-zərdən keçirirdi, qulağını şəkləyib ətraftı dinləyirdi.

Nazlı zəif bir yarpaq kimi titrəyirdi, onun dodaqları əsir, ürəyi də şiddətlə döyüñürdü. O, elə bil öz içindən belə bir səs eşidirdi: “Nazlı, yaxşı iş görürsən, qaç qurtar, əzizim!”.

Nazlı evlərinə yaxınlaşdı. Səssiz addimlarla içəri girdi.

Evdə hamı yatmışdı. Yatanların zəif hənirtisindən başqa heç bir səs eşidilmirdi. Nazlı bu ailənin, əskidən, çox əskidən ən mehriban, ən istəkli bir üzvü idi. Onun buraya girməyə və istədiyi yerdə yatmağa ixitiyari vardı. Ancaq o, atasının qorxusundan yenə də titrəyirdi. Nazlı bu qorxunu güclə unudaraq irəlilədi və anasının yanında oturdu. Titrək bir səslə:

— Ana! — dedi.

Çox sayıq yatan qarı bu səsə diksinərək qalxdı və qızını tanıdı.

— Bala! — deyə onu bağırına basdı. Bir müddət qolları arasında sıxdı, üzündən bir neçə dəfə öpdü. Nazlinı yenə də buraxa bilmədi. O, qızını yırtıcı bir canavar pəncəsindən zorla almış kimi idi. Hisli çıraqı yandırıb, yanında qızı üçün yer saldı. Bunların söhbətinə Abdulla kişi də oyandı. O, Nazlinı görər-görməz özünü itirdi. Qocanın zəif vücudu titrədi; dişləri qıçırdadı; əvvəlcə Nazlini boğub parçalamaq istədi. Lakin... övlad məhəbbəti buna yol vermədi. O, qəmgin gözlərilə qızına baxdı:

— Nazlı, səndə təqsir yoxdur, bala! Müqəssir Həmzə kimi baş kəsən quldurlardır.

Nazlinin kiçik qardaşı və bacısı da oyandı. Nazlı onları qucaqlayıb üzlərindən öpdü. Ailəni qaplayan kədər, elə bil bir an içində silinib getdi. Onlar sanki yenicə yaşamağa, yenicə şənlənməyə başlayırdılar.

* * *

Həmzə bu həqarətə dözə bilmədi. “Nazlinin boğazını sərçə kimi üzəcəyəm” — deyə öz-özünə mırıldandı. Lakin o, düşmənciliyin yendən başlanacağını bildiyi üçün bu işə soyuqqanlı yanaşdı. O indi Nazlinı sevmirdi. Ancaq onu ələ gətirmək üçün bütün kəndə çaxnaşma salmışdı. Sabah tezdən, Nazlinin gecə vaxtı, ərinin qoynundan durub qaçdığını söyləyənlərə o nə cavab verəcəkdi?

Eşikdən Həmzəni çağırıldılar. Yaxın yoldaşlarından bir neçə nəfər, onu görmək isteyirdi.

Həmzə onların yanına gedib, nə üçün gəldiklərini soruşdu. Onlar Həmzənin kefsiz olduğunu görüb, heç bir şey demədilər. Ancaq əziz yoldaşı belə ağır bir vəziyyətdə qoyub getmək olmazdı. Dəliqanlılardan biri:

– Həmzə! İndi nə cür tədbir görmək fikrindəsən? – deyə soruştı.

Həmzə bir müddət dinmədi, yalnız çıynını çəkdi və sonradan sonraya:

– Nazlıni zorla alıb gətirməliyik! – cavabını verdi.

* * *

Tutqun havalı bir yaz gecəsi... Məhəmmədlilər tərəfindən Abdulla kişinin evinə doğru gedən üç-dörd qaraltı görünür. Onları daxmaya doğru dünənki əhdləri çəkib aparır. İndi Nazlıni zorla gətirməyə gedirlər.

Həmzə dodağını çeynəyir, arvadına qarşı ürəyində düyüm bağlayan ədavəti boğub məhv etməyə çalışır.

– Kərim! – deyə yoldaşını səsləyir, – aşağıdan gedin, görən olar!..

– İndi hamı yuxudadır, kim var, kim görə?

Onlar irəliləyirlər... Ancaq Nazlıni evdə tapa bilməyib kor-peşman geri qayıdırılar. Nazlı tövlədə kiçik qardaşı ilə qucaqlaşıb yatır. O, rahat yuxuda, bu adamların gəlməsindən xəbər tuta bilməz ki?..

Abdulla kişi də bu gəzintidən xəbərsizdir. O da yatır. Heç oyanmaq fikrində də deyil. Çünkü insan oğrularını heç gözləmir...

* * *

Yenə bizdən nə istəyirlər? Kişi kimi barışib əhd-peyman elə-mədikmi? Nə üçün yenə də bizim çobanları incitməyə başlayıblar? – deyə Əhməd dünən olmuş hadisəni öz yoldaşlarına söyləyir.

Dəliqanlılardan biri:

– Canım baş tutmaz, bu barışığın axırı yoxdur! Onlar qandan əl çəkən məxluq deyillər, – deyə əlavə edir.

Əhməd:

Yox, yox! Buna cavab vermək lazımdır. Gedək Həmzəni çağırıq deyək! Görək bu nə əhvalatdır? – deyir.

Hamı bu məsləhətə razı olur, kəndin ortasına doğru gedirlər. Xəncər və tüfəngləri yanlarındadır. Onlar hər zaman ehtiyatlı tərpənirlər. Əhməd tüfəngini doldurub, xəncərini də sağ tərəfdən asmışdır. Başındakı qıvırcıq tüklü papağını gözünün üstünə basıb, ağır addımlarla gedir, Həmzəgilə yaxın bir yerde durur, onu səsləyir. Kəndin başqa dəliqliləri da yavaş-yavaş toplaşırlar. Əhməd gülərzələ Həmzəyə:

– Sizin, – deyir, – çobanlarınız bizim qoyduğumuz şərtdən deyəsən xəbərsizdirler, uşaqları döyüb qoyun aparıblar.

– Əhməd! Sən ölüsən bizim xəbərimiz yoxdur. Mən onlara tapşırışam, görünür nəyin üstə isə dalaşıblar, – deyə Həmzə onu qarşılıyır.

Əslində bu Həmzənin işidir. O, çobanlara sıfariş göndərib, aranı qarışdırmağı tapşırılmışdır. Ancaq hər kəs razılıq edib, evə qayıdır. Məsələ sülh yolu ilə həll olunur.

IV

Qış girmək üzrədir. İki gün əvvəl seyrək-seyrək qar düşməyə başlamış, havalar soyumuşdur. Ancaq kənddən dava-dalaş, səs-küy azalmır. Kəndin ortasında yenə qalmaqla qopmuşdur.

Vəli Hacı oğlu adında bir qolu zorlu, əhmədlilərdən olan bir kəndlinin üstünə bağırrı:

– Dörd ay gəldi keçdi verdiyim on manatı niyə geri qaytarmadın? Mən bu pulu divan gücünə sənin qabırğandan çıxardaram.

Dəliqlilərdən bəziləri də buradadır. Əhməd yenice odun gətirib, çörək yedikdən sonra tez yığıncağa gəlmışdır. İndi Hacı oğlu dinmir. Kəndlının cavabını dinləyir:

– Vəli day! Axır biz o qədər də etibarsız adam deyilik, uşaqlar şəhərə heyvan aparıblar, satıb pulunu gətirəcəklər. Sənin on manatını günü sabah verərəm.

Bu halda aşağıda hay-küy qopur. Bir tüfəng səsi eşidilir. Hamı söhbəti buraxıb o tərəfə yürüür. Əhmədin əmisi oğlunu məhəmmədlilər öldürmişlər. Onun meyiti kəndin ortasında qalmışdır.

İlxı otaran, xam atları sulamaqdən gətirərkən, bir neçə at biçənəyə düşür. Bir qədər yeri ayaqlayıb. Ona görə at otaranı döyüb başını yarırlar. Əhmədin əmisi oğlunu öldürən ilxi otaranın qardaşıdır.

Bu hadisə köhnə düşmənciliyin yenidən başlanmasına səbəb olur. Əhmədin qanı coşur, xəncərini çıxarıb onun dalınca yürüür.

Cox keçmir, ətrafi gurultu bürüyür. Əhmədi tutub evlərinə apalarlar. O, adamların arasından çıxaraq əmisi oğlunun intiqamını almaq isteyirse də, mümkün olmur.

– Mən bu binamusluğu qəbul edə bilmərəm. Siz məhəmmədlilər öz nəslinizin tərəfini saxlayırsınız, – deyə onu aparmaq istəyənləri hədələyir.

Həmzə ona qarşı durub nəsihət vermək isteyirse də, qızmış adama bu sözlərin zorrə qədər də təsiri olmur.

– Burax deyirəm, canım! Burax! – kimi əmrlər verir, yenə də bir nəticə çıxmır. Onu dörd tərəfdən əhatə edib əllərini tutur və evinə aparırlar.

Kənd üzərini çulğayan axşam qaranlığı hər tərəfi sükuta qərq edir.

* * *

Kəndə göndərilmiş müəllim çox həvəslə uşaqları toplayıb dərsə başlamaq arzusu ilə hazırlıq göründü. O hələ gənc və təcrübəsizdi. Lakin düşüncəli və ciddi bir adam olduğu üçün, kəndliləri avamlıqdan qurtarmaqla, bu kimi hadisələrin qarşısını alacağına əmindidi. Ona görə gəldiyi gündən işə başlayıb, çalışırdı.

Ancaq bu zavallı da çox davam edə bilmədi. Kənddə açılan məktəb, iki düşmən nəslü maraqlandırmadığı üçün müəllimi birdəfəlik qovmaq və xalqın canını “qurtarmaq” üçün çalışırlar. Onlar məqsədlərinə də çatdırılar.

Məhəmmədlilər bir adam göndərib onu hədələdirilər.

Müəllim tutqun havalı bir gündə şəhərə yola düşdü. Onunla bərabər Əhmədli mollası da gedirdi. Müəllim bir daha kəndə qayıtma-yacaqdı.

Gənc müəllim molladan utanmayıb sözünü açıqdan-açıqa deyirdi:

– Xalqın avamlığı, səninçün əlverişlidir, deyilmi?

Molla dodaqaltı gülür, gözlərini tez-tez qırparaq cavab verirdi:

– Xalqı avamlıqdan qurtarmaq mənim vəzifəmdir. Bu riyalı sözlər, müəllimin yalnız acı-acı gülməsinə səbəb oldu.

İndi o həm avamlığın, həm də molların qarşısında məğlub olub şəhərə qayıdır, ağır düşüncələrdən ayrıla bilməyib tez-tez köksünü ötürürdü...

* * *

Günlər keçirdi. Yaz açılmaq üzrə idi. Əhməd ata-anasının təşvi-qilə Nazlinı almaq fikrinə düşməşdi. Ona “binamus” deyənlər olacaqdı. Ancaq Əhməd bu sözlərə bir daha fikir verməyəcəkdi!..

Əhməd Nazlinı alıb evinə gətirdi. Bu günlərdə Nazlı çox düşünür, Həmzəni gün işığına həsrət qoymaq üçün bir vəsitə arayırdı. Ancaq o, heç vəchlə çıxış yolu tapa bilməyir, kədərlənirdi. Bir gün Süleyman kişi taxt üstündə oturub təsbeh çevirirdi. Bu halda onu çağırıldılar. Həmzənin və qardaşı oğlunu öldürən Şəmiddinin evə gəlmək istədi-yini söylədilər. O, həyətə çıxbı:

— Buyurun! — deyə qonaqları qarşılıdı və Əhmədi səslədi.

Onlar gəldilər və iki nəsil arasında yenidən başlanan ədavəti yatırmaq üçün məsləhətləşdirilər.

Əhməd də içəri girib, yan tərəfdən o biri otağa keçdi. O, həyəcanla, silahını hazırladı. Bundan yaxşı bir fürsət tapa bilməyəcəkdi. Söhbətin şirin yerində otağı gurultu bürüdü. Yıxılan Şəmiddin idi.

Gurultunu eşidənlər Süleyman kişinin evinə tərəf yürüdülər və bu hali görüb, məyus oldular.

Heç kim danışmaq istəmirdi. Süleyman kişi özünü saxlaya bilməyib oğlunu danlamaga başladısa da, çox gecikdiyini anlayıb o da susdu.

Həmzə öz köhnə arvadını görər-görməz yerində sıçradı və Əhmədin bu hərəkətini bəhanə edərək belindəki xəncəri sıyrırdı. Cəld Əhmədin üstünə şıydı.

Ancaq xəncər, açılan güllə qarşısında çox tez məğlub oldu. Beşəçilənin səsi ikinci dəfə otağı bürüdü.

İndi yerə sərilən Həmzə idi...

1928 – aprel, Bakı

BAHAR SULARI

I

Qeysər, oğlunun ölümündən iki il sonra belə ağır və iztirablı düşüncələrdən ayrıla bilmədi. Qadın nümayəndələri iclası, savad kursu, əl işi dərnəyi, klub məşgələsi – bunlar hamısı onu gələcək həyatında baş verə biləcək bütün fəna hallara dair düşünməkdən saqındırı bilmədi. Cox zaman, maraqlı məruzələr eşitdikdə də, sevimli oğlu gözləri qarşısında canlanır, bütün xəyalını uzaqlara, ucsuz-bucaqsız dərinliklərə çəkib aparırdı. QEYSƏR, sifətdən çırkın idi. O, adamları yalançı baxışlarla aldada bilən iri qara, cazibəli gözlərdən məhrum olduğunu hələ oğlu ölməmişdən bilirdi. QEYSƏR, çırkınlığını özü üçün bir nöqsan saymır, hətta qadınlarla bu xüsusda söhbət edərkən, heç bir işdə gözəllərdən geri qalmadığını söyləyirdi.

On dörd illik bir həyat yoldaşı olan Hidayətin son hərəkətləri isə ona ikinci bir dərd olmuşdu. O, bir gün klubdan qayıdarkən, Hidayətin işdən çox tez gəldiyini görmüş, lakin heç əhemiyyyət verməmişdi...

İlliq havalı bir aprel günü idi. QEYSƏR ərinin bu hərəkətini düşünə-düşünə yenə evə qayıdırdı. Qapının zəngini çaldığı zaman, səs-səmir gəlmədi. Zəngi bir də basdı. QEYSƏR tez içəri girdi. Hidayət masa arxasında oturub, “ciddi” bir mütaliyə dalmışdı. QEYSƏR bu mütaliənin mənasını anladı. Üzü sapsarı oldu, əlləri titrədi. Bir şey demək istədi. Udqundu, dili söz tutmadı. Hidayət başını qaldırdı, heç bir işdən xəberi yoxmuş kimi yenə qarşısındaki kitaba göz gəzdirdi. QEYSƏR qulluqçusuna baxdı, ciddi və sərt addımlarla yataq odasına keçdi. Bu dəqiqə: “Özüm hər bir işi görə bilərəm!” – demək istəyirdi. Lakin bu sözü onların heç biri anlaya bilməyəcəkdi. QEYSƏR də bunu düşünüb, bir söz demədi.

Küçəyə baxan pəncərə qarşısında dayandı, nə edəcəyini bilmədi. Hidayətin otağına açılan qapıya yaxınlaşdı, bir müddət səssiz durdu, ərinin vicdansız hərəkətlərini xəyalından keçirdi. Acı bir söz aradı, tapa bilmədi.

Bu halda Hidayət yerindən qalxdı, acıqlı və qızarmış gözlərilə ona baxan QEYSƏRINI gördü. Qıqpırmızı oldu. Onun mənalı gözlərində öz xəyanətini oxudu, bugünkü işindən arvadının duyuqluğunu anladı, heç

bir şeydən xəbəri yoxmuş kimi, addım-addım yeriməyə başladı. Qeysər yerində heykəl kimi dayanıb, gözlərini Hidayətdən ayırmırı. O, acığından yarpaq kimi əsirdi.

– Hidayət!

– Nə var?

– Mən dedim ki, bu xarabaya qulluqçu-zad lazım deyil.

– Nə demək istəyirsən?

– Onu demək istəyirəm ki, xalqın uşağını yazıq eləmə!

– Uşaq nədir, zad nədir?

– Sənin qulluqçun, İsməti deyirəm.

Bu söz Hidayəti ildirrim kimi vurdu. O, yerində dondu, artıq deməyə bir sözü qalmadı.

– O, bu gün evdən çıxmalıdır!

– ...

– Hər gün burada birini bədbəxt eləməyə sənin ixtiyarın yoxdur, bilirsənmi?..

– ...

– Mən demirəm ki, o insan deyil, ancaq o yazığı bundan sonra kim alacaq?

– ...

Hidayət xam at təki fisıldayı, gülə kimi üstünə yağan bu sözlərə tab götürə bilmirdi.

– Onu səbəbsiz bayırə tullamağa da bizim ixtiyarımız yoxdur, müqavilə bağlamışıq... bir də... onun heç kəsi yoxdur, hara getsin?

– Mən ona iş taparam!

– Yox... axı bir də...

– Nə demək istəyirsən?

– Belə olmaz ki!..

Aralığa dərin bir sükut çökdü. Hər ikisi gözünü yerə dikib, bir müddət baxındı. Qeysərin ürəyi hirsli-hirsli döyündürdü. O, qarşısında duran ərini ayağının altına salıb tapdalamaq isteyirdi. Ancaq bu işdə aciz olduğunu duyurdu. Bir addım irəlilədi, gözlərini tez qaldırıb, Hidayətin bozarmış yanaqlarına baxdı. Bu baxış son dərəcə həyəcanlı idi. Hidayət əsəbileşir, ox kimi batan baxışların təzyiqi altında sixılırdı.

O yaxşı hiss edirdi ki, Qeysər əvvəlki Qeysər deyil. Onun bu evdə heç bir alacağı qalmamış, ərlə arvadın canlı rabitəsi olan on yaşlı oğlu da, iki il bundan əvvəl qara torpaqların qoynunda basdırılmışdı. İndi

Qeysərlə ciddi danışmaq da mümkünüdü. Onun fikrincə iki ildə bir uşaq verməyən arvadın evdə rahatca oturması, müftəcə yeyib-içməsi, xoşa gedən bir iş deyildi.

Hidayət, qəti bir qərara gəlmış kimi, ciddi bir tövrlə Qeysərə baxdı:

– O, bu evin adamı olacaq!..

Bu sözü eşidərkən Qeysərin gözündə od parladı, ağır bir sillə almış uşaq kimi az qaldı daliüstə yerə yixilsin, qapının örtülü qanadından yapışdı, özünü topladı:

– Olsun!..

II

Hidayət yaxşı anlayırdı ki, o öz hərəkətləri ilə əski ailənin səmimi rəftarına mane olur. Ancaq bu, özü Hidayətə daha xoş gəlirdi. O, ürəyində heç ağla gəlməyən bir arzu da bəsləyirdi. Bu arzu, Qeysərin bütün zəhmətini heçə çıxarıb, ona ağır bir zərbə endirmək idi.

Hidayət hər gün işdən gələndə, bir bəhanə arayır, Qeysərin hər bir hərəkətini izləyir, onu ən cüzi bir şeydə təqsirləndirməyə çalışırı.

Hidayət arzusuna bu tezlikdə müvəffəq ola bilməyəcəyini gördü, başqa bir yol aramağa çalışıdı.

“Kəndə yollaram, kənddəki evi şənləndirmək lazımdır deyərəm, özümün də hər həftə gələcəyimi vəd edərəm, vəssalam!”

O, özünün bu son qərarından razı qaldı, müvafiq bir dəqiqliqə gözlədi.

Bu dəqiqliqə, tezliklə gəlib yetişdi. Evdə oturub çay içdikleri zaman, kənd işindən söz düşdü. O, üzünü Qeysərə tutub, boğuq bir səslə dedi:

– Oranı da əldən buraxmaq doğru deyil!

Qeysər ərinin sözünü acı bir təbəssümlə qarşılıdı, cavab vermədi. Onun nə demək istədiyini anlamışdı.

– Bir də... bəlkə məni qulluqdan çıxartdilar, o vaxt kəndə gedə bilərik.

Hidayətin qulluqcusu İsmət də bu söhbətə qasrşmaq istəyirdi. Ancaq Hidayət ona imkan vermir, mətləb üstə gəlməyə tələsirdi.

– Yaxşı olardı ki, özün gedə idin!

Hidayət qalın dodaqları arasından çıxan bu sözlərin, özü tərəfin-dən deyildiyinə təəccüb etdi. Hər halda fikrini söylədi, Qeysəri kəndə yollamaq istədiyini onun özünə anlada bildi.

Hidayətin bu sözünü eşidən kimi, Qeysərin dodaqlarında istehzalı bir təbəssüm oynadı.

– Mənmi? – deyə səndəlidən qalxdı.

Qeysər kəndə gedə bilərdi. Bəlkə bu təklifi də sevinclə qarşılıdı... Ancaq bu fikrin arxasında gizlənən məqsəd, Qeysərə gün kimi aydın-dı. Qeysər belə təkliflərin mənasını çox tez anlayırdı.

– Yol açıqdır, – dedi, – sən özün gedə bilərsən. Mən evimdəcə qalmaq istəyirəm.

– Axı, mən vəzifəmi buraxıb gedə bilmərəm...

– Mənim də çox işim var, hələlik vaxtım da yoxdur. Kənddəki evin bərbad olmağını istəmirən, get, özün otur mal-qaranı otar!..

Hidayət Qeysərin öhdəsindən gələ bilmədi, özünü çox sərt göstərməyə çalışdı. Amma bu da bir nəticə vermədi, dediyi sözlər ona heç bir təsir etmədi.

– Mən belə bilirom ki, sənin kənddə olmağın yaxşıdır, qadası!..

– Mən özüm də belə düşünürəm ki, əvvələn kənddəki üç-dörd artıq heyvan mənə lazımlı deyil, burada çalışmağım həm özüm üçün, həm başqları üçün xeyirlidir, ikincisinə qalan yerdə, kənddən xoşun gəlirsə get, mənə də baş ağrısı vermə.

Hidayət bu uzun danışıçı kəsmək üçün nə edəcəyini bilmir, hiddətindən tut yarpağı kimi əsirdi.

O, boz və qurumuş dodaqlarını dili ilə isladır, dişini qıcırdadırdı.

– Qeysər, bilirsənmi, bunlar sənə baha oturar?

– Bilirəm, bilirəm, hi, hi, hi...

– Eybi yoxdur, getmə! Ancaq...

– Özün gedə bilərsən!..

III

Hidayət Qeysərdən qorxdı; odur ki, İsmətin evdən çıxb getməsini tapşırıdı. Ancaq o, hamilə olduğunu, heç bir yana getməyəcəyini bildirdi.

Hidayət uzun get-gəldən canını qurtarmaq üçün yalnız bir yol tapdı. İsməti ikinci arvad kimi almaq!

Bu fikrini özü də bəyəndi. Kimsənin xəbəri olmasın deyə zaqsa belə getmədi. İsməti aldı, təzə bir qulluqçu gətirdi.

Qeysər bu hadisədən xəbər tutdu, ancaq kədərlənmədi. İlk dəfə qadınlar şöbəsinə getdi, Hidayətin bu işini olduğu kimi söylədi. Şöbə müdürü heç bir tədbir görmədi. Qeysərə:

– Evi burax, yalnız klubda çalış! – deyə məsləhət gördü.

Qeysər təəccüblə soruşdu:

– O halda mənim bütün əməyimitməzmi?

– Eybi yoxdur, onsuz da biz köhnə ev-eşikdən əl çəkirik... – deyə müdirə gülümsündü.

Qeysər başını buladı:

– Axır onun bu cür rəftar eləməyə haqqı varmı?

– Əlbəttə yoxdur, bu barədə tədbir görmək sonranın işidir... İş burasındadır ki, bizim bəzi kişilər əvvəlki qayda ilə dolanmaq istəyirlər... Bir vaxt gələr ki, bunlar hamısı düzələr.

Müdirənin son sözünü eşidərkən Qeysərin gözləri güldü. O, “hamısı düzələr” sözünü eşitdiyi zaman çox sevindi, öz-özünə deyindidi:

“Hidayətin tərcüməyi-halı oxunacaq; onun paxırı açılacaq... Bunu söyləmək, bütün həqiqəti açıb-tökək mənim vəzifəm idi. Nə etməli? Ailə əsarəti buna imkan vermədi! Eybi yoxdur, gələcəkdə bunların hamısı düzələr”.

Müdirə:

– Siz gedin, – dedi, – rahat olun, biz bu məsələni aydınlaşdırarıq...

Qeysər səndəlidən qalxdı, sakit addımlarla qapiya yanaşdı. O, indi səhvini anlamağa başlayırdı. Əvvəlləri Hidayət ona, bütün keçmişini unutmuş, bir adam kimi görünürdü. Ancaq indi, Qeysər yanıldığını ürəyində etiraf etməyə məcbur oldu.

Hidayət əski bir zabit idi. Boş vaxtında qadınlarla əylənməyi sevən bir adamdı. Bunu Qeysər sanki birdən xatırladı: “Bu barədə heç kəsə bir şey demərəm” sözlərini fikrindən keçirdi. Sonra birdən:

– Yox, – dedi, – hidayətlər çoxdur, başqalarını əyləncə alətinə çevirmək istəyənlər çoxdur; stolundan, nüfuzundan şəxsi ehtirasları üçün istifadə edənlər, bizə əskidən yadigar qalıblar. Müdirənin dediyi günə də az qalıb...

– Əlbəttə biz belə adamları idarələrimizdən asanlıqla təmizləyəcəyik, – deyə müdirə, sürətlə qapını açan Qeysərə baxdı – indi sira bizə gəlir...

Qeysər başı ilə bu fikri təsdiq edib, şöbədən çıxdı.

IV

O gün qəzətdə belə bir məqalə dərc olunmuşdu: “Okruq sıgorta idarəsi müdürü Hidayət Xəlilov köhnə bir mülkədar ailəsindən olub, əski hərbiyyə məktəbində təhsil almış, üç il Nikolay ordusunda, Aprel inqilabına qədər də “müsavat” ordusunda hərbi vəzifə daşımış bir adamdır.

O, Gəncədə eks-inqilabi qüvvələrə yardım edərək, bolşeviklərlə mübarizədən çəkiməmişdir. 20-ci ildə Türkiyəyə qaçmış və 24-cü ildə qayıdaraq yerli hökumətə verdiyi ərizəsində bütün köhnə fikirlərindən əl çəkdiyini göstərmüşdi. Əvvəlləri idarələrdə kargüzarlıq, sonralar da bəzi yaxşı vəzifelərdə işləmişdir. Bu yeni vəzifəsində o, iki ildən artıqdır ki, çalışır.

Xəlilovun indiki hərəkətləri də köhnə fikirlərindən daşınmadığını göstərir: evinə qulluqçu adı ilə gətirdiyi bir qızı, az yaşı olmasına baxmayaraq, kimsənin xəbəri olmadan ikinci bir arvad olaraq almışdır. O, bu hərəkətlərilə Şura hökumətinin qadınlar haqqındaki siyasetinə zərbə vurmağa çalışır.

Xəlilov sıgorta idarəsindən bir sıra qadınlara, xəstə olmadıqları halda, artıq pul vermiş və kurorta göndərmişdir”.

V

Qeysər artıq ailə haqqında əvvəlki qədər düşünmürdü. Yalnız, klub'a gəlib-gedərkən yoldaşlarını başa salardı:

— Burada yalnız Hidayət deyil ki?! Belə adamlar çıxdur. Onları hamidən artıq özümüz tanıyırıq. Heç qorxmayın! Daha biz kişilərdən asılı deyilik, öz əməyimizlə çörək qazana bilərik. Hərgah bu adamlar yenə də idarələrimizdə qalsalar, sizi əmin edirəm ki, gələcəkdə daha pis günlər görəcəyik.

Qeysər bu sözlərinə cavab ala bilmədi, qadınlardan bir neçəsi, onun fikrinə şərık olmadığını söylədi. O vaxt QEYSƏR, fikrinin səhv anlaşılığını duydular:

— Müqəssir olmayanlarla belə rəftar eləmək olmaz, onları başqa qərəzlərdən müdafiə edin!.. Mən Hidayət kimilərini deyirəm. Bizə lazımlı olmayan belələridir.

Qeysər öz-özünə dedi: “Bu yazıqlar hələ də qorxurlar, mən tanıdığım bir neçə arvadın əri Hidayətdən də pisdir. Onlar bunu açıb söyləyə bilmirlər. Yəqin “Kişidir, hər halda onun ixtiyarı bizdən çıxdur,” – deyə düşünlər”. Nə etməli? Sonra səhvlərini başa düşərlər”.

VI

İki may günü idi.

Qeysər təhkim olunduğu kənddən qayıdırı; yolda dəstə ilə gedən yoldaşlarına rast gəldi. Onlar çayın qıraqındakı meşəyə gəzməyə gedirdilər. Bu gün hamı gülür, hamı sevinirdi.

Qeysər faytondan düşdü, qozlada oturmuş qoca kişiyə:

– Mənim şeylərimi evimizə apar! – dedi.

Fayton yorğun atlaların ardına şəhərə doğru sürünməyə başladı...

Onlar qarmon çalan bir qadının dörd yanını bürüüb oynaya-oynaya meşəyə doğru getdilər.

* * *

May günü, uca dağlarının qarını əridib, çayları coşdurur, kanalları da bahar suları ilə doldururdu. Şəlaləli çaylar, dəli bir hiddətle iri daşları, kökü çürümüş ağacları yerində qoparıb axırdı. Buna heç fikir verməyən qadınlar meşəyə çatan kimi, dalda bir yere çəkilib çimməyə hazırlaşdılar. Götirdikləri yemək şeylərini, qazanları kölgəli bir ağacın dibində qoyub soyundular, köpüklü dalğalar arasında üzənməyə başladılar. Qadınların mərmər vücudunu yuyub şütyüyən sular, onları axıda bilmirdi. Bu sərt və coşqun dalğalar, uzaqlardan qoparıb götirdiyi çörçöpləri aparır, qara torpağa qatırıdı.

Qadınlar kölgədə toplandılar, tez palтарlarını geyindilər. Hərəsi bir iş ilə məşğul olmağa başladı.

Bu anda qadılardan biri Qeysərə yaxınlaşdı, gülə-gülə soruşdu:

– Hidayətin işini sənə dedilərmi?

– Yox, nə oldu ki?

– Vəzifədən çıxartdlar, işini də məhkəməyə verdilər.

– Doğrudanmı?

– Doğrudan...

– Buna nə sözüm ola bilər? İndi bir az ağılı başına gələr.

Qadınların bəzisi suda yuyunarkən də Qeysərdən danişirdi. Ancaq o özü bu danişqların fərqiñə varmamışdı.


– O, evdən əl çəkməz, ev onundur!..

– Bu saat o, ev arayıb axtaran deyil ay canım!..

Bu cümləni söyləyən qadın haqlı idi; Qeysər bir də ev qadını olmayacaqdı. O, qadınlar şöbəsində işləyirdi, evi də unutmuşdu.

...Qeysər bu yeni xəbəri eşidəndə iyirmi dəqiqə əvvəl çımdiyi suların sərt dalğalarını, axıb uzaqlara gedən çör-çöpləri xatırladı. Onun fikrincə Hidayət bu xırda, lazımsız, çürük ağac parçalarından o qədər də fərqli deyildi...

1929 – fevral, Bakı



QAYITMADI

I

Surxay kənddə menşevik ordusunun sıniq körpünü tutması xəbərini eşitdi, osmanlı əsgərləri qayidan zamandan bəri mal damında saxladığı tüfəngini götürdü, cəbhəyə getdi. Bu zaman onun arvadı Şirmayı sağ-salamatdı. O, pendir-çörəyi də heybəyə öz əlilə qoymuş, titrək dodaqları arasından yalnız bu sözləri deyə bilmışdı.

– Allah qoysa, onların istədiyi baş tutmaz!..

Surxayın yaxın yoldaşlarından Qambay, ərzaq üçün kənddə gedib-gələndə, yeni bir xəbər də gətirdi, Şirmayının ağır xəstələndiyini Surxaya bildirdi.

Qambay qəmlı bir səslə:

– Surxay! Şirmayı yazıqdır, ona bir əlac! – dedi, – sən olmasan da biz keçinərik.

Surxay bu sözləri istehzalı bir təbəssümlə qarşıladı, onun yumru yanaqları qızardı, yoldaşına cavab vermədi. Onun fikrincə Qambay çox yersiz bir təklifdə bulunurdu.

Cəbhə, hər dəqiqli, cəhənnəm kimi alovlar içində qaynayırdı, qara torpaq dəhsətlə havaya sovrulur. Sınıq körpünün şimalında səmaya yüksəlmiş qayalardan qopan daş parçaları ətrafa səpələnir, Şamaxı zəlzələsini xatırladırdı.

Surxay bu ağır xəbəri eşidəndən sonra da, qarşısındaki müdhiş mənzərəyə biganə qalmayırdı, hətta bəzən qəlbinə çox ağır təsir edən bu hadisəni unudurdu.

Buradakıların heç biri öz canından qorxmur, bəziləri ev-eşik əldən getməsin deyə zəhərli güllələrə köks gərirdilər. Ancaq Surxay bizim düşündüyüümüz kimi ev-eşik sahibi deyildi. Onun yer altında, gün görməyən, bir qazma daxması, iki də xeyirsiz heyvanı vardi. Vuruşmada o yalnız Şirmayını itirə bilərdi. Nədənsə bu da, Surxayın inadını qırmırdı.

* * *

Bu tərəflərdə sığınacaq möhkəm bir yer yoxdu, körpübən keçmək də xeyli çətindi. Dəstə başçısı “irəli!” əmrini verərkən, partizanlar köhnə arxin qırğında örüklənmiş atlarını mindilər.

Axşam qaranlığı qızıl partizanların yerləşdiyi dərəni öz ağuşunda ovundurmağa başladığı zaman, dəstə, Xıram çayının o tayına keçdi.

Dərədə çayın boğunuq uğultusundan başqa bir səs eşidilmirdi.

II

Günəş yenicə parıldamağa başlayanda, bir dəstə adam cənazə ilə qəbiristana doğru gedirdi.

Hamı kədərli idi. Hamının gözü bahar buludunu xatırladırı. Hamı ağlayır, bu hadisəni bir qardaş, bir ana qəlbilə hiss edirdi.

– Oğlum, bu kimdir? – deyə yolun kənarında əli qoynunda durmuş dərdli bir qarı hamidan sonra gedən bir nəfərdən soruşdu.

O dayandı, udqunaraq cavab verdi:

– Şirmayıdır...

III

Bu zaman cəbhədə böyük bir dəyişiklik oldu: Qızıl ordu cəbhəni yardı, partizanlar kəndə qaytarıldı. İki yüz nəfərlik dəstədən üç adam yaralandı, biri isə həyata vida etdi.

Onlar şenliyə döndülər. Ölən yoldaşı qəbiristana apardılar. Başqalarına nisbətən daha inadlı döyüşən bir fədakarın ölüm xəbəri ətraf kəndlərə də yayıldı. Bu adamı, səhər basdırılan Şirmayı ilə yanışı qara torpağa tapşırdılar.

1929 – noyabr, Bakı

QUZU

Səhərin ucqar küçələrindən birində, hər zaman saralan kərpic evin qabağında gözəl bir bağça vardı. Yaz fəsli gələndə, bu bağçanı görən hər kəs azi bir neçə dəqiqə hərəkətsiz durub, yeni açılmış güllərə, çiçəklərə heyran-heyran baxardı. Oradan səhərdən axşama kimi əlləşən qoca bağban, kənardan duran tamaşaçılara nəzər salmasa da, qızların və oğlanların bu bağçaya daha ürəkdən vurulduğunu bilirdi.

Qoca bağban sərt təbiətli, əsəbi və daima savaşan, uzun, ariq bir kişi idi. Kənardan baxanlara sevindiyi halda, bağçaya girənləri söyüb qovardı.

Mən ondan qorxurdum. Bağçanın hansı tərəfindən girsəm, o məni görüb söyər, bəzən də ərinməz-ərinməz yüyürüb məni tutar, sümüklərim yumşalıncaya qədər əzişdirirdi. Dünyada sevmədiyim iki adam vardısa, onlardan birincisi bu qoca bağban idi. Çox vaxt mən öz-özümə təəccüblə deyərdim: “Belə kinli adam, nə əcəb belə gözəl çiçəkləri bəsləyib yetirə bilir?”

Bir gün kərpic evin ikinci mərtəbəsində yaşayış gözləl qızə vuruldum. Odur ki, bağçanı unutdum. Bir daha qocanı narahat eləmədim. Gözəl qızı ilk dəfə pəncərənin qabağında görmüşdüm. Onlar özgə şəhərdən gəlmışdilər. Bizim yerli olsayıdlar, qızın kim olduğunu bilərdim. Şəhərimiz balaca idi. Məktəbə gedib-gələndə, o qız, nə təhər olsa, gözümə dəyərdi. Yox, o buralı deyildi... Çünkü... Yox, buralı deyildi.

Bəzən heç özümün xəbərim olmadan, ona dikilən gözlərimi, o, pəncərə qabağından çekilib gedəndən sonra da geniş açıb dayanardım. İndi bağdakı gulləri, çiçəkləri unudub, bu canlı, gözəl, qaragözlü bahar çiçəyinə vurulmuşdum...

Birdən küçəyə baxan pəncərə bağlındı, bir daha açılmadı. Mən onu görə bilmədim: axtardım, tapa bilmədim. Mənə nifrətmi edirdi? Məni görmək istəmirdimi, bilmirəm. Öz-özümə dedim: “Yəqin köçüb gediblər. Daha qayıtmayacaqlar”.

Ancaq yanılmamışdım.

Bir gün qoca bağban xəstələnib öldü. Gözəl bağça sahibsiz qaldı. Nədənsə, bu hadisə məni sevindirmədi. İllərdən bəri nifrət elədiyim bu qocanın ölümündən kədərlənib ağladım da...

Sonra bağça mənim ixtiyarımı keçdi.

Bir səhər, bağçanın ortası ilə axıb gedən balaca arxda ayaqlarımı sallayıb bulanıq su ilə oynayırdım. Nə gördüm?.. O idi – gözəl bahar çiçəyi!

Tez ayağa durub ağacın dalında gizləndim, gözlərim yalnız bir nöqtəyə dikilib qaldı. O, yer üzünün insanlarına bənzəmirdi. O, böyük bir ideal kimi mənim təsəvvürüm də o qədər yüksəldi ki, dodaqlarımın bir-birindən aralığındı, gözlərimin böyüdüyüünü, nəfəsimin tutulduğunu, ürəyimin isə, qeyri-adı bir şiddetlə döyündüyüünü belə hiss etmədim.

O, ikinci mərtəbədə, bədənnümə güzgünen qabağında durub, uzun, qara saçlarını darayırdı. Məni göründüm? Yəqin ki...

Yox, göründü. Görməsə də, bir vaxt görməli idi.

Mən onun yalnız profilinə baxırdım. Qara gözlərinə isə həsrət qalmışdım. Nəvaziş axtarırdım. “Bir bəri bax, gözlərini məndən gizlətmə! – deyə yalvarmaq istəyirdim. Yox, belə kəməltifat olma!..”

Yox, o məni görmürdü.

Mən isə inləyirdim: “Ah, qızlar, kızlar, niyə siz arxanızca gələn cavan adamın, pərvanə kimi başınıza dolanmaq istəyən bədbəxt bir insanın sıfətini, hərəkətini aydın görmək istedadına malik olduğunuz halda, bircə dəfə dönüb onun üzünə baxmırınız? Siz nə üçün bu qədər məğrursunuz? Fərqi nədir ki, o, üç-dörd sürətli addımdan sonra qabağıniza keçib sizə istədiyi qədər tamaşa edə bilməzmi? Dönüb geriyə baxsanız, o insanın ürəyində sizə qarşı mütləq mənfi bir fikir oyanacağındanmi qorxursunuz? Axı, bütün insanlar belə yüngül deyillər ki? Sevənlərin qəlbini geniş olmurmu? Onların gözü iti, baxışı dərin olmurmu?”

O, ayna qabağından çekildi. Elə bil ay parçası qara buludların dalında gizləndi. Gözlərimin qarşısında nəhayətsiz, dərin bir boşluq açıldı...

Axşama qədər orada qaldım. Evdən məni çağırınlara hay vermədim. O yanlıarda, xəlvət bir bucaqda oturub günün batmağını gözlədim.

Hər dəqiqə mənə ildən uzun görünürdü. Yenə də yer üzünü işıqlanıran bir ay parçasını gözləyirdim.

Evin o yanından, yaz buludlarının arasından çıxan ay mənə baxırdı...

Birdən yaxınlaşan ayaq səslərini eşitdim. Donub qaldım. Yuxumu göründüm? Yox, ay göydən yerə enmişdi, yeriyirdi.

– Xanım, siz qorxmursunuzmu?

Düşünürdüm ki, o mənim burada olduğumu bilmir və sualımı eşi-dən kimi səksənəcək. Yox, onun gözləri, dalınca gələn oğlanı aydın görən qızlarından belə iti idi. O, məni göründü.

O duruxdu.

Mənim böyümüş gözlərim, həsrətində olduğum qara gözlərə dikildi.

O:

– Yox, mən qorxmuram, – deyərkən mən onun incə dodaqlarına baxdım.

O gülümsədi.

– Gül dərmək istəyirəm. Evdəkilər solub.

– Buyurun, xanım, yaxşı qərənfillər var.

– Qərənfil? Mən qızılgül dərmək istəyirəm.

– Niyə, xanım? Bu saat qərənfillərin yaxşı vaxtıdır.

Onun incə dişləri parıldadı:

– Mən özüm Qərənfiləm, – dedi. – Mənə qızılgül lazımdır.

Utandımmı? Qızardımmı? Deyə bilmərəm. Vücudum tir-tir əsdi.

Bunu xatırlayıram.

– Sən qoca bağbanın nəyisən? – deyə o, məndən xəbər aldı.

– Mənmi? Heç nəyi. Mən qonşunuzam. Siz olan evin alt mərtəbəsində yaşayıram. Zirzəmidə...

– Harda oxuyursan? Səhər gimnaziyasındamı? Atanı hər gün görürəm. Yaxşı adamdır... Gəl mənə gül dərməyə kömək elə... Mən də oxumaq istəyirəm, atam qoymur. Deyir ki, qız xeylağı oxuyanda azır.

Mən qoca bağbanın mirasını toplayıb böyük bir dəmət bağladım.

– Buyurun, xanım...

– Mən dedim ki, qərənfil istəmirəm.

Mən onun fikrini anlamadım.

– Adın nədir?

– Mənim adım, Rəhim....

O, nəsihət verməyə başladı:

– Oğlan qızı çox baxanda... Yox, bu yaxşı deyil... Sən nə üçün bu gün evinizə getmədin? Anan səni üç-dörd kərə çağırdı. Sən cavab vermədin. Ac qaldığından narazılıq edirdi. Yaxşı deyil...

Mən yalnız indi xatırladım ki, səhərdən bəri heç nə yeməmişəm.

– Pəncərəmizə çox baxma. Anamın acığını tutur, görmürsənmi, küçəyə baxan pəncəreləri bağlayıb. Razı olmur... Sən onu daha da şübhələndirirsən.

Birdən Qərənfil addımlarını yeyinlətdi. Bağçadan çıxdı. Geriyə boylanıb, üzümə baxa-baxa dedi:

– Get, çörək ye, anam səni görməsin deyə, bağçaya axşamlar çıx. Yaxşımı?

Mən nə qədər xoşbəxt idim. Sevincimdən dilim söz tutmurdu.

– Yaxşı, xanım, yaxşı... – dedim.

Ayrıldığ. Birinci görüşümüz bununla qurtardı.

Evdə məni danladılar. Anam söyləndi. Atam bağırdı. Mən heç birinə cavab vermədim. Səadət mənim dilimi qurutmuşdu.

Yerimə uzandım.

Gecə saat iki idi. Hələ də gözümə yuxu getmirdi.

“Bağçaya axşamlar çıx...” – Hə, hə, axşamlar... Necə yatdığını xatırlamıram... Bir də səhər oyandım. Qapı döyüldürdü.


Anam cəld qalxıb qapını açarkən, bir qadın səsi eşitdim. Qərənfilin anası idi.

– Dünən sizin oğlan səhərdən axşama kimi **bağçada** idi. Orada bizim quzumuz bağlanmışdı. İtib... Onu sizin Rəhim oğurlamayıb ki?

Mən yerimin içində donub qaldım.

Dinmədim.

Qərənfillə ilk görüşüm, son görüş oldu. Quzu mənim sevgimi oğurladı...



1938

KOR AT

Kənd toyu qurtarırdı.

Oğlan evindən gəlmış dəliqanlılar geri qayıtmağa hazırlaşırıldılar. Gəlinlər, qızlar, nişanının cehizini həyətin ortasında duran ikitəkərli arabaya yükləyirdilər. Hamı əl-ayağa düşmüdü. Arabanı rəngbərəng xalılarla bəzəyənlərin sevinci yerə-göyə sığmırıldı. Onların hamısı bəzənmışdı. Bəziləri, ayaqyalın da olsalar, qanovuzdan don geyinmişdilər.

Birdən, ipək paltarla bəzənmiş, dikdaban tufli geymiş, Gəncə kələgayısı örtmüs qamətli gəlini atası evindən çıxardıb arabaya sarı gətirməyə başladılar. Zurnaçıların qabağında məharətlə süzən yengə, toy sahiblərinə uzun və xoşbəxt bir həyat arzulayırdı.

Bey özü isə, kənardı dirəyə söykənib oğrun-oğrun nişanlısına baxındı. O, sevgilisinin üzünü görə bilmirdi: gəlinin üzü indi də örtülü idi. Onun tir-tir əsən göy haşiyəli uzun ağ kəlağayısı başından dizinə kimi uzanmışdı.

Həyətdə iynə salınsa, yerə düşməzdi. Toy adamları gülür, oynamışdılar. Amma çox təessüf ki, bu yerlərin sevimli şairi Vaqif, vətəninin gözəl toylarına çoxdan vida edib, bülbülb kimi ötmür, sənəmlərə meydan oxumurdu, sağ qalan yalnız aşiq idi. O, zurnanın kiridiyini görəndə, telli sazını döşünə basdı, bütün kənddə eşidilən zil və gözəl səsi ilə ötməyə başladı:

Görüm ay, bəy, toyun mübarək olsun,
Sağdışına, solduşuna borc olsun,
ay borc olsun.

O ötündü, telli sazını məharətlə calırdı və özü də sevinə-sevinə oynayırdı.

Sonra, quyruları səliqə ilə düyülmüş cidir atlarını həyətə çəkib gətirdilər. Onların çoxu məğrur başlarını dik tutaraq, yerlərində oynayır, bəzən də şahə qalxırdılar.

Kənd toyu qurtarırdı...

Yeddi gün, yeddi gecə yorulmadan çalmış zurnaçılar, qonşu damın üstünə qalxdılar. Koroğlunun cəngi havası dağlara, dərələrə səs saldı. Çərkəzi yəhər altında qızmış atlar, cənginin ahənginə uyaraq, daha da coşurdular.

Bir azdan sonra bəyin də atını yedəkləyib gətirdilər. Hamının gözü ona zilləndi. Kor at bütün şənlikdə ad çıxarmışdı. Zahirən çox da gözəl

olmayan bu atın balaca başı, uzun-nazik boğazı, uca boyu, dümdüz beli, dartaşlıq qarnı vardı. Üstündəki yəhər də köhnə idi. Bəziləri ona baxıb: “eh, – deyirdilər, – onda tərifə dəyən heç nə yoxdur, üz-gözündən kifirlik töküür”. Amma kor at bütün cıdırlarda həmişə birincilik qazanırdı. Son illərdə onu öten bir at olmamışdı. Çoxları bu fikirdə idi ki, yəqin Qıratın nəslindəndir.

Bəy ata yaxınlaşdı, əli ilə onun yalısını tumarladı, qayışlarını yoxladı, səliqəsiz görünən tapqrını düzəltti. Atın yanına bir şillə vurdu. At sahibindən aralanıb, cənginin get-gedə ucalan səsindən daha da cuşa gələrək, kənardə, adamlardan xeyli aralı, dairə vura-vura oynamaya başladı. O gah əllərini göyə qaldırır, gah başını sinəsinə endirir, gah da dal ayaqları üstündə firlanaraq oynayırı. Bu oyun bir neçə dəqiqə sürdü. Amma heç kəs gözünü atdan çıkmirdi. Hamı onun xasiyyətləri ilə maraqlanırdı.

At getdiyi yolla da qayıdırıb sahibinə yanaşdı. Bəy onun kəkilini sıgaladı, səkil ayaqlarının tozunu təmizlədi. İndi onu istədiyi yerə, istədiyi qədər səyirde bilərdi. Kor at belə kor at idi.

Bəy adlandırdığımız oğlan nə bu gün bəy idi, nə də sabah bəy olası idi. Keçmiş əyyamda bizim kəndlərin bu cür bir günlük bəyləri çox olardi. Toylarından bir gün sonra onlar bu rütbədən istər-istəməz istefə verir, ya cütün dəstəyindən yapışır yer şumlayırdılar, ya da onun bunun qapısında nökərçilik edirdilər.

Bizim bəyin əsil adı Kərəm idi. Amma o nə xan Əslinin Kərəminə oxşayırı, nə də Qaçaq Kərəmi xatırladırı. O, ən adı kənd cavanlarından biri idi. Atası, bəylərdən birinin qapısında mehtərlik edərdi. O, öləndə oğlu üçün yalnız arıq, bir gözü də kor bir dayçanı yadigar qoymuşdu. Heç kəsin ağlına gəlməzdii ki, bu arıq və kifir dayça böyüüb gözəl bir at olacaq. Atası öləndən sonra Kərəm çobanlığa getdi, kor dayçanı ilxədan ayırmadı. Onun dünyada ən çox sevdiyi şey bu ürgə idi. Atası demişdi ki, “Yaxşı saxla, əsil igid malıdır!”.

Kərəm bir neçə ildən sonra onu tutub öyrətdi, özünə ram elədi. Çobanlıqdan aldığı qoyunun bir neçəsini satıb çərkəzi yəhərə verdi.

Kor böyüdükcə, Kərəmin də qüruru artırdı.

Ay keçdi, il dolandı, Kərəm bir qız sevdı, qazandığı qoyunların hamisini pula döndərib yeddi gün, yeddi gecə toy çaldırdı.

İndi qurtaran toy onun toyu idi...

Kərəm yenicə geydiyi ağ çuxasının ətəyini qatlayıb gümüş kəmərinə keçirdi. Şikari papağını sol qulağına tərəf əydi. Təzə paltarı ona

çox yaraşırdı. Dünən sağışının bağışladığı qamçı, uzunboğaz çəkməsinin üstündən aşağı sallanırdı.

O, atının qantarğasından tutub ürəyində ona belə deyirdi: “Bilirsənmi nə var, əzizim? Bu gün mənim toyumdur. Xələti özüm alsam, yaxşı düşməz. Amma sən gərək məni utandırmayasan. Süleyman bəy təzə at alib. O, dəridən-qabıqdan çıxıb birinciliyi qazanmaq istəyəcək. Onu ötməsən, bir də üzünə baxmaram!”.

Kərəm gülümsəyib, kor atın üzünə baxdı. Onun yalını bir də siğaladı. Toy adamlarının gözü yenə Kərəmdə idi. Bəziləri onun qız evinə gəlməsindən narazı idilər (bəy, qız evinə gəlməməli idi!), bəziləri də bu çirkin ata baxa-baxa, təəccübə çiyinlərini çekir, yəqin ki, belə düşünürdülər: “Kifirdir, amma nə olsun ki, kişinin bəxti vurub”.

Birdən cavanlar atlandılar. Onlar indi Koroğludan da məğrur görüñürdülər. Onların sümük vəznəli çuxaları, gümüş qasılı xəncərləri, gündə yanmış sıfətlərində sevinclə parıldayan ala gözləri, xüsusi bir əda ilə geyilmiş şikari papaqları nəyə dəyməzdı.

Kərəm də adəti üzrə, cəld atın belinə sıçradı. At şahin kimi irəli şığıdı.

Qazma damların üstünə çıxmış kəndlilər, gözlərini Kərəmdən ayırmayıb öz aralarında deyirdilər:

- Kor ata ömründə qamçı dəyməyib.
- Bax, bax, Kərəm heç ayağını tərpətmir. Yaxşı minicidir.
- Kor ata mahmız vursa, xətrinə dəyər.
- Amma qızışanda, Allah göstərməsin, yaman qızışır ha...
- Bu gün korun köpünü alacaqlar. Süleyman bəyin kəhəri yaman atdır. Əvəzində dörd at verib. Kürdoğlu nəslindəndir... Yəqin Kərəm özü də baş qosmaz. Bir də öz toyudur, xələti özü almayıacaq ki.
- Onu de... Yoxsa, kor da yaman kordur! Ömründə dizini yerə qoymayıb.

Gəlinin qohumları zurnaçıları arabalara mindirdilər. Yenə dağları, dərələri titrədən cəngi səsindən deyilən sözləri eşitmək olmurdu.

Üç araba dalbadal yola düşdü.

Cıdır başlandı, amma nə başlandı! Elə bil eyni zamanda yüz ox birdən atıldı.

Kərəm atını Süleyman bəylə yanaşı səyirtdi. Athılar bir anda kənddən çıxıb geniş düzə səpələndilər.

Evlərin üstündə duran tamaşaçıların ürəyi şiddətlə döyündürdü. Onlar dərin bir həyəcanla düzə sarı baxır, lap qabaqda ildirim sürətilə uçan kor atdan gözlərini çəkmirdilər. Kərəm yəhərin qasına sinmişdi.

Əlləri, ayaqları hərəkətsiz idi. Səs-səmir də çıxmırıldı. Buna ehtiyac da yox idi. Kor öz işini bilirdi. O, qabağına çıxan xəndəklərdən məharətlə atılır, balaca qulaqlarını qısaraq çapırdı.

Birdən evlərin üstündəki tamaşaçılar bağırışdı.

– Süleyman bəy keçdi!

– Hə, hə, keçdi!..

Düz deyirdilər. Süleyman bəy Kərəmi keçdi. Amma hələ mənzilə çox vardi. Bir də Kərəm atının xasiyyətini hamidan yaxşı bilirdi. O, birdən korun dalına tərs bir şapalaq vurdu. Kor at çənəsini aşağıya sarı əyərək, qulaqlarını şəklədi və yenə irəliyə şığıdı...

Atlılar gözdən itdilər. Kimin üstün gəldiyi bəlli olmadı.

Oğlan evi tərəfdən damların üstünə çıxmış kəndlilər arasında da qızğın mübahisə gedirdi:

– Kor at qalar.

– Yox, inanmiram.

– Deyirəm qalar.

– Mən deyirəm qalmaz.

– Bax, bax, qabaqdakı Süleyman bəydir, görürsən?

Əşİ, bundan sonra korun ağızı nədir...

– Aha, gördün... Kor onu göz açmağa qoymaz. At deyil, od parçasıdır!..

Bu anda tamaşaçılardan müdhiş bir çığırçı qopdu. Üz-gözünü cırmaqlayıb qanadan kim, saçını yolan kim, “Ah vay” edib inləyən kim... Yalnız bir an əvvəl gülən üzlərdə, sevincə parıldayan gözlərdə birdən qəzəb, kin, intiqam alovları parıldadı.

Elə bil hamı qeyri-adi və olduqca qorxulu bir röya görürdü.

Kərəm, yəhərlə bərabər yana sarı yixilmişdi, onun ayaqları üzəngidən asılı qalmışdı, başı yolun daşlarına dəyərək qızıl qana boyanmışdı.

Müqəssir kim idi?.. Hamının kini, qəzəb və intiqamlı parıldayan gözü, – ona, – dörd at verib bir at almış Süleyman bəyə, qəsdən Kərəmi itələyib onun müvazinətini pozan paxıl adama zillənmişdi.

Kərəmin qapısında durmuş adamlardan qopan ah-nalə səsi göylərə ucaldı.

Kor at daxmaya çatıb dayandı. Onun qantarğasından tutub saxlaşdır. Kərəmin ayaqlarını üzəngidən çıxarıb yerə uzatdılar.

Ananın fəryadı hamını titrətdi.

Kor at sahibinə yanaşib qəmgin və titrək bir səslə ucadan kişnədi.

Bir günlük bəyin toyu belə qurtardı. Kərəmə bir kor atı da çox gördülər.

KONSERT

I

Balaca otaqda iki yoldaş oturmuşdu. Səbri piano çalırdı, Ədhəm isə papiros çəkə-çəkə onu dinləyirdi.

Səbrinin barmaqları o qədər süretlə hərəkət edirdi ki, pianonun dillərinə dəyib-dəymədiyini görmək çətin idi. O, birdən dayandı. Piano kirdi. Səbri tələsmədən, nota vərəqini çevirdi və gözlərini məchul bir nöqtəyə zilləyib yenə çalmağa başladı. Onun yaratdığı ahəng xəyal deyildi. Həqiqət idi. Bunu Ədhəm də hiss edirdi. Damağındakı papiros sönmüşdü. Onun da gözləri qeyri-müəyyən bir nöqtəyə zillənmişdi. O da duyur, o da yaşayırırdı.

Balaca otaqdan qopan səslər, tez-tez ahəngini dəyişirdi. Ədhəm bir yerdə sakit otura bilmir, gah ayağa qalxıb gəzinir, gah da Səbriyə yaxınlaşış hərəkətsiz dayanaraq, həyəcanla dinləyirdi.

Səbri bütün diqqətini toplayıb son akkordları vurdu. Pianonun dil-ləri qeyri-adi bir qüvvətlə balaca otağı birdən titrətdi və birdən də kirdi.

Səbrinin o qədər də cazibəli olmayan qalın dodaqları arasından ince dişləri göründü. O, çaldığı əsərinin, yoxsa ürəyinə axan sevin-cimmi təsirindən nəşələnib bir xeyli yoldaşının üzünə baxdı.

Ədhəm yalnız bir neçə dəqiqə sükut etdikdən sonra fikirdən ayrıldı:

– Çaldığın əsər hansı kompozitorundur? – deyə Səbridən xəbər aldı. – Mən bu cür əsəri xatırlamıram. Kimindir?

– Sənin fikrincə kimin olar?

– Ya Beethovenin, ya da...

Səbri qaqqlıtlı ilə gülüb yoldaşının sözünü kəsdi:

– Deməli, biz ya Beethovenən oğurlamışıq, ya da...

Bu cavabı eşidəndə, Ədhəm qızardı:

– Yox, yox mən elə demək istəmədim. Qəhrəmanlıq simfoniyasını xatırladan bir üslubda yazılmışdır. Mənə elə gəlir ki, bu əsər dinlə-yənləri titrədəcəkdir – deyə. Ədhəm əvvəlcə Səbrinin üzünə baxdı, sonra gözlərini aşağı dikib dırnaqlarını qurdalamağa başladı.

Səbrinin qalın dodaqlarına nisbətən çox yaraşıqlı görünən inci dişləri yenə parıldayırdı. O, pianonun dalından qalxaraq, əli cibində gəzinmək istərkən, özü haqqında Ədhəmdən çıxdan eşitdiyi bir sözə işarə ilə qəsdən soyuqsanlı bir tərzdə dedi:

– Məndə yüksək və mənalı əsər yaratmaq istedadı yoxdur, deyilmi? Ədhəmin ürəyi necə döyündüsə, alnı və yanaqları qan kimi qızardı. O, küskün bir səslə cavab verdi:

– Sən nə yaman kinlisən, Səbri! Altı il əvvəl dediyim bir sözü hələ unutmayıbsan.

Yalnız adı bir sövq-təbii ilə yoldaşına baxan Səbrinin gözü incə bir təfərrüata ilişdi. Ədhəmin papiros tutan barmaqları xəfif-xəfif titrəyirdi.

Səbri doğrudan da kinli imiş. O, əlbəttə xatırlayırdı və öz barəsində deyilmiş acı sözləri uzun illər boyu inadla yadında saxlayıb, yeri gələndə üzə vurur, Ədhəmdən intiqam alırıdı:

– Məni yalnız bir şey qorxudur: Həsəd!.. Heyfsən, Ədhəm...

Ədhəm bu sözlərin ağırlığına dözə bilmədi:

– Yox, yanılırsan. Mən yalnız sevinə bilərəm...

İstəkli dostumun bu cür qüvvətli əsərini dinlərkən, ürəyimdə yalnız iftixar hissi...

Lakin o fikrini tamamlaya bilmədi. Udqundu. Səbrinin gözləri indi də bu qeyri-səmimi sözləri deyən dodaqlara zillənib qaldı.

II

Səbri təhsildən qayıtdığı gündən iki il keçirdi, amma yoldaşı Ədhəmlə birinci dəfə görüşdü. Bunun səbəbi vardı. O, Ədhəmi həmişəki kimi yox, olduqca fövqələdə bir şəraitdə, gözəl bir əsər yazdıqdan sonra görmək istəyirdi. Çünkü Səbri hələ Moskvaya yola düşəndə, Ədhəm ona istehza edirdi: “Təhsil gücünə kompozitor olacaq!” deyirdi. Həm deyirdi, həm də nəşə ilə gülürdü.

Ədhəmi bütün şəhər tərifləyəndə, Səbrini pisləyirdi. Ədhəm onun hər bir əsəri haqqında acı lətifələr düzəldirdi. O, istedadlı bir təlxək idi: həm özü gülürdü, həm də başqalarını güldürdü. Bəzən Səbri özü də gülməyə məcbur olur və bu lətifələri uydurmağa vaxt tapan Ədhəmi alqışlayırdı. Bəlkə də səhv edirdi. Amma Ədhəm bu alqışlara layiq bir təlxək idi.

Hələ məşhur tənqidçi Ağazadə elə bil onunla əlbir idi. Hər şeyə dair məqalə yazmağı bacaran, teatri, estradani, sirkə, tarixi, Azərbaycan ədəbi dilini və hətta ədəbiyyatını öz doğma ixtisası bilən bu tənqidçi musiqi haqqında az yazmamışdı. O, məşhur fransız ensiklopedisləri kimi geniş sahələri qavramaq istəyən, lakin onların qapısında süpürgə

çəkməyə layiq olmayan bir tip idi. Qəzət sütunlarını, teatrin bahalı lojalarını, operanın bahalı cərgələrini böyük bir ehtiramla Ağazadəyə təqdim edənlər də vardi. Müxtəsər, “məşhur tənqidçinin” qələmi aləmə qan uddurduğu kimi, Səbriyə də göz verib işıq vermirdi. Cavan istedadları böyük məharətlə qəbrə gömən bu tənqidcidən kompozitorla dirijor arasındaki fərqi soruşsaydılar, o, sümüklü eynəyini düzəldib, ötgün səslə cavab verərdi:

– İkiisi də bir sözdür. Mədəni ölkələrdə kompozitor deyirlər, amma yarımmədəni ölkələrdə dirijor.

Həmin bu məşhur tənqidçi, uzun müddət Səbrinin yazdığı əsəri dinləyənlər üzünə həsrət qoydu; ona məsləhət gördü ki, “aqronomluğa, bəlkə də ondan daha mədaxilli olan baytarlığa getsin”.

Səbri gənc idi. Təcrübəsiz idi. Təlxəkliyi bacarmırdı. Ancaq onun, “məşhur tənqidçi” qədər olmasa da, hər halda özünə görə qənaəti vardi:

– Mənim biliyim çatışmir, Moskvaya gedib oxuyacağam.

O Ağazadə ilə məsləhətləşmədən təhsil almağa getdi. Dörd il oxudu, iki il də məşhur musiqi ustaları ilə birlikdə işlədi. Onların təcrübəsi ilə yaxından tanış oldu. Səbrinin qüvvətli istedadını görən qoca ustalar ona məsləhət gördülər ki, yenə vətənə qayıdılınca yaradıcılığa başlasın.

Beynəlxalq yarışlardan böyük qəlebə ilə çıxan gənc ustalar yetirmiş qoca müəllim Səbrinin alnından öpüb deyirdi:

– Xalqınızın zəngin musiqisi var. Böyük rus kompozitorları çox vaxt sizin musiqinizdən istifadə edərək, ölməz əsərlər yaratmışlar. Siz də bu yolla gedin. İlk əsərlərinizdə xalq ruhunun aydın izləri görünür. Yalnız bir nöqsani vardır ki, səviyyəcə yüksək deyil. Gedin əziz vətənə, bir neçə ildən sonra yenə görüşərik...

Səbri Bakıya qayıdanandan sonra iki il də rayonları gezdi, kəndləri dolaşdı, tütək çalanları dinlədi, zurnaçılar qulaq asdı, aşıqları oxutdurdu, toy məclislərində, el bayramlarında böyük bir həvəslə iştirak etdi. Xalq dastanlarını, el qəhrəmanlarının maraqlı sərgüzəştlərini öyrəndi və şəhərə dönerkən, özü ilə bərabər insanı heyrətə salan zəngin materialıllar da gətirdi. Bu gün çaldığı əsər, onun yazdığı “Azad insan” simfoniyası idi.

O, istehzalı təbəssümlərə məruz qalan balaca əsərlərdən sonra, müəllimlərini və dostlarını sevindirən bir simfoniya yaratmağa müvəffəq olmuşdu. Səbri dərin bir sevinc hissi duymağa haqlı idi...

III

Ədhəm, pianoda çalınan parçaların orkestrdə necə qüvvətli gurla-
yacağını düşünüb, Səbridən qat-qat zəif olduğunu gördü. Özü də
duymadan, onun papiros tutan barmaqları xəfif-xəfif titrəyirdi.

– Əlbəttə, Səbri, – deyirdi, – mən də şəxsən sənin istedadlı bir gənc
oldığunu bilirom. Amma Ağazadə yenə sağdır. O, qəzətlərdə yenə
yazır.

Səbri yoldaşının fikrini o dəqiqə başa düşdü.

– Mən şöhrət dalınca qaçmayacağam. Gecə-gündüz işləyib əsər
yazacağam. Ağazadəyə gəlincə, o, sənin düşündüyün qədər də böyük
təhlükə deyil.

Ədhəm cavab verməyə tələsdi:

– Axı hər halda tənqidçıdı, tamaşaçılara istiqamət verir.

– Yanılırsan, dostum... Pis tənqidçilər tez unudulur, amma yaxşı
əsərlər qalır. Mən çalışıb əsərlərimlə dirləyicilərə istiqamət verəcə-
yəm. Onun bədii zövqünü korlayan mahnilardan yüksək xalq musiqi-
sinə doğru geniş bir yol açacağam.

Ədhəm bu dəfə istehza ilə qırmışdı. Dostunun üzünə baxdı, sonra
gözlərini yerə dikdi. O, nədənsə, istəyirdi ki, qarşısındaki adamın yenə
də heç bir nüfuzu olmasın: hər addımda istehza ilə qarşılansın, onun
şöhrətini kölgələndirməsin. Bu gün eşitdiyi əsəri xatırlayıb həyəcan-
lanır, ürəyinin dərinliklərində onu narahat edən bu yeni hadisəyə
soyuqqanlı baxa bilmədiyini ixtiyarsız bürüzə verirdi.

Birdən Səbri nəyi isə xatırlayıb gülümsündü. Ədhəm təəccübə
soruşdu:

– Niyə qımışdin? Olmaya elə düşünürsən ki, mən paxıllıq edirəm?

– Yox, qətiyyən! Yadıma bir şey düşdü.

– Nə?

– Əfşan hardadır? Düz üç il olar ki, görməmişəm... Aranız necədir?

– Əfşan?.. Buradadır. Həkim olub. Məni əvvəlkindən yüz qat çox
sevir. Necə, nə üçün xəbər aldın?

– Maraqlanmaq olmazmı?

– Nə üçün olmaz. Təəccübümə səbəb odur ki, birdən soruşdun.

Səbri dinmədi. Üzdəki təbəssüm izləri yavaş-yavaş silinib getdi.

– Deyirsən çox sevir?

- Sualların qəribədir...
- Yaman qısqanc olubsan, Ədhəm, yaxşı deyil... Bu sənin üçün ayibdir.

Səbri danışığına ara verib pianoya yaxınlaşdı, bir az əvvəl çaldığı əsərin bir hissəsini yenidən təkrar etdi. Sonra üzünü Ədhəmə çevirib üst-başına işarə ilə gileyləndi:

- Tələbəlik məni bu kökə saldı, özümə hələ də yeni bir kostyum almamışam... Qızlar yüz dəfə bismillah deməmiş üzümə baxırlar... Bilmirəm konsert verəndə, belə çıxsam ayıb, olmaz ki?

Ədhəm təəccüblə soruşdu:

- Konsert verəcəksən?
- Olmaz?
- Ədhəm çıyılərini çekdi.
- Nə deyim?
- Məsləhət görmürsən?

Ədhəmin ən çox qorxduğu da bu idi. Deməli, Səbri altı illik təcrübəsini diqqətlə hazırladığı bir konsertlə nümayiş etdirəcək, dirləyənlərdə dərin bir təsir buraxacaqdı. Bu, Ədhəmin ürəyinə qorxu saldı, amma o, yenə özünə təsəlli verməyə başladı: "Eh, bəlkə də onu dirləyən olmadı. Mənim söhrətimi kölgələndirmək üçün uzun illər lazımdır". Ədhəm darixan kimi oldu. Dərindən nəfəs aldı. Ayağa qalxdı. Gəzinəgəzinə papirosunu tüstüldəib fikirləşdi. Cox fikirləşdi. Amma yenə də ürəyindəki həsədi əzib yox edə bilmədi. O boydan uca, enli kürəklili, yeriyerkən döşünü məğrur tutmağa çalışan bir gənc idi. Adəti belə idi ki, dayaz baxışlı mavi gözlərini həmişə qabağındakı admanın ciyni üzərindən məchul bir nöqtəyə zillərdi.

– Səbri, – konsertin müvəffəqiyyət qazansa, mən çox şad olaram. Ancaq... – O, yenə çıyılərini çekdi, xoruz pipiyi kimi qızarmış yanaqlarını ovxaladı, dodaqlarını büzdü. – Ancaq əvvəldən haqqında elə fikir yaradılıb ki, qorxuram tamaşaçılar gəlməyə.

Səbri duruxdu, udqunaraq cavab verdi:

- Nə olar ki?.. Birinci dəfə gəlməsələr də, yaxşı əsər yazdığını biləndən sonra gələrlər.
- Eh, sən qəribə adamsan, haradadır bizdə elə qanacaqlı tamaşaçı!?

Lakin konsert salonunda oturmağa yer yox idi. Cox adam cərgələrin arasında, geridə ayaq üstündə durur, gənc kompozitorun səhnəyə çıxmasını dərin bir intizar içində gözləyirdi. Bugünkü qəzetlərin axırıncı səhifəsində, Səbrinin yeni əsərinə dair bəzi qeydlər vardı. Məqalə yazanlardan biri sevinclə göstərir ki, cavan kompozitor zəngin xalq musiqisindən istifadə edib dərin, orijinal, sarsıcı bir simfoniya yaratmışdır. Bu fikri söyləyən, əlbəttə, “məşhur tənqidçi” Ağazadə deyildi. Görünür o, konsert günündən sonra yazacaqdı. Tamaşaçılar isə, Ədhəmin düşündüyü kimi, heç də kinli deyildilər. Onlar bəlkə Səbrini tamam unutmuşdular, yaxud altı il əvvəl eşitdikləri əsər haqqında Ağazadənin yazdığı sözləri etirazla qarşılıyb, Səbrini bir də dinləmək istəmiş, amma buna imkan tapmamışdır. Səbrini də, əsərlərini də dinləyənlər üzünə həsrət qoyan o olmuşdu. Xalq isə, həmişə olduğu kimi, indi də sevməyi bacarırdı. O özünün böyüdüb yüksəltdiyi gənc oğlandan daha mənalı, daha istedadlı nəgmələr eşidib zövq almağa gəlmisi.

Hələ konsertin başlanmasına yarım saat qalmış gələn Səbri, köhnə kostyumunda idi; o yalnız qara qırırm saçlarını səliqə ilə darayıb, üzünü tərtəmiz qırxmışdı. O hər şeyi unutmağa səy edib, xeyli dalğın görünürdüsə də, konsert başlanan vaxtin elə bil qeyri-adi bir sürətlə yaxınlaşdığını duyub, ürəyi döyüñə-döyüñə estradanın yanındakı ağ məhəccərə söykənərək, oğrun-oğrun tamaşaçılara baxırdı. O, yenə birinci cərgədə Ağazadəni gördü. Yalnız intiqam üçün yaranmış bu insan, sümüklü eynəyinin altından dik-dik baxır, Səbri haqqında əvvəlcədən qərar hazırlayındı.

Səbri tamaşaçılar içərisində yaxşı tanıldığı köhnə məktəb yoldaşlarını, qoca müəllimlərini, tanış qızları görəndə əllərinin titrədiyini, dərin və anlaşılmaz bir sevinclə dolan ürəyinin daha da şiddətlə döyüñü hiss edib, özünü toplamağa çalışdı və sonra qoca çalğıçıya dönerək soruşdu:

– Başlayırıqmi?

Uzun illərdən bəri dirijoru yalnız səhnədə, xeyli intizardan sonra görməyə vərdiş edən qoca, Səbrinin adı iclasa yaxud, gündəlik yaradıcılıq mübahisələrinə gələn adamlar kimi heç bir xüsusi hazırlıq gör-mədən, heç kəsi dalınca gəlib “Vaxtdır, buyurun” deməyə məcbur

etmədən gəldiyini xəfifcə bir təbəssümlə qarşıladı, mehriban və titrək bir səslə:

– Vaxtdır, – deyib Səbridən uzaqlaşdı.

Səbri yenə məhəccərə söykəndi. Ancaq indi tamaşaçılara yox, Bakının düz üstündən dənizə enmiş ayın sularda eks edən gümüş pul-larına, böyük bir qurşaq kimi şəhərin boynuna dolanmış sayrısan sahil işıqlarına baxırdı.

Bu gün Bakı daha gözəl idi. Büyük Qorkinin Sovet Neapolu adlan-dırıldığı bu şəhərin axşamlarını Səbri ta uşaqlıqdan sevirdi. Yalnız bircə dəniz, onun sahili döyən möhtəşəm dalğaları, qəşəng bir dairə kimi uza-nan sahil boyu nəyə dəyməzdi.

Səbri elə bil hər şeyi unudub, yalnız doğma şəhərinin əfsanəvi gözəlliklərini daha yaxşı duymaq üçün buraya gəlmışdı.

İşıqlar dənizdə üzür, Bakı isə, sahillərdə dalğalana-dalgalana parıldanış işıqlar dənizində alışib yanındı.

Bakı nə gözəl idi!..

Birdən kim isə Səbrini fikrindən ayırdı:

– Sizi gözləyirlər.

Konsert salonunu dolduran insan kütləsi, onu baş əyməyə məcbur edə bilmədi: “İndi yox, əsərimi ifa edəndən sonra alqışlarınız!” – deyə fikirleşən Səbri dirijor çubuğunu yuxarı qaldıräkən, salon kiridi: alqış-lar dərin və mənalı bir sükuta çevrildi. Gözlər bir nöqtəyə dikildi.

Səbrinin əsərində bir insanın taleyindən bəhs edildirdi: təbiətin dilbər qoynunda azad böyümüş insan rütubətli, dar və qaranlıq bir məhbəsə düşmüdü. Uzun illər boyu sevinc üzünə həsrət qalmışdı. O düşünür-dü, həyəcanlanırdı. Güclü yumruqları ilə məhbəsin dəmir qapılarını döyəcləyirdi, haqsızlığa qarşı üsyən edirdi. Amma yenə də zindanın qatı zülməti əksilmirdi. İnsan günəşdən, həyat işığından məhrum qal-mışdı. Sonra o, birdən əzəmətli şəhərin küçələri ilə axıb gedən xalqın nəğməsini eşitdi: azadlıq nəğməsini!.. Bu nəğmədə əvvəlcə ona yad olan bir həyat eşqi çırpındı. Məhbəs yenə çəmənləri, düzləri, zümrüd yamacları, yalqızlıqda keçirdiyi azad dəqiqələri xatırladı. O, atılmış pambıq tayaları kimi görünən ağ buludlar arasından solğun çöhrəsini göstərən ayı, dərədə ayın işığını eks edən şir-şir suları gördü... Sonra çobanın tütəyi inlədi. Sevdiyi nəğmə dağlara, dərələrə səs saldı. Küçələri dolduran xalqın nəğməsi daha güclü idi. Məhbəsədə inləyən insan da bu nəğməni dinləyirdi. Çoban tütəyinin əvəzinə minlərlə insanın

zindanı titrədən dəmir marşı səslənirdi: qaranlıq məhbəs elə bil yavaş-yavaş sarsılırdı. Məhbusun gözlərində birdən ümid qıçılcımları parıldadı; o da, küçələri dolduran insan dənizinin nəgməsini duyaraq, sonra hamidan gözəl, hamidan qüvvətli bir ehtirasla bu nəgməni oxudu, səsi-ni azadlıq gətirən xalqın qalib səsinə qatdı...

Ədhəm salonda idi. Onun da gözləri Səbriyə zillənmişdi. Onunla yanaşı oturan gözəl qız durna boğazını yuxarı qaldırıb, özünü də, salon-dakıları da, Ədhəmi də unutmuş kimi, birdən onun xəyalını alıb uzaqlara aparan bu yeni əsərə heyran qalmışdı.

– Əfşan, sənə nə olub, rəngin niyə ağardı?

Bu sualı verən Ədhəm idi. Amma Əfşan onun səsini eşitmirdi.

– Söz soruşuram, rəngin niyə ağardı?

– Yoldaş mane olma! – deyə arxadan kim isə nəzakətlə piçildədi.

Əfşan sualı eşitdişə də, cavab verməyə ehtiyac qalmadı: birdən böyük salon zəlzələyə düşmüş kimi titrədi. Alqış səsləri ta əzaqlara qədər yayıldı...

Əfşan ayağa qalxdı. Təəccübə baxan Ədhəmi görmürmiş kimi, ona sarı baxmadan irəli yürüdü.

– Səbri, Səbri!

Bu çağırış, sevgidən çox heyran olmuş insanın etirafına bənzəyirdi.

Səbri dönüb baxdı, qızı tanıya bilmədi. Lakin Əfşan lap yaxınlaşanda, Səbri onun əlini sıxıb, gülə-gülə göy haşıyəli yaylığı ilə alını silərək dedi:

– Nə qədər dəyişmişiniz!.. Bəs Ədhəm hanı?

Əfşan bu sualdan inciyib gözlərini yerə zillədi.

Sualına cavab almayan Səbri ciyinlərini çəkdi. Sonra hər ikisinin gözü bir-birinə dikildi. Əfşan dərindən köksünü ötürdü, əlindəki gül dəməti də xəfifcə titrəyirdi. Bu nə idi? Etirafmı idi?!

Səbri yenə də alqış səslərini eşidir, utandığından bucağa çekilir, nə isə demək istəyirdi.

Görəsən o sevinirdimi?..

1938 – oktyabr, Bakı

ÇARPAYI

İsfəndiyar yuxudan oyanıb sakit-sakit ətrafına boylandı. Evdə ondan başqa heç kim yox idi. Qapı örtülü idi. Həyətə baxan balaca pəncərədən buludlu səmanın kiçik bir parçası görünürdü.

– Ana, ay ana!..

Bu iniltili çağırışa cavab verən olmadı. İsfəndiyar yerində dirsəklənib oturmaq istədi. Amma bədəninin şiddetli ağrısından gözləri yaşardı.

– Ana, ay ana!..

Onun ayağının ucunda, köhnə yorğanın üstündə büzüşüb rahatca yatan məstan pişik də yuxudan oyandı. O, zil qaranlıq otaqda xirdaca elektrik lampaları kimi parıldayan gözlərini açıb İsfəndiyara baxdı.

İsfəndiyar, bədəninin sızıltısını azaltmaq üçün böyrü üstə uzandı. Hərəkətsiz qalıb Məstan pişiklə xeyli müddət gözləşdi. Evin sükütu elə dərin idi ki, Məstan pişiyin xorultusu lap aydın eşidilirdi.

İsfəndiyar yaşarmış qara gözlərini ondan ayırmayıb, hər gün təkrar olunan adı söhbətinə başladı. Onun səsi titrəyirdi. Üz-gözündə ağrı iztirabla dolu bir ifadə cirpındı. Bəzən onun gözlərində parıldayan sevinc bir an qədər qısa və insafsız idi. Bir an qədər...

– Məstan, ay Məstan, sən məndən xoşbəxtən... Vallah hə... bax, görürsənmi, qıçlarımin ağrısından göz aça bilmirəm... Nə qədər istəyi-rəm yerimdən qalxım, olmur, ki, olmur... Hər yerim ağrıyır... Məstan, nə yaman xoşbəxtən... Niyə bəs mən bədbəxtəm, Məstan?.. Yəqin indi uşaqlar məktəbə gediblər, bülbül kimi oxuyurlar... Həyətdə oynayıb gülürlər. Niyə mən belə yazığam, Məstan!

Birdən qapı cirildayaraq açıldı. İçəri axan işiq, balaca otağın yarısını aydınlaşdırıldı.

– Bu evdə yel xəstəliyindən başqa nə ola bilər ki?

Ayağı dolaşıb yixılacağından qorxan doktor qaranlıqda ayağının altına baxa-baxa, ehtiyatlı addimlarla içəri girdi. Onun qabağınca gələn Badam xala, doktorun sözlərini eşitmədi.

– Nə dedin, doktor?

– Yel xəstəliyi rütubətli evlərdə olur...

Doktor buludlu gecədən belə qaranlıq olan bucaqda, yerə uzadılmış İsfəndiyarı görmürdü. O, əlini alnına dayadı və bir neçə saniyə dayanıb qaranlığa alışmaq istədi.

Sevincindən yerə-göyə sığmayan Badam xala donunun uzun ətəkləri ayagna dolaşa-dolaşa, cəld oğluna yanaşdı.

– Qadan alım, bala, doktor gəlib.

İsfəndiyar bir dəqiqəliyə hər şeyi unutdu. Əvvəlləri yalnız bir an üçün gözlərində parıldayan sevincin də ömrü uzandı.

– Eviniz rütubətdir, xala, çox rütubətdir!

– Bu azarın dərməni yoxdurmu? – deyə. Badam xala səbirsiz xəbər aldı və geriyə dönüb doktora baxanda, üzünə düşən zəif işqda onun gözləri təəccübə parıldadı, – yoxdurmu, qadan alım?

Yalnız indi-indi qaranlıq evə alışan doktor qəmgin-qəmgin Badam xalaya baxdı. Onun baxışlarında yenə eyni sualı oxudu: “Bu azarın dərməni yoxdurmu?”

– Dərmanı? Var, xala... Niyə yoxdur? Onun birinci dərmanı günəşli otaqdır...

Doktorun böyük bir ümidi lə dediyi sözləri axıra qədər dinləmeyən Badam xalanın bütün ümidi lər alt-üst oldu. Yalnız doktoru çağırmaq üçün onun-bunun qapısında dörd-beş gün paltar yuyub üçcə manat qazanmış arvad, günəşli otağı nə ilə ala bilərdi.

– Bəli, xala, günəşli otaq...

– Bahalı dərmandır, oğul...

Doktor xəstəyə yanaşdı. Yalnız indi şüşələrini yaylıqla silib taxlığı eynəyinin dalından İsfəndiyarın üzünə baxdı. İsfəndiyar zahirən çox sağlam görünürdü. Totuq yanaqlarından az qala qan damırdı, amma xəstə idi, özü də çox bərk xəstə idi.

Doktor dərindən köksünü ötürdü. Elə bil “heyf” deyə səsləndi. Sonra müayinəyə başladı.

– Şiddətli revmatizmdir. Heç olmasa, çarpayı alın... bəli, bəli, çarpayı... evinizin döşəməsi də yoxdur, xala... Oğlunuz yazıqdır... Yaxşı uşaqdır... Gələcəyi var... heyf olmasın.

İsfəndiyar eşitməsin deyə, doktorun piçilti ilə söylədiyi bu sözələr Badam xalanın üreyinə ox kimi sancılrdı. “Heç olmasa çarpayı alın...”

Badam xala dünəndən köhnə kəlağayısunın ucuna bağlayıb saxladığı göy üçlüyü çıxartdı, utana-utana, əli titrəyə-titrəyə doktora uzatdı.

– Lazım deyil, xala, almayağam...

Doktor getdi, amma üçlük də qaldı, zindandan belə qaranlıq olan rütubətli otaq da qaldı. Günəş isə, yox idi. Çarpayı da yox idi.

Doktor getdi. Amma gözləri yaşarmış Badam xalanın: "Ay Tanrı, sən özün balama kömək ol!" deyən iniltili səsi də qaldı.

Məstan pişik yenə xorul-xorul yatırıldı. Otaq yenə sakit idi. Qapı da örtülmüşdü.

– Çarpayı?.. Ana, çarpayı nədir?

Badam xala çarpayını pulla almadı, üç manata çarpayı verməzdilər: onun hər gün işlədiyi əlləri sağ olsun. O, çarpayını ana məhəbbəti ilə aldı. Amma hər halda aldı. Özünü də ciyində götürüb oğlunun yerini onun üstündən səliqə ilə saldı, sonra yenə hara isə getdi.

– Çarpayı... Ana, ay ana, mən sağalacağam, elə deyilmə?

* * *

Evdə heç kəs yox idi. Badam xala oğlundan xəbərsiz onun-bunun qapısında əlinin əməyini satmağa getmişdi. Namusunu qoruyan böyük ananın qolları hələ gücdən düşməmişdi.

– Məstan, ay Məstan, mən sağalacağam, elə deyilmə?

İsfəndiyar yenə darixirdi. Uzun qış gecələrində bu cansıxan yal-qızılığa dözmək olardı. Amma indi yaz idi. İsfəndiyar yenə də Məstanla gözləşir, yenə onunla səhbət edirdi. Pişik onun səsini eşidəndə, hər bir şeyi anlayırmış kimi, gözlərini ona zilləyir, yerindən qımäßigən yaraq, diqqətlə dinləyirdi.

– Ay Məstan, eşikdə qərənfil açılıb, dur, heç olmasa, sən get... Dur, dur,... sən ki, xoşbəxtən...

Məstan yerindən qalxmadı, o yalnız dirləməyi bacarırdı. Pişik yenə büzüşüb xorul-xorul yatdı. İsfəndiyarı da yuxu apardı. Çarpayının üstü elə rahat idi ki...

* * *

Amma satın alınmış səadətin ömrü uzun deyilmiş. Birdən atışma səsləri Məstanı da, İsfəndiyarı da oyatdı.

– Məstan, ay Məstan, anam haradadır?

Bu həyəcanlı sualdan qorxmuş Məstan, çarpayıdan yerə atıldı.

– Qorxma, Məstan, qorxma... çarpayı məni sağaldacaq... Niyə qorxursan?..

Hər gün əldən-ələ keçən balaca şəhərdə vuruşma gedirdi. Top-tüfəng atrırdılar. Nə üçün? Yəqin ki, insanlar gözəl həyat arzulayırdılar. Yazın təmiz havasından nəfəs almaq üçün əlləşirdilər.

Məstan pişik qapının ağızında durub yazıq-yazıq boylanırdı. Onun gözləri təəccübən böyümüşdü. O, İsfəndiyar kimi, çarpayıa vurulmamışdı. Qapı açılsa, o dəqiqə eşiyyə yürürdərdi.

Birdən qapı açıldı. Gələn Badam xala idi. Məstan onun böyründən sivişib eşiyyə çıxdı.

— Dur qaçaq, oğlum!..

— Hara?

Ana ilə oğlun gözləri bir-birinə sancıldı. İsfəndiyar bir də soruşdu. Badam xala isə, onu tez geyindirib çarpayıdan yerə saldı. İsfəndiyar ağlaya-ağlaya çarpayımın ayağını qucaqlayıb dizi üstə çökdü.

— Ana, ay ana, mən getmirəm, çarpayımdan ayrılsam, sağalmaram. Ana... Axi doktor deyirdi ki, yelin dərmanı çarpayıdır...

— Dur qaçaq, oğlum... Düşmənlər öldürərlər!

İsfəndiyar ancaq yaşamaq arzusu ilə çırpinırdı.

— Öldürərlər!

İsfəndiyar çarpayımın ayağını necə tutmuşdusa, uzun dırnaqları ovcunun ətini qanatmışdı.

— Yox, ana, yox!..

Badam xala oğlunu sürüdü. Çarpayı da onunla bərabər sürünməyə başladı. Qapının ağızında İsfəndiyarın əli çarpayıdan üzüldü. O, yazıq anasının dalınca ağlaya-ağlaya iməklədi.

Silah səsləri yaxınlaşındı. Məstan pişik çıxın qaćıb harada isə gizlənmişdi. Adamlar isə yürüyüşürdülər. Dallarına baxmadan, ağlaşa-ağlaşa, bir səmtə doğru yürüyüşürdülər. Hami şəhərdə üsyən qaldırmış aq zabitlərin təqibindən qaçırdı. İnsanları qovub, ölümlə onları hədə-loyırdılər. Amma İsfəndiyar yenə də ölümün nə olduğunu bilmirdi. Onun gözləri yaşamaq arzusu ilə parıldayırdı.

— Ana can, məndən nə istəyirsən?

Badam xala onu sürüyürdü. Qucağından sıçrayıb yerə dəyən oğlunun uzun ətəyi yenə də onun əlində idi. Bəli, bəli Badam xala onu heç vaxt əlindən buraxmayacaqdır. İndi İsfəndiyarın bütün bədəni ağrıydı. Qıçları, əlləri, kürəyi, boynu necə ağrıyırdısa, gözlərinə qaranlıq çökmüşdü. İsfəndiyar heç kimi görmürdü. Hətta elə bil dəstə-dəstə qaćıb uzaqlaşan insanların asimana ucalan ağlaşma səslərini də eşitmirdi.

O ən əziz dostu, ən yaxın sirdası Məstan pişiyi də unutmuşdu. İsfəndiyarın qorxudan böyümüş məsum gözləri yalnız evdə qoyub getdiyi çarpayını göründü.

– Ay ana, mən getmirəm!..

İsfəndiyar sürüñürdü. Bədəninin sızıltısından daha da çox yaşarmış gözlərini sile-silə, toza-torpağa bulaşa-bulaşa, anasının dalınca sürüñürdü.

Kimsəsiz arvada kömək edən yox idi. Hər kəs öz canının hayında idi. İnsanlar hər şeyi unutmuşdular.

Elə bil dünyada sədaqət, məhəbbət deyilən yüksək hisslərdən bir əsər belə qalmamışdı.

Badam xala yenə iniltili bir səs eşitdi:

– Ana can, mən yaziq deyiləmmi?

Birdən top mərmisi partladı, qara torpağı göyə sovurdu. Badam xala ağızüstə döşənib toz-torpağın arasından keçdi. Ətrafi çulğamış qatı toz dumanları seyrəkləşəndə, Badam xala həsrət və intizar dolu gözləri ilə İsfəndiyarı aramağa başladı. O, görünmürdü. O, yox idi. Hara getmişdi? Məlum deyildi.

– Bala, İsfəndiyar!..

Badam xala İsfəndiyarın öldüyüünü yəqin edib dörd yanına boylana-boylana, top güləsinin dağıtdığı yerə sürünərək, dırnağı ilə torpağı eşələdi:

– Oğlum!..

Qara torpaqdan cavab gəlmədi. Badam xala tək qalmışdı. Bir irəliyə baxdı, bir də dönüb geriyə. İrəlidə, ondan xeyli uzaqda, yaşıł çəmənlərin arasından uzanan əyri-üyrü tozlu yolla böyük bir insan dənizi axır, dolu kimi yağan gülənin altında seyrəkləşə-seyrəkləşə, şəhərdən uzaqlaşırdı. Geridə isə qaçanların dalınca gülə yağıdırənlər gəlirdi.

– İsfəndiyar, bala, haradasan?

Badam xala dizi üstə döşənib yenə süründü, süründü, hönkürtü ilə ağladı, onun ariq ciyinləri qalxıb endi, sonra birdən geriyə atıldı, ayaqlarına dolaşan uzun ətəklərini çırmayıb yüyürdü. O, heç nədən qorxmardı. İnsanın bütün varlığını titrədən qorxu, ana məhəbbətinə təslim olmuşdu. Elə bil ki, Badam xala qulağının dibindən viyılıt ilə ucuşan gülələrin səsini eşitmirdi. O, yüyürüb qabağındakı xəndəyə yıxıldı, otlanın içində görünməz oldu.

– İsfəndiyar!

Bu səs, çağırışdan artıq əks-sədaya bənzəyirdi. Yalnız bir neçə addım ondan aralı duran pulemyot, birdən-birə yox olmuş xəstə uşağını dörd gözlə axtaran anaya qəhqəhə ilə gülürdü. Ana gözləri isə, qovan və qovulan insanlar arasında yalnız birini, yalnız İsfəndiyarı axtarırdı. Nə üçün ondan səs çıxmırıldı, “ana” deyə inləyən uşaq harada gizləmişdi, o, isinməyə, ana qucağından isti yer tapa bilərdimi!

“Vəfasız oğul, məni tek qoyub haraya qaçdırın? Ay bədbəxt bala, niyə məni gözü yaşlı qoydun!”

Badam xalanın fəryadını yalnız özü eşidirdi. Vurhavurdan qulaq tutulan ölkədə ananı dinləyən kim idi? Heç kim onu dinləmirdi.

Badam xala birdən donub qaldı. O da İsfəndiyar kimi ətrafindakı şeyləri unudub yalnız çarpayını görürdü.

– Çarpayı, hə, hə çarpayı. İsfəndiyar, hardasan? Gəlirəm, bala, gəlirəm...

Ana gözlərində sevinc yaşları parıldadı; o, İsfəndiyarı tapmamışdışa da, onun harada olduğunu bilirdi...

Göydən dolu kimi yağan gülələrə mərdliklə sinə gərib yürüən kim idi? O qayaları, dağları yerində oynatmağa qadir olan ana deyildimi, ananın ölməyən məhəbbəti deyildimi?

İsfəndiyar yox idi. Amma Badam xala sevinirdi. O, xoşbəxt idi. O indi İsfəndiyarın harada olduğunu yəqin bilirdi.

Badam xalanın ucuq, rütubətli və qaranlıq daxması yenə də öz yerində idi. Onun pəncərəsindən işığını salmayan günəş də, ağ-çəhrayı buludlar arasında üzürdü. Hər şey, hər şey öz yerində idi. Amma İsfəndiyar görünmürdü, bağların, bağçaların yaraşığı olan insanlar da görünmürdü. Nagahan qopan firtinadan sonra, şəhərə əsrarəngiz, qərib, bir az da cansıxan, dərin bir ölüm sükütu çökmüdü. Bir neçə dəqiqə əvvəl uzaqlardan arabir gələn gullə səsləri də indi artıq eşidilmirdi.

Məstan pişik qapının ağızında durub ucunurdu. Qorxudanmı, yalqızlıqdanmı, soyuqdanmı – demək çətindir.

Badam xala onu görmədi. Tez qapını açıb içəri girdi. Məstan pişik də onun dalınca yürüdü. Badam xalanın gözləri qaraldı. Açıq qapının ağızında qoyub getdiyi çarpayı görünmürdü.

Badam xala bir dəqiqədən çox hərəkətsiz qaldı. Onun gözlərinə bir şey dəydi: çarpayı həmişəki yerinə qayıtmışdı:

– Oğlum!..

Ananın fəryadı sevincdən də qüvvətli idi. İsfəndiyar çarpayının üstündə uzanmışdı. Badam xala həyəcandan titrəyən qolları ilə onu qucaqlayıb bir an üzünə baxdı, sevincindən ağladı.

– Oğlum, İsfəndiyar, qadası, dur, dur... gəlib öldürərlər!

Ana oğlunun üzündən, gözlərindən öpdükçə, bayaqdan bəri çəkdiyi iztirabların ağırlığını unudub, neylədiyini bilmirdi.

– İsfəndiyar!

Yox, İsfəndiyarın yuxusu əbədi idi. Ölüm kimi əbədi.

– Bala, nə yaman ağır yatıbsan?..

Məstan pişik sıçrayıb çarpayının üstünə çıxdı. Həmişəki yerində çömbəlib İsfəndiyarın üzünə baxdı. O, görünür, dostunun söhbətinə qulaq asmağa hazırlaşırırdı.

Badam xalanın gözləri böyüdü: İsfəndiyar al qan içində donmuşdu.

Ananın müdhiş fəryadı az qala bütün şəhərə səs saldı.

Məstan pişik dik-dik baxdı. Onun gözləri daha da böyüdü.

Məstan, ay Məstan, sən nə yaman xoşbəxtsən!.. Sənin balan yoxdur... sənin İsfəndiyarın yoxdur... Görürsənmi, onun anası vərəmləyib oləcək. Onun yeganə ümid çrağı söndü...

İsfəndiyarı kim öldürdü: – Çarpayımı?!

Yox, o, yaşamaq istədiyi üçün ölmüşdü, təqsirlərin də hamısı insanlarda idi. Zalim insanlar, bir çarpayını da ona çoxmu gördünüz?

1938

MARAL ƏFSANƏSİ

Əhməd Cəmilə iithaf

Meşədə boğuq bir güllə səsi eşidildi. Sahil boyunda ağacların xır-daca budaqları titrəşdi. Saralıb solmuş yarpaqlar bir müddət havada qanad çalaraq, yerə səpələndi. Bu anda elə bil ağaclar arasında saysız-hesabsız kəpənəklər uçuşurdu. Sonra hər tərəfə qərib, əsrarəngiz bir sükut çökdü.

Meşəni gümüş xəncər kimi iki yerə bölmüş Kür çayı sakit-sakit axındı. Arabir xəzif külək əsir, xəzan yarpaqların xışıldadırdı. Ətrafin dərin sükutunu pozan bu xışılıtı birdən qüvvətləndi və çox keçmədi ki, güllə səsi gələn tərəfdən bir maral çıxıb özünü sahilə verdi. Hündür palid ağaclarının arxasında yavaş-yavaş gizlənən axşam günəsi də sarımtıl bir rəngə calırdı. Maral sahilə endiyi zaman artıq Kür suları da sapsarı olmuşdu. Maral yüyüdükcə, tez-tez büdrəyir, şax-budaqlı buynuzları ağaclarla toxunurdu. Yenə də xəzəllər uçuşaraq, yerə qonurdu. Maralın keçib gəldiyi yerdə sarı yarpaqlar üzərinə qan damları çılnırdı. Bu qan, maralın döşündən axındı. Birdən maral buynuzlarını bir az da yüksəyə qaldıraraq, ürkək nəzərlərlə ətrafına boylandı. Onun yaşıla dolmuş iri qumral gözlərində bütün ümidləri puça çıxmış yazıq bir insan baxışının qəməgin ifadəsi vardi. Onun göz yaşları da günün ziyasını əks edib sariya çaldı.

Təbiət nə üçün saralmışdı? Bəlkə bu, həyatın əbədi qanunu id. Maralın göz yaşları daha da çox parıldadı. O, səssiz-səmirsiz dayana-raq, bir neçə an ətrafi dinlədi. Xəfifcə xışıldayan xəzəllərdən başqa heç nədən səs çıxmırı.

Maral çoxdan bələd olduğu cığırla suya endi. Od içində yanın dodaqlarını Kürə söykədi. Bir xeyli müddət içdi. Yalnız bir kərə dərindən nəfəsini dərib yenə suya döşəndi. Onun sinəsindən axan iri qan damları sakit dalgalara qarışır, bir göz qırpmında su rənginə dönüb görünməz olurdu.

Birdən maralın sağ tərəfindən bulanıq sular arasından bir tısbaga başını çıxarıb onu salamladı.

– Xoş gördük, maral qardaş, – dedi, – səndən nə əcəb, bu gün belə tez gəldin? Hələ ki, şər qarışmayıb.

Yarasının sızıltısını indi daha çox hiss edən maral, həmişəki qürürunu pozmadı. Çoxdan tanıldığı bu tisbağaya könülsüz bir cavab verdi.

– Heç... Bu gün hava çox isti oldu...

Tisbağa sudan büsbütün çıktı. Sahilin payız otlarına sürtündü.

– Maral qardaş! – dedi, – mən bir az bundan əvvəl yenə sudan çıxıb günəşdə qızınirdim. Gullə səsi eşidib suya atıldım... Ovçu uzaq-dadır mı?

Maral dinmədi. Bu sözlər bir azca könlünə toxundu. İnsanları sevməsə də, onların tisbağaya gullə atmadığını yaxşı bilirdi.

Birdən tisbağanın gözləri maralın dösünə zilləndi. O, təəccübə baxdı və qorxudan titrəyərək, bir neçə kərə udqundu:

– Bu nədir, maral qardaş? Deyəsən yaralanmışan...

Maral yenə də qürurla cavab verdi:

– Bəli, – dedi, – çox ağır yaralanmışam. Ovçu məni dörd gündən bəri izləyirdi. O, məni çox axtardı. Dünən axşamüstü məni itirib Kürün o tayına, kəndə qayıtdı. Bu gün mən arxayın olub talaya çıxdım. Səhərdən rahatca otlayırdım ki, birdən gullə açıldı. Mən başımı qaldırıb baxdım, atan həmin ovçu idi. Düz sinəmə nişan almışdı.

Tisbağa marala daha yaxın gəldi. Diqqətlə onun yarasına baxdı.

– Eh, – dedi, – bilmirəm bu ovçu gözü tökülmüş sən maralnan mən maraldan nə isteyir?

Bu sözü eşidərkən mögrur maralın dizləri büküldü. İndiyədək damcı-damçı axan qanı birdən fəvvərə vurmağa başladı. Maral yerə yixildi.

Tisbağa ona daha da təəccübə baxdı.

– Nə oldu, maral qardaş? – dedi.

Maral dərindən köksünü ötürdü və artıq qürub etmiş payız günəşinin son şularına həsrətli bir nəzərlə baxaraq dedi:

– Zalim ovçunun gulləsindən mən ölməzdəm. Amma sənin sözün məni öldürdü...

1939

NİŞAN ÜZÜYÜ

I

Hələ gün çıxmamışdı. Təkdənbir əsən meh, həyətdəki badam ağacının xirdəcə yarpaqlarını tərpədirdi və bu yarpaqlar tərpəndikcə, elə bil iki sevgili haradasa gizlənin yavaşcadan piçıldışındı.

Bir az bundan əvvəl samovara od salıb yan tərəfdə oturmuş Əminə xala, yarpaqların piçiltisini eşidirsə də, buna əhəmiyyət vermirdi: onun gözləri yol çəkirdi.

“...Ana! Dünən çox vuruşduq. Qabağımızdakı faşistlərin sayı bizdən beş dəfə çox olardı. Onların pulemyotları yağış kimi güllə yağıdırırdı. Mən komandırımızın sol tərəfində durmuşdum. O bərk yaralandığına baxmayaraq, həmişə bizi ürek-direk verirdi. Mənə də tez-tez, – Qorxma, Salman, – deyirdi, – gözlə, lap yaxına gələndə atarsan.

Mən əlimdəki qumbaranı hazır tutub düşmənin daha da yaxınlaşmasını gözləyirdim. Onlar sürünen-sürünen qabaqkı dikdirə çıxdılar. Mən az qala nəfəs almayıb komandırın əmrini gözləyirdim. Komandır əli ilə “Səbr elə!” işarəsini verə-verə, gözlərini düşmən gələn tərəfdən çəkmirdi. Birdən faşistlər ayağa qalxıb üstümüzə şığıdlar. Mən əlimdəki qumbaranı atdım. Bilmirəm dördümü, beşimi toz-torpağa qarışib qaldı.

Ana! Mənim gülləm qurtarmışdı. Süngü davası başlandı. Gərək özün burada olub görəydin. Yalan olmasın, hərəmiz bir aslana dönmüşdük. Vuruşurduq, nə vuruşurduq... Faşistlər zərbəmizə dözməyib geri qaçdilar. Ax, ana, bu vaxt pulemyotumun bircə daraq patronu olaydı, gör onda heç bir faşist də sağ qaçıb qurtula bilərdimi!..”

Əminə xalanın gözləri yol çəkirdi. Oğlunun məktubunu azı yeddi-səkkiz adama oxutdurub tamam əzberlədiyi halda, bir də təzədən oxutmağa bir adam axtarmaq fikrinə düşdü. Onun xəyalında ancaq bu sözlər dolanırdı: “Birçə daraq patron... Neyləyim?.. Bu iş əlimdən gəlmir, oğul... Yoxsa, bir daraq nədir, lap yüz daraq yollardım. Qalın corab deyil ki, gündə üç cüt toxuyam. Neyləyim?..”

Əminə xala samovarın səsinə fikrindən ayrıldı, tez durub samovarın qapağını götürdü, yanaqlarına dəyən isti buğdan üzü, alnı tərlədi. “Neyləyim, oğul, samovar deyil ki, o dəqiqə çayını dəmləyib hazır eləyim!”

Ananın xəyalından qəribə bir fikir keçdi: “Yox, sənə patron yollamayacağam. Onu hökumətimiz verər. O, heç vaxt sənin darda qalmağına

razi olmaz. Mən səndən ötrü qiymətli bir şey saxlamışam. Var-dövlətdən kasib da olsam, dar gündə düşmənə möhtac olmaram”.

Əminə xala tez çaynikə su aldı, samovarın qapağını yerinə basdı, “sonra yadımdan çıxar” deyə fikirləşib evə girdi.

Divar şkafının lap yuxarı gözündən alabəzək bir boğça çıxarıb döşəməyə qoydu; əli titrəyə-titrəyə boğçanı açdı. Burada hər nə desən vardı: ipək, şal, müxtəlif rəngdə qadın corabları, krep-deşin... Hamısını oğlunun nişanlısı üçün saxlamışdı. Boğçadakı şeyləri Əminə xala düz on ildə alıb yiğmişdi. Hər dəfə açıb baxanda, ürəyi tel-tel olurdu. Öləməyib o günü görsəydi, heç dərdi olmazdı.

Əminə xala parçaların arasından nə isə götürüb yaylığa bükdü, qoyunda gizlətdi, sonra gəlib samovarı mizin üstünə qoydu. Uşaqlarını səslədi.

– Qalxın, bu qədər də yatmaq olar?

Yayın isti gecəsindən sonra bir qədər sərinləşən havada uşaqlar rahat nəfəs ala-alə yatırdılar. Əminə xalanın zil səsi, onların halına təfavüt etmirdi. Yalnız sonbeşiyi ağızını marçıldatdı, üzünü divara sarı çevirdi. Əminə xala onları çox istəsə də, uşaqlarını ərköyün böyüdən analardan deyildi. Elə-belə çağırıb oyada bilməyəcəyini görəndə, cəld onlara yanaşdı, hərəsinə bir dürtmə ilişirdi; əlbəttə, bərkdən yox, yavaşcadan. Uşaqlar qalxıb geyindilər. Bir dəqiqədə sual-cavab başlandı:

– Ana, dünən samovarı aparıb fonda vermədin?

– Ana, mis qazanı aparmadın?

– Uşaqınız oturun yerinizdə... Onu mən billəm.

– Özün demədin aparacağam?

– Dedim, amma aparmıram.

– Niyə ki, ana?

Bu suallar verilənə qədər bir az hırslı olan ana xeyli yumşaldı. Əvvəlcə balacalardan biri soruşdu, amma indi ikisi də gözünü ona dirəyib kirpiklərini qırpmadan cavab gözləyirdi.

– Samovardan nə olacaq? Soruşdum, dedilər, ondan cəmi-cümlətanı üç-dörd top güləssi çıxar. Azdır də... Ayıb deyilmə?.. Nə var, nə var, Əminə arvad fonda dörd top güləssi verib... Yox aparmıram...

– Eh, ay ana, sən bizi yoldaşlarımızın yanında niyə utandırırsan... Dünən bütün aləmə dedik axı...

Əminə xala yenə hırslandı:

– Deməyəydiniz...

Əminə xalanın işlədiyi corab arteli fəhlələrinin yiğincağı uzun çəkdi.
Çıxışlar qurtarandan sonra kim isə xəbər aldı.

– Bəs Əminə xala müdafiə fonduna bir şey vermir?

Ağız eynənlər oldu:

– Əshi, kasib arvaddır nə verəcək...

Ömründə söz alıb danışmayan Əminə xala, elə bil bunu gözləyirdi.
O, yerindən partladı.

– Niyə, nə olub, kasıbin qeyrəti olmaz?!.. – Başladı, nə başladı.

– Mənim toxuduğum corablar həmişə birinci sorta düşüb... Daha mükafat almaqdan yorulmuşam... Kasib niyə oluram?

– Niyə hirslənirsin, Əminə xala?..

– Hirslənirəm, ona görə ki, haqqım var... Adam danışanda, bir az fikirləşsə, yaxşı olar!..

O bu sözləri deyə-deyə, əlini qoyınuna saldı. Oradan səhər yaylığa bükdüyü şeyi çıxartdı, hələ açıb göstərməmiş, sözünü deyib qurtarmağa çalışdı:

– Dava qurtaranatan hər ay beş günlük məvacibim, bir mis qazan, bir mis samovar... Yaz də, nə durmusan, üzümə niyə baxırsan? Bir də ki... – Yaylıq açıldı.

– Bir də ki, bu üzük... Oğlumun nişan üzüyü... Üç min manat vermişəm... Yaz!

Əminə xalanı yaxşı tariyan müdir razı olmadı:

– Yox, onu saxla, ağır olar. Axı o, sənin ən qiymətli şeyindir, xala.

İndi artelin bütün fəhlələri bu savadsız, az danışan, yalnız işini görüb o dəqiqə evinə qayıdan, sadə qadına baxırdı, ondan cavab gözləyirdi...

Əminə xala duruxdu, müdirdə sərt cavab vermək istəmədi:

– Deyirsən ən qiymətli şey?.. Yox, bundan da qiymətli şeyim var...

– O nədir, xala?

Əminə arvadın səsi birdən titrədi, o indi bir ana kimi cavab verdi:

– Oğlum... Ona patron lazımdır... Bildin?..

DOST

I

Boş qalmış kəndlərdə bir dəstə alman piyadasına kəndlilərdən Mariya Karpovna adlı bir qadın bələdçilik edirdi. Onun qırış-qırış olmuş üz-gözü qan-tərə batmışdı. Ayaqlarını güclə atırdı. Görünür çox uzun yol gəlmüşdi. O, ariq, uzun, soyuq baxışlı, həmişə dartinaraq yeriyən, yalnız təkdənbir çox könülsüz bir tərzdə gülümşəyən alman zabitilə yanaşı gəlir, onun suallarına tez-tez, elə bil tələsə-tələsə cavab verirdi.

Zabit bu qadından evlərdə, həyətlərdə qalmış ən xırda şeylərin sayımı belə öyrənmişdi. Kolxoçular kəndi tərk edib uzaq meşələrə çeki-lərkən, özləri ilə tutub apara bilmədikləri toyuqlar, çölpalar, orada-burada gizlənmiş çoşqalar, meyvəsi dərilməmiş bağlar-bağçalar bütün dəstəni sevindirirdi. Üç gündən bəri yaritox, yarıac yol gəlmış soldatlar Mariya Karpovnamı dirlədikcə, ağızları sulana-sulana, daha da həvəslə addımlayırdılar.

Zabit kədinin girəcəyində dəstəni saxlayıb “farağat” komandası verdi. Onun fikrincə başıpozuqlar kimi belə nizamsız və dağınıq halda kəndə girmək yaxşı təsir bağışlamazdı. Soldatların üst-başı və yaraqları kimi, addım səsleri də kənardan tamaşaçı çıxanları ilk baxışda heyran etməli idi.

Dəstə yenidən hərəkətə gələndə, zabit özü qabaqda, Mariya Karpovna isə, ondan iki addım aralı sağ tərəfdə, yenə danışa-danışa irəli-ləməyə başladı.

İndi bütün kənd görünürdü. Cərgə ilə tikilmiş təzə ağ evlər, küçənin hər iki yanından sakit-sakit axan balaca arxalar, göz işlədikcə uzanan düzgün şose yolu, hər addımda rəng verib, rəng alan güllü-ciçəkli bağçalar – bir sözlə, illerdən bəri insan əli ilə cənnətə çevrilmiş geniş düz, ətirlə nəfəs alan gözəl dilbər bir guşə görünürdü.

Amma hər tərəf sükut içində idi. Səhərlər, günəş uzun şam ağacları arasından kəndə baxanda, səs-səsə verib ötüşən, pırılıt ilə budaqdandan-budağa uçuşan balaca quşlar, indi nizamlı yürüşü pozmadan şose yolu ilə yeriyən piyadaların ayaq səsindən hürküşüb qaçışır, yoldan xeyli kəndarda, meşənin dərinliyində gözdən itirdilər. Bundan sonra ətraf daha da sakitləşirdi.

Zabitin təəccüblə kəndə baxdığını görən Mariya Karpovna onun nə axtardığını bilmək istədi, həmişəki kimi qorxa-qorxa soruşdu:

- Nə olmuşdur, cənab zabit?
- Bəs hani kəndlilər, nə üçün bizi qarşılamırlar?

Qorxudan gözləri daha da böyüyən Mariya Karpovna tələsik cavab verdi:

- Qaçmışlar, cənab zabit!

Bu sözlərdən qaşı çatılan zabit öz batqın səsi ilə bir az da ucadan xəbər aldı:

- Haraya?
- Partizanlığa...
- Nə? Partizan?.. Bu nə sözdür?

Zabitin gözləri kəlləsinə çıxdı. Ona elə gəldi ki, elə **bax**, bu dəqiqliqə sağdan-soldan, **daldan-qabaqdan** üstlərinə gülə dolu kimi yağacaq və hamısı bir-bir düzün ortasında uzanıb qalacaqdır. Amma yene də hər tərəf sakit idi. Yalnız uzaqlara qaçmış quşların həzin nəğmələri eşidilirdi.

– Demək hamısı partizan? – deyə zabit udqunaraq hər iki yanına boylandı, qəzəbini gizlədə bilməyib təkrar soruşdu:

- Demək hamısı?
 - Yox, burda qalanı da var, cənab zabit.
 - Elə isə, nə üçün bizi qarşılamırlar, xanım?
- Mariya Karpovna başını aşağı saldı, dinmədi.
- Burada qalanlardan qaçanların yerini xəbər alarıq, deyilmi?

Mariya Karpovna bu sualı da cavabsız qoymadı. O xeyli fikrə getdi. Sonradan-sonraya, zabitin gözü kənd evlərinə zillənərkən, o yalnız özünün eşidə biləcəyi bir səslə dedi:

– İnanmiram deyən olsun... Mən özüm də onların yerini bilmirəm, cənab zabit.

Ətrafdan bir an belə gözlərini çəkməyən zabit, heç kimə müraciət etmədən, kinli-kinli, hətta bir az rəsmi cavab verdi:

- Mən dedirdərəm!

Bu sözlər Mariya Karpovnanı təəccübləndirdi. “Bunun qulağı nə yaman itidir” deyə sürətlə xəyalından keçirtdi və dəstəni birbaş kənd sovetinin iki mərtəbəli daş evinin qabağına götirdi.

Zabit soldatlardan bir neçəsini yollayıb, kənddə qalmış adamları buraya toplamalarını əmr etdi, özü isə divara söykədilmiş skamyada oturub, çəkməsinin toz basmış boğazını yuxarı çekdi və cibindən papiroş çıxarıb yandırdı.

Mariya Karpovna onun yanında oturmağa cəsarət etmirdi; izin istəməyə də üzü gəlmirdi. Amma, doğrusu qızları yamanca sizildiyirdi. Ayaqlarının altı yəqin sudur olmuşdur. Zarafat deyildi, pay-piyada on-on iki verst yol, özü də qadın xeylağı, hələ zabitin bir-birindən çətin sualları – xülasə indi hər şey yaddan çıxmışdı: yorğunluq güc gəlirdi. Zabit iltifat edib “otur” desəydi, Mariya Karpovna ona dönə-dönə təşəkkür edərdi. Lakin nə zabit “otur” dedi, nə Mariya Karpovna təşəkkür edəsi oldu.

Soldatlar bütün evlərin altını üstünə çəvirib əllərinə keçən xırda-xuruşları və kənddə qalan qarılırı toplayıb gətirdilər. Soldatların birinin qoltuğunda iynə-sapla dolu balaca bir qutu vardi. O biri köhnə bir qadın tuflisi gətirmişdi. Üçüncüsünün əlində balaca, kök bir çoşka çır-çırçığırdı.

Mariya Karpovna gətirilən adamları saydı. Hamısı altı nəfər qadın idi.

O, Zabite yanaşdı, tərli alnına yapışmış saçını geriyə tərəf sığalla-yaraq, “raport” verdi:

– Kənddə bunlardan başqa bir nəfər də qalmışdır, cənab zabit...

– sonra soldatlara müraciətlə soruşdu: – Bəs o hanı?

Zabit qəzəbindən ayağa qalxıb, adəti üzrə, dərtilmiş bir vəziyyət aldı:

– Bu nə cəsarətdir?

– Yəqin hardasa gizlənmişdir. Yaxşı axtarın. Bax, o evi görürsü-nüzmü, kolxozun anbarıdır. Orada tapmasanız, klubun dalını axtarın... Suflıyordu budkasına baxın.

Zabit soldatları bir də yolladı. Onlar çox axtardılar. Yenə tapa bilmədilər.

– Bölkə qaçmışdır?

Mariya Karpovna təkid elədi:

– Buradadır, buradadır, mən getsəm taparam...

O, soldatların qabağına düşüb anbarı, klubun zalını, evləri gəzməyə başladı gümanı gələn yerləri daha diqqətlə, dönə-dönə yoxlatdı. Qulluğunda sona kimi sədaqət göstərəcəyinə and içmişdi. Bağlara, bağçalarara qədər, hər yeri gəzdilər, lakin o adam tapılmadı.

Mariya Karpovna pərt oldu. Bu vaxtacan səbirlə gözləyən zabit, ona bərk təpindi:

– Onu tap! – dedi, – yəqin duyuq düşmüştür. Təqsir səndədir!

Mariya Karpovnanın bədənindəki sizilti yox olub getdi, zabitin qabağında əyilərək, səsi titrəyə-titrəyə yalvardı:

– Xahiş edirəm, bir saat möhlət verin, mən onu yerin dibində də olsa, tapıb gətirəcəyəm.

– Yaxşı, olsun, – deyə zabit cavab verdi. – o tapılmasa, siz cəzalanacaqsınız.

Mariya Karpovna bir nəfər soldatla bərabər getdikdən sonra, zabit altı nəfər qadının üstünə gözətçi təyin edərək, kənd soveti sədrinin kabinetinə girdi. Yazı stolunu yemək stoluna çevirdi. Yarım saat belə keçməmişdi ki, bütöv qızardılmış çosqanı gətirdilər.

II

Bir saatda qayıtmıştı vəd edən Mariya Karpovna, üç saatdan sonra da qayıtmamışdı. Yanınca getmiş soldatın təkid etməsinə baxmayaraq o, inadından dönmədi və meşənin qalın yerlərini, xəndəkləri gözdən keçirərək, nəhayət meşə gözətçisinin daxmasına gəlib çıxdı.

– Burada da olmasa, demək, qaçıb partizanlara qoşulmuşdur... – deyə Mariya Karpovna piçildədi, üzünün tərini silməkdən qara əskiyyə dönmüş yaylığını çıxartdı, bir də alnının tərini sildi, – amma çox ehtiyatlı tərpənməliyik, meşə gözətçisinin tüfəngi var, o buradadırsa, ikimizi də öldürər. Özü köhnə partizandır. Faşistləri görməyə gözü yoxdur...

Soldatin rəngi dümağ oldu. Onun fikrinə gəldi ki, birdən Mariya Karpovna partizanlarla əlbir olar, qəsdən onu aparıb təslim edər, onlar da kəndə hücum çəkib bütün dəstəni qırar. Odur ki, Mariya Karpovna “bəri gəl” deyib meşə gözətçisinin daxmasına tərəf addımlayanda soldat yerində mixlanıb qaldı, onun xirdaca gözləri bir an içində böyüyüb hədə-qəsindən çıxməq dərəcəsinə gəldi.

– Bəri gəl, cənab, – deyə qadın təkrar edərkən, soldat bir neçə addım da gerilədi, cəld tüfəngini atəşə hazırladı:

– Siz baxın, – dedi, – mən burada gözləyəcəyəm qorxmayın, xanım, nədən qorxursunuz? Gedin, içərini yoxlayın, lazımlı gəlsə, mən sizi müdafiə edərəm... Qorxmayın, xanım, qorxmayın!..

Mariya Karpovna daxmanın qapısını açdı, astaca addımlarla içəri girdi. Xəyalından min cür fikir gəlib keçən soldat isə, tüfəngini irəliyə sarı uzatmış olduğu halda, yerində donub qalmışdı.

Birdən Mariya Karpovna göründü və səsini çıxarmadan soldata əl elədi: “Bəri gəl, buradadır”.

Onlar birlikdə içəri girərkən, soldat əvvəlcə zil qaranlıqdan başqa heç nə görmədi. Bir qədər duruxdu. Gözləri qaranlığa alışdıqdan sonra, dibdə oturmuş bir qadın kölgəsi nəzərini cəlb etdi: onun qabağında daliüstə uzadılmış bir uşaq vardi.

– Ölmüşdür, – deyə Mariya Karpovna sevincini gizlədə bilməyib gülümşündü, – bolşevik özündən sonra onu bizim başımıza bəla eləmək istəyirdi, amma vaxtında ölmüşdür.

İndi ölmüş körpənin cavan anası lap aydın görünürdü. O, danışılan sözləri yaxşı eşidirdisə də, üzündəki ölgün ifadə zərrə qədər də dəyişmədi. Dolğun, ağ yanaqlarına tökülmüş qonur saçları, qeyri-müəyyən bir nöqtəyə dikilmiş iri gözləri, yalnız bir şeyi ifadə edirdi: Kədər...

– Dur, biz səni aparmağa gəlmişik, – deyə soldat ucadan əmr verdi.

– Uşağınu da götür, hə, hə bəlkə səni də, onu da bir qəbirdə basdırıdıq...

Bu ana kimi daşdan yonulmuş bir heykəli andıran qadın, birdən sərt bir hərəkətlə Mariya Karpovnaya tərəf döndü, qəzəblə alışib yanın gözlərini ona zillədi:

– Bu sənin köhnə sənətindir, – dedi və onun səsi titrədi, – indiyə kimi özünü satırdın, indi də bizi satırsan...

– Mən gizlətmirəm, beş günlük dünyadır, kefini çək, vur başa! Hərənin bir şeyə xoşu var, mənim də buna...

– Amma yenə də gözün kişilərdən doymadı, bundan sonra soldatları görərsən.

– Görərəm, niyə görmürəm... Səndən istəsələr, razi olma, ancaq mən zabitlə dünəndən dostlaşmışam...

– Ax, fahişə! – deyə qadın nifrətlə tüpürdü.

Soldat onun qolundan tutub ayağa qaldırdı.

– Gedək.

Mariya Karpovna uşağı göstərərək:

– Qoy götürsün, – dedi. – ana ilə balanı bir qəbirdə basdırmaq daha maraqlı deyilmi?

– Sənin kimi namussuz yaşamaqdansa, ölmək yaxşıdır...

Mariya Karpovna isə gülərək:

– Bu gün mənim bayramımdır, – dedi.

Ana ehməlca uşağı qucağına aldı. Eşiyə çıxdılar. Qüvvətli gün işi-ğında, onun üzündəki qurumuş yaş zolaqlarını Mariya Karpovna da, soldat da aydın gördü.

III

Onlar qayıdana kimi zabit də, soldatlar da yeyib-içib, bərk hallanmışdır. Bayaq qışqıraraq həyəti başına götürmiş çosqa, indi həzmrabedən keçmişdi.

Mariya Karpovna sevincindən bütün yorgunluğunu unutmuşdu. Ona bir belə əziyyət verən qadın, artıq zabitin hüzurunda idi.

Zabitin əmri ilə əsir qadınları da həyətə götərdilər, sıraya düzdülər. İndi onlar yeddi nəfərdi. Zabit hər biri ilə ayrı-ayrı tanış olmaq istədi.

– Bu kimdir?

– Köhnə mülkədar qızıdır. Özü müəllimədir. Amma bizim adamdır, cənab zabit!

– Kolxozda varmı?

– Yox, yox, yazıq deyil?!

– Aha, demək kolxozdakıların hamısı yazıqdır?

– Əlbəttə, cənab zabit!

– Niyə ki?

– Çünkü kolxo...

Zabit onun sözünü kəsdi:

– De görüm, – fureri sevir, ya yox?

– Siyasətə qarışmir, cənab zabit... Dərsini deyib evinə qayıdır...

– Aha, bu yaxşı olmadı... Siyasətdən uzaq gəzmək yaxşı deyil.

– Bundan sonra qarışar, cənab zabit.

Zabit o biri qadına yanaşdı:

– Bu kimdir?

– Duldur... Məktəbin xidmətçisi idi...

– Bizə münasibəti necədir?

Mariya Karpovna qərəz işlətdi (o, meşədə cavan bir oğlanla mazaqlaşarkən, həmin qadın bu əhvalati görüb aləmə bildirmişdi), hayif aldı:

– Kommunistlərin quyrugudur.

– Çox gözəl!

Zabit papiros yandırdı. Dərindən bir qullab vurub Mariya Karpovnanın götərdiyi qadını göstərərək, qaşqabağını turşutmuş halda soruşdu:

– Bəs bu kimdir?

– Kommunistdir, cənab zabit... Həmişə dram dərnəyində oynardı.

– Çox maraqlıdır... Demək, kommunist qadınlar belə olurmuş?!

Zabitin papirosu əlindən yerə düşdü. O bilavasitə qadının özünə müraciət etdi:

– Adın nədir, cənab kommunist?

O dinmədi, gözlərini qucağındakı uşağın göyərmiş yanaqlarına dikib qaldı.

– Adı Tatyanadır, – deyə Mariya Karpovna cavab verdi.

Zabit gülümşünərək, ona lap yaxın gəldi:

– Mən aktrisaları çox sevirəm, – dedi, – müharibədən əvvəl hər gün teatra gedərdim. Sən hansı rolları yaxşı oynayırsan?

Tatyana yenə dinmədi.

– Amaliyanın rolunu... – deyə Mariya Karpovna böyürdən qabağa soxulmaq istədi.

– Amaliya? Bu ad mənə tanış deyil. Görünür, sovet pyeslərinin qəhrəmanlarındanandır.

Tatyananı gülmək tutdu. “Yazlıq Şiller” – deyə fikirləşdi, nə isə demək isterkən, gözləri yenə uşağına sataşdı, dodağının ucundakı xəffif təbəssüm birdən söndü.

Zabit qadınların hamısını danişdirdi qdan sonra təzədən geri qayıdır. Tatyananın qabağında durdu:

– Məni maraqlandıran bir məsələ var; nə üçün sən partizanlara qoşulmamışan?

Bu dəfə Tatyana dilləndi:

– Uşağım xəstə idi, doktor demişdi açıq havaya çıxmasın.

– Yalandır, o qəsdən qaldı, casusluq etmək üçün...

– Doğrudanmı?

Tatyana cavab vermədi. Onsuz da heç kim sözünə inanmazdı.

Birdən zabit soldatlara bağırıldı:

– Divara söykəyin!

Tatyananı uşağı ilə bərabər qarşidakı evin divarına söykədilər. Həyət-dəki qadınların hamısı, elə bil komanda ilə, birdən ona sarı baxdı. Orta-lığa dərin bir süküt çökdü. Hamidan əvvəl dindirilən müəllimə, sıradan bir addım qədər irəli çıxdı. Amma heç kim onun bu hərəkətini görmədi. Tatyana yenə də qızının donmuş yanaqlarına baxırdı. Onun ölümə belə laqeyd olduğunu görəndə, zabit də özündən çıxdı, cəld addımlarla ona doğru getdi:

– Sən qorxmursanmı? – deyə hirsindən boğula-boğula soruşdu.

Tatyana qızının dodağından öpdü:

– Nata, – dedi, – bax, Ukraynanı sevdiyi üçün ananı öldürürler. Olsun! Amma bizim qanımız yerde qalmayacaq... qızım...

Güllə açılanda, Nata anasının əlindən yerə düşdü; onun sinəsində üç-dörd yerde xırdaca qan ləkəsi göründü. Tatyana isə, bütün vəzvudun güllələrindən deşik-deşik olub, Natadan bir addım geridə ağızlıstə yerə sərildi.

Haminin gözü onda idi, heç kim, müəllimənin yanaqlarında parıl-dayan yaş damalarını görmürdü. O, yaylığını çıxardı, gizlincə gözünün yaşını sildi. Onun ürəyini bir söz qılınc kimi yardı: “İntiqam!”

Sonra Mariya Karpovnaya yanaşdı:

– Sağ ol! Biz yəqin yenə görüşəcəyik... – dedi.

– Əlbəttə, Anna İvanovna, bundan sonra bir yerde olacaqıq.

Bayaqkı səs isə, yenə ona rahatlıq vermir, qulağında təkrar olundurdu: “İntiqam!”

IV

Gecə idi. Hami yatmışdı. Axşamdan kəndin üstünü bürümüş çis-kinli duman, şimaldan əsən soyuq küləyin qabağınca yavaş-yavaş çəkilib getdi. Sonra, şam ağaclarının üstündə qızıl rəngə çalan, orağa bənzər bir ay doğmuşdu.

Hami yatırıldı. Bütün kənddə yalnız iki adamın gözünə yuxu getmirdi. Bir növbədə duran faşist soldatının, bir də... Anna İvanovnanın.

O, doğrudan da mülkədar qızı idi. Alman zabiti də hamidan çox ona inanırdı. Axşamüstü əsir qadınları dama doldurduqları zaman, zabit demişdi:

– Onu buraxın!.. Evinə gizləyir, ürəyinə, əsəblərinə, beyninə rahatlıq vermir.

O birdən ayağa qalxdı, paltarını cəld geyindi, eşiyyə çıxdı. Onun ilk dəfə gözünə dəyən, evin düz pəncərəsində eks edən ay oldu. O nə gözəldi! Hələ səma!.. Anna iyirmi dörd illik həyatında belə saf, belə dərin Ukrayna səmasını görməmişdi. Bu nə üçün belə idi? Bəlkə Annaya belə gəlirdi? Hələ göyün üzünə inci dənələri kimi səpələnmiş saysız-hesabsız ulduzlar, gecənin möhtəşəm sükütu içində yatmış kimi görünən şam ağacları, meh əsdikcə xoş bir ətir verən bağçalar nəyə dəyməzdil!..

Yox, bunlar doğrudan da gözəl idi. Anna həmişə gördüyü bu dibsiz fəzanı, bu uzun şam ağaclarını, ətrafda gözə dəyən hər şeyə xüsusi bir lətafət verən bu sükütu sonsuz bir məhəbbətlə sevdiyini elə bil yalnız indicə anladı və dərindən köksünü ötürdü.

Onun ayağı qapı ağızındaki velosipedə toxundu. Bir əlli ondan yapı-şıb Tatyananın gülələndiyi həyətə sarı addımladı. Gözətçini görərkən duruxdu, evin böyrünə qıṣıldı. Gözətçi uzaqlaşan kimi geriyə qayıtdı. Səssizcə yeriyərək şose yoluna çıxdı. Ətrafına boylandı. Nəfəs almadan bir neçə an yerində dayanıb qulaq verdi, ürəyinin şiddetli döyüntüsündən başqa heç bir səs eşitmədi. Yenə irəlilədi. Kənddən bir kilometr qədər uzaqlaşdıqdan sonra, velosipedi minib sürdü...

V

O çox aradı. Amma yorulmadı. Yalnız geconin qeyri-adi bir sürətlə keçəcəyindən qorxurdu. Vaxtın ətəyindən tutub saxlamaq mümkün olsaydı, Anna heç bir şeyini əsirgəmədən məmnuniyyətlə bu işi görərdi.

Birdən:

– Dayan! – dedilər.

Bu səsi Anna tanıdı; işlədiyi məktəbin müdürü Semyon Burmenko idi.

– Mənəm, Semyon Tarasoviç.

– Sən kimsən?

– Anna!

O, velosipeddən düşüb Burmenkoya tərəf addımladı. Partizanların bir dəstəsi, yolun altında, ağacların dalında, səngər tutmuşdu.

– Nə var, Anna İvanovna?

– İntiqam! – deyə müəllimə hönkürərək müdirinin qolları üstünə düdü. – Bax! Mən...

Annanın dili söz tutmurdu. Hamı dinməz-söyləməz dayanaraq başçılarının əmrini gözləyirdi.

Burmenko heç bir kəlmə də danışmadı. Cibindən yaylığını çıxarıb Annanın göz yaşını sildi, sonra yoldaşlarına baxdı, tüfəngini yoxladı, papirosunu yandırıb ovçunun içində çəkə-çəkə, dəstədən aralındı.

– Ölümə ölüm!.. – deyə xırıltılı bir səslə dilləndi. – Gedək, yoldaşlar...

VI

Vuruşma uzun çəkmədi. Partizan davasının qaydası belədir. Zabitlə soldatlar hələ dünənki içkidən ayazımamış, həyatla vidalaşmalı oldular.

Mariya Karpovnanı gülle səsləri yuxudan oyatdı.

Onu Tatyananın güllələndiyi yerə gətirdikləri zaman günəş yenicə doğurdu... Ukrayna səması yenə də saf və dərin idi...

– Mariya Karpovna, özünüz deyin, sizin cəzanız nə olmalıdır?

– deyə Burmenko xəbər aldı.

Ondan səs çıxmadı.

Hamının gözü onda idi.


– Siz deyin Anna İvanovna!..

– Mən?.. Nə deyim? Xalqın qərarı daha ədalətli olar.

Burmenkonun tapançası açıldı.

Sonra ana ilə balanın qəbri üstünə dəstə-dəstə çiçəklər səpələndi.

1942



QARA GÖZLƏR

I

Qərargah, top mərmilərinin xarabaya döndərdiyi kiçik bir Ukrayna kəndində idi. Səhərdən bəri aramsız atılan güllələr viyilti ilə uçusaraq harada isə yerə düşür, kim bilir, bəlkə də insan ətinə dəyir, gurultu ilə başladığı halda inilti ilə qurtarırdı.

Aslan çoxdan cəbhədə idi. Hələ Baltik sahilləri yay səhərinin xəfif dumanlarından sıyrılb çıxmamış alman təyyarələrindən yağan bom-balar hər yani oda qalayanda, o da yoldaşları ilə bərabər hissələrinin dayandığı qəsəbədə hövlnak yuxudan oyanmışdı. Qırx birinci ilin iyun ayında qopan bu firtına zamanı alman təyyarələri lap aşağıdan uçur, mavi rəngli pəncərələrin bərabərinə enərək, şığıya-şığıya evlərin içərisini atəşə tutdurdu...

O vəfasız gündən düz iki il keçmişdi.

İndi Aslan Ukrayna düzlərində vuruşurdu. O ağır, qanlı rücətdən sonra, daha ağır, daha qanlı bir eks-hüküm başlanmışdı. İnsanların üzü gülməsə də, ürəyi gülürdü. Rücət günlərində hər qarış torpaq üçün verilən qurbanların xatirəsi indi birdən-birə canlanır, qızıl cəngavərlərin geri atıldığı hər bir ev öz qoynunda ziqiyət dəfinə gizlədən böyük saraydan belə əzəmətli görünürdü.

Aslan, xarabalar arasında salamat qalmış bu evlərdən birinə yanaşdı. Albalı ağaclarile əhatə olunmuş bu kənd evinin divarları uzun, inadlı vuruşmaların yaxın xatirələrini yadigar saxlamışdı: mərmi qəlpələri bu divarlardan qopardığı daş parçalarını kənara atmış, bir az o yanda irili-xirdalı çuxurlar əmələ gəlmişdi. Albalı ağaclarının dibdən zədələnmiş budaqları yerə sarı əyilmişdi. Ancaq meyvə bağı hər tərəfə yenə də məstedici bir ətir saçırdı. Ucu yerə dəyon qırıq budaqlar üzərindəki bol meyvə də rəng verib rəng alırıldı. Yaralı torpaq həyat, gələcək ümidi lə dirçəlirdi. Sanki qırıq budaqlar da doğrulub yerlən qalxmaq üçün qüvvə toplayırdı.

Aslan, yaşamaq istəyən insanla, təbiətin bu inadı arasında qəribə bir müşabihət görürdü. Ona elə gelirdi ki, bu qırıq budaqlar bir az sonra yerdən üzülüb yuxarı qalxacaq, bu pozulmuş tənasüb yaxın bir zamannda müvazinət kəsb edəcəkdir. Əslində o, bu ümidi yaşayır, bu ümidi vuruşurdu. O, iki ildən bəri öz gözüylə gördüyü hadisələri, müharibənin

qanlı səhnələrini heç bir zaman unutmasa da, bu qəribə ümid onun əsəblərinə xeyli təskinlik verir, bəzən həyata, insanlara nifret təlqin edən mühəaribənin özü də bu ümidin qarşısında kiçilib haradan, necə qopduğu məlum olmayan bir borağan məqaminə enirdi... Hətta meyvə ağaclarından ətrafa yayılan ətir belə onun nəzərində kəndlərə, şəhərlərə ölüm gətirən ən müdhiş qüvvələrdən də güclü idi!..

Aslan od, alov içindən yeni çıxmışdı. O tərəflərdə, sahil boyunda vətən torpağının hər qarşı üçün yenə də irəli atılan dostları bir an belə onun xəyalından çıxmırıdı. Bir səs onu fikrindən ayırdı. Qapı ağızında görünən zabit – Aslan Haşimzadə!.. – deyə onu çağırıldı.

Aslan əlindəki albalı budağını yerə atdı. Sürətlə qapıya yanaşdı. İçəridə ağsaçlı ordu komandanı ilə üz-üzə gəldi. Çoxdan tanıdığı bu qoca əsgər qürurla parıldayan mavi gözlərini Aslanın üzünə dikdi, hərərətlə onun əlini sıxdı:

– Sağ ol, Azərbaycan balası! – dedi. Qocanın üzündəki təbəssüm izləri birdən-birə çoxalıb, öz doğma oğlunun rəşadətindən xəbər tutmuş bir atanın sevinci qədər qüvvətli bir ifadə aldı. Bu anda onun gözləri haraya isə məchul bir nöqtəyə zilləndi, bir neçə ay əvvəl şahidi olduğu bir hadisə sürətlə onun xəyalından gəlib keçdi.

O gün Aslan köhlən at belində dörd nala çaparaq qıvurur, ildirim kimi şığıyan igid süvarilərin qabağınca əlində siyirmə qılınc çapır, düzə səpolənmiş düşmən piyadalarını biçib-tökürdü. Ordu komandanı uca bir təpədə, müşahidə məntəqəsində idı. Əlindəki durbinlə Aslanın hər bir zərbəsini aydın görürdü. Öz gənclik illərini xatırlayır, hələ qorxunc silahlar icad olunmamış zamanlarda əsgərdən cəsarət, mərdlik, çeviklik tələb etdiyi günlər yadına düşürdü: “Əsil mühəaribə o idi!..”

– deyə fikirləşir, qeyri-ixtiyari gülümşəyirdi.

– Sağ ol!.. – deyə ordu komandanı daha da ucadan təkrar etdi. – Sən özün o gün sarı almanlardan yüzünü vurub yerə sərdin... Yeddi ölüm-cül yara alsan da, köhlən atından yixılmadın, bax, indi sağalıb yenə də vuruşursan... Al, oğlum, qoy bu şöhrət nişanları sinəni bəzəsin. Sədaqətlə döyünen ürəyin bir dəfə də titrəməsin!

Aslan Qızıl Ulduzla qırmızı lentalı nişanı alıb təşəkkür edərkən, komandan kimi onun da gözləri sonsuz bir qürur, hədsiz bir sevincə parıldayırdı. O, nə isə demək istəyirdi. Lakin sözlər elə bil boğazında tixanıb qalırdı.

O, bir neçə an sükutla qocanın üzünə baxdı. Sonra özünü toplayıb, sağ əlini yuxarı qaldırdı, rəsm-təzimə durdu.

– Əziz vətənə qulluq etmək borcumdur, yoldaş general-leytenant,
– deyib, əlini yanına saldı. Belə hallarda hamının təkrar etdiyi sözü
– “Sovet İttifaqına xidmət edirəm” sözünü xatırlamadığına təəccüb-
ləndi. “Eybi yoxdur” – deyə özünə təsəlli verdi. Sonra yenə koman-
dana müraciətlə çoxdan bəri ürəyində qövr edən bir fikri söylədi:

– Məni bağışlayın, yoldaş komandan... bəlkə də bu sözün yeri deyil-
dir. Mən intiqam almaq üçün yox, elə belə məlumat üçün deyirəm.

Komandan yenə gülümsəyərək, Aslana lap yaxın gəldi, əlini onun
çiyninə qoydu:

– Söylə, çəkinmə, – dedi.

Aslan bu mehriban insana ürəyinin ən gizli sırlarını də aça bilərdi:

– Məni əlbəttə...

Onun səsi titrədi... Sözünün dalını unutdu. Komandan Aslanın
həyəcanlandığını görüb təəccübələ baxdı:

– Yoxsa evə getmək isteyirsən?.. – dedi.

– Yox... mənim deyəcəyim söz Azərbaycana və azərbaycanlılara aid
olacaqdır...

– Buyur, buyur, mən dinləyirəm.

– Mən bilirəm ki, siz Azərbaycan əsgərlərini layiqilə tanıdınız.
Artıq hamı görmüşdür ki, biz azərbaycanlılar mühabibədə ən vəfali
yoldaşıq. Lakin bu böyük sözün mənasını təhqir edənlər də vardır.

– Mən buna şübhə etmirəm!.. – deyə ordu komandanı sərt bir ifadə
ilə əlavə etdi... – yoldaş sözü qüvvət, qələbə timsalına dönəcəkdir!..

Aslan bu sözdən sonra komandanın artıq vaxtını almamaq üçün
getməyə izin istədi. O, razılığını bildirdi. Aslan yenə sağ əlini yuxarı qal-
dırdı, dabarı üstə geriyə döñərək, əsgəri addımlarla otaqdan çıxdı.

Təltif olunmuş dostları onu albali bağında gözləyirdilər. Ağızları
qırmızı rəngə boyanmış bu əsgərlər Aslani salamlayıb, təbrik edirdilər.
Hərənin əlində qırmızı bir qutu vardi, hamı sevinirdi. Uzaqdan atılan ağır
top güləlləri haradasa yerə düşüb gumbuldayır, komandanın yaşadığı
bu balaca evi titrəirdi.

Aslan bayaq yerə atdığı albali budağını yaşıł otların arasından tapdı,
iri-şirəli albalıları bir-bir yeməyə başladı. Onun da dodaqları qızardı.

Bu halda gülərzülfü, qıسابoy, sarışın bir əsgər ona yanaşib salam
verdi. Aslan onu keçən ildən tanıyordu. Şaxtalı qış günlərində, yazın

palçığında, yayın circıramasında səngərlərə məktub, əsgərlərə sevinc gətirən bu oğlanı ordu qərargahında tanımayan yox idi. O, bəzən qəmgin-qəmgin baxar, dərindən köksünü ötürür və:

— Heç olmazsa siz sevinin, — deyərdi, — mənim atam-anam o yanda qalıb. Nə mən onlara məktub yazıram, nə də onlar mənə... Sizə sevinc gətirməklə təselli tapıram.

Aslan əlini onun ciyinənə qoydu. Yenicə yuyulmuş köynəyə qırımızı ləkə vurdur:

— Dostum, darixma, — dedi, — bu gün nə təhər olsa sizin kəndə girəcəyik. Hə, mənə bir şey gətirmisən, ya yox?..

O, güle-gülə cavab verdi:

— Mixail İvanoviç sizə qəhrəman adı verib... mən də bu münasibətlə siz öz tərəfimdən iki məktubla mükafatlandırmaq isteyirəm...

Aslanın sevinci birə yüz oldu, məktubları tez alıb açdı. Kağızların arasından sürüşüb düşən şəklə baxdı. Doqquz yaşlı oğlu Aydın anasının sağında, ondan iki yaş kiçik qızı Güllüş isə solunda ayaqüstündə durmuşdu. Hər ikisi qərib bir həsrətlə Aslanın üzünə baxırdı. Onların ortasında oturmuş Gülcəmal çox qəmgin idi. Bunu görərkən Aslanın üzündəki təbəssüm izləri birdən silinib yox oldu. İri, qara gözləri doldu. O biri məktubu açdı. Bunu yanan Gülcəmal deyildi. Bir anda Aslanın sıfətin-dəki bütün qırışlar elə bil toplanıb qaşları arasında cəmləşdi.

Azacıq əvvəl ümidiş şadlıq vəd edən bu kağız parçasında, nə isə çox qəmgin bir söz yazıldığını yalnız indicə duyan qızıl əsgərin də qaşları catıldı. Onun da gözlərinə məyusluq ifadəsi qondu. Vuruşmalarда aldığı yaraların ağrısından bir kərə də olsun uf deməmiş Aslanın sinəsindən qeyri-ixtiyari bir inilti qopdu; o, sarsılıraq ağaca söykəndi.

Yoldaşlarından biri tez onun qolundan yapışdı. Məktub daşıyan əsgər isə təəccübələ soruşdu:

— Nə oldu, yoldaş kapitan, yoxsa bir bədbəxtlik üz verib?

Aslan gözlərini yumdu. Kətan kimi ağarmış yanaqlarını əlilə örtdü. Solğunlaşan dodaqlarını tərpətdi.,

— Oh... Gülcəmal... Şaşko, sən nə yaman acı xəbər gətirdin?..

Qızıl əsgər necə bir xəbər gətirdiyini bilsəydi, yəqin ki, bu uğursuz məktubu gizlədər, belə şad dəqiqələrində Aslanı qəm dəryasına qərq etməzdı. O, artıq iş-işdən keçdiyini görüb kədərdən qəddi bükülmüş halda bir də soruşdu:

— Gülcəmal kimdir, yoldaş kapitan, ona nə olub ki?..

Hamının sualla dolu intizar gözləri böyüüb Aslanın dodaqlarına dikildi. Onun sinəsindən daha iniltili bir səs qopdu:

– Ölmüşdür...

Bu sözü eşidərkən hamı ufuldadı. Elə bil ki, hamiya birdən, eyni yerdən yara vuruldu.

Aslanın günəşdə yanmış sıfəti iztirablı bir ifadə ilə büzüdü. Yanaqlarından aşağı süzülən yaş damlları əlində titrəyən şəklin üstünə düşdü.

II

Bu hadisədən xəbər tutan ordu komandanı onu tez yanına çağırıldı.

– Sən bu gün getməlisən, əzizim... – dedi, – uşaqları sahibsiz qoymaq olmaz.

Aslan gözlərini yerə dikmişdi. Komandanın dəruni bir səmimiyyətlə titrəyən səsi onun ürəyini daha da kövrəltdi.

– Mən ayrı cür getmək istəyirdim, – dedi. – Görünür taleyim belə imiş. Nə etməli?

– Görürəm, ağlamışan... – Komandan ona daha yaxın gəlib mehriban bir ata nəvazişlə əlini Aslanın çıynıñə qoysdu. – Məhəbbətdəndir. Nə eybi var?.. Qəhrəman insanların ürəyi nə qədər qüvvəti olsa da, məhəbbətin gücü qarşısında təslim olmaya bilməz... Lakin, unutma, əzizim, göz yaşı faydasızdır. Mən üç uşağıın atasıyam. Onlar da kiçik yaşlarından yetim qaldılar. Bilirəm bu nə deməkdir.

Komandan, Aslanın əlindəki şəkli gördü, alıb diqqətlə baxdı. Gülcəmalın bir azca süzgün baxışlı, qara badamı gözlərini bəyəndi:

– Çox təəssüf, çox təəssüf... – deyə dərindən köksünü ötürdü. – Bu uşaqları bir kəsə tapşırıb arxayı olmamış vuruşmaq çətindir. Bilir-sənmi, soldat zahirən qaba görünür, lakin əslində onunku qədər zərif ürək az-az adamda olur... Bəli, dostum, bu gün mütləq yola düşməli-sən. Qatarla getsən uzun çəkər. Mən səni təyyarə ilə yola salacağam...

Aslan həyatının bu ağır dəqiqliklərində qoca komandanın qayğısından təselli tapdı:

– Bilmirəm sizə mən necə təşəkkür edim? – dedi.

– Borcumdur, əzizim, borcumdur. Biz gələcək üçün vuruşuruq...

Uşaqlarını unudan əsgər, əlbəttə həqiqi əsgər deyildir...

Bu halda komandanın yavəri gəlib təzim etdi. Qoca, Aslandan aralandı:

– Bu gün kapitanı Bakıya yola salınız... – dedi, – “U-2-”ni diqqətlə yoxlasınlar.

Yavər əmri təkrar etdikdən sonra ordu komandanı fikirli-fikirli Aslana baxdı, əlilə çal bığlarını tumarladı, xəyalında nəyi isə hesablaşmış kimi səssizcə dodaqlarını tərpətdi, Aslandan o tərəfdə qırmızı məxmərlə örtülmüş masanın arxasına keçdi.

– Məncə bir ay möhlət kifayətdir... lazım olsa yenə izin verərəm,
– dedi.

Aslan dönə-dönə təşəkkür edərək qocanın əlini sıxdı, tələsik addimlarla çıxdı. Onu qapı ağızında gözləyən dostlar, indi təbrik əvəzinə başsağlığı verirdilər:

– Aslan, qardaşım, Allah kərimdir!..

– Aslan, əzizim, başın sağ olsun!..

– Dünyadır, gah güldürür, gah ağladır... Qəm yemə, dostum, görünür alnimizə belə yazılıbmış... Əhdimiz vardı: müharibədən qayıdanda sənin evinə yiğişib Cülcamal bacının plovunu yeyəcəkdik... Qismət olmadı. Ah, dünya!

Bu sözləri deyən zabit başını tərpətdi, əməli sərab olmuş bir insan kimi çox dərindən köksünü ötürdü.

Hər yoldaşın kədərini öz şəxsi dərdi kimi yaşıyan bu dostlar, gözə görünməyən, lakin qırılmaz ürək tellərilə bir-birinə bağlı idilər. Onlar Aslanı ortaya alıb hissənin dayandığı kəndə gətirdilər.

Hücum qabağı idi. Yay fəslinin bu ilk ayında dərələr, təpələr gülçiçeklə bəzənmişdi. Göz işlədikcə uzanan düzlərdən sünbül qoxusu gəlirdi. Səs-səsə verən toplar təbiətin qərib sükutunu pozsa da, onun əzəmətinə xələl gətirə bilmirdi. Dəniz kimi ləpə vuran taxıl zəmiləri, yaşlılıqlar içindən şütyüb bir xeyli uzaqda gözdən itən çay, yenə də öz yerində bağı idi. Lakin qızıl döyüşçülər məyus olmuşdular.

Birdən elə bil təbiət də bu məyusluqdan xəbər tutdu. Çay üzərin-dəki aq-çəhrayı buludlar arasında üzən günəş də tutulub qaraldı. Lap yuxarınlarda isə göy kişnədi. İki-üç dəfə şimşek çaxdı, qaralan buludları çalın-çarpaz doğradı.

Aslan yoldaşlarının arasında oturub sükut edirdi. Onun gözleri yerdən üzülməyirdi. O, nə görür, nə də eşidirdi. Təsəvvüründə yalnız Gülcəmal, Aydin və Gülüş canlanırdı, gözü də onlara baxırdı, fikri də onlarda idi. Gülüş: “Tez gəl, atacaq” – deyə-deyə Aslanı çağırır, uzaqdan ayaqları dolaşa-dolaşa ona sarı yüzürür, birdən nəyə isə toxunaraq üzüstə sərilib bərkdən ağlayırıldı. Sonra isə Aydin görünür, kövrək nə-zərlə atasına baxır, heç bir söz demirdi, kirpiklərini bir an belə qırma-

dan məzəmmət dolu gözlərini Aslandan çəkmirdi. Lakin Gülcamlalı artıq onların yanında deyildi. Görünür o küsmüşdü, uşaqları tək qoyub harasa getmişdi.

Aslanı bir xeyli müddət fikir apardı. Xəyalən Gülcamlalı axtarmağa başladı. Gülüşün səsini eşidə-eşidə ətrafına göz gəzdirdi. Uzun bir yolla gedən yalqız bir qadın gördü. Yerişindən onu Gülcamala oxşatdı. Aslan uşaqları burda qoyub onun ardınca yüyürdü. Nəfəsi darıxa-darıxa yoxusu dırmandı. Birdən Gülcamal yox oldu. Uzun yol sakit, boş bir səhradan keçib uzaqlarda gözdən itirdi. Burada Aslandan başqa heç kim yox idi...

Təyyarə səsi Aslanı xəyalatdan ayırdı. Onun təsəvvüründən yola, boş səhra da silinib getdi. Aslan təəccübə çiyinlərini çəkdi. "Bəs o hara gedirdi?" – deyə öz-özündən xəbər aldı. Bu suala cavab tapmadı: "Yox, – dedi. – Gülcamal, uşaqlardan küsüb heç yana getməz, o, məni də, uşaqları da çox sevir. Axı bir də onlar bu boz səhrada nə gəzirlər?"

Aslan cəld ayağa qalxdı:

"U-2" təyyarəsi kənd üzərində dövrə vuraraq, süvarilər dayanan yerdən qırx-əlli addım kənardı, yaşıł otlarla örtülmüş düzəndi.

Aslan yoldaşları ilə vidalaşmağa başladı.

– Sağ olun, uşaqlar... – dedi. – Sifarişiniz olsa apararam. Məktub yazanız varmı?

Həmi kədərli idi. Heç kimdən səs çıxmırı.

Aslan sükutla baxan əsgərləri süzdü. Nə üçünsə dinib-danışmaq istəyən yox idi. Sonra o, köhlən atını göstərdi:

– Ondan muğayat olun... Sizə tapşırıb gedirəm...

Vəfəli yoldaşdır. Özünüz hücuma keçəndə onu da aparın. Çox hirslidir. Getməsə ürəyi partlar.

Qızıl əsgərlərdən biri cavab verdi:

– Siz arxayı olun, yoldaş kapitan... Bir qaşov öz atıma vuranda iki-sini ona vuraram...

– Çox gözəl... Hə, nə oldu? Məktubunuz yoxdurmu?.. – deyə Aslan yenə gözlərini dolandırdı, – yazsanız gözlərəm.

Onun böyründə duran qıسابoy bir ləzgi əlindəki üçkünc kağızı Aslana uzatdı:

– Bakıdan pocta qutusuna salın... Zaqatalaya göndərirəm. Mənim də arvadım ölüb...

– Ölüb?!.. – deyə Aslan təəccüblə ləzgiyə baxdı – nə vaxt?.. Bəs niyə mənə deməmisən?

– Bəli, ölüb... mənim üçün ölüb?.. Qızıma yazıram... O vəfasız ana-sına qoşulub getsə, mən ona qızım demərəm.

Aslanın qəlbində, qeyri-ixtiyari qara bir şübhə oyandı, “bəlkə Gülcəmal da bu cür ölüb?..”

Bu fikirdən o, daha da sarsıldı. Vuruşan əsgərin iradəsini qadın vəfəsizliğindən çox heç nə zəiflədə bilməz. Ətə dəyən gülə adı bir sizliliyi səbəb olur, bu gülə isə daha incə bir nöqtəyə dəyir. Bu gullədən insanın ürəyi yaralanır. Qəlb yarası ağır, sağalmazdır.

Aslan bu qara şübhəni özündən tez rədd etdi: “Yox, mən buna dözmərəm, Gülcəmal məni sevir. O, mənim həqiqi ömür yoldaşımızdır. Heç bir zaman bu böyük sözün təhqir olunmasına razı olmaz”.

– Baş üstə!.. – deyərək, Aslan ləzginin məktubunu aldı, döş cibinə qoydu. Bu zaman gənc zabitlərdən biri titrək səslə, ucadan dedi:

– Bizi dən Bakıya salam söyle! Biz ona vəfaliyiq. O da bizi unutmasın!.. Məni bağışla, yoldaş kapitan, vaxt tapa bilsən, dəniz qıraqına get, bizim də əvəzimizdən Xəzər sularına doyunca bax. – De ki, bir vaxt bu sahillərdə şair olmaq istəyən bir gənc səni ölenədək unutmayacaq... eh...

Gənc zabit kövrəldi. Aslanın yaxşı tanıdığı bu oğlan bütün hissədə hamının ehtiramını qazanmış lirik bir şairdi. O, səngərdə də yazırırdı: vuruşma zamanı bəzən öz şeirlərilə yanındakı yoldaşlarına ürək-dirək verirdi. Qılinc oynadarkən qəzəbli, şeir oxuyarkən kövrək idi...

Aslan onun əlini sıxdı:

– Şeirlərini çantamda aparıram... Üzünü köçürüb çapa verəcəyəm... Salamını Bakıya yetirərəm... Ancaq bu ümidsizlik sənə heç yaraşmır...

– Ümidsiz deyiləm, kədərliyəm, yoldaş kapitan... – deyə şair göz-lərini yerə zillədi.

Aslan yoldaşlarının hamisi ilə qucaqlaşdı. Buraya toplaşmış yeddi nəfər, onun qan qardaşları – cəbhə dostları idi.

Hələlik, uşaqlar... – deyə o, arxasına baxmadan təyyarəyə sarı getdi. Hamının gözü Aslanda idi. Doluxsunanlar da vardi. Hicüm zamanı titrəməyən ürəklər indi qəribə bir həyəcanla döyündü.

Təyyarə buludlu fəzaya qalxıb süzməyə başlarkən, igid süvarilərin kədər dolu həsrətli nəzərləri də göyə zilləndi. “U-2” qara bir nöqtə kimi kiçilib gözdən itincəyə qədər heç kimdən səs çıxmadı.

Sonra hicüm əmri verildi. Atlılar hərəkətə gəldi.

III

İki ildən bəri görmədiyi doğma şəhərinə çatarkən, hər səhər tezdən Aslanın pəncərəsinə düşən günəş yenicə tülü edirdi. O, mərmər pil-ləkənlə ikinci mərtəbəyə qalxdı, şüşəbəndlə qapıya yanaşib dayandı, bir xeyli nəfəsini çəkməyib ətrafi dinlədi. Dönüb geriyə boylandı. Gənc şairin salam yolladığı böyük şəhəri, sakit-sakit dalğalanaraq günəşi əks edən mavi Xəzəri, buludsuz əngin üfüqləri gördü. Bakı doğrudan da gözəl idi. Yanıb küle dönmüş əzəmetli binalardan, uçulub dağlımış şəhərlərdən sonra belə abad, belə sakit bir yeri seyrə dalmaq, təyyarələrin, partlayan bombaların gurultusuna hövlnak yerlərindən sıçrayıb harada isə gizlənməyə qaçarkən, müdhiş bombardman nəticəsində heç tikəsi də tapılmayan uşaqlar kimi öz balalarının həlak olmadığını düşünmək nə qədər böyük təsəlli olsa da, Aslan öz-özünə: “o yoxdur!..” deyə fikirləşdi, uzaqlara üzərək gözdən itən yelkənli gəmidən gözlərini çəkdi. Onun kədəri daha da artıb qurğuşun ağırlığı ilə qəlbine çökdü.

Bir zamanlar, hələ o cəbhəyə getməmişdən hər gün sübh tezdən artırırmaya çıxar, məhəccərlərin dibində cərgə ilə düzülmüş dibçəkləri sular, dənizdə çımən günəşi hamidan əvvəl görər, radionu qurub bədən tərbiyəsi məşqinə girişərdi. Aslan birdən o keçmiş günləri xatırladı: Gülcəmalı oyatmamaq üçün ayaqlarının ucunda yeridiyi əziz dəqi-qələri bir röya kimi xəyalından keçirəndə onun könlündən yenə inilti qopdu.

Aslan pəncərədən içəri baxdı. Onu elə bil ildirim vurdu. Qoşa çarpayılar bomboş idi. Gülcəmal doğrudan da görünməyirdi. Lakin otaqda yenə də heç bir şeyin səliqəsi pozulmamışdı. Aslan onun ölümünə inanmaq istəmədi: “yox, o sağdır!..” – deyə düşündü, cürətini toplayıb qapını döydü.

Evdən səs-səmir çıxmadı.

O, yalnız indi yəqin etdi ki, Gülcəmal, füsunkar bir məlek qədər cazibəli görkəmi ilə qapıya gəlmiyəcək. Aslanın çıxdan, lap çıxdan arzuladığı xoşbəxt vüsal baş tutmayacaqdır. Aslana elə gəldi ki, bu səssiz-sədasız evdə yalnız kədər adlanan bir qüvvət hakimdir. O, qapını bir az da bərk döyməyə başladı. Oğlunu səslədi:

– Aydın!..

Yenə cavab gəlmədi. Sonra qızını səslədi:

– Gülüş!..

Bu anda yuxulu bir səs eşitdi:

– Kimsən?

– Ana, dur aç qapını.

Aslanın qoca anası qapıda göründü. O bir qədər duruxdu, gözlərini döydü, deyəsən gördüyüün həqiqət olduğuna inanmırıldı. Qarının baxışlarından Aslan çox şey oxudu. Bir an içində, həyatla ölüm arasındaki ölçülülməz bir məsafə qədər qısa olan bir anda bütün həqiqət Aslana bəlli oldu. Qoca arvad gülümşəyirdi. Öz ürək pərisinin bu gözlənilməyən gəlişi onu sevindirirdi. Lakin üz-gözündə çoxdan nəqs bağlamış kədəri gizlədə bilmirdi. O, yalnız analara xas olan hərarətlə Aslanı qucaqladısa da, özünü saxlaya bilməyib birdən hönkürdü, bütün vücudılə üçünmağa başladı.

Sonra Gülüş yürüüb gəldi. Balaca, tumbul qolları ilə Aslanın qıçalarına sarıldı. Aslan anasının isti ağusundan çıxdı, aşağı əyilib Gülüşü qolları arasında yuxarı qaldırdı.

...Atanın göz yaşları Gülüşün yanaqlarını, Gülüşünkü isə atanın dodaqlarını islatdı. Büyük bir sevinc, ağır bir kədərə qarışdı...

– Ah, ata, sən gecikdin, anam səni gözləmədi... Uzağa getdi.

Aslan dünən cəbhədə, yoldaşlarının yanında ikən xəyalında canlanan o boz səhrəni, birdən gözdən yox olan Gülcəmalı xatırladı...

Əlləri qoynunda durub baxan qoca arvadın göz yaşları dərd əlin-dən daha da qırışmış yanaqlarında parıldadı.

IV

İçəri girəndə, ilk dəfə Aslanın gözünə sataşan divardan asılmış böyük portret oldu. Hələ Gülcəmallı yenicə evləndikləri zaman böyüdülmüş bu şəkildə, Gülcəmal doğrudan da çox gözəl düşmüdü. Onun uzun, gur hörükleri döşündən aşağı sallanmış, boynu azca yana sarı əyilmiş, süzgün qara gözləri mələlə-mələlə baxırdı. Bu gözlər, Aslanın ilk sevgisindən yadigardı. Hələ ali məktəbdə oxuyarkən, foyedə gəzişən tələbələr arasında birinci dəfə gördüyü o qara gözlər, indi də Aslanın xatirindən çıxmamışdı. Hələ o gün Aslan bu qara gözlərə həsrətlə baxa-baxa əlindeki papirosu biixtiyar yerə salmış, kənardan bu hadisəyə diqqətlə baxan tələbə yoldaşlarının qəhqəhəli gülüşünə səbəb olmuşdu...

Aslan bir də Gülcəmalın şəkline baxdı. Onun öldüyüünə inana bilmədi: "Mən röya görürəm" – deyə fikirləşdi. Elə bil Gülcəmal bu

dəqiqə dillənəcək, uzun intizardan sonra yerə-göyə siğmayan bir sevinc-lə ərini qarşılıayacaqdı. Hətta Aslana elə gəldi ki, bu dəmdə Gülcamalın gözləri tərpəndi, kirplikləri qırıldı, həmişəki adəti üzrə xərif bir tərzdə gülümşəyib utancaq nəzərlərini yerə dikdi...

Bu halda Aydın səsə oyandı. Gözlərini açıb bəriyə sarı boylandı. Təəccübələ baxdı: “Ata! Doğrudanmı sənsən? – deyə soruşmaq istədi. Cəld yerindən sıçrayıb qalxdı, ayaqyalın yüyürüb Aslanın qucağına atıldı.

– Atacan!.. Nə yaxşı oldu, gəldin!.. – dedi. – Sənsiz çox darixirdiq...

Aslan balalarını öpüb oxşadı. Kədərini boğmağa çalışdı. lakin evin kədərini azalda bilmədi. O, indi hara baxırdısa Gülcamalın gözlərini göründü, o məlul baxışların mənasını düşünürdü. Qoca anası, bir an içində sinixmiş Aslana çox teselli verdi, “Allah kərimdir”, – dedi, amma yenə də evin üzərinə qara qanadlarını görmiş ölüm həyulasının zəhmini azalda bilmədi... Gülcamal, yorulmadan, nəvazişli baxışlarındakı o ölçüsüz məhəbbəti azaltmadan Aslana baxırdı. Elə bil ki, o, insan ömrünün vəfa etdiyi uzun bir müddət qədər kirpiyini qırpmadan Aslanla gözləşəcəyinə and içmişdi...

Günlər keçdisə də, Aslan ona baxmaqdan yorulmadı. Bəzən səhər-dən axşama kimi səssizcə dayanaraq üreyində Gülcamalla dərdləşir, bütün həyatının unudulmaz dəqiqələrini xatırlayıb yalnız bununla öz könlünü ovundururdu.

Bir axşam, dərdini bölüşmək üçün bir dosta rast gəlmək ümidiilə evdən çıxdı. Bayırdan qapını bağlayıb açarı özüylə götürdü. Aylı-ulduzlu bir yay gecəsi şəhər üzərinə qanad gərmişdi. Sərin bir meh əsirdi. Sahil boyundakı ağacların yarpaqları sakit-sakit tərpənir, yavaş-cadan piçıldışındı. Sahildə gedış-geliş çoxdan kəsilmişdi. Yalnız arabir kinoların qabağından ötüb-keçənlər, harasa tələsən adamlar qaralışındı. Dostlardan, tanışlardan isə heç kim görünməyirdi. Deyəsən onların hamısı cəbhələrə gedib, uzaqlarda bu sakit şəhərin keşiyini çəkir, gecəni gündüzə qatıb, odlar-alovlar içindən keçərək bu böyük dünyanın nəhayətsiz üfüqləri arasında balaca, lakin hər şeydən qiymətli olan bir insan səadətini qoruyurdular.

Aslan isə indi yalnız o gözləri gördü. O gözlər də həmin səadətin bir timsali kimi hər yerdə, hər zaman inadla Aslanı təqib edirdi. Bir zamanlar ona həyatı, təbiəti, hətta bəzən dünyanın əziyyətlərini sevdən Gülcamal, onun təsəvvüründən indi də bir an silinməyirdi. Bəlkə

Gülcamalın bu gözlənilməz ölümünə səbəb Aslan özü idi? Bəlkə o gözlər ömrünün sonuna kimi Aslanı indikindən də qüvvətli bir inadla izləyəcək, o məyus baxışlarındakı məna ilə onu daha çox həyəcana salacaqdı.

Aslan sahil boyu ilə xeyli getdikdən sonra aradığı dostlarından birini də tapa bilməyib dağ parkına doğru uzanan yola sarı buruldu, bu tənha küçə ilə yuxarılara dırmandı. Keçib-gəldiyi məsafləni gözəyari təyin etmək istəyirmiş kimi, dönüb geriyə boylandı. Artıq bütün şəhər ayağının altında idi. Bədirlənmiş ay dənizin tən ortasında üzürdü. Bakının uzaq sahil boyunda tək-tək işıqlar yanındı. Onlar da elə bil Gülcamalın gözlərini əvəz edib Aslana baxırdı. Sonra birdən ay yox oldu. Onun yerində, ağ buludlar arasında Gülcamalın o məsum, o güllümsər çöhrəsi göründü. Aslan indi də xəyal aləmində idi. Bir insanı eyni zamanda yerdə də, göydə də təsəvvür edə bildiyinə özü təecübəndi. Gülcamal nə üçün səmada idi? Boz səhrada, aydın səmada, şəhərin göz qırpan tək-tək işıqları yanında görünən o sima artıq həyatda yox ikən, necə ola bilərdi ki, həm orada, həm burada Aslanın gözünə görünsün?..

Bu suala cavab axtaran zaman, Aslanın bütün vücudundan soyuq bir cərəyan keçdi. O üzüyürdü. Havanın xəzif tərpənişindən, belə soyuq ola bilməzdi. Bir də Aslan buzlu-şaxtalı Rusiya iqliminə çıxdan öyrəşmişdi. Bəs onu üzüdən nə idi?

O, gözlərini yumdu. O tərəfə çevrildi. Addımlarını yeyinlədib şəhərdən daha da uzaqlaşdı. İndi artıq heç bir şey görünməyirdi. Onun bütün varlığına yalnız bir qüvvət hakim kəsilmişdi. Burada, bu tənhalıq içində də o qara gözlər onu təqib edirdi. Gözlərini yumanda belə, Gülcamalın azca süzgün nəzərləri Aslanın təsəvvüründən ayrılmayırdı. O qara gözlər elə bil bir-birinin arxasında düzülüb nəhayətsiz üfüqlərə doğru hey uzanırdılar.

Aslan birdən anladı ki, Gülcamal da, onun gözləri də Aslanın təsəvvüründə deyil, könlündədir, onları bu könüldən heç bir zaman çıxarıb atmaq mümkün olmayıacaqdır.

Aslan geriyə döndü. Canındaki üzütməni unudub yeyin addımlarla şəhərə qayıtdı. O, öz evinə yaxınlaşanda hər tərəf yuxuda idi. O yanda küçənin qurtaracağında gəzişən gecə növbətçilərinin ayaq səslərindən başqa hər şey sükuta qərq olmuşdu. Aslana elə gəlirdi ki, evdən çıxdığı vaxtdan bəri azi bir neçə saat keçmişdir. Ancaq əslində o, qırx-əlli

dəqiqədən çox gəzməmişdi. O, qapını səssizcə açıb, ayaqlarının ucunda içəri girdi. Yerini o biri otaqdan, uşaqlarının çarpayıları arasından salmaq istədi. Bu anda onun qulağına bir səs gəldi. O, yerində donub bir neçə dəqiqə bu səsi dinlədi: anası öz-özünə danışır, tez-tez köksünü ötürürdü. Qonşu otağın qapısı açıq olsa da, anası onun gelişindən xəbər tutmamışdı.

Aslan gözlerini bir nöqtəyə zilləyib yerindəcə hərəkətsiz dayandı. Anasını dinləməyə başladı. Qoca arvad kəsik-kəsik danışındı:

– İndi mən ona nə deyim, ilahi?.. Nədən öldüyünü soruşa, mən ona nə cavab verim? Axı heç özüm də bilmirəm.

Qarı yenə dərindən köksünü ötürüb susdu. Aslan isə yerindən qırmızıdanmadı. Qarının üzünü görmürdüse də, nəfəsini eşidirdi. O, gah iniltili bir ah çəkir, gah da zariyan kimi olurdu.

– Kaş ki mənciyəz ölüydim... Şir kimi oğul böyütmüşəm, gözümün qabağında fikirdən şam kimi əriyib gedir.

Aslan qeyri-ixtiyari yerindən tərpəndi. Onun ayaq səsi qarını fikrindən ayırdı.

– Hə, qadan alım, gəldin?

– Öz-özünə nə deyirdin, ana?..

– Eh, ay oğul, deyirdim ki, bu dünya bir pəncərədir, hər gələn baxıb gedir... Hami öləcək... Cox fikir eləməyin də faydası yoxdur.

Aslan qarının bu sözlərinə güldü, onun dediklərini eşitdiyinə işarə belə etmədi. Anasına yaxınlaşış özü ona təsəlli verdi:

– Əlbəttə, ana... Heç kim bu dünyani tutub durmayacaq. Ancaq səbəbsiz ölüm yoxdur. Əger mən Gülcəməlm nədən öldüyünü bilməsəm, ister-istəməz fikir eləyəcəyəm...

– Mən də onu deyirdim... Vallah bu sırr məni də çəşdirib... Doktorlar dedi ki, zəhər içib... yenə bunu birçə Allah bilir... Rayondan qayıdanda saçlarına dən düşmüşdü. Onda bildim ki, çox fikir eləyib... Ha soruştum, bir söz demədi. Gecələr fikir verirdim, birdən hövlnak yerində qalxıb dəli kimi oyan-buyana hərlənirdi, öz-özünə danışındı...

Aslan kürsüdə oturdu, papirosunu yandırdı:

– Mən sabah rayona gedəcəyəm, ana... Doktorlar bu sırrı açmayıblar, ancaq mən nə tehər olsa açacağam...

– Nə deyim vallah... bir də ki, bundan nə fayda?

Qarı gözlərini yerə dikdi. Yenə dərindən köksünü ötürürdü. Bir daha dinmədi. Aslan qalxdı, uşaqlar yatan otağa keçdi.

Aslan, qəsəbəyə yola düşdүүнү heç kimə xəbər vermədiyi halda, dəmiryol stansiyası onu qarşılımağa gelmiş adamlarla dolu idi. Hətta yerli hissənin nəfəslə orkestrini də buraya yollamışdılar. O, vaqondan düşəndə gülər-ciçəklər səpələndi, tuş çalındı, gurultulu alqışlar qopdu.

İzdiham Aslanı ortalağa aldı. Təbrik səsləri ucaldı. Onun qəhrəmanlığı ilə öyünən dostlardan da gələnlər çox idi.

Stansianın geniş meydanında böyük bir yığıncaq quruldu. Aslanın məktəb yoldaşı Əziz Rəhimzadə iclası açdı. Nitq söylədi:

– Alman qəsbkarlarına qan udduran qəhrəmanımıza eşq olsun!..
– dedi...

Hamı urra çəkdi. Rəhimzadə Aslanı qucaqlayıb üzündən öpdü:

– Mən sənin kimi yaxın bir yoldaşımla ürekden fəxr edirəm!.. – deyə sevincindən yaşaran gözlərini sildi. Aslan qəsəbəyə gətirildi. Təntənəli iclaslardan sonra, o, bir dəqiqə belə itirmədən istintaqa girişdi...

Onun ilk görüşü, Rəhimzadənin evində oldu. O, ali məktəbdən tamidığı bu yoldaşılıq çox açıq danışdı:

– Yoldaş sözü mənim nəzərimdə hər bir sözdən yüksəkdir. Sən üzümdən öpdün, məni alqışladın. Demək biz ürəyimizi bir-birimizə aça bilerik... Səndən yalnız bir xahişim vardır. De görüm, Gülcəmal nə üçün intihar etmişdir!..

Rəhimzadənin qaşları çatıldı. Doğrusu o, Aslanın belə tezliklə bu suali verəcəyini gözlemirdi.

– Nə üçün?..

– Bəli, nə üçün?.. Sən bütün rayonun rəhbərisən, rəsmiyətə də qalsa, bu suala sən cavab verməlisən!.. Sərt bir ifadə ilə deyilən bu söz Rəhimzadənin təccübünə səbəb oldu. Aslan bir an belə kirpiklərini qırpmadan onun gözlərinin içində baxırdı:

– Nə üçün?

Rəhimzadə xeyli tutuldu. O hətta bir neçə dəfə udqundu. Aslana elə gəldi ki, bu, bir gün əvvəlki təntənəli görüşdən sonra, dost bir adamın, yalnız üzdən onun dərdinə şərik olduğunu bildirmək üçün uydurduğu bir hərəkətdir. “Yox, əzizim, sən Gülcəmalın ölümünü çoxdan unutmusan... Belə təsəlliyyə mənim ehtiyacım yoxdur. Əgər sən həqiqi yoldaşsan, bu qəribə sırrı açmaqdə mənə kömək et...” – deyə

Aslan xəyalından keçirdi, bir də gözlərini Rəhimzadəyə dikdi. Yenə sərt bir ifadə ilə sözünə davam etdi:

– İntihar, adı bir hadisənin nəticəsi deyil... Görünür, onun başına nə isə böyük bir bəla gəlmişdir.

– Buna heç bir şübhə ola bilməz! Doğrudan da qəribə müəmmadır! – deyə Rəhimzadə onun sözünü kəsdi. – Lakin bilmirəm sən niyə elə güman edirsin ki, biz bu işlə heç maraqlanmamışq!.. Ay yarımdan bəridir ki, bütün məhkəmə idarələri bunun səbəbini aydınlaşdırmaqla məşğuldur... Burada nə isə böyük bir cinayət olmuşdur. İpin ucu tapılса, qalanı tez məlum olar... Bilirsənmi, Aslan, mənim zənnimcə bu günlərdə müstəntiqlər müəyyən bir qərara gələcəklər... Əlbəttə, bura-da ciddi siyasi məsələ vardır. Şəxsən mən özüm hər gün istintaqın gedişlə maraqlanıram... Gülcəmala az-çox tanışlığı olan adamların hamısı danışdırılmışdır. Heç kəs müəyyən bir söz deyə bilmir.

Aslan qabağındakı çay stekanını götürüb, bir qədər özünə tərəf ya-xınlaşdırıldı. Çay soyumuşdu. Rəhimzadə bunu duymuş kimi yerindən qalxdı:

– Bəri ver, çayını dəyişdirim, – dedi, – niyə içmədin?

– Lazım deyil, sağ ol... Ancaq bilmirəm Gülcəmal hənsi siyasi məsələlərə el ata bilərdi?

Rəhimzadə yenə duruxdu, qaşlarını dartdı, fikirli-fikirli Aslanın üzüñə baxdı. Onun hər kəlməyə böyük bir diqqətlə qulaq asdığını, hər işaretə həddindən ziyanə fikir verdiyini görəndə öz-özünə dedi: “Bununla bir az ehtiyatlı dolanmaq lazımdır”.

– Sonra deyirsən ki, müəyyən bir şey söyləyən yoxdur. Elə isə müstəntiqlə, nəyin əsasında qərara gələcəklər? Çay isti-isti içmək lazım idi...

Aslanın bu sözündən sonra Rəhimzadənin əlləri titrəməyə başladı: “Demək məni təqsirləndirir. İki gecikdirdiyimə işaret edir” – deyə hə-yəcanla düşündü. Yanaqlarındakı qızartı birdən silindi, üzünün ortasında bozumtul ləkələr əmələ gəldi. Bu ləkələr də Aslanın gözündən yayınmadı.

– Bu sırrı açmamış mən cəbhəyə qayıtmayacağam, – deyə Aslan ayağa qalxdı, – hələlik.

Rəhimzadə həyəcanlı idi. Əgər Aslan onun yalnız bir yoldaş, rəhbər kimi çox zəif hərəkət etdiyini düşünürdüsə də, Rəhimzadəni həyəcanlandıran tamamilə başqa bir səbəb idi. O, şəxsən özünün Gülcəmalın ölümündə müqəssir olduğunu bilirdi. O, bilirdi ki, həyatında bundan sonra olduqca böhranlı günlər başlanacaq, xalq qəhrəmanı kimi tanınıb cəbhədən qayıtmış iradəli bir zabit öz sevimli qadının ölümünə bais olan adamı axtara-axtara nəhayət onu tapacaqdır. Bu zaman Aslan ondan müdhiş bir intiqam alacaq, yalnız bir yoldaş kimi deyil, hətta ictimai bir insan kimi onun bütün nüfuzunu qırıb, məharətlə gizlədiyi ikinci üzünü də açıb hamiya göstərəcəkdir. Bu fikir Rəhimzadəni dəhşətə saldı: “İmtahan saatı yaxınlaşır. Əsil vuruş meydani budur. Burada da qalib gələ bilsəm, artıq mən heç bir zaman möğlub olmayıacağam... Müstəntiqlərdən mənim zərrə qədər də qorxum yoxdur. Onlar canını uzaqda, çox uzaqda axtarırlar. Bütün iplərin ucu məndədir. Səbir! İradə... Kim məndən şübhələnməyə cəsarət edə bilər? Hətta Aslan özü belə bu cəsarətdən məhrumdur!...”

Rəhimzadə papırosunu yerə çırpdı. Otağında var-gəl etməyə başladı: “Əgər Gülcəmal özü bir yadigar qoyub getməmişsə, bu sərr mənimlə bərabər qəbrə gömüləcəkdir. Yox, o da heç kəsə bir şey deməmişdir. Deyə də bilməzdi. Çünkü o, namus ucundan özünü öldürdü...”

Qapını döydülər. Rəhimzadə səksəndi. Boğuq bir səslə soruşdu.

– Kimsən?..

– Mənəm!..

– Aha, Səlimə!.. Bu saat!

O qapiya yanaşdı. Gələn qızı gülərzələ qarşılıdı:

– Nə üçün gec gəldin, əzizim? – deyə xəbər aldı.

– Aslanla görüşməyə getmişdim... Yaziq çox qəmgindir. Zarafat deyil, axı o, Gülcəmalı çox sevirdi. Məni yaman sorğu-sualə çəkdi. Mən də bildiyimi dedim...

Rəhimzadənin nəfəsi tutulan kimi oldu...

– Nə dedin ki?

– Nə bilirdimsə... Dedim ki, bir məktəbdə dərs verirdik. Hamı onun xətrini istəyirdi. Gecə-gündüz məktəbdə olurdu. Uşaqlarını bağçaya aparıb-götəririrdi. Nə qədər ağır dolansa da onların üst-başını həmişə gül kimi təmiz saxlayırdı... Aslan müəllimlərin adını soruşdu.

Hamısını dedim. Sonra qəribə bir sual verdi: “Ona heç əyri gözlə baxan olmadı ki?” Mən güldüm, dedim: bu qısqanlıqdandır. “Yox, mən qısqanc deyiləm”, – dedi. – “Bilmək istəyirəm görün işlədiyi məktəb necədir?”

Səlimə bir saatlıq söhbəti iki dəqiqliğin içində belə qırıq-qırıq təkrar edib qurtardı. Onun səsində də, hərəkətində də saf, səmimi bir əda vardi. Gülcəmal haqqında dediyi sözlər, Rəhimzadənin həyəcanını hər an artırırdı. O, “artıq ölmüş bir qadından nə üçün bu qədər danışırınız?” – deyə Səlimənin sözünü kəsdişə də təmiz ürəkli, sadə təbiətli bu qız başqa bir mətləbə keçmədi, yenə Gülcəmaldan bəhs etməyə başladı:

– O, doğrudan da məlakə idi. Müəllimlər onun başına and içirdilər. Mən də ona bənzəyə bilsəydim, ömrümüzdə heç dərdim olmazdı. Sən bilmirsən, o, Aslanı Allah bilirdi. Bu cürə sevgi mənim idealımdır.

Rəhimzadə Səliməyə lap yaxın gəldi. Onların nəfəsi bir-birine dəydi:

– Mən yüz qat ondan qüvvətli sevməsəm, bir an da yaşamaram!.. – deyə Rəhimzadə dilləndi, onun səsi titrədi, – mənim sevgim Otello-nu heç məqaminə endirəcəkdir!

Səlimə gülümsədi. Qızların adətidir: öz məhəbbətini belə açıq etiraf edən oğlanları çox bəyənirlər. Onlar üçün titrək nəfəslə həqiqi məhəbbət arasında elə böyük bir fərq yoxdur. Səlimə də bu sadə qızlardan biri idi. Ona elə gəlirdi ki, Rəhimzadənin hərarətli nəfəsi, hərarətli ürəyilə bağlıdır. O, güman edirdi ki, həqiqi sevgili bir nəvəzişə yüz nəvazişlə cavab verə bilmirsə, demək onun qəlbi həqiqi məhəbbətlə döyünməkdən acizdir.

– Yox, əzizim, mənim üçün Gülcəmal ən böyük idealdır!.. – deyə o yenə öz sözünə qayıtdı, – mən bilirəm ki, onun intihar etməsi də məhəbbətdəndir.

Rəhimzadə Səliməni qucaqladı. Dodağından öpmək istədi, o dərinin Əzizinolları arasından çıxdı.

– Sən Otellodan danışırdın... Unutma ki, bir nəzəriyyəyə görə o, Dezdemona toxunmamışdır...

– Bu nə sözdür, Səlimə?

– Demək istəyirəm ki, o nəzəriyyəyə görə Dezdemona ölündə də qız ölmüşdür...

Bu mübahisənin Rəhimzadəyə xeyri dəydi. Səlimə özü də fərqli vərmadan, mətləbi dəyişdi.

– Niyə təəccüb edirsən?.. Ərəb ona toxunmamışdı. Mən bunun nə dərəcədə doğru olub-olmadığını bilirəm. Ancaq belə bir nəzəriyyə varsa, demək Otellonun sevgisinin ilahi bir sevgi olduğunu güman edənlər də yox deyildir...

– Mən bu mübahisəyə qarışmaqdan qorxuram, – deyə Rəhimzadə acı-acı güldü, – çünkü, ədəbiyyatda mən piyadayam. Siyasət başqa... Əgər məndən soruşsan, Otello kimi bir vəhşi, sən deyən kimi sevə bilməzdi...

– Onu Şekspirdən xəbər al... Ən qəddar insanların da qəlbində vicdan əzabı doğuran bir düha bu məharətdən məhrum ola bilməzdi...

– Vicdan əzabı?..

Rəhimzadənin gözləri Səlimənin üzünə dikilib qaldı. “Vicdan əzabi” – sözünü eşidərkən, ürəyi az qala yerindən qopdu.

– Sən gəl, bu mübahisəni bir tərəfə qoy... – deyə Səliməni qucaqladı. Onu öpərkən birdən Aslan gəlib gözlərinin önündə durdu. Rəhimzadənin rəngi kətan kimi ağappaq oldu. Bunu dərhal sezən Səlimə həyəcanla soruşdu:

– Nə oldu sənə, Əziz?

– Heç... Başım hərlənir... Yorğunam...

O Səlimədən aralanıb divanda oturdu, başını arxaya sarı əydi, gözlerini yumub bir neçə dəqiqə səssizcə dayandı. Amma Aslan onun təsəvvüründə ayrılmadı. Sanki “gözümün üçinə düz bax!” deyə dönə-dönə səslədi:

– Sənə nə oldu, Əziz?

– Heç... Gözüm qaralır... Bərk yorğunam...

VII

Aslan Gülcəmalın dərs verdiyi məktəbə yollandı. Müəllimlərin çoxusunu tanıyordu. Bütün qəsəbədə öz nümunəvi əxlaqılə məşhur olan bu ziyahılar, gözəl bir məktəb yaratmışdır. Buradan minlərcə xalq müəllimi buraxılmışdı. Respublikanın ən uzaq kəndlərində bu məktəbin tərbiyə edib böyüdüyü gənclərə tez rast gəlmək olardı. Aslan özü də orta təhsilini bu məktəbdə almışdı.

O, içəri girəndə bütün şagirdlər, müəllimlər toplasdı, təbrik məclisi quruldu. Sevincdən gözləri yaşaran qoca bir müəllim Aslana yanaşdı:

– Oğlum, – dedi, – sən uşaq ikən də mənim tələbələrimdən seçi-lərdin. Səninlə ürəkdən fəxr edirəm. Mən bütün gənclik illərimi bu məktəbin divarları arasında keçirmişəm. Çekdiyim əməyə heyfsilənmirəm. Doğma balalarımı bu mərtəbəyə yüksəlmiş görəndə öz-özümə deyirəm: “Yox, zəhmətim hədər getməmişdir”.

Qoca müəllim o qədər ürəkdən danışındı ki, dinləyənlər arasında da gözü yaşaranlar oldu.

– Biz, müharibənin bu ağır illərində heç bir çətinlikdən qorxmadıq, oğlum... – deyə qoca müəllim sözünə davam etdi. – Cəbhədə sizinlə bərabər biz də qalib gəldik. Alman müəllimi cəbhəyə cəllad ürəkli soldat böyüdüb yollamışdı, amma biz qəhrəman cəngavər yetişdirib yolladıq. Mən özüm də bir qəhrəmanam... Müəllim yoldaşlarım da qəhrəmandır. Dünyanın ən böyük yazıçıları mənim də, yoldaşlarımın da adına təşəkkür telegramı göndərmişlər. Mən yenə də yaşamaq, çalışmaq istəyirəm. Xalqı yüksəldən gözəl məktəb, məktəbi yaranan da vicdanlı müəllimdir. Məktəbimiz səninlə fəxr edir, oğlum... Mənim təxmini hesabına görə bizim tələbələrimizdən iki yüz əlli yə qədər təltif olunan, üç də Sovet İttifaqı Qəhrəmanı vardır. Biz öz məktəbimizlə fəxr edirik!..

Qoca müəllim sözünü bitirib Aslanın boynuna sarıldı. Onun titrək əlləri Aslanın ciyinlərində gəzindi. Onun ağ saçları, Aslana ordu komandanını xatırladırdı... Bu iki qocanın nəvazışında də qəribə bir bənzəyiş vardi. Hər ikisi eyni dərəcədə səmimi, eyni dərəcədə mehriban idi. Aslana elə gəlirdi ki, harda olursa-olsun tələbəni də, əsgəri də həqiqi qəhrəmanlığa sövq edən yalnız belə müəllimlərdir. Dəyənək gücünə tərbiyə olunan tələbələri də, əsgərləri də o, yaxşı tanıydı: Alman əsgəri bunun ən parlaq nümunəsi idi!..

Təbrik məclisi qurtardıqdan sonra Aslan yenə istintaqa başladı. Gülcəmalın rəfiqələrindən biri ona belə bir əhvalat nəql etdi:

– Bir axşam dərsdən çıxanda Gülcəmalı axtarış tapmadım. Həmişə ya o məni, ya da mən onu gözlərdim. Evə birlikdə qayıdardıq. Yoldaşlardan soruşdum, onun yerini deyən olmadı. Evinə getdim. Orada da tapmadım. Uşaqlar aqlaşındı. Gülcəmalı soruşdum, dedilər ki, hələ evə gəlməyib... – Bəs haradadır? – bilmirik... – dedilər. – Doğrusu mən şübhəyə düşdüm. O tanışa, bu tanışa müraciət elədim, ondan xəbər-ətər çıxmadı. Bir gün səhər tezdən yenə onun evinə gəldim. Gördüm ordadır...

Soruşdum hara getmişdin? Dedi sonra deyərəm. Bir neçə kərə israr elədim, demədi. Amma çox kədərli idi, gözümə bir təhər dəyiridi. Bir az qocalan kimi olmuşdu. Əzab çəkmiş adamlara oxşayırıdı.

– Bəs hara getdiyini öyrənə bilmədin? – deyə Aslan səbirsizliklə xəbər aldı.

– Bakıya qayıdana qədər ondan bir kəlmə qoparda bilmədim. O sırrı, yaziq özüylə bərabər qəbrə apardı.

– Sənin fikrincə o hara gedə bilərdi? – deyə Aslan daha səbirsiz halda soruşdu.

– Nə deyim vallah?..

Aslanın gözləri böyümüşdü. Gicgahının damarları şışib bərk-bərk atıldı. Onun ürəyini qara bir şübhə gəmirməyə başladı: “bəlkə mənə xəyanət etdiyi üçün dözə bilməyib özünü zəhərləməyə məcbur olmuşdur?”

– “Həqiqəti məndən gizlətmə, Sürmə!..” – deyə Aslan nəfəsi darixadarixa qəzəblə parıldayan gözlərini müəlliməyə dikdi. – Sən bilirsən, amma nə üçünsə gizlədirsin!..

– Yox, Aslan, əziz canına and olsun ki, nə bir kəlmə artırıram, nə də bir kəlmə əksildirəm.

– Gec-tezi var. Mən əvvəl-axır biləcəyəm. Nahaq gizlədirsin. Lap dəhşətli bir xəyanət eləmiş olsa da artıq mənim üçün ferqi yoxdur!

– Sən nə danışırsan, Aslan? Heç düşmən də onun barəsində bu sözü deməyə cəsarət eləməz. Gülcəmalın adına söz çıxardanın dilini kəsərlər...

– Elə isə de görüm o hara gedə bilərdi?

– Nə üçün mənə inanmırısan, qardaşım? Vallah bilmirəm.

– Yox, yox, hamınız əsəblərimlə oynayırsınız... Bu yoldaşlıq deyildir. Nə üçün gizlədirsiniz, yoxsa elə zənn edirsiniz ki, bu mənim iztirabımı azaldacaqdır?

Aslan cəld addımlarla Sürmədən uzaqlaşdı. Sarmaşıqlarla örtülmüş eyvanda gözdən itdi. Sürmə onun dalınca küçəyə çıxarkən, Rəhimzadəgilə getdiyini görüb rahat oldu: “Lap ürəyim düşdü, dedim, görəsən nə fikri var? Rəhimzadə ona təsəlli verər”.

VIII

Aslan Rəhimzadənin qapısından içəri girəndə, onu telefonla danışan gördü. Üzü o tərəfə durub kimi isə danlayırdı.

– Bu gün də cani tapılmasa özün həbs olunacaqsan. Artıq bu səhlənkarlığa dözmək olmaz. Orasını özün bilərsən, yerin dibindən tap-çixart!..

O, ayaq səsi eşidib Aslana tərəf dönəndə telefonun dəstəyi əlindən düşdü. Aslan bu hərəkətə o qədər də pis məna vermədi, adı bir təsadüf nəticəsində adam da büdrəyib yixılar, nə olsun ki?

Rəhimzadə cəld aşağı əyilib dəstəyi yerdən götürdü, sözünü tamamladı:

– Axşam, idarədə işin nəticəsini mənə bildirməlisən, vəssalam!
– deyib dəstəyi yerindən asdı.

Aslan ona salam verməyi unutdu:

– Mən bu gecə Bakıya yola düşürəm, – dedi, – bütün qəsəbəni danışdırırdım. Mənə həqiqəti söyləyən bir adam tapılmadı. Görünür, bu sirdən heç kim xəbərdar deyildir.

Rəhimzadə; “bu daha gözəl” deyə xəyalından keçirərək Aslanın elini sıxdı:

– Get, əziz dostum, ancaq mən yoldaşlığımızın xatırını bu cinayəti son nöqtəsinə qədər açdırıbmış bir dəqiqə belə rahat olmayıacağam
– Rəhimzadə Aslanın zəhmlili baxışlarına dözə bilməyib gözlərini yerə dikdi – heç ömrümdə belə dolaşış işə rast gəlməmişdim...

Aslan bir az əvvəl Sürmənin danışdığı əhvalatı ona söyləyəndə, Rəhimzadənin rəngi çox tutuldu, yenə əlləri titrəməyə başladı. Bu təfərruat Aslanın diqqətli baxışlarından yayınmadı. “Mənim dərdimə şərik olduğunu göstərmək istəyir” deyə düşündü.

– O iki günün tarixini də Sürmədən öyrəndi. Aprelin on beşində, on altısında Gülcəmal evdə olmamışdır. Müstəntiqlər bu nöqtəyə fikir veriblər, ya yox?

– Doğrusunu deyə bilmərəm – Rəhimzadənin nəfəsi tutulan kimi oldu – hər halda... Bu faktı onların yadına salmaq pis olmaz. Axşama kimi möhlət vermişəm. Əgər bir şey çıxmasa onların özünü həbs etdirəcəyəm. Onlar yəqin kimdənsə rüşvət alıb, məsələni ört-basdır etməyə çalışırlar. Mən bu rüşvətxorlarla mübarizədə qocalıram. Partiyanın siyasetini təhrif edən alçaqları yerindəcə güllələmək lazımdır!..

Aslan, ehtirasla deyilən bu sözlərə o qədər də diqqətlə qulaq asmırıldı. Ona elə gəlirdi ki, bu nitqlərin faydası yoxdur. Gülcəmalın ölümündə müqəssir olan cani hardasa gizlənib, yəqin ki, bu istintaqlara gülür, uzun-uzadı danışqları istehzaya qoyub sevinirdi.

– İki gün məsələsi... – deyə Aslan yenə təkrar etdi. – Sən nə üçün bundan xəbərsizsən?..

– Yəqin kəndlərdə olmuşam... İşim o qədərdir ki, bəzən həftələrlə idarədə olmuram...

– Axı, sən mənim yaxın yoldaşımsan!..

– Buna şübhənmə var?..

– Yoldaş sözünü təhqir edən bir alay komandanını əsgərlərin qabağında güllələdilər.

– Heç bilmirəm, bununla nə demək istəyirsin, Aslan?

– Onu demək istəyirəm ki, mən cəbhədə idim, Gülcəmalın həyatılı maraqlanmaq sənin yoldaşlıq borcun idi!..

– Əlbəttə əlbəttə... Maraqlanmadığımı sənə kim dedi?

– Kim?.. Mən deyirəm!..

Rəhimzadə incik halda masaya yanaşdı. Borjom şüşəsini açdı stekanı doldurub birnəfəsə içdi.

– Mən bu danışqları yersiz hesab edirəm, Aslan... Kənardan baxan olsa deyər ki, cani mənəm, müstəntiq də sən... Əgər məqsədin məni təhqir etməkdirsə, sözüm yoxdur. Məhz bir dost kimi xatırınə dəymirəm. Ancaq unutma ki, mən sənin uşaqlarına atalıq eləmişəm, səndən ölüm xəbəri gələndə əlimdən gələn köməyi əsirgəməmişəm.

Rəhimzadənin səsindəki titrəyiş Aslana da təsir etdi. O, həddindən artıq sərt danışdığını duymuş kimi, zəhmi nəzərlərini Rəhimzadənin üzündən çəkdi, pəncərəyə sarı getdi.

– Əgər sən mənim yerimdə olsaydın, – dedi, – güman edirəm ki, məndən müləyim danışmazdım.

Rəhimzadə bu cavabla kifayətlənib, divanda oturdu, qulluqçusunu çağırıb şam yeməyi hazırlamağı tapşırıdı.

– Sorğu-suala başım qarışdı, səni heç qonaq da eləmədim, – deyə gülümşəyərək Aslana baxdı, papirosunu yandırdı.

Qulluqçu o biri otağa keçən kimi yenə qapı açıldı. Bir nəfər oğlan uşağı teleqram gətirib Rəhimzadəyə verdi: onu Bakıya çağırıldılardı, mühüm bir müşavirə vardı, o:

– Cox yaxşı oldu. Bir yerdə gedərik!.. – deyə Aslana baxdı.

Aslanın səbirsizliklə gözlədiyi müstəntiqlər də gəlib çıxdılar. Lakin onların heç biri əsil müqəssiri tapa bilməmişdi. Bu mümkün deyildi. Vicdanla çalışan istintaq işçilərini danlayarkən, Rəhimzadə yalnız öz günahını məharətlə gizlətməyə səy edir, hər addımda onları çashdırırı. Onun əsil məqsədi ipin ucunu əlində daha möhkəm saxlamaq, sonra da müstəntiqləri ləkələyib həbsə aldırmaq idi. Lakin hələ əlində ciddi bir əsas olmadığı üçün, canfəşanlıq etdiyini heç olmasa Aslana göstərməli idi:

— Hamınız vicdansızsınız! — deyirdi. — Mən bu rayonda bir nəfər saf adama rast gəlmədim. Hamı öz cibini güdür. Caniləri ört-basdır edib ən yaxşı adamları ləkələmək isteyirsiniz! Bu nədir? — Rəhimzadə kağız qovluğunun açıb toplanmış materialları gösterdi. — Guya Gülcəmal iki gün həbsdə yatmışdır. Bu nə axmaq sözdür! Prokurorun icazəsi olmadan kim onu həbs edə bilərdi? Belə boş istintaqdan nə fayda? Gedin, özünüüz iş tapın! Sizə insan həyatını tapşırınlar özü axmaqdır. Mən heç heyvanları da sizin ümidiñizə buraxmaram!..

Rəhimzadə az qala ağızı köpüklənə-köpüklənə danışır, həm kəl-məbaşı əlini masaya çırparaq onları hədələyirdi:

— Buyurub gedə bilərsiniz!.. Çox təəssüf ki, mən bir azdan Bakıya yola düşürəm. Qayıdanda bütün məhkəmənin altını üstünə çevirəcəyəm!..

Onlar son dərəcə məyus halda kağız-kuğuzlarını götürüb Rəhimzadənin kabinetindən çıxarkən Aslanaya qalxdı:

— O iki gün həbs məsələsini çox nahaq yerə axmaq iş adlandı-rişsan, Əziz... Məncə bu nöqtəyə diqqət yetirmək lazımdır!

Bu sözləri deyən zaman, Aslan yenə Rəhimzadənin rəng verib-rəng aldığına gördü. Üzündəki bozumtul ləkələr indi daha aydın seçilirdi.

— Yox, canım, — deyə tez özünü ələ aldı. — Bunlar hamısı firıldaqdır. Gülcəmalı həbsə almağa, kim cəsarət edə bilərdi. Mən ölməmişdim ki?

Bu söhbət zamanı Rəhimzadənin gözləri bir dəfə də olsun yerə zillənmirdi. O indi düz Aslana baxırdı.

— Mən güman edirəm ki, rayon istintaq orqanının bütün heyəti dəyişilmədikcə, istintaq düz istiqamət almayıacaqdır... — deyə. o danişqlara yekun vurdı.

Onlar şam yeməyinə oturanda Aslan əvvəlkindən də fikirli idi. O, Rəhimzadənin suallarına da könülsüz cavab verirdi. Artıq bütün ümidləri boşça çıxmışdı.

X

Bakiya gələndə Aslan bir daha bu xüsusda düşünməyəcəyinə söz verdi. Lakin birdən yenə Gülcəmalın portreti gözünə sataşdı. Bu dəqi-qədən etibarən hər şey yenidən başlandı. O qara gözlər indi daha böyük bir məzəmmətlə baxır, elə bil Aslanın acizliyinə işaret edirdi.

– Nə oldu, qadan ürəyimə? – deyə qoca anası xəbər aldı. – Bir şey öyrənə bilmədinmi?

– Yox, ana... öyrənə bilmədim. Gülcəmal bütün sirlərini özü ilə bərabər qəbrə aparıb... – deyə Aslan kövrək bir səslə cavab verdi.

Ana ilə balanın söhbəti uzun çəkmədi. Aslan uşaqlar yatan otağa keçdi. Əvvəlcə Gülüşə, sonra da aydına baxdı. Hər ikisinin üzünə yenə də kədər nişaneləri qonmuşdu. Aydın ağlamsınan kimi yatırdı. Gülüş isə qaşlarını çatmışdı.

Aslan yerində uzanıb gözlərini yumdusa da, yata bilmədi. Qaranlıqdan yüzlərcə göz ona zillənmışdı.

O, qara gözlərin məyus ifadəsi Aslana o qədər tanışdı ki, bu zil qaranlıqda belə onları çox aydın görə bilirdi. Sanki Gülcəmal birdən dilə geldi, nə isə dedi. Aslan nəfəsini belə çəkmədən onu dinlədi. Lakin Gülcəmal bir daha dinmədi.

– Ana, ana, bir yanımı gəlsənə!.. – deyə Aslan sağa tərəf buruldu.

Ancaq onun çağırışına səs verən olmadı. Görünür qoca arvad yorulub yatmışdı. O gözlər isə hələ də çəkilib getmirdi.

Aslan yorğanı başına çəkdi, gözlərini bərk-bərk yumdu. Yox, Gülcəmal ondan ayrılmayırdı. “Bəs indi mən nə edim” – deyə Aslan hə-yəcanla düşündü. Az qala nəfəsi darıxırdı. Tez ayağa qalxdı, portret asıl-mış otağa keçdi, işığı yandırdı. Çoxdan açılmamış kitab şəkafının açarını burdu. Bir zamanlar mütaliə etdiyi romanlar, felsəfi əsərlərə, qırmızı qələmlə səhifələrin kənarında yazdığı qeydlərə göz gəzdirdi. Bu evdə gördüyü hər şey, ona Gülcəmalla keçirdiyi xoşbəxt ailə həyatını xatırladırdı. Hətta bu kitablardan belə Gülcəmalın ətri duyulurdu. Birdən Aslanın xəyalından qəribə bir fikir gəlib keçdi. “Portreti aparıb böyütdürəcəyəm. Qoy bu şəkil Gülcəmalın özü boyda olsun. Mən ona baxdıq-ca ölümünü unudacağam. O mənim qarşısında diri kimi görünəcəkdir”.

Həmin fikirlə də Aslan divara yanaşdı, portreti yerə endirdi.

...Bu halda portretin arxa tərəfindən bir qalaq müxtəlif biçimli kağızlar şırıltı ilə yerə töküldü.

Aslan portreti üsulluca masanın üstünə qoydu. Daha da həsrətlə ona baxdı. Elə bil gözləri nə isə yeni bir şey axtarır, neçə gündən bəri bütün varlığını sarsıdan sualların cavabını onlardan almaq isteyirdi.

İndi Gülcəmalın gözləri artır, milyonlar, milyardlarca gözə dönür. Təəccüblə Aslana baxırdılar. Ah, o bircə dəqiqli dilə gəlib bu ölümün sırrını özü söyləyə bilsəydi!.. Aslan ona çox baxdı, lakin yenə də hər şey müəmmalı olub qaldı.

Aslan birdən yerə tökülmüş məktubları xatırladı. Portretdən ayrıldı. Onları səliqə ilə topladı, yazı masasının üstünə portretin yanına qoydu. “Yəqin mənim məktublarımdır” deyə fikirləşdi. Qəlbinin ən alovlu dəqiqlərindən yadigar qalmış bu kağız parçaları indi onun nəzərində birdən-birə daha əziz, daha qiymətli oldu. Aslan onlardan birini açdı, nüfuzedici gözlərlə hər bir kəlməyə diqqət yetirdi. Buradakı xatırələr həyat qədər şirin, insan məhəbbəti qədər cazibəli idi. O birisi məktubu açdı. Gülcəmalın xəttini görüb təəccüblə çıyılörünü çəkdi. Aslan öz adına yazılmış bu kağızı oxumağa başladı.

“Vəfali dostum!

Bu məktubu yalnız mən ölümdən sonra oxuyacaqsan. Mən, səhər gün doğmamış, bədbəxt balalarından, səndən əbədi olaraq ayrılmram. Budur, iki gündən bəri döşümədə gizlətdiyim bu zəhəri içib həyatımla vidalaşram. İndi artıq mənim yaşamağa haqqım yoxdur. Aslan! Bilsəydin, səni necə arzulayıram! Əgər burda olsaydın, ayaqlarına düşüb yalvarar, “könlümə vurulan bu qara ləkəni qanımla təmizlə” deyərdim. Amma nə edim ki, sən cəbhədə, məndən çox uzaqdasan.

Bir il bundan əvvəl sənin ölüm xəbərini gətirmişdilər. Sonra da məktublarının arası kəsildi. Qəhrəman adı almağını oxuyanda bildim ki, sən düşmən arxasında vuruşursan, yenə bir gün qayıdır gələcək, bu məktubumu oxuyub mənim intiqamımı alacaqsan.

Etiraf edirəm ki, ürəyimə vurulan bu ləkəni yalnız mənim ölümüm silə bilərdi, əzizim... Məni tora saldılar. Mən onun zahirinə aldandım. Məsum körpələrimin nəfəsi qədər təmiz könlümə o ləkə vurdu.

Sən onun kim olduğunu öyrənmək istəyəcəksən.

Əhvalatı sənə lap başdan yazıram. Mən, ölüm xəbərini alandan sonra rayona getdim. Orda müəlliməlik edib uşaqlarımı dolandırırdım. Kaş

ki, heç getməmiş olaydım. Mən onunla əvvəldən tanış deyildim. Hərada, nə vəzifədə olduğunu da bilməzdəm. Bir gün ehtiyac məni məcbur etdi. Yoldaşlarım da dedilər ki, “Aslanın uşaqlarına kömək etmək onun vəzifəsidir. Get, dərdini ona söylə, yaxşı adamdır, köməyi dəyər” “Onu həmi Rəhimzadə deyə çağırırdı”.

Aslan gözlərinə inanmayaraq ayağa qalxdı. Yaxın dost bildiyi, hələ dünən axşam bir masa dalında duz-çörək kəsdiyi bir adamın familiyasını oxuyarkən, başından alov qalxdı. İpin ucunu tapdığına sevinsə də, oxuduğu sətirlərdən dəhşətə gəldi. Qəfəsə düşmüş aslan kimi sağa-sola vurnuxdu.

Sonra Gülcəmalın məktubunu sürətlə oxumaqda davam etdi:

“Dərsdən çıxıb onun yanına getdim. Qapıda çox gözlətmədi. Məni tez çağırıldı. Bəzəkli bir kabineti vardı (mən indi anlamışam ki, səliqə ilə bəzənmiş bu otaq iş görülmək üçün deyilmiş).

Sən də, əzizim, insanlara iclasda söylədikləri odlu nitqə görə qiymət vermə. O da çox mahir bir natiq kimi məshhurdur. Hər yerdə, hər zaman ürəkdən, vicedandan, saf məhəbbətdən danışar, daşürəkli, dəftərxana məmurlarını söyər, “onların qəlbində xalq məhəbbəti əvəzinə qara yellər əsir” deyərdi. O danışarkən mən öz-özümə düşünərdim: “Xalqımız doğrudan da xoşbəxtidir ki, onun belə gözəl oğulları var”. O məni gülerüzlə qarşılıdı. Ərizəmi oxudu.

— Gülcəmal xanım, — dedi. — Aslan mənim ən yaxın yoldaşlarım-dandır. O yoxdur, biz ki, ölməmişik. Vətən yolunda həlak olan qəhrəmanların ailəsinə hər gün, hər saat kömək etmək borcumuzdur. Nəyə ehtiyacınız olsa, o dəqiqli mənim yanımı buyurun!

Doğrudan da o bizə kömək verdi. Bir dəfə hətta özü də maşına minibizə gəldi. Hədiyyə gətirdi. Uşaqlarla görüşdü. Onun bu mərhəmətinə qarşı necə təşəkkür edəcəyimi bilmirdim. Telefonla kimi isə danladı: “cəbhəçi ailələrinə belə kömək etdiyin üçün səni güllələmək də azdır”, — dedi. Mən əvvəlcə ondan çox razi qaldım.

Ah, keşkə mən onun üzünü görməmiş olaydım. Keşkə hədiyyələr əvəzinə balalarıma zəhər içirdəydim.

Bir gün o məni evinə qonaq çağırıldı. Nə qədər “Sağ ol, təşəkkür edirəm”, — dedimse, məndən əl çəkməlidir.

Özü gəlib çıxdı: Hələ bir məni danladı:

– Görən nə deyər, Gülcəmal xanım?.. Vətən yolunda həlak olan yoldaşımın ailəsinə mən ehtiram göstərməsəm kim göstərəcək?.. Mənim xanımım Gülbərda xahiş elədi, getməsəniz o çox məyus olar...

İstər-istəməz razı oldum.

Süfrəyə hər cür yemək düzülmüşdü. Başqalarının çətinliklə tapdı-ğı şeylər, ele bil burda toplanmışdı. Gözlərimlə Gülbərda xanımı axtar-mağa başladım: o, evdə görünmürdü.

Mən üzümü ona tutdum. Gülə-gülə nəzakətlə soruşdum:

– Bəs xanımınız hanı?

O da mənə gülə-gülə cavab verdi:

– Bu dəqiqə gələcək. Siz əyləşin, qonşuda bir az işi vardi.

Mən bu günəcən ona ürəkdən inanırdım. Birdən nədənsə qəlbimə şübhə damdı. Başından min cür xəyal gəldi keçdi.

O səndən söz saldı:

– Hayif oldu. Mən onu ali məktəbdən tanıyırdım. O zaman mən tələbələr komitəsinin sədri idim. Aslan ən yaxşı tələbələrdən sayılır-dı. Odur ki, sizə daima hörmət eləmək mənim vicdani borcumdur. Xalqın mərd oğullarına xüsusi qayğı lazımdır. Mən partiyannı əsgəriyəm. Bilir-sinizmi, yoldaşlıq böyük şeydir. Ancaq mən köhnə qayda ilə yoldaşlıq eləmək tərəfdarı deyiləm. Əlbəttə bizdə xüsusi dostluq ola bilməz. Xüsusiyyətçi adamların dostluğu bizə heç bir zaman əl verməz.

Xülasə, deyəsən o məni qonaqlığa deyil, yoldaşlıq barədə əvvəl-cədən hazırlanmış uzun bir mühazirəyə çağırılmışdı.

Mən yenə səbir edə bilmədim:

– Bəs xanımınız nə yaman gec gəldi? – deyə xəbər aldım.

– Qonşudadır. Bu saat gələcək. Biz onu gözləməyib, başlaya bilərik...

– dedi.

– Yox, nə üçün?.. Evin xanımı olmayan yerdə mən çörək yemə-rəm, – dedim.

– O da sizin bacınız... Hər gün ona deyirəm ki, “Gülcəmalla dost ol”, bu rayondakıların hamısı çox geridə qalmış, qeyri mədəni adamlardır. Xalqımızı belə görəndə ürəyimdən od qalxır. Yanıram, yanıram, su iç-məkdən də lap təngə gəlirəm. Nə edəsən? Xalq üçün can yandırma-san, partiyannı necə əsgəri ola bilərsən?

Onun bu sözləri əlbəttə mənim xoşuma gəlmədi. Rayonumuzdakı adamları qeyri mədəni adlandırandan mənə çox toxundu. Müəllim yoldaş-larımı, tələbələrimi, şəhərimizin yüzlərlə ziyanlarını təhqir edərkən,

onun nə məqsəd izlədiyini başa düşürdüm. O, mənim nəzərimdə yalnız özünü mədəni, alicənab göstərmək istəyirdi. Daha bilmirdi ki, mən onun düşündüyü qədər də sadəlövh deyiləm.

O, süfrəyə yanaşdı. Bir qədəh götürüb qabağıma qoydu.

– Yaxşı deyil, səbir edin, – dedim, – xanımınızı gözləyək.

– Nə fərqi var ki? O da gəlib öz payını yeyər...

– Yox, yox, gözləyək, – dedim.

Nə qədər israr etdiməs olmadı. Qədəhimi doldurdu.

– Mən içmirəm. Zəhmət çəkməyin! – dedim.

– O nə üçün?

– Heç dilimə də dəyməyib.

O, qədəhimini qaldırdı. Mənə yaxınlaşdı. Doğrusu bu an şübhələrim daha da artdı. O, qədəhimini mənim qabağımdakı qədəhə vurdu.

– Gürcülərdə **çox** gözəl bir adət var, – mən özüm uşaqlıqdan internasionalist olduğum üçün başqa xalqların adətlərini də sevirəm. Gürcülər hər zaman vəfat etmiş əziz adamlarının xatirəsini yad etmək üçün, onların şərəfinə tost deyərlər. Bizim Aslan vətən yolunda canını qurban verdi. Birinci qədəhimizi Aslanın şərəfinə...

Mən dəli kimi ayağa qalxdım. Səni ölənlərin cərgəsinə yanan belə bir insan, mənə qızıl xəzinəsi bağışlaşaydı da, mən ona yalnız nifrət edə bilərdim. O, məni elə bil dəhşətli yuxudan ayıltdı. Acliğım da, susuzluğum da yadımdan çıxdı. Ürəyim şiddetlə döyündü. Otaq başıma hərləndi. Gözlərimə qaranlıq çökdü. Elə bil kim isə qulağıma piçildədi: “Aldanma! Onun arvadı gəlməyəcək. O səni tora salmaq istəyir”.

Qapiya sarı yönəldim. Açımaq istədim. Mümkün olmadı. Qapı bağlı idi. Açıarı da üstündə deyildi.

– Açıñ! – dedim.

O gülümsündü. Mənə yanaşdı. Qolumdan tutdu. Mən sərt bir hərəkətlə ondan aralandım. – Toxunmayın mənə!.. – dedim. – Açıñ qapını!..

O açmadı. Mən elə qışqırdım ki, pəncərənin şüşələri səsləndi.

– Açıñ!.. – dedim.

O yenə də nəzakətlə mənə yanaşdı.

– Açıqlanmayın, Gülcəmal xanım, – dedi, – mən aylardan bəri, lap rayona gəldiyiniz gündən, o qara gözlərinizin həsrətindən od tutub yanırıam. İnsafınız yoxdurmu? Mən hələ yerli-dibli evlənməmişəm. Mən sizin məhəbbətinizlə yaşayıram. Bu sözləri eşidəndə elə bil başıma bir qazan qaynar su töküldü. O isə yenə deməyə başladı:

– Belə namuslu bir qadın, mənim kimi namuslu bir kişiyyə layiqdir. Görürsünüz ki, mən özümü necə yaxşı aparıram?.. Heç ömrümdə başqa bir qadına gözümüzün ucu ilə da baxmaram. Siz nə üçün yaşamaq istəmirsiniz?..

Ürəyimin guppultusunu özüm də aydın eşidirdim.

– Açıñ, – dedim, – sonra axırı pis olañ.

O, yenə qapını açmadı.

– Ölümə razı olaram burda oturmaram, – dedim.

– Nə üçün?

– Hələ bir soruşursunuz da...

O, birdən yumşaldı.

– Gülcəmal xanım, – dedi, – mən sizə güldən ağır nə dedim ki?

– Rica edirəm, açın qapını!

O, məndən aralandı. Açıñ gətirdi.

– Yaxşı, siz deyən kimi olsun, – deyib məni yola saldı.

Evə qayıtdım. Səhərə kimi ağladım.

Bu əhvalatdan bir gün sonra uşaqları evdə tək-tənha qoyub məni həbsxanaya apardılar. Məni gecəyarısı həbsə aparan adam xəbər verdi ki:

– Başqa yerə sürgün olunacaqsan!..

– Niyə? Nə üçün?

– Məlumdur, nə üçün. Aslan nemeslər tərəfə keçib...

– Yalandır! – dedim, – onun yoldaşlarından kağız almışam. O, vuruşmada həlak olub...

– Ancaq bizim əlimizdə məlumat var ki, o bir il bundan əvvəl könül-lü olaraq düşmən tərəfə keçib...

– Bəs mənim uşaqlarım?

– Onları da sizə qatıb sürgün edəcəyik.

– Uşaqların günahı nədir?

– Xainin balaları da xain olar!..

Bu sözü deyən adam Rəhimzadənin yanında işləyirdi. Səsim-ünüm heç yana çatmadı. Ona nə dedimsə “yox” cavabını aldım.

– Bir parça kağız verin!..

– Yox, olmaz!

– Anama xəbər yollamaq istəyirəm. Uşaqlarım təkdir. Gəlsin, göz yetirsin!

– Yox, olmaz!

– Ərizə vermək istəyirəm.

- Yox, olmaz!..
- Nə üçün?
- Olmaz, vəssalam!

Bu adamdan qeyri heç kimi görmürdüm. Onda başa düşdüm ki, mənim həbs olunmağımdan nə prokurorun, nə Xalq Daxili İşlər Komissarlığı müvəkkilinin, nə də başqalarının xəbəri var.

Axşamüstü o özü mənim yanına gəldi.

– Gülcəmal xanım, – dedi, – görürsünüz ki, hökumət mənim əlim-dədir. Sizinlə istədiyim kimi rəftar edə bilərəm.

Mən nifrətlə ondan üz çəvirdim.

– Lakin bu müvəqqətidir, – dedim, – ölkə sahibsiz deyil. Mənim hayifim da alan olar.

– Bu dünya **beş** gündür. Sabah nə olacaq o məni maraqlandırırmır. Bir də məni **çoxdan** tanıyırlar. Mənim sözümə hər yerdə inanırlar. Çünkü...

– Çünkü yaxşı tanımlılar. Əgər tanışayırlar, burada mən yox, sən oturardın.

– Ha, ha, ha!..

Ax, o nə qədər iyrənc idi!

Mən qəzəbimdən boğulurdum. Birdən o mənə yaxınlaşdı:

– Mən xalq yolunda can **qoymuşam**. Burada düşmənlər oturur – dedi.

– Sən ki, cavansan, dedim – xalqını sevən öz qüvvətini mənə deyil, cəbhədə düşmənə göstərər. Amma sən hələ küncdə-bucaqda gizlənirsən...

O yenə iyrənc bir səslə güldü:

– Belə lazım görülmüşdür!.. – dedi, – mən hələ xalqıma lazımadı!..

– Cəbhədəkilərin hamısı lazımlı adamlardır. Mənim ərim səndən də böyük vəzifədə idi. Cəbhəyə könüllü getdi.

– O, xəyanət üçün getmişdir.

– Bu böhtan da sənə baha oturacaqdır.

– Aslan alman casusudur!

– Ən satqın casus sənsən!

O getdi. Ancaq bir Allah şahiddir ki, mən bir an sənin haqqında deyi-lənlərə inanmadım. Dünyanın o başına da sürgün olunsaydım, iradəm sarsılmazdı. Ancaq ürəyimə vurulan lekə məni məğlub etdi, mən artıq yaşamaqda bir məna görmədim.

Sən təəccüb edəcəksən: “Ləkə nədir?” soruşacaqsan.

Bir gün sonra məni həmin adam Rəhimzadənin kabinetinə gətirdi. Mən düşündüm ki, yəqin nə isə soruşacaq, günahıma dair mənə yeni bir söz deyəcəkdir. O isə yenə nəzakətlə mənə yanaşdı:

– Olan olub, keçən keçib... – dedi, – gəlin, daşı ətəyinizdən tökün. Uşaqlarınız yazılıdır. Mən onlara atalıq edərəm... Mən sizi imtahandan keçirirdim. Belə namuslu qadın xalqımızın fəxridir.

– Çəkil!.. – dedim, – sənin tərifin mənim üçün ən böyük təhqirdir!.
– Elə isə həbsə gedəcəksiniz! – dedi”.

Məktubun bu yerinə çatanda Aslanın gözləri qaraldı. Oxuduqlarına inanmaq istəmədi. Lakin Gülcəmalın özünü yalnız bu hadisələr nəticəsində zəhərlədiyini xatırlayıb yenə qüvvətini toplayıb, məktubun son sətirlərini də oxudu.

“Məni ordan həbsxanaya yox, tanımadiğim görmədiyim qaranlıq bir daxmaya apardılar. Mənim bu zaman necə dəhşətə gəldiyimi özün də təsəvvürüna gətirə bilərsən, əzizim... günahsız müqəssirlərlə belə rəftar edən bir rəzilin hələ yaşadığını düşündükçə öz-özümə deyirdim: “Yox, yox!”. Lakin birdən acı həqiqət öz iti dirnaqları, quduz dişlərilə bərabər mənim qarşısında dayandı. Mənim nəzərimdə insandan çox heybətli bir kölgəyə bənzəyən o canavarın heykəli birdən-birə qarşında göründü.

Mən bu dəfə necə çığurdığımı yazmaqdə acizəm. Mənim səsim yalnız onu deyil, özümü də qorxutdu.

– Xoşluqla razı olmadınız, xanım, mənim zorum da yox deyil – dedi.

Yalnız bu sözləri eşitdim. Sonra nələr olduğunu xatırasam da, yaza bilmirəm. Qələmimin ucu tez-tez kağıza batır. Gözlerimin yaşı mürəkkəb olub kağızın üstə töklülür. Ancaq mənim dərdimi mürəkkəb də, göz yaşı da ifadə etməkdən acizdir. Qolumun damarını kəsib, son sətirləri qırmızı qanla yazıram. Qoy, nələr çəkdiyim sənə əyan olsun, əzizim...”

Aslan qırmızı xətləri görəndə dəli kimi yerindən sıçrayıb qalxdı: “Yox, mən yuxu görürəm” – deyə fikirləşdi, əlini ürəyinin üstə qoydu. Birdən Gülcəmal kimi onun da qarşısında bu həqiqət öz eybəcərliyi ilə dikəlib durdu.

Yox, o yuxu görmürdü.

Aslan səhərəcən yata bilmədi. O, intiqam saatını səbirsizliklə gözləməyə başladı. Qanlı vuruşma meydanlarında almanın arxasında,

qarda-yağmurda vətən torpağını qoruyarkən o, yalnız bir həqiqətə inanmışdı: “hayif yerde qalmaz”, o buna əvvəlkindən çox inanırdı. Bəlkə elə bunun üçün də səbri tükənmişdi. Hər dəqiqə ona bir ildən belə uzun gəlirdi.

Sübh tezdən qalxıb çay hazırlayan qoca anası Aslanı bu halda görər-kən təəccübən böyümüş gözləri ilə baxdı:

– Bu nədir, ay oğul, sən hələ yatmayıbsan?.. – dedi.

Aslanın bədənində bir uçunu vardı. Bəzən onun dişləri də bir-birinə dəyiş şaqqıldayırırdı.

– Sənə nə olub? – deyə anası bir də xəbər alanda, o heç bir söz deməyib cəld paltarını geyindi, tapançasını kəmərinə taxdı. “Mən ondan amansız bir intiqam alacağam. Yoldaş sözünü təhqir edən, böyük insan namusuna ləkə vuran o, xaindən yalnız mən deyil, bütün ölkə intiqam alacaqdır!” deyə həyəcanla düşündü...

XI

Aslan, Bakının yuxarısında gecə-gündüz işləyən böyük bir binanın mərmər pilləkənlərilə yuxarı dirmandı. Çoxdan gəlmədiyi otaqlarda hər kəs bir işlə məşğul idi. Aslan əsəbi addımlarla hamının tanıldığı, sevdiyi bir adamın otağına yanaşdı.

– Mən Aslan Haşimzadəyəm, – dedi.

Masa arxasındaki qadın gülümşəyib, nəvazişlə onun üzünə baxdı:

– Sizə kim lazımdır?..

– Yoldaş Cəfərovu görmək istəyirəm, – deyə Aslan cavab verdi.

Qadın böyük salonu gösterdi:

– İclasdadır, – dedi.

Aslan, izin almadan qapını açdı. Salona daxil oldu. İçəridə boş yer tapmadı. Geridə, ayaq üstündə durdu. Xitabət kürsüsündəki adamı görərkən, Aslanın gözləri kəlləsinə çıxdı: danışan Rəhimzadə idi.

– Vətən yolunda həlak olan qəhrəmanların ailəsinə qayğı göstərmək bizim vicdani vəzifəmizdir!”... – deyərək odlu-odlu əllərini ölçürdü.

Aslanın alışib yanan gözləri salondakıların üzündə gəzdi. Onun səbirsiz axtardığı Cəfərov iclasda yox idi.

O, bu dəmdə qonşu otaqda telefonla danışındı. Kim isə Gülcəmalın əhvalatına dair ona məlumat verirdi.

Cəfərov saysız-hesabsız dövlət işlərindən vaxt tapıb bu məsələni də yoxladırdı.

O, telefonda danışarkən əsəbi halda papiros çəkir, hirsindən qırıq qırıq nəfəs alırdı.

Birdən telefonun dəstəyini yerinə qoyub çox tutqun halda iclas salonuna gəldi. Xitabət kürsüsündəki natiqə baxdı. Onun iri gözləri sonsuz bir qəzəblə alışib yandı:

– Mən hələ bilmirəm ki, sən nə üçün bu vaxta qədər güllələnməmisən?

Aslan da qeyri-ixtiyari dilləndi:

– Mən də bilmirəm, nə üçün?

Hamının gözü Aslana zilləndi.

Yanvar – Aprel, 1945



KƏRƏM ƏFSANƏSİ

Mən bu hekayədə köhnə bir igiddən danışacağam. Bir zamanlar böyük rus ədibi Maksim Qorki də onun mərdliyindən ilham almış, onun Qaf dağı kimi əyilməz, məğrur təbiətini tərənnüm eləmişdi. Bu igidi el arasında Qaçaq kərəm adı ilə tanıydırlar.

Kərəm öz dəstəsilə bərabər dağlarda, dərələrdə yuva salmışdı. Onun qan düşməni İsrafil ağa da, özü kimi qüvvətli, cəsur bir adam idi. Yalnız bir fərqləri vardı: Kərəm çar divanından qaçaq düşmüdü, İsrafil ağa isə çar himayəsində yaşayırı.

Günlərin birində, hələ obalar yaylaqda ikən, Kərəm dəstəsini çəkib, arvad-uşağıını görməyə gəlmışdı. Dostları dərələrə dağılışib, palтарlarını çıxarmadan, aynalı tüfənglərini yanlarına qoyub yatmışdılar. Kərəm özü isə alaçıqda yorğan-döşək saldırıb, arvadının yanında uzanmışdı. Ağır və məşəqqətli səfərlərin yorğunluğunu unutmaq isteyirdi. Ancaq onun gözlərinə yuxu getmirdi. Düşmənini unuda bilmirdi. O, tez-tez sağa-sola çevrilir, sevimli arvadının iliq nəfəsini duyduqca onun gün-güzəranının olmadığına təəssüflənirdi.

Kərəm, gecədən xeyli keçmiş qalxıb, alaçıqdan eşiyyə çıxdı. Gəzin-di. Ətrafi yoxladı. Bütün oba sanki bir əbədi yuxuya getmişdi. Adətən sayıq yatan qapı itlərindən də səs-səmir gəlmirdi. Kərəm isə düşməninin hər dəqiqə qəfildən hücum edə biləcəyini düşünürdü. O, gəzinə-gəzinə, obadan bir az kənardə, hündür qayanın dalına girib keşik çəkən dostuna yanaşdı, qəsdən piçilti ilə soruşdu:

– Yatmışan ki, Mərdan?

Cavan qaçaq da yorğun idi, amma yatmamışdı:

– Xeyr, Kərəm dayı, – dedi. – Əger yuxu məni üstələsə, barmağı-mı kəsib duz basaram!..

– Duzun varmı?

– Var, Kərəm dayı, – deyə Mərdan çuxasının vəznəsini göstərdi.

Yaralı barmağa duz basmaq, vəfalı dost nəzərində o qədər də böyük fədakarlıq deyildi.

Kərəm çəkməsinin uzun boğazından gümüş başlı çubuğu çıxardıb, tənbəki doldurdu. Çaxmaq daşı itlə qov yandırdı, tənbəkini tüstü-lətdi. Kərəm Mərdana bir söz demədən, yenə gəzində, yenə ətrafi dinlədi. Bu sakit, səssiz aləmdə hər şey rahat idi, yalnız Kərəmin ürəyi rahat

ola bilmirdi. Oba üzərini çən bürümüşdü, axşamüstü mavi göyün boşluğunda gözəl bir gəlin ədası ilə sözən ay indi hardasa gizlənmişdi.

Kərəm çox gəzib dolandı, tez-tez çəndən siyrilib çıxan yollara çox nəzər saldı, amma heç bir ins-cins gözünə dəymədi. Kərəm yenə də sakit ola bilmədi. "Görünür İsrafil ağa bizim gəlişimizdən xəbər tutmayıb, yoxsa indiyəcən harda olsayıd, dəstəsini çəkib üstümüze gələrdi" – deyə düşündü və alaçığına qayıtdı.

Qaranlıqdan arvadının səsini eşitdi:

– Kərəm, gözümün nuru, gəl uzan, mən qalxıb keşiyini çəkərəm!
– Vəfali qadın köksünü ötürəndə, kədər dolu bir ah çəkdi. O, yaşarmış gözlərini göyə dikib Allaha yalvardı. – Ey böyük tanrı, mənim balalarıma rəhmin gəlsin!..

Kərəmin ürəyi poladdan möhkəm, ipəkdən yumşaq idi. Arvadının xeyir-duası onu da qəhərlənirdi:

– Qəm yemə, Gülsabah, – dedi, – yaman günün ömrü az olar...
Qadın dinmədi. Ərinin səsindəki qəm nidaları onun qüssəsini daha da artırdı. Kərəm uzandı. Tüfəngini yorğanını üstünə qoydu. Azca yatmaq və dünyyanın dərdini-kədərini unutmaq istədi...

Gecə o qədər uzun, saatlar, dəqiqələr o qədər ağırdı ki...

Nəhayət, Kərəmin gözləri qapandı. Şirin yuxu o mərd, o qüdrətli igidi də məğlub elədi...

Kərəm nə qədər yatdığını bilmədi. O, yalnız hava işıqlanmağa başlayarkən oyandı. İndi artıq qorxu azalmışdı. İsrafil ağa gündüz hücum fikrinə düşə bilməzdi. Kərəm yerindən qalxaraq, alaçığı tərk etdi. Obanın şimalında, dünən keşikçinin dayandığı qaya dibindən piq-pıqla qaynayan muncuqlu bulağa tərəf getdi. Hələ gənc yaşlarından sevdiyi bu gur çeşmə, ən əziz xatırələrlə bağlı idi. Kərəm tüfəngini qayaya söykeddi, patrondaşını açıb, daşın üstünə qoydu, cuxasının ətəklərini qatlayıb, kəmərinə keçirdi, qollarını çırmadı. Buz kimi soyuq suda doyunca əl-üzünü yudu. Əgər bu dəmdə güzgüyə baxsaydı, geniş alnındaki xəncər yerinin qaraşın saqqalına, uzunsov, qırxiq başına, qalın burma biglərinə, nə isə daxili bir kədərlə yanan iri, tünd qara gözlərinə necə yaradığını duymamış olmazdı. At belinə qalxanda, saçaklı papağı və qara yapincısı onu nəhəng bir qartala oxşadırdı. Amma indi, bulaq başında yuyunan vaxt Kərəmi sadə və sırávi dəliqanlı kənd dəliqanlılarından fərqləndirmək çətin idi. O, yaylıqla əlini-üzünü silib, daş üstündə oturdu, ister-istəməz dərin düşüncələrə daldı. Özünün, ailəsinin, dostlarının

taleyini fikirləşirdi və namərd zəmanəyə lənət oxuyurdu. Kərəm bildirdi ki, onu arvadından-uşağından, elindən-obasından didərgin salan da bu zəmanədir. İsrafil ağanı öldürsə də, həyat onun üzünə gülməyəcək. Kərəm gənclik illərində indiki kimi qaraqabaq deyildi. O, gülər, oynar, zarafatlaşardı. Qəhqəhə çəkəndə, qənd kimi ağ dişləri görünər, dağda-dərədə əks-səda verən səsi köhlən atın kişnəməyini xatırladardı. “Yox, görünür, alnına belə yazılıbmış, eldən-obadan uzaqda, qürbətdə ömrümü başa vurmaqdan qeyri çarəm yoxdur”, – deyə düşünərək, patrondaşını çıynindən aşırı, tūfəngini də götürüb obaya qayıtdı.

Alaçığa girmək istəyəndə, qapıdan azca sağda çətənin dibində gözünə bir patron sataşdı. Kərəm duruxdu və dərhal, qeyri-ixtiyari patrondaşını yoxladı: “Bu, mənim deyil!” – deyə xəyalən yoldaşlarını danladı, böyük oğlunu yollayıb, onların hamisini çağırtdırdı. Bütün dəstəyi yığışandan sonra, əlindəki patronu yuxarı qaldırıb dostlarına göstərdi, töhmətli nəzərlərlə bir-bir onları süzərək, hamı eitsin deyə ucadan soruşdu:

– Bu kimindir?

Qaçaqlar tez-tələsik patrondaşlarını yoxladılar. Kərəm bir də soruşdu:

– Kimindir, hə?

– Heç kəs patron itirməmişdi. Kərəmin rəngi kömür kimi qaraldı:

– Ay uşaqlar, – dedi, – bu gecə İsrafil ağa burdaymış... Məni vurmağa gəlibmiş... Ax, Mərdan, Mərdan... Bax, yaxşı gözdə-qulaqda olmamışan!

Mərdanın rəng-ruhu qaçıdı: bir an belə onun gözünə yuxu getməmişdi.

Kərəm dedi:

– Məni o, çox asanlıqla vura bilərmiş, amma istəməyib... Bilirsinizmi niyə?

Qaçaqların gözlərində sanki eyni sual yazılıdı: “Niyə ki?”

Kərəm öz sualına cavab vermədi. Onu dirləyənlər içərisində arvad-uşaq da vardi. Kərəm əmr elədi:

– Gedin, atlanın! Dağlara çəkilək. İsrafil ağa da, kazaklar da hər dəqiqə başımızın üstünü ala bilər...

Yoxsa Kərəm qorxurdu? Əlbəttə, yox. O, bütün obanın gülləbaran olunmağını istəmirdi.

Qaçaqlar atlanıb, yola düşdülər. Bir az gedəndən sonra oba görünməz olanda, Kərəm atının qantarğasını çəkdi, maralgözlü, ceyranyerişli

kəhər ayğır şahə qalxaraq yanaklı dayandı, o biri atlıların yolunu kəsdi. On iki nəfərin gözü Kərəmə dikildi. Hami diqqət kəsildi. Kərəm dedi:

– Ay uşaqlar!.. İsrafil ağa gecə ikən obaya gəlibmiş... Ancaq məni vurmayıb. Bilirsinizmi nə səbəbə, hə? O, mənim düşmənim də olsa, əsil igiddir... Məni arvadımın yanında gördüyü üçün fikrindən daşınıb... Bu patronu da o atıb... Demək istəyib ki, səni öldürə bilərdim, amma arvadına bağışlayıram. Mən ona bir borclu!..

Dəstə yoluna düzəldi, uzaq dağlara istiqamət aldı...

Ay keçdi, il dolandı. Kərəm İsrafil ağaya rast gəlmədi. Yaz günlərinin birində, obalar yaylağa köçməyə başlayanda, Kərəm öz dəstəsilə kəndə üz tutan zaman, yolda qəfildən çar kazakları ilə qarşılaşdı. Qanlı vuruşma oldu. Qaçaqlar yaxşı səngərlənə bilmədilər. Yoldaşlarından ikisi vuruldu. Kəndə girmək fikrindən əl çəkdilər, həlak olmuş yoldaşlarının meyitini götürüb, yenə dağlara qalxdılar. Kərəmin də, dostlarının da göz yaşı sel kimi axdı. Bundan sonra qaçaqlara batmaq çətin idi. Onların üstünə bir alay qoşun da yerisəydi, Kərəmin halına təfavüt eləməzdi, çünkü qaçaqlar dallarını sıldırımlı bir dağa söykəmişdilər, hücuma keçən düşməni isə bircə-bircə biçib-tökə bilərdilər. Amma Kərəm buralarda çox dayanmaq fikrində deyildi. Dəstənin azuqəsi qurtarmışdı. Ac-susuz qalmamaq üçün uzaq bir yerə çəkilib hökumət adamlarının nəzərindən yayınmalı idilər.

Kərəm Arazın o təyinə keçdi. Bütün yayı Təbrizdə qaldı. Arvadından-uşağından ayrı yaşamaq həm Kərəmin özü, həm də yoldaşları üçün çox çətin idi. Qaçaqlar sözü bir yerə qoydular, həmişəlik İranda qalmağı bu məqsədlə şaha name göndərməyi qərara aldılar. Lakin təbrizli qardaşları bunu məsləhət görmədilər. İran şahı ilə Rusiya çarını nəzərdə tutaraq:

– İt-itin ayağını basmaz!.. – dedilər.

Bu sözlər Kərəmin beyninə batdı. O, yenə öz mahalına dönməli oldu. Qanundan kənar yaşamaq artıq onu təngə gətirmişdi. Ancaq o, nə edə bilərdi? Üzə çıxıb hökumətə təslim olsayıdı, ya dar ağacından asılıcaq, ya da ən azi qarlı Sibirə ömürlük sürgünə göndərilecəkdi. Kərəm bunu yaxşı bilirdi. Axı özü də, yoldaşları da yüzlərcə bəy, yasavul kazak öldürmiş, dövlətli mülkədarların xanımınanı od vurmuş, tacirləri soyub, əlsiz-ayaqsız insanlara kömək eləmişdilər. Kərəm bilirdi ki, çar məhkəməsi onların günahını heç vaxt bağışlamayacaq, “Ədalət naminə”

zülmün, zoraklılığın tərəfini saxlayacaq. Bəs Kərəm nə etməli idi? Bu sual onu bir gün yox, iki gün yox, aylarla, illərlə düşündürmüdü.

Dəstə Arazin bəri tayına keçib, yenə yaylaqlara üz tutdu. Kərəm ömründə bu qədər qəmgin və ümidsiz olmamışdı. Obalar arana köçürdülər. Dağların döşü ilə uzanan dar, əyri-üyrü yolları qoyun sürüləri tutmuşdu. Hər tərəfdə hay-haray qalxmışdı. Yaniqli mahni səsləri yamaclarda əks-səda verirdi. Kərəm də, yoldaşları da bədbin idilər. Qürbət diyarlarda sərgərdan gəzməkdən artıq cana doymuşdular.

– On uzağı ölümdür!.. – deyə obalarına dönmək, heç olmasa arvad-uşaqları ilə son dəfə görüşmək isteyirdilər.

Birdən Kərəmin gözləmədiyi bir hadisə baş verdi. Dağ yolunda qan düşməni İsrafil ağa rast gəldi. İsrafil ağanın obası dolama yolla dağdan enirdi. Gök mahuddan vəznəli çuxa geymiş, ceyrandan iti, maraldan göyçək, səkil atına minmiş İsrafil ağa, ciyində aynalı tüsəng, özü kimi silahlı dostlarının əhatəsində, köcün qabağında gəlirdi. Kərəm onu lap uzaqdan tanıdı. Yoldaşlarına dönerək:

– Atdan düşün, daşa girin!.. – deyə ucadan səsləndi.

Qaçaqlar bir göz qırıpında onun əmrini yerinə yetirdilər, özləri də, atları da görünməz oldular.

İsrafil ağa yaxınlaşındı. O, at belində necə məğrur oturmuşdusa, Kərəmin ürəyində qibətə oyadacaq qədər qəmətli və gözəl görünürdü. Kərəm intiqam saatının gəlib çatdığını düşündü, kinlə qarışq bir sevinc duyaraq, tüsənglərini hazır tutmuş dostlarına müraciət elədi:

– Uşaqlar, mən deməyincə atmazsınız ha!..

İsrafil ağa qaçaqların düz bərabərinə çatanda, Kərəmin əlləri yanına düşdü:

– Atmayın, uşaqlar!.. – dedi, amma özü nə üçünsə tüsəngin şeytanından barmağını çəkmədi.

İsrafil ağa nəyə isə gülürdü. Dostları da onun kimi şad və xürrəm idilər. Kərəm isə qəzəbindən titrəyir, belə bir fürsəti əldən verməyə məcbur olduğuna hırslındı.

– Eyyy, İsrafil!.. – deyə qaçaq Kərəm boğuq və titrək bir nida ilə düşməni səslədi. – Mənəm. Borcumu verməyə gəlmışəm!..


İsrafil ağa bir an, yalnız bircə an özünü itirən kimi oldu, ancaq tezçə də tüsənginə əl atdı. Lakin artıq gec idi. Tərkindəki oğlan uşağı hərəkətini ləngitmişdi.

– Mən borcumu ödədim!.. – deyə Kərəm bu dəfə artıq fərəhini boğa bilməyib, dəli kimi qəhqəhə çəkdi, sanki onun atsağrı kişnədiyi gənclik illəri geriyə qayıtdı. – Mən də səni körpənə bağışladım!.. Sür atını, get. Lənət bu fani dünyaya! Lənət bu zəmanəyə!..

İsrafil ağa da əl saxladı. Yoldaşları da əl saxladılar. Hamısı Kərəmi tanımışdı. Üzünü görməsələr də, tanımışdılar. Bir də ki, güllə atmağın heç bir faydası yox idi. Onsuz da hədəfi görmürdülər. Kərəm də, yoldaşları da qaya dalında möhkəm səngərlənmişdilər.

Köç uzaqlaşdı. Kərəm, deyəsən, dərdini-qəmini unutmuşdu. O, qeyri-ixtiyari, saçaklı papağımı gözünün üstünə endirdi, məlahətli və zil səsi ilə bir-iki ağız bayatı dedi...

1959



ŞEYTANIN BARMAĞI

Təmsil

Çox qədim zamanlarda yoxsul bir kəndli vardı. Onun cindirindən cin hürkündü. Özü də ariq və cılızdı. Ha əlləşirdisə, kasıblığın daşını ata bilmirdi, hətta taxılını döymək üçün də başqalarından qoşqu heyvanı istəməyə məcbur olurdu. Qonşusundan ikicə günlüyüə aldığı öküzləri vələ qoşub, arpasını döydü, dənini ikitəkərli arabaya yükləyib, dağ ətəyindəki kəndin dəyirmanında üyütməyə apardı. Bir çətən küləfəti acıdan batırdı. Fikri bu idi ki, necə olursa-olsun, bu axşam özünü dəyirmana yetirsin, yalvar-yaxarla dənini üyüdüb, gecə ikən də evinə qayıtsın. “Sən saydiğinı say, gör fələk nə sayır!” – deyiblər. Kəndli nə qədər tələsirdisə, öküzlər bir o qədər səbirli yeriyir, bəzən də üzə durub yolun ortasında dayanır, tənbəl-tənbəl quyuqlarını tərpədir, kəndlının hay-hüyünü sanki eşitmirdilər. Kəndli qan-tər içində idi. Qırışlarla örtülmüş alnında tumurcuqlanan tər damcılarını əlinin tərsilə silməkdən yorulmuşdu. Günün istisindən az qala yazığın başı çatlayırdı. Öküzləri qırmancla döyəcləməkdən təngə gəlmişdi. Yolun kənarında kölgəli bir yer də yox idi ki, arabanı açıb, dincini alsın. Heç yerdə otdan, göyərtidən də gözünə dəymirdi ki, öküzləri bir az otarıb, sonra yola düşsün. Bu halda, tərs kimi, öküzlərdən biri soncuq atmağa başladı, arabanı o yan-bu yana dartaraq, yoldan qırağı çıxartdı, çökəyə tərəf sürüdü. Araba kəlləmayallaq aşdı. Kəndli özü də zərbəle ağızüstə yixildi və istər-istəməz “lənət sənə kor şeytan!..” – dedi.

Elə bu vaxt kor şeytan yoldan aralı, kiçik bir təpənin dalında oturub, balalarını yemleyirdi. Kəndlinin arabasını da görür, səsini eşidirdi. O öz-özünə deyirdi: “Ey xəbis insan, nə qədər ki, mən varam, sən heç vaxt öz həyatından razi qalmayacaqsan, əzab-əziyyət ömürlük sənin yoldaşın olacaq. Mən hər yerdə, hər zaman sənin keyfinə soğan doğramasam rahat ola bilməyəcəyəm. Mənə lənət oxuduqca, özünə ziyan verəcəksən!..”

Kəndli yixıldığı yerdən qalxanda, üz-gözü qana bulaşmışdı. Nə qədər çalışıb-çapaladısa da, arabanı çökəkdən çıxara bilmədi. Öküzləri açdı. Arabanı qaldırıb, yola tərəf sürmək istədi. Amma gücü çatmadı. Yazıq-yazıq ətrafına boylandı, köməyə çağırmaq üçün adam axtardısa da, heç kəs gözünə dəymədi.

Şeytan onun fikrini dərhal başa düşüb, tez-tələsik insan cildinə girdi, təpənin dalından çıxıb, kəndlilikə sarı gəldi, qəmgin bir görkəmlə salam verdi.

— Ay bədbəxt! — deyə başını bulayıb, nırçıldadı, kəndlilin dərdinə şərik oldu. — Axı, nə üçün gəlib bura düşmüsən? Düz yolla gedə bil-məzdnim? Mən olmasaydım kim imdadına çatacaqdı?

Şeytan kəndlili ilə köməkləşib arabanı yola tərəf çəkməyə başlayanda, qəsdən təkəri daha dərin bir çökəyə saldı. Bu dəfə arabanın oxu xarılıt ilə dibindən qırıldı. Kəndlili yanıqlı-yanıqlı əlini dizinə çırıp, ucadan deyindi:

— Lənət sənə kor şeytan!.. Bu nə işdi mən düşdüm?

Şeytan yenə təəssüflə başını bulayıb, ah çəkdi:

— Doğrudan da adamın sənə yazığı gəlir. Neyləyim, qardaş? Əlimdən gələni əsirgəmədim. Günün bu istisində yoldan da qalıb, sənə kömək elədim. Başqa çarən yoxdur, gərək özünü tez kəndə yetirib, ayrı bir ox gətirəsən, mən də burda oturub, öküzlərin keşiyini çəkəm.

Kəndlili yenə kor şeytana lənət deyə-deyə yola düzəlib, uzaqlaşdı. O, dərəyə enəndə, şeytan libasını dəyişdi, balalarının yanına gəldi. “O gedib-qayıdانا kimi şər qarışacaq, sonra da boz qurd gəlib öküzləri təhərə çəkəcək” — deyə sevincə düşündü.

Şeytanın balalarından biri məyus-məyus köksünü ötürüb, anasından soruşdu:

“Ay ana, de görüm sən niyə belə bədbəxtsən? Niyə insan övladı, bir balaca işi düz gətirməyəndə, sənə lənət oxuyur? Sən ki, burdaca oturub bizi yemləyirdin. Axı, günahın nə idi ki, o, səni yamanlayırdı?

Şeytan özünə məxsus bir hiyləgərliklə gülüməsədi, tək gözünü qıyıb, uşağına mənalı-mənalı baxaraq dedi:

— Bala, kəndlili tayfası çox bic tayfadır. O, öz düşmənini səndən də, məndən də yaxşı tanır. Doğrudur, mən burda oturmuşdum, sizi yemləyirdim, amma barmağım öküzün quyuğunun altında idi. Axırda onu elə qidiqladım ki, soncuq atıb, arabanı yoldan kənarə çəkdi. Mənə də elə bu lazım idi. Bəs necə eləyə idim? Gərək mənim barmağım bir iş görsün, ya yox? Əkin əkən deyiləm, biçin biçən deyiləm. Allahın dərgahından qovulalı ayrı sənət tapa bilmirəm. Bəs necə olsun? İnsan yaxşı işlər görsün, mən də durum baxım?

Şeytanın balası təəccübdən donub qaldı. Deməyə söz tapmadı. Amma fikir onu götürmüdü. Sonradan-sonraya, ürəyinə nə gəldisə, yeməyinə ara verdi:

— Ana, — dedi, — belə çıxır ki, kəndlİ səni yerində söyürmiş. Olmaz-mi ki, bu çirkin əməlindən biryolluq əl çəkəsən, özünə başqa bir peşə tapasan?

Şeytan dedi:

— Olmaz, bala, olmaz. Əgər mən bu əməlimdən əl çəksəm, onda şeytanlıqdan çıxıb adam olaram.

1959



RƏQİBLƏR

I

– Necə, necə? Nə buyurdunuz? Usta Heybəti öldürsəniz də ürəyiniz soyumaz?

– Bəli, soyumaz! Niyə də soyusun? And olsun, əlimə fürsət düşsəydi, onu lap çarmixa çəkərdim!..

Yox, inan mən bu sözlərin ürəkdən gəldiyinə inanan bilmirdim. Amma qəribə idi ki, usta Pirvəli nə əsəbiləşirdi, nə də hissə qapılırdı. Əksinə, həmisi kimi, yenə də səbirli və soyuqqanlı idi. Eşitmışdım, görməmişdim: acığını üzə vurmayan insanların qəzəbi doğrudan da dəhşətli olurmuş. Usta Pirvəlini tanımayan bir adam bu dəqiqə onun sakit, lakin rəhmsiz baxışlarını görsəydi, düşünə bilərdi ki, bu qoca öz rəqibini çarmixa çəksə uf da deməz. Elə əslinə baxsan, az qalmışdı mən də onun barəsində fikrimi dəyişim, sanki o, mənim nəzərimdə artıq indiyəcən yaxşı tanıdığını, xətrini istədiyim, hər dəfə görəndə ehtiramla salamladığım məşhur usta Pirvəli deyildi. Sadəliyinə, mehribanlığına və alicənablılığına çıxdan bəri heyran olduğum bu insan birdən-birə nə üçün belə dəyişmişdi? Hansı təsadüfi və ya mühüm bir səbəb onu Heybət kimi köhnə bir dostundan üz döndərməyə məcbur eləmişdi? Bu barədə ona sual verməyə hazırlaşdım ki, o gözləmədiyim halda, geriyə döndü, zorba pəncələrini ağır-agır döşəməyə basaraq, qapıya doğru addımladı.

– Usta!.. – deyə mən əlimi qeyri-ixtiyari yuxarı qaldırıb, dayanmağımı xahiş etdim.

O, ciyni üzərindən mənə baxıb, ayaq saxladı:

– Buyur!

– Buyurmaq yox, ərz ələmək istəyirəm, – dedim. Zahirən çox sakit görünüşəniz də nədənsə qəzəblənmisiniz. Bayaqdan bəri danışdığınız sözlər də sizə heç yaraşmir. Nə olub ki?

Yuxusuzluqdan kiçilmiş və qızarmış göz qapaqları büzdü. Qalın dodaqlarında kinayəli bir təbəssüm titrədi, mis rənginə çalan, dolğun və ətli yanaqları dartıldı, bütün sifetinə boğuq bir qızartı çökdü, alınının sərt qırışla örtülmüş dərisi xal-xal oldu.

– Himm... Guya bilmirsən? Lap yaxşı bilirsən, məndən də yaxşı... Ancaq mən qarnım üçün deyiləm, qədrim üçünəm. İndiyənətən belə

fikrit eləyirdim, Heybət də mənimkidir, ona nə versələr, mənim də payım var. Amma indi baxıb görürəm, yox, məni gözdən salırlar. Bu cə-hənnəm, mənim gördüyüüm iş də gözdən düşür. Bu ədalətsizlik gərək Heybətin özünü qəzəbləndirəydi. Bir halda ki, o dinmir, deməli vicdanı təmiz deyil!..

— Bildim, usta, bildim nə deyirsən.

O, görünür, elə bu söze bəndmiş. Bir an içində səbri də, təmkini də yox olub getdi. O, səsinə güc verdi:

— Bəs sən rəisimiz deyilsən? Niyə ağızına su alıb oturmusan?

— Usta, — dedim, — ordeni də, fəxri adı da mən vermirəm. Siyahıları mən düzəltmərəm... Özün bilirsən ki...

O, sözümüz ağızında qoydu. Yenə də ağır, amma zəhəmlili addimlarla stoluma yanaşdı, sağ əlini sıriqlı pencəyinin cibindən çıxartdı, mənə doğru meylləndi. Düşündüm ki, məni yalançı adlandırdı, vəl tayına bənzəyən zorba və qabarlı əlini ciynime endirəcək, sümüklərim xurd-xəşil olacaq. Mən o dəqiqə müvəzətinətimi itirdim və özümü bu təhlükədən qurtarmaq üçün təsirli bir ifadə tapdığımı güman eləyib, kəkələdim:

— Aaa, usta, ömrünüzdə heç adam öldürmüsünüz?

Elə bunu demiş oldum. Qocanın dodaqları səyridi. Nəfəsi daralmış kimi kəsik-kəsik soruşdu:

— Nə?.. Nə?.. Nə dedin?

Mən cavab üçün söz tapmadım. Canımı üzütmə aldı. Udqunmaqdan başqa çarəm qalmadı. O, mənə lap yaxın gəldi. Saysız-hesabsız qığılçım saçan qonur bəbəklərindən gözümü ayırmağa məcbur oldum. Bu dəfə də səsini yavaşıtdı, lakin israrla tələb etdi:

— Bir də de görüm!

Aramızdakı gərginliyə dözmək üçün dəmir əsəb lazımdı. Bir neçə dəqiqə də susub ona cavab verməsəydim, usta Heybətim qisasını məndən alacağına heç bir şübhə ola bilməzdi. Onun hər səsində bir xırıltı da eşitdim:

— Bir də de!

Mən sualımı təkrar elədim:

— Soruşurdum ki, ömrünüzdə heç adam vurmusunuz?

O, gözlərimin içində rəhmsiz bir hədə ilə baxdı. İki-üç dəfə başını buladı:

— Yox, — dedi. — Sən onu soruştadın. Niyə belə tez yadından çıxdı?

Artıq hər bir sözümə irad tutduğunu görəndə, zorla gülümsədim.

– Usta, – dedim, – axı belə dostluq olmaz. Hər kəlməmdən yapışib bu cür tərs danışmaq nə üçündür? Birdən-birə xasiyyətiniz elə dəyişdi ki...

Bu sözlərim də xətrinə dəydi. O, aramışdakı dostluq tellərini qırmağa təəssüflənmədən, səsinə daha yabançı bir ifadə verdi:

– Boş danışırsan! Kişinin xasiyyəti dəyişməz. Mən hər gün bir cildə girən, əldə qayırma kişilərdən deyiləm. Sən sorusundan ki, adam öldürmişəm, ya yox? Doğrudur, sən universitet oxumusan, mən kəm-savadam, ancaq vurmaqnan öldürməyin təfavütünü biliyəm. Söz məsəli, məni heç kim vurmayıb, amma diri gözlü öldürmək istəyənlər olub... Mən adam vurmağına vurmuşam, ancaq bir Allah bəndəsinə öldürmək xəyalına düşməmişəm. Bax. Bunu görürsən? – Usta sağ əlini irəli uzadıb gözümüzün qənşərində oynatdı. – Vuranda bərk vurmuşam. Mənim dündəmeyi-hindiyəmi yeyən çul kimi yerə sərilib, amma ölməyib... Ölməyini istəməmişəm. Mən sənin üçün nəyəm məgər? qulduram, yoxsa cəllad?

– Usta, – deyə mən ona cavab verəndə, nə qədər istədiməsə, səsin min titrəyişini gizlədə bilmədim, belə görünürdü ki, canimdakı üzütmə hələ tamam yox olub getməmişdi. – Axı, mən nə quldur sözünü dilimə gətirdim, nə cəllad...

– Hələ bir gətirmek də istəyirdin?

Gözlərim onun əlinə zilləndi. Ciynimə dəyəcək zərbədən vaxtında yayınmaq üçün bir az da geriyə çəkilmək məsləhətdir. Deyəsən, o qorxduğumu yalnız indicə hiss eləyib, əlini şalvar cibinə saldı və qəhvəyi rəngli tütün qutusunu çıxardıb, uzun bir papiroş bükdü, dodağı ilə kağızı yalayıb, zor-güt yapışdırıldı, döş cibindən çıxartdığı patron çaxmaqla papiroşunu alışdırıldı, qəzet kağızının hisli tüstüsünü havaya buraxdı və yalnız bundan sonra ürəyini boşaltdı.

– Özgə vaxtı haqdan, ədalətdən dəm vurursunuz. Camaat qabağında danışanda, ağızınıza çullu dovşan sığışmir, bəs nə tövr olur ki, birlərin haqqını verəndə, o birisi yadınıza düşmür?.. Bax, mən deyənə yaxşı mültəfit ol. Ömrümdə şöhrət və mükafat üçün işləməmişəm. Hələ bir yerdə bu barədə danışdığını da görən olmayıb. Ancaq mənim yüzdən çox şagirdim var. Hərəsi bir peşə sahibidir. Orda-burda piçıldışırlar ki, yaxşı işlədik, olduq Pirvəli. Ona nə qiymət qoyublar? İndi gəl, əyri

oturaq, düz danışaq. Heybət məndən artıq neyləyib? O, əlli buruq qazıbsa, mən altmışını qazmışam. O, qırx il fəhlə olub, mən qırx iki il olmuşam. Dənizdə beş quyusu var, mənimki səkkizə çatır. Bəlkə uşağı çoxdur? Yox, burda da ondan geri deyiləm, intəhası mənimkilərin üçü qız, biri oğlandır. Heybətinkilərin biri qız üçü oğlandır. Nə olar ki? İndiki qızların hərəsi bir iyidə bərabərdir!.. Bəlkə o partiyani, dövləti məndən çox istəyir. Bunu da deyəmməz!

Mən onun könlünü almaq üçün ürəkdən təsdiq elədim:

– Əlbəttə, usta, əlbəttə! Siz saçınızı xalq yolunda ağartmışınız. Siz bunu deməsəniz də, mən bilirom!

– Sən bilirsən, görünür bilmiyənlər də var!

– Yox, usta, bu nə sözdür? Siz nə danışırsınız?

Bu təsəllim onu daha da haldan çıxardı. Hirsli-hirsli papirosunu sümürüb, kötüyüni bükmələdi və mənim külqabımı atdı:

– Nə danışıram? Düz demirəm, vur başımı yar!.. Yoxsa mənə danışmağı da qadağan eliyəcəksən? Bəlkə, mən yiğincaqlarda az boşboğazlıq elədiyimə görə günahkaram! Bayram oldu, Heybət tribunada, qurultay oldu, Heybət prezidiumda! Qəzətdə Heybət, jurnalda Heybət, radioda Heybət, kinoda Heybət! Az qalib ki, televizoru da Heybətin evinə köçürdələr. O gün qarım soruşur ki, “Ay Pirvəli, niyə sənin baxtın gətirməyib? Niyə sənin haqqını alıb, Heybətə veriblər?” Mən də özümdən çıxıb, ona dışimin dibindən gələni dedim... Sonra da peşman oldum. Uzun götür-qoydan sonra gördüm ki, yazıq arvadın heç günahı yoxmuş... Şəxsiyyət, şəxsiyyət deyib durursunuz. Elə o zaman-dan mənim başım qapazlı olub. Niyə ki, durub filankəsi tərifləməmişəm, deməmişəm ki, sən olmasan, biz batarıq... Görürsən ki, onsuz batmadıq!..

Mən onun sözlərinə qüvvət vermək istədim:

– Axı, ay usta, – dedim, – ancaq o, fikrimi düz başa düşməyib, az qala qışqırdı:

– Sözümü kəsmə! Ömrümdə bir yol da mən boşboğazlıq eləsəm, dünya dağları?

– Usta, ay usta...

– Görünür, ustalıq azmış, gərək dil ustası olmayı bacarasanmış!

– deyə o, yaşına o qədər də uyğun gəlməyən bir çevikliklə döndü və mənimlə vidalaşmadan çıxıb getdi.

O günün sabahısı usta Pirvəlinin dəniz buruğuna getməliydim. Ancaq dünənki səhbətimizdən sonra tərəddüd eləyirdim, düşünürdüm ki, indi o, hər sözümüzdən inciyir və əsəbiləşir. Aradan üç-dörd gün keçsə yaxşıdır, qoy bir az hırsı soyusun, mənim günahkar olmadığımı başa düşsün, görsün ki, mənə o cür ağır cavablar qaytarmaqla o qədər də haqlı deyil. Usta Pirvəli kimi adamlar adətən, hər növ saxta qürur hissindən uzaq olurlar, dünən tutduqları ədalətsiz işin bu gün dərin peşmançılığını çəkirlər, nahaq incitdikləri adamlardan bəzən hətta üzr belə isteyirlər. Mən buna inandığım üçün, bir qədər səbr eləməyi qərrara almışdım,ancaq gündüz növbəsinin qazmacısı Qürbət Kərim mənə zəng eləyib dedi ki, hələ dünən səhər gətiriləsi gematiti göz-ləməkdən gözümüzün kökü saralıb, avara-sərgərdən qalmışıq... Mən telefonda danışa-danışa ayrı bir səs də eşidirdim, başa düşürdüm ki, Pirvəli özü onun böyründə dayanıb, diktə eləyir, Qürbət Kərim isə onun sözlərini artırıb-əksiltmədən, tutuquşu kimi təkrar eləyir:

— Qazma idarəsində oturan tiplər, bizim sözümüzü bu qulaqlarından alıb o qulaqlarına verirlər. Siz niyə onlara demirsınız ki, burdakı camaat öz atalarının xeyri üçün işləmir? Bax, Pirvəli dayı süründürməçilərin əlindən zəncir çeynəyir. Nə deyirsən, usta?.. Hə, deyir ki, məni cin atına mindirməsinlər, özüm telefonu götürüb, alemi bir-birinə qataram!..

Dünəndən bəri mən də bu fikrə gəlmüşdim ki, daha bu gündən sonra usta Pirvəli heç nədə güzəştə getməyəcək, əlinə fürsət düşən kimi, buruğun işini bir balaca ləngidənlərin hamısını qlinclayacaq, lap mənim özümə də aman verməyəcək. Qürbət Kərimə dedim ki, bu saat yoxlayım, görüm, nə üçün belə səhlənkarlıq eləyiblər. Dübarə daxili telefonla qazma idarəsinə zəng elədim, bununla da kifayətlənməyib, qayıqlarımız dayanan körpüyə getdim. Fəhlələr başqa avadanlıqla bərabər gematiti də gəmiyə yükləyirdilər. Mən onları salamlayıb gülə-gülə dedim ki, usta Pirvəlini tanımırıınız, niyə dünən söz verib onun yanında bu cür yalançı çıxmışınız? Onların bəzisi gülür, amma çoxusu işdən ayrılmayıb, eyni sürətlə yük qaldıran iri kranın çanağına avadanlıq hissələri bağlayırdılar. Gəminin kapitanı deyəsən, hamidan çox tələsirdi.Bunun səbəbini özü açıb söylədi:

– Usta Pirvəli mənə ağır söz demir, ancaq elə tərs-tərs baxır ki, atamın goruna söyü, min pay bundan yaxşı olar... Dünən günah bizdə olmadı, yoldaş rəis, gəminin motorunda bir balaca təmirat aparmalıyıq. Pirvəlinin gematitini srağagündən götürmişdilər. Ondan tək mən qorx-muram, Allah göstərməsin, əlinə girəvə düşsə, əcdadımızı qəbirdən çıxardar...

Mən bir saatdan çox gözlədim. Nəhayət hər şeyi yükləyib qurtardılar. “Nə olar, olar, cəhənnəmə ki!” – deyib, özüm də buruğa yola düşdüm.

Orada vəziyyət Qürbət Kərimin dediyi kimi deyildi. İşi dayandır-mamışdır. Heç kim də avara oturub gematit gözləmirdi. Usta Pirvəli bir növ profilaktik tədbir görmüşdü. Yəni sabah ona gərək olan ağırlaşdırıcı materialı indidən tələb etmişdi. Bizi qarşılıyan qürbət məni görəndə, pərtləşib gözlərini yerə dikdi. Hələ bir qizardı da... Yəqin ki, yalan danışığına görə onu danlayacağımı güman eləyirdi. Ancaq mən, bu cür işləyən ustalara ürəyimdə haqq verirəm, çünki qazma süreti çox vaxt təchizatın gecikməyi nəticəsində azalır. Mən Qürbət Kərimə bir söz demədim. Elə bil aramızda bu barədə heç söhbət olmamışdım.

Qürbət mənə təşəkkür elədi:

– Çox sağ olun, yoldaş rəis, – dedi. – Ehtiyatımız qurtarırdı. İndi ürəyimiz yerinə gəldi.

Usta Pirvəli gözümə dəymirdi. Hesabla gərək mən sevinəydim, ancaq istər-istəməz məndə onu görmək və dünənki söhbətdən sonra yumşalıb-yumşalmadığını öyrənmək arzusu oyanmışdı. Qürbət Kərimdən soruşdum:

– Bəs ustanız hanı?

– Papiroş çəkməyə gedib...

Fikrimə gəldi ki, “Məni uzaqdan görüb, qəsdən gizlənib... Hə, deməli acığı soyumayıb...” Gözlərimi dolandırıb onu axtardım. Yox, görünmürdü. Buruğu gəzdim, fəhlələrlə salamlaşdım, hal-əhval bildim. Deyəsən burda usta Pirvəlidən başqa hamısı mənim xətrimi istəyirdi. On iki illik təcrübədən bilirdim ki, bilavasitə istehsalatda çalışan fəhlələr arasında yaltaq və riyakar adamların sayı yox dərəcəsində azdır. Əgər onlar sənə “Yoldaş rəis, sağ olun” deyirlərsə, bu yalnız ürəkdən gələn bir sözdür. Bu cəhətdən mən usta Pirvəlinin briqadasını nümunəvi sayıram, burda çalışan fəhlələrin heç biri mənim

də, başqa yoldaşlarımın da qüsürunu mərd-mərdanə üzümüzə demək-dən çəkinməz. Buradakıların bəzisi məni çıxdan tanır. Ali məktəbi qurtarandan sonra buruq ustası olmuşdum. O vaxt yalnız onlar mənə yox, mən də onlara isinişmişdim. Belə insanların etimadını qazanmaq çətindir, amma hədsiz dərəcədə xoşdur...

Köhnə adətim üzrə, buruqda hər şeyə nəzər saldım. Baltanın qət elədiyi məsafə ilə maraqlandım. Usta Pirvəlinin dili vardisa, dilçeyi də vardi. Bu günün normasından iki yüz metr də artıq qazmışdır. Buruğun hər səliqə-sahmanı öz yerində idi. Bu cür briqadaları görəndə, adamın yorğunluğu yadından çıxır, papirosu bir-birinin oduna yandırmırsan, iştahan açılır, hər tərəf sənə gözəl, şairanə görünür, insanlara rəğbətin bire-on artır. Evə gələndə, arvad-uşaq da kefi kök olduğunu hiss eləyib sevinir.

Mən briqadanın işində irad tutulası heç nə tapmadım. Uşaqdan-böyüye hamı öz yerində idi. Mexanizmlər yağ kimi işləyirdi. Usta Pirvəlinin məndən küsülü kimi ayrılib getməyi, indi mənə daha çox yer eləyirdi.

– Sizə baxanda, adamın ürəyi dağa dönür, ay uşaqlar, – dedim. – Bəs usta Pirvəli gecə evinə getməmişdi?

Mən bunu Qürbətdən soruştum, amma açarçı Yəhya cavab verdi:

– Yox.

– Niyə ki?

– Dünən axşam nəsə çox pərt idi. Gələn kimi hamımızı çağırdı. Cibindən qəzet çıxardı. İyirmi ikinci qurultayın açılışı gününə dair birinci səhifədə iri hərflərlə yazılmış sətirləri ucadan oxudu. Dedi: “Raport-zad verməyəcəyik. Gurultu-partılı qoparmayacaq. Boynumuza öhdəcilik-filan da götürməyəcəyik. Amma qurultay açılan vaxt gərək normamızı ikiqat ödəmiş olaq. Kimin sözü var?”. Biz heç nə demədik. Onun da, bizim də çox danışmaqla aramız yoxdur. Biz həmişə beləyik: Bizim əvəzimizə rəqəm danışır!.. – Yəhya harasa baxdı, dərindən nəfəs aldı: nəyə isə təəssüf eləyirdi. – Bilmirəm, ustaya nə olub, dünən axşamdan qaşqabağı heç açılmır... Elə hey öz-özünə deyinir: “Nahaq, lap nahaq... gərək bu barədə danışmayadım. Bu cür axmaq iş tutduğum heç yadına gəlmir”. Bir yol özündən xəbər aldım ki, usta, nə axmaq iş, nahaq nəyə deyirsən? Gözümün içində baxdı, sonra başını buladı, dedi ki, heç, bir səhv elədim, keçənə güzəşt deyərlər...

Bu söhbət əsnasında buruğa motorlu bir qayıq yan aldı. Hamımız o tərəfə baxdıq. Gələn usta Heybət idi. Ürəyim guppuldadı. Bir yol tapıb, rəqiblərin görüşməyinə mane olmaliydim. Qorxurdum ustalar cavanların yananda savaşarlar. Mən fəhlələrdən aralanıb, usta Heybəti özüm qarşılıdım.

– Hara belə, usta?

– Yüz doqquza gedirəm. Dedim, bir Pirvəlinin də qulluğuna salam verim, ürəyimi boşaldım.

Mən özümü bilməməzliyə vurdum.

– Nə barədə?

Heybət mənmi böyrümdən adlayıb, fəhlələri salamladı:

– Ə, ağıllı ustanzı hardadır? – dedi və mənə tərəf döndü... – Ay yoldaş rəis, gəl, sən də şahid ol. Pirvəliyə bir neçə yağılı sözüm var... Ə, hanı bu Pirvəli ağa?

Bu anda qoca usta elə bil yerin dibindən çıxıb, Heybətin qabağında dikəldi:

– Əleykəssalam, mən burdayam, – dedi. – Ağıllı, ya dəli, olanım budur. Mənə çoxdan ağalıq verilib.

Cavanlar gülüsdülər. Ustalarının hər sözündən xoşlandıqlarını görməmək mümkün deyildi. Deyəsən onlar bu söz güləşdirməkdə usta Pirvəlini qalib sayırdılar. Heybət də bunu görüb, azca tutulan kimi oldu. Pirvəlinin qolundan bərk-bərk yapışıb, mədəni budkaya doğru çəkdi, bir-iki addım gedib, yenə mənə sarı boylandı:

– Gəl, sən də şahid ol!.. – dedi.

Mən onların söhbətindən xeyir gözləmirdim. “Savaşalar aralaşdıraram” fikri ilə mən də getdim. Yaxşı ki, növbənin fəhlələri o saat dağlışdırılar və ustaların görüşünə maraq göstərmədilər.

Taxta divarları qəzet və jurnallardan kəsilmiş rəngbərəng şəkillərlə bəzədilmiş budkanın sağ küncündə, divara yaxın döşəmədə elektrik sobası qoyulmuşdu. İçəri isti idi. Üstünə qalın abı kağızdan süfrə salınmış balaca stolun qıraqında elektrik çaynikı piqqıldıyordı. Lüləsindən fişqırtı ilə çıxan buخار, divarın kağızında əl boyda yeri islatmışdı. Usta Pirvəli çaynikin qapağını götürdü. Buxarın istisi üzünü yandırmasın deyə, başını yana sarı əydi. Sobanın böyründəki əl çantasından çay çıxardı və bir ovuc götürüb, çaynikə atdı, yenə qapağı örtdü.

– Buyurun, bəyəndiyiniz yerdə oturun, – deyə stolun arxasındakı skamyada əyləşdi.

Mən də usta Heybətlə yanaşı onunla üzbəüz oturdum.
Söhbəti usta Heybət başladı:
– Orda-burda niyə kölgəmi qılınclaysan, balam? Nə vaxtdan bəri
dalda danışmağa öyrəşmişən?

Usta Pirvəli özünü eşitməməzliyə vurdu. Aşağı əyilib, çantasından
təzəcə ütülənmiş, sarı haşiyəli çay dəsmalını götürdü və səliqə ilə qat-
layıb, çaynikin üstünü örtdü. Mənə elə gəldi ki, qonaqlarına çay vermə-
miş söhbətə girişmək heç könlündən deyildi. Ancaq Heybət tələsirdi.
O, heç birimizə müraciət eləmədən, yenə eyni incik halda soruşdu:

– Bilmək olmaz ki, mənim günahımın adı, nədir? Yaxşı, bu çaynikin
az qurdala. Mən bura çay içməyə gəlməmişəm, termosum doludur...

– Mən çay özüm üçün qoymuşdum, sənə zorla içirtməyəcəyəm!..
– deyə Pirvəli də rəqibinin üzünə baxmadan tütün qutusunu çıxartdı,
kəhrəba rəngli saçaqlı tütündən bir xışma götürüb, qəzet kağızında
uzun və yoğun bir papiroş eşdi. – O ki, qaldı kölgəni qılınclamağıma,
bu barədə tamam yanılmışan, özün dura-dura kölgəni niyə qılıncla-
yıram?

– Niyə, axı, nə səbəbə?
– Tələsmə, bu saat hamisini deyəcəyəm. – Pirvəli, qəsdən ağır-agır,
təmkinli bir əda ilə danışındı, elə bil bununla da usta Heybətin səbir
kasasını daşdırmağa çalışır və bundan qəribə bir zövq almaq istəyirdi.
Papiroşunu çaxmaqla yandırıb, iki-üç dəfə dərindən qullab vurandan
sonra, yenə eyni arxayınlıqla sözünə davam elədi: – Bilmirəm sənə kim
nə deyib, amma öz dilimdən eşitsən yaxşıdır.

Mən özümdən arxayındım. Usta Pirvəli ilə söhbətimizin məzmu-
nunu ona deməyə nə imkan tapmışdım, nə də belə bir fikrim vardi.

– Mənə xəbər verən öz qarın olub... Dünən zəng eləmişdim, deyir-
di ki, radioda yüz yol səni tərifləyəndə, bir yol da Pirvəlini tərifləsələr,
Allaha xoş getməz. Sonra da başladı ki, axırdı bir-birinizə düşmən
olacaqsınız... Əgər evdə bu barədə söhbətiniz olmayıbsa, qarın dünyası-
sında belə deməzdi... Mənə hər dəfə ordendən, addan veriləndə, hamidən
əvvəl sən gələrdin, lap dənizdə də olsaydın, telefonla təbrik elə-
yərdin... On gündür poçtalyonlar evimin kandarını ağardıblar. Bəs niyə
səndən səs çıxmır?

– Bura bax, a kişi... gəlsənə qanımı qaraltmayasan. Qara məni basın-
ca, mən qaranı basım, buna deyiblər, ha... Nə düşmüsən üstümə?

Usta Heybətin sümükləri çıxmış yanaqları kül rənginə çalırdı. O, tez-tez müsahibinin sözünü kəsməyə meyllənir, amma deyəsən yalnız mənə hörmət üçün güclə özünü saxlayıb, barmaqlarını stola döyə-döyə yumru və qabarılq gözlərini rəqibinə zilləyərək, tez-tez hülqumunu qıldırib-salırdı. Usta Pirvəli isə qərarından keçməyib, papirosunu bir də sümürdü:

- Bilirsən niyə məndən səs çıxmır? Ürəyimdən deyil, ona görə!..
- Paxılıq eləyirsən? Deməli belə? Yaman tərs başlamışan!
- Tərs niyə? Bu saat lap düzünəqulu deyim, sən də eşit...
- Eşidirəm.
- Davanın vurhavur vaxtında dənizdəki buruğun güclü fontan vurdu, on gün keçməmiş Qızıl Bayraq ordeni aldıñ. Düzdür?
- Düzdür.

– Mənim də buruğum bütün Bakıya səs saldı-salmadı? Bəs mən nə aldım? Heç nə. Düzdür?

Heybətin gözləri aşağı dikildi. O, cavab verməyə söz tapmadı, əlini çəkib dizinin üstünə qoydu.

- Hə, niyə dimmirsən?
- Yaxşı, düzdür... Orden vermədilər. Kalan mükafat aldım. Əsginas!..
- Mən pul gözləmirdim. Qara günü üçün ehtiyat görən köpək oğlanlarından zəhləm gedir. Nə qədər mənim hökumətim var, mən kefin istəyən qədər qazanacağam. Mən də orden gözləyirdim. Başa düşdün, ya yox?

Pirvəli dirsəklərini stola söykədi və stol əlinin çəçələ barmağını qatladi:

- Deməli bu bir... Ondan bəri dörd quyu sən qazmışsan, hamisinin dərinliyi üst-üstə doqquz min metrdir, mən də dördünü qazmışsam, dərinliyi on iki min metrdir. Bunlardan birini gematitsiz qazmışsam. Düzdür?
- Düzdür, – deyə Heybət dodağının ucu ilə təsdiqlədi.
- Eşitmədim, bir az ucadan de!
- Canım-gözüm, düzdür! Mən bunu danmiram ki?
- Səni Sosialist Əməyi Qəhrəmanı elədilər. Döşünə Lenin ordeni, üstəlik də Qızıl ulduz taxacaqlar. Mənim adımı it dəftərinə salmadılar. Düzdür? – Usta Pirvəli o biri barmağını qatladi: – Bax, bu da iki... Düzdür, düz deyil?

Usta Heybət müsahibinin doğru ittihamlarına dözə bilməyib nəhayət bozardı.

– Əş, bu adı mən verirəm? Nə düşmüsən mənim üstümə?

– Sən vermirsən, doğrudur. Amma de görüm harda, kimin yanında demisən ki, haqsız iş görürsünüz? Deməmisən ki?.. Yox, deməmisən! Yaxşı, bundan sonra sənin kişiliyinə inanmağa mənim nə haqqım var?

– Bura bax, Pirvəli, mən indiyətən səni tanımamışam. Nə yaman şöhrətpərəstsənmiş, buynuzun içindəymiş... – deyə Heybət nazik dodaqlarını bir-birinə bərk qısaraq, başını buladı.

Bu anda Pirvəlinin üzünə baxmaq və heç olmasa bircə dəqiqə ondan göz çəkməmək hər oğulun hünəri deyildi. Onun sir-sifəti, iynədən də bərk sancan gözləri od tutub yanırkı, hətta iri əlləri də xərif titrəyirdi. Mənə elə gəlirdi ki, o ordenlə təltif olunmamağından və şərəfli ada layiq görülməməyindən daha artıq Heybətin axırınca sözlərindən inciməşdi. Yox, onun şöhrətpərəstliyi haqqında deyilən sözlər, ədalətdən çox-çox uzaq idi və mən açıq-aydın hiss eləyirdim ki, usta Pirvəlini bu dəqiqə haqsız ittihamdan qorumasayıdim, mənə özüm də ədalətsiz iş görmüş olacaqdım.

– Yox, ay usta, – deyə mən səhbətə qarışdım və əlimi Heybətin ciyininə qoydum. – Siz haqsızsınız. Tamamilə haqsızsınız. Dünən usta Pirvəli gözəl bir söz dedi: “Mən qarnım üçün yox, qədrim üçünəm”. Mən inanıram ki, bu doğrudan da belədir.

Görünür mənim bu cür müdafiəm də usta Pirvəlini razi salmadı. O, sənmüş papirosunu qabağındakı külqabına basıb, nə isə birdən kövrələrək, daha doğrusu, qəhərlənərək dedi:

– Yox, oğul, mən qədrim üçün deyiləm. Onu deyirəm ki, məndən cavan fəhlə yoldaşlarım var, şagirdlərim var. Onlar mənə baxanda, işdən soyuya bilərlər, belə fikir eləyərlər ki, bütün ömrünü camaat yolunda qurban verən bu kaftarın qədrini nə bildilər ki, bizim də yaxşı işimizə nə qiymət qoysunlar. İndi başa düşdün, bu qoca vaxtında mən niyə xərifləmişəm?.. – Usta Pirvəli armudu stəkanlara çay tökdü. – Əş, bu qan qaraldan səhbətləri buraxın, getsin...

Uzun və yorucu sükut zamanı aşağıdan dəniz ləpələrinin şiriltisi eşidildi.

– Doğrudan da xərifləmişəm, – deyə usta Pirvəli yenə əyildi və çantasından qənd qutusunu çıxardıb ortaya qoydu. – Buyurun, için. Hava soyuqdur, canınız qızsın...

Usta Heybət məyus-məyus dilləndi:

– Mən bura sənnən dalaşmağa gəlməmişdim. Yarış müqaviləsi bağlamaq istəyirdim.

Pirvəli stəkanını ovçunun arasına aldı, ağzına yaxınlaşdırıldı:

– Yox, bağlamayacağam, – deyib, bir qurtum çay içdi. Mən təəcübələ soruşdum:

– Niyə ki, usta?

– Çünkü mən ondan çox irəlidəyəm. Mən – yəni briqadam. Müqavilə bağlamaq üçün elə bir tayımız da yoxdur. Ancaq biz yarışmağına yarışırıq.

– Gəl indi bu tapmacanı tap... – deyə Heybət, yəqin ki, qeyri-ixtiyari stəkanı özündən araladı.

– Sən buna tapmaca deyirsən, ancaq mən demirəm.

Doğrusu, usta Pirvəlinin sözləri mənən də tapmaca kimi görünürdü. Deyəsən o, baxışlarındakı sualı oxuyub, bu dəfə çox mülayim halda Heybətə üz tütdü:

– Get, briqadani yiğ. Hamını başa sal ki, Pirvəli heç kəslə də müqavilə bağlamaq fikrində deyil... – O yenə bir qurtum çay içib, mənə müraciət elədi. – Bilirsən niyə, yoldaş rəis? Ona görə ki, mənim müqaviləm yetmişinci ilnəndir... Hayif ki, texnikamız mən deyən kimi işləmir, yoxsa lap səksəninci ilnən yarışaram... – Bayaqli ağır söhbəti tamam unutmuş kimi, qəribə və səmimi bir təbəssümlə usta Heybəti dürtmələdi. – İndi başa düşdün ya yox, ay adlı-sanlı qəhrəman?

Usta Heybət birdən ayağa qalxdı:

– Belə görünür ki, məndən çox yanğıqlısanmış, – dedi. – Az qala qanımı içməyə hazırlansaşı.

Bu sözləri deyə-deyə qapıya yaxınlaşanda, usta Pirvəli, yenə qaşqağını töküb, sox dəyişmiş, bir qədər tutqunlaşmış səsi ilə onu çağırıldı:

– Ay Heybət, başqasına mən bu sözləri deməzdim. Bir rəisimizə, bir də sənə deyirəm, daha bundan sonra bir daş altda, bir daş üstə... Gəl çayını iç. Getmə. Qayığın balacadır, tufan qalxar, bir xata çıxardar...

O geriye baxmadan:

– Nə olar, olar... Hələlik!.. – deyib qapının altında görünməz oldu.

Usta Pirvəli isə gözlərini yerdən qaldırmır, iştahı küsmüş kimi çayını könülsüz içir, təkdənbir burnunu çəkir, deyirdi:

– Sən də deynən, nahaq gedir. Mən bilirəm, bu dəniz neçə qudurğandır...

III

Biz mədəni budkadan çıxanda, soyuq xəzri hər an şiddətlənir, dalgalar köpüklənməyə başlayırdı. Usta Heybətin qayığı isə buruqdan xeyli aralanmışdı. Pirvəli papağının qulaqlarını aşağı saldı, sırlı pençeyinin düymələrini bağlaya-bağlaya, qayığın dalınca baxdı:

– Lap nahaq getdi, – dedi. – Biz sahildən o qədər uzaqda deyilik. Amma yenə də tufan olanda burda qalmağa ehtiyat eləyirik, gör indi onun buruğunda nə qiyamət qopacaq. Ağlı olsa, gedib çatan kimi camaatını yiğib geri qayıdar.

– Nə bilmək olar, usta, – dedim. – Bir də görürsən külək xırp kəsdi, tez qayıtdığına da peşman oldun...

Usta Pirvəli başını buladı, deyəsən ürəyinə nə isə dammişdi. Buruğa tərəf gedə-gedə, gözlərini üfüqdə qaralan qayıqdan ayırmırı.

Doğrudan da on dəqiqə belə keçməmiş xəzri tamam çılgınlaşdı. Sahildən cəmi-cümlətanı birçə kilometr uzaqda, yəni usta Pirvəlinin buruğunda işi dayandırmalı oldular. Uzaqdan bəriyə doğru şütüyəndə dağ kimi ucalan dalgalar buruğu kökündən qoparmaq dərəcəsinə gəlirdisə, deməli, 109-cu quyunun vəziyyətini yalnız təhlükəli saymaq azdı. Böyrümüzdən keçib sahilə tərəf üz qoyan digər qayıqların dalgaları necə çətin yararaq irəlilədiyini və az qala suyun tərkinə düşüb gözdən itdiyini görəndə bunu daha aydın başa düşürdüm.

Artıq mən də həyəcan içində idim. Dəniz buruqlarından fəhlələri sahilə daşıyan qayıqlara baxdıqca, usta Heybətin taleyini daha çox düşünürdüm. Adəton, beş baldan artıq külək əsəndə mexanizmləri dayandırmalı, fəhlələri dərhal sahilə daşımalı idilər. Keçən il baş vermiş təbii fəlakətdən sonra bu barədə xüsusi bir əmr də verilmişdi.

Mən usta Pirvəlidən ayrılib, geriyə döndüm, mədəni budkaya getdim, radist ilə usta Heybətin buruğunu tutub radioqram verdim: “Adamları bu dəqiqə sahilə çıxardın!”

Lakin yenə də ürəyim sakit olmadı. Budkadan usta Pirvəlinin yənina gələnəcən, iki yerdə külək az qala məni vurub dənizə salmışdı. Ağac məhəccərdən ikiəlli yapışmasaydım, kos kimi suya düşməyim labüb idi.

Qoca usta işi dayandırmışdı. Tez-tez uzaqlara baxır, dodağının altında, piçilti ilə, bəlkə də ixtiyarsız olaraq “nahaq getdi, lap nahaq” deyib, astadan köksünü ötürürdü. O, birdən həyəcanını biruzə verdi:

– Camal, oğul, – deyib, mənə üz tutdu. – Mənim məsləhətimə qulaq as, əmr elə, qoy onun dalınca “Bakı fəhləsi” katerini yollasınlar.

Onun fikrini başa düşmək çətin deyildi. Demək istəyirdi ki, indi xırda-xuruş qayıqlara buruğa yan almaq olmaz. Fəhlələr ölüm-zülüm bu qayıqlara minə bilsələr də, sağ-salamat üzüb sahilə çıxa bilməzlər.

– Düz buyurursan, usta, – dedim. – Tez olun, yiğisin, gedək, təcili tədbir görək.

Hamımız qayığa doluşduq və kapitanı tələsdirib, sahilə yola düşdük. Biz hələ mənzilə çatmamış, körpüdən yüz əlli, iki yüz metr bəri də “Bakı fəhləsi” ilə qarşılaşdıq. Görünür, qazma idarəsinin işçiləri bizdən cəld tərəpənib, uzaqdakı buruqlara təcili kömək yollamışdılar...

Bu dəmdə mən istər-istəməz usta Pirvəliyə baxdim. Onun qaşqa-bağı daha yerlə getmirdi. Hətta arabir gülümsəyirdi.

– “Bakı fəhləsi” gedəndən sonra, daha qorxusu yoxdur... Xəzərin öhdəsindən bircə o gelir!..

IV

Usta Pirvəlinin də, mənim də sevincim yersizmiş. Dəniz son iyirmi beş ildə görünməmiş bir fəlakət törədib, açıq dənizdəki buruqlardan bir neçəsini, o cümlədən də usta Heybətin 109 nömrəli kəşfiyyat buruğunu uğurmuşdu. Hava xidməti idarəmizdən alınan məlumatda deyildirdi ki, külək on üç bala çatır, “Bakı fəhləsi”ndən göndərilmiş radioqram daha dəhşətli idi: Usta Heybətin briqadasından iki nəfər ölümcül yaralanmış, özü isə həlak olmuşdu...

Bu xəbər tək məni yox, bütün qəsəbəni, çox keçməmiş bütün Bakını sarsırdı.

Ustanın cənazəsini, yaralıları və o biri fəhlələri gətirən “Bakı fəhləsi” körpüyü yaxınlaşanda mən də sahildə idim. Dəniz qirağında iynə salmağa yer yox idi. Heybəli səslə uğuldayan Xəzərdə sanki yerlə göy birləşirdi, amma qəsəbə saknləri ardi-arası kəsilməyən bir izdiham kimi sahilə axışıldılar. Qazma idarəsinin əməkdaşları, rayon rəhbərləri, evlər yixan küləyə sinə gərərək gözlərini yavaş-yavaş körpüyü yan alan gəmiyə zilləmişdilər.

Bu səhnəyə ürək ağrısı duymadan tamaşa eləmək çətindi. Elə bil hamının qəddi bükülmüşdü. Ancaq hələ də çoxları usta Heybətin ölüm xəbərinə inana bilmirdilər. Əllərində xərək, bir-birinin ardına gəmiyə

adlayan sanitalar, əvvəlcə yaralıları, sonra, lap axırda üz-gözündə qan laxtalanmış və gözlerini əbədi yummuş usta Heybəti gətirməsəyidilər, yəqin ki, sahildəki izdiham, qocanın ölüm xəbərini adı bir şayiə sayacaqdı.

– Ə, bir yol verin!.. – deyə camaatı aralayıb, axırıncı xərəyə doğru yönələn adamı tək mən yox, sağında, solumda dayanmış o biri yoldaşlar da gördülər. Nəfəs-nəfəsə kütləşmiş yüzlərcə insanı asanlıqla yarib irəliləyən, burdakıların hamisindən iki daban uca, bahadır cüssəli kişini qəsəbə sakınları usta Heybətdən az tanımadılar. O məndən də qabağa keçdi və xərəyin öünü kəsdi:

– Dayanın! – dedi.

Sanitarlar bu əmrdən çıxa bilməzdilər. İrəlidə dayanmış nazik, uzun sanitär, ehtiramla, yalvarış dolu bir nəzərlə onun üzünə baxdı və yalnız özünün eşidə biləcəyi piçilti ilə xahiş elədi:

– Pirvəli dayı, yol ver!

Lakin o, yol vermədi. Sanitarlar xərəyi yerə qoymağə məcbur oldular.

Hamının gözü Pirvəliyə zillənmişdi. Nə isə deyəcəyini gözləyirdilər. Lakin usta Pirvəli heç nə demədi, xərəyin yanında diziüstə qapandı, rəqibinin cənazəsini qucaqladı və tük ürpərdən bir səslə hönkürdü.

Bu vaxt bütün izdihamdan şivən qopdu.

Adətdir... pəhləvanlar ağlayanda, bütün el-oba ağlayır.

1964

Roman





YERALTI ÇAYLAR DƏNİZƏ AXIR

BİRİNCİ HİSSƏ

Səmirə Aydın bizim köhnə dostumuzu. Mənim arvadım Gülnisa xanımla orta məktəbin birinci sinfindən ta axırıcı sinfinə qədər bir skamyada oturmuşdu. O vaxtdan bəri sirləri-söhbətləri də bir olmuşdu. Yaxşı yadımdadır: bizim toyumuza dostların hamisindən əvvəl o gəlmışdı. İlk sevgilisi Müdhətə də mən o axşam tanış olmuşdum. Səmirə orta məktəbi bitirəndə on yeddi yaşına yenicə girmişdi. Ona gözəl demək çətindi, amma çirkin də deyildi. Qara, yumru və bir az çıxıq gözləri vardı. Kiçik ağızının sağ tərəfi həmişə yuxarıya dərtilmiş kimi görün-düyündən, nazik dodaqları elə bil gülümşəyirdi. Bu ifadə onun sıfətinə nə isə xüsusi bir məlahət verirdi. Qalın və sıx qaşlarının tən ortasında qaralan xal qələm ucundan təsadüfi düşmüş mürəkkəb damcısını xatırladı. Deyib-gülməyi, çalıb-oynamağı yaman sevirdi. Bəstə boyuna görə ayaqları da göyçək idi. “Ceyranı” havasının lirik ahənginə uyaraq sözəndə dirsəyə qədər açıq qolları ilə onu kölgədə buraxanlar vardısa da, onun kimi məharətlə piano çalan və onun qədər zərif oynayan yox idi. Bizim toyumuza hamıdan çox o rövnəq verirdi. Müdhət isə həm uca, həm də gözəldi. Onun ağıllı, iri gözləri, geniş alnı, gur və qıvrım saçları, enli kürəyi məclisdəki qızların ürəyində Səmirəyə qarşı həsəd oyatmaya bilməzdi. Onunla Səmirə yanaşı dayananda, gənclərdən bəzi-ləri Hüseyin Cavidin gurultulu bir müvəffəqiyyətlə səhnədə göstərilən “Səyavuş” əsərindən məşhur, qanadlı misraları xatırlayırdılar:

Bir göyərçin əsir etdi qartalı
Gözəllik naminə, sevgi naminə!..

Bu sözün deyilişindən çox vaxt istehza sezilirdi. Mən bunu açıq-aydın hiss eləyirdim, bəzən hətta piçilti ilə deyilən ayrı-ayrı sözlər də mənim qulağıma çatırdı: “Gözünü dağlayım, bu cücenin nəyinə vurulmusan?” Belə bir sual yalnız Müdhətin ünvanına deyilə bilərdi. Səmirə onun yanında boy-buxundan çox kasib görünürdü. Ancaq mən öz-özümə deyirdim ki: “Könül sevən doğrudan da gözəl olurmuş...”

Toy günüümüzdən indi düz otuz il keçir. Artıq biz qocalığa qədəm qoyuruq, ancaq o qayğısız, o şən günlərimizi unutmuruq. Unuda bilmirik. Bizim hər birimiz həyat adlanan burulğanın dərinliklərinə batıb-çıxdıqca, ağır zərbələrə və sarsıntılarə məruz qalaraq ara-sıra ümidsizliyə qapıldıqca, gənclik illərimizin əziz xatırələrindən qüvvət alıb, bir-birimizə təsəlli veririk: "Qəm yemə, bu da keçər" deyirik.

İndi biz Səmirəgillə ev qonşusuyuq. Hər gün olmasa da, həftədə bir-iki dəfə ya o bizə gəlir, ya da biz onlara gedirik, istirahət saatlarımızı bir yerdə keçiririk.

Mən Səmirənin həm müharibə illərində, həm də sonralar necə məhrumiyyətlərə qatlaşdığını yaxşı bilirdim. Hətta neçə yol demişdim ki, azacıq imkan tapan kimi özüm sənin sərgüzəştini yazacağam. Səmirə mənim bu arzumu adı zarafatlarımdan biri sayırdı, sözü də bu olurdu ki, sənin kitablarını oxumuşam, qadın ürəyinin sırlarını yaxşı duya bilmirsən, inanmiram yazdığını bir şey çıxınsın. Mən də yarızarafat-yarıcıddı cavab verirdim ki, günah məndə deyil, rəfiqən Gülnisa hədsiz dərəcədə qısqanc olduğunu, mən qadın tayfası ilə oturub-durmaqdan çəkinirəm, deyəsən elə bu səbəbdən də qadın mənəviyyatı mənim nəzərimdə vərəqləri kəsilmiş sırlar kitabına bənzəyir...

O bizə gələndə, adətən, məni yazı stolunun arxasında görsəydi, işləməyimə mane olmamaq üçün, səssizcə addımlarla yan otağa adlayar, divanın üstündə Gülnisa ilə yanaşı oturar, nə barədə isə xisən-xisin danışıb gülər, səssizcə də çıxıb gedərdi. Ancaq günlərin birində, nahar tənəffüsü vaxtı gəlib qapını tiqqıldadaraq, yazı otağıma girməyə izin istədi:

— Ay qaşa, — dedi, — məni bağışla. Bilirəm, ədəbiyyat tarixinə ziyan vuracağam, günahımdan keç.

Mən güldüm.

— Əgər hamı mənim tarixi rolumu belə başa düşsəydi, daha nə dərdimvardı? — deyə mən də onun sözlərinə zarafatla cavab verdim.

— Baxma, gec-tez başa düşəcəklər! Xüsusilə məndən yazandan sonra... — O, qolundan sallanan qara, iri çantadan müşəmbə cildli qalın bir dəftər çıxartdı. — Al bunu, vaxtin olanda oxu... Əlbəttə, belə cizmaqaları sən iki gündə yazarsan, ancaq mən bunun üstündə düz iki il tər tökmüşəm... Oxusan, hər halda xam material kimi sənin üçün faydasız olmaz...

O, dərin qırışıklarla örtülmüş alını ovuşturdu, gümüşü saçlarını əli ilə geriyə sığalladı, nə isə qəmgin və tutğun bir ifadə ilə mənə zilənmiş yorğun gözlərini yerə dikib, qapıdan çıxdı. Bu son illər müd-

dətində nə qədər qocaldığını yalnız indicə duymuş kimi, mən bir xeyli hərəkətsiz dayanıb, xəyalimdə onun ilk gənclik dövründəki portretini canlandırmaq istədim; deyəsən onun simasında dəyişilməyən yalnız qaşlarının tən ortasındakı qara xalı, bir də yuxariya tərəf dərtildiği üçün həmişə gülümsər kimi görünən üst dodağı idi. Mən Səmirənin verdiyi dəftəri maraqla oxudum. Öz xatirələrini yazmışdı. Gördüm ki, bunları düzəltməyə başlasam və yaxud öz zövqümə uyğunlaşdırısam, istəristəməz hekayətin baş qəhrəmanına, yəni burada təsvir olunmuş həqiqətə xələl gətirəcəyəm. Mən xatirələrə əl vurmadan eyni ilə çapa verməyi lazım gördüm. Yalnız dəftərin birinci səhifəsində “Səmirə Aydın. Yeraltı sular dənizə axır... (İnşaat mühəndisinin xatirələri)” sözlərini yazdım və hər fəslə bir ad verdim.

O günün sabahısı mən özüm onu çağırırdım, fikrimi ona söylədim. Səmirə mənim xırda əlavələrimdən razı qalıb dedi:

– Ay qağa, məni tənqid eləsələr, köməyini əsirgəmə ha...

AĞIR XƏBƏR

Mən o gün mətbəxdə idim. Xörək hazırlayırdım. Birdən qapının zəngi çalındı. Bu vaxt gələn kim ola bilərdi? Kamranın işdən, qızlarımın da məktəbdən qayıtmışına hələ çox qalmışdı. Düşündüm ki, indi olsa-olsa Gülnisa gələr. O, qan təzyiqinin çoxluğu nəticəsində parez olub yorğan-döşəyə düşəndən sonra, düz il yarımla yatmışdı. Həkimlər yalnız indi qalxmağa və gəzməyə icazə vermişdilər. O, bəzən mənim, bəzən də qonşu arvadlardan birinin köməyi ilə dəniz qıraqına çıxır, bir neçə saatda açıq havada oturub, yorulanda evə qayıdırı, mənim işə getmədiyimi biləndə, adətən bizə dəyirdi.

Mən qapiya yanaşdım.

– Gülü, sənsən?

Böyük qızım Kəmalənin səsini eşitdim.

– Mənəm, ana.. tez ol, aç..

Təəccüblü idi. Saatima baxdım. Bu günkü dərslərinin qurtarmanın hələ iki saat vardi. Qapını açmağımla sualım bir ana düşdü:

– Nə olub? Səndən çıxmayan iş...

O pörtməşdə. Pillələri sürətlə qalxdığı hiss olunurdu. Tövşüyə-tövşüyə böyrümdən sıvişib içəri təpildi. Portfelini divanın üstünə tul-

layıb, paltosunu çıxartdı. Mən ondan gözümü çəkmirdim, o isə mənə baxmırdı.

– Dərs olmadı? – soruşdum.

Yalnız yiyürdüyü üçün deyil, nədənsə həyəcanlandığına görə pört-düyünü başa düşüb mən də həyəcanlandım.

– Cavab verəcəksən, yox? Bəlkə müəllim danlayıb? Dərsini hazırlamamışdım?

O, yenə də mənə baxmaq istəmirdi. Səbir kasam daşdı.

Ay qız, gözümün içində düz bax!..

– Baxdım, – dedi və dərhal məni qucaqlayıb o üzümdən, bu üzüm-dən marçılıt ilə öpməyə başladı. – Anacan, şərtim var: əvvəlcədən tox-tamalısan. Yoxsa gətirdiyim xəbərdən şok ola bilərsən.

– Şok nədir, ay qız?

– Yəni özündən gedərsən. Bu dəqiqə Zelenin damcıları gətirim, iç...

– Şad xəbərdir, qəmgin?

Mənim üçün şad xəbərdir, sən bilmirəm.

– Axmaq-axmaq danışma! Sən sevinəndə mən ağlayacağam, məgər?

– Hər halda dərman içsən yaxşıdır.

Kəmalə mətbəxə yürüdü. Armudu stekan gətirdi. Zelenin damcı-larından onacan saydı, qrafindən onun üstünə azacıq su tökdü.

– Ala, iç, – dedi, – düşər-düşməzi olar...

O, doğrudan sevinirdi. Fərəhindən elə bil bu dəqiqə qaqıldayıb gü-ləcəkdi. Burnunun pərləri və dolğun dodaqları həyəcandan tir-tir əsirdi.

Mən damcıları içdim.

– Hə, indi danış görüm...

Kəmaləni bu qədər səbirli bilmirdim.

– Ürəyin sakit oldumu? – dedi.

– Ay qız, qəsdin nədir, bağımı çatlatmaq istəyirsən? Demirsən, demə, lazım deyil. – Mən dərmandan xeyir əvəzinə ziyan çəkdiyimi görüb, mətbəxə sarı getdim.

O, yenə daldan boynumu qucaqladı:

– Ana, ana, – dedi, – bilirom, inanmayacaqsan, bu xəbər sənə yuxu kimi görünəcək...

– Sən danış, bəlkə görünmədi...

– Tənəffüs vaxtı həyətdə voleybol oynayırdıq. Gördüm ki, bir kişi kənarda dayanıb, bizə tamaşa eləyir, gözü də hey məndədir. Bir azdan sonra mənə yaxınlaşış xəbər aldı: “Sən Kəmalə Aydın deyilsənmi,

qızım?”. Nə qədər diqqətlə ona baxdım, tanımadım, amma ürəyimə nə isə damdı. Öz-özümə dedim, yox, ola bilməz, yəqin məni kimə isə oxşadır...

Mənim də ürəyimə dammışdı. Az qala çıçırdı:

- Bax, Kəmalə, yenə dəliliyin tutub, ha... Nağıl açma, görünüm!..
- Nağıl deyil, ana... O özü idi!..
- Kim! – Mən az qala dəli olacaqdım. – Kim idi, axı?
- Atam!..
- Necə yəni atan?
- Bunun necəsi yoxdur ki? Atam – Müdhət Aydin!..
- Sən sayıqlayırsan!..
- Yox, ana, yox, atam gəlib!.. Sağ-salamat!..

Mən Müdhətin ölüm xəberini eşitsəydim, bu qədər təəccüb eləməzdəm. Kəmalə boynumu qolları arasından buraxıb qabağıma keçdi:

– İnanırsan? – dedi, – mama canı gəlib!.. Elə bu saat məni evimi-zəcən ötfürdü, sənin ərə getdiyini eşidəndə gözləri doldu. Dedi ki, get, amma anana mənim gəldiyimi söyləmə. Mən də söz verdim... Saçları dümağ ağarıb... Lap qar kimi. Ancaq o, əvvəlkindən də gözəldir... Saçların rəngi...

Sonra Kəmalənin nə dediyini xatırlamıram. Gözlərimi açanda, özü-mü çarpayıda gördüm. Həkimin, tibb bacısının, qızlarının... Kamranın gözləri məndə idi. Hərəsi bir tərəfdə əyləşmişdi. Heç biri dinib-danişmirdi. Elə bil yas yerinə toplaşmışdılar. Amma ağlayan yox idi. Başım üzərində kim isə dayanmışdı. Baxmasam da hiss eləyirdim: əlbəttə Gülnisa idi!

– Mənə nə olub, Gülü?

– Sən özün deyinən. Ha illah elədik, Kəmalədən söz qopara bilmədik. Nə oldu sənə birdən?

Mən də Kəmalə kimi, nə üçün şüurumu itirib yixildığımı gizlətmə-yə məcburdum: Kamran onsuz da ayaq üstündə diri gözlü ölüb getmişdi. Bu hadisənin əsil səbəbini öyrənseydii, bağrı çatlardı. İlk məhəbbəti-min tarixini yaxşı bilirdi. Müdhətin qayıtmağı, onun ölümünə bərabərdi. Mən Kamranın ölümünü istəmirdim, çünkü onunla birgə ailə və həyat yolunu deyil, ölüm-itim yolunu keçib gəlmışdım...

Başım üzərində Gülnisa hiçqirdı: xəstələnəndən bəri yaman kövrək olmuşdu. Mən quyu dibindən gələn ölgün səsimlə vəfali rəfiqəmdən soruşdum:

– Gülü, həkim bir söz deməyib ki? Yoxsa deyib? Sağalmağıma ümid yoxdur, hə? Mənə bir şey olsa, uşaqlar əmanəti...

Hıçkıraq səsi kəsildi. Gözüm Kamrana dikildi. Bu anda onun sıfətində yalnız mənim oxuya biləcəyim məzəmmət dolu sərt və qəmgin bir sual çırpınırdı "Doğrudanmı bizi bu fəlakət gözləyir?

– Gülü, – dedim, – uşaqları nahaq qorxuduram. Mənim canım it canıdır. Ölən – bu cür ölməz...

Gülnisa, görünür, daha ağlamadığını mənə göstərmək istəməyib, böyrümdə, çarpayının üstündə oturdu və ağlamaqdan işib qızarmış gözlərindən gülə-gülə dedi:

– Guya arvadların xasiyyətinə bələd deyilsən. Biz ki, soğan doğrayanda da ağlayırıq...

Mən də gülümsədim. Həkimlə tibb bacısı bir-birinə göz eləyib getməyə hazırlaşanda, mən onlara təsəlli verdim:

– Qorxmayıñ, öyrəncək olmuşam. Daha iynə vurmaq lazımlı deyil... Sizi yeqin Kəmalə çağırıb. Şüurum özümdə olsayıdı, sizə nahaq zəhmət verməzdəm.

Həkim şəhadət barmağını havada silkələyib, məni hədələdi:

– Yox, zarafatı buraxın. Gündə iki yol iynə vurulacaq. Minimum!..

O getdi. Kamran ayağa qalxıb, Kəmaləni o biri otağa apardı. Xəstələnməyiimin səbəbini öyrənmək üçün onu sorğu-sual tutacağını bilirdim. Çox keçməmiş, ikisi də mənim yanımı qayıtdı. Üz-gözlərində elə bir dəyişiklik sezmədim. Kəmalə sırrı yenə də açmamışdı. "Ağlılı qızım, düz eləyirsən, Kamranın əsəbləri mənimkindən də beşbətərdir", – deyə xəyalimdən keçirdim. Ana-qız gözlösdik. Kəmalə məndən utanmış kimi kirpiklerini aşağı endirdi. Mən onu sözsüz də başa düşürdüm...

– Gedin, naharınızı yeyin, – dedim. – Mən də yaman acmışdım. Doktorun sözünə fikir verməyin, məndə heç nə yoxdur.

Görünür, bu təsəllimdən hamı ruhlandı. Gülnisa Kamrana və qızlara nahar verdi... Mən də qalxıb onların yanına adlamaq istədim, amma bacarmadım... O yatan düz on beş gün yatdım...

Kamranla uşaqlar evdə olmayanda, dərdimi açıb Gülnisaya danışdım. Yenə gənclik xatirələri canlandı. Dedim ki, Müdhətlə bir şəhərdə yaşayıb-görüşməməyimiz ağlaşıgan iş deyil, bəlkə bu, taleyin gərdisidir, bizi təkrar bir-birimizə qovuşdurmaq istəyir?

Gülnisa, dediyim kimi, son zamanlarda çox kövrək olmuşdu. İki dəqiqədən bir gözünün qorasını sixirdi. Amma bu dəfə nə ağladı, nə də

bir söz dedi. Yalnız fikirli-fikirli dodaqlarını bir-birinə qısdı, səssizcə köksünü ötürdü.

– Ərin mənim hekayətimi yazmaq istəyir, – dedim. – Ancaq mənim özümdə də yazmaq həvəsi oyanıb... Bu dərdi danışmaq yazmaqdan çətindir...

Xəstəlikdən qalxan günün sabahısı Gülnisanın köməyi ilə dəniz qırğıına gəzməyə çıxdım.

Bulvarda ən çox saç-saqqalı ağarmış və gücdən düşmüş qoca təqaüdçülər, ürəyi və əsəbləri mənim kimi xəstə qadınlar və kişilər gəzisirdilər. Gülnisa vaxtının çoxunu dəniz sahilində keçirdiyindən, bu adamların bir neçəsi ilə yaxından tanış olub ünsiyyət bağlamışdı. Onlar hər addımda bir – birilə salamlasın, hal-əhval bilirdilər. Ən çox da havada radioaktivliyin artmağından, dəniz qırğıında, xüsusən səhər tezdən və axşamüstü ultrabənövşəyi şüaların xeyrindən danışırdılar. Mən onları dinləyə-dinləyə öz-özüme düşünürdüm: “qocaların təqaüdə çıxmağı və dərdsiz-qayğısız halda saatlarla burada gəzinməyi təəccübü deyil, ancaq Gülnisa da, mən də hələ cavaniq, əgər indidən rəfiqələrimizin və yaşıdlarımızın sırasından ayrılsaq bizim üçün ağır olmazmı? Biz hələ bundan sonra çalışıb insanlara xeyir verə bilərik. Əgər bu qocalar və əllillər kimi yalnız öz səhhətimizi qorusaq, buna dözə bilərikmi?”. – Mən bu suallara mənfi cavab verirdim: “Yox, çətin dözərik”, Doğrudan da, səkkiz il Bakıdan, sevimli sənətindən ayrılmış, nə isə yeni bir şey ixtira eləyib yaratmaq həvəsi ilə çırpınan mənim kimi bir qadın əlil adı ilə təqaüdə çıxmağa necə razı ola bilərdi? İki bir-üç bir gəzişən qocalar içərisində, Gülnisanın dediyinə görə, həyatının otuz-qırıx ilini mühüm sahələrdə çalışmış, vaxtı ilə adlı-sanlı işçilər kimi tanınmış adamlar az deyildi, amma Gülnisa da, mən də gördüyüümüz işlərlə öyüñə bilməzdik. Biz çalışsaq da əsil mənada bundan sonra çalışıb, “biz də filan işi gördük” deməyə özümüzü haqlı bilməli idik.

Bulvardan qayıdanda, mən özümü çox yorğun və əzgin hiss eləyirdim. Qonşuluqdakı dükana buruldum. Qalın dəftər aldım. O gündən sonra, işsizlikdən darıxdığım saatlarda, uşaqları və Kamranı yuxuya verib, xatirələrimi yazmağa başladım...

Yalnız bircə şeyə ümidi vardı: mən ancaq olanları yazdığını üçün xatirələrimin səmimiyyəti heç kəsədə şübhə oyatmayacaq.

İLK ZƏRBƏ

Mən ali məktəbi bitirəndən sonra, inşaat materialları institutunda kiçik elmi işçi idim. Mövzu götürüb namizədlik dissertasiyası yazmaq isteyirdim. Hələ inşaat mühəndisi olmaq xəyalına düşdüyüm gündən, məni çox sadə və lazımlı bir problem düşündürdü. Bilirsiniz ki, Bakının bir çox məhəlləsində, xüsusən çökək yerlərində yeraltı sular var. Bu suların haradan axıb gəldiyinə dair hərə bir fikir söyləyir. Mən bu təxminlərin çoxusu ilə tanışam, bəziləri deyir ki, şəhərin altından nə vaxt isə kanal çəkilmiş və guya burdan torpağa sızan sular gölməçələr bağlayır sonra da tədricən yeri ova-ova ətrafa yayılır. Bəziləri də bu fikirdədir ki, şəhər dənizin sahilində olduğundan, həmin sular ən çox dənizə yaxın yerlərə nüfuz eləyir... Mən bu mülahizələrdən hələ müfəssəl danişmırıram, çünki bu xüsusda hələ özümün də aydın təsəvvürüm yoxdur. Əsərim üzərində yenicə çalışmağa başladığım zaman mənə bircə şey məlum idi: yeraltı sular bir çox hündür binanın zirzəmisinə dolub, yalnız burda yaşayan ailələrə əziyyət verməklə qalmır, evlərin özülünnü də ovub korlayır. Mən qarşıma məqsəd qoymuşdum; həmin suların yaşayış binalarına təsirini ziyansız hala salmaq üçün bir vasita tapmaq! Tədqiqat institutumuzun görkəmli alımları mövzumu bəyənmişdilər. Elmi rəhbərim isə döñə-döñə deyirdi: “Əgər təcrübən müvəffiqiyyətlə nəticələnsə, bunun gözləl praktik əhəmiyyəti olacaq”.

Mən işə çox böyük həvəslə girişmişdim, amma ailə vəziyyətim səmərəli çalışmağa yaman mane olurdu. Qızlarımı oxudub tərbiyə eləməli, onların xörəyini bişirməli, paltarını yumalı, ev-eşiyin təmizliyinə və səliqə-sahmanına fikir vermeliydim. Bütün bunlarla yanaşı, elmi işdə çalışmaq və mövzunun öhdəsindən gəlmək üçün yuxuma haram qatmalıydım. Mən hər bir əziyyətə və məhrumiyyətə dözdürüm. Ancaq yalqızlığımı hər an hiss edirdim. Ərim Müdət qırx ikinci ilin sonlarında cəbhəyə getmişdi. İki ildi ki, ondan heç bir xəber-ətər yox idi. Mən istər-istəməz onun hardasa, nə vaxtsa həlak olduğunu düşünürdüm. Yazdığım məktubların birinə də cavab almamışdım. Qohum-əqrəba da ondan tamam əl üzmüştü. Amma biz dərdimizi ürəyi-mizə salır, onun sağ-salamat qayıdacağına ümid eləyib, səbirlə gözlə-yirdik. Əslinə baxsan, başqa bir çarəmiz də qalmamışdı. O biri tərəfdən də maddi ehtiyac içində boğulduq. Şirin çayın dadı çoxdan yadımızdan çıxmışdı. Ət və düyü xörəyinə də həsrət qalmışdıq. Qoşunlarımız

irəliləyib, Almaniya sərhədlərinə yaxınlaşırdılar. Amma tək biz yox, bütün əhali qıtlıqdan əziyyət çəkirdi. Buna baxmayaraq, mən künçdə-bucaqda narazılıq səsləri eşidəndə, buna çox qəzəblənirdim. Axı, biz nəyin bahasına olur-olsun bütün ölkəyə müdhiş bir fəlakət gətirən düşməni nəhayət məğlub edib azad nəfəs almalı idik. Bunun xətrinə mən də, ailə üzvlərim də daha ağır məhrumiyyətə dözməyə hazırlıq.

Günlerin birində məni hərbi komissarlığa çağırıldılar.

– Müdhət Aydının attestatı kəsilsər, – dedilər.

Səbəbinə soruşdum.

– İtkin düşüb, – dedilər.

Dünya başıma hərləndi. Evə qayıdanda, uşaqlar da, qayınanam da az qala məni tanımadılar. Hər tərəfdən üstümə suallar yağırdırdılar. Mən xəstələndiyimi bəhanə gətirib üzüqoylu çarpayıma sərildim, iki günü-iki gecə yerimdən qalxmadım. İşə getdim. Məyusluq və kədər həyulası bir an belə üzərimdən əskik olmurdu. Nə uşaqların, nə də qayınanamın üzünə şax baxa bilmirdim. Sanki hamisinin qarşısında rüsvay olmuşdum.

Mənim maaşım yalnız çörəyimizi almağa çatırdı. Əgər qayınım Faiq təkdənbir bizi pul verməsəydi, acıdan batardıq. Dediym kimi, müharibənin ağırlığından beli bükülən tək biz deyildik. Biz bundan da ağır ehtiyaca qatlaşa bilərdik, təki Müdhət... təki Müdhət...

Hər gün səhər tezdən qalxıb, uşaqlarımı məktəbə yola salır, səssiz-səmirsiz köksünü ötürən və bununla da guya dərdini bizdən gizlədən qayınanama təsəlli verirdim:

Qəm yemə, Bədirnisa xala, Hitlernən də bizim aramızda çox qalmayıb... Bu gün-sabah onun yayını verəcəyik, – deyib işə gedirdim. Bəzən acıdan başım hərlənib ürəyim qısılsa da, çalışmaq və yaratmaq həvəsim azalmırı. Bu sizə parodoks kimi görünməsin. O vaxt insanların sakit həyatını pozub adı məcrasından çıxaran hadisələr məni ruhdan sala bilmirdi. Əlbəttə, mən bu barədə heç də istisna təşkil eləmirdim. Belə görünürdü ki, başqları kimi mən də böyük ümidi lə yaşıya bildiyim üçün xudpəsənd və kiçik duyğuları boğub-öldürməyi bacarırdım. Bu yeni həyat tərzi məndə artıq vərdiş halına gəlməyə başlayırdı.

Qırx dördüncü ilin sonunda Müdhətdən məktub aldım. Deyirlər ki, insan sevincdən ölə bilməz. Bu doğrudur, ancaq mən Müdhətin yolladığı zərfə baxanda ölüb o dünyadan qayıtdım. Bir an sonra, məktubu

oxuyanda isə dünya gözlərimdə qaraldı. Müdhət şagird dəftərindən qoparılmış dama-dama kağızda əyri-üyrü xətlə tələm-tələsik yazmışdı:

“Əziz dost! Mən sağam. Amma buna təəssüf eləyirəm. Ölsəydim, bu mənə də, sizə də şərəf gətirərdi. Görünür taleyim belə imiş. Aylarca qatlaşdığını əzab-əziyyətdən sonra alnına vurulan “xain” damgası, mənim həyatımı məhv elədi. Ancaq mən heç bir zaman xain olmamışam. Son dəqiqliyə kimi namusla vuruşmuşam... Bizi yatapla sürgünə yollayırlar. Əlvida!...”

Məktubun sonunda adres də yoxdu, imza da. Lakin onu yazan Müdhət idi. Xəttindən tanıyırdım. “Əziz dost” sözünü yalnız o mənə yazardı...

Bir neçə gündən sonra başqa bir məktub gəldi:

“Əziz dost! Uzaq Şimala yaxınlaşırıq. Bu sözləri yazdığını vaxt necə iztirab çəkdiyimi təsəvvürünə gətirə bilməzsən. Məni bir daha gözləmə. Çox ağırdır, əziz dost... Əgər özünə layiq başqa birisiylə... yox, ağırdır... Hər hansı bir ərin öz həyat yoldaşından onun yolunda ömrünü çürütməyi tələb etməyə mənəvi haqqı varmı? Məncə yoxdur. Bəlkə sən başqa birisi ili xoşbəxt olacaqsan? Əgər sən özünə layiq gördükün bir insanla yenidən həyat qursan, inan ki, bu mənim qüruruma və heysiyyətimə zərrəcən də toxunmaz. Mən ki köhnə müsəlman deyiləm...”

Bu dəfə məktubu imzalamışdı: “Müdhət Aydın”.

İlk günlərdə mənə bunlar yuxu kimi görünürdü. Qarışıq, iztirablı və mənasız bir yuxu kimi. Bəzən mənə elə gəlirdi ki, o, hardansa, kimdənsə mənim yanlış bir hərəkətimə dair söz eşidib, mənə qarşı yalnız məhəbbətini deyil, bütün etimadını belə itirmişdi. Yoxsa “yeni həyat”, “başqa birisi” kimi sözləri necə yaza bilərdi? Mənə dəyən bu müdhiş zərbənin ağrısından canım qurtaranda və az-çox özümə gələndə çox düşünüb – daşındım, gördüm ki, o, mənim ər evində ömürlük qalmağımı tələb yox, xahiş belə eləsəydi, öz təbətiñə zidd getmiş olardı. Orta məktəbdə odlu məhəbbətlə, az qala Leyli və Məcnun kimi sevişdiyimiz ilk gənclik illərində bəri Müdhət nəinki məndən soyumamış, hətta əksinə, mənə daha möhkəm, daha qırılmaz tellərlə bağlanmışdı və mənim mənəvi azadlığıma bir nöqtə qədər də xələl gətirməmişdi. Heç birimiz on iki illik ailə həyatının ləzzətindən doymamışdıq. “Ərəvədin savaşı – yaz gününün yağışı” məsəlinin mənası hələ də mənə aydın deyildi. Biz hər ikimiz sözdə bir-birini sevən, amma əsil həqiqətdə adı bir riyakarlıq eləyən və məhəbbətdə çirkin haqq-hesab güdən adamları bu günün yox, uzaq keçmişin eybəcər məxluqları sayır-

dıq. Bizim məhbəbətimiz – təbii bir ehtiyac idi. Ailə həyatının çətinliklərini belə sevincə çevirməyənlər bizim nəzərimizdə yoxsul və bədbəxt insanlardı.

Müdhətin məktubunu alan günü işdən çıxıb dəniz qırğıına getdim. Xəlvət bir bucağa çekilib, bir neçə saat tək-tənha oturdum. Ağlamaqdan güclə özümü saxlayaraq, qəhərdən boğula-boğula, tərəddüb içində fikirləşdim, bu vəziyyətdən çıxməq üçün bir yol tapmaq istədim. Şirilti ilə sahili döyücləyən ləpələr elə bil qulağıma bu sözləri piçıldayırdı: “Çalış, yenə çalış... İnsan başına iş gələr... Çalış, çalış, bu məşum fikirlərdən tez canını qurtar...” – İçəridən başqa bir səs də eşidirdim: “Qalx ayağa, hündür bir yer tap, özünü at dənizə, qurtar canını!” Şürurumu topladım: “Yox, buna mənim haqqım yoxdur. Uşaqlarımı yetim qoyub getmək, analıq borcuna xəyanət olar!...” Dənizin şiriltisi yenə o məşum sözləri piçıldamağa başlayanda, sürətlə skamyadan qalxdım. Bu anda başım hərləndi. Gözlərim alacakıldı. Əlbəttə, bu acliqqandı (səhər tezdən qəndəsiz çayla yediyim bir parça cörəyin üstündə idim). Dərhal da qızlarım yadına düşdü. Yəqin onlar da heç nə yeməmişdilər.

Şər qarışmışdı. Pəncərəmizdən işıq gəldi. İndi məni ən çox həyəcanlandıran başqa bir məsələ idi: necə eləyim ki, qızlarım da, qayınanam da hədsiz dərəcədə qəmgin olduğumu başa düşməsinlər?

Qapını Bədirnisa xala açdı. Mən tez-tələsik gecikməyimin səbəbi uydurdum:

– İclasımız vardi. Bərk yorulmuşam

Yalan söz demək, riyakarlıqlıdan da bədtərdir. Bərk qızardığımı hiss eləyib, qoltuğumdakı dəftər-kitabı cəld stolun üstünə atdım və dərhal mətbəxə adladım. Hələ yuyulmamış qab-qacağı görəndə sevindim. Deməli Bədirnisa xala nə isə bişirib qızlarına yedirtmişdi (Bizim qoca arvaların ehtiyatı heç bir zaman əskik olmur!). Bu halda tərs kimi o, mənim ardımca gəldi:

– Qızım, – dedi, – adam da özünə bu cür zülüm elə? Sən ki bu gün alatorandan acsan... Bir ovuc düyü saxlamışdım Bişirdim, qızlar yedi. Faiq anası ölmüş gəldi, onun qabağına heç nə qoya bilmədim. Səni çox gözlədi, axırdı kor-peşman qayıtdı. Bircə günlüyü izin alıbmış... O balaca torbada beş-on kartof, üç-dörd yumurta götürmişdi... Yaziq uşaq gedəndən sonra bunu bilmışəm... Götür ondan, bir-ikisini qızart, sən də ye!

Sevinməyə bəhanə tapmış kimi gülümşədim:

– Cox sağ ol, xala, – dedim. – Faiq həmişə bizim dadımıza çatır. Bu saat kartof qızardıb yeyərəm, doğrudan da yaman acmışam...

Qarı mən sarıdan arxayı olub, öz otağına keçdi. Mən kartof soydum. Bişirdim,ancaq yeyə bilmədim. Tikə boğazımdan ötmürdü. Vanna otağına keçdim, uşaqların çirkli paltarını yudum. Əslinə baxsan, mən özüm də kədərimin səbəbini onlardan gizlətmək fikrində deyildim. Ancaq əhvalatı birdən-birə açıb söyləməyə dilim gəlmirdi. Doğrudur, qızlarım hələ balaca idilər, bütün ailəmiz üçün necə bir fəlakət baş verdiyini o qədər də yaxşı anlaya bilməzdilər, ancaq Bədirnisa xala son dərəcə həssas bir qadındı və həqiqəti ondan gizlətməyin mənası yoxdu...

Bütün gecəni yata bilmədim. Saat onacan dərslərini hazırlayıb yerlərinə girmiş və yuxulamış qızlar, bunun fərqinə varmadılar, ancaq Bədirnisa xala, oğlu cəbhəyə gedəndən bəri adətən səksəkeli yatırıldı, yerinə uzansa da, çox vaxt gözünə yuxu getmirdi. O, mənim stol dalında bu qədər **çox** oturduğumu görməyə bilməzdi. Doğrudan belə oldu. Mən onun sakit addımlarla dəhlizə çıxdığını, mənim qapımın ağızından keçəndə ayaq saxladığını və oğrun-oğrun mənə sarı boylandığını, sonra da yanına gəlmək istədiyini duyub, yerimdən cəld qalxdım və özüm onu qarşılıdım:

– Niyə yatmırsan, Bədirnisa xala?

Onun sual dolu baxışları bir xeyli üzümə dikilib qaldı. Aydındı ki, nə isə ürəyinə dammışdı.

– Canına yazığın gəlsin, qızım, – dedi. – Olan-olub, keçən-keçib...

Bu dərdə mübtəla tək biz deyilik... Hər şey tanrıının əlinindədir.

Mən daha ona təsəlli vermədim: yalan demək üçün rola girməyi bacarmadım, yaxşı ki, o da mənə **çox** bənd olmayıb, yenə də səssizcə addımlarla öz otağına qayıtdı... Mən təkrar stolumun dalına keçdim. Evdə necə səssizlik idisə, öz otağında ah çəkirmiş **kimi** yavaşcadan köksünü ötürən qayınanamın səsi açıq-aydın gəlib qulağıma çatırdı. Mənim qarşısında kitab vardi, ancaq oxuduğum **beynimə** girmirdi. Mən yenə də düşünür və qəti bir fikrə gələ bilmirdim. Hər halda Müdhətdən aldığım məktubun məzmununu həm direktorumuza, həm də partiya bürosuna yazmalıydım. Kimdən və nədənsə qorxduğum üçün yox, yalnız öz vicdanım qarşısında təmiz olmaq üçün, yoldaşlarımın və dostlarının üzünə şax baxa bilmək üçün. İndi hətta mənə elə gəlirdi ki, bu barədə bir az gecikmişəm, bilmədiyim və ya tanımadığım hansı bir bədxah isə məndən əvvəl artıq bu xəbəri təcili olaraq, canına yel dəyməmiş, lazımi yerlərə çatdırmışdır.

Tamam gücdən düşmüş halda, yuxum gözümdən tökülə-tökülə ərizə yazdım və paltarımı soyunmağa belə ərinib üzüqöyli çarpayıma sərildim...

Nə qədər yatdığını bilmirəm. Mən uşaqları məktəbə yola salan qayınanamın səsinə oyandım. Tezcə qalxıb əl-üzümü yudum. Belə hallarda hesabla gərək səliqə-sahmanımı unudadım. Ancaq qadınların zəif damarından məndə də vardı. Başımı darayıb, saçlarımı təzədən hörməyi və güzgüyə baxıb sir-sifətimi nəzərdən keçirməyi unutmadım. Dünəndən bəri məndə rəng-ruh qalmamışdı. Elə bil qaşlarımin arasındaqı qara xalın da rəngi solmuşdu. Soyumuş çaydan yarım stekan içib, əl boyda çörək payımı yeyə-yeyə tramvay duracağına yüyürdüm...

Bizim iş otağımız uzun və geniş dəhlizin sağ tərəfində idi. Qapımız pilləkənə açılırdı. Pilləkən isə birinci mərtəbəyə, laboratoriyanıza enirdi. İyirmi kvadratmetrlik işıqlı otağımızda dörd stul qoyulmuşdu. Mən Kirov prospektinə baxan hündür pəncərənin qabağında oturdum. O biri rəfiqələrim isə bir-birilə yanaşı divar boyu otururdular. Vaxtimızın çoxunu laboratoriyada keçirirdik. Təcrübələrimizin yekunu yazmaq üçün buraya gələndə, adətən, elmi mövzulardan yox, dərd-sərimizdən, Sovet Məlumat Bürosunun verdiyi son xəbərlərdən, yeni paltar modalarından, ən çox da ərzaq qılığından danışırıq. Yaşca fərqimiz çox deyildi. Heç kim sərrini bir-birindən gizlətmirdi. Üçümüz evli idik. Yalnız yəhudi qızı Rima hələ ərə getməmişdi. Ona oğlan bəyəndirmək olmurdu. Kimin adını çəkirdiksə, üz-gözünü əyib, əlini tovlayıb, “eh, siz də adam tapdırınız!” deyib bizə arxa çevirirdi. Deyəsən ömürlük qız qalmaq fikrində idi. O, keçən ilin baharında namızədlik dərəcəsi almışdı, indi isə doktorluğa hazırlaşırırdı. Bəzən ərə getməkdən söz düşəndə, qalın qaşlarını çataraq, pamada ilə rənglənmiş nazik dodaqlarını düzərək, kəsik saçlarını ikiölli sığallayıb deyinirdi:

– Mən əyyaşlar üçün araq pulu qazanmaq fikrində deyiləm!.. Həyatda mənim idealımı tapmaq çətindir, oğlanların hamısı yaşı yer axtarır, mənimse zəhləm alfonslardan gedir!..

Mənim sağ tərəfimdə oturan Tura isə ərini tərifləyir, Səməd Vurğundan sitat gətirirdi:

– “Əli bəy quş kimi yemləyir məni!..”

Sənin bəxtin gətirib, Tura, – deyə Rima təqdirdən çox təkdir eləyirmiş kimi, üz-gözünü daha da turşudub, əl güzgüsündə özünə baxa-

baxa damağını nırçıldadırdı. – Amma mən buna da yoxam, o səni quş kimi yemləyir, sən də ona naz satırsan. Süniliyə düşmənəm!

Doğrusu onun indiyəcən ailə həyatı qurmamağı məni həmişə təəc-cübləndirirdi. Axı, Rima heç birimizdən çirkin deyildi. Əksinə, boy-buxunu və qaş-gözü (hələ mən onun necə ağıllı və çalışqan olduğunu demirəm) ən surətpərəst oğlanları da cəzb eləyə bilərdi. Mümkün deyildi ki, ona tez-tez elçi gəlməsin. Bəs nə üçün o, indiyə kimi ərə getməmişdi? Özü bu barədə bir söz deməsə də, biz bilirdik: vaxtını ötürmüdü. Məlumdur ki, adətən qız gənc yaşlarında öz tayını tapmasa, sonralar, yəni kamala çatanda oğlanlara daha tənqidi yanaşır, onların xasiyyətlərinən başqlarının görə bilmədiyi qüsurlar tapır və elçiləri də bir-birinin ardınca məyus yola salır. Rima təzə modalı geyimləri o qədər də xoşlamırdı. Ancaq həmişə təmiz və səliqəli geyinirdi. Mən onun əynində çox vaxt açıq mavi rəngdə yun jaket, tünd yaşıllı yun parçadan tarım tikilmiş tuman, qırçılı yaxalığı qar kimi ağaran və həmişə də ütülənmiş üst köynəyi görərdim. Bəzən jaket əvəzinə pencək geyər, qalstuk taxardı. Əgər dodaqlarını boyamasaydı, onu bu geyimdə daha çox oğlana bənzədərdilər. Hər saatı nədir, hər dəqiqəni faydalı bir işə sərf eləmək onun müqəddəs devizi idi. Azacıq boş vaxt tapan kimi, köhnə xurmayı portfelindən ingilis dili dərsliyini çıxardıb, dodaqlarını səssiz-səmirsiz tərpədərək yeni-yeni kəlmələr əzberləyirdi. “Hər gün beş söz-normamdır”, – deyirdi. Bəzən isə altı-yeddi kəlmə öyrənirdi və belə hallarda özündən razı qalıb, portfelinin balaca gözündə saxladığı pamada ilə dodağının boyasını təzələyirdi, sonra da Sergey Yesenini qəribə bir məftunluqla oxuyurdu...

Mənim kədərli olduğumu hamidan əvvəl o sezdi. Ərizələrimi kitabın arasından götürüb partiya bürosuna getmək istəyəndə, o, qapıda mənimlə üz-üzə gəldi. Biz, az qaldı, toqquşaq. Rima təəccüb ifadəsi ilə parıldayan gözlərini mənə dirəyib soruşdu:

– Nə yaman tez gəlmisən, Sema? Hələ işin başlanmağına iyirmi dəqiqə var ki. Sənə nə olub belə, rəngin-ruhun özündə deyil?

Mən onun böyründən sıvişib keçmək istədim, o buraxmadı.

– Laboratoriya hələ bağlıdır, – dedi. – Nə əcəb belə tezdən?

O, gözlərini məndən çəkmirdi. Görünür, sir-sifətim doğrudan da çox dəyişmişdi. Rima qolumdan tutub içəriyə dartdı, qapını örtdü. Yenə israrla soruşdu:

– Yoxsa Müdhətdən bir xəbər var? Dünəndən gözümə birtəhər deyirsən...

Mən etiraf elədim:

– Düz deyirsən, Rima, qanım bərk qaradır. Müdhətdən məktub gəlib...

– Qara xəbər? – O, elə bil son dərəcə adı və əhəmiyyətsiz bir hadisədən danişirdi. Çoxlarının cəbhədə həlak olmasına dair alınan xəbərlər, ölüm hadisəsinə soyuqqanlı baxmağa camaati alışdırılmışdı. – Sən özün həmişə deyirsən ki, su qabı suda sınar... Deyilmi?

– Elədir, deyirəm... Səni inandırıram ki, ölüm xəbəri məni bu qədər sarsıtmazdı. Ondan da müdhisi xəbərdir.

Rima səksənmiş kimi başını bir az dikəldi.

– Müdhəti sürgünə yollayıblar, – dedim.

– Nə üçün?

– Guya düşmənə könüllü əsir düşüb...

– Özü yazar?

– Özü. – Mən əlimdəki ərizəni ona uzatdım. – Burada hamısını yazmışam.

Rima stolunun dalına keçib oturdu. Kağızı açıb qabağına sərdi. Əllərini gicgahlarına söykəyib, oxumağa başladı. İndi də mən ondan gözümü çəkmirdim. Açıq havada gəzməyə çıxmadığından, onun kül rənginə çalan bənizi daha da solğunlaşdı.

– Bax, Sema, – dedi və oxumağına ara verdi. – Ərin də belə dərdləri var... Ancaq bu ərizəni nahaq verirsən. Axı sən nə üçün Müdhətin hərəkətinə cavabdeh olmalısan?

– Mən ərizəmdə cavabdehlik barədə heç nə yazmamışam. Mən yalnız faktı qeyd eləmişəm. Müdhətin yazdığını yazmışam. Hər şeyi olduğu kimi qoy bilsinlər. Bu daha yaxşı deyilmi?

– Hm... Bilsinlər... Axı, bunun sonrası var. Sən bu barədə heç fikirləşmişənmi? Mən adamları yaxşı tanıyıram... Xüsusi lə bizim partkom katibini... Sən ondan qəhrəmanlıq umma!

– Nə mənada?

– O mənada ki, kölgəsindən qorxanın biridir. Onun fikrincə şəxsi rəydən məhrum olmaq ən böyük səadətdir!

– Yox, Rima, sən nahaq yerə adamlara bu cür nihilistcəsinə yanaşırsan. Bizim katib bəzən direktorla döş-döşə gələndə, heç də başqalarından az cəsarətli olmur...

– Direktorla, hə... Çünkü onun yerinə göz dikib... Yox, bacım, sən yaşca məndən böyük olsan da, hələ də gimnazistlər kimi sadəlövhsən... İndi görəcəksən ki, sənin məsələnə baxılonda o, necə qorxaqlıq eləyəcək...

– Nə olsun? O qorxsə da, mən qorxmayacağam.

– Mən də bilirom, qorxmayacaqsən... Ancaq unutma ki, sənin uşaq-ların var. Əgər işdən çıxartsalar, tək özünün yox, onların da vəziyyəti ağrılaşacaq...

– Bilirəm, mən bunu da gözümün altına almışam.

– Məncə, ərizə verməsən yaxşıdır.

– Hər şeyi gizlədim? – Mənim səsimdə artıq əsəbi nidalar çırpın-mağ'a başlayırdı. Rimanın mənə ikiüzlülük eləməyi məsləhət gördüyü düşündürdüm. – Bu sözlərlə sən məni təhqir eləyirəsn...

Mən belə deyəndə, onun üzünə necə baxdığımı bilmirdim, ancaq Rimanın yanaqlarına çökən xərif qızartıdan hiss eləyirdim ki, mənim etirazım onun könlüne toxunmuşdur. O, bir qədər tutulub, sükuta gedəndən sonra, azca xırıltılı səsi ilə, dediklərimə məni peşman eləyən qəribə bir səmimiyyətlə, yerdən gözlərini qaldırmayaraq, dırnaqlarını qurdalaya-qurdalaya (onun əlləri xərif-xərif titrəyirdi) dilləndi:

– Elə düşünmə ki, mən sənin ikiüzlü olmağını isteyirəm. Ancaq onu da bilməmiş deyilsən ki, insan mələk deyil. O, bəzən iradəsindən asılı olmayıaraq, həyatın tələbinə uyğunlaşmağa məcburdur. Sən doğruluğunu sübut üçün ərizə verirsən, bilirsən ki, ərin Müdhət sürgündədir. Sonra... Doğrudur, sən bunu özün deməsən də, gec-tez biliçəklər. Onsuz da bizdə “xəbərçilər” pis işləmir... Bunu sabah da bilə bilərlər, iki aydan sonra da... Mən onu deyirəm ki, çağırıb səndən xəbər alsalar, o başqa məssələ... Əsil həqiqəti onda açıb söylərsən.

– Yox, – dedim. – Bilirom ki, sonra etiraf eləsəm, məndən şübhələnib ədalətsiz ittiham verərlər: “Əgər sən doğru adamsan, nə üçün indiyəcən bizdən gizlətmisən?”

Bu dəfə Rima mənimlə razılaşdı, ancaq ərizəmi ondan alıb otaq-dan çıxməq istəyəndə, yenə tərəddüd göstərdi:

– Bəlkə dil cavabı deyəsən, hə? Ərizə yazmağı tələb eləsələr, onda heç... Yazmışan, verərsən. – O, mənə acıyırda, tez-tez köksünü ötürməyindən və təəssüflə başını bulamağından duyurdum ki, mənim əvəzimə o qorxur, doğrusu, bu, mənə toxundu. – Hə, niyə mənə birtə-hər baxırsan?

– Çünkü, – dedim. – mənə nahaq acıyırsan!..

– Bəs neyləyim, qəzəblənim?

– Ölmək ölməkdir, xırıldamaq nə deməkdir?

Mən birbaş direktorun qəbul otağına yönəldim və ərizəmi katibəyə verib, tezcə də çıxdım. Partkom katibini isə yerində tapmadım. O, hələ işə gəlməmişdi. Qapısı bağlı idi.

Rimanın yanına qayıtdım. O birisi rəfiqələrim də gəlmışdilər. Kitab-dəftərlərini stolun üstünə qoyub, laboratoriyaya enməyə hazırlaşır-dilar. Mənimlə adı qayda ilə görüşüb, xalatlarını geydilər. Hiss elədim ki, Rima mənim haqqımda onlara heç nə deməmişdir. Tura o biri rəfi-qəm Məlikədən daha həssasmış. Məni görən kimi nədənsə həyəcanlı və məyus olduğumu sezib, əvvəlcə göz-qasıını oynadaraq, sonra da sağ əlini ciynamış qoyub soruşdu:

– Niyə tutqunsan?

Onun suali Məlikəni də maraqlandırdı. Hər üç rəfiqəm gözlərini mənə dikib, cavab gözləyirdi. Rimanın baxışlarından isə ayrı sual oxuyurdum: ərizəni verib-vermədiyi bilmək istəyirdi. Mən başımı tərpədib “hə” cavabı verdim. O, Tura ilə Məlikəyə əhvalatı qısaca danışdı. Otağımıza qüssəli bir sükut çökdü. Onlardan hansının daha çox kədərləndiyini söyləmək çətindi.

– Nə olar, olar, – deyə mən də xalatımı geydim. – Yəqin bu gün axı-rincı dəfə işləyirəm...

Tura deyəsən o qədər də bööbin deyildi:

– Bu nə sözdür, Sema? Kimin ağızıdır sənə güldən ağır bir söz desin?

Rima ilə Məlikə isə dinməyib, ağır və könülsüz addımlarla qapiya sarı getdilər.

Hamımız laboratoriyaya endik. Rima qapı ağızında məni saxlayıb, piçilti ilə dedi:

– Nahaq tələsdin, Sema. Bu adamlardan qəhrəmanlıq gözləmə...

Əlbəttə, o, rəfiqələrimi deyil, institut rəhbərlərini nəzərdə tuturdu. Mən bu barədə ona heç nə demədim. Tələsməyə nə ehtiyac vardi ki? Gec-tez onun nə dərəcədə haqlı olub-olmadığını biləcəkdim.

Srağagünkü təcrübənin nəticəsini yoxlamağa başlamamış, direktorun findfüruş geyimli, tünd iyi ətirlə laboratoriyanın havasını dərhal dəyişən katibəsi gəldi. Bizdən o yanda yanaşı oturub xosunlaşan oğlan-lara naz-qəmzə satıb, mənə üz tutdu:

– Yoldaş Səmədov sizi çağırır, yoldaş Aydın, – dedi.

Rima da, Məlikə ilə Tura də məndən çox həyəcan keçirirdilər. Mənim gözüm Rimaya dikilib qaldı. O, başını bulayır və katibənin nə üçün gəldiyini bildiyindən, yəqin ki, oğlanlardan mənim əhvalatımı gizlətmək məqsədi ilə heç bir söz demirdi. Elə bil gözlərində eyni ifadə cirpinirdi: “Nahaq tələsдин, Sema, çox nahaq”.

Mən katibənin ardınca ikinci mərtəbəyə qalxdım və partkom otağının yanından keçəndə, yarımaçıq qapıdan büro katibimizi görünçə, xalatımın cibindən ərizəmi çıxardaraq, izin istəmədən içəri girdim, salam verib, kağızı ona uzatdım:

– Alın, oxuyun. Direktorun yanına gedirəm, lazım olsa, məni çağırtdırsınız, – deyib, dübarə çıxdım.

Direktor xalıllarla döşənmiş geniş kabinetində var-gəl eləyir, radioda Sovet Məlumat Bürosunun verdiyi son xəbərləri dinləyirdi. Mənim salamımı ağız-ucu alıb, pəncərə yanındakı divardan asılmış böyük xəritəyə yanaşdı, cəbhə xətti boyu düzülmüş xirdaca bayraqlardan birini çıxardıb, yerini dəyişdi və yalnız bundan sonra üzünü mənə çevirdi. Ürəkdən gələn bir sevinclə yox, nə isə rəsmi bir vəzifəni yerinə yetirməyə məcbur olan məmur kimi, boğazdan yuxarı və qaş-qabaqlı halda dilləndi:

– Sərhəddi keçdi. Bizim də küçəmizdə toy-bayram başlandı!.. Necə görürsən bizi, hə? – Mənim cavab vermədiyimə sevilmiş kimi, tutqun bir təbəssümlə gülümseyərək, qaşlarını qaldırıb saldı və təkrar xəritəyə yanaşdı. – Bütün cəbhə boyu irəliləyirik!.. Daha bizim qabağımızı saxlaya bilməyəcəklər!.. Amma bircə şeyə təəssüf eləyirəm. Niyə mən də vuruşanların cərgəsində deyiləm? Lap sıravi əsgər olmaq istərdim. Qoy boz şinel, ağır soldat çəkməsi geyim, amma vuruşum... Bu elm məni dostlarımın yanında xəcil elədi. – O, təəssüfle köksünü ötürdü. Mən nə üçünsə bunun da səmimi olduğuna inanmadım. O, xəritədən aralanıb, stolunun arxasına keçdi və yumşaq kreslosunda oturdu. – İnan ki, lap elmdən də əl çəkməyə hazırlam, təki sıravi əsgər olum...

Bu anda mənim fikrimdən bir sual keçdi: “Sizə kim mane olur...?” – Ancaq bu suali verməkdən çəkindim. Axı, insanın üzü etdəndir. “Sizə kim mane olur?” deyə soruşsaydım, yəqin ki, pərt olacaqdım. Mən hiss eləyirdim ki, o, məndən tamamilə başqa bir söz gözləyir. İstəyirdi ki, deyim: “Yox, siz yalnız elm üçün yaranmışınız, yoldaş Səmədov. Heç Stalin özü də institutu buraxıb cəbhəyə getməyinizə razı olmaz”. O, ərizəmi əlinə alıb bir neçə an sükuta qərq oldu. Mənə elə gəldi ki,

deyəcəyi sözlər artıq hazırdı, ancaq məni öz səmimiyyətinə inandırı biləcəyinə şübhə elədiyi üçün tərəddüd göstərirdi. Nəhayət gözlərini aşağı dikib, ciyinlərini çəkdi:

— Oxudum, — dedi. — Ancaq çox kədərləndim. Ola bilsin ki, ərinin günahı var. Amma oğul ataya cavabdeh deyil. Əlbəttə, müəyyən orqanlarla məsləhətləşmək lazımdır. Ərizənin üstündə bir kəlmə dərkənar yazmaq çətin deyil. Ancaq mən bunu yazmırıam, çünki canlı insanın taleyini bu cür asanlıqla həll eləmək olmaz. Axi, insan-ən qiymətli kapitaldır. Bilirsənmi bu, nə deyən sözdür? Mən sosioloq olsaydım, bircə bu formulaların əsasında iki cilddən ibarət bir traktat yazardım!.. — O duruxdu. Görünür, məni bu sözləri dinləmək üçün çağırmadığını xatırladı.

— Bu saat mən sənə nə deyə bilərəm? Bu əhvalat məni çox məyus elədi.

Mən fikirləşdim: “Gözünün içindən yalan deyirsən”.

— Ancaq hər şeyi olduğu kimi yazmaqda doğru iş görmüsən!..

— deyə o, yerində yayındı. — Partiya bürosuna necə, məlumat vermişənmi?

— Bəli, — dedim. — Ərizəmin surəti onlardadır.

— Elə bunu da yaxşı eləmisən. Məsələ belə olanda, iş bir qədər asanlaşır. Yəqin ki, məni də müzakirəyə çağıracaqlar. Bu daha gözəl!.. Birgə baxarıq... Şəxsən mənim fikrimi soruşsalar, kollektivin rəyi ilə razılışacağam... — Direktor yenə yerindən qalxıb, reproduktoru bağladı və bir daha gözlərini yuxarı qaldırmadan dedi: — Hələlik get, işinlə məşğul ol. Müəyyən orqanlarla məsləhətləşərik. Görək onlar nə deyir... Hər halda çox kədərləndim...

Artıq onun nə üçün məni çağırtdığını anlaya bilmirdim. Mənim ərizəmi oxuyandan sonra kədərləndiyini döñə-döñə təkrar elədikcə, məndə get-gedə daha qüvvətli daxili bir etiraz baş qaldırdı: “Axi, səndə mərdlik yoxdursa, heç olmasa danışma. Səni yalan deməyə kim məcbur eləyir?

Mən ona hörmətsiz bir söz deməkdən özümü saxlamaq üçün dönüb otaqdən çıxdım. Hər şey mənə aydın idi... Bu gündən sonra o, məni institutda saxlamağa cəsarət eləməyəcəkdi.

Laboratoriyaya enmədim. Otağımiza qayıtdım. Partkom katibindən cavab gözləməyi qərara aldım. Bizim otaqda onun kabinetini arasında yalnız bir qapı vardı. Adı vaxtlarda katib özü gələr, bizimlə səhbət elər və iclasın vaxtını kommunistlərə xəbər verərdi. Bu dəfə isə direktorun katibəsini yollayıb, işdən sonra büroya çağırıldığını bildirdi. Mən artıq özümü köməksiz və yalqız hiss eləyirdim. Bu dərd acliq və susuzluq dərdindən yüz qat ağırdı...

Partkom otağında büronun yeddi üzvündən yalnız dördü oturmuşdu. Mən içəri girəndə heç biri başını qaldırıb üzümə baxmadı. Elə bil hamısı bir-birindən küsülü idi. Bir xeyli sükutdan sonra katib qapıya baxa-baxa dedi:

– Nizam-intizam barədə danışmaqdan yorulmuşuq. Hələ bunlar büro üzvləridir... On beş dəqiqə gözlədik... Bəsdir. Kvorum var, biz başlaya bilərik!..

O, ərizəmi oxudu. Üzvlərin rəyini soruşdu. Əvvəlcə heç kimdən səs çıxmadı. Katib direktora müraciət elədi:

– Bəlkə siz deyəsiniz?

– Mən nə deyə bilərəm? Şəxsən mənim rəyimi soruşsanız, kollektivin qərarı mənim üçün qanundur! – deyə direktor yerində dikəldi, sarı təsbehini çıqqıldıdaraq, gözlərini hara isə zilləyib susdu.

Rima ona baxa-baxa istehza ilə gülümsündü:

– Hər halda siz idarə rəhbərisiniz, – dedi. – Şəxsi rəyiniz olsa yaxşıdır!

Direktor onun atmacasından o qədər də incimədi, pencəyinin döş cibindən darağını çıxardıb, uzun saçlarını daramağ'a başladı:

– Şəxsi rəyimi hamınızdan sonra deyəcəyəm!

– Elə isə siz buyurun, yoldaş Kabus!.. – Katib, Rimanın böyründə oturmuş və ağ əllərini dizlərinin üstündə daraqlamış baş elmi işçi, dosent Mirzəliyev müraciət elədi: – Onsuz da hamınızı danışdıracağam... Nəzərdə tutun ki, səhbet istedadlı və cavan kommunistdən gedir... Səmirə Aydın yoldaş partiya sıralarına mühabətinə ən ağır günlərində, faşistlər Qafqazın qapılarını döydüyü zaman ərizə vermişdi.

– Doğrudur! – deyə Mirzəliyev sevinmiş kimi yerində doğruldu və pencəyinin döş cibindən çıxardığı kağıza bükülü iki-üç papirosdan birini götürüb damağına qoydu. – Mən Səmirə Aydını tələbə olduğu vaxtdan tanıyorum. Görək ki, bir il də onların sinfində dərs demişəm. İki uşaq anası ola-ola bütün predmetlərdən əla qiymət alırdı. Elə deyilmi, Səmirə xanım?

Mən yalnız başımı tərpətməklə onun sözlərini təsdiqlədim.

– Büro üzvlərindən üçünün gəlməməyi, əslinə baxsan, onların cəsarətsizliyinə dəlalət eləyir...

Direktor Mirzəliyevin sözünü kəsdi:

– Biz büro üzvlərinin yox, Səmirə Aydının məsələsinə baxırıq. Olmazmı yoldaşların barəsində qeybət eləməyək?

– Bu qeybət deyil, yoldaş Səmədov... Mənim yanımıda hamısına xəbər verdilər. İşin nə yerdə olduğunu bilən kimi portfellərini götürüb, birbaş evlərinə əkildilər. Məncə bu doğru hərəkət deyil. Əgər Səmirə xanımı özlərindən incitmək istəmirlərsə...

– Əksinə, onların heç biri Səmirənin əleyhinə danışmazdı... – deyə Rima sözə qarışdı. – Üzr istəyirəm, yoldaş Mirzəliyev... onlar məhz Səmirə Aydının əleyhinə danışmamaq üçün gəlməyiblər...

Mirzəliyev əli titrəyə-titrəyə (o, papiros çekdiyi üçün arada üzr də istədi) çaxmaqla papirosunu yandırdı və fikrini tamamladı:

– Əgər onlarda cəsarət olsayıdı, iclasa gələrdilər. Səmirəni müdafidən də çəkinməzdilər. Mənim təklifim belədir ki, Səmirənin səmi-mi ərizəsi nəzərə alınsın.

– Vəssalam? – deyə direktor gözlərini bərəldərək, təəccüblə onun üzünə baxdı.

Mirzəliyev eyni təmkinlə papirosunu sümürüb, bir az da qəti dedi:

– Bəli, vəssalam!..

Direktor, ürəkdən inandığı müqəddəs bir ehkamin uçurulmağından qəzəblənmış kimi, artıq müvəzinətini saxlaya bilməyib onu açıladı:

– Siz, yoldaş Mirzəliyev, siyasi sayıqlığınızı nə üçün belə tez və asan itirdiniz?

– Siz buna nə ad verirsınız, verin, ancaq mən başqa cür bir qərarı təsəvvürümə götirmirəm!

Bu sözləri demək üçün gərək partiya vicdanını itirəsən

Partkom katibi mübahisənin söyüş və təhqirə çevrildiyini görünçə, karandaşını stola vura-vura yoldaşları sakitliyə çağırıldı:

– Bəs sizin təklifiniz nədir, yoldaş direktor? – deyə soruşdu. – Nə şəxsi fikrinizi deyirsiniz, nə də başqalarının danışğına imkan verirsiniz...

Katibi üstələmək üçün elə bil direktorun əlinə gözəl bir fürsət düşdü. Mən onun bayaq dediyi bəzi orqanlarla artıq danışıb gəldiyini və müəyyən bir göstəriş aldığımı açıq-aydın hiss eləyirdim. Ancaq o, heç bir adamın və idarenin adını çəkmədən, böyük bir auditoriya qarşısında nitq söyləyirmiş kimi dedi:

– Mən şəxsi rəy məfhumunun həm lügəti, həm də fəlsəfi mənasını anlaya bilmirəm. Nədir şəxsi rəy? Mütəşəkkil bir kollektivin iradəsi ilə çalışan bir dövlətdə şəxsi rəyə malik olmaq xüdpəsəndlilik deyilmi? Burda səhbət Vətən müharibəsi cəbhəsində andını ayaqlamış, dövlətə xəyanət eləmiş bir adamın əyalindən gedir. Bu cür hallarda hamımız

üçün məcburi bir qayda var: yalnız müqəssir özü yox, onun ailə üzvləri də cəzasız qalmasın gərək! Sovet orqanları Müdhət Aydının günahını təsdiq elədiyi halda biz buna hansı əsasa görə şübhə ilə baxa bilərik? Əgər mən buna şübhə eləsəm, tək özümün deyil, böyük bir institutun da adı ləkələnə bilər... Təklifim budur ki, Səmirə Aydin partiya sırasından çıxarılsın!..

Bu, təklifdən çox əmrə bənzəyirdi. Rima, Səmədovun dediklərin-dən qəzəblənib, söz istədi:

– Mən bilmirəm ki, direktor yoldaş hamımız üçün məcburi qayda deyəndə məhz nəyi nəzərdə tutur?

– Necə nəyi? Hər bir soldatın, hər bir zabitin andını! O şeyi ki, vuruşma cəbhəsində bir balaca ayağını əyri atsan, gərək səni divara söykəyib güllələyələr!.. – Direktor otağı başına götürdü: – Danışanda, hər sözü-nüzün məsuliyyətini hiss eləyin, canım... Bəlkə hərbi andın mənasını hələ də bilmirsiniz?

Rima onun təhdidlərindən qorxub geri çəkilmədi:

– Ola bilər, – dedi, – çünki nə mən özüm and içmişəm, nə də and içmiş ərim var. Bir dəqiqliyə belə fərz eləyək ki, Müdhət Aydin günah-kardır və ona verilən ağır cəza da ədalətlidir. Bu barədə mən mübahisə eləmək fikrində deyiləm. Mən Səmirə Aydından danışram. Onun günahı nədir? Heç nə! O, ərinin hərəkətlərinə cavabdehdirmi? Yox? Müdhət Aydin neçə ildir cəbhədərdir. Çox mümkündür ki, bu müd-dətdə onun xarakterində müəyyən dəyişiklik əmələ gəlib. Dünən müsbət bir insan kimi tanıdığım şəxs müəyyən hadisələrin təsirilə dəyişə bilərmi? Əlbəttə, dəyişə bilər. Sən onun xasiyyətində, vərdiş və adətlərində yaranan yeni cəhətləri görə bilmirsən, sən ona təsir göstərmək imka-nından məhrumsan, çünki o, səndən uzaqdadır. Ərlə arvad bir damın altında yaşasayıdı, hər gün bir-birilə görüşsəydi, burda qarşılıqlı məsuliyyətdən danışmaq olardı. Onlar bir birinin əhvali-ruhiyyəsində əmələ gələn mənfi halları görə bilərdilər və biri digərini pis yoldan qaytarardı. Mən inanıram ki, Səmirə Aydin möhkəm iradəli bir qadındır. Müdhəti yanlış hərəkətlərdən saqındırmışa qadirdir. Amma indiki halda o, belə bir imkandan məhrumdur. Deməli, biz ərin günahını arvadın boynuna yixmağa haqlı deyilik. Mən Kabus Mirzəliyev yoldaşın fikrinə şərīkəm: Səmirə Aydının səmimi ərizəsi nəzərə alınsın!..

Büro katibi çox danışmadı. Yalnız mənim lehimə səs verən yoldaş-ların rəyi ilə razılaşdığını bildirdi.

– Deməli, siz Səmirə Aydının partiyadan çıxarılmağına tərəfdar deyilsiniz? – deyə direktor katibdən soruşdu və ondan “bəli” cavabını almağa bəndmiş kimi qəribə bir məmənunluqla gülümsündü. – Mən vaxtında xəberdarlıq elədim. Bundan hamının qarşısında vicdanım təmizdir. Daha, deməyin ki, Səmədov şəxsi-qərəzlik elədi, bizi pis vəziyyətdə qoydu. Ancaq mən sözümüz üstündə möhkəm dururam. Səmirə Aydın nəinki partiyada qala bilməz, hətta o, günü bu gün vəzifədən də azad olunmalıdır!

– Mən təklifləri səsə qoymuram. Görünür bunun üçün büro üzvlərinin hamısını çağırmaq lazım gələcək. Mən sabah onlardan bircə-bircə nə səbəbə iclasdan qaçmaqlarını öyrənərəm. Etiraz yoxdur ki?

Rima bu təkliflə razılaşmadı:

– Onlar sabah da *gəlməyə* bilərlər. Yaxşı olmazmı ki, ümumi iclasa keçirək, hamının rəyini öyrənək?

Direktor yenə adəti üzrə saçlarını daraya-daraya ayağa qaxdı, heç kəsə müraciət eləmədən dedi:

– Camaata nahaq zəhmət verirsiniz. Bu elə məsələdir ki, ümumi iclas Səmirə Aydını partiyada saxlamaq barədə bir səslə qərar çıxartsa da, raykom bu qərarı ləğv eləyəcək!

– Siz bunu hardan bilirsınız, yoldaş Səmədov, yoxsa raykomla əvvəlcədən şərt kəsmisiniz? – Rimanın səsində həqiqəti öyrənmək istəyən adamdan çox, müarizinə açıqdan-açıqə istehza eləyən bir adamın üstünlüyü duyulurdu.

Kabus Mirzəliyev hirsindən boğulmuş kimi köynəyinin yaxalığını dartsıldırdı, tutqunlaşmış səsi ilə direktorun üzünə bozardı:

– Əgər belədirse, bəs nə üçün biz havayı-havayı danişdıq, yoldaş Səmədov? Birdəfəlik ərizəni raykoma yollayaq, qoy məsələ orda müzakirə olunsun də...

Direktor ikiəlli şışmiş qarnını sığalladı:

– Siz nahaq əsəbiləşirsiniz, yoldaş Mirzəliyev... Mən əsil həqiqəti deyirəm. Tələsmək də lazım deyil. İndi görərsiniz kim haqlıdır, mən, ya siz...

Katib də hirsini boğa bilməyib, səsini qaldırdı:

– Hər halda raykom da böyük bir kollektivin rəyi ilə hesablaşmaya bilməz!..

Mən direktordan gözümü çəkib, Rimaya dikdim. Baxışlarımla ona dedim ki: “Hə, indi gördünmü, katibimiz barədə sən nə qədər yanılmışan!”

– Demokratik mərkəziyyət prinsipini unutmayın!.. – deyə Səmədov şəhadət barmağını təkləyib, havada saxladı və katibə qorxu təlqin etmək isteyərək, durğun gözlərinə rəsmi və qəzəbli bir ifadə verdi.

– Belə hallarda yoldaşlar raykomda da tələsmirlər, məsləhətləşir-lər, bəzən hətta şəxsən yoldaş Mollayevin öz fikrini soruşurlar.

Direktor Mollayevin adını çəkən kimi hamı başını aşağı salıb susdu. Mən yenə Rimaya baxdım. O da başını aşağı salmışdı. O da susurdu. Bu nə demekdi? Nə olmuşdu? Mən hələ bir şey başa düşə bilmirdim. Sonralar hər şey aydın oldu. Demə, bizim direktorun özünün dediyi kimi, onun “şəxsən Mollayevlə haqq-salamı varmış” və heç vaxt, heç yerdə Mollayevin adını boş-boşuna dilinə götürmirmiş. Bütün bunları büro iclasından bir həftə sonra, mən partiya biletimi tehvil verib qayıdanda, yolda Rimadan eşitdim.

İMTAHAN GÜNLƏRİ BAŞLANIR...

Partbiletimi aldıqları zaman necə hönkürüb ağladığımı gizlətmək istəmirəm. Partiya sıralarından kənarda qaldığım on il müddətində bir dəqiqə, bəlkə də bir an mən özümü ondan ayrı təsəvvür eləməmişəm. Mən özüm istəsəm də, bunu bacarmazdım. Məni ona bağlayan mənəvi telleri qırmağa heç bir qərarın gücü çatmadı...

Direktorumuz bu günün işini sabaha qoyan adamlardan deyildi. O, məni işdən çıxarmaqla qalmadı, mənzilimizi də boşaltmağa əmr elədi. Biz, vaxtı ilə, hələ Müdhətlə evlənməmişdən qayınanamın, Müdhətin və qaynım Faiqin yaşadığı zirzəmiyə köcdük. Bu rütubətli zirzəmidə yeraltı suların qarşısını almaq üçün vasitə arayıb-tapmaq arzusu məndə daha çox güclənməyə başladı...

Rima demək olar ki, hər gün bu zirzəmiyə gəlirdi; o, mənim üçün iş axtarırdı. Mən özüm isə heç kəsin üstünə getməyi lazım bilirdim. “Xalq düşməninin arvadına kim iş verər? – deyə fikirləşirdim.

Lakin iş verən tapıldı...

Məktəb yoldaşım Zəfər cəbhədən şikəst qayıtmışdı. Kimdənsə işsiz olduğumu öyrənən kimi, məni yanına çağırtdırdı. Rəis göndəril-di idarəyə arxiv müdürü təyin elədi. Mən əvvəlcə “Çox sağ ol” deyər onun təklifindən boyun qaçırdım, qorxurdum ki, bundan ona ziyan dəyər.

Sözümə baxmadı. “Cəhənnəmə ki!” – dedi. Üç-dörd gün işə gəlmədim. Zəfər buna ayrı məna verdi:

– Bilirəm, arxiv müdirlili sənə layiq vəzifə deyil, yer açılan kimi başqa bir işə keçirəcəyəm. Bir az səbir elə.

– Mən süpürgəçilik də eləyə bilərəm, – dedim, – ancaq istəmirəm sənə ziyan dəysin. Sən məndən bir yaş böyük olsan da, təcrübən məndən azdır. Bərkə-boşa düşməmisən. Adamalar yaman korlanıblar...

O, özü evimizə gəldi, israr elədi:

– Bunlar hamısı müvəqqəti şeylərdir. Müharibə dövrünün törətdiyi sərtlik gec-tez aradan qalxacaq. Sən mütləq bir yerdə çalışmalısan. Uşaq-ları acıdan öldürə bilməzsən ki?.. Mənim üçün nahaq bu qədər həyət can keçirirsən...

Mən o günün sabahısı işə getdim. Arxiv, doğrudan da mənə layiq yer deyildi. Gündə bir-iki dənə köhnə sənədi arayıb-tapmaq və ya kağızları qayda ilə bir-birinin üstünə yiğib cildə vermək üçün böyük məharət tələb olunmurdu. Əlbəttə, mənə belə gəlirdi, çünki mən birdən-birə elmi işdən ayrılib, yatanda yuxuma da girməyən təzə bir ixtisasla məşğul olacağımı ağlıma gətirməzdəm. Lakin mən istəsəm də, istəməsəm də başımı aşağı salıb, bu can sıxan yarımqaranlıq otaqda saatlarımı saya-saya çörək pulu qazanmaliydım.

Bir gün Zəfər özü arxivə gəldi. Mənə ağızı bağlı bir zərf verdi: “Evdə açarsan” deyib getdi. Düşündüm ki, məni arxivdə saxlamaq mümkün olmadığını söyləməyə üzü gölmir, bunu mənə məktub vasitəsilə bildirir. Doğrusu, konverti açmaqdan qorxurdum. Qorxurdum ki, ağlıma gələn başımı gəlsin...

Mən evə gələndə qayınanamla uşaqlar köməkləşib, zirzəmiyə dolmuş suyu vedrə ilə daşıyb bayırə tökürdülər. Mən də onlara qoşuldum, gecə yarıya kimi əlləşdik. Su bir tərəfdən boşaldısa, o biri tərəfdən yenə sızılıb gəlir, döşəməni basırdı. Əskidən, cindadan nə vardısa, hamısını isladıb, nehayət döşəməni qurutduq. Yorğan-döşəyimizi saldıq. Yorğun düşmüş qızlarım yerlərinə girən kimi gözlərini yumdular. Mən onları yatmış bilib, Zəfərin konvertini açdım. Qaranlıq bucağa çəkilədim. Zərfdən bir parça kağız və iki min manat pul çıxdı. Zəfər, görünür məni utandırmamaq üçün, mənə deyiləsi sözlərini kağıza yazmışdı. “Əziz bacım! Qürüruna toxunmasın. Çətin günlərdə bir-birimizə əl tutmaq borcumuzdur”

Sən demə, böyük qızım yorğanın altından oğrun-oğrun baxırmış.

– Atam göndərib? – deyə o, məndən xəbər alanda mən səksəndim, kağızı da, pulları da gizlətmək istədim. Lakin artıq gec idi. Gözlərim doldu. Qızım yerindən sıçrayıb, məni qucaqladı:

– Atam nə yazır? – deyə israrla soruşdu və gözlərimin içini baxdı.

Qayınanam da eyni suali verdi. Mən usaqlarımı heç vaxt yalan de-mirdim. Mışlıtlı ilə yatan Rəhiləni oyatmamaq üçün, əhvalatı açıb piçilti ilə onlara söylədim. Hər üçümüz susduq. Ağır ehtiyac içinde olduğu-muza baxmayaraq, heç birimiz sevinmirdik. Qayınanamla Kəmalənin nələr düşündüyünü bilmirəm, ancaq mən öz-özümə deyirdim ki, bu gündən sonra gözümüzü başqalarının əlinə dikəcəyik, ölmək bundan min pay yaxşıdır.

Kəmaləyə üz tutdum:

– Yat, qızım. – Səhər tezdən qalxacaqsan.

– Bəs sən? – deyə qızım qüssəli gözlərini mənə dikdi və hönkürüb ağlamamaq üçün məndən nə isə ürəkaçan bir söz eşitmək istədi. Ona nə deyə bilərdim? Mən də paltarımı soyundum. İstər-istəməz, açıq sinəmə və qollarıma baxdım: bir dəri, bir sümük qalmışdı. Qızımla yanaşı yerimə girdim, böyrümədə, stol üstündə yanmış yaşıllı abajurlu lampanı söndürdüm. İçəriyə zülmət kimi bir qaranlıq çökdü. Nə qədər yuxuya getmək istədimse də, mümkün olmadı. Ürəyim daş kimi ağırlaşmışdı. Zəfərin pulunu geri qaytarmaq fikrində idim. Yaxşı tanıdığım məktəb yoldaşımın sədaqətinə də, səmimiyyətinə də zərrə qədər şübhəm yox idi. Amma o da böyük bir ailə sahibi idi. Səhərəcən gözüaçıq qaldım, yalnız bu barədə fikirləşdim... Qızlarımı məktəbə yola salıb, vaxtim-dan yarım saat da əvvəl idarəyə gəldim. Süpürgəcidən başqa heç kim yox idi. Dəhlizdəki reproduktordan son xəbərləri oxuyan diktoran gümrah və şad səsi eşidilirdi. Cəbhə boyu genişlənən hücum, elə bil mənə aid deyildi. İndiyəcən bu qədər biganə olduğum heç yadına gol-mirdi. Arxivin qapısını açdım. Burda eşələnmək mənim üçün çox ağırdı. Ancaq mən buna dözməliydim. Başqalarının əlinə göz dikməmək üçün bəlkə o süpürgəçi qadın kimi mən də vedrə götürüb, əski ilə döşəməni yumalı, pəncərənin şüşəsini təmizlənməli idim.

Zəfəri çox gözlədim. O da, tərs kimi, harasa iclasa çağırılmışdı. Günün ikinci yarısında qayıtdı. Mən onun kabinetinə girəndə, şöbə müdir-lərini toplayıb, nə barədə isə danışındı. Sözlərini ucdn-qulaqdan eşidirdim: “mühəribə qurtarır... Vaxtı ilə quyuları daşla doldurmuşduq

ki... cəbhə bizdən uzaqlaşır... İndi daha çox neft lazım olacaq...”. – O məni görəndə əli ilə oturmaq üçün yer göstərdi:

– Buyurun, mən bu saat iclası qurtarıram, – dedi.

Doğrudan çox danışmadılar. Şöbə müdirləri idarə rəisinin qısa və aydın sözlərindən razılıq eləyə-eləyə dağlılışdır. Onların hamısı çıxıb gedəndən sonra mən zərfi çantamdan çıxarıb özünə qaytardım:

– Çox sağ ol, Zəfər, – dedim. – Axı mən bilirəm, sənin də ailən ehtiyac içindədir...

Onun rəngi qaraldı. Əvvəlcə hətta bir qədər özünü itirən kimi oldu. Deyəsən məndən bu cür bir hərəkəti gözləmirdi. Zərfin o üzünə - bu üzünə baxıb, yenə mənə tərəf uzatdı:

– Götür, Səmire, – dedi. – Nə üçün mənim xətrimə dəyirsən? Mən pulu bütün ailəmin qərarı ilə... götür-götür... Əslinə baxsan, bizim Tövsiyə xanım israr elədi. Dedi mən də anayam, yaxşı bilirəm iki uşağı yedirib-geyindirmək nə deyən sözdür. İstəyirsən, telefon elə, soruş. Al, bu da nömrəmiz... – O, kalendärin vərəqlərindən birini qoparıdib, ev telefonunun nömrəsini yazdı. – Al, özün Tövsiyədən soruş. Mən ondan gizlin iş görmürəm. – Zəfər uşaq sadəliyi ilə gülümsədi, alt çənəsindəki qızıl dişi göründü. – Arvaddan qorxmayan kafirdir...

Tövsiyə ilə yaxından tanış deyildim, amma tərifini çox eşitmişdim: “Zəfərə layiq qadındır. Gül kimi uşaqları var. Hamısını da gözəl tərbiyə eləyib...”

Mən zərfi götürmədən çıxıb getmək fikri ilə qapıya sarı yönələndə, arxadan Zəfərin incik və azca tutqunlaşmış səsini eşitdim:

– Borc verirəm, Səmire... Axı, mən Müdhətə inanıram!..

Ayaq saxlamağa məcbur oldum. Dönüb Zəfərə baxdım. O, inamlı başını qaldırıb-saldı.

– Bəli, bəli, inanıram!.. – deyə bir az da ucadan təkrar elədi. – Ola bilsin ki, inanmayanların sayı çoxdur, ancaq mən inanıram. Özü də lap möhkəm!..

Bu sözlər mənim nəzərimdə ən böyük mükafatdı. Qəribə idi ki, o, elə bil kiminsə acığına, qəsdən ucadan danışındı. Sanki hər bir kəlməsini, qapı dalında durub onu pusan və hara isə, kimə isə xəbər aparmağa hazır dayanmış bir bədxaha eşitmək isteyirdi.

– Zəfər, – dedim, -mən Müdhətə özümdən də çox inanıram. Bili-rəm ki, o, əsil həqiqəti məndən gizlətməz. Məktubunda yazıb ki, müqəs-

sir deyiləm, uşaqlarımın üzünə şax baxa bilərəm, ancaq daha məni gözləməyin...

Bu dəfə Zəfər stolunun dalından çıxıb, əlində zərf, mənə tərəf gəldi. Mənim dediklərimdən necə xoşal olduğumu hiss eləyirdim. Rəngi birdən-birə açıldı. Baxışları duruldu.

– Deməli hər ikimiz inanırıq, – dedi. – Çünkü ikimizin də vicdanımız təmizdir. – O, elə bil məni hipnoz elədi. Birdən zərfi əlimdə gördüm. Qaytarmağa iradəm çatmadı. Zəfər, fikrimdən dənə biləcəyimi görüb, qəribə bir əvvəlciliklə məndən aralındı. – Bilirsənmi, nə üçün Müdhətə inanıram? Mən deyim, sən qulaq as. Onların hissəsi mühəsirəyə düşənə qədər biz eyni cəbhədə, eyni diviziyyada idik. Mənim köhnə tanışlarımdan, hətta inandığım adamlardan dönüklük eləyib könüllü əsir düşənlər də oldu. Sən demə bu xəbisler üzdə bir, içəridə tamam başqa adamlarmış. Elələri də vardı ki, faşistlərin tərəfinə keçəndən sonra radio ilə çıxış eləyib bizi də xəyanət yoluna çağırırdılar. Əgər onlardan birini “dil” kimi oğurlayıb gətirdə bilsəydim, soldatların gözü qabağında tərəddüsüz güllələrdim. Lap öz əlimlə... Ancaq Müdhət... Yox, Səmirə, o, necə dara düşür-düşsün, xəyanət eləyə bilməzdi. Mən onun özünü də, batalyonunun da necə vuruşduğunu az görməmişdim. Hitlerçilər radio ilə tez-tez onu da, komissarını da hədəleyib deyirdilər ki, əgər diri-dirisi əlimizə düşsəniz, boğazınızdan yox, ayağınızdan asacayıq, çünkü bizim təslim olmaq təklifimizə hər dəfə yaylım atəsi ilə cavab verirsiniz...

Mən Zəfəri dilindən daha çox tərif eşitmək üçün onun mühakimələrində guya ziddiyət olduğunu söylədim:

– Bəlkə o da sənin inandığın adamlar kimi sonralar dönüklük eləyib?

– Yox, Səmirə!.. – deyə Zəfər az qala qışqırdı. – Əgər belə olsayıdı, ən gec bir gündən sonra Müdhəti də radio ilə danışdırardılar, mütləq danışdırardılar. Xainlərin çoxusu öz canını bu yolla qurtarırdı.

Daxili bir qürur hissini təsiri ilə məndə həm Zəfərin, həm də bütün idarə əməkdaşlarının üzünə dik baxmaq arzusu oyanırdı. Uşaqlarımın da, özümüz də vəziyyətimi unudub, Zəfərin hədiyyəsini təkrar geri qaytarmaq istəyəndə o, sir-sifətinə necə turşutdusa, mən istər-istəməz fikrimdən daşındım.

– Axı, bilirom, – dedi, – evində hər şeyi satmışan, hətta paltar-palazını da... Heç olmasa, müvəqqəti bir mənzil tutarsan. O gün evinizi gördüm. Hamınız yel azarına tutulacaqsınız. Uşaqları bu yaşından sıkəst eləmək istəyirsən?

Mən heç bir söz deməyib çıxdım. Zəfərin necə qorxulu bir addım atdığını görmək üçün o qədər də böyük fərasət lazım deyildi. Mən düşünən kimi də oldu. Bu hadisədən iki həftə belə keçməmiş, Zəfərin yaxın dostlarından, şöbə müdürü İldirim, arxivdən köhnə bir sənədi almaq üçün mənim yanına geləndə, heç kəsə bildirməmək şərtilə mənə xəbər verdi ki, "Hardansa, Zəfərə telefon eləmişdilər. Sizin barənizdə danışırdılar. Söhbət çox uzun çəkdi. Zəfər yaman əsəbileşib özündən çıxmışdı. Deyirdi ki, "Siz Səmirə Aydını şübhəli adam sayırsınız, amma mən saymırıam. Müdhət Aydın öz hərəkətlərinə özü cavabdehdir, arvadı yox. Əslinə baxsanız, hələ Müdhətin özünün də günahkar olduğunu inanmırıam. Cəbhədə də sizin kimi hər şeyə hərbi nizamnamənin mahiyyətinə görə yox, hərflərinə görə yanaşan küt adamlar az deyil. Onların fikrincə əsgər və ya zabit əsir düşdüşə, deməli xainidir. Amma müharibədə min cür təsadüf ola bilər. Əsir düşənlər içərisində səndən də, məndən də sadıq oğlanlar var. Xahiş eləyirəm, qışqırmayın. Kommunist yalnız siz deyilsiniz və bu adı heç kim sizin inhisarınıza verməyib..." Səmirə xanım, doğrusu, bu günəcən mən Zəfəri belə bilmirdim. Ona həm yazığım gəldi, həm də açığım tutdu. Axı, belə ağır bir zəmanədə böyüklərlə bu cür höcətləşmək ancaq ziyan gətirə bilər...

İldirim tez-tez qapıya sarı boyanır, az qala piçilti ilə danışırı. O, arxivdən çıxan kimi, mən ərizə yazıb apardım və Zəfərdən cavab almamış işdən yarımcıq çıxıb evə getdim.

Axşamüstü Zəfər Tövsiyə ilə bizi gəldi. Məktəb yoldaşımın arvadı özündən iki daban hündür idi. Dolğun, qarabuğdayı və gülərüz bir qadındı. Məzəli bir söz deyəndə hamidan əvvəl özü gülürdü və guldükçə də yoğun bədəni ləngər vururdu. Biz çox tez dostlaşdıq. Mənimlə çox ərklə danışırdı və onun bu səmimiyyəti mənim ürəyimdəndi:

– Zəfərdən tərifinizi çox eşitmışəm, – deyirdi. – İnanın ki, mən sizi ondan da çox bəyəndim.

Zəfərlə onun mehribanlığı ilk dəqiqlərdən məndə qibtə hissi oyadı. Zəfər danışır, Tövsiyə gülür, Tövsiyə deyir, Zəfər gülürdü. Əgər Zəfəri yaxşı tanımasayıdım, ərlə-arvadın bu hərəkəti mənə toxuna bilərdi. Orta məktəbdə oxuduğumuz vaxtdan Zəfəri hamımız zarafatçı bir oğlan kimi tanıyırdıq. Onun bir o qədər də məzəli olmayan sözlərinə belə şaqqanaq çəkib gülməyə adət eləmişdik. Amma, görünür, ərlə-arvad əvvəlcədən aralarında şərt bağlamışdılar: vəziyyətimizin ağırlığını bizi mütləq unutdurmalıydılar. Yaxşı ki, qayınanam dəhlizdə

çay dəmləyir, onları dinləməyə imkan tapmırı. Yoxsa özünü saxlaya bilməz, Zəfərə acı bir söz deyərdi. Müdhətdən az istəmədiyi və həmişə bu daxmaya gəlib-gedəndə tikəsini bölüşdürü Zəfərin bu cür aramsız danışib-gülməyi və uşaqlıq dostu Müdhətin acı taleyindən kədərlənməməyi, qayınanama çox yer eləyə bilərdi. Hər bir dəqiqə Bədirnisa xalanın içəri girəcəyindən qorxurdum. Müdhətin ömürlük sürgünə göndərildiyini biləndən sonra arvad şam kimi əriyirdi. Yemək-içmək nə olduğunu bilmir, yatanda çox vaxt altına döşək də salmırı. Yavaşcadan, dodağının altında eyni sözləri hey təkrar eləyirdi: “Anan ölsün, ay oğul...”

Mən ondan beləcə quru yerdə yatmağının səbəbini soruşturdum. Onsuz da ayındı ki, hardasa bu cür quru torpaqda soyuqdan tir-tir əsə-əsə uzanıb yatan ilk beşiyinin taleyini düşünür, özü də onun kimi əziyyət çəkmək istəyirdi. Mən bunu Zəfərlə Tövsiyəyə deyəndə, onlar susub qapiya sarı boylandılar.

Oturmağa boş stulumuz olmadıqından, qızlarım ayaq üstündə durub, yeganə pəncərəmizə söykənmişdilər. Bu vaxt onlar, adətən yemək stolunun dalında qabaq-qabağa oturub səssizcə dərslərini hazırladılar. İndi mən yaxşı bilirdim ki, qızlarımın heç biri qonaqların gəlişinə sevinmirdi. Xüsusən ilk beşiyim Kəmalə birinci sinifdən əlaçı oxuduğu üçün, müəllimlərinə zəif cavab verməyi şəninə siğışdırırmırdı. Bir dəfə də beləcə, qonaqların təqsiri üzündən dərsini hazırlaya bilməmişdi. Ana dili müəlliminin “Kəmalə, qızım, sənə nə olub, şeri niyə əzbərlə-məmisən?” sözlərini eşidən kimi əlləri ilə üzünü qapayıb hönkürtü ilə ağlamışdı. Mən bu əhvalati Kəmalənin özündən yox, həmin məktəbdə dərs deyən müəllim dostumdan eşidib Kəmaləyə deyəndə, qız əvvəlcə boynuna almamışdı, ancaq sonralar durub-oturub gileylənirdi: “Yəqin qonaqlarımızın məktəbdə oxuyan uşağı yoxdur”. İndi hiss eləyirdim ki, o, dəqiqələri sayır və əsəbiləşir.

Hələ şər qarışmadığı halda, biz içəridə bir-birimizi yaxşı görə bilmirdik. Mən qalxb işığı yandırdım. Tövsiyə elə bil məni sevindirmək üçün sad bir xəbər söyləməyə ehtiyac duydu. Gicgahlarına tökülmüş qara və dalğalı saçlarını ikiellü geriyə sığallayıb gülümşəyə-gülümşəyə dedi:

– Zəfər haqlı imiş, burda uşaqlar dərs oxuya bilməzlər. Yaxşı eləyib ki, sizə ayrı mənzil axtarıb tapıb!

Bu sözlərdən Kəmalə diksinmiş kimi mənim üzümə baxdı. Gözlərindən “sevinim, sevinməyim?” sualı oxunurdu. Mənim sevinmədiyimi,

əksinə bir qədər də tutulduğumu görəndə, eynən mənim qaşlarımı bənzəyən qalın və sıx qaşları çatıldı. O, kövrəldi, ağladığını qonaqlar bilməsin deyə otaqdan çıxdı. O biri qızım Rəhilə isə əlini əlinə vurub üstümə atıldı:

– Ay ana!.. – deyib məni qucaqladı.

Mən onu məyus eləməmək üçün dimmədim. Tövsiyə isə mənim ürəyimdən axan qara qanları görmürdü. Amma Zəfər uzun illərin tanışlığı sayəsində, mənim necə ağır bir hal keçirdiyimi duymaya bilməzdi. O dedi:

– Biz sənə firavan həyat vəd eləmirik. Səmirə... Uşaqların gələcəyi naminə... Bəs dost-dosta nə gündə lazımlı olacaq? Axi, uşaqların...

Mən onun sözünü kəsdim:

– Cox sağ olun... Ancaq bunun sonrasından qorxuram.

Tövsiyə, görünür, mənim sözlərimin mənasını anlaya bilmirdi. Gözlerini gah zəfərə, gah də mənə dikib ciyinlərini çəkir, bununla da demək istəyirdi ki, burda qorxulu nə ola bilər? Düşündüm ki, yəqin ev və ailə məsələlərinə başı qarışlığı üçün dünyadan xəbərsizdir, bilmir ki, dünən gözləri üstündə saxladıqları, “orda oturma, burda otur” deyə ehtiram göstərdikləri bir adamı gözdən salmaq üçün o qədər də ciddi bir səbəb lazımlı deyil.

Mən onu başa salman istədim:

– İndi vəziyyət başqdır. Əlbəttə, heç bir kəsi qınamaq olmaz. Sən, mən Müdhəti taniyırıq, amma tanımayanlar da var axı... Bəlkə zəfər sənin qanını qaraltmamaq üçün heç nə deməyim?... Arxiv nədir ki, məni orda işə düzəltdiyinə görə, böyüklərdən hansısa ona dişinin dibindən gələni deyib... Axi, mən də gərək onu zərbə altında qoymayam... Biziş üçün ev düzəltdiyindən xəbor tutsalar, o saat çək-çevirə salacaqlar.

Ancaq Zəfər o qədər də ümidsiz deyildi.

– Nahaq ümumiləşdirirsən, Səmirə, sənin sözündən belə çıxır ki, bu boyda şəhərdə hamı bizim bədxahımızdır. Elə deyil axı, Səmirə xanım, – deyib mənim sözlərimdən məyus olmaq əvəzinə, qayğısız bir təbəssümlə başını buladı, yalnız məsul işçilərin çəkdiyi uzun müşlüklü papirosunu damağına qoyub tapança çaxmaqla yandırıldı, birinci qullabdan sonra qalxıb dəhlizə çıxdı; otağın havasını korlamaq istəmirdi.

Tövsiyə yəqin ki, ərinin fikrini söyləyərək, intim bir əda ilə yalnız ürək dostlarına məxsus səmimi bir etimadla dedi:

Səmirə bacı, nahaq ərizə vermisiniz. Zəfərin heç nədən qorxusu yoxdur. Dünən lap yuxarıdan biri telefon eləyibmiş, lap respublikanın sahibi Mollayevin adından danışırmış. Zəfəri də istəməyənlər var. O saat əllərinə bəhanə düşüb. Ancaq Zəfərin dostları da var. Zəfər nədən qorxacaq ki? Cəbhədən yeni qayıdır... Güllədən bədəni deşik-deşik olub. Özün ki, yaxşı bilirsən, allaha şükür, indi dövran bunlarındır...

Arabir uşaqlar qapını açıb-örtdükcə, qaranlıq dəhlizdə Zəfərin papirosu işildayıb söndürüdü: Tövsiyə mənə dediklərini ondan gizlətmək istəmirdi:

— Təzə evə köçərsiniz, — deyirdi, — Zəfər adresi yazıb verdi, özüm də gedib baxdım. Əlbəttə, sizə layiq mənzil deyil, yaxşı mətbəxi, vanna otağı yoxdur, ancaq heç olmasa genişdir, bura nisbetən işıqlıdır. Burda qalsanız, çox əziyyət çəkəcəksiniz. Görürəm ki, uşaqların dərs hazırlamağı üçün şərait yoxdur.

Tövsiyə ayağa qalxdı:

— Yavaş-yavaş gedək, biz olmayıanda uşaqlar yatırlar, əllərinə bəhanə düşür, qulluqçunun sözünü baxırlar. — O, qapıya sarı yönəldi. Zəfər papirosunun köyünü harasa tullayıb içəri girmək istəyirdi ki, arvadı ilə üz-üzə gəldi.

Tövsiyə dedi:

— A kişi, qızların dərsinə mane olmayaq...

Mən onların nahaq tələsdiklərini söyləməyə imkan tapmadım. Bu halda qayınanam göründü:

— Hara, ay oğul? Çay-çörək düzəltmişəm, — dedi və ərkələ Zəfərin qolundan tutub, dalınca içəriyə gətirdi. — Deyirsən yəni o qədər kasib olduq ki, bir stəkan çayımız da olmadı? Baxma, Bədirnisanın evində hələ heç kim acıdan ölməyib...

Zəfər müti bir uşaq kimi, ona müqavimət göstərmədən, yemək stoluna qədər gəldi və bayaq oturduğu stula əyləşdi:

— Bax, Tövsiyə, — dedi, — anamın sözündən çıxa billəm, amma Bədirnisə xalanın hər əmri mənim üçün qanundur. Otur, otur, əgər onun çayını içməsək, haqlı olaraq deyəcək ki, “ac günlərin nə tez yadın-dan çıxdı?”.

Qızım Rəhilə gah mənə, gah da Zəferlə Tövsiyəyə baxır, onların tutduğu mənzildən imtina elədiyimə təəssüfləndiyini gizlətmir və məndən ayrı bir söz gözləyirdi. Gözləyirdi ki, “Yaxşı” deyib razılığımı bildirim.

Qayınanam çay-çörək gətirəndən sonra mənzil söhbəti təzədən başlandı. Zəfər dedi:

– Salaməleykümü kəsərəm, ha... Zarafatsız. Günü sabah köçəcəksiniz... Yox, yox, etiraz qəbul olunmur...

Rəhilənin gözlərində sevinc yaşları parıldayırdı. Deyəsən artıq mənim razılıq verməkdən başqa çarəm qalmadığını hiss eləmişdi.

Zəfər çaydan bir qurtum içib, qayqanaqdan bir çəngəl götürdü. İştahası olmaya-olmaya yedyini, yalnız Bədirnisa xalanın könlünü sindirməməq üçün ağız tərpətdiyini duyurdum. Bu halda Kəmalə də içəri girdi. Üz-gözünü yumuşdu. Amma harasa qısılb ağladığından yanaqları, dodaqları şışmışdı. Rəhilə onu dümsükləyib qulağına nə isə piçildəyanda, o, narazı halda bacısını yavaşcadan kənara itələdi.

Zəfər isə sözünə ara vermədən deyirdi:

– Hər ağızdan bir avaz gəlir. Əgər onların hamısına qulaq assan, gərək onda hər gün yox, hər saat fikrini dəyişəsən... Bu da ki, özün bilirsən, mənim qanun kitabıma düz gəlməz. Ən uzağı o olacaq ki, tutub işdən çıxaracaqlar.

– Elə sən uşaqlıqdan köntöyüñ biri idin, – deyə Bədirnisa xala aradan bir söz atdı və köksünü ötürdü... – Anası ölmüş də sənin kimi bildiyini heç kəsə verən deyil...

– Hə, işdən çıxartdılardı, üstündən də kök bir töhmət verdilər, sonra? – deyə Zəfər daha da ucadan soruşdu. Mən ona bir söz demədim, yalnız bunu düşündüm ki, “sonra çox şey ola bilər. Mollayevə çatdırılar, o da ki, siyasi sayıqlığını itirdiyinə görə, xalq düşməninin ailəsini müdafiə elədiyinə görə səni partiyadan çıxartdılardı”.

– Sonra? – Zəfər inadla gözlerimin içiñə baxdı, bir qurtum da çay içdi. Kirpiklərini qırpmadan təkrar elədi: – Hə, niyə dinmirsən? Sonra?

Nəhayət mən dözmədim:

– Axı, sən uşaq deyilsən, Zəfər. Bu saat adamların enməyi qalxmışından çox-çox asandır!

Bu defə Zəfər hiddətini də gizlətmədi:

– Deyək ki, məni hər yerdən çıxartdılardı. Lap Müdhət kimi sürgünə yolladılar. Sonra? Sözün açığı mən səni yaxşı başa düşə bilmirəm, Səmirə, axı bu fikir sənin başına hardan gəlib? Kim ki, sənə rəğbət bəsləyir, demək mütləq cəzalanmalıdır?

– Bizim institutda partkom vardı, Əkbərov, – deyə mən cavab verdim, – o da mənə rəğbət bəsləyirdi, Zəfər.

– Nə olsun ki, işdən qovdular?

– Yox, qovmadılar, ancaq möhkəmçə qulaqburması veriblər. Üç-dörd gün bundan qabaq Rima yanına gəlmışdı, mənim rəfiqəm. O dedi ki, Mollayev özü telefonu götürüb zəng vurub, Əkbərova möhkəm tə-pinib. Açığı, qorxuram, Zəfər, qorxuram. Çatdıralar.

– Nahaq yerə mübaliğə eləyirsən, Səmirə. Mollayevin dərdi mən deyiləm ki!

Daha heç birimiz dinmədik. Zəfər stəkanını götürüb, soyumuş çayı-nı dibə qədər başına çəkdi. Qayğanağı özündən aralayıb, yaylıqla doda-ğını silib ayağa qalxdı:

– Arvad, dur gedək. Bir az da otursaq, Səmirə, axırda məni vətən xaini kim dar ağacından asdıracaq...

O, özünə xas olmayan çılgın bir səslə qəhqəhe çəkdi. Mən hiss elədim ki, o bizim söhbətimizdən şad olduğu üçün yox, mənim həyə-canımdan əssəbiləşdiyi üçün gülür...

Onlar getdilər. Nə isə çox kədərli, ağır və üzücü bir sükut dar otağı-mızı buz kimi soyutdu. Canımdan üzütmə keçdi. Mənim ürəyimi üzən əndişə bəlkə qadın təbiətinin zəifliyindən doğan bir haldı? Bəlkə bu, həm özümün, həm də Zəfərin vəziyyətini olduğundan qat-qat ağır təsəvvür eləməyimin nəticəsi idi?

Kəmalə bizim söhbətimizin əvvəlini dinləməsə də, hər şeyi başa düşmüştü. Gözlərini yuxarı qaldırıb, üzümə baxmaqdan belə çəkinirdi. Kitabını, qələm-kağızını götürüb, kuncə çəkildi. Vərəqləri səssizcə aralayıb, başını aşağı dikdi, amma açıq-aydın hiss eləyirdim ki, qulağı məndədir, pisdən-yaxşidan bir söz eşitmək istəyir. Mən dinməyəndə özünü saxlaya bilməyib soruşdu:

– Ana, razı oldun, olmadın? – Cavab almamış, ürəyindən keçənləri açıb söylədi: – Ana, Zəfər dayı atamın əsil dostudur, elə deyilmə?

Mən başımı tərpədir, onunla razılaşdım. Qız köksünü ötiirdü:

– Dünyada mənim bircə arzum var: beləcə bir dostum olaydı!..

Qayınanam Kəmaləni çox istədiyindən, onun ən adı sözlərindən də xoşhal olurdu, amma bu dəfə o qədər sevinmədi. Mənə elə gəldi ki, hətta Zəfər kimi bir dostumuzun kölgəsində firavan dolanmağımızı özümüzün bu qaranlıq və rütubətli zirzəmimizdə sıxıntı ilə yaşamağı-mızdan üstün tutmurdu. Əlbəttə o, Zəfərin də, Tövsiyənin də bizə bu cür qayğı göstərib canıyananlıq eləməyindən narazı deyildi, bəlkə hətta ürəyinin dərinliklərində onun sədaqətini təqdir eləyirdi, belə çətin

gündərde bizə kömək əli uzatmağını və ən çox da Müdhətin günahsız olduğuna inanmağını bəyənirdi, ancaq mən yaxşı anlayırdım ki, qarının fikrincə, Müdhət, hardasa, evindən, eşiyyindən, arvad-uşağından uzaqda min cür əzab-əziyyətə qatlaşlığı üçün, biz də onun yolunu məhz belə ağır vəziyyətə dözə-dözə gözləməliyik.

Qarı mənə və nəvələrinə bu barədə bir söz deməsə də aramsız olaraq düşüñürdü, xüsusən gecələr tez-tez ah-uf eləməyindən bunu bilmək çətin deyildi. İndi mən neyləməliydim? Başqa mənzilə köçməliydim, yoxsa Zəfərə rədd cavabı verməliydim? Bunu fikirləşirdim ki, Rəhilə dilləndi:

— Görəsən, təzə evimizin həyəti varmı?

Kəmalə bacısının üzünə istehza ilə baxdı, bu sualdan “Həyətdə uşaqlar da varmı? — deyə soruşacağını tək o yox, mən də gözləyirdim. Rəhilə dərsdən çox yaşıdları ilə oynamığı xoşlayırdı.

Kəmalə dedi:

— Biz nə haydayıq, bu nə haydadır...

Bədirnisa xala Rəhilənin yerini saldı, soyuq qayğanaqdan bir parça qopardıb, çörəyin arasında ona verdi. Rəhilə şam yeməyini həris bir iştah-la gəvələyə-gəvələyə soruşdu:

— Ana, köçürüük, köçmürüük?

— Qoymaz ki, dərsimizi oxuyaq! — deyə Kəmalə dəftər-kitabını zərbələ dizinə çırparaq, bacısına açıldı. Ortalığa yenə sükut çökdü...

O günün sabahısı Zəfərin göndərdiyi böyük yük maşını gəldi. Uşaqları məktəbə yenicə yola salmışdım. Qayınanamla qabaq-qabağa oturub, yavan çörəklə acı çay içirdim. Pendirimiz dünəndən qurtarmışdı. Qənd üzünə də həsrət idik. Ancaq bu, nə məni, nə də qayınanamı kədərləndirirdi. “Elənən gələn qara gün toy-bayramdır” məsəlini təkcə Bədirnisa xala yox, mən də təkrar eləyirdim, özümə də, uşaqlara da təsəlli verirdim. Hər gün, hər saat, bəlkə hər dəqiqə bizi düşündürən yalnız Müdhətin taleyi idi. Bədirnisa xala hamımızdan dözümlü idi. Təkdənbir Müdhət barəsindi nə isə deməyə məcbur olsaydım, o dərhal araya söz qatırdı: “Eh, qızım, igitin başı qalda gərək!”. Belə deyirdi və dərdini ürəyində gizlədirdi. Köksünü səssizcə ötürməyə adət eləmişdi. Ancaq, görünür, onu bilmirdi ki, indi mən əvvəlki Səmire deyildim, üzdən nə qədər biganə görünməyi bacarsam da, onun ən cüzi hərəkətlərini belə gözümdən qaçırmırdım. Müdhətə birgə keçən qayğısız həyat yalnız uzaq bir xatirə kimi yadımı düşürdü.

Yük maşınının şoferi bir nəfərlə içəri girdi. Ehtiramla salam verdi:

– Bacı, nəyi aparacaqsınızsa, göstərin, daşıyaq, – deyib məndən cavab gözlədi.

Qayınanam tutuldu. Tikəsi boğazında ilişib qalda. Demək mən dünenəki təxminimdə yanılmamışdım: bizim köçməyimiz ürəyindən deyildi. O, indi mənim üzümə baxmırıdı. İncikliyini bürüzə verməkdən də çəkinmirdi. Axı mən də onun razılığı olmadan təzə mənzilə köçmək istəmirdim.

– Xala, – dedim, – elə zənn eləmə ki, mən də, uşaqlar da çox sevinirik. Əgər məsləhət görmürsənsə, yerimizdən tərpənməyək... İndiyə kimi necə, bundan sonra da elə... Qəhərdən səsim qırıldı. (Son günlərdə bu, tez-tez təkrar olunduğu üçün özümdən çox narazı idim!). O dinmədi. Yemek stolunun üstündəki qabı-qasığı, stəkan-nəlbəkini yığıb mat-bəxə apardı.

Mən odla su arasında qalmışdım. Məni şofer tərəddüddən qurtardı:

– Nəyi aparacaqsınızsa, göstərin, bacı!..

– Bir az səbir eləyin, qayınanamın xətrinə dəymək olmaz, – deyib, Bədirnisa xalanı səslədim, ondan cavab çıxmadığını görüb dəhlizə yönəldim. Doğrusu, onu bu cür qəməgin görəcəyimi ağlıma belə gətirməzdəm. Bildiyiniz kimi o, qadın olsa da, təbiətcə zəif adam deyildi. İndi onun səssizcə ağlamağı məni sarsıtdı. Ona ürək-dirək vermək üçün tutarlı söz tapmadım. “Əgər köçməyimizə razı deyilsənsə, dünən açığımı deyəydin, Zəfər özü də eşidəydi. Hələ indi də gec deyil. Hər şey bizdən asılıdır. Zəfərə xəbər yollayıb köçmək fikrindən daşındığımızı bildirmək nə çətin işdir ki?”. – Mən bunu fikirləşə-fikirləşə arxadan qayınanamın arıq çıyılörünü iki əlli qucaqladım:

– Xala, – dedim, – inan ki, mən özüm üçün yox, nəvələrinin xətinə razı oldum. Əgər sən razılıq verməsən, bu saat şoferi geri yollaram...

Arvad önlüyünün etəyi ilə gözünün yaşını sildi, üzünü mənə çevirdi:

– Yox, qızım, siz köçün, – dedi. – Mən cəhənnəm, qoy uşaqlar əziyyət çəkməsin, dərsdən qalib bədbəxt olmasınlar.

– Bu nə sözdür, xala, – dedim. – Bizi özündən niyə ayırırsan? Köçürüksə, hamımız köçək, bir-birimizə hayan olaq...

Bədirnisa xala başını buladı:

– Yox, qızım, – dedi. – Uşaqlarnan sən köç. Doğru sözümdür. İşdir, qəzadır, indi ki, biznən belə başlayıblar, qorxuram axırdı Əli aşından da olaq, Vəli aşından da...

Mən onun bu sözlərini başa düşə bilmirdim. Əgər o, get-gedə vəziyyətimizin daha da ağırlaşacağını nəzərdə tuturdusa da, daha bundan artıq bizə neyliyə biledilər?

— Xala, — dedim, — qaradan pis rəng yoxdur! Hər şeyi gözümün altına almışam. Nə olar, olar!..

Mən doğrudan da hər növ məhrumiyyətə dözməyə hazırlıdım. Ancaq buna baxmayaraq, hələ də ümüdimi itirməmişdim. Bədirnisa xalanın necə haqlı olduğunu yalnız sonralar başa düşdüm. Kim bilir, bəlkə də o, bizim başımıza nə bələlər gələcəyini o vaxt hələ təsəvvürünə gətirmirdi. Müdhət kimi sədaqət timsalını “vətən xaini” adı ilə damğalayan adamların etibarına inanmamağa onun haqqı vardi...

Mənim dinib-danişmadan cavab gözlədiyimi yalnız indicə duymuş kimi qayınanam ağlamaqdan qıpqrırmızı olmuş gözlərini qaldırıb qəti dedi:

— Köçün, qızım!.. Fikirləşib görürəm ki, Zəfər barədə zənnim yanılmayıb... Deyir: “İgid odur, atdan düşə – atlana, igid odur, hər cəfaya qatlanı”. Dünən bazara göyərti almağa getmişdim. Müdhətin yoldaşı Mikayıla rast gəldim. Məni görən kimi yoxa çəkildi... Allahın salamını da verməkdən qorxdı... Zəfər hara, belələri hara? Bir halda ki, yaman gündə sənə kömək əli uzadıb, ev tutub, köçməsən xətrinə dəyər... Siz köçün, əgər sonra bir şey olsa, mən burda, otaq burda, qayıdır gələrsiniz!..

Mən şoferlə bərabər gəlmış adamın qapı ağızında, üzü bəriyə dayandığını və tez-tez mənə sarı baxdığını duyurdum. O, arabir şoferə nə isə deyirdi. Bizim köcüb-köçməmək barədə əvvəlcədən fikirləşməməyi-mizdən narazılıq elədiyi hiss olunurdu. Mən onu ilk dəfə gördüm. Qaraşın sıfəti, iri durğun, şüşə kimi soyuq gözləri vardi. Kim və nəçi olduğunu bilmirdim, hərəkət və davranışında nə isə bir tekəbbür vardi. O, qızıl saat bağlanmış yoğun qolu ilə birdən havanı yarib, geniş addimlarla küçə qapısına doğru yönəldi və gedə-gedə şoferi də çağırıldı:

— Bəri gəl, adə, bəri gəl!.. İşdən-gücdən avara oluruq. Görünür adam ələ salıblar. Qoy əvvəlcə fikirləşsinlər. İstəməsələr, nə çıxdur müştəri, göydə götürəcəklər!

Qayınanam da onun sözlərini eşidirdi. Mənim böyrümdən adlayıb ona dayanmaq işarəsi verdi və küsüb gedən bir tanışını sülhə çağırılmış kimi səsləndi:

– Ay oğul, bir ayaq saxla! Açığın niyə tutur daha? Sənə güldən ağır bir söz deyən ki, yoxdur. Bir azca səbrini bas, bu dəqiqə şey-şüyü yığışdırıq, aparın!

Şofer onun qolundan tutub geriyə çəkdi:

– Mən sabah burda olmayacağam, – dedi. – Rayondan ORS üçün Mədrəsə çaxırı gətirməyə gedəcəyəm...

Qayınanamla mən köməkləşib yorğan-döşəyimizi, qab-qacağımizi, uşaqların pal-paltarını yiğdiğimiz köhnə çamadanları tez-tələsik gətirib, şoferə və onunla gələn oğlana verdik, onlar da aparıb maşına doldurdular.

Vaxtı ilə, xoşbəxt günlərimizdə alınan mebellərimiz, paltar dəbimiz, servant və servizlərimiz çoxdan satılmışdı. Mən şoferlə kabinetdə yanaşı oturub təzə mənzilə yola düşəndə qədim atalar sözünü xatırladım: “Dərziyə köç dedilər, iynəsinə yaxasına sancdı”.

Şoferlə gələn qaraşın oğlan yeni köcdüyümüz mənzilin sahibi imiş. Evi şəhərin yuxarı məhəlləsində, birmərtəbəli qədim binaların yerləşdiyi basırıq, bürkülü döngədə idi. Bizə verdiyi otaqlara zirzəmi demək olmazdı, ancaq zirzəmidən o qədər fərqlənmirdi. Alçaq qapıları və pəncərələri həyətə baxındı. Yalnız axşamlar yox, gündüzlər də lampa yandırmaq lazımdı, amma otaqlar geniş idi. Qızlarım bir-birinə mane olmadan dərslərini hazırlaya bilərdilər. Mən təzə mənzilimizin qüsurlarını yox, məziyyətlərini daha çox gördüm. Ev sahibi indi əvvəlki kimi qaşqabaqlı və təkəbbürlü deyildi. Su, qaz və işiq sarıdan heç vaxt korluq çəkməyəcəyimizi döñə-döñə vəd eləyir, gah lampaları (onlar çoxdan bəri silinmədikləri üçün cil-cil olmuşdu) yandırır, gah həyətdəki su kranını, gah da qaz pilətəsini göstərir, ümumiyyətlə mənzilin səliqə və sahmanın tərifləyirdi. Vanna və duş barədə bir söz demirdi, mən də bunların yoxluğunu üzə vurmaq fikrində deyildim. Ev sahibi özü məni qabaqlayıb dedi:

– Hamam yaxındadır. Hamımız orda çimirik. Köhnə evlərin hamısı belədir. Əslinə baxsan, dədə-babalarımız canlarının qədrini yaxşı bilirləşmiş. Hamam olan yerdə nə vannaya ehtiyac var, nə də duşa. Hayif deyil hamam? Hər dəfə çiməndə belinə kisə çəkdirmədin nə ləzzəti? Müsəlman hamamının bədənə bilirsınız nə faydası var? Adamı lap anadangəlmə eləyir!

Mən bu xüsusda fikirləşmirdim. Ev sahibinin qəribə bir ilhamla dediyi sözlər də mənə yersiz görünürdü. Mən bu saat ən çox mənzil kirayəsi barədə həyəcan keçirirdim. Zəfər mənim nə qədər az maaş

aldiğımı bili̇rdi. “Yəqin danışib, razılığa gəliblər” deyə, düşünürdüm. Ancaq ev sahibi, deyəsən, xırmando yabalaşmamaq üçün şerti şumda kəsmək istəyib, əvvəlcədən xəbərdarlıq elədi:

— Sizdən cəmi-cümlətanı beşcə yüz manat alacağam. Bir qəpik də artıq istəməyəcəyəm. O da sizin, Zəfər qədəşin xətrinə...

— Ayda, ildə? — deyə mən qeyri-ixtiyari soruştum.

Ev sahibi güldü. Alt çənəsinin bir cərgə qızıl dişini göstərdi.

Ayda, ayda, Səmirə bacı, — dedi. — Yarım litr arağın pulu... Lap müftəcə... Beş yüz manata indi nə verirlər ki? Vallah, tamahkar adamlardan mənim zəhləm gedir. Əgər köhnə dostum Zəfər qədəş təvəqqə eləməsəydi, bax, bu canım ölsün, — ev sahibi əlini zərbə döşünə cirpdi, — dünyasında otaqları kirayəyə verən deyildim. Əgər istəsəm, gündə azı beşcə min qazana bilerəm. Görürsünüz də, müharibədir, camaat yeməyə bir şey tapmir. Bir yol gedib rayondan üç-dörd kisə kartof gətir-səm, azı bir kisə pul başımın altındadır. Doğrusu, mən aza qənaət elə-yirəm, başqları kimi camaatı soymuram.

Mən onun sözlərində zərrəcən də səmimiyyət görmürdüm. Qızıl zəncirli qol saatı, bahalı kaverkotdan geniş balaqlı şalvari, uzun ətəkli pencəyi, qəlibdən təzəcə çıxmış açıq qəhvəyi çəkmələri, müharibə dövrünün ortada yeyib-qıraqda gəzən cayıllarından birini tanımaq üçün kifayət idi. Belələrinin min firildaqla hərbi qulluqdan boyun qaçırdıqlarını bilirdim və hər dəfə onları görəndə qəzəbimdən az qala sinəm çatlayırdı. Müdhət kimiləri gözəl ixtisaslarına görə əsgərlikdən azad olunmağa haqlı ikən, cəbhəyə hamidan əvvəl könüllü getdikləri halda, belələri alverlə məşğul olur, pulla xəzələ fərq qoymur və heç şübhə eləmirdim ki, müharibənin tez qurtarmağını da istəmirdilər...

Ev sahibi Zəfərin adını çekəndə və onu “köhnə dostum” adlandı-randa, nə vaxtdan və nə münasibətlə dəst olduqlarını soruştum.

Ev sahibi, onun sözlərinə açıqdan-açıga şübhə elədiyimi duyub, səksənmış kimi kəskin bir hərəkətlə ciyinin üzərindən mənə baxdı. Yenə təkəbbürlü bir görkəm aldı:

— Dost yox, qardaş kimi yaxın olmuşuq, Səmirə bacı. Siz bu oğlanı yaxşı tanımadığınız... Bir vaxt, atam sağlığında bax, bu dib otaqda kira-yənişin idi. Elə o zamandan qaranoyuq. İndi də ki, şükür allaha, gedib davadan döşü ordenli qayıdır, yaxşı qulluq sahibi olub, aramızdan su keçmir. Üç-dörd gün bundan qabaq sıfariş yollamışdı ki, yaxın dəstum Müdhətin uşaqları küçədə qalıb, mümkünənə otağın ikisini onlara verim.

Mən dostluqda möhkəm oğlanam. Vəfali dostun yolunda can əsirgə-yəni heç kişi hesab eləmirəm...

Mən ev sahibinin adını, familiyasını soruşdum. O yalnız adını dedi:
– Balaqədeş!

Amma necə də qürurla dedi. Sanki bu vaxtacan hansı təsadüfi səbəbdənsə bu məhşur adı eşitmədiyimə həm təəccüb eləyir, həm də kinayə ilə qımışib, mənim avamlığımı gülürdü. Mən, hesabla gərək o dəqiqli səhvimi anlayıb etiraf eləyəydim ki: “Aha, Balaqədeş... O sənsənmiş? Bəs necə, mən sənin barəndə çox şey eşitmışəm!..”. – Lakin mən də gülümseməyə məcbur oldum və dərhal da sual verdim:

– Nə əcəb səni əsgərliyə aparmayıblar?

– Necə, bəyəm? – O, sualının ahəngini nə isə müəmmalı bir nida duymuş kimi sir-sifətinə durğun bir ifadə verdi, artıq ciyini üzərindən yox, dabani üstündə firlanaraq, mənimlə üzəbzüz dayanaraq, gözlərimin içində baxdı.

– Yəni deyirəm ki, bəlkə bir naxoşluğunuz və ya şikəst yeriniz var? – Mən qəsdən onu təpədən-dırnağa kimi süzdüm, bu cür sağlam bir gəncin əsgərliyə şübhəli bir haqq-hesab nəticəsində getmədiyinə açıqdan-açıqa işarə elədim. O da, yəqin ki, mənim fikrimi dürüst anladı, amma cavab verməyə tənəzzül buyurmaq istəmədi və ev əşyamızı içəri daşıyan şoferə kömək bəhanəsi ilə gedə-gedə dodağının altında deyindı:

– Belə lazımlı gördülər. Elə buranın özündə də hökumətə xeyrim dəyir. Hamının soldat olmayı məcburi deyil ki?

O, mənim sualının cavabını deyəsən sonradan-sonraya başa düşüb, əlində stul, şoferin dalınca içəri girəndə, gülə-gülə yenə alt çənəsinin bir cərgə qızıl dışını parıldadaraq, elə bil mənə yanlıq vermək istəyib dedi:

– Hökumətimizdən yerdən-göyəcən raziyam, Səmirə bacı. Mənim kimi yetimlərin də qədrini bilir.

– Axı, sən hökumət üçün necə faydalı bir iş görürsən ki? Öz vətəndaşlıq borcunu verməkdən boyun qaçırmayınlə hələ bir fəxr də eləyirsən?

– Mən özüm də fərqiñə varmadan, müvazinətimi itirib əməlli-başlı istintaqa girişdim. – Bir yerdə işləyirsənmi, bari?

– Xeyr, xeyr, rəsmi qulluğum yoxdur. – O, damağındakı uzun müşlüklü papirosun kötüyünü döşəməyə tübürdü. – Mənə nə qulluq? Amma hökumətimizə qulluq sahiblərinin çoxundan yaxçı xeyir verirəm.

– Məsələn, nə kimi? – Mən imkan tapsaydım, dalını-qabağını fikirləşmədən onun ətli yanağına kök bir sillə də vurardım. – Bəlkə kira-yənişinlərdən aldiğın pulu hökumətə verirsən?

– Xeyr, bu ev mənim dədə-babamın xüsusi mülküdür. Sizin kimi dostlara verib, xətirlərini xoş eləyirəm!

– Balaqədeş, axı beş yüz manat çoxdur! – deyə şofer yandan söz atdı.

– Coox? – Balaqədeş az qala şoferin üstünə əl qaldırmaq istədi. O, dişlərini qıçayıb, gözlərini bərəltdi. – Necə yəni çox? Sənin dünyadan xəbərin var? Əgər varsa, de görüm beş yüzün bahasına nə verirlər? Əshi, pir olmuş, istəyirsən heç Səmirə xanımdan bir köpük də almayım. Beş yüz manat yarımlıtr araqın qiymətidir, onu da güc-bəla tapırıq... Dünən bir müştəri gəlmüşdi, ayda iki min beş yüz verirdi. Bu sən ölüsən!

– O, sağ əlini yanağına çırpdı. – İnanmırısan?

Doğrusu, indi mən Zəfərin hərkətinə təəccüb eləyirdim. O, mənzil sahibi ilə danışanda bizim maddi imkanımızı **niyə** yadından çıxarmışdı? Balaqədeş üçün beş yüz manat yox, beş min də cüzi bir məbləğ idi. Ancaq mən təsadüfən qazanchı bir vəzifəyə təyin olunsaydım da, bu pulu böyük çətinliklə verəcəkdir. Mən nə etməliydim? Ev əşyasını təkrar maşına doldurub qayınanamın yanına qayıtsaydım, daha yaxşı olmazdım? Zəfər mənzil kirayəsini də öz öhdəsinə götürsəydi, mən bunu heç vəchlə qüruruma siğışdırı bilməzdəm. Onun dostluq hissəri nə qədər nəcib və saf olsa da, mən bundan sui-istifadə eləməyə özü mü haqlı bilmirdim.

Birdən qızlarımı xatırladım (Yəni, əslinə baxsanız, onları bir an belə yadımdan çıxarmırdım). Onlara yeni mənzilimizin ünvanını verməyi unutmuşdum. Otaqları səliqə və sahmana salmamış, əvvəlcə Kəmalənin, sonra da Rəhilənin məktəbinə getdim. Sinif otağının qapısında gözləməkdən yorulub, uzun və işıqlı dəhlizdə divarlardan asılmış plakatları, şagirdlərin əl işlərini, divar qəzetlərini gözdən keçirməyə başladım. Hər seydən kədərlənib məyus olan bir ana üçün doğma balasının məktəbdə ən yaxşı, əlaçı şagirdlərdən biri kimi tanınmağı yeganə təselli idi. Kəmalənin ədəbiyyatdan, rəsmidən, əl işindən sərgidə üç-dörd nümunə işi vardı. Onun yaxşı oxumağında, çalışqanlığında və əxlaq cəhətindən başqalarına nümunə göstərilməyində mənim payım yox idimi? Mən sevinirdim, kirayə məsələsini tamam unutmuşdum. İndi mənim qəlbimdə daha böyük bir dərd baş qaldırmışdı. “Qızlarımı necə saxlayacağam? Oxudub boy-a-başa çatdırı biləcəyəmmi? Tutaq ki,

Zəfərin pulu ilə bir-iki ay ölüm-zülümlə girləndik. Bəs sonra?” – Mən sevincimin birdən-birə necə kədərə çevrildiyini duyan kimi, sinəmdən sancı qalxdı. İndiyə qədər öz səhhətindən şikayətlənən dostlarımıza az rast gəlməmişdim, amma həmişə də onları vasvasılıqda təqsirləndirib gülmüşdüm. Fikir eləyirdim ki, sinəmin ağrısı tezliklə keçib gedəcək, amma əksinə oldu. Sinəmdəki sancı get-gedə daha da şiddetləndi. Elə bil sinəmə iki yerdən bıçaq saplayıb oyan-buyana burur, köks qəfəsimi partlatmayınca məndən əl çəkməyəcəkdilər. Nə vaxt və necə şüurumu itirdiyim yadına gəlmir. Gözümü açanda, özümü xəstəxana çarpayışında gördüm. Kəmalə ilə Rəhile başımın üstünü kəsib, səssizcə ağlayırdılar...

Kamrana da burda rast gəldim. Xəstəxanada boş çarpayı olmadığından, əlacsız qalıb mənim çarpayımı kişilərin palatasının bir künçünə qoymuşdular və and-amanla vəd eləmişdilər ki, imkan olan kimi yerimi dəyişdirəcəklər. Kamranın çarpayısı mənimki ilə yanaşı idi. Hiss eləyirdim ki, ona yerindən qırmızıdanmağı belə qadağan eləyiblər. Mən özüm də onun gündündə idim. Əgər təcili yardım maşınınında tez gətirib dava-dərman verməsəymişlər, uşaqlarım yetim qalacaqmış. Qəzavü-qədərə inansaydım, deyərdim ki, allah üzümə baxıb və atalarından məhrum olmuş uşaqlara yazıçı gəlib. Həkimimiz Səidə xanım isə sağ qalmağımı çox sadə bir səbəblə izah eləyirdi: “Ürəyinizdə üzvi dəyişiklik əmələ gəlməyib”.

Səidə xanım əvvəlcə qızlarını mənim yanına buraxmaq istəmirmiş, deyirmiş ki, “xəsteni həyəcanlandırmak olmaz”. Kəmalə israr eləyir, onu inandırır ki, “Anam bizi görən kimi sevinəcək, sevincindən isə ona xeyir dəyə bilər. Səidə xanım sonralar mənə dedi ki, “Mən özüm də anayam, qızlarınızı görəndə həkimliyimi unudub, istər-istəməz razi oldum”.

İlk günlərdə öz xəstəliyimdən çox, palatada uzanmış yoldaşlarımın vəziyyəti ilə maraqlanırdım. Bunun da səbəbi yəqin o idi ki, mənim kökümə düşmüş xəstələrin tezmi, ya gecmi sağalacağını bilmək istəyirdim. Əlbəttə, tezliklə qalxıb uşaqlarımın yanına qayıtmaga tələsirdim. Axı, hər şeyi alt-altda, üst-üstədə qoymuşdum. Qızlarım nənələrinin yanında qalırdılar. Mən harda qulluğa girecəyimi bilmirdim. Ancaq onu da deyim ki, mən heç bir zaman ölümdən qorxmamışam. Şüurumu itirdiyim anlarda yalnız uşaqlarımın taleyini düşündüyüm yaxşı yadımdadır.

Səidə xanım hər dəfə palataya gələndə, tək mənə yox, hamiya ürək-dirək verir, elə qorxulu bir şey olmadığını döñə-döñə söyləyirdi. Hər kəlməsinə inansınlar deyə çox vaxt uca səslə gülür, bəzən hətta vəziyyətinin ağırlığından şikayətlənən xəstələrin sözünə cavab olaraq, onları ələ salırı: "Mən indiyəcən bu fikirdəydim ki, qorxaqlıq yalnız qadınlara məxsus bir keyfiyyətdir, görünür yanılmışam. Bir deyin görüm buranın həkimi mənəm, yoxsa siz? Əgər tibb elmindən bu cür dərin məlumatınız varsa, bəs nə üçün mühəndislik eləyirsiniz?

Kamran bu barədə bizim hamımızdan seçilirdi. Öz barəsində həkimdən heç nə soruşmur, bəlkə də onun dediklərini dinləmir, cincirini belə çəkmədən, gözlərini geniş açıb tavana zilləyir, hey bir nöqtəyə baxırdı. Mən buraya düşəli Səidə xanım ondan bir kəlmə də qoparda bilməmişdi. Kamran nə vəziyyətindən şikayətlənir, nə də tezmi, gecmi sağalacağı ilə maraqlanırırdı. Üzünü cod tük basmışdı. Seyrək saçları pirpızlanmışdı. Yeməyini tibb bacısının köməyi ilə, başını azacıq yuxarı qaldıraraq, arxası üstdə yeyirdi. Əslinə baxsan, elə bir yeməyi də yox idi. Şorbadan bir-iki qaşqı hortdayır, kiselinin də yarışını içib, başını səssizcə tərpədərək, tibb bacısına təşəkkürünü bildirib, yenə eyni nöqtəyə baxmaqdə davam edirdi...

Mən insanların tək-tənha, başqlarının dərd-səri ilə maraqlanmadan, ünsiyyətsiz yaşaya biləcəklərinə elə əvvəlcədən inanmirdim. Heç kəsin üzünə baxmayan, yanındaki adamların səhbətini dinləməyən, həmişə də palatadakı xəstələrin danışığını mümkün qədər eşitməmək üçün gözlərini yumub yorğanla üzünü örtən və yuxulamağa çalışan Kamran az qalmışdı mənim bu inamımı qırsın. Neçə gün, neçə gecə idi ki, o, səssiz-səmirsiz uzanmış, bir dəfə də olsun ufuldamaşdı. Lakin mənim xəstəxanaya gətirildiyim o uğursuz gündən düz bir həftə sonra Kamran, yəqin ki, bunu mənə hiss etdirmək istəmədən, yenə də cincirini çəkməyib bəriyə sarı çevrildi və artıq tavana yox, yalnız mənə baxmağa başladı. Onun gözlərində elə bil heç bir ifadə yox idi. Yenə də sanki nəfəs almadan, lal-dinməz uzanmışdı. İçəri girib-çıxan şəfqət bacılarının, Səidə xanımın və palatadakı xəstələrin varlığına tamam biganə idi. O, mənə tərəf çevrilib, kirpiklərini bir dəfə belə qırpmadan, gözlərini inadla mənə zillədiyi dəqiqlidən ta üç gün keçənə qədər mənim yerimdə kim olsaydı düşünə bilərdi ki, bu adam beş hissinin besini də itirib, gördüyü şeylərin rəngini, yediyi xörəklərin dadını, danışan xəstələrin səsini, hər gün bədəninə vurulan

iyinələrin ağrısını duya bilmir, sakit dəlilər kimi hər şeyə soyuq bir şüursuzluqla baxır. Mən artıq səbir edə bilməyib, nəhayət Səidə xanım-dan soruştum:

– Bu yoldaşın xəstəliyi nədir?

Kamranın mənim sualımı eşidib-eşitmədiyini deməkdə çətinlik çəki-rəm. Üz-gözünün durğun ifadəsindən bunu duymaq mümkün deyildi, ancaq təxmin eləmək olardı ki, o, mənim qadın həkimlə yalnız ikimizə aid intim bir məsələ haqqında danışdığını düşünə bilərdi (Mən bu cümləyə nöqtə qoyub səhər tezdən işə getmişdim. Kamran stolun üstündə qalmış xatırələrimi oxuyub, bloknotundan qopardığı bir vərə-qə bu sözləri yazmışdı:

“Mən sizin söhbətinizi eşitmək istədiyim üçün bərk diqqət kəsilmişdim. Səidə xanıma məhz mənim barəmdə sual verdiyini başa düşür-düm, ancaq doğrusu, o qədər yavaşdan danışırdınız ki, heç bir sözünüüz aydın eşitmirdim. Bəlkə, öz təxminini yox, əsil həqiqəti yazasan, hə?).

Səidə xanım da mənim kimi dodaqlarını qulağıma söykəyib, piçilti ilə cavab verdi:

– Mikroinfarkt olub. Hamınızdan tez qurtaracaq.

Mən nə üçünsə Kamrana baxmirdim, ancaq onun inadlı baxışlarını öz üzümdə açıq-aydın hiss eləyirdim. Mən Səidə xanımdan ayrı bir söz soruştadım. Soruştadım ki, “belə də xəstə olar? Dili nə üçün kılıdlənib? Bəlkə danışmağı siz ona yasaq eləmisiniz?”.

İlk dəfə burda gördüğüm, məndə bu qədər təəccüb və heyrət doğuran bu adamın dilindən heç olmasa bir kəlmə eşitmək yalnız mənim üçün yox, palatamızdakı başqa xəstələr üçün də maraqlı idi.

Kamran, üzünü bəriyə sarı çevirəndən üç gün sonra, səhər yemə-yini yeyib, əvvəlkə vəziyyətdən fərqli olaraq, sağ əlini başının altına dayaq elədi və mənim səbirsizliklə gözlədiyim sözləri nəhayət dedi:

– İnsan nə qədər zəif məxluqmuş...

Bu dəmdə, dib tərəfdə, ayaqlarını çarpayıdan sallayıb üzünü qırxan arıq və ciliz xəstənin sualını eşitdim:

– Necə məğər, yoldaş Kamran? Siz kimi nəzərdə tutursunuz?

Kamran, xəstələrin nə isə başqa bir söz də gözlədiklərini hiss elə-yib dedi:

– Hamidan çox özümü!

İndiyəcən yalnız öz aralarında astadan, kəsik-kəsik danışan yoldaş-larımız, hamı üçün maraqlı bir mövzu tapılmış kimi, hər tərəfdən söh-

bətə qarışdilar. Elə bil hamısı Kamranın dillənməyini gözləyirmiş. Çoxları bir ağızdan danışmağa başladı. Kimin nə fikrində olduğunu anlaməq çətin idi. Mən sözlərin yalnız bəzilərini aydın eşidirdim:

– Əcəb zəifsən! Əgər sən deyən doğrudursa, gərək odun-alovun içindən sağ-salamat çıxmayahdin...

– O vurhavura dözmək hər oğulun hünəridir, məgər?

– İnsan zəif məxluq deyil, xəbis məxluqdur. Bilmirəm hansı ağız-göyçək deyib ki, “insan-əşrəf məxluqatdır”? Əgər əşrəf məxluqat olsaydı, bir-birini canavar kimi boğub parçalamazdı!.. Qədim zamanlarda qoşunlar qabaq-qabağa durub vuruşardı, amma indi iş o dərəcəyə çatıb ki, körpə uşaqları da süngüyə taxıb divara çırparlar...

– Canım, mən insandan danışıram, faşistdən yox!

Mən heç bir söz demədim. Belə görünürdü ki, palatadakı xəstələrdən yalnız mən Kamranın başına gəlmış macəradan xəbərsizdim. Sağında uzanmış kürən oğlan nə isə bir söz deməyə fürsət axtarır, amma hər dəfə ağızını açanda dilavərlərdən birinin danışmağa başladığını görüb, susmağa və gözləməyə məcbur olurdu. Axırda Kamran yerində dirsəklənin yoldaşları sakitliyə çağırıldı:

– Əgər mümkünsə, müəllim yoldaşı dinleyək, görək o, nə buyurur...

– Elə bir buyurmağım yoxdur, – deyə kürən oğlan üzünə dikilmiş gözlərin ağır və tələbkər ifadəsindən səksənmiş kimi azca tutuldu, sarımtıl kirpiklərini döyüdü. Enli və uzunsov yanaqlarına xəfif bir qızartı çökdü. – Təkcə onu deyə bilərəm ki, insan məfhumu barədə üümüyyətlə danışmaq dürüst deyil. Hər bir adamın ayrı-ayrılıqda bioqrafiyasını diqqətlə öyrənsəniz və anadan olduğu gündən ta öldüyü günə qədər necə bir inkişaf yolu keçdiyinə nəzər saldınız, görərsiniz ki, onun qüvvətli və zəif olmayı təribyənin nəticəsidir. Bu dəqiqə mən sizə bir misal da çəkim. Mən onuncu sinifdə otuz iki uşağa dərs deyirdim. Hamidan zəif oxuyan bir şagird vardi. Mən də, başqa müəllimlər də onu “maymaq” adlandırdıq. Hansı müəllimdən soruşsaydın, hamısı onu pislərdi: “Zəif oxuyur, istedadsız, kütbaşdır, olsa-olsa yaxşı hamballıq bacarar”. Doğrusu, mən də bu fikirdəydim. Bir gün xəbər tutduq ki, cəbhəyə könüllü gedib... Heç iki ay keçməmiş qəhrəman adı aldı. Bunu eşidəndə hamımız təəccüb elədik. Ancaq mən fikirləşib gördüm ki, onun “zəifliyi” öz təbiətindən yox, bizim təribyə üsulumuzun naqışlıyindən irəli gəlmiş. Deməli, biz həmin tələbənin

potensial imkanını görməkdən, istiqamətləndirməkdən aciz olmuşuq. Mühəribə şəraiti isə əksinə, bu imkanı üzə çıxardıb parladıb.

Bu başqa məsələdir, yoldaş müəllim, – deyə Kamran yenə səhbətə qarışdı. – Əgər siz deyənə şərik olsaq, gərək biz bu kökə düşməyəydi, bizi dəyən zərbələrdən daha da möhkəmlənəydik, sarsılıb siniq çıxmayaqdıq, gərək mühəribə şəraiti bizi daha da bərkidəydi... “İnsan zəif məxluqmuş” deyəndə, mən həm özümü, həm sizi nəzərdə tuturam. Burda yatan xəstələrin hamısı həyatda məğlub olmuş adamlardır. Mən bu palataya düşəndən bəri bir kəlmə də danışmayıb ancaq sizin səhbətinizi dinləmişəm. İndi hər birinizin nə üçün xəstələndiyini bilirəm. Hamınız, mən qarışq, niyə xəstələnmışık? Çox sadə və adı bir səbəbdən. Çünkü, ümumiyyətlə insan – zəif bir məxluqdur. Əgər güclü olsaydı, həyatın bircə zərbəsindən ürək xəstəliyinə tutulub yorğan-döşəyə düşməzdi. Tərbiyə neyləsin? Bizim şansımız pis tərbiyə olunmuşuq... Əgər insan güclü məxluq olsaydı, ən ağır zərbələrə də dözərdi...

Doğrusu, Kamranın dediklərini öz sərgüzəştimlə tutuşdurub, ona müyyəyen dərəcədə haqq verirdim. Amma belə görünürdü ki, o, müasir ziyalıların bir qismi haqqında düşünür, müşahidələrini isə bütün insanlara şamil eləyirdi. Onun mülahizəsindəki dolaşıqlıq isə, yəqin ki, burdan irəli gəlirdi...

– Yoldaş Kamran, – dedim, – insan zəif yox, zərif məxluqdur. Bunlar isə ayrı-ayrı şeydir. Ola bilsin ki, birini ağır zərbə də yıxmaz, ancaq çox adı bir söz və ya adı bir tehqir diri gözlü öldürər...

Kamran gülümsündü, lakin onun təbəssümündə yalnız qadınlara məxsus bir sövq-təbii ilə duya bildiyim xəffif bir qüssə vardı, bəlkə də o, bununla demək istəyirdi ki, sən qadınsan, ona görə də biz kişilərdən qat-qat zəifsən, özünə bərəət qazandırmaq üçün “zərif” sözünü uydu-rursan...

(Bu sözlərin yanında yenə Kamranın ayrıca vərəqədə yazdığı etirazı gördüm:

“Səmire! Məncə burda yanılmısan. Mən tamamilə başqa, daha mühüm bir səbəbdən gülümşəyirdim; bu, doğrudan da qüssəli bir təbəssüm idi. Mən demək istəyirdim ki, indiki zəmanədə zəriflik özü zəiflik nişanəsidir. Bizi yorğan-döşəyə salan da elə bu deyilmə? Bəlkə sən yox, mən yanılırəm? Biz həm maraqlı, həm də tragik bir dövrün insanlarıyız. Biz xəstələnən zaman taleyin zərbələrinə dözmək üçün

hazır deyildik! Bu isə bizim şəxsi faciəmiz olmaqdan daha çox, mənsub olduğumuz nəslin faciəsi idi. Bizi zərbələrin ağırlığı yox, ədalətsizliyi yıxmışdı. Axi, bunu inkar eləyə bilməzsən ki, heç birimiz bu cür zərbələri gözləmirdik!...)

Bu sözləri oxuyandan sonra palatadakı səhbətlərin təfsilatını xatırlamağa çalışdım. O vaxt kim isə müəllimə dedi ki:

Mühərribə başqa, məktəb başqa... Cəbhədə sırvı əsgər belə nə vaxt və kimdən zərbə alacağını bilir, ona nisbət də mənəvi cəhətdən özünü hazırlayır. Burda, cəbhə arxasında isə vəziyyət başqadır. Bizim çoxumuz kimdən nə vaxt zərbə alacağımızı əvvəlcədən bilmirik, elə buna görə də burda yixılmaq cəbhədə yixılmaqdan daha müdhiş olur...

O, haqlı idi. Mən bu fikrin doğruluğuna sonralar da çox inanmağa başladım.

Xəstəxanadakı mübahisələr Səidə xanımın gəlişi ilə kəsildi. O, qapı ağızından Kamranın artıq dil açıb danışdığını görəndə, adəti üzrə sakit və səssiz addımlarla yox, sürətlə içəri girdi və elə bil hamimizi unudub, yalnız Kamranı salamladı:

— Təbrik eləyirəm! — dedi. — Belə rəvan danışmaq özü sizin ürəyinizin sağaldığını göstərən ən fərəhli bir əlamətdir!.. Amma bir şərtim var: qan qaraldan səhbət olmasın. Yaxşı?

Kamran gözlərini Səidə xanıma zillədi, nə isə çox məftun baxışlarla onu süzməyə başladı. Hətta bir neçə an mənə elə gəldi ki, diqqətli müalicə üçün ona təşəkkürünü bildirmək əvəzinə, onun gözəlliyyindən və məlahətli təbəssümündən xüsusi bir zövq aldığı ona hiss etdirmək isteyirdi. Səidə xanım bu gün nədənsə, adəti xilafına, saçlarını pirpiçlandıırıb başının ortasında toplamış, brilyant sırgalarını taxmışdı. Həmişəkinə nisbətən daha məmənnun görünürdü. Üzünə gün düşdükdə, sırgaları parıldayıb bərq vururdu. İndi elə bil ki, bir az da cavanlaşmışdı. Neçə vaxtdan bəri gecəli-gündüzlü xəstəxanadan çıxmadiği halda, hərəkətlərində və danışiq tərzində təzə gəlinlərə məxsus bir şuxluq vardi. Deyəsən mənim baxışlarımdan bu cür bəzənin-düzənməyindən heç də xoşlanmadığımı duyub, o saat özünə bəraət qazandırmaq fikri ilə mənə müraciət elədi:

— Böyük qızım səhər-səhər məni bərk danladı. “Ay ana, — dedi, — sən indidən qocalmisan, nədir? Üzünə baxan sənə əlli yaş verər”. Nə qədər çalışımsa, qızın əlindən yaxamı qurtara bilmədim. Saçımı bu kökə saldı, sırgalarımı tapıb gətirdi...

– Yox, doktor, – deyə Kamran onun sözlərinə inanmadığını dərhal bürüzə verdi. – Bu da sizin müalicə üsullarınızdan biridir: xəstələrə psixoloji təsir göstərmək istəyirsiniz!

Yox, Kamran haqlı deyildi. Səidə xanım süni yollarla özünə sığal verib nə olduğundan cavan görünməyə çalışırı, nə də xəstələrin əhvali-ruhiyəsini yüksəltmək üçün bu vəsitəyə əl atırdı. Mən onu kişilərdən daha tez tanıldıgımı görə, bunun səbəbini də anlamaqda çətinlik çəkmirdim: o, bəzənib, düzənməklə, tavuz quşu kimi cilvələnməklə yalnız kişilərin deyil, qadınların da xoşuna gəlməyi sevirdi.

Kamran isə gözlərini ondan ayırmırı. Baxışlarındakı həyat və eşq ifadəsi o qədər qüvvətli idi ki, elə bil bu günəcən hər şeydən əl üzmiş, nə isə tamam başqa, xəyalı bir aləmdə yaşayın soyuq və ehtirassız xəstə deyildi. Mən artıq dünənki, sräağünkü Kamranla bu günkü Kamranın eyni adam olduğunu bir növ inanmirdim. İnana bilmirdim. O, birdən-birə nə üçün belə deyişmişdi? Bəlkə sehhəti yaxşılaşdıqca, insanlardakı gözəl keyfiyyətləri də görməye başlayır və yaxud onda məhəbbətə bənzəyən bir hiss oyanırdı? Bu cür düşünməyə mənim haqqım vardı: Səidə xanım bir qadın kimi hər bir kişidə həvəs və iştah oyada bilerdi.

(Mən xatırələrimin bu yerinə çatanda dəftəri qəsdən açıq qoyub işə getdim. Dedim ki, görün Kamran mənimlə razılaşacaq, ya yox. Axşam evə gələn kimi, portfelimi hələ stolun üstünə atmamış dəftərə baxdım. Kamran heç nə yazmamışdı: “Bəlkə hələ oxumayıb?” deyə düşündüm. O, məni görəndə müəmmalı bir təbəssümlə gülümseyib başını buladı. Səbəbini soruştum. Cavabında dedi ki, “qadınlar qorxulu tayfadır”).

Ancaq mən hələ sualının heç birinə qəti cavab tapmamışdım. Bilirdim ki, ilk təəssürat nə qədər güclü olsa da, çox vaxt insanı birtərəfli, yanlış nəticələrə aparıb çıxardır. Mən öz-özümə söz verirdim ki, tələsməyim, Kamran haqqında nələr düşündüyüüm onun özünə də, Səidə xanıma da hiss etdirməyim. Mən o vaxt yalnız soyuqqanlı bir tamaşaçı olmağa çalışırdım, sanki teatr səhnəsində böyük məharətlə yaradılmış bir tamaşaaya baxırdım və öz münasibətimi heç nə ilə bürüzə vermirdim. Bəzən hətta əksinə, o qədər dalğın və diqqətsiz görünürdüm ki, elə bil dünənki Kamranı əvəz eləyirdim. Bunun səbəbini özüm də başa düşmürdüm. Tək mən yox, yəqin başqa xəstələr də Kamranın qəfildən Səidə xanıma çılgıncasına vurulduğuna şübhə eləmir-

dilər. Cavan, şux və gözəl həkimin təzə və modalı paltar geyinməyinin, brilyant sırga taxmağının, saçlarını on yeddi-on səkkiz yaşı qızlar kimi daramağının səbebini bunda görməyim də təbii deyildimi?

Səidə xanım gülə-gülə mənə yanaşib halımı xəbər alanda, stul çəkib çarpayımın yanında mənimlə nəfəs-nəfəsə dayananda və qan təzyiqimi ölçəndə onun mənə necə şəfqətli bir qayğı ilə yanaşdığını ağıl və şüurumla dərk eləyib anlayırdımsa da, ürəyimin hansı dərin bir guşəsində isə ona qarşı qısqanlığa bənzər bir hissin qeyri-ixtiyari, həm də anlaşılmaz bir inadla oyanıb gücləndiyini duyurdum. Mən bu hissi elə içərimdəcə bogub öldürməyə nə qədər çalışırdımsa da, o, tərs kimi yerini daha da möhkəmlədirib bütün ürəyime hakim kəsilməyə can atırdı. Bu hissin pəncəsində əsir olmaq təhlükəsi artıq məni qorxutmağa başlayırdı. Kim bilir, bəlkə də bu, qısqanlıq deyil, məndən qat-qat gözəl bir qadının mənəvi qələbəsinə qarşı oyanan adı bir həsəd idi və mən bunu, sadəcə olaraq, etiraf eləməyi öz qüruruma siğışdırırdım? Axı, Kamran mənim üçün kim idi? Hansı qeyri-adı bir duyğu Müdhətin məhəbbətini mənim ürəyimdən qopara bilərdi? Bəlkə mən onun bir daha geri qayıtmayacağını bildiyim üçün, özümdən asılı olmayaraq, mənim ilk məhəbbətim, sevimli balalarımın atası öz yerini bir başqaşının məhəbbətinə tərk edirdi? İlk günlərdə bu xüsusda bir an, yalnız bir an xəyalımdan keçən fikir məni dəhşətə gətirirdi. Müdhətin son məktubundan bu sözləri xatırlayırdım: “Öz sevimli ərlərinin ölümündən sonra onların yolunda həyatını çürübən gelinlərə mənim hörmətim var, çünkü bu cür fədakarlıq yalnız uca təbiətli insanlara xas bir nişanıdır. Lakin heç bir ərin öz arvadından belə məhrumiyyətə qatlaşmağı tələb eləməyə mənəvi haqqı yoxdur. Əks təqdirdə bu ən adı xudpəsəndlik olardı. Mən bu sözlərimin səmimiliyinə səni inandırmaq üçün and içmirəm. Bilirəm ki, məni yaxşı tanıdigina görə belə şeylər haqqında yalnız düşündüyüm və inandığım kimi yazdıǵıma zərrəcən də şübhən olmayıacaq. Məni bu saat ən çox həyəcanlandıran başqa bir şeydir: müvazinətini itirib, intixabında yanılmayasan. Sən məndən qat-qat uca və daha ləyaqətli bir həyat yoldaşı axtarmağa haqlısan...” – Yox. Heç kəsi axtarmırdım və əslinə baxsan bu sözlərdə acı bir təhqir və töhmətdən başqa heç nə görmürdüm. Bəs necə olmuşdu ki, bu günəcən xoşbəxt insanların həyatını görəndə hədsiz dərəcədə sevinməyi bacaran mən, indi Kamranın Səidə xanıma vurulduğunu güman eləyib, onlara həsəd aparmağa başlayırdım? Bu çirkin hiss hardan və

necə mənim ürəyimə yol tapmışdı? Bəlkə mən ifrata varır və özümü nahaq yerə günahlandırırdım? Bəlkə bunun səbəbi Müdhətin başına gələn müsibət, ailəmizin həyəcanları və mənim xəstəliyim idi?

Mən o günlərdə nə Kamrana sarı üz çevirirdim, nədə Səidə xanıma baxırdım. Mən istəyirdim ki, yenə əvvəlki Səmirə olum, onların həyatını nurlandıran məhəbbət macərasından fərəh duymağə başlayım və yalnız bundan sonra açıq alın, saf ürəklə hər ikisini təbrik eləyim.

Elə bu vaxt Səidə xanım qadınlar palatasında çarpayı boşaldığını bildirib, məni qonşu otağa köçürüdü. Dostlaşdığını və ünsiyyət bağladığım xəstələrlə xudahafızlaşmədim. Görünür, bu tezliklə hələ bir-birimizdən ayrılmayacaqdıq. Hamidian əvvəl Kamran sağalıb duracaqdı. Amma o da ən azı on-on iki gün burda qalmalı idi. Məni xərəkdə götürüb aparanda, Kamran əlini yuxarı qaldırıb məni uzaq səfərə gedən bir tanış kimi ötürdü və dalimca “görüşənə qədər” deyib ucadan səsləndi. O biri xəstələrin sözlerini aydın eşitmədim. Yəqin ki, onlar da mənə tezliklə sağalmağı arzulayırdılar. Səida xanım böyrümcə gedəgedə, yalnız sonralar mənasını başa düşdüğüm bir eyham da vurdu:

– Sizin köçməyiniz kamran yoldaşın ürəyindən olmadı.

Qızlarım tez-tez məni görməyə gəlirdilər, hər dəfə də Zəfərin onlara baş çəkib, hal-əhval bildiyini söyləyirdilər. Birinci dəfə qadınlar palatasına gələndə, bu barədə mənə heç nə demədilər, mən özüm onlara sual verdim. Kəmalə də, Rəhilə də susub gözlərini yərə dikdilər. Onların tutulduğunu görünçə, nə isə xoşagəlməz bir hadisə başverdiyini hiss elədim. İsrarla soruşdum. Kəmalə dedi:

– Zəfər dayı bir həftədən çoxdur bizə gəlmir.

– Nə üçün? – soruşdum.

– Yəqin başı qarşıq olur... – Kəmalənin əsil həqiqəti söyləyib məni həyəcanlandırmıq istəmədiyini anlamaq çətin deyildi. Rəhilənin üzünə baxdım. Onun gözləri dolmuşdu. Kirpiklərdə iri yaş damcıları titrəyirdi. Hönkürüb ağlamaq üçün balaca bir himə bənddi.

– Əgər mənim tez sağalmağımı istəyirsinizsə, – dedim, – məndən heç nəyi gizlətməyin. Düzünü bilməsəm, daha çox fikir eliyəcəyəm, bu da ki, mənə ziyandır.

Onlar oğrun-oğrun bir an gözləşdilər və mənim hər şeyi hiss elədiyimi görüb, o acı xəbəri gizlətməyin tamam faydasız olduğunu yəqin elədilər. Rəhilə qulağıma sarı əyildi. Heç kəs onun sözlərini eşitməsin deyə piçildədi:

– Zəfər dayını sragün tutublar...

Onun piçiltisi gətirdiyi xəbərin dəhşətini azaltmadı. Mən sarsıldım. Rəhilənin hıçqırtısını eşidən xəstə qadınların gözləri bize zilləndi. Mən qızımın başını qolumun arasına aldım:

– Bax, Raya, unutma ki, daha yekə qızsan... – dedim. – Sən indi on yaşına girmisən!

Görünür o, altı-yeddi nəfər xəstənin də həyəcanlanmağında özünün təqsirini başa düşüb, hıçqırtısına ara verdi, yaylığı ilə gözlərini örtüb palatadan çıxdı.

Mən artıq insanların taleyini oyun-oyuncaq sayanlara bələddim, ancaq dünən cəbhədə vururmuş, bədənində sağ yer qalmamış və bəlkə də xoşbəxt bir təsadüf nəticəsində çovutma bir gülləyə hədəf olmamış Zəfərin həbsə alınacağını xəyalıma belə gətirməzdəm. Axi, burda adı bir məntiq axtarmaq özü də əbəs idi!

Rəhiləyə nisbətən təmkinli və həssas Kəmalə, mənim nə isə bir təsəlliyyə ehtiyac hiss elədiyimi duyub, böyüklorə məxsus bir əda ilə dedi:

– Can ana, hələ bilmək olmaz, bəlkə bu gündə, sabahda buraxdırılar. Axi, onun heç bir günahı yoxdur... Tez qalx, bizim ürəyimiz sənin yanındadır. Dünən əmim kəşfiyyatdan gəldi. Təzə buruğu bolluca neft verib... Coxlu mükafat alıb... Bu gün səhər getdik, Balaqədeşdən şeylərimizi alıb gətirdik.

O, məni öpüb ayrıldı, bir azdan sonra Səidə xanım gəldi. O, həmişəki kimi məmnun təbəssümə xəstələri salamladı. Qadınlara eyni nəzakət və əda ilə yanaşır, qonur, badamı gözlərini süzdürür, naz-qəmzə ilə danışırı.

Haminin yanında qızlarını təriflədi:

– Ağıllı uşaqlardır. Xoşbəxt olsunlar!

Bütün analar kimi mən də bu cür tərifdən qəribə bir zövq aldığımı gizlətmədim. Səidə xanım ana qürurumu bir az da artırmaq istəyərək təkrar elədi:

– Gözəl uşaqlardır! Ancaq təəssüf ki... – O, nırçıldayıb susdu.

– Doktor, nəyə təəssüf eləyirsiniz? – deyə mən özümü saxlaya bilməyib, tez-tələsik soruşdum. O, süzgün gözlərini dolandırıb, xəstələri göstərdi: yəni bunlar bilməsələr yaxşıdır, yalnız sizə deyəcəyəm.

Tibb bacıları məni yenə xərəyə qoyub rentgen otağına apardılar. Səidə xanım qaranlıqda məni müayinədən keçirən həkimin azərbaycanca bilmədiyini nəzərə alıb, bayaq mənə demək istədiyi sözləri indi dedi:

– Amma təəssüf ki, atalarının başına o cür müsibət gəlib... Sizin xəstəliyinizin səbəbi indi mənə aydınır. Amma dözmək lazımdır, Səmirə xanım, təkcə dava-dərmana ümid bağlamaq azdır. İradənizi ələ alın, dərdinizi unutmağa çalışın. Həyatın ağırlığından sarsılan tək siz deyilsiniz... – Onun səsində qəmgin bir titrəyiş vardi. – Mən sizdən az iztirab çəkmirəm Mənim də ərim Müdhətin günündədir. Bəlkə də daha pis. Yenicə hərbi orden almışdı. Əsgərlərindən bir neçəsi almanın tərəfinə keçəndə, onu günahlandırib, az qala güllələyirmişlər. Şabda bir allah bəndəsi işə qarışıb, ölüm cəzasını həbslə əvəz elətdirib...

Mən eşitdiklərimə əvvəlcə inanmadım. Səidə xanımın gülüşlərini, naz-qəmzəsini, bəzənib-düzenməsini gördükcə, onu təzə eşq bəlasına mübtəla olmuş cavan bir qız bilmədim... Əlbəttə, günah məndə deyildi. O vaxt insanlara üzdən, səthi yanaşmağa adət eləmişdi. Həqiqi mənada heç kimin dərdini öyrənməyə ehtiyac duymurduq. Bizə elə gəlirdi ki, belə zəmanədə dərddən, kədərdən söhbət açmaq hansı müqəddəs ehkamı isə uçurmaq deməkdir...

Bir həftədən sonra mənə ayağa qalxıb gəzinməyə icazə verdilər. Xəstəxananın həyətindəki bağçada təmiz hava udduqca, hər iki tərəfində gullər və çiçəklər əkilmış asfaltlı cığırla yavaş-yavaş addımladıqca, məndə yenidən həyata qayıtmək həvəsi artmağa başlayırdı. Məni ağır və üzüntülü məhrumiyyətlər gözlədiyini yaxşı bildiyim halda, könlümdə güclənən bu həvəsi öldürmək çətin idi. Burda Kamranada, kişilərin palatasından tanıdığım o biri xəstələrə də tez-tez rast gəlirdim. Bir-birimizi salamlayır, kef-əhval soruşur, azacıq ayaq saxlayıb, yalnız üç-dörd qısa cümlədən ibarət söhbətlər eləyirdik.

Bir dəfə Kamran xiyabandakı yaşıl skamyada mənimlə yanaş turmağa izin istədi. Belə hallarda insan ürəyini açıb, dərdini söyləməyə nə isə bir ehtiyac duyur. Amma söhbətə ilkin mən başlamadım. Necə oldusa, Kamran birdən köksünü öbürdü:

– Səmirə xanım, – dedi, – Zəfər barədə bir söz eşitdim. Bilmirəm əsası var, ya yox? Təəccüb eləməyin. Mən onu çıxdan tanıydım. Cəbhədə də bir diviziyada idik. Tez-tez görüşürdük. Elə bir gündə də yaralandıq. Eyni qospitalda yatıb, eyni gündə də tərxis olunduq. Görürsünüz, daha mən hərbi qulluğa yaramıram. – O sağ qolunun sağalmış uzun yarığını və dibdən kəsilmiş barmaqlarını göstərib, səmimi bir təəssüflə başını buladı. – Zəfəri də azad elədilər... Nə mən, nə o, şanşöhrət axtarmırıq. Borcumuzu verib qayıtmışıq... Doğrusu, o cür igid

bir adamın həbsə alındığını eşidəndə, matım-qutum qurudu, əl-ayağım yerdən üzüldü. Mən bunu ədalətsizlik sayıram. Çox böyük ədalətsizlik! Kimin üçün vuruşursan, kim səni cəzalandırır? Az qalır fikirdən beynim partlasın... – O, yenə dərindən köksünü ötürüb, susdu. Harasa, uzaqlara baxdı və mənə elə geldi ki, cəbhədə, vuruşma meydanında odlar, alovlar ayaqladığı günləri təsəvvürünə gətirdi. – Belə şeyləri görmək adama bərk yer eləyir... Çox bərk! Elə bil sənin gözünün içində deyirlər ki, canın çıxsın, həm vuruşacaqsan, şikəst olub adamlıqdan çıxacaqsan, həm də düşmən kimi, həbsdə, sürgündə çürüyəcəksən. – O, qəhərlənmişdi, səsinin titroyışını gizlədə bilmədiyindən utanır kimi, təkrar susdu, gözlərimin içində baxdı və sonra, deyəsən kövrəldiyini mən duymayım deyə, başını o tərəfə çevirdi. Bir xeyli danışa bilmədi. Nəhayət, iradəsini topladı və dedi: – Zəfər əriniz Müdhətin yaxın dostu idi. Neft institutunda onları həmişə bir yerdə görordim... Bəlkə Zəfərin tutulması şayiədir, hə?

Nə deyəcəyimi bilmədim. Tərəddüdlə süküt eləyib, Kamranın üzünə baxa-baxa qaldım.

– Çəkinməyin, düzünü deyin!.. – O, görünür, mənim sifətimdə əmələ gələn dəyişiklikdən, eşitdiyi bəd xəbərin doğru olduğunu yəqin eləyib, israrla soruşdu. – Demək tutublar? Hayif ona!.. Axı o cür namuslu adamin ayağına nə günah yaza bilərlər?

Bu suali da cavabsız qoydum. Sözlərinin çox səmimi və qəti ahəngindən hiss elədim ki, Zəferin büllür kimi saf olduğuna əmindir. Özümüzə düşündüm: “Deyəsən Zəfər hardasa Müdhətin tərəfini gözləyib... Əgər belə isə həddindən artıq cəsarətli tərpənib, kəfənini boğazına dola-yıb. Nahaq, nahaq, faydasız işdir...”

Kamran artıq mənə üz tutmadan, daha inamlı cəbhə dostunu təriflədi:

– Əgər mən onun barəsində yanılmamışam, əgər o, mən tanıyan Zəfərdisə, burada nə isə bir dəlaşıqlıq olub, kimin isə böhtanına düşüb... Biz faşistləri belə ığidlərin sayəsində biçib-tökürdük. Yox, onun barəsində çox böyük ədalətsizlik eləyiblər!

Mən ciyinlərimi çəkdim:

– Nə deyim, vallah? Mən də Zəfəri əsil insan, əsil vətəndaş kimi tanıyıram, ancaq belə görünür ki, bu, kiminsə o qədər də xoşuna gəlmir. Belələrinin fikrincə, hər bir vətəndaş gərək onların əmrini tutu quşu kimi təkrar eləməyi bacarsın, “bəli, bəli” dən qeyri bir söz deməsin. Ancaq mən yaxşı bilirəm ki, Zəferin devizi bam-başqadır: “İnsan – kölə deyil. İnsana baş müstəqil düşünmək üçün verilib!..”

Kamran yaralı əlini zərbələ dizinə çırpdı:

– Yox, mən nəyin hesabına olursa-olsun düz Moskvayacan getməyə hazırlam. Lap Stalinin yanına!.. Qoy o, bu ədalətsizlikdən xəber tutsun. Qoy bilsin ki, Zəfər kimi sadiq əsgərlərin tutulmağını görən cavanlar, cəbhəyə həvəslə gedib vuruşmayacaqlar!

– Eh, yoldaş Kamran, bizim respublikanın sahibini Stalinin nəzərindən salmaq asandır?

– Necə? – Kamran məyus halda, səsinin əhəngini birdən yumşaldaraq üzümə baxdı. – Yəni Zəfərin tutulmağından Mollayevin xəbəri var! Ola bilməz!

– Büyük bir idarənin rəisini ondan icazəsiz tutmayacaqlar ki?

– Əgər belədirse, bu daha pis. – Kamran yenə səsini ucaltdı. – Deməli onu aldadıblar!

– Orasını bilitrəm, – dedim. – Bəlkə də. Məni bura gətirdikləri gündən Zəfəri görməmişəm. Çox mümkündür ki, o özü Mollayev yoldaşla üz-üzə gəlib, aralarında söz-söhbət olub. Bəlkə Zəfər bir az ötkəm danışıb, Mollayevin də bundan xoşu gəlməyib... Hər şey ola bilər...

– Bir adı kapriz üçün adamı cəzalandırmaq?!

Kamran əsəbiləşirdi. Əlləri əsir, gözlərinin nazik damarlarına qan sağılırdı. Mən ona Səidə xanımın məsləhətlərini xatırlatdım:

– Sakit olun. İradənizi ələ alın. Yeni-yeni dirçəlirsınız. Belə getsə, müalicənin də faydası olmaz. – Mən bu əsəbi söhbətlərin sonrakı ziyanından qorxub, ayağa qalxdım. Kamran mənə yenə nə isə demək istəyirdi. Mən onu qabaqladım:

– Söhbətimiz sonraya qalsın, – dedim və cəld addımlarla uzaqlaşdım.

Mən o gündən sonra, özüm də fərqinə varmadan, Kamranın vəziyyəti ilə maraqlanmağa başladım. İkinci mərtəbədən yavaşça addımlarla, mərmər pilləkənin ağac sürahisindən tuta-tuta aşağı enəndə və xiyanətənək tərəfindən, gözlərimlə qeyri-ixtiyari daim onu axtarırdım. O isə daha görünmürdü. Mən əvvəlcə onun tamam sağaldığını və xəstəxanadan çıxıb getdiyini güman elədim. Nə üçünsə kişilərin palatasına girib, onu soruşmağa və hətta Səidə xanıma bu barədə sual verməyə də utanırdım. Dərhal fikrinə gələ bilərdi ki, nə səbəbə onun taleyi mənim üçün bu qədər əhəmiyyətlidir? Belə bir sualan cavabını tək ona yox, özüm də verə bilməzdəm. Doğrudan da mən nə üçün o biri xəstələri yox, məhz Kamranı soruşmaliydim?

Gəzinməkdən qayıdanda, kişilərin palatasının qapısını tıqqıldıdatdım. Kim isə içəridən “buyurun!” deyə səsləndi. Mən içəri girəndə, elə bil çətin bir imtahan verəcəkdir. Necə olur-olsun bir neçə dəqiqə Kamrana tərəf baxmamalıydım, burda yatan bütün xəstələrə baş çəkməyə gəldiyimi göstərməliydim. Ax, bu aktyorluq!.. Səhnədə göstərilən məharət bizim hamımız üçün nə qədər sevinc getirirsə, həyatda işlədi-lən oyun bir o qədər süni və iyrəncdir. Doğrusu, bir an özüm-özümdən iyrəndim. Bu cür riyakarlıq mənim təbiətimə tamam ziddi. Yalnız palataya daxil olanda düşündüm ki, heç kəs mənim gelişimə pis məna verməsə də, Kamranın fikrinə ayrı şey gələ biler. Lakin artıq gec idi. Mən geri dönə bilməzdim. Mümkün qədər şad görünməyə çalışıb, həmiya salam verdim:

– Köhnə dostlar, necəsiniz? – deyə xəstələrə bəridən o yana bir-bir (amma orasını da deyim ki, təbii görünməyə nə qədər müvəffəq olduğumu söyləməkdə çətinlik çekirəm) göz gəzdirdim, ən axırda Kamrana üz tutdum. – Siz ki, əməlli-başlı sağalmışdır, nə oldu, birdən-birə?

O, hava azlıq edirmiş kimi, dərindən nəfəsini dərdi və qeyri-müəyyən bir ifadə ilə qaşlarını dartıb, kirpiklərini qıpdı, amma heç bir söz demədi. Onun əvəzinə müəllim cavab verdi:

– Qorxusu yoxdur. Pillələri qalxanda nə isə ehtiyatsızlıq eləyib... Unudub ki, bu halda ürəyə əziyyət vermək olmaz. Səidə xanım dedi ki, uzanmağı məsləhətdir.

Müəllim yanılırdı. Bizim aramızdakı əsəbi söhbətdən xəbərsizdi...

Mən ayrı-ayrılıqda hamının kefini soruşdum. Xəstələrin içərisində ən çox nikbin danışan yenə də müəllim idi.

– Nə cür naxoşluq olur-olsun, hətta zəif insanlarda da daxili müqavimət qüvvəsi yaradır. Elmi terminologiya ilə desək immunitet. Ölüm. – buradakıların heç birindən qüvvətli deyil. Mən indi də bu fikirdəyəm ki, insan xarakterinin zəifliyi naqis tərbiyənin acı səmərəsidir. Bizim potensial imkanlarımız...

– Ay müəllim, ay əzizim, adamda bu potensial imkan nə qədər olar, axı? – deyə vaxtı ilə mənim yatdığım çarpayıdan solda uzanmış ariq, dik və sıvri hülqümlü, az-az söhbətə qarışan və həmişə də iki-üç kəlmədən artıq danışmayan xəstə (sonra bildim ki, o, Balaqədeşin əmisi oğludur) bu dəfə uzun bir hekayət başlادı: – Bir yol dözürsən, iki yol dözürsən, ay canım-cigərim, bu ürək yazıq neyləsin ki, hər gün ona iyirmi yol cəhənnəm əzabı verirlər? Əşti, niyə uzağa gedirsiniz?

Bax, elə mənim doğmaca əmim oğlu camaata göz verib, işiq vermir. Vücudu iki qara köpüyə dəyməz, amma gül təki oğlanları dalbadal ləkələyib, bir-bir gedər-gelməzə yolladır. Başqaları bir yana dursun, elə mənim özümü neçə yol dəniz qıraqına apartdırıb? (“Dəniz qıraqı” deyəndə, o, Dövlət Təhlükəsizlik Nazirliyini nəzərdə tuturdu). Nə var, nə var, içki məclisində kefim durulanda ehtiyatsızlıq eləyib demişəm ki, tutulanların içində günahsızlar da olub... Yaxşı, bir qələtdir qarış-dirmişam, daha bundan ötrü adamı yüz yol öldürüb-diriltməyin nə mənası? Əgər orqan əksinqilabçılar qulaqburması vermək üçündürse, daha mənim kimisindən nə istəyirlər? Heç mənim əksinqilabçıya oxşarıım var?

Bu söhbət bizim üçün maraqlı deyildi, amma xəstənin sözünü də kəsən yox idi. Belə görünürdü ki, nikbinlikdə müəllim, bədbinlikdə isə o, palatadakıların bir-birinə zidd iki qütbüñü təşkil edirdilər.

– Əgər burdan sağ-salamat çıxməq istəyirəmə, məndən xəbis adam yoxdur! – deyə bədbin xəstə üzünü divara sari çevirib, birdən uşaq kimi hönkürdü.

Mən daha xəstələrin üzünə baxmayıb, qapının arasından necə sıvişdiyimi bilmədim: insanların iztirabına dözmək üçün mənim ürəyim həddindən artıq zəif idi. Əgər bir azacıq da burda qalsaydım, yəqin ki, mən də ona qoşulub ağlayacaqdım...

O günün sabahısı qızlarını gözləyirdim, amma qaynım Faiq gəldi. Bir dəstə ağ qərənfil gətirmişdi. Mən onun məqsədini başa düşürdüm. Xoşbəxt günlərimi yadına salmaq istəyirdi. Müharibədən əvvəl sahil küçəsindəki evimizin balkonunda özüm gül-ciçək əkərdim. O vaxt Faiq mənim becərdiyim ağ qərənfillərdən dəstə düzəldib, sevgilisinə aparardı. İndi fikri, deyəsən, borcunu qaytarmaq idi. O, məni gülərzələ salamladı.

– Səmire, yallah, – dedi, – bu gün qızlar növbələrini mənə verdi: Əgər Səidə xanım razi olsa, bu saat onlar da gələcək. Aşağıda oturub gözləyirlər.

– Çox sağ ol, – dedim və qalxıb xəstəxana xalatında Faiqin köməyi ilə həyətə endim.

Qızlar məni görən kimi sevinə-sevinə üstümə atıldılar.

– Can ana! – deyə bir ağızdan qışqırdılar.

Mən sevinirdim. Hər ikisinin təzə tufli geyindiyini görmək mənim üçün xoş idi. Faiq də məndən az sevinmirdi. Skamyada dördümüz də yanaşı oturduq. Qayınanamın kefini-əhvalını soruşdum və o dəqiqə də

peşman oldum: qızlarımın da, qaynımın da üz-gözünə qəm kölgəsi endi. Bunun səbəbini mənə izah eləmək lazımdı: hamısı Müdhəti xatırlamışdı: Bədirlənisa xalımı Müdhədsiz təsəvvürə gətirmək çətindi. Onların kədərini dağıtmak üçün söhbəti dəyişdim:

– Hə, Faiq, sən özün necəsən? Çoxdandır görüşmürük. Sən gələndə mən evdə olmuram, mən evdə olanda sən kəşfiyyata gedirsən.

– Elədir, – deyə qaynim hələ də kədərlə çulğalanmış gözlərini yuxarı qaldırmadan cavab verdi.

– Eşittim, təzə buruğunuz qiyamət eləyir, – dedim.

– Düz eşitmisən, – dedi. – Biz öz borcumuzu ödədik. Sübut elədik ki, Şirvan düzündə böyük neft xəzinəsi var. Yoldaş Xəlilov, yəni “Azerneft” birliyinin rəisi, bizi yaman hədələyirdi, həmişə də Mollayevin adından hey deyirdi ki, avantüristsiniz... Guya biz qəsdən milyonları çölə tökən, dövlətin malına qəsd eliyən xalq düşməni imişik. Amma fantan vaxtı özü gəldi, içindən qırıla-qırıla hamımızı təbrik elədi, kəşfiyyat dəstəsinə mükafat verdi. Arada bir qonaqlıq də düzəltdi... – Faiq danışdıqca, qəzəbini gizlətmirdi. Xəlilovun ikiyüzlülüyündən soyuqqanlı danışa bilmədiyini açıq-aydın gördüm. – Onun sözlerindən belə başa düşdüm ki, mənim də, geoloqumuzun da həbsinə qərar verilibmiş... Kəşfiyyat quyusundan elə neft çıxır ki, onun yanında Suraxanı nefti yalandır. Zavodda işlənməmiş götür doldur baka, avia-motorun canına yağ kimi yayılsın. Yalan olmasın, benzin yerin altından lap hazır çıxır. Bu saat qırıcı təyyarələrimiz üçün bundan yaxşı hədiyyə olmaz. Bilirsən də, dünən qoşunlarımız Almaniyanın sərhədlərini keçdi! Qələbə günümüz yaxınlaşır. Nemeslərin vayını veririk!..

Adəton palataya qəzet gətirmirdilər, amma cəbhədə baş verən hadisələrdən hamımızın xəbərimizvardı. Həkimlərdən, tibb bacılardan öyrəndiyimiz son məlumat ildirim sürəti ilə xəstəxanaya yayılırdı. Faiqin sözləri mənə bütün qəm-qüssəmi unutdururdu. Deməli, artıq qələbə gündündən və müharibənin tezliklə qurtaracağından söhbət gedirdi. Müdhətin də, mənim də, uşaqlarımın da taleyi gülümsəyə bilərdi. Ümid nə gözəl shəydir!.. Müharibənin ağır günlərində zəruri sayılan sərt qayda-qanunlar yavaş-yavaş aradan qalxacaq, səhv buraxanların günahı bağışlanacaq, günahkarların cəzası yüngülləşəcəkdir. Mən belə düşünürdüm və inanırdım ki, çoxları da belə düşünməkdə haqlıdır!

Qızlarımın dərsindən söz saldım. Son rübdə ikisi də əla və yaxşıı qiymət almışdı. Faiq də evdə olduğu günlərdə onları tez-tez yoxlayırmış. Mənim yanından qayıdan kimi yenə uzaq kəşfiyyata gedəcəkdi.

– Bütün dərs ilini də müvəffəqiyyətlə başa vuracaqlar. Buna heç şübhən olmasın, – deyə Faiq böyründə oturmuş Rəhilənin saçlarını sığalladı. Bu vaxt Faiq qardaşına necə də oxşayırırdı. Mehriban, nəvazış dolu baxışlarını Müdhətinkindən fərqləndirə bilməzdir. Qızlar da onun xətrini çox istəyirdilər. Müharibə qurtaran kimi evlənsəydi, mən bilirdim ki, qızlar onun toyunda nə qiyamət qoparacaqdılar. Xüsusən Kəmalə! (Böyük qızım oynamaqda məndən geri qalmır!)

Faiq cibindən bir dəstə pul çıxartdı:

– Uşaqlar üçün yox, burda xərcləmək üçün, – dedi, – Çölün düzündə mənə o qədər lazımlı olmur, Bilirsən də, ovçuyam, qırqovuldan, turacdan vurub gətirirəm, bəzən də Kürdən balıq tuturam... O dəfə ceyran ovuna getmişdik...

– Bəs qadağan deyil? – deyə soruşdum.

– Qadağandır, – dedi, – ancaq buna tək mən yox, heç kəs baxmir. Pilotlarımız ki, heç... Belə getsə, ceyranların nəslili kəsilər.

– Necə məgər? – soruşdum.

– Bir də görürsən təyyarəni aşağıdan sürüb, on-on beşini birdən biçib tökürlər. O dəfə özüm şahid oldum.

Mən Faiqin pulunu götürmədim. Bədirnisa xalaya verməyini məsləhət gördüm. O, həm qənaətlə, həm də ən zəruri şeylərə xərcləməyi bacarırdı. İndiki vəziyyətimizdə hər manatın yerini məndən də, Faiqdən də o yaxşıı bilirdi.

Qaynım həmişəki kimi indi də Müdhətin yoxluğunu mənə hiss etdirməməyə çalışırdı. Getməyə hazırlaşanda yenə hamımıza ürəkdirək verdi:

– Nə olaydı, bircə tez qurtarayırdı bu müharibə, birbaş Şuşaya gedəydik. – dedi, – çoxdandır, ürəyimiz açılmayıb. İsa bulağında mahni eşitmək üçün burnumun ucu göynəyir. – O, sözünün axırında təkcə mənə üz tutdu:

– Heç fikir eləmə, Səmirə. Yaman günün ömrü az olar. Məsəl var: “Yetim yaza çıxacaq, qışın pisliyi özünə qalacaq”. Bax, bu qızlar da böyüyəcək, Müdhət də qayıdacaq, bədxah adamların yamanlığını özünə qalacaq...

Qızlar iki yandan onun qoluna girib, xiyabanla böyük darvazaya doğru getdilər. Qırx-əlli addımlıqdan dönüb mənə əl elədilər...

Bu dəfə pillələri ölüvay yox, çox gümrah qalxdım. Səidə xanım otağının açıq pəncərəsindən bizi müşahidə eləyirmiş. Dəhlizdə qabağıma çıxıb, adəti üzrə, gülə-gülə məni salamladı:

– Daha kefiniz kökdir, Səmirə xanım, – dedi. Şad xəbor eşitmış adama oxşayırsınız. Qızların bəzənməyindən bildim ki, daha o günkü kimi qasqabaqlı deyillər. Ən gözəl dərman elə budur!.. Şükür allaha, indi səhhətiniz lap düzəlib.

Sanki mən də bunu gözləyirdim:

– Madam ki, düzəlib, daha məni niyə saxlayırsınız? – dedim. – Bu gündən məni buraxın gedim evimizə... Sabahdan o uşaqlar qarının ümidiñə qalacaq, dərslərinə baxan olmayacaq.

Səidə xanımın təbəssümü dodaqlarında dondu. Deyəsən mənim xahişim onun xətrinə dəydi. “Səni nə vaxt buraxmalı olduğumu özüm çox yaxşı bilirəm” demək istədiyini baxışlarının zəhmlili ifadəsindən açıq-aydın oxuyurdum. Ancaq nə isə fikirləşib, mənə cavab vermedi, qolumna girib kabinetinə apardı:

– Əyləşin, – deyə üstünə təmiz döşəkağı salınmış taxta divanı göstərdi. Qan təzyiqimi ölçüdü, fonendoskopunun nikelli uclarını qulaqlarına taxıb, ürəyimin döyüntüsünü dinlədi. – Bilirsinizmi, Səmirə xanım, mən özünə möhkəm inanan həkimlərdənəm. Çox nadir həllarda diaqnozum yanlış olur (bunu təvazösizlik hesab eləməyin!) amma ağıl ağıldan üstündür deyirlər. Çıxardığım nəticədə yanılıb-yanılmadığımı yoxlamaq üçün professorla məsləhətləşməliyəm. Əgər o da fikrimi təsdiqləsə...

Xəstəxanadan məhz bu gün çıxıb getmək arzum birdən-birə o qədər gücləndi ki, mən Səidə xanıma yalvarmağa da hazırlıdım. Onun sözünün axırını dinləməyə də səbrim çatmadı:

– Mən də sizə inanıram, – dedim, – hamı sizi tərifləyir, lap profesor özü də... Dərman yazarsınız, neçə gün desəniz içərəm.

– Əgər mənə inanırsınızsa, hələ bir az səbir eləməlisiniz, – dedi.

– Mən də, siz də tamam arxayın olsaq yaxşıdır... Hə, o qızların yanındakı oğlan kim idi?

– Qaynim. Faiq. Necə məğərə? Xoşunuza gəlmədi?

– Əksinə. Uşaqlarınızla çox mehribandır. Mənim də qaynim var, amma sizdən nə gizlədim, ayda-ildə bir dəfə də qapımızı açmaz. – Onun mənə qibəti elədiyini, yoxsa öz qaynından gileyəndiyinimi bilmək çətindi. – Evlidirmi?

– Sizi tanımamasaydım, düşünə bilərdim ki, Faiqə vurulmusunuz,
– deyə mən zarafat tərzində ona sataşdım.

– Mənim qaynım evlidir, belə görünür ki, arvadı bizim dostluğumuza mane olur... Eh, biz qadınların da canında az yoxdur.

Mən yenə zarafatla dedim:

– Yəni sizin də canınızda var?

– Birində az, birində çox, axtarsan hər qadının canında var... Əvvəlcə bir mənzildə olurduq. Gəlin gələndən on gün keçməmiş aramızda ixtilaf başlandı. Bir-birinə can deyib can eşidən qardaşlar yarıml il küsülü qaldılar... Eh, bilmirəm, bu nə söhbətdi, biz başladıq?.. Deməli profesorla məsləhətləşəcəyik. Etirazınız yoxdur ki?

Mən kabinetdən pərt çıxdım. “Açığını deməkdən çəkindi, görünür, vəziyyətim o qədər də yaxşı deyil” deyə düşündüm. Əgər belə olmasayı, Səidə xanım o cür tərəddüdlə danışmadı. Xəstə insan, bəzən özünü tamam gümrah hiss eləsə də, nəinki doktorun, hətta sadə və sıravi bir adamın ən kiçik təlqinindən də şübhəyə düşür. İndi mən də belə bir hal keçirirdim. Fikrim-zikrim içərimdə cəmlənmişdi. Mənə elə gəlirdi ki, hər dəqiqə yox, hər an zəifləyirəm, yenə çarpayıya uzanmaqdan başqa çərəm qalmamışdır.

Palataya girəndə yoldaşlarımdan biri mənim şübhəmi daha da artırdı:

– Rəngin-ruhun niyə qaçıb, Səmirə bacı?

Mən yerimə uzandım və heç bir söz deməyib yatmağa çalışdım. Əlbəttə, məndə ciddi bir dəyişiklik yox idi. Bunların hamısı yorğunluğun və ən çox da həyəcanlanmağın nəticəsi idi...

Ertəsi gün professor gəldi. Konsilium düzəltildilər. Səidə xanımdan başqa, indiyəcən xəstəxanada görmədiyim bir həkim də var idi. Ucaboy, qaraşın, beli azca donqar, başını ülgüclə tərtəmiz qırxdırmış, uzunsov üzlü bir kişi idi. Səidə xanımdan fərqli olaraq, qaş-qabağını sallamışdı. Onun tutqun sir-sifətinə baxan hər bir xəstə dərhal bədbinləşir və istər-istəməz deyərdi: “Görünür, sağalmağıma heç ümid yoxdur”. Ancaq mən yanılmışdım. O, dərin çuxurlarda yaş zeytun dənələri kimi işildayan gözlerinin bulanıq ifadəsini dəyişmədən soyuq bir inamla dedi:

– Mənim fikrimcə, daha burda saxlamağın mənası yoxdur. Buraxın getsin, Abşeron sanatorilərindən birində təmiz hava alsın. Ən gözəl müalicə Zuğulba tərəfin dəniz havasıdır. Bizim verdiyimiz dərmanların bəzən xeyirdən çox ziyanı var... Royenin normadan yuxarı olmayı, beyin damarlarının sıxlımağı ilə o qədər də əlaqədar deyil. Bədəninin başqa bir yerində iltihab da ola bilər.

— Səmirə xanımın beyin damarları yox, ürək damarları sıxlıdır... Stenokardiyadan xəstələnib, —deyə Səidə xanım yaşca özündən xeyli böyük olan bu həkimin sözlərinə etiraz eləyəndə, doğrusu, mən istəristəməz ondan narazı qaldım. Axı, məni burada saxlamaqda məqsədi nədir? Nə üçün mənim azad olunmağıma hər vasitə ilə mane olur?” deyə fikirləşdim. Səidə xanım mənim o qədər də yaxşı anlamadığım bir neçə istilah da işlədib, həkimlə nə səbəbə razılaşmadığını izah eləyir, amma səsini ucaltmışdı. Onları diqqətlə dinləyən professor hələ öz rəyini söyləməyə tələsmirdi. Mənimlə diz-dizə, məhrəm oturmuşdu. Ağır-agır nəfəs alırdı. Paltarından nə isə çox qiymətli bir ətir iyi gəlirdi. Ortası ağ zolaqlı, uzun və dalğalı saçlarını arxaya daramış, qartal burnunu aşağı sallayıb, əllərini qoynunda çarpzamışdı. Təkdənbir həkimlərə və mənə qisaca suallar verirdi.

O, nəhayət doğruldu. Böyründəki stuldan tonometrini götürdü. Qalın şüşəli, qızıl çərçivəli pensnesini burnunun ucuna taxıb qan təz-yiqimi özü yoxladı. Ürəyimi dinlədi. Mənə elə gəlirdi ki, o, cavabını nə qədər səbirsiz gözləməyimlə heç zərrəcən də maraqlanmırı. “Bunu niyə hamı tərifləyir? Daş ürəkli adamdan da kardioloq olar?

Elə bu vaxt həkimlərə üz tutdu:

— Ürəyi bir qədər küt döyüñür, amma orqanik təbəddülət yoxdur.

— Yenə məndən soruşdu: Nədən əsəbiləşmişdiniz?

Mən, bilmirəm neçənci dəfə, xəstəliyimin tarixini danışdım.

— Deməli, iclasda olmayıb? — Onun sualının ahəngindən əsil həqiqəti öyrənmək arzusundan daha çox, ince bir kinayə duyurdum. — Kobud tənqidlərdən əsəbiləşmək halları tez-tez baş verir. Xüsusən axır zamanlarda...

Qadınlardan kim isə qırıq-qırıq güldü, böyrümdəki xəstəyə yavaş-cadan dediyi sözləri mən də eşitdim:

— Lap düz deyir. Gör heç demaqoqlardan xəstələnən var?

Konsiliundan yeni bir şey öyrənmədim. Həkimlərin indi söylədiyi fikirləri, ayrı-ayrı vaxtlarda, ola bilsin başqa sözlərlə, Səidə xanım mənə demişdi. Məni daha çox nəticə maraqlandırırdı.

Professor dazbaş həkimlə razılaşdı:

— Bəlkə siz deyən kimi doğrudan da sanatoriyaya getsin... Ancaq indi sanatoriyalar...

Səidə xanım başını tərpədib, onun fikrini tamamladı:

— Hamısı hərbi xəstəxanadır.

Mən özümü saxlaya bilmədim:

– Səidə xanım, professor da mənim arzuma zidd deyil. Siz nə üçün israr eləyirsiniz? Sanatoriyada yer olsa, bu saat məni ora göndərən kimdir? Siz bu haqda da fikirləşməlisiniz. Göndərsələr də razi olma-ram. Yaralı əsgərləri qoyub niyə gərək məni müalicə eləsinlər?

Səidə xanımın gözlərində əsəbi bir qığılçım yanib-söndü. Mən onun ürəyindən keçəni özümə görə yozdum. “Deyəsən dazbaş həkimlə razı-laşdığım üçün əsəbiləşir”.

Professor və həkim bizimlə xudahafızlaşış getdi. Səidə xanım onları ötürüb, yenə palataya gəldi.

– Siz mən deyənə baxın, Səmirə xanım, inanın ki, ancaq sizin xeyri-nizi fikirləşirəm... Sonra peşman olarsınız. Axı, mən neylədiyimi bili-rəm... – O, məndən tamam inciyibmiş kimi, üzünü o tərəfə çevirib, xəstələri müayinəyə başladı...

Mən üç gündən sonra yenə dirçəlib həyətə enəndə Kamrana rast geldim. Köhnə dostlar kimi görüşdük, bir-birimizə el verdik. Hal-əhval bildik.

– Əliniz nə yaman soyuqdur, – dedim.

Doğrudan da onun əli buz kimi idi. O, mənim sözlərimə şablon bir ifadə ilə cavab verdi:

– Amma ürəyim istidir.

Mən gülümsündüm. O da gülümsündü.

– Səmirə xanım, – dedi, – əlbəttə, mənim sizdən inciməyə haqqım yoxdur. Ancaq sözün düzü yaxşıdır. Lap uşaqlıqdan düzünəqulu danışmağı sevirem. Diplomatiya işlədənlərdən xoşum gəlmir...

Bu müqəddimədən sonra mən ondan nə isə çox mühüm və ciddi bir söz eşidəcəyimi güman eləyirdim. Amma təxminən düz çıxmadı... Kamran əllərini xalatinın cibinə saldı, çoxdan bəri üzünə həsrət qaldığı Quba almasından bir dənə çıxardıb mənə verdi (bu almanın ilin bu vaxtında hardan aldığına soruşmaq istədim) də, elə bil nitqim tutuldu, dinnədim) və dinləməyə hazırlaşdığım sözlərin əvəzində, tamam başqa bir söz eştidim:

– Amma xahişim budur ki, Qurbanın ağ almasını çox sevdiyinizi hardan və kimdən öyrəndiyimi xəbər almayasınız. Yaxşı?

Qəribə idi. Mən yalnız almanın özünü deyil, bu alma haqqındaki xalq mahnısını da sevirdim, pianoda çalıb-oxumağı da bacarırdım. Bunu Kamran kimdən öyrənmişdi? Ha fikirləşdimsə də, tapa bilmədim. Mən ona təşəkkür elədim.

– Buyurun, nə işə demək istəyirdiniz, – dedim və almanın xalatımın cibinə qoydum.

– O dəfə bizim palataya gələndə, mənim kefimi hamidan sonra xəbər aldınız. Elə bilişəm ki, bunu mən eləsəydim, sizə toxunardı... Doğru deyirəm, yox?

– Yox, nə üçün toxunsun? Burada mən ehtiyatsız bir şey görmürəm, – dedimsə də, ürəyimdə ona haqq verdim. Palataya məhz onu görmək məqsədi ilə gəldiyimi, amma riyakarlıq eləməyə məcbur olub, əvvəlcə o biri xəstələrin halını soruştugumu açıb-söyləməyə cəsa-rətim çatmadı.

Kamran ağır-ağır nəfəs alıb dayandı və əlini sinəsinə qoydu. Bir xeyli dinmədi. Sonra addım-addım irəlilədi və məndən üzr istəyib skamyada oturdu:

– Bir ay bundan əvvəl desəydiłər ki, mənim ürəyim xəstələnə bilər, mən qəh-qəh çəkib gülərdim. İndiyəcən ürəyimin hansı tərəfdə olduğunu da bilmirdim dəmir kimi möhkəm idi. “İnsan – zəif məxluqmuş” deyəndə, yadınızdadırımı, müəllim də, o biriləri də mənimlə razılaşmadılar. Bax, bir balaca gəzindim, o saat sinəmdən sancı qalxdı.

– Əyləşin, əyləşin, – dedim və əl yaylığımin ucunda düyünlədiyim nitroqlitserin şüşəsini dərhal çıxarıb ona uzatdım – Buyurun!..

O, dərmandan birini götürüb, dilinin altına qoydu:

– Nahaq yerimdən qalxdım, – dedi və yenə susdu.

Sinəsinin ağrıları azalandan sonra, bizim aramızda uzun bir müka-limə başlandı:

– Bəzən mənə elə gəlir ki, heç sağalmaq da lazıim deyil.

– Bu nə sözdür, yoldaş Kamran?

– Tutaq ki, sağaldım. Hara, kimin yanına gedəcəyəm?

– Evinizə, arvad-uşağınızın yanına!

– Hmm... arvad-uşaq... Mən çox ağır yaralanmışdım. Sağ qolumu dibindən kəsmək qorxusuvardı. Qanqrenadan güclə xilas elədilər. Kaş ki, sağalmayaydım. Ancaq o vaxt həyata qayıtməq üçün hər şeyə razı idim... Axi, mən onu sevirdim. Ölmək istəmirdim, çünki sevirdim. Mə-həbbətin gücünə dair yazılmış dastanlara da inanırdım. Gözüm görə-görə bədənimi doğrayıb tikdikləri zaman da onu yadımdan çıxarmırdım... Vətən məfhumunu öz sevgisindən ayrı təsəvvür eləyənlər də var, amma mən vətən üçün vuruşanda onu yadımdan çıxara bilmirdim. Cərrahın bıçağı altında ağrıdan dişim bağırsağımı kəsəndə, xəyalımda təkcə onun sürəti idi!..

– Axı siz kimi deyirsiniz?
– Necə yəni kimi? Bəs demədim?
– Yox, demədiniz, yoldaş Kamran.
– Arvadımı, həyat yoldaşımı... Bir zamanlar həyatımdan artıq sevdiyim o afeti...

Orta məktəbdə oxuyarkən bizim hamımızın işlətdiyi bu dəbdəbəli ifadələr indi mənə parodiya təsiri buraxırdı. Ancaq mən gülmürdüm, çünki Kamran danışdıqca elə bil içindən od-alov püşkürürdü.

– Axı, ona nə olub ki?
– Ölüb... Yəni mənim üçün ölüm... – O, yuxudan yenicə ayılmış kimi gözlərini ovuşturdu. – Göyümtül dodaqları titrədi. Yox, o ağlamırdı. Göynəyirdi. Birdən qəddini düzəltdi. Əllərini döşündə çarpzıla. – Ancaq mən indi ölmək istəmirəm. – Öz-özünün zəifliyini təkdir edir kimi başını bulayıb susdu, yalnız sonradan-sonraya fikrini tamamladı: – Mən onu çox sevirdim, amma tək onu yox!

– Vətəni?
– Qəribə sual verirsiniz, Səmire xanım... Vətən üçün iztirab çəkəndə, ona insanın məhəbbəti azalır məgər?

– Yox Kamran yoldaş, – dedim. – Siz mənim sözümü düz başa düşmədiniz... Vətəndən söhbət gedəndə, həqiqi insan öz şəxsi taleyini həmişə unudur. Əgər unutmağı bacarmayanlar varsa, demək onlar mənəvi yoxsul və xudpəsənd adamlardır. Mən sizin barənizdə nə əsasə görə bu cür düşünə bilərəm? Əksinə, mən bu fikirdəyəm ki, siz vətən üçün çəkdiyiniz iztirabların qüdsiyyəti ilə fəxr eləməyə haqlısınız!

– Əlbəttə, fəxr eləyirəm! – deyə Kamran tamam dəyişmiş səslə, dərəni bir həyəcanla cavab verdi və mənə elə gəldi ki, bu sözləri məndən eşitdiyi üçün daha çox sevinir, ağrılарını unudub özünü nə isə daha böyük və daha yüksək bir aləmdə hiss eləyir, elə bir aləm ki, onun qarşısında insanın şəxsi iztirabları son dərəcə kiçik və əhəmiyyətsiz bir şey kimi görünür.

Kamran yerindən qalxdı. Dərindən nəfəs alıb irəlilədi. Deyəsən ağrıları kəsilmişdi. Daha mən ona baxmirdim, amma nə isə deməyə hazırlaşdığını hiss eləyib, onunla yanaşı addımlayırdım.

Cənub küləyi əsirdi. Bağçanın yaşıllaşmış körpə çinarları azacıq əyilib, sanki yerə baş əyir, yenə düzəlir, yarpaqlarının xərif piçiltisi eşidilirdi. Bizim yaxınlaşdığınızı görən boz sərçələr budaqlardan pırılıt ilə qalxaraq, bir az o yanda yenə ağaclarla qonur, daha böyük

həvəslə yenidən civildəməyə başlayırdılar. Kamran gözlərini onların ardınca zilləmişdə də, fikri tamam başqa yerdə idi. O, azacıq sonra mənim bu təxminimi təsdiqləyən bir sual da verdi:

– Siz necə bilirsiniz, Səmirə xanım. Müdhət sağ-salamat qayıtsa, çox dəyişəcək, eləmi?

Mən tutuldum. Əvvəlcə deməyə söz tapmadım. Həm sualının mənasını, həm də mənim cavabından sonra nə deyəcəyini fikirləşdim: “Bu məsələ sizi nə üçün maraqlandırır?” – deyə soruşmaq istədim. Kamran mənə inadla baxırdı. Yəni kirpiklərini qırpmadan, sualına cavab almış məndən gözlərini çəkməyəcəyini bildirən bir ifadə ilə baxırdı. Elə bil mənim sözlərimdən məyus olmaq qorxusu onu bərk narahat eləyirdi.

– Fikriniz mənə aydın deyil. Necə məgər? – dedim. – Əgər Müdhətin bu qədər sarsıntıdan sonra qocalmağını, saç-saqqalının ağarmağını nəzərdə tutursunuzsa...

Kamran başını buladı:

– Yox, yox, demək istəyirəm ki, yəni onu haqsız cəzalandırıblarsa, küskün qayıdar, necə bilirsınız?

Başqa təbirlə, əgər Kamran Müdhətin məhz narazı qayıdacağını güman eləyirdi də, deməli, onu özündən qat-qat zəif bir adam sayırdı. Belə çıxırdı ki, o, vətən yolunda çəkdiyi iztirabların bihudə olduğunu görüb, inkisar xəyalı uğrayacaq, min cür məhrumiyyətə naşaq dözdüyüni başa düşüb, ideallarından el çəkəcək, daha əvvəlki kimi ürəkdən çalışmayacaqdır. Əlbəttə, mən bunu təsəvvürümə gətirə bilmirdim. Kamran, sanki, hansı bir məqsəd üçünsə, mənim ümid və arzularımı alt-üst eləmək üçün belə deyirdi. Mən ona sərt və kobud bir söz qaytarmaqdan güclə özümü saxladım, bacardığım qədər müləyim dedim:

– Yox, siz Müdhəti yaxşı tanışdınız, onun barəsində heç vaxt belə düşünməzdiniz. Olsa-olsa, Müdhət onu cəzalandıran adamlardan narazılıq eləyə biler. Bu da çox təbiidir. Axı, məsələ burasındadır ki, siz də, mən də onun işinin təfsilatından xəbərsizik. Mən onun qəsdən ziyanlı bir addım atlığına inanmiram. Ola bilər, qeyri-ixtiyari elə bir səhv buraxıb ki, bunun ziyanlı nəticəsi üçün ağır cəzaya məruz qalsın. Siz daha yaxşı bilərsiniz. Cəbhədə belə şeylər olur, ya yox?

Kamran, yəqin ki, mənim səsimdə, özüm istəməyə-istəməyə bürüzə verdiyim əsəbi nidaları duyurdu və Müdhətin sədaqətinə şübhə ilə yanaşdığını mənə söylədiyinə müəyyən dərəcədə peşman da

olmuşdu. Amma artıq gec idi. Oxu atıb, yayını gizlədə bilməzdi. Mən sualımı ucadan, israrla təkrar elədim:

– Düzünü deyin görüm, o cür şeylər olur, olmur?

– Əlbəttə, olur, – dedi. Bəzən kiçik bir səhvin nəticəsi bizə ən böyük xəyanətdən də çox ziyan verir. Bu cür hallarda hərbi tribunal tərəddüd köstərmir, ağır cəza tədbirlərinə əl atır. Mühabibənin özü kimi, qanunları da sərtdir.

Mən daha heç nə demədim. Aramızda xeyli sükut oldu. Kamran mənim üzümə artıq məyus və xərif bir təbəssümlə baxırdı. Bilmirəm, bəlkə də o, mənə başqa bir söz deməyə hazırlaşındı, amma zahirən mülayim, əslində isə qəzəblə verdiyim cavabdan pərt olub susurdu. Sonralar, o, mənə ürəyini açıb-söyləyəndə mən xəstəxana həyətində gəzinə-gəzinə elədiyimiz bu xoşagəlməz söhbəti bütün təfsilatı ilə xatırladım və belə düşünərkən o qədər də yanılmadığımı gördüm.

– Xəstəxanadan nə vaxt çıxırsınız? – deyə Kamran aramızda heç nə olmamış kimi təzədən söze başladı.

– Bir-iki gündən sonra.

– Bəlkə dediklərim qəlbinizə toxundu?

– Yox, yox, qətiyyən!

Kamranın üzündəki dalğın kədər birdən-birə silinib yox oldu. Ancaq çox keçməmiş yenə tutqunlaşdı.

– Görürəm, Müdhət barədə sualımdan çox narazı qaldınız... Ancaq mən bu suali pis məqsədlə vermədim.

– Yaxşı ya pis, hər halda sözünüzdən belə çıxdı ki, Müdhət dönük-lük də eləyə bilər, hətta xəyanət yoluna da düşə bilər. Deməli onu haqlı olaraq sürgünə yolladıqlarına da şübhəniz yoxdur.

– Siz nə danışırsınız, Səmirə xanım? Bu cür düşünməyə mənim nə haqqım var?.. İndi mənə bircə şey aydın oldu ki, siz saridan o çox xoşbəxtdir.

– Onu deyə bilmərəm.

– Siz demirsiniz, amma mən deyirəm. Müdhətin yerinə mən olsaydım, belə vəfəli sevgilim olduğunu görüb, heç nəyi vecimə almazdım!..

Kamran belə dedikcə, onun sözlərinin ahəngindən oxuduğum kədərli qibtedən sevinməyə başlayırdım. Hesabla gərək mənim onu görən gözüm olmayıyadı, çünki, o, dünyalar qədər sevdiyim, günahsız olduğuna bir an da şübhə eləmədiyim, vətəninə və ideallarına fənərikcəsinə sadıq bildiyim Müdhətə toxunmuşdu, ancaq o, bir neçə kəlmə

ilə məni tərifləyəndən sonra elə bil nə o bundan əvvəlki ağır sözləri demişdi, nə də mən ondan incimişdim. Biz qadınların qəlbində hələ də kəşf olunmamış sirlər az deyil. Kim bilir, bəlkə bu da bizdəki xud-pəsəndliyin təzahürlərindən biri idi? Axı, hansı qadında, rüseyim halında olsa da, buna bənzər qüsurlar yoxdur? Onlardan bəzilərini mənəvi və cismani məziyyətlərinə görə mələk adlandırılar, burda həqiqətdən çox nə isə gələcək bir ideal və arzunun təcəssümünü görmək istəmirlərmi?

Mən bu görüşümüzdən sonra, demək olar, hər gün Səidə xanımdan soruşurdum:

– Məni nə vaxt buraxırsınız?

Soruşurdum, amma heç vaxt ondan cavab ala bilmirdim. O, özünü həmişə tibbi müayinə ilə möşğul göstərirdi. Mənim sözlərimi qəsdən eşitməməzliyə vurduğu gün kimi aydın idi. Bəzən mənə elə gəlirdi ki, o, xəstəliyimin ağırlığını qəsdən gizlətmək istəyir və bunu mənə söyləməyin çətin məcburiyyətindən yaxasını kənarə çəkiridi. Nəhayət, mən dözmədim, onu dəhlizdə yaxalayıb təklədim, nə üçün suallarımı cavabsız qoymağunu israrla xəbər aldım.

– Doktor, – dedim, – bəlkə də bu, mənim tərəfimdən bir növ nəzakətsizlikdir. Deyə bilərsiniz ki, sizin işiniz qarışıram, sizə bir növ təzyiq göstərirom. Ancaq siz də gərok mənim vəziyyətimi başa düşəsiniz. Neçə vaxtdır uşaqlarım başsız qalıb, onların yeməyinə, içməyinə, dərslərinə nəzarət eləyən yoxdur. Hələ mən onu demirem ki, bir böyrü üstə çarpayıda yatmaqdan, hər gün xəstəliyə dair eyni adamların səhbətini dinləməkdən, eyni dərmanları içməkdən təngə gəlmışəm. Axı, mən bu könüllü həbsxanadan mümkün qədər tez qurtulmaq istəyirəm. Bəs siz nə vaxt məni buraxacaqsınız?

– Necə, necə? – deyə Səidə xanım, indiyə kimi onda görmədiyim sərt və acıqlı bir hal aldı. Gözlərimin içində baxmaqdan çəkinib, ayaq saxladı. – Könüllü həbsxana? Oh, sizdən qorxmaq lazımdır. Necə də zəhərli sözlər tapırsınız!

– Əgər bu sözdən inciyirsinizsə, başqasını deyə bilərəm, yaxşı, qızıl qəfəs olsun, bağlı-cənnət olsun, istirahət evi olsun... Necə istəyirsiniz elə deyim... Əgər mənim vəziyyətim ağırdısa, onu da məndən gizlətməyin. Axı, düzünü bilsəm, bundan mənə xeyir gələr ki, ziyan gəlməz. Bilməsəm, qorxuram, təzədən yixılam, bir də qalxmayam.

O, sanki artıq şux təbəssümü, üzgün və məmənun baxışları ilə xəstələrə fərəh təlqin eləyən o gözəl Səidə xanım deyil, insanlara qətl hökmü verəndə kirpikləri də titrəməyən qəzəbli bir firon idi!

O, mənim əlimdən sıvişib çıxdı, dəhlizlə irəlilədi və arxaya baxma-dan cavab verdi:

– Düzünü bilmək isteyirsiniz? – deyə birdən dabanı üstə geriyə firlanaraq sözləri pulemyot güllələri kimi yağırdı: – Düzü budur ki, indiki halda mən sizi heç yana buraxan deyiləm. Səbr eləməlisiniz. Səbr!.. Bəlkə tərcümə eləyim?.. Yəni dözməlisiniz. Tamam yaxşı olun, sonra... – O, təkrar yoluna düzəldi və yenə mənə üz tutdu: – uşaqlarınızın taleyini düşünürsünüzsə, ilk növbədə öz taleyinizi düşün-məlisiniz!

Yox, o, məndən nəyi isə gizlədirdi. Hərəkətindən, danışq tərzindən və mənimlə öz arasındaki məsafləni bu cür uzadıb, hər vasitə ilə baxışlarını məndən gizlətməyindən bilinirdi ki, məni xəstəxanadan buraxmaq istəməməyinin səbəbi yalnız naxoşluğum deyil. Mən özümü doğrudan da yaxşı hiss eləyirdim. Neçə gündən bəri ürəyim ağrımırdı. Professorun “orqanik təbəddülət yoxdur” sözlərini eşidəndən sonra tamam inamlaşdım ki, əgər hər xırda şeydən ötrü əsəbilaşməsəm, özümü tox tutmağı bacarsam, əlbəttə müalicə sayəsində elə qorxulu bir şey qalmadığını öz-özümə təlqin eləsəm, uşaqlarımın yanına qayıdıb, işləyə də bilərəm.

Bunu demək üçün Səidə xanımın ardınca kabinetə girdim:

– Doktor, bu saat çıxıb getməyim məsləhətdir.

Onu inadından döndərmək nə qədər çətindi.

– Dedim, qurtardı! Məsləhət görmürəm, vəssalam! Sonra peşman olacaqsınız! Heç kəsin də sizə köməyi dəyməyəcək!

– Necə peşman olacağam?

– Xəstəxanadan çıxdığınıza! “Könüllü həbsxanadan” azad olun-mağınıza!.. Aydındırımı?

– Yox, aydın deyil. Mən bunun səbəbini bilmək istəyirəm. Nə üçün bunu hərbi sərr kimi məndən gizlədirsiniz?

O, nəfəsi daralmış kimi dərindən köksünü ötürdü:

– Səmire xanım, – dedi, – nahaq yerə özünüzə də, mənə də əzab verirsiniz. Bəli, əzab. Axı, nəzərə almalısınız ki, mənim ürəyim daşdan deyil, mən də insanam, həm də o qədər də pis insan deyiləm... Məndən

asılı olmayan bir şeyi niyə məndən tələb eləyirsiniz? Sizi buraxmağa mənim nə ixtiyarım var?

Onun gözləri dolmuşdu. Bir az da belə getsəydi, ağlayacağınə şübhəm yox idi. “Gizlidir, nəyi isə məndən gizlədir” deyə xəyalımdan keçirdim və sürətlə otaqdan çıxıb, baş həkimin yanına getdim. O da eyni sözləri dedi:

– İsrar eləməyin, Səmirə xanım. Əgər mən sizin yaxşılığınızı istəmirəmsə, dünyada məndən pis adam yoxdur. Axı, siz niyə elə düşüñürsünüz ki, xəstələri vaxtından artıq saxlamağa bizim həvəsimiz var? Əksinə, bu qətiyyən bizim xeyrimizə deyil, cəbhədən gələn yaralıları müalicə üçün çarpayılarımız hər yerde çatışır...

Yalnız sonralar, evimizə qayıdanda bildim ki, bu adamlar doğrudan da məni gözləyən fəlakəti bilirmişlər və məqsədləri də tək məni yox, həm də uşaqlarımı həmin fəlakətdən yayındırmaq imiş...

Mən xəstəxanadan çıxanda Səidə xanım palatanın qapısı ağızında dayanmışdım. Əgər ondan olsayıdı, yenə də bir xeyli məni palatasında saxlardı, ancaq indi dediklərinə görə tamam sağalmışdım, konsilium da bir səslə bu fikrə gəlmışdı. Səidə xanımın incə, qansız dodaqları tir-tir əsirdi. Ən yaxın dostlarından biri edama aparılan və onun xilası üçün hər vasitəyə əl atıb, ən axırdı ələcəsiz qalan insan kimi qəddi bükülmüş halda baxırdı, gözləri dolsa da, nə isə qüvvətli daxili bir müqavimətin gücünə özünü ağlamaqdan saxlayırdı, lakin sonsuz kədərini gizlədə bilmirdi. Mən artıq hiss eləyirdim ki, burda mənimlə tanış olmuş həkimlərin hamısı Səidə xanımın bildiyi o müdhiş fəlakətdən xəbərdardır, hamısı da mənə rəğbətlə yanaşır.

Çox ola bilər ki, mən bunu sonralar başıma gələn hadisələrin təsirilə indi uydururam, ancaq bir həqiqət var ki, Səidə xanımın əllərini sixanda ondan eşitdiyim “mən də, yoldaşlarım da çox əlləşdik, mümkün olmadı” sözlərini yaxşı xatırlayıram. Deməli onlar məni xəstəxanadan çıxarmağa məcbur edilmişdilər. (İndi bunu qəti deyirəm, çünkü Səidə xanım, əhvalatı mənə müfəssəl danışmışdır. Yeri gələndə, mən də sizə danışacağam!).

Mən evə çatanda və məktəbdən qayıdan uşaqlarımı görəndə ürəyimə nə isə çox ağır və gözənlənməz bir kədər qondu. Qayınanam evdə yoxdu. Qapının açarını qonşuya verib, özü harasa getmişdi. Qızlarım da mənim evə qayıtmışdım məmnun deyildilər. Doğrusu, ilk dəqiqliklərdə bərk tutuldum. Gözləyirdim ki, hər ikisi üstümə atılıb məni

bərk-bərk qucaqlayacaq, bəlkə də sevinclərindən ağlayacaq. Mənim düşündüyüm və gözlədiyim kimi olmadı. Onlar tutqun və kədərlə idilər. Hətta üzümə baxmaqdan belə qorxurdular. Nə qədər sual-cavaba tutmaq istədimsə də “heç...elə bir şey yoxdur” deyib durdular. Sanki aralarında şərt bağlamışdılar.

- Bəlkə atanızdan bir xəbər var?
- Yox.
- Məktub göndərməyib?
- Yox.
- Zəfər dayınızdan necə, hələ buraxılmayıb?
- Yox.
- Bəs Tövsiyə xalani necə, görməmisiniz?
- Yox.
- Ay qız, – deyə Rəhilədən soruşdum: – Yalan danışmağa da öyrəşmisiniz?
- Ana canı, yox, – deyə hər ikisi birdən cavab verdi.
- Yaxşı, əgər bir səbəb yoxdursa, niyə qaşqabağınız yer süpürür?
- Heç... Elə bir şey yoxdur, – Kəmalə otağın bucağında kitablarını çantadan çıxarıb, stolun üstünə düzdü. – Nənəm gələr, ondan soruşarsan. Bədirnisa xalani gözləməkdən gözümün kökü saraldı. Dəqiqələri saymaqdan yorulmuşdum. Qızlar məndən yaxalarını qurtarmaq üçün, tez-tez həyətə cumurdular. Qəhər məni boğurdu.
- Axşamüstü Bədirnisa xala gəlib çıxdı. O da məni görəndə qasqa-bağını salladı. Evimdə bu cür qarşılanmağımın səbəbini fikirləşəndə, Müdhətin başına nə isə daha ağır bir bəla gəldiyini yəqin elədim. Az qala qayınanamın üstünə qışqirdim:
 - Yoxsa oğlundan təzə bir xəbər var, nə üçün məndən gizlədirsiniz?
 - Qızım, Səmirə, – dedi, – səni niyə buraxdırı? Axı mən srağagün Səidə xanının yanına getdim, yalvarıb-yaxardım, dedim ki, çalış, gəlin bir neçə gün də yatsın, bəlkə ara soyuya, yaddan çıxa.
 - Nə yaddan çıxa, arvad?
- Mən hər dəfə əsəbi və həyəcanlı sualımı verdikcə, qayınanam da, qızlar da, elə bil xəcalətdən utanıb yerə keçir, hər dəfə bir bəhanə ilə gözlərini ora-bura dikirdilər. Hiss olunurdu ki, əsil həqiqəti açıb-söyləmək üçün əzab-əziyyət çəkirdilər. Nəhayət mənim çılğınlığı gələndən sonra udqunaraq dedi:

– Səmirə, qızım, allahdan gizli deyil, səndən niyə gizlin olsun? O gün iki adam dəniz qıraqından gəlib səni soruşdu, – qarı dil-dodağı əsə-əsə, gözlərini yenə yerə zillədi. – Xəstəxanada yatdığını biləndə, “yaxşı, sonra gələrik” dedilər, “ancaq onu xəbərdar elə, Bakıdan kənarra çıxməsin”. Tez də getdilər. İstədim soruşam “Hara aparacaqsınız, niyə aparırsınız?”. Ancaq özümü elə itirdim ki, sualım da yadımdan çıxdı. Gülnisanın yanına getdim, əhvalatı ərinə danışdım. Yazıqların qanı bərk qaraldı. Gülnisa ağlayıb-sıtqadı. Gülnisanın əri kiməsə telefon eləyib getdi, iki saatdan sonra qayıtdı. Dedi ki, “Xala, söz aramızda, böyükələrdən birinin yanındaydım. İnsafən məni hörmətlə qarşılıdı, gömək eləməyə söz verdi,ancaq çox ümidsiz danışırı. Mən belə başa düşdüm ki, yuxarıdan göstəriş var, yəqin Mollayevdən...” İndi də onun yanındaydım, dedi ki, “söz verən adam heç bir şey eləyə bilmədi, Mollayevdə əmr var, tək Səmirə deyil, çox adam onun günündədir”. Yaziq uşaq kimi kövrəldi... Gülnisa məni ötüronde dedi ki, Səmirənin əhvalatını eşidəndən bəri kişinin yuxusu göyə çəkilib, gecələr ürəyinin ağrısından şikayət eləyir. Müdhətin də, sənin də canına and olsun ki, dəniz qıraqından gələn o kişiləri görəli, allahın yuxusu nədir ki, onun da üzünə həsrət qalmışam. Hər dəfə qapı döyüldəndə, elə bilirəm ki, yenə onlar gəlib... – Qarı gözünün qorasını sıxdı. – Heç belə də hərəkət olar? Uşaqların atasını tutublar. Yaxşı, buna ölüm-zülüm dözürük. Bəs anadan nə istəyirlər? Lemsiyə yesir düşəni sürgün eləmisən, buna sözümüz yox. Günahkar bilmisən, cəza vermisən, yaxşı, olsun. Axı, bəs arvadının günahı nədir?

O, nə isə deyəcəkdi ki, sözü ağızında qaldı. Döyülen qapının səsini eşidib, səksəndi. Qeyri-ixtiyari gözünü sol tərəfə zillədi. Mən yalnız sonradan-sonraya dilləndim:

– Kimdir? Buyurun!..

Tanımadığım bir nəfər içəri girdi. Onun ariq, uzun yanaqlarının əzələləri elə bil gipsdən tökülmüş, gözləri şüşədən qayrılmışdı. Əgər dodaqlarını tərpətməsəydi, canlı bir insan olduğuna inanmaq çətindi. O, qapı ağızında göründüyü ilk anlardan, məni tanıdı. Əvvəlcə mənə elə gəldi ki, bu cür sir-sifətin sahibi o dəqiqə kobud bir söz deyəcək, mənim ləyaqətimi qəsdən təhqir edəcək, qaba əllərilə evin altını üstünə çevirəcək, əgər dinib-danışsam üzümə tərs bir sillə də vuracaq və bu hərəkətlərindən necə mənəvi bir zövq aldığını nə məndən, nə də ailə üzvlərindən gizlədəcək. Onun qəzəblə düyünlənmiş seyrək

tüklü qaşlarından, soyuq və rəhmsiz baxışlarından, ən çox da şalban kimi dümdüz duruşundan aldığım ilk təəssürat, məni tanıldığı dəqiqədən tamam dəyişdi, elə bil nə zamansa, nə üçünsə onun üzünə taxılmış maskanı, gö zəgörünməyən məchul bir əl qeyri-adi sürətlə, bacarıqlı hoqqabaz məharəti ilə götürüb kənara atdı. Mən qarşısında tamam başqa bir adam gördüm və dərhal anladım ki, onun baxışlarındakı soyuq rəhmsizlik, əsil təbiətindən doğmur, mövqeyinin, vəzifəsinin tələbindən doğur, ona əmr verib mənim dalimca göndərən adamın iradəsinə qeydsiz-şərtsiz itaət göstərmək məcburiyyətindən doğur. Onun hər an mehribanlaşan, nə isə daxili bir işqla durulan gözlərində elə bil bu sözlər oxundu: “ bax, mən də sizin kimiyəm, qorxmayın”. Mən onu da hiss elədim ki, bu saat mənə deməyə hazırlaşlığı sözlər ürəyindən gəlməyəcək; əgər azca imkan tapa bilsəydi, elə qapının ağızindaca üzr istəyib geri dönerdi və gedib rəisini deyərdi: “Səmire Aydını tutub gətirməyə vicdanım yol vermədi”. Lakin o, içini gəmirən əzab və işgəncəni zor-güt boğub, tutqun və azca titrək səslə məndən soruşdu:

– Səmire Aydını sizsiniz?

Bu sualı verəndə də hiss olundu ki, o, məni tanıldığı halda yalnız rəsmiyyət xətrinə bunu da xəbər almağa və mənim cavabımıdan sonra əsil mətləbi açıb-deməyə məcburdur.

– Bəli, mənəm, – dedim.

– Elə isə yiğisin, mənimlə gedəcəksiniz!

– Hara?

O, kitelinin döş cibindən dörd qatlanmış bir kağız çıxartdı. Oxuma-mış da bildirdim ki, orda yazılmış sözlər mənim barəmdədir.

O dedi:

– Buyurun, əmr əmrdir, vətəndaş Aydın. Yalnız siz gedəcəksiniz.

Uşaqlarınızı qohum-əqrəbanızın yanında qoya bilərsiniz...

– Onları da özümlə aparmaq istəsəm necə?

– Onlar haqqında orderdə heç nə yazılmayıb.

– Birdən aparmaq istədim? – Mən bu sözləri nə üçün dediyimi özüm də bilmirdim. – Məsləhət tərzində deyirsiniz, yoxsa əmr belədir?

– Uşaqların barəsində nə orderdə yazılib, nə də şifahi deyilib. Bu, həm sizin, həm də onların xeyrinədir. – O, müləyim danişmağının birdən fərqliyə varmış kimi geriyə sarı boylandı və heç kəsin onu eşitmədiyini yəqin eləyib, üzünü yenə bəriyə çevirdi. Bu vaxt kədərdən dodaqları

əyildi: – Bunu deməyə ixtiyarım yoxdur, amma deyəcəyəm, Səmirə xanım. Axi, hər halda mən insanam. Mən də oğul-uşaq atasıyam. Sizə də, qızlarınıza da əziyyət olar...

Məndən başqa hamının gözü dolmuşdu. Rəhilə isə artıq hönkürməyə başlamışdı.

Kəmalə boynuma sarıldı. Onun da ciyinləri qalxıb-endi. Mən onlara təsəlli vermədim. Nə deyə bilərdim ki? Qayınanam ağlamırıdı. Əger ağlasayıdı, daha yaxşı olardı. Qəhərdən boğulduguńu açıq-aydın duyurdum. Rəhilə də boynuma sarıldı. Mən onların qolları arasından çıxmaga məcburdum: kişi məni gözləyirdi, onun şəfqətindən sui-istifadə eləməyə özümü haqlı bilmirdim.

– Yaxşı, – dedim, – bəsdir, qızlar. Bilirəm ki, əziyyət çəkəcəksiniz. Ancaq yadınızda saxlayın. Atanız da günahsızdır, mən də. Nənənizə hörmət eləyin, dərsinizi yaxşı fikir verin. Biz hamımız hökumətimizə çox borcluyuq. Gərək ömrümüz boyu bu borcumuzu ödəyək. Ac da qalsanız, susuz da, bu bizim ucbatımızdan deyil.

Kişi üzünü o tərəfə tutmuşdu. Mən ona müraciət elədim:

– Özümlə nə götürə bilərəm?

– Pal-paltar. Yəni don, jaket, palto, hər halda isti olsun. Bir az yemək götürün. Pulunuz varsa, pul da götürün.

Qayınanam kündə qurdalanmağa başladı. Bağlama düzəldib çarpayının üstünə qoydu. Axırıcı pullarını yaylığa büküb mənə verdi. Mən bağلامanı götürdüm. Köhnə paltomu qolumdan asdım. Nə isə bir söz deməli idim. Dedim:

– İndiyəcən bəlkə də bir az ümidi vardi, fikirləşirdim ki, gec-tez Müdhəti buraxarlar... Əlbəttə, yanılmışam. Salamat qalın.

Qayınanam məni öpdü. Xeyir-dua verdi:

– Heç naümid olma, qızım, – dedi, – bu Süleyman dünyasıdır.

– Gedək, – deyib qapını açdım və sürətlə çıxdım.

Dəhlizdə qonşular məni gözləyirmiş. Hamısı qoca arvadlardı. Hərəsinin əlində bir şey vardi. Kimisi pul, kimisi yemək şeyi, kimisi də isti paltar təklif eləyirdi:

– Al, Səmirə!

– Görür, qızım!

– Kasıbin olanından!

– Gümanım bircə bu üzüyə gəlir, apar, qurban yerə gedirsən...

– Sağ olun, çox raziyam! – deyib, boğazımı tıxanan qəhəri udaraq, arxama baxmadan uzaqlaşdım. Qayınanam, qızlarım, qonşularım səs-sizcə ağlayırdılar. Mən dözməli idim. Dözdürüm. Mən günahsız olduğumu bilirdim, bu səbəbdən də başımı dik və məğrur tutub gedirdim. Mən indi üzüağ, alnıaçıq bu sözləri deməkdə haqlı idim: “Əvvəllər düşündüyüm qədər də zəif deyiləmmiş!..”

Məni dəniz sahilinə, sərnişin gəmilərinin dayandığı körpüyə gətirdilər. Burda iynə salmağa yer yox idi. Məni gətirən adama üz tutdum:

– Evə xəbər verib, hara göndərildiyimi deyə bilməzsinizmi?

– Deyərəm, vətəndaş Aydın!

– Çox təvəqqəf eleyirəm, uşaqlarım da, qayınanam da zəhmət çəkib məni axtarsınlar.

– Deyərəm, vətəndaş Aydın!

Körpüyə təpilmiş adamlardan bəzisi əlində bağlama, bəzisi də balaca çamadan və ya sakvoyaj tutmuşdu. Ötürməyə gələnlərdən heç kəsi gəmiyə buraxmırıldılar. Bir-birini çağırıların səs-küyündən ağız deyəni qulaq eşitmirdi.

Məni gətirən kişidən soruşdum:

– Bizi hara aparırlar?

O, mənə cavab vermək istəyəndə göyərtədən bir qadının mahnı səsi ucaldı. Çox keçməmiş hay-küy azaldı və nəhayət bütün sahilə qərib bir sükut çökdü. Hami gözünü dolandırıb, onu axtarmağa başladı. Mən ayaq saxladım. Arxamca gələn kişi də dayandı. Qadın, görünür qəsdən, kiminsə ürəyini yumşaltmaq üçün həm zilə çekir, həm də son dərəcə qəmgin sözlər oxuyurdu. Çoxumuz onun konsertlərdə məharətlə ifa elədiyi muğam və şikəstəni az dirləməmişdik...

Məni gətirən adamlı bərabər irəli keçdim. O, mənim yanımca göyərtəyə qalxdı. Nə isə bir söz demək istədiyini hiss elədim, amma yenə mən soruşdum:

– Bizi hara aparırlar?

O, gözlərini yerə dikdi:

– Orta Asiyaya, – deyə piçıldadı. Necə çətin danışdığını gizlədə bilmirdi. O, bizim evə gəldiyi anda üzünə taxdıgı maskanı yenidən nə qədər bərpa eləməyə çalışırdısa da, bacarmırdı. Heç şübhəsiz müğənni qadının Qarabağ şikəstəsi onu da qəhərləndirmişdi. Mən çox istərdim ki, bu dəqiqlik bir belə adamın hansı uğursuz səbəbdənsə yurdundan, yuvasından ayrı düşməyində özünün şəxsən günahı olmayan bu kişi-

nin mərhəmətindən istifadə elədim, onun məsləhəti ilə fürsət tapıb uşaqlarımı, qayınanamı görüm, məni hara göndərdiklərini onlara söyləyim. Ancaq buna daha imkan yox idi. O, razılıq versəydi də mənim ürəyim gəlməzdi. Öz xeyrim üçün onu bədbəxt eləyə bilməzdəm. Mən yalnız bunu dedim ki:

— Sizə bir zəhmət də verəcəyəm.

O, kiminsə bizim aramızdakı söhbəti eşidəcəyindən ehtiyat edir kimi ağır və durğun baxışlarla ətrafinı yoxladı və dodaqlarını səssizcə tərpətdi. Mən başa düşdüm ki, bununla mənə “buyurun” deyir.

Müğənninin yanlıqlınidaları məni də qəhərləndirmişdi. Hönkürmək üçün ən cüzi bir işarə də kifayət idi. Ancaq mən nə isə mənəvi bir istinad nöqtəsi tapıb kədərimə güc gəldim və son xahişimi də söylədim:

— Əgər mümkünşa, hara göndərildiyimi evimizə xəbər verin. Bütün ömrüm uzunu sizə minnətdar olaram.

Bu vaxt **tanımadığım** bir adam ana salam verib keçdi. Məni götürən kişi üz-gözünə bayaqkı mehribanlığı ilə heç uyuşmayan qəddar bir ifadə verib, əlinin sərt hərəkəti ile havanı yardı, boğunuq bir səs çıxartdı:

— Siz məni nə bilmisiniz, vətəndaş Aydın? — O, məndən aralandı və axırıncı sözünü yenə səssizcə piçildədi: — Yaxşı...

Gəmi uzun bir fit verdi. Dəmir dirəyə bağlanmış yoğun kəndiri açıldılar. Məni götürən kişi, saymazyana (amma diqqətlə) yan-yörəsinə baxa-baxa, kirpiklerini qırparaq, yalnız mənim hiss elədiyim nazik bir işarə ilə mənə “Uğurlu yol” arzuladığını bildirib, körpüyə endi və arxaya baxmadan izdihamın arasında gözdən itdi...

AYRILIQ

Xərif və bürküllü bir dumana bürünmiş Bakı da, sakit-sakit ləpə-lənən mavi Xəzər də heç vaxt mənim üçün bu qədər əziz olmamışdı. Gəmi sahildən uzaqlaşdıqca, mən doğma şəhərimi necə sonsuz bir məhəbbətlə sevdiyimi həqiqi mənada elə bil yalnız indi dərk eləməyə başlayırdım. Ondan ayrılib getdiyimə bir növ inanmirdim. Mən bir daha buraya qayıdır-qayıtmayacağımı bilmirdim. Qalın kül altında qalmış gözləri qəfildən əsən külək necə üzə çıxarırsa, gözlənilməz ayrılıq da insanın ürəyinin hansı guşəsində isə gizlənmiş məhəbbəti o cür üzə çıxardır.

Mən gəminin göyərtəsində sıxlışmış adamların arasında dəmir məhəccərə söykənib şəhərə baxırdım. Yarımdairə halında boyunbağı kimi sahili çəvrələmiş və göz işlədikcə uzanıb gedən Bakının əzəmətini sanki yalnız indi duyurdum. Mən bu şəhərdə doğulmuşdum. Atam-anam da buralı idi. Mən onların yeganə övladı idim. Gəmi sürətini artırıb sahildən uzaqlaşdıqca, həyatımın səhifələri gözlərim qarşısında ağır-ağır vərəqlənirdi. Atam bütün ömrü boyu neft mədənlərində işləmişdi. Adicə fəhlə idi. Özü savadsız olsa da, məni oxudub boy-a-başa çatdırmaq üçün hər əziyyətə qatlaşmışdı. Gözlərimi dünyaya açandan sonra özümü də, ata-anamı da şəhərin dağlı məhəlləsindəki birmərtəbəli, alçaq və təkpəncərəli daxmada görmüşdüm. İndi mən istər-istəməz o məhəlləni, o daxmanı axtarırdım. Otuz üçüncü ilə kimi yaşadığımız bu qaranlıq daxma, əlbəttə, çoxdan sökülmüşdü. Əgər ona toxunmuş olsayırlar da, buradan, dörd-beş kilometrlik məsafədən onu görmək mümkün deyildi. Yeni, uca binalar içərisində təkəm-seyrək daxmalar, indi şəhərin gözəlliyyinə xələl gətirən bozumtul-qara ləkələr kimi əriyib gedirdi. Ancaq mən öz daxmamızı elə bil indi də gördüm, onu mən həyatımın son dəqiqlərində belə unuda bilməyəcəkdir, çünkü mən divarlarımın dibini həmişə rütubətçəkən, taxta-şalbanlarını qurd yeyib deşik-deşik eləmiş bu qədim daxmada bütün ömrümün ən dərdsiz-qəmsiz illərini yaşamışdım. Bax, elə bu dəqiqli də, işdən yorğun-arğın qayıdır döşəmədəki həsir üstündə uzanan atamı, onun cadar-cadar olmuş ayaqlarını yumaq üçün aftafa-ləyən gətirən anamı gördüm. Özü də elə bil onların ölümündən on bir il keçməmişdi... Ah, ey mənim əziz qocalarım, yaxşı ki, siz Çəmbərəkəndin sarımtıl torpağı altında rahat yatırsınız, qızınızın bu acı sərgüzəştindən xəbər tutmursunuz... Əgər siz bu günəcən sağ qalsayıınız, hər vaxt xoşbəxtliyini arzuladığınız Səmirənin dərdi ikinizi də vərəmlədirib öldürdü...

Gəmi dövərə vurub açıq dənizə istiqamət aldığı zaman şəhər görünməz oldu. Daha mən sol tərəfə keçmədim. Bu qüssəli düşüncələrdən ayrılmak üçün yalnız irəliyə, üfüqlə dənizin qovuşduğu səmtə baxdım... Goyərtənin baş tərəfində müğənni qadın dayanmışdı. Onun əlində yaylıq vardi. Tez-tez gözünün yaşını silir, içini çəkirdi. Qabardin makintosunu qolunun üstündən asmış pəhləvan cüssəli bir kişi ona nə isə deyir, təkdənbir də əlini onun ciyinə qoyur, başını tərpədə-tərpədə sözünə qüvvət verirdi. Gəminin altından köpüklenərək çıxan suların şarlıtı kişinin dediklərini eşitməyə mane olurdu.

Bu halda göyərtədən hay-küy qalxdı. Mən də böyrümdeki sərnişinlər kimi dönüb səs gələn tərəfə baxdım. Üzünü görə bilmədiyim bir qadın çılgın səslə ucadan qışqırır, adamları köməyə çağırırdı:

— Ay aman, qoymayın, sumkanı apardılar, var-yoxum getdi!..

Sərnişinlər o dəqiqə bir yerə kütləşdilər. Qadını dövrəyə aldılar. Mən də, yanındakı adamlar da izdihama yaxınlaşıb onu görmək istədikən də, divar kimi qabağımızı tutmuş kütləni yarib keçə bilmədik. Qadın hey qışqırır, alemi başına götürürdü. Goyərtəni çulğamış uğultudan az qala qulaq tutulurdu.

Bir azca sonra gəminin kapitani gəlib çıxdı:

— Vətəndaşlar, yol verin, bir yerə kütləşməyin!.. — deyə o, qüvvətli əllərilə özünə yol açıb, irəlilədi və çox keçməmiş, yenə izdihamı yararaq, bizim qabağımıza çıxdı. — Ay camaat, hər kəs öz yerinə qayıtsın, bu saat axtarış olacaq!

O ketdi. Bayaq məni dəniz qıraqına gətirən kişiye salam verib böyrümzdən keçərkən gördüküm kişi ilə bərabər qayıtdı. Onu görən kimi izdiham yavaş-yavaş seyrəlməyə başladı.

Şabalıd rəngində balaca çamadanın yanında durub hönkürə-hönkürə ağlayan qadın ortalıqda tek qaldı. Kapitan gətirdiyi kişi ilə bərabər qadına yanaşdı:

— Ağlamayın, bacı, ağlamayın, — dedi. — Siz yəqin bilirsiniz ki, sumkanızı burda oğurlayıblar? Bəlkə sahildə oğurlatmışınız?

Qadın ağlamağına ara verdi:

— Bax, bax elə bu saat oğurladılar. Bir göz qırpmında! — dedi və yaylığı ilə burnunu və göz yaşını sildi.

— Bəs görə bilmədiniz oğrunu? — deyə kapitanın yanındaki kişi soruşdu.

— Yox, görə bilmədim, — dedi. — Sumka əlimdə idi. Fikirləşdim ki, bu camaatın arasında oğru, cibgir nə gəzir. Sumkanı çamadanın üstünə qoydum. Bir də onu gördüm ki, yoxa çəkilib. Oyan-buyana ha baxdım, tapmadım ki, tapmadım. — O yenə yaylıqla üzünü örtüb, hönkürməyə başladı: — Ööh, ööh...

Kapitan əlini onun arıq ciyninə qoyub, sakit eləməyə çalışdı:

— Ağlamayın, bacı, əger gəmi körpüdən aralanandan sonra oğurlayıblarsa, heç bir qorxusu yoxdur. Tapılacaq, mütləq tapılacaq!

Qadın yenə ağlamağına ara verib, çantasından danışdı:

– Pulum, boyunbağım, üzüklərim hamısı onun içində idi. Tərs kimi hamısını çamadandan götürüb, bir yerə yiğdim... Qürbətdə mənə kim əl tutacaq?

Kapitan bizdən üç-dörd metr aralı kayutalardan birinin qapısı ağızında dayanmış bəhriyəlini çağırıldı:

– Səlimov! Uşaqlara de ki, nə aşağıdan bura, nə də burdan aşağıya heç kimi buraxmasınlar. Özün gəl, bu tərəfi kəs!...

Bəhriyyəli yoldaşlarını səsləyib tez gəldi və ikinci klasa enən pil-ləkənin ağızında dayandı.

Kapitan sərnişinlərə müraciət elədi:

– Vətəndaşlar, yerindən tərpənməyin, bu xanımın sumkası itib, hamının şeyləri axtarılacaq.

Heç kimdən səs çıxmadi. Kapitan yanındakı adamlı bərabər sərnişinlərin çamadanlarını, bağlamalarını, ciblərini, üstlərini yoxlamağa başladı. Goyərtədə toplaşmış qadınlar və kişilər cincirini çəkmədən, təhqirdən möyus olmuş halda sakit bir vahimə içində yoxlamaya tamaşa eləyir, öz növbələrini gözləyirdilər. Çantası uğurlanmış qadın ağlamadan qızarmış xirdəcə göy gözlərilə kənardan diqqətlə baxır, nə isə çox ümidsiz, gah əllərini tovlayır, gah da köksünü ötürərək nircilti ilə başını bulayırdı. İlk dəqiqələrdə yoxlamanın heç bir nəticə vermədiyini görən o biri sərnişinlərin gərgin həyəcanı yavaş-yavaş azalır, onların üz-gözündə sevinc və razlıq ifadələri canlanır. İndi artıq sərnişinlər kapitanın təklifini gözləmədən çamadanlarını və bağlamalarını məmənnumiyətlə açıb göstərir, “buyurun, buyurun” deyib, bəzən gülümseyərək, bəzən də tamam etinasızlıqla, döşəməyə dağılan tuman-köynəklərini, dəftər-kitablarını yığısdırır, əvvəlki səliqə ilə yerinə qoyur, üstlərindən ağır bir yük götürülmüş kimi dərindən və rahat nəfəs alırlırlar.

Mən öz bağlamamı açdım. Bədirnisa xalanın yol üçün mənə nə qoyduğunu bilmirdim. Hələ ərindən yadigar qalmış tirmə şalın arasından iki dəst alt paltarı, Müdhətin vaxtı ilə Moskvadan alıb gətirdiyi isti köynəyi, özümün yaşıl yun jaketim, Kəmalənin toxuduğu krujeva ilə haşiyələnmiş əl yaylıqları, Bədirnisa xalanın gəlinlik üzüyü, (doğrusu, bunu görəndə qadın mənim nəzərimdə bütün mənəvi gözəlliyi ilə birə-on yüksəldi), mənim heç vaxt geyimmişim yun corablar çıxdı.

Kapitanın yanındakı kimi mənə üz tutdu:

– Yığışdırın, yoxdur, amma üzüyü barmağınıza taxın, itirərsiniz.
Paltonuzu göstərin!

Mən göstərdim. Ciblərini çevirdim.

– Yoldaş kapitan, – dedim, – bu saat hər kəs öz hayındadır...

O, mənə zənnlə baxdı, amma bir söz deməyib, o tərəfə addımladı. Məndən sonra iki nəfərin də çamadanını yoxladılar. Qarşidan gələn sərnişin gəmisi salyut verib keçdi. Kim isə qüssə ilə köksünü ötürüb dedi:

– Hey gidi dünya, bir vaxt bu gəmi ilə Volqa səyahətinə getmişdim... Görünür daha qismət olmayıcaq.

Müğənni qadının növbəsi çatdı. Onun böyründə dayanmış pəhləvan cüssəli kişi, nazik vurulmuş göyçək qara biğini tumarladı. Güllügülə dedi:

– Ceyran xanım, birdən sən oğurlamış olarsan, ha!

– Bu istehza nahaqdır, vətəndaş. Heç kəs onu oğru hesab eləmir.

Mən çox gözəl bilirəm ki, Ceyran xanımın özgə malına ehtiyacı yoxdur. Biz hamının şeylərini axtarmalıyıq. Xətrinizə dəyməsin. Ceyran xanım...

– Qətiyyən, qətiyyən! – deyə Ceyran xanım çamadanını açdı.

Çox ürəkdən və məlahətli bir təbəssümlə, asan və təbii oxuduğu nəğmələrindən sonsuz bir zövq aldığım Ceyran xanımı ömrümdə ilk dəfə belə yaxından gördüm. Onun yalnız səsi deyil, özü də gözəldi, açıq və hündür alnı, uzun, seyrek kirpiklərile çevrələnmiş süzgün qara gözləri, dolğun, iştahlı dodaqları vardı. Uzun və gur hörükərini arxadan sallamışdı. O, əllərini bir-birinə geydirib, ağ ipəkdən boyunu krujevalı tarım koftasının dolğun və qabarlıq göstərdiyi döşləri üstündə tutmuşdu. Balaca ayaqları vardı, dizinəcən enən mavi donundan aşağı mərmər kimi ağ çilpaq qıçları görünürdü. Onu, yaxşı tanıyanların hamısı tipik bir Azərbaycan gözəli sayırdı. Ancaq mənə elə gəlirdi ki, Ceyran xanımın düzgün, cazibəli sıfətində və boy-buxununda, onu kişilərə daha çox sevdirə biləcək kiçik bir qüsür çatmırı.

Kapitan onun pal-paltarını o biri sərnişinlərlinkinə nisbətən daha qayğılı və ehtiyatlı götürür, yenə də eyni səliqə ilə yerinə qoyur, heç birinin qatını açmırı. Ceyran xanım özü, əli qoynunda hərəkətsiz dayanaraq baxırdı. Birdən kapitan, ilan vurmuş adamlar kimi geriyə sıçradı. Ceyran xanım təəccübdən böyümüş gözlərini çamadana zilləyərək müdhiş bir səslə qışqırdı:

– Yox, yox, bu ola bilməz, bu böhtandır!

Çantası oğurlanmış qadın elə bil yerin altından peyda olub çama-danın böyrünü kəsdi:

– Şükür allaha, tapıldı! – deyə çantanı qapıb, sevincdən parıldayan göy gözlərini Ceyran xanıma dikdi: – Ayib olsun sizə! – dedi. – Yaxşı geyimnək üçün oğurluq eləməyi də bacarırsınız?

Ceyran xanımın yanındakı pəhləvan cüssəli kişinin (adını bir azdan sonra Ceyran xanımdan eşitdim: Elman idi) nitqi də tutulmuşdu. Hamı kimi o da donub qalmışdı, gah çantaya, gah da açıq çamadana baxır, deməyə söz tapmadı.

Ceyran xanımın sıfəti isə ölü rənginə ələndi. Kapitanla birgə yoxlama aparan kişi (onun adını heç kəs demədiyi üçün mən də öyrənə bilmədim) çanta sahibindən çox sevinirdi.

– Üstü bəzək, altı təzək buna deyiblər ha... Adına-sanına bax, əməlinə bax, – deyə o, istehza ilə gülür, Ceyran xanımı hamının gözündə alçaltmaq istəyirdi. Onun bu hərəkəti məndə nə isə bir şübhə oyatmağa başladı: “Bəlkə bu oyunu qəsdən düzəldiblər?”.

Bu anda heç kəsin, hətta mənim də gözləmədiyim bir hadisə oldu. Ceyran xanım kapitanın böyründən irəli şığıyb, çanta sahibinin hülqu-mundan ikiəlli yapışdı, boğmağa başladı. Nəfəsi kəsilən və xırıldayan qadın nə qədər dartındısa da, maqqaş kimi iki tərəfdən boğazına ilişmiş nazik barmaqların arasından hülqumunu qurtara bilmədi. Ceyran xanım dişlərini qıçıldadaraq yenə eyni çılgın ehtirasla qışqırdı:

– Fitnəkar! Bu fitnəni sən düzəltmisən. Qoy nə olur-olsun, səni öldürməmiş ürəyim soyumuyacaq!

Kapitan və onunla birgə yoxlama aparan kişi nə qədər onları aralamaq istədilərsə də bacarmadılar. Çarəsiz qalıb geri çəkildilər. Bir də irəli atıldılar, yenə gücləri çatmadı.

Bu vaxt Elman özünü yetirdi. Bir göz qırıpında adamları sağa-sola itələyib ildirim sürəti ilə qadınlara yanaşdı, yoğun əzələli qollarını irəli uzadıb, iki yüngülce kuklanı bir-birindən ayırmış kimi onları araladı. Onun bu hərəkətinə piqqıltı ilə gülənlər də oldu.

– Ceyran xanım, lazımlı deyil, siz neyləyirsiniz? – deyib müğənni qadını çanta sahibindən uzaqlaşdırın Elman indi hamının diqqət mərkəzində idi. Sərnişinlər içərisində onu tanıyanlar da vardi: bir zamanlar sirk meydanında ən görkəmli pəhləvanları dizə gətirən bu adam görünür, hələ də o qədər gücdən düşməmişdi.

Çantası oğurlanmış qadının ətsiz buxağı qana boyanmışdı. O, nazik boğazındaki qırmızı zolaqları əlilə sıgallaya-sıgallaya deyinirdi:

– Hələ bir utanmaz-utanmaz danışır da!.. Fahişə!.. Beləsini gərək divara söykəyib camaatın gözü qabağında gülələyəsən, başqalarına iibrət olsun!

Qəribə idi ki, çox adam Ceyran xanımı müdafiə eləyir, çanta sahibinin ünvanına pis-pis sözlər deyirdi. Görünür, onlar da mənim kimi bu oyunu nə məqsədlə isə əvvəlcədən uydurulduğunu düşünürdülər.

Ceyran xanım Elmanın qolları arasında balıq kimi çapalayıır, yenə irəli atılmağa çalışır, amma bunu bacara bilmədiyi üçün müarizini cavabsız qoymayıb, uzaqdan-uzağa tutqun səslə qışqırırdı:

– Hələ dayan bir... Mənə də Ceyran deyərlər! Bu hayfi səndə qoysam, onda doğrudan da fahişəyəm.

Çanta sahibi də ona borclu qalmır, hamı eşitsin deyə bayaqkı kimi adı səsi ilə yox, ucadan, əl-qolunu ölçərək deyirdi:

– Sənin fahişə olduğunu bütün sənət aləmi bilir! Aktrisalar arasında əxlaqsızlığı sən yaymışan. Elə ona görə də cəzandır, çəkəcəksən!

Ceyran xanım nə hiyəl işlətdisə, Elmanın əlindən qopdu, qızmış pələngtək qadının üzərinə sıçradı. Şəhadət barmağında brilyant üzük parıldayan sağ əli ilə onun yanağına bomba kimi partlayan bir sillə çəkdi. İkinci silləni vurmağa imkan tapmadı, çünkü bu vaxt Elman yenə özünü yetirdi və Ceyran xanımın nazik gördənini ikiəlli qamarlayıb, onu hop götürdü, izdihamdan uzaqlaşdırıldı. Mən yalnız Ceyran xanımın gedə-gedə dediyi sözləri eşidirdim:

– Elə bil öz dərdim mənə bəs deyil, hələ bir üstümə oğurluq da yixmaq istəyiblər. Hoqqabaklısı görmürsən? Gör çamadən necə açıblar ki, heç xəbər tutmamışam. Mən oğruyam, Elman? Bircə bu üzükənən eləsinin beşini satın allam... İndi qoy neyleyirlər, eləsinlər. Yaxşıca vayını verdim!

Onun səmimi və yanıqlı dediyi bu sözlərdən sonra artıq bir şey mənə aydın oldu: “Kələkdir, nə üçünsə böhtana salmaq istəyirlər!” deyə düşündüm və bir azca əvvəl fikrimdən keçən təxminin doğruluğuna şübhəm qalmadı. Deyəsən sərnişinlərin çoxu da çanta sahibinin düz adam olmadığını hiss eləyib, bayaqkı kimi öz aralarında xosunlaşmaqla kifayətlənmir, heç kəsdən çəkinməyərək, narazılıqlarını bildirirdilər.

– Zalim qızı lap əcinnəyə oxşayır...

– Balam, mahir adammış, gör çamadanı necə açıb ki, Ceyran xanımın da, pəhləvanın da xəbəri olmayıb.

– Kişinin qızı haqqında özündən çıxıb.

– Yox, gərək vurmayaydı, qanuna salsalar, bunun da cəzası var.

– Fırıldaqdır...

Bu söhbəti kapitan da, onun yanındakı kişi də dirləyir, cavab verməkdən çəkinirdilər. Özlərini elə göstərirdilər ki, guya bu əhvalat onlar üçün gözlənilməz və fövqəladə bir şeydir. Kapitan yanındakı kişinin qolundan tutub gəminin baş tərəfindəki kayutaya tərəf apardı.

Doğrusu, mən öz dərdimi unudub, Ceyran xanımın taleyini düşüñürdüm. “Deməli heç bir günahı yoxdur. Əgər o arvadın sözləri doğrudı olsa, bunun üçün o cür gözəl müğənnini Bakıdan uzaqlaşdırmağa haqları varmı? Doğrudur, çox adam onun adını Don Juanın qadın variantı qoyub... Axi, ara sözü hələ sübut deyil...”

Bizim göyərtəmizdə bu hadisənin şahidi olmuş adamlar, o qadın-dan mümkün qədər aralı durmağa çalışırıdlar. Elə bil sirayətedici bir xəstəliyə tutulacaqlarından qorxurdular.

Ceyran xanımın başına gələn qəziyyədən o biri klaslarda sonradan xəbər tutmuş sərnişinlər iki bir-üç bir bizim göyərtəyə qalxır, göz-lərilə çanta sahibini axtarır və onu görün kimi, bir-birini dümsükləyə-rək qaş-göz işarəsilə onu nişan verir, dərhal da ondan aralanır, uzaqdan-uzşağa, oğrun-oğrun onu müşahidə eləyir, yenə öz klaslarına enirdilər. Çanta sahibi də heç şübhəsiz, bunu hiss eləyir, gah başını sinəsinə əyir, gah da üzünü başqa səmtə çevirib, tamaşaçıların nəzərindən yayınırdı. Ancaq onunla maraqlananların ardı-arası kəsilmədiyi üçün qadın axırda təngə gəldi və çamadanını götürüb hara isə getdi. Mən onu bir daha görmədim.

Mənim sağımıda dayanmış, əlində brezent çanta tutmuş gödək və yoğun kişi:

– Allah sənə şükür, daha böhtana düşmək qorxusundan canımız qurtardı, – deyə dua oxuyan adamlar kimi əlini göyə qaldıranda, sərnişinlər gülüşdülər.

Ancaq mən gülə bilmədim. Ceyran xanımın əhvalatında gülməli bir şey yox idi. Mən yenə qəmgin-qəmgin fikirləşirdim: “Onun barəsində şayiə buraxmışdır ki, guya ehtirasının dəhşətindən adı kişilərlə kifayətlənməyib, pəhləvana ərə gedib. Tutaq ki, gedib, nə olsun? Pəhləvan da ailə qurmalıdır ya yox?.. Hə, bəlkə Elman onun əridir?

Axtarışın nə qədər uzun çəkdiyini yalnız indi başa düşdüm: dəniz üzərinə axşam enirdi. Demək biz hamımız vaxtn necə gəlib-keçdiyini bilməmişik. Bakıdan buraya dörd saata gəlmişdik.

Sərin şimal küləyi əsirdi. Hava yavaş-yavaş soyumağa başlayırdı. Mavidən də mavi göy üzünün rəngi dənizin rəngindən seçilmirdi. Hər tərəfə elə bil əbədi bir sükut çökmüşdü. Dəniz üzərində qaralan suitiləri gəminin yaxınlaşdığını duyan kimi suya baş vurub görünməz olurdular. Uzaq üfüqdə günəş batırıldı. Onun yanğını xatırladan şüaları gəminin arxasında qaynayıb-köpüklənən sulara əks eləmişdi. Mən belə bir qürubu ömrümüzə ilk dəfə görürdüm.

Bütün bədənim gizildəyirdi. Bu, yəqin ki, yorğunluqdandı. Oturub azacıq dincəlməyə yer axtarmaq üçün gözümü dolandıranda Ceyran xanımla Elmani gördüm. Onlar yenə də eyni yerdə durub, tən yarıya-can suya qərq olmuş günəşə baxırdılar. Ceyran xanım günün ziyasını əks edib daha da böyük görünən tünd qara gözlərini elə bil qəsdən qiymayıb daha da geniş açmışdı. O, Elmanın yanında boylu-buxunlu bir atanın miniatür qızına daha çox bənzəyirdi. Bu anda onların nələr düşündüyüünü təyin eləmək çox çətindi. Onlar kədərli deyildilər. Lakin sevindiklərini də söyləmək olmazdı. Kim bilir, bəlkə də qürubun seyrinə dalıb hər şeyi, o cümlədən də bayaqqı çırkin səhnəni unutmuş bu adamlar öz talelərindən razı idilər, bax, bələcə bir yerdə olmaqdan başqa heç nə arzulamırdılar?

Birdən məndə nə üçünsə hər ikisi ilə tanış olmaq arzusu oyandı. Əlbəttə, onların heç birinin təsəlliyyə ehtiyacı yox idi. “Yaxşı, tutaq ki, mən onlara yanaşdım, dedim ki, izin verin, sizinlə tanış olum. Sonra? Bəs sonra onlara nə deyəcəyəm? Nə Ceyran xanımın, nə də Elmanın təsəlliyyə ehtiyacı var. Bəlkə onlar mənə ürəkaçan bir söz dedilər, elə isə gedim, tanış olum. Deyirlər ki, aktrisalar öz pərəstişkarlarının tərifindən yaman xoşlanırlar. Ceyran xanıma deyəcəyəm ki, bu vaxtacan o gözəl nəğmələrinizlə mənə verdiyiniz böyük zövq üçün sağ olun. Sonra? Sonra deyəcəyəm ki, sizi hara göndərsələr, hər yerdə pərəstişkarlarınız olacaq. O ifritə qadının alçaq fitnəsini hamımız başa düşdük. Ona sillə vurmaqda düz iş gördünüz. Bəs sonra nə deyəcəyəm?”.

— Mən bu suala cavab tapmamış, qeyri-ixtiyari onlara tərəf addım-ladım: “Gərək o çantanı açıb baxydınız. Mən indi tamam arxayınam ki, onun içərisində qiymətli bir şey yoxdur. O ifritə əvvəlcə elə ağla-

yirdı ki, mənim ona yazığım gəldi. Fikirləşdim ki, bəlkə adama bir az pul yiğib verək. Ancaq indi lap yəqinimdir ki, çantada beş-on manat puldan qeyri heç nə yoxdur. Qəsdən düzəlmüş fitnədir”.

Bayaqkı gödək və yoğun kişinin səsini eşitdim:

– Bacı, ay bacı, bağlamanızı götürün, düşər-düşməzi olar.

Mən əlimi tovladım: “Cəhənnəmə ki, nə olacaq, olsun!”.

Ceyran xanıma yanaşış salam verdim.

– Məni tanımazsınız, – dedim, – ancaq mən sizi tanıyıram.

O, məmmuniyyətlə əlini irəli uzatdı. Brilyant üzüyü əlimi xəfifcə daladı. Hər ikisi mənim hərəkətimdən məmnun olub gülümsədi. Elman Ceyran xanımdan o qədər də böyük deyilmiş. Saç-saqqlında bir dənə də ağ tük yox idi.

Mən söhbətə nədən başlayacağımı bilmədim. Bayaq fikirləşdiyim sözlərin heç biri yadına düşmədi. Yaxşı ki, Elman köməyə gəlib, məni çətinlikdən qurtardı:

– Sizi niyə?

Bu sualın mənasını soruşmaq lazıim deyildi: “Sizi nə səbəbə sürgün eləyirlər?” demək istədiyi mənə aydın idi. Mən çıyılرمimi çəkdir. Ancaq bir söz deməliydim. Dedim də:

– Ərimə görə.

Ceyran xanım da söhbətə qarışdı:

– Ərinizə nə olub ki?

– Sürgündədir.

Elmanın da, Ceyran xanımın da dodaqlarındaki qüssəli təbəssüm əriyib yox oldu. Mən Ceyran xanıma müraciət elədim.

– Bəs siz niyə?

O da mənim kimi çıyılrmını çəkdir:

– Hələlik bir söz deməyiblər. Məni gətirən adamdan xəbər aldım.

“Sonra bilərsiniz”, dedi... Yəqin ki, ona deyiblər. – Ceyran xanımın azacıq qabarıq dodaqları açıq bir istehzadan əyildi. – Bilmirəm harda, hansı aktrisanı əxlaqsızlığa sürükləmişəm. O qədər ağılsız arvad deyilmiş, hərçənd ki, onun qurduğu kələk heç bir əxlaqsız aktrisanın ağlına gəlməz.

– Bəs nəyi ağıllıdır? – mən soruşdum.

– Ağillı olmasayıdı, gəmi körpübən aralanmamış hay-küy qoparardı.

O yaxşı bilir ki, burda şahid və ya sübut istəməyə imkanım olma-yacaq... Dənizin ortasında kim mənim harayımı çatacaq?.. – Ceyran

yaniqli-yaniqli köksünü ötürdü və gözlerinin yaşardığını mənə göstərməmək üçün, üzünü o tərəfə çevirdi. – Mən əxlaqsız olsaydım, heç vaxt başıma bu müsibəti gətirməzdilər...

Elman boy-buxununa uyğun gəlməyən incə bir nəvazişlə müğənni qadının açıq qolunu siğalladı:

– Ceyran xanım, – dedi. – Sən bu gün çox əsəbiləşdin. Görmürsən axırda necə çirkin böhtana əl atdır? Özünə yazığın gəlsin, fikir vermə. Cəhənnəm. Olan olub...

Mən bayaq düşündüüm sözləri xatırlayıb Ceyran xanımına təsəlli verməyə başladım:

– Bu fitnəni qəsdən düzəldikləri hamımıza aydın oldu. Siz deyirsiniz, ağıllı qadındır, amma məncə yox, səfehdən də səfehdir... Özünü rüsvay elədi. Hami ona lənət yağıdırırdı. Nahaq yerə qanınızı qaraltmayıñ... Onu da deyim ki, əgər camaatdan qorxmasayırlar, oğru adı ilə sizə cəza verərdilər...

– Elə bilirsiniz verməyəcəklər? – deyə Ceyran xanım gözlərini silə-silə üzünü yenə mənə sarı çevirdi. – Ancaq mənim heç nədən qorxum yoxdur... Baxma belə nərmə-nazik olmağıma, cinim tutanda ağına-bozuna baxmiram... – O, necə daxili bir mətinliklə danışırdısa da, məndə onun yalnız dildə deyil, əməldə də cəsur bir qadın olduğuna inam yaranırdı. – Ax, neyləyim, qoymadılar onun vayını verim.

Elman artıq heç bir söz deməsə də, onun bığaltı gülümsəməyindən göründüm ki, Ceyran xanımın öz heysiyyətini qoruyarkən bu cür əlli-ayaqlı tərpənməyi tamam ürəyindəndir.

Hava qaranlıqlaşırdı. Göyərtədəki sərnişinlər paltodan, plaşdan, yun odayaldan yerə sərib, yatmaq üçün özlərinə yer düzəldirdilər. Deyəsən yorulan tək mən deyildim. Elman bunları görəndə, səhbəti dəyişmək üçün əlinə bəhanə düşmüş kimi dedi:

– Bağışlayın, bacı, adınızı bilmək olarmı?

– Olar, niyə olmaz? – dedim. – Adım Səmirədir. Səmirə Aydın.

– Bağlamanızı gətirin, burda birtəhər yer düzəldim. Görürəm, yorgunsunuz. İstəsələr də, bu qədər adama kayatalarda yer çatmaz.

Mən təşəkkür elədim:

– Nə üçün zəhmət çekirsiniz? Hami necə, mən də elə. Birtəhər büzüşüb yataram.

– Yox, yox, görürəm teksiniz. Azərbaycanlı qızı, uzun yol. Başa düşürrəm. Çətindir... Hə, Ceyran?

– Əlbəttə, əlbəttə, – deyə müğənni qadın onunla razılaşdı. – Səhərəcən ayaq üstə, yuxusuz qala bilməzsiniz... Düzəlt, Elman... Yaxşı ki, palto götürmüsünüz. Nə qədər hap-gop eləsək də, hər halda qadınıq...

Onlarla bu cür tez dostlaşdıǵıma elə sevinirdim ki, Elman öz bağlamasını açdı. Möhkəm ehtiyat görmüşdü. Üstü qayışlı bağlanmış yekə brezent çantasından yun odehyal, başlıqlı yapıcı və hava ilə doldurulan yastıq çıxardıb, səliqə ilə döşəməyə sərdi:

– Mən heç... – dedi, – mən kəndçi babayam. Belə şeylərə öyrəşmişəm. Ömrümün çoxu çöldə, yamacda keçib... Yuxusuz da qalsam dözəcəyəm... – O, məni gözləmədən bağlamamı gətirməyə getdi.

– Ceyran xanım, yoldaşınızdır, hə? – deyə soruşdum.

– Bəli, ərimdir... Mənimlə gedir. Əvvəlcə onu gəmiyə buraxmaq istəmirdilər. Təsadüfən rəislerdən köhnə bir tanışına rast gəldi. Xeyli minnət-sünnətdən sonra razılıq aldı.

Elman bağlamamı gətirdi:

– Bu yastıq əvəzinə... Hava tamam soyusa, paltonuzu üstünüzə salarsınız...

– Çox sağ olun, – dedim. – Mən istəsəm də yata bilməyəcəyəm

Yenə söhbətə girişdik. İndi də onlar mənə sual verirdilər:

– Kimlərdənsiniz? Harda işləyirsiniz? Yoldaşınız nəcidir?

Mən hamısını danışdım. Qızlarımıdan söz düşəndə, Ceyran xanım qəmli-qəmli köksünü ötürüb dedi:

– Mənimkilər çox balacdırlar. Anamın ümidiñə qoyub gəlmışəm. Axı, bilmirik hara gedəcəyik, necə yaşayacaqı... Aktrisa olmağıma baxmayın, mən uşaqlarımı o biri analardan az sevmirəm...

– Bu nə sözdür, Ceyran xanım, – dedim-aktrisaların ürəyi daha nazik deyilmə?

– Görmediniz o ifritə nə deyirdi?.. Ancaq mən yaxşı bir məsəl bilirom: “Çaqqal var gödən dağıdır, qurdun adı bədnamdır”. Elə pozğun tiplər var ki, artistlər onların yanında toya-bayrama getməlidir...

Mən yorulmuşdum. Oturub dincimi almaq isteyirdim. Amma buna baxmayacaq, Ceyran xanımla Elmandan əvvəl uzanmağa utanırdım.

Qaranlıq üfüqdən on beş günlük ay doğdu, dənizin sakit suları üzərinə işıq zolaqları töküldü. Hər tərəfə sükut çökəndə gəmi mexanizmlərinin uğultusu eşidildi...

Mən çox bərk yorulmuşdum. Ceyran xanımın uzandığını görünce, mən də Elmandan üzr isteyib, odehyalın üstündə oturdum. Bir az sonra

isə büzüşüb uzandım. Elman üzünü aya sarı çevirib, papirosunu sümürrüdü. Gözümə necə yuxu getdiyini xatırlamıram. Oyanıb ətrafa boylananda, irəlidə sarımtıl, çılpaq təpələri gördüm. Bura artıq sahil idi. Biz, Krasnovodska çatırdıq...

Gəmimiz limana yaxınlaşdıqca, sərnişinlərin bəzisi dəmir məhəccərə söykənib sahile baxır, bəzisi gərnəşir, bəzisi axşamdan yerə sərdikləri paltar-palazı yiğib bağlayır, kimisi köhnə adəti üzrə səhər gimnastikası ilə məşğul olur, kimisi yüngülvari qəlyanaltı eləyirdi. Məndən əvvəl oyanmış Elman Ceyran xanımın böyründə bardaş qurub, nə isə çox fikirli halda papirosunu tüstüldirdi. Çox keçməmiş, Ceyran xanım da oyanıb, ətrafına göz gəzdirdi, harda olduğunu xatırlayan kimi qaşqabağını salladı, dərhal çantasını açıb əl boyda güzgü çıxartdı, yan tərəflərdən azacıq pırtlaşmış saçlarına sığal verdi və birdən məni görüb, qəşəng sifətinə çox yaraşan səmimi bir təbəssümlə gülümsündü:

— Harda, hansı şəraitdə olsaq, gərək bizim səliqəmiz pozulmaya, hə, Səmirə xanım?

Mən də istər-istəməz gülümsündüm və onun sözlərini təsdiqlədim:

— Əlbəttə, elədir. Amma bu şərtlə ki, ürəyində bu qədər niskilin olmaya...

— Yox, — dedi, — heç nəyi vecimə alan deyiləm. İnsan dünyaya bir dəfə gelir. Bəlkə elə bu günü də görmək lazımmış.

— Başa düşürəm, — deyə mən onun ürəkdən gələn bu sözlərindən xoşlandığımı gizlətmədim. — Sizin həyata fəlsəfi baxmağınız heç də pis deyil.

— Fəlsəfi ya qeyri-fəlsəfi, mənim prinsipim belədir. Ürəyim nə təhər istəsə elə də eləyəcəyəm. Heç bilirik sabah başımıza nə gələcək? Dünən Elmana deyirdim. Əgər bundan sonra məni güllələməyə aparsalar da öz prinsipimi pozmayacağam, dodağında pomada, əynimdə ən çox sevdiyim libas, ayağında da təzə modalı tuftı. Mahnı oxumaq da öz qaydasında.

— Məni bağışlayın, Ceyran xanım, — dedim. — Dünən körpüdə bu prinsipinizi pozdunuz, şikəstə oxuyub hamını kədərləndirdiniz. Mən belə hiss elədim ki, o mahnınızla hər şeydən əvvəl öz dərdinizi açıb söyləyirdiniz.

— Qətiyyən yox! Mən körpüdən camaata demək istəyirdim ki, bundan sonra daha da eşqlə oxuyacağam. Qoy məni elimdən, obamdan ayıranlar yanıb yaxılsın!.. — O, kimisə hədələyirmiş kimi uzaqlara baxdı.

— Səsimi əlimdən almayıacaqlar ki?

Bu vaxt Elman bəriyə döndü və papirosunun kötüyünə baxa-baxa üz-gözünü əydi:

– Bu zəhrimər lap məni cana doydurub... İlla da ac qarına çəkəndə. Sinəmdən o saat ağrı qalxır... Sabahınız xeyir, Səmirə xanım...

– Sabahınız xeyir.

– Ceyran xanım, qayınanam yola nə isə qoymuşdu. Gəlsənə, bir az ondan çıxardasan, yeyək.

Mən Bədirnisa xalanın bağlamasındakı pendir-çörəyi xatırladım. Çıxartmağa utandığım üçün, Elmanın sözünü eşitməməzliyə vurub, onlardan aralandım.

Gəminin sürəti azalırdı. Adamlar düşməyə hazırlaşırıldılar. Birdən radio səsləndi:

– Vətəndaşlar, körpüdə cərgəyə düzülün, vağzaldan birbaş qatara minəcəksiniz!

Böyrümde Elmanın nəfəsini duydum. O dedi:

– Siz də gəlin, Səmirə xanım. Hələ düşməyimizə çox var. Gəlin, bir az çörək yeyin.

Dönüb Ceyran xanımı baxdım. O da əl eləyib məni çağırırdı. Ər-arvadın təklifindən boyun qaçırmadım. Gəlib, çamadanın üstünə sərilmiş qəzətin arasından mən də Ceyran xanım kimi bir parça toyuq əti götürdüüm.

– Vətəndaşlar, hələ tələsməyin. Bir yerə kütləşməyin. Gəmidən düşüb, qatara minəcəksiniz!

– Bildik, bildik!.. – deyə Elman dodağının altında deyindi. – Restorana aparmayacaqsınız ki?

Biz, doğrudan da, yalnız səhər yemeyini qurtarandan sonra körpüyə yan aldıq. Dünən kapitanla birgə yoxlama aparan kişi hamidan əvvəl gəmidən düşdü.

Biz üçümüz də növbəyə düzülmüş adamların cərgəsində dayandıq. Ceyran xanım dedi:

Bizi yəqin Krasnovodskda çox saxlamazlar. Türkmənistana konsert verməyə gələndə buranı bir neçə yol görmüşəm, elə-bələ ötəri... Yaxşı ki, hələ səhər tezdəndir, cırcırama başlamayıb, yoxsa cəhənnəm istisnə dözə bilməzdik.

Körpüyə endik. İki nəfər Ceyran xanımın böyrünü kəsdi.

– Xanım, – deyə onlardan biri – ağ köynəyinin yaxasına noxud boyda qara xalları olan sumax rəngli qalstuk taxmış, ağ çesuça kostyumlu

arıq, uzun kişi əli ilə müğənni qadına gedəcəyi istiqaməti göstərdi: – Siz bu tərəfə!

– Gedək, Elman! – deyə Ceyran xanım vəziyyətini zərrə qədər dəyişmədən geriyə dönüb ərinin çağırıldı.

– O yox, siz gedəcəksiniz! – deyə qara kostyumlu, liliputa bənzəyən balaca kişi xırıltılı və əsəbi bir nida ilə əmr verdi. – Ardımcə gəlin!

Elman cərgədən kənara çıxmaq üçün özünə yol açmaq istəyəndə, uzun kişi vəsiqəsini göstərdi:

– Siz çəkilin, vətəndaş! – dedi.

Elman hirsini boğub, Ceyran xanımın dalınca baxdı.

– Ay canım, belə də zülm olar? – deyə nırçıldayaraq çiyinlərini çəkdi və çamadanını götürüb, cərgədən aralındı. – Mən sürgünə getmirəm, mən arvadımın dalınca gəlmmişəm. O hara. Mən də ora!

Ceyran xanımı dəniz vağzalının otaqlarından birinə apardılar.

Mən onlardan ayrılanla elə bil son ümidim alt-üst oldu...



İKİNCİ HİSSƏ

ÇÖLÜN DÜZÜNDƏ

Nağıllarda deyildiyi kimi, az getdik, dərə-təpə düz getdik, ən axırda heç vaxt görmədiyimiz və bilmədiyimiz bir çölə gəlib çıxdıq. Adı səyahət olsayıdı, xəritə götürərdim, hansı şəhərləri, hansı yaşayış məntəqələrini, hansı yollardan keçib getdiyimizi öyrənərdim, ancaq indi nə xəritəmvardı, nə də bizi ötürən adamlardan bunu soruşa bilirdim.

Bizi Krasnovodskdan yük qatarına doldurmuşdular. Az qala sərninşinlər qarın-qarına oturmuşdular. Görünür, bizim bəxtimizdən havalar hələ o qədər də isti deyildi, buna baxmayaraq, bəzən bürküdən nəfəsi darixanlar və ürəyi gedənlər də olurdu. Vəqonun qapısı ağzını kəsmiş gözətçi heç vaxt bizim yanımıza gəlmir, nəyə ehtiyacımız olduğunu soruşturmurdı. İçəridə, ayaq tərəfdə qoyulmuş alümin bakı gündə bir dəfə su ilə dolduran bələdçi dən başqa biz heç kəsi görmürdük. Yemək ehtiyyatı çoxdan qurtarmış mənim kimi adamlar ona pul verib bir parça çorək, pendir, ya başqa bir şey aldırmaq istədikləri vaxt, o, boynumuza bir xeyli minnət qoyur, ancaq insafən həmişə mütləq bir şey tapıb gətirir, pulumuzun da xirdasını düppədüz özümüzə qaytarır, təklif elədiyimiz bəxşisi götürmürdü.

Səfərimizin birinci günündə qatar yalnız bəzi stansiyalarda dayanırdı, amma sonralar təkdənbir göz işlədikcə uzanan düzün ortasında, bəzən də stansiyaların axırında, o da gecələr (yəqin ki, su götürmək üçün), dayanmağa başladı. Əgər mən vağzalların adını oxumasaydım, bəzən günlərlə qət elədiyimiz yolların hansı respublikadan keçdiyini də öyrənə bilməyəcəkdik. Türkmənistanı və Özbəkistani adlayıb, nəhayət Tacikistana çatdıq.

Gecənin bir aləmində bizi vəqonlardan düşürüb, yük maşınlarına doldurdular, səhər yenicə açılıhaaçlıda, kənddən-kəsəkdən uzaq, hansı arx üçünsə qazılmış torpağa yaxın bir yerdə düşürdülər. Yalnız gün doğub üfüqdən baş qaldırdığı zaman, uzaqlarda, bizdən ən azı on-on iki kilometr aralı, havadan güclə seçilən bir tüstü gördüm və orda yaşayış məntəqəsi yerləşdiyini yəqin elədim.

İlk dəfə burada gördüğüm bir nəfər, camaatın iki-üç addımlığında dayanmış yük maşınının üstünə sıçradı. Kim isə “rəisimiz!” – dedi və bu səs uzun bir piçilti ilə izdihama sürətlə yayıldı. (Onun adını, atasının

adını və familiyasını sonralar öyrəndim: Həsən Babacanoviç Niyazov idi). O, xaki rəngli parçadan qoşacılı üst köynəyi və qəlifeyi şalvar, dizindən xeyli aşağıda boğazı qarmon kimi büzüşmiş çəkmə geyinmişdi. Sağ böyründən tünd qırmızı qoburlu tapança sallanırdı. Paltarı rəngdə şapkasını geriyə itələmişdi. Batıq alnının hər iki tərəfindən bərk seyrləmiş saçlarının ucları görünündü. Kirpiklərini tez-tez qırğırdı. Boyu orta idi. Qıçıq gözleri çox zəhmli baxırdı. O, sıfətinə nisbətən çox ağ görünən əlini yuxarı qaldırıb, camaati sakitliyə çağırırdı və çox gözləməyib ucadan, tənqidli səslə dedi:

– Vətəndaşlar!..

Belə hallarda ən cüzi bir şey də insanın qəlbini toxunur. Mən indiyəcən hər yerdə “yoldaşlar” sözünü eşitməyə adət eləmişdim, amma bu sözün qüvvəsini həqiqi mənada yalnız indi qiymətləndirirdim. Deməli, bundan sonra məni də, mənim günümə düşmüş başqa adamları da “vətəndaş” deyə çağıracaqlar. Doğrusu, son ay içərisində keçirdiyim rühi sıxıntıların hamısından çox bu mənə yer elədi: “Nə üçün yoldaş yox, vətəndaş? Məsələn, şəxsən məni niyə yoldaşlıqdan çıxardırlar?” deyə düşündüm və mənə elə gəldi ki, az-çox heysiyəti olan hər kəs də ürəyində özünə bu sualı verir.

– Vətəndaşlar! – deyə Niyazov elə bil qəsdən mənə yanış vermək üçün təkrar elədi. – Siz məhbəs deyilsiniz, heç bir hüququnuz da əlinizdən alınmayıb, ölkəmizin daxili vəziyyətini, yəni müharibənin əmələ gətirdiyi şəraitni nəzərə alaraq, bəzi mülahizələrə görə sizin yalnız yerinizi dəyişməliyik. Sizin üçün bax, burada, – o əli ilə düzənliyi göstərdi – kənd salınacaq... Yəni bu kəndi siz özünün salacaqsınız, yaşayış evləri tikənə qədər, yəni müvəqqəti olaraq, çadırlarda yaşayacaqsınız, yəni müəyyən əziyyətə qatlaşacaqsınız...

Mənim arxamda dayanmış bir nəfər zarafat eləməyə də imkan tapıb söz atdı:

– Aşnam “yəni” sözünü yaman xoşlayır, ha.

– Görürsünüz ki, vətəndaşlar, hələ baharın oğlan çağıdır, yəni bahar yeni başlanır, yəni işləmek üçün ən müsəid vaxtdır, hər şey sizin özü-nüzdən asılıdır...

– Yəni... – deyə yenə arxadan eşitdiyim səs sahibi bir az da ucadan söz atdı.

Arada hətta pıqqıldayıb gülənlər də oldu. Niyazov nitqinə ara vermədən deyirdi:

– Sizin içerinizdə mühəndislər, aqronomlar, müəllimlər, bənnalar, həkimlər var. Bunu biz yaxşı bilirik. Hər biriniz namuslu zəhmət sayəsində hörmət və rəğbət qazana bilərsiniz, əlbəttə, bu cür işləsəniz, taleyinizə də bunun müsbət təsiri ola bilər...

Niyazov yerə düşdü və mənim yanımdan ötüb maşınlardan bir az bəridə toplanmış gözətçiləri səslədi: yəqin hamımıza eşitdirmək üçün qəsdən ucadan dedi:

– Bir-ikiniz burada qalın, o biri yoldaşlar maşın götürüb çadırları gətirməyə getsinlər. Bilirsınız, haradan alacaqsınız? Bilmirsınız? Onda mən bu saat adres verərəm... – O, döş cibindən əl boyda bloknot çıxarıb tez-tələsik yazdı, vərəqi qopardıb gözətçilərdən birinə uzatdı: – Amma bu gün nə tövr olsa qayıdin, yağış-filan yağsa, camaati naxoşlaşdırıq...

Göy üzü duru və təmizdi. Belə getsə, bu gün də, sabah da yağış qorxusu ola bilməzdi. Bəs o, nə üçün bu sözləri deyirdi? Yəqin bura-dakılara özünü qayğıkeş və insanpərvər bir adam kimi qələmə vermək istəyirdi. Ancaq, əksinə, məndə onun səmimiyyətinə dərhal şübhə oyandı. Fikirləşdim ki, əgər insan qədrini biləndinsə, nə üçün əvvəl-cədən hazırlıq görməmisən?

O, təcili bir işə gedmiş kimi, əlini giegahına yaxınlaşdıraraq, gözətçilərlə salamatlaşdı və çevik addımlarla maşına yanaşib, sürücünün yanında oturdu, əli ilə bayaq mənim gördüyüüm yaşayış məntəqəsini nişan verdi. Maşın uzaqlaşdı...

Arxa tərəfdən yenə o tanış səsi eşitdim:

– Hə, deməli gəldik çıxdıq mərəndə!.. Dəmir məftil çəkib qarovalı da qoysayırlar, bir dəfəlik işimizi bilərdik.

Kim isə onunla şərik olmadı:

– Kişinin oğlu dedi ki, sizin yalnız yerinizi dəyişdiriblər, kənd salacağıq, təsərrüfatla məşğul olacağıq...

Tanış səs farsca misal çəkdi:

– Xər həmən xər əst-çuli digərəst.

– Baxma, təfavütü çıxdur.

Mən də elə düşünürdüm ki, burda kənd salmaq və həyat qurmaq fikri hər halda bizim xeyrimizədir. Bir halda ki, bizi bura gətirmişdilər, deməli hərə bir iş görəcək, azad vətəndaşlar kimi dövlətə fayda da verəcək. Axi, bunsuz bizim həyatımız çox cansızıcı və mənasız keçə bilərdi! İndiyəcən bizim sovet adamlarımızın burdan qat-qat çətin yerlərdə, qırx, əlli dərəcəli şaxtada sadəcə kənd deyil, böyük sənaye şəhərləri

saldıqlarını mən çox gözəl bilirdim. Bunu kitablarda oxumuş, sənədli filmlerdə görmüşdüm. Mən siravi, sadə insanların nəhəng qüdrətinə inanırdım, bilirdim ki, hələ texnikamız ibtidai halda ikən belə işlər görməyi bacaran bu insanlar, elmə, biliyə və texnikaya yiyələnəndən sonra dünyanı heyrətə gətirəcəklər!

Əlbəttə, mən o azad vətəndaşlarla bizim fərqimizi yaxşı anlayırdım: onlar yeni torpaqlara könüllü gedirdilər, yarıac, yaritox, bəzən cırıqcındır paltarda olduqlarını unudurdular. Çünkü onlar bütün ölkənin köməyinə arxalanırdılar. Amma, bizi etibarsız və ictimai cəhətdən qorxulu adamlar kimi şəhərimizdən ayırb buraya gətirmişdilər. Niyazovun dediyi kimi, başqa hüquqlarımız əlimizdən alınmasa da, biz “yoldaş” məfhu-muna zidd ünsürər sayılırdıq. Bu müqəddəs adı daşımaq hüququndan məhrum edilmişdi. Əlbəttə, buna nisbət də bizə xalqdan, cəmiyyət-dən demonsayağı uzaqlaşdırılmış günahkarlar kimi baxacaqdılar. Bunu fikirləşəndə, vəziyyətimizin necə həqarətli olduğunu bir daha hiss elə-yib, qəhərdən boğulmaq dərəcəsinə gəlirdim...

Uzun yolun yorğunluğunu tək mənim kimi bərkə-boşa düşməmiş, neçə gündən bəri yavan çörəkdən başqa şeç nə yeməmiş cılız bədənli qadınlar deyil, hələ heç nədə özünə korluq verməmiş, güclü və sağlam kişilər də hiss eləyirdilər. Niyazovu dirlədikdən sonra adamlar birdən süst düşüb orda-burda oturdular, bağlamalarını açıb özlərinə yer düzəldtilər.

Mən də yorğunluqdan az qala ayaq üstündə yuxulayır, bəzən hətta gördüklerimin də həqiqət deyil, yuxu olduğunu düşünürdüm. Şürurum dumanlanmağa başlayırdı.

Mən fəlakətə uğramış insanların özünü xilas üçün bəzən öz həmcin-sini ayaqladığına, onun tikəsini əlindən qoparmaq üçün onu hətta öldür-düyünə dair qəribə əfsanələr eşitmışdım, amma bunların doğruluğuna inanmamışdım, indi isə heç inanmirdim. Əksinə, mənim ürəyimdə insanlara bəslədiyim rəğbət və etimad hissi daha da qüvvətlənirdi. Mən bu barədə yuxulu-yuxulu fikirləşəndə yenə o tanış səsi eşitdim:

– Ay bacı, adını da bilmirəm, gəl, sən də ye, kasıbin olanından... Səni deyirəm, ay bacı!

Dönüb baxdım. O, mənim arxa tərəfimdə, göy otun üstündə bardaş qurub, iki nəfər özündən yaşılı kişi ilə üzbeüz oturmuşdu. Əli ilə məni göstərdi:

– Buyur, bacı, sən də ye, görürəm, acsan.

Süfrə əvəzinə ortalığa salınmış qəzetiñ üstündə xırda-xırda doğranmış qara çörək, göy soğan, bir-iki dəstə tərxun və keşniş vardı. Mən, əlbəttə, onun təklifindən boyun qaçıra bilməzdim, çünki acıñdan gözlərim qaralırdı. Ancaq mənim tərəddüd elədiyimi başa düşüb, o, yenə çağırdı:

– Gəl, bacı, utanma. Daha utanmaqdən keçib... Gərək bir-birimizə həyan olaq... Mənim dayım tolstoçu imiş. Qraf həzrətlərinə tez-tez məktub yazırıñ. Günlərin birində Yasnaya Polyanaya gedib çıxır. Tolstoy onu içəri aparır. Parket döşəmə çox sürüşkən imiş. Dayım onuna yanaşı yeriyənlə, birdən sürüşür, az qalır yixılsın. Lev Nikolayeviç o dəqiqə dayımın qolundan yapışır, yixılmaqə qoymur. Deyir ki, bax, insanlar gərək həmişə beləcə bir-birinə kömək eləsin... Gəl, gəl, otur, bacı...

Yox. Mən daha utanmirdim. Dinməz-söyləməz, süfrənin bir qırğında dizlərimi yerə qoyub oturdum.

– Bu gün birtəhər keçinək, sabah da allah yetirər, – deyə o, sözünə ara vermədən, göy soğanı bükmələyib çörək və pendirlə bərabər iştahı ilə yeməyə başladı.

Bu adamın sıfəti mənə hardansa tanış gəlirdi, ancaq onu məhz harda gördüyüñü xatırlamaqə çalışdımsa da, yadına sala bilmədim. Mən də onun kimi bir parça pendir, çörək götürdüüm.

– Ay qardaş, – dedim, – olan-qalanızıñ da biz yesək, sonra özünüz ac qalaqınsınız.

– Yox, – dedi, – ac qoymazlar. Mən bu yolu bir dəfə də gedib gəlmisəm. Qayda-qanuna möhkəm əməl eləyirlər. Doğrudur, o vaxt demirdilər “yalnız yerimizi dəyişdirmişik”. Tutmuşdular, özü də bundan xeyli uzağa yollamışdilar, ancaq görürsünüz də, ölməmişəm, sağam...

– Niyə, nə üçün sizi tutmuşdular, axı? – soruşdım.

– Günahkardım, onda haqları vardı tutmaqə, hətta güllələməyə...

Görünür, mənim ondan daha müfəssəl cavab gözlədiyimi başa düşüb dedi:

– Gizli millətçilər təşkiatının üzvü idim. Mətbəədə korrektor işlədiyimdən istifadə eləyib, Sovet hökumətinin əleyhinə intibahnamə buraxmışdım, heç nə... ağılsızlıq. Onca il Salovkada ayaq döydüm. Cəza müddətim qurtaran kimi buraxdırılar. Ancaq onu da deyim ki, orda da qəzet buraxırdım, klub düzəldib, özfəaliyyət dərnəyi təşkil eləmişdim, həftədə bir tamaşadan, konsertdən verirdim. Beş-altı dəfə təşəkkür almışdım.

– Millətçilər təşkilatının məqsədi nə idi? – deyə soruşdum.
– Məqsədi? – O, üz-gözünü əydi və zəhlətökən bir milçəyi qovurmuş kimi əlini kəskin hərəkətlə qaldırıb-saldı. – Məqsəd böyük sözdür, bacı. Onlarınkı məqsəd deyildi, fitnə-fəsaddı. Böyük Turan dövləti... himm... gör nə gurultulu adı var!.. Amma axırda fis çıxdı. Ümumiyyətlə, millətçilərin lideri də, təşkilati da dil ustası, ağıl xəstəsi idi. Hamısı fis çıxdı. Avantüranın axırı bəs necə ola bilərdi ki? Əlbəttə, bunu mən gec başa düşdüm. Lap gec. Otuz yaşından sonra. Müharibə başlanan günü hərbi komissarlığa getdim, könüllü yazılmış istədim, yazmadılar. Deməli, fikirləri buraya yollamaqmış... Nə olar, canları sağ olsun. İslanmışın yağışdan nə pakı?.. Burda da özümüzə məşğulat taparıq...

O, yenə iribaşlı bir soğanı dəstələyib, çörəyin arasına qoydu və daha həris bir iştaha ilə yeməyə başladı. Böyründə oturmuş kişilər onun səhbəti ilə maraqlanmirdilər. Deyəsən, tərcüməyi-halını ilk dəfə dinləmirdilər. Mən yenə sual verdim:

– Yaxşı, sovet hökumətinin əleyhinə çıxmaga sizi nə məcbur eləmişdi?

– Heç nə, sarsaqlıq. Mən özüm fəhlə balasıyam. Atam mədəndə dartayçı idi. Oxutdu, savadlandırdı. O vaxt da savadlıları günün günorta çağrı əldə circaq axtarırdılar. Məni korrektor qoydular. Qəzətdə elə odlu-odlu yazılırlar ki, hər oxuduqca öz-özümə deyirdim: dünyani düzəltənlər yalnız bunlar düzəldəcəklər... Mən nə bilim ki, millət deyib bağıranlar millətin elə əsil düşmənləriymiş?.. Axırı nə oldu? Hamidan qabaq milləti qoyub xaricə qaçan da onlar oldular.

Mən pendir-çörəkdən yedikcə, elə bil gözümə işiq gəlir və ətrafi daha aydın görməyə başlayırdım. Bizim bu son mənzilimiz vaxtı ilə uşaqlıqdan gördüğüm qaraçı köçünü xatırladırdı. Yalnız bir fərqlə ki, bizim düşərqəmizdən tüstü qalxmırıldı. Atımız-arabamız yox idi. Biz kəndlərdə-kəsəklərdə satmaq üçün ələk, xəlbir toxumurduq. Uşaqlarımız dəstə düzəldib ciling-ağac, ya top-top oynamırdılar. Biz də qaraçılar kimi bir yerə toplaşıb rəqs eləyənlərə və ya kamança çalıb mahnı oxuyanlara qulaq asmırıldıq... Təxminən iki hektar yeri tutmuş düşərgəmizdə adamların bəzisi bizim kimi iki-bir, üç-bir oturub çörək yeyir, bəzisi çanta və bağlamasını başının altına qoyub mürgüləyir, yorğunluğunu alırdı. Amma buranın baharı da bizim çöllərin baharı kimi cavan və gözəldi. Bir az o tərəflərdə iki qarış hündürlüyündə qalxmış göy otlarda şəh parıldayırdı. Rəng verib – rəng alan körpə çiçəklər, qızıl lalələr Mil və Muğan düzənlərini mənim yadımı salırdı. Axı, bura

da mənim vətənim idi, yəni mənim bacılarımın, qardaşlarımın vətəni idi. Axı, mənə və mənim kimilərinə qarşı yönəldilmiş bu ədalətsiz hökm o qədər güclü deyildi ki, illərdən bəri ürəyimdə ucsuz-bucaqsız, bölünməz, vahid Sovet Vətəninə bəslədiyim böyük məhəbbəti öldürə bilsin? Mənim üçün əsil imtahanı indi başlanırdı. Mən öz-özümə deyirdim: "Yox, Səmirə, sən yalnız şəxsi səadətin naminə qayəndən, məsləkindən, idealından üz döndərməyə haqlı deyilsən!.." – Mən düşərgəmizdəki adamlara baxırdım və onların da mənim kimi düşünməyini arzulayırdım. Mən artıq buradakıların sayı ilə maraqlanırdım.

– Bağışlayın, adınızı da bilmirəm, – deyə məni yeməyə dəvət elə-yən kişinin üzünə baxdım.

– Əsil adım Sədəddin Gülməmmədovdur, ancaq mətbuatda işlə-yəndən özüm üçün təxəllüs götürmüşəm, indi çoxları məni bu təxəllüslə çağırır: "Sədi Kamal!.."

– Yoldaş Sədi Kamal...

– Yoldaş yox bacı, biz burda vətəndaşıq...

– Yaxşı, olsun vətəndaş Sədi Kamal, görəsən burda neçə adam var?

– Gəmi ilə gələnlərin yarısını başqa yerə apardılar. Deməli, biz iki yüz nəfərə yaxınıq... Necə məğər, niyə soruştursunuz?

– Bəs bu qədər adamın xərci-xərəcatı kimin boynuna düşəcək?

– Sən onun dərdini çəkmə, bacı. Əvvəl vaxtlar biz hökumətdən yeyəcəyik, sonra da hökumət bizdən... Borclu borclunun sağlığını istər...

– Yəni deyirəm ki, müharibənin bu vaxtında camaatı yığıb bura tökmək xeyirdən çox ziyan deyil?

– Əlbəttə, ziyandır. Ancaq bunun siyasi mənası var! – onun bu sözləri ciddi, ya zarafatla dediyini ayırdı eləmək çötindi. – Hökumət ölkəni beşinci kalonnadan təmizləyir ki, əmin-amanlıq olsun.

Mənim sağımda oturmuş keçisaqqal kişi soruşturdu:

– Bu nə sözdür, ay Kamal?

– Beşinci kalonna – yəni xarici köşfiyyatın agentləri... Başa düşmədin?

– Düşdüm, düşdüm, amma inanmiram indi beləsi qalmış ola.

– Ay canım, siz də ayrı söz tapmırınız danışmağa? – deyə o biri kişi ətrafına göz gəzdirdi. – Görəsən bu gün çadırları gətirəcəklər, ya yox?

Sədi Kamal axırıncı soğanı da bükmələyib ötürdü.

– Çadır oldu-olmadı, mənim halima iəfəvüt eləməz. Öyrəşmişəm, – deyib ayağa qalxdı. – Nə gözəl hava var!.. Amma bir azdan susuzluq bizi güc gələcək, ha...

– Bir azdan niyə? – deyə keçisaqqal kişi də ayağa qalxdı, – duzlu pendiri də yedik, elə indidən ürəyimi yandırır, hey baxıram, bu yanlar da bir işaretçi görünmür, arxı qazıb hazırlayıblar, amma su buraxmağı yadlarından çıxardıqlar.

Sədi Kamal bu dəfə də təsəlli verdi:

– Gündərin birində yəqin ki, buraxacaqlar. Bayaq bizi gətirən gözətçi deyirdi ki, hələ bənd hazır deyil. Müharibə başlanan kimi işi dayandırıqlar.

Keçisaqqal kişi bağlamasını açdı, paltosunu çıxartdı:

– Qardaş, mənciyəz yatdım, – deyə yerə çökdü, paltosunu yumur layıb başının altına qoydu, – allah eləsin, gözümü açanacan su özünü yetirsin...

– Allaha qaldısa, heç nə. Batdıq... – deyə Sədi Kamal parusin köynəyinin döş cibindən tütünqabını çıxartdı, yoğun bir papiroşüküb damağına qoydu və təyyarə şüşəsindən qayrlımiş iri çaxmaqla yandırdı.

– Yat, yat, qardaş. Bütün Şərq aləmi yatıb.

Keçisaqqal kişi onun zarafatına zarafatla cavab verdi:

– Əslinə baxsan, yuxunun Şərqdə çox xeyri olub, çünki yuxu – böyük enerji mənbəyi idir... Niyə gülürsən? Doğru deyirəm, vallah... Bilirsən çox yatan nə cavan qalır?

Sədi Kamal papiroşunu qəribə bir ləzzətlə sümürüb müsahibini təpədən-dırnağa qədər süzdü və bu dəfə qəhqəhə ilə gülüb dedi:

– Əşı, mən səni belə filosof bilmirdim, sən bu cür məntiqlə tənbəlliin fəlsəfəsini də yarada bilərsən ki... – O, birdən nəyi isə xatırlamış kimi üzünə ciddi bir ifadə verdi. – Çox yatmağa alışmasan yaxşıdır. Sən görməmisən, ancaq mən görmüşəm, iş başlananda, yuxu üçün o qədər də imkanın olmayıacaq... Nəzərdə tut ki, istirahət evinə gəlməmisən.

– Bilirəm, bilirəm, amma buna baxmayaraq, mən yatdım, – deyə Sədi Kamalın müsahibi böyü üstə uzanıb gözlərini yumdu və o dəqiqliq də xoruldamağa başladı.

– Bəxtəvərə bax, gör nə ləzzətlə yatır! – deyə yan tərəfdən kim isə söz atdı.

On dəqiqliq belə keçməmiş bütün düşərgə süst düşüb, sükuta qərq oldu. Mən də özümə yer düzəldib uzandım, bədənimdə nə isə bir gizli vardi. Nə vaxt gözümə yuxu getdiyini bilmədim...

Yük maşınının səsinə oyandım. Şoferlə yanaşı oturmuş düşərgə rəisi-ni gördüm. O, yerə düşüb bizə tərəf addımladı:

– Vətəndaşlar, – dedi, – hələ bura gələnlərin siyahısı hazır deyil, yoxsa sizi növbə ilə işlədərdim. Hələlik iyirmi nəfəriniz ayrılsın, çadırlar üçün yer qazib düzəltsin, – o, əli ilə adamları göstərə-göstərə: – Siz, siz, siz... – deyib yalnız kişiləri çağırıldı. – Maşından belləri, lapatkaları götürün, dalımcə gəlin!

Bizdən ayrılan adamlar tez belləri, lapatkaları götürüb, düşərgədən on-on iki addım aralındılar və rəisin nişan verdiyi yeri qazmağa başladılar. Çadırlar üçün kvadrat şəklində yeri hamarlayıb düzəltmək, yağış sularının öz-özünə axını üçün xəndək qazmaq o qədər də ağır iş deyildi (hətta mən də bunu bacarardım. Bir zamanlar, Müdhətlə bərabər Göt gölün sahilində çadır quranda bunu kişilərdən heç də pis eləməmişdim!). Niyazov özü üst köynəyini çıxarıb bir tərəfə atdı və yanındakı adamların birindən beli alıb kişilərə nümunə göstərməyə başladı. Deyəsən onun bu hərəkəti yalnız mənim yox, çıxlarının xoşuna gəldi, onu hamıdan əvvəl tərifləyən Sədi Kamal oldu:

– Yox, balam, kişi öz vədinə xilaf çıxmadi. Deməli, çadırları gətirdəcək. Yoxsa özü bu cür həvəslə işləməzdı.

Keçisaqqal kişi yuxudan yalnız indicə oyandığı üçün bizim o tərəfə baxdığını da sonradan-sonraya gördü və bunun səbəbi ilə maraq-landı. Mən əhvalatı ona danışdım. O, yük maşını göstərib soruşdu:

– Bəs su gətirmədi?

– Yox, – dedim. – Hələ gətirtməyib... Bir halda ki, sözünün ağasıdır, deməli, qanun-qaydaya əməl olunacaq.

– Ax, hayif... – deyə o, köksünü ötürüb başını buladı. – Yaxşıca yuxu gördüm. Bir dəstə dost-aşna İsa bulağına getmişdik. Uşaqlar tonqal qalayıb bax bu hündürlükdə köz salmışdır. Biri qabırğa kababı üçün ət doğrayırdı, biri tikələri şişə taxıb duzlayırdı. Mən onlardan aralanıb bulağa yanaşdım, dalbadal iyirmi stəkan su içdim, amma yenə də ürəyimin yanğısı kəsmədi. Gördüm ki, stəkan kara gəlmir, dizi üstə qapanıb ağzımı bulağa söykədim. Ləzzətlə hey içirdim ki, sizin səsinizi eşidib oyandım... Dilim ağızında lap quruyub.

– Siz qarabağlısınız? – deyə soruşdum.

– Necə məgər, oxşamırıram?

– Yox, canım, elə-belə maraqlanıram. İsa bulağından danışanda, səsinizdə elə həyacanlı titrəyiş vardı ki, mən bunu ancaq qarabağlıarda, ən çox da şüsalılarda müşahidə eləmişəm.

– Mən qarabaqlı deyiləm, bacı, qazaxlıyam, – deyə keçisaqqal kişi birdən ləhcəsini dəyişib, doğrudan qazaxlıya oxşadı. – Ə, Sədi Kamal yoldaş, bə niyə o nəçənniə demədilər ki, bizi susundan qırma?

Sədi Kamal onun sözlərini eşitmədi; yan tərəfdə uzanmış cavan bir oğlanla nə barədə isə söhbət eləyirdi.

– Hə, bacı, mən qazaxlıyam, amma Qarabağda düz iyirmi il külüng çalmışam, başımın tükü sanı dostum olub... Hansı qapıya getsəm, ən azı bir toğlu kəsəcəklər. Qarabağı mən qarabaqlılardan az istəmirəm. Başa düşdün?..

– Düşdüm, qardaş, düşdüm, amma bircə bunu başa düşmədim ki, bu sözdən niyə acığın gəlir?

– Gələr da... Bə gəlməz? Elə bu cür məhləbazlıq bizim evimizi yixmadı? Məni buraya sürgün elətdirən də həmən yerliçilik azarına tutulanlar olmadı? Nə var, nə var, analığının əmisi nəvəsi it ilində Türkiyəyə qaçıb! Eh, ay bacı, görünür, hələ ağzının ləzzətini bilməmisən, İsa bulağının üstündə bir-iki yol kef çəkmiş adam vallah ölü-münə də təəssüflənməz.

– Mən İsa bulağında olmuşam, – dedim, – çox da xoşuma gəlib.

– Hə, eləsə, mən deyəni başa düşürsən. Ey fani dünya, sənə heç etibar yoxmuş... – Kişinin səsi birdən qırıldı və gözləri uzaq, məchul bir nöqtəyə dikilib qaldı. Mən duydurdum ki, onun İsa bulağı ilə nə isə çox unudulmaz xatirələri bağlıdır. – Vaxt olar, yenə oralara qayıdarıq, o dostları, aşnaları yığıb, yenə o kabablardan yeyərik...

Doğrusu, kişinin səmimi və yanılıqlı danışıçı məndə istər-istəməz ona rəğbet oyadırdı. Bu qədər söhbətdən sonra onun adını hələ də öyrənə bilmədiyim üçün bərk sixilirdim. Aralığa çökən qısa sükutdan istifadə eləyib ondan üzr istədim və soruşdum:

– Adınız nədir, dayı? Görürəm, siz də mənim kimi günahsızsınız.

O, mənim bu sözlərimdən xoşlanıb gülümşündü və bir azca əvvəl mənə “bacı” deyə müraciət elədiyini unudub cavab verdi:

– Eh, qızım, Yevlaxdan o yana ötən kimi qabağına çıxan hər kəsdən soruşsan, Ağdam neft bazasının müdürü Rəcəb kişini tanımayan olmaz. Lap uşaqlar da mənim idarəmi, evimi sənə nişan verər, əgər familiyam səni maraqlandırırsa, onu da deyə billəm. Rəcəb Səlimov... Qaldı mənim günahım... O, susdu və ah çəkir kimi dərindən köksünü ötürdü.

– Əlbəttə, günahım var. Özü də lap böyük.

Mən təəccüb elədim:

– Var? O nə günahdır, elə?

– Günahım odur ki, neft bazasını nə özüm yeyib dağıtdım, nə də ona-buna yedirtdim. Axırda əllərinə bəhanə düşdü, əleyhimə material düzəldilər, məndən yaxşıca hayif aldılar.

– Kim aldı hayifi?

– O adam ki, mənə sifariş yollayıb demişdi: “Bakıya gedirəm, on-on beş dəqiqəliyə mənim yanımı gəlsin”. Mən də getmədim, cavab yolladım ki, vaxtim yoxdur.

Mən Rəcəb dayının qarğı dilindən heç nə başa düşmədim:

– Gedəydin də... Nə itirirdin, axı? – Mən onun istehza ilə qımışdı-ğını görəndə, nə isə çox adı bir şeyi bilmədiyimi başa düşüb, qızardım.

– O səni niyə çağırırdı, sən niyə getmirdin?

– Eh, ay qızım, görünəm sən çox sadədil adamsan, dünyada heç nədən xəbərin yoxdur. Bu saat ərz eləyim, sən də mültəfit ol.

– Yaxşı, ərz elə, Rəcəb dayı.

– Bizim rayonun təhlükəsizlik orqanına təzə bir rəis yollamışdılar. Kolxozu, sovxozu, meşə idarəsini, yəni ən yağılı yerləri döndərmişdi öz dədəsinin baqqal dükənəna. Hamidan da pul, cervon qızıl istəyirdi. O mənə sifariş yollayanda ki, on-on beş dəqiqəliyə mənim yanımı gəlsin, gərək başa düşəydim ki, hərifə on-on beş qızıl aparmalyam. Mən də belə şeylərə adət eləməmişdim. Aparmadım. Nə dədəm qızıl kəsəndi, nə də özüm. Hardan alaydım qızılı? Əgər olsayıdı, özüm xərclərdim, daha ona niyə verirdim?.. O gündən başladı ayağımın altını qazmağa, babamın, ulu babamın nə dərddən öldüyünü yoxlamağa... Bədxahın biri onun qulağına piçildiyir ki, bəs nə durmusan, ay dili qafıl, Rəcəb Səlimov Türkiyəyə qaçmış filankəsin qohumudur. Hərifin əlinə girəvə düşür. Sədi Kamal demiş, məni də qatır beşinci kalonnaya... İndi də başa düşmədin, qızım?

– Düşdüm, Rəcəb dayı, düşdüm. Bu, doğrudan da lap ağ olub. Ancaq sən dedin ki, yerliçilik...

– Bəli, yerliçilik... Gözünə döndüyüm bir qarabağlı vardı. Hara gəndərildilərsə, işin öhdəsindən gələ bilməyiib üzüqara qayırdı. Savadsız, cahil, yekəbaş bir heyvərə. Oturub-durub hey mənə deyirdi ki, niyə gedib öz xaraban qazaxda işləmirsən ki, mən də sənin yerinə təyin olunam? Mənim də həmişə cavabım bu olurdu ki, elə bura da mənim xarabamdır, evim, eşiyim burda, arvad-uşağım burda, niyə gedim? Yerini dar eləyirəm? Bir yol lap qızıl-qırmızı üzümə dedi: “Bu qədər

sən yedin bəsdir, indi də qoy bir az mən yeyim...” Görünür təhlükəsizlik rəisinə beləsi lazımmış. İndi yəqin ikisi də ximir-ximir yeyir, can bəsləyir...

Mən qulaqlarımı inana bilmirdim. Deyəsən Rəcəb dayı mənim barəmdə tamam düz deyirdi. Vaxtı ilə mənim komsomol sıralarına ərizə verdiyim illərdə təhlükəsizlik idarələrinin haqq və ədalət timsalı olduğuna dair necə təsəvvürüm vardısa, indi də elə təsəvvürümvardı.

Düşərgə rəisi Niyazov bizə yanaşdı, mənim ətrafimdakı kişiləri çağırıldı:

— İndi də siz gəlin, o biri çadırın yerini düzəldin! – dedi və yenə bir dəstə ayırdı. Sədi Kamal da Rəcəb dayı da onlara qoşuldu.

Mən nə fikirləşdim, rəisə müraciət elədim:

– Bəs bizi nə üçün işlətmirsiniz?

Bu sual Niyazovu təəccübləndirdi. O, məni təpədən dırnağa qədər süzərək və bununla da görünür, cavab fikirləşməyə vaxt qazanmaq istəyərək, nəzakətlə dedi:

— Axı, biz hər halda şərqliyik, bacı. Ağır fiziki işlərdə qadınların əziyyət çəkməyinə necə razi olaq?

— Bağışlayın, üzr istəyirəm, – dedim, – siz bununla guya bizə xətir qoyursunuz, amma əslində müəyyən dərəcədə heysiyyətimizə toxunursunuz, təhqir eləyirsiniz.

Düşərgə rəisinin yanaqlarına qızartı çökdü:

— Təhqir niyə, bacı? – deyə o, şəxsən özünün nə isə ciddi bir səhv buraxdığını, ancaq bu səhvi hələ də dərk eləməkdən aciz qaldığını bürüzə verdi. – Mən ki, sizə elə təhqirli bir söz demədim...

Mən indi çəkinə-çəkinə yox, cəsarətlə, kirpiyimi bir dəfə belə qırpmadan onun üzünə baxdım.

— Tək sizin yox, bir çoxlarının da qadınlar haqqında təsəvvürü köhnəlib. Belə görünür ki, şəhərdə, kənddə ən ağır işlərin öhdəsindən gələn qadınlardan xəbəriniz yoxdur. Lap sizin respublikanızda belələri azdırımı?

— Aaa... – deyə o, indi artıq rəngdən-rəngə girməyə başlayıb kəkəldi. – Sizinlə ehtiyatlı davranışın lazımdır, bacı... Əgər könlünüz varsa, buyurun, o biri qadınlara nümunə göstərin.

— Mən tək özümü nəzərdə tutmuram, – dedim, – mən də işləməyə hazırlam, ancaq mən ümumiyyətlə burdakı qadınları nəzərdə tuturam.

Niyazov çətin vəziyyətdən belə asanlıqla çıxdığına sevinmiş kimi gülümşündü:

– Buyurun, buyursunlar, – deyə mənim töhmətli baxışlarından yaxa qurtarıb, o biri qadınlara üz tutdu. – Gəlin, vətəndaş qadınlar... Ancaq əliniz qabar olsa, şikayətinizi dirləyən deyiləm!

O, kişilərin dəstəsi ilə bərabər uzaqlaşdı və bayaqqı yerdən bir az bəridə, ikinci çadır üçün ayırdığı sahəni göstərdi.

Bu anda kim isə mənim qolumdan yapışdı. Dönüb baxdım: qadın idi. Ağır və yabançı gözləri ilə az qala məni yeyəcəkdi:

– Buyurun, – dedim,

– Buyurmağım yoxdur, – dedi, – qadınlar səni vəkil eləməyiblər. Elə biri mən!.. Nə vaxt demişəm ki, mənim də adımdan danış?

– Siz haqlısınız, – dedim, doğrudan da məni vəkil eləməmisiniz, ancaq mən belə düşünürəm ki, bundan sizə yalnız xeyir gələ bilər.

– Qadın onun şışmanlığına işarə vurdugumu dərhal anlayıb, azca qızardı.

– Adam hərəkətsiz qalanda yaman piylənir, bunun da ki, ürəyə çox ziyanı var. Bir də axı, kənarda oturub kişilərə tamaşa ələsək, işsizlikdən bağırmız çatlamaz?

– Yox, mənim bağırm çatlamaz. Ona görə də deyirəm ki, öz adımdan danış. Mən ömrümdə əlimə lapatka götürməmişəm. Bəlkə sən nökərçilikdə böyümüşən, onu bilmirəm. – O, hirsli-hirsli əlimi əlinə aldı və deyəsən təxmininin doğru çıxmadığını görüb tutulan kimi oldu.

– Sən ki, nərmə-naziyyin birisənmiş, bu əlnən yer qazmaq istəyirdin?

– O, mənimlə artıq hər şeyi açıq danışa biləcəyini kəsdirib nə isə çox intim bir əda ilə dedi: – Ay qız, mən sənə də acı'yıram, görünür, nəcib ailədənsən, naz-nemət içinde böyümüşən. Evindən-eşiyindən didərgin saldıqları bəs deyil, hələ bir qara fəhlə kimi lapatka götürüb torpaq da qazıyasən? Sən bunların dədəsinin nökərisən?

Əlimi onun əlindən çəkdim:

– Mən də öz adımdan heç kəsi vəkil eləməmişəm, – dedim, – bəli, nəcib ailədənəm. Fəhlə ailəsindən!.. Siz çox nahaq yerə məni özünüzə tay bilirsiniz!

Qadın görünür, nə qədər cəsarətli olduğunu ətrafindakı adamlara da göstərmək üçün səsinə güc verdi:

Bunlar səni də, məni də özlərinin əlibağlı qulu kimi işlətmək istəyirlər, mən lap qəzəmətdə çürüməyə razı ollam, amma bu zülmə yox!.. Ay bədbəxt, mənim sənə də yazığım gəlir, çünkü pis-yaxşı sən də bizdənsən...

Mən dözmədim:

– Axı, siz kimsiniz?

– Necə yəni kim? Hələ bizim kim olduğumuzu da bilmirsən?

– Yox, bilmirəm.

– Biz – yəni azərilər!..

– Mən azərbaycanlı olduğumu danmirəm. Mən bununla həmişə fəxr eləmişəm, – dedim, – ancaq mən özümü sizdən saymırəm. Çünkü azərbaycanlılar mənim mənsub olduğum xalqdırısa, – o, heç vaxt sizin kimi zəhmətə bu cür nifrət gözü ilə baxmayıb!

– Mən zəhmətə zidd deyiləm, ancaq bu şərtlə ki, bu zəhmətdən mənim millətimə bir xeyir gəlsin. Başa düşdün? Millətimə...

Adamlar yavaş-yavaş ətrafımıza toplaşır və bizim mübahisəmizi dinləməyə başlayırdılar. Yanaqlarından az qala qan daman, enli gərdənli, danişdılqca bədəni ləngər vuran bu qadın Sədi Kamalın bayaq dediyi millətçiləri mənim yadına saldı.

– Bilirsən nə var, xanım? – deyə mən ona nə isə çox tutarlı bir cavab vermək istədim.

– Nə var?

– Məni yandıran odur ki, məni sənin kimilərinə yoldaş eləyiblər! Bu, doğrudan da böyük təhqirdir!.. – deyə onu yumruqlamaq arzusundan özümü güclə saxlayıb, Niyazovla bərabər bizdən aralanan dəstəyə sarı getdim.

Bu anda ovcuna tüpürüb günəşdə parıldayan lapatkanı torpağa düz bir qarış dərinlikdə batıran Sədi Kamal mənim nə məqsədlə gəldiyimi başa düşüb dedi:

– Ay bacı, rəis haqlıdır, sən bize baxma, bərkə-boşa düşüb öyrənmişik. Bir də sən özünü pambıq becərən arvadlarla müqayisə eləmə. Sənin üçün çətin olar. Cılız, nərmə-nazik bir qadınsan...

– Çətin niyə olur? Müharibə başlanan günlərdə iki metr dərinliyində xəndək qazanlardan biri də mən deyildim? – deyə mən kişilərin neçəsindən lapatka istədimse də heç biri vermədi.

Niyazov da mənə baxıb, boy-buxunumu istehza ilə süzdü:

– Görürsənmi, bacı, – dedi, – bax, bunlar da mənim sözümü təsdiq eləyir... Ancaq tələsmeyin. Burda hamı üçün iş tapılacaq. Biz sizi başqa yerdə, kolxozda, sovxozda da yerləşdirə bilərdik. Ancaq görünür yuxarıda rəis yoldaşlardan hansısa belə məsləhət görüb. Demək istəyirəm ki, əzab-əziyyətiniz olacaq. Sizin sənətiniz nədir?

– Elmi işçiyəm, – dedim. – İnşaat mühəndisi.

Rəisin istehzalı təbəssümü bir an içində yox oldu, özündən böyük bir rəisin qarşısında rəsmi-təzim eləyirmiş kimi ehtiramla dardındı.
– Bu daha gözəl.. Mənim belə bir sənətim olsaydı, dünyada özümüz xoşbəxtlərin xoşbəxti sayardım! Deməli, sizi gərək gözümüzün üstündə saxlayaqq.

Mən onun sözlərində kinayə axtardım, ancaq bu, əbəs idi: o, mənə heyrətlə baxır və tamam ciddi danışındı.

– Sizin içərinizdə mühəndislər olduğunu mənə demişdilər, fikirləşirdim ki, bunlar yəqin neft mühəndisləridir.

– Yox, – dedim, – nahaq elə fikirləşmişiniz. Bakıda da həmişə tikinti işləri aparılır! Hələ mən gözəl memarlarımızı demirəm, yüzlərcə inşa-at mühəndisimiz var.

– Ona görə də siz nahaq tələsirsınız. Siz burda kənd salmağa yaxşıca kömək elərsiniz, – deyə Niyazov işləyənlərə baxdı və kimə isə xəndəyi o qədər də dərin qazmamağı tapşırıb, yenə mənə üz tutdu:
– Görürəm ki, siz bura göndərilməyinizdən o qədər də qəzəblənməmisiniz...

– Yox, haqlısınız, qəzəblənmışəm, – dedim, – ancaq məsələ burasındadır ki, buralar da mənim nəzərimdə qurban deyil.

Niyazov, deyəsən, mənimlə söhbət eleməkdən xoşhal olurdu. Nə isə deməyə hazırlaşırkı ki, birdən Rəcəb kişi lapatkasına soykənərək, şəhadət barmağı ilə alınının terini siyrərək, düşərgə rəisini səslədi:

– A yoldaş nəçənnik, susuzluqdən bizi niyə qırırsınız?

Niyazov ona bir söz demədi, maşınlar gedən yola tərəf boylandı və dodağının altında kimi isə söyüb yamanladı.

Rəcəb kişidən sonra Sədi Kamal, onun da dalınca o biri kişilər deyinməyə başladılar: – Aclığa birtehər dözmək olur, amma susuzluğa...

– Vətəndaş rəis, əgər mümkünəz özümüz gedək su götürək. Nə olar, üstümüzə keşikçi də qoyun!

Birdən Niyazovun sıfəti dəyişdi:

– Nə keşikçi?! Mən axı dedim ki, siz dustaq deyilsiniz. Neçə kərə demək olar, birdəfəlik başa düşün ki, bəzi mülahizələrə görə sizin ancaq yaşayış yeriniz dəyişdirilib. Aydındır? Qaldı su...

Rəcəb kişi ona qulaq asa-asə mızıldanırdı:

– Dəyişməyinə çox şey dəyişib, ay nəçənnik. İntaası sənnənən çənə-bazar eleməyə hövsələm yoxdur, lap ürəyim yanır. Heç qəzəmətə düşənlərə də bu əzabı vermirlər...

Bizim söhbətimizdən elə bil bütün düşərgə xəbər tutdu. Gün günorta yerinə qalxdıqca, hava istiləşdiyindən, susuzluq çox adamı əldən salırdı.

Düşərgədən böyük bir dəstə adam ayrılib Niyazova sarı yönəldi. Onların içərisində bayaqkı qadın da gözümə dəydi. Ancaq o, özünü rəisə göstərməmək üçün ucaböylü kişilərin dalında gizlənirdi.

Niyazov bir az əvvəl söyüdü admanın adını, familyasını çəkib ucadan deyindi: – Günah ondadır. Görürsən yaramazı? Hardasa veylənir. Gərək indi çıxdan qayıtmış olaydı... – O, sağ əlini havaya qaldırdı: – Vətəndaşlar, bir az səbir eleyin!

– Nə vaxta qədər? – deyə qadının qabağını kəsmiş caydaq kişi zil səsi ilə qışqırıdı. – Bizi dilsiz-ağızsız görmüsünüz?

– Vətəndaşlar, – deyə Niyazov izdihamı sakitliyə çağırıldı. – Vallah, mən özüm də bərk susamışam. Su dalınca göndərdiyim adam nə üçünsə gecikib...

İzdiham sakitləşmək əvəzinə daha da zəhmli bir uğultu qopartdı:

– Su, su, su!..

Doğrusu Niyazovun sözlərinə mən ürəkdən inanırdım. O, tez-tez yaylığını çıxarıb alnının və boynunun tərini silir, nəfəsi daralmış halda az qala ləhləyirdi. O qadın bir də gözüümə sataşdı. Mənə elə gəldi ki, o, yanındakı adamları toylaşdırır, amma özü irəli yeriyb, bir söz deməkdən çəkinirdi. Mən də “su!” deyə fəryad eleyənlərə qoşulmaq istədiyim halda, bu narazılığa onun istiqamət verdiyini görünçə fikrim-dən daşındım. Sədi Kamal rəisin köməyinə gəldi:

– Ay camaat, siz də qəribəsiniz, bu kişi suyu özü içib bizə verməsəydi, onda danışmağa haqqınız vardi, nə olub belə kəmhövsələlik eleyirsiniz?

Caydaq kişinin cin səsi bir də ucaldı:

– Yaltaqlıq sənə qalıb? Qoysana rəis cavab verə!

Qadın yanındaki adamlara dodağının altında yenə nə isə dedi və ləngər vura-vura, qaş-gözünü oynatdı. Izdihama qoşulanların sayı isə get-gedə artır və uğultu da güclənirdi. Yerindən qımlıdanmayan Niyazov, yəqin ki, bu gözlənilməz etiraz səslərinin qalxmağında özünün də müəyyən dərəcədə günahkar olduğunu görüb, heç nə demirdi.

Birdən qadının böyründən, ordubatiq, üzünü tük basmış, yumru və gödək bir kişi izdihamı yarib irəli çıxdı, hamının səsini ötərək qışqırıdı:

– Ay camaat, siz bunların məqsədini nə üçün başa düşmürsünüz? Ayrı yolnan bizə cəza verə bilmirlər, acından, susuzdan qırmaq isteyirlər!

Əgər bu vaxt başqa bir nəfər də onun kimi açıqdan-açığa izdihamı qiyma çağırısaydı, gözü qızmış camaatın Niyazovu ayaq altına salıb tapdalayacağına heç bir şübhə ola bilməzdi. Görünür, bunu hamımızdan çox Sədi Kamal hiss eləyib, nahaq qana bais olmağın müdhiş nəticəsini fikirləşib, lapatkasını havaya qaldırdı, zəhmli bir görkəm alıb, adamların qabağına yeridi və həyəcandan tutqunlaşmış səsi ilə bağırdı:

– Geri çəkilin, ay yoldaşlar, siz neyləyirsiniz? Rəisin nə günahı var?

İzdiham sanki birdən soyuyub, tərəddüdlə ayaq saxladı. Hamidan irəlidə dayanmış yumru kişi arxasında hücuma hazır dayanmış adamların dalı-dalı çəkildiyindən xəbər tutə bilmədiyi üçün yenə eyni ötkəmliklə düşərgə rəisinə təref yönəldi və yerdən daş götürüb, təkrar doğrulanda, Sədi Kamal sol əli ilə onun biləyini necə bərk sıxdısa, qara, uzunsov daşı yerə buraxmağa məcbur oldu.

– Sən nəçisən? – deyə yumru kişi Sədi Kamalın üstünə şəşələndi və arxasındaki adamları köməyə çağırmaq fikri ilə geriyə çevriləndə, özünü meydanda tək görüb, köpü yatmış halda kiridi və sanki suyu süzülə-süzülə dalı-dalı çəkildi.

– Ay camaat, belə sarsaqlara uyub, özünüzü rüsvay eləməyin!

– deyə Sədi Kamal acı istehza dolu bir nəzərlə yumru kişiyə baxdı.

– Mən bu cür qoçuların qeyrətinə çıxdan bələdəm!

İzdihamın hay-güyündən, düşərgəyə yan almış yük maşınının səsini heç birimiz eşitməmişdik. Şoferin yanından düşən DTK (Dövlət Təhlükəsizliyi Komissarlığı) leytenantının öz tapançasını qoburdan necə çıxardığını və bizə necə yanaşdığını sezmişdik.

Onu görən izdiham birdən susqun düşdü. Niyazov onun kimi isə vurmağa hazırlaşdığını anlayıb, bir göz qırpmında irəli atılaraq tapançanı vurub əlindən saldı və eyni çevikliklə əyilib yerdən götürdü.

– Bu nədir, dəlimi olmusan? – deyə bağırdı. – Adam güllələməyə vərdiş eləmisən, amma belələrini deməyiblər...

Leytenant üzdən çox cavan, amma saçları vaxtsız ağarmış, döşü qabarıq, boylu-buxunlu bir kişi idi. Niyazovun hərəkətini ən ağır təhqir saydığı qəzəbli və tutqun baxışlarından açıq-aydın oxunurdu. Rütbəcə özündən böyük adama söz qaytarmaq imkanından məhrum olduğu üçün, içindən qırıla-qırıla qaldığını yalnız mən deyil, yəqin ki, ona baxan adamların hamısı hiss eləyirdi, onun sıfəti əvvəlcə xal-xal oldu, sonra isə kül kimi bozardı və nəhayət o, qürurunun tapdalanmasına dözməyib yalnız dodaqlarını tərpədərək dedi:

– Məncə xalq düşmənləri ilə bunların arasında elə bir fərq yoxdur. Əgər mən özümü vaxtında yetirməsəydim, siz indi o dünyada idiniz.

– Hanı su? – deyə Niyazov sərt bir ifadə ilə ondan soruşdu.

– Mən bu vəzifəni boynuma götürməmişəm və götürmək fikrində də deyiləm!

– Sizin nə fikirdə olmağınızla maraqlanıram. Hanı su?.. Sizin kimi-lər müqəddəs çekist adını ləkələməkdən başqa heç nə bacarmırlar!

– Mən ləkələyirəm, yoxsa siz? Məncə siz və sizin kimilər!..

– Tərbiyə və ədəb hamidən əvvəl çekistə lazımdır!.. – deyə Niyazov rütbəsindən çox yaşına və təcrübəsinə ehtiram göstərməyən bu kobud gəncə həddini bildirməyin çətinliyini görüb, səsini yavaşıtdı: – Mənə fəxri çekist nişanını Feliks Edmundoviç öz əli ilə verib! Anladınmı?

Niyazov leytenantın kimə və nəyə isə arxalandığı üçün saymaz-yana dayandığını görüb, istər-istəməz öz ixtiyarından istifadə eləməyə məcbur oldu.

– Bu dəqiqli gedin, baş leytenant Çeplakova deyin ki, mayor Niyazov sizi iki həftə müddətinə həbs eləyir! Əmrimi yerinə yetirin!

Leytenant həddini keçməyin heç bir fayda vermədiyini anladı, Niyazovun əlindəki tapançaya baxdı, rəisin onu geri qaytarmaq fikrində olmadığını yəqin eləyib, başını sinəsinə endirdi, istər-istəməz ayaqlarını cütləyib sağ əlini gicgahına yaxınlaşdırıldı:

– Oldu! Baş leytenant Çeplakova deyim ki, mayor Niyazov məni iki həftə müddətinə həbs eləyir, – deyə dabarı üstə firlanaraq maşına tərəf getməyə başladı.

– Dayanın! – deyə Niyazov öz aralarında nə isə danışan gözətçi-lərdən birini səsləyib yanına çağırıldı. – Maşınla su gətirməyə gedəcəksiniz. Leytenantı rayon şöbəsinə aparın, qayıdanda kənddən boçka tapıb su ilə doldurun. Size yarım saat vaxt verirəm... Köməkçi lazımdır mı?

– Bir nəfər də versəniz pis olmaz.

Niyazov bize müraciət elədi:

– Kim gedə bilər?

– Mən!.. – deyə Rəcəb kişi əlindəki beli yere atdı. Niyazov başını tərpədərək razılığını bildirdi və təkrar yergəziyan adamlara qoşuldı.

Gözətçi, Rəcəb kişi və leytenant maşına minib düşərgədən uzaq-laşdırıldı.

Bundan sonra Niyazovun xeyirxahlığına şübhə eləmək çətindi. Əlbəttə, o bizim nəzərimizdə qəsdən yaxşı görünməyə çalışmadı. Axi,

buna onun ehtiyacı da yox idi. Bizim rəğbətimizi qazanmağın ona nə faydası ola bilərdi ki? Niyazov DTK leytenantının özbaşinalığına qarşı belə sərt bir tədbir görərkən də şəxsi xeyrini fikirləşmirdi. Mənə elə gəlirdi ki, düşərgə rəisi, adamları, heç bir səbəb olmadan, incitməyi lazımlı görmürdü. (Mən bu təxminin doğruluğuna sonralar daha çox inanmağa başladım. O, yeri düşdükcə, tabeliyində çalışan adamlara bəzən bizim yanımızdı tənbeh eləyib deyirdi: “Əgər müqəssirin günahı böyük olsayıdı, ona daha ağır cəza verərdilər. Bizim vəzifəmiz müqəssiri daha çox sixışdırmaq və ya alçaltmaq deyil, onu gələcəkdə faydalı bir vətəndaşa çevirməkdir. Bu məqsəd üçün də məhkuma nəcib təsir göstərməkdir. Yadınızda saxlayın ki, biz insanların yenidən tərbiyə olunmasına inanırıq!”. Bir dəfə, nəzarətçilərdən biri, xəstələndiyi üçün işə çıxmayan Sədi Kamalı ədəbsiz sözlərlə tehqir eləyib söymüşdür. Niyazov Bu hadisədən xəbər tutanda, nəzarətçini yanına çağırtdırib onu möhkəm danladı. Dedi ki: “Bizi burda hökumətin müvəkkili sayırlar, ona görə də hər hansımızın ədalətsiz hərəkətimiz tək özümüzü hörmətdən salmir, quruluşumuza ziyan verir, halbuki bizim borcumuz, həm də müqəddəs borcumuz – müqəssirdə hökumətimizə mənəvi etimad oyatmaqdır. Əgər müqəssir bizə qarşı ə davətini davam elətdir-sə, o başqa məsələ. Bu vaxt güzəştə getmək özü cinayətdir!..)

Su gətirməyə gedən maşın qayıdanda, kuzovda əyləşmiş Rəcəb kişi uzaqdan bizə əl eləyib, hamımızı salamladı və maşın dayanardayanmaz yerə sıçrayıb, yenə çadırlar üçün yer düzənlərin yanında dayanmış Niyazova yanaşdı, sağ əlini hərbi qayda ilə gicgahına söykəyib – rəsmi-təzim ilə raport verdi:

– Yoldaş... bağışlayın, vətəndaş mayor, əmrimiz yerinə yetirildi! Amma yarım saat əvəzinə bir saata gəldik, kolxozda boçka tapılma-dığı üçün suyu bidonlarda gətirdik. Mötərizədə onu da nəzərinizə çatdırırm ki, Rudəki kolxozunun sədri əsil tacikdir, yəni çox alicənab, mədəni və qonaqcıl bir adamdır. Yenə də mötərizədə sizə ərz eləyim ki, bir az fars dilini bildiyim üçün, o dəqiqli dəstəşəd. Mən Firdovsidən bir bənd oxudum, sədrin kefi duruldu. Fürsəti əldən verməyib, boçka istədim. Dedi boçka yoxdur, bidon verə bilərəm. Sədrin adı Tursun, atasının adı Tursun, famili Tursunbayevdir!.. Maşallah, yüz on kilo ağırlığı var. Görünür, özünün də, kolxozunun da kefi kökdür, yoxsa o, dünyasında bu cür kökələ bilməzdi. Sizdən icazəsiz ona bir vəd də verdim.

Niyazovu gülmək tutmuşdu, ancaq üzünü o tərəfə çevirib, dodaqlarında titrəyən təbəssümü bizdən gizlətməyə çalışırdı. “Vəd” sözünü eşidən kimi, qasqabağını töküb soruşdu:

– Nə vəd?

– Dedin ki, dostum Tursun, mən də, yoldaşlarım da Azərbaycan qardaş Tacikistana qonaq gəlmişik. Borclu-borclunun sağlığını istər. Pambıq tarlanızda alaq vurulanda, dəstə düzəldib, özümüzü yetirəcəyik... Düz iş görmüşəm ya yox, vətəndaş rəis?

Niyazov gülməkdən yenə özünü güclə saxlayıb Rəcəb kişinin bir-birindən xeyli aralı duran öyri qıçlarına baxa-baxa dedi:

– Əgər hərbi qayda ilə raport verirsinizsə, ayaqlarınıza da bu qaydanı öyrədin. Bu bir. Əgər belə hallarda məndən icazə almağın lazım olduğunu başa düşürsünüzsə, doğru iş görürsünüz. Bu iki. Aydındır?

– Bəli, aydındır, – deyə Rəcəb kişi ayaqlarını cütləşdirdi və artıq məyus-məyus soruşdu: – Ancaq orasını demədiniz ki, düz iş görmüşəm, ya yox?

– Suyu camaat üçün getirmisiniz. Bidonları yerə düşürün. Bu da üç!.. – Niyazov yalnız indi məmənun bir təbəssümə güldü və adamların maşına sarı axışdığını görünce, əlini yuxarı qaldırdı. – Vətəndaşlar, səbir eləyin, hamınıza su çatar. Nizam-intizamı pozmamaq üçün növbəyə düzülün!

Lakin adamlar nə bu sözü eşitdilər, nə də növbəyə düzüldülər. Bir dəqiqənin içində yük maşınını üzük qaşı kimi dövrəyə alıb, bidonları yerə düşürdülər. Stəkanlar, fincanlar, dəmir və alümin dolçalar əldən-ələ keçməyə başladı. Mən həqiqi mənada yalnız indi anladım ki, insanın müvazinətini pozmaq üçün ən güclü bir vasitə var: susuzluq!.. Əgər mən özüm susuzluğun bütün dəhşətini duymasaydım, bir-birini itələyib yixan, tapdalayan, dartsıdırıb sıradan çıxardan, bir-birinin əlin-dən fincan və dolça qapmaq üçün çılgınlısan, hörmət və nəzakət məfhumlarını ayaqlar altına salan insanları görərkən tərəddüdsüz, uca səslə deyərdim: “Kamran haqsızdır. İnsan nə zəif məxluqdur, nə də mənim düşündüyüm kimi zərif məxluqdur, insan yırtıcı məxluqdur!.. “Lakin bu basabas, bu hay-haray on dəqiqə belə çəkmədi. Su, doğrudan da hamiya çatdı, hələ iki bidon da artıq qaldı. Düşərgə birdən süst düşdü. Qolu sərpənlər, yançağı əzilənlər, ayağının qabarı tapdlananlar, pencəyinin əteyi, köyneynin qolu cirilanlar belə, çox keçmədən, danışıb-gülür, zarafatlaşır, sanki bir azca əvvəl tutduqlarına

peşman olub, bir-birinə can deyib can eşidirlər. Onlara baxdıqca mən istər-istəməz düşünürdüm: “Hər halda insan mehriban məxluqdur!”.

Düşərgə üzərinə qəribə bir axşam enirdi, çölün düzündən yavaş-yavaş bizə sarı addımlayıb gələn qüssəli və yorğun bir axşam. Bayaqkı ürək yanğımı unutdurmaq üçün havaya yüngül sərinlik getirən, səhra otlarının və çiçəklərinin məstedici rahiyyəsini bütün bədəninə hopduruşmuş nəvazişkar, bakır cənub axşamı...

İlk çadır quruldu. Mən yorgundum. Yuxum gəlirdi. Yalnız bircə saat yata bilsəydim... O biri çadırı da qurdular. Ürəyimdən daş kimi ağır bir yük asılmışdı. Elə bil yer məni çəkib qoynuna almaq istəyirdi. Üçüncü çadırı da qurdular. Bəlkə mən bunları artıq röyada görürdüm?

Sədi Kamalın səsini eşitdim:

– Ay bacı, gedin, gedin, uzanın. Birinci çadırı qadınlara verirlər. Niyə dinmirsiniz? Yoxsa ayaq üstündə yatmışınız? Mənim də başıma gəlib... yuxu dünyyanın ən böyük nemətdir. Bacı, ay bacı...

Sonra Sədi Kamalın nə səsini eşitdim, nə də özünü gördüm...

Yuxudan oyananda, artıq səhər idi. Aha, xatırladım, xatırladım. Məni Sədi Kamal qollarının üstündə üsulluca götürüb çadırın altında yerə uzmışdı. Balaca uşaqları da bax beləcə üsulluca qucaqlayıb, yuxulu-yuxulu apardıqları zaman, onlar heç nədən xəbər tutmurlar, şirin yuxudan oyanırlar. Ancaq mən onlardan bir az fərqlənirdim: hara isə aparıldığımı duyurdum. Ürəyimdə Sədi Kamala “sağ ol” deyib təşəkkür eləyirdim. Başımın altında bağlamamı gördüm. Yəqin bunu də Sədi Kamal getirmişdi. “Kişidən yaman ayıb olub” deyə düşünürdüm.

Çadırda uzanmış qadınları aydın görürdüm. Hamısı on iki nəfərdi. Mən baş tərəfdə idim. Dünən savaşıdım qadını böyrümdə gördüm, doğrudan da nə yaman işşmandı. İkiqat buxarı vardi. Ağ-çəhrayı yanaqları işildayındı, nəfəs alıqca yoğun, piyli qarnı enib-qalxırdı. Kök arvadın xoruldamağı nə dəhşət olurmuş...

Səhərdi, amma hələ gün doğmamışdı. Çadırın balaca qapısından görünən bir parça səma tərtəmizdi. Qadın isə xoruldayırdı. Bundan sonra istəsəm də, yata bilməzdim. Xorultu beynimə işləyirdi...

Cəld qalxıb eşiyə çıxdım, çadırдан xeyli aralandım. Ancaq yenə də qadının xorultusunu eşidirdim. Elə bil kim isə onu boğurdu... Bir az da uzaqlaşdım. Yox, onun xorultusu sanki mənim açığımı daha da bərkىyirdi. Çadırlara baxdım. Hamısı on iki dənə idi. Planla tikilmiş evlər kimi nizamla cərgəyə düzülmüşdü. Düşərgəmiz hərbi qəsəbəyə bənzəyirdi...

ÇÖLÜN DÜZÜNDƏN BÜLBÜL ÖTÜR

Saata baxdım. Əqrəb beşi göstərirdi, ancaq hələ də gün doğma-mışdı. Üfüqdəki qızartılar nəhəng bir yanğını xatırladırırdı. Bizim geldi-yimiz torpaq yoldan burula-burula qalxan toz dumanı, düşərgəmizə sürətlə yaxınlaşırırdı. Əlbəttə, maşın gəlirdi. Bərk acmışdım. “Yəqin çörək gətirirlər” deyə sevindim.

Qadının xorultusundan başqa heç bir səs eşidilmirdi. Toz dumanı isə üfüq boyu uzanaraq, göy üzünü bozumtul bir pərdəyə bürüyürdü.

Maşın göründü. Düşərgəyə yan aldı. Gələn kim olsa yaxşıdır? Qəri-bədir, mən onları nə üçün belə tez unutmuşdum? Aha, yanılmamışdım. Onlardan bir qədər aralı, maşının gerisində DTK nəfəri görünürdü. Mən uşaq kimi sevinib necə qışqırduğımı bilmədim:

– Ceyran xanım!..

O dinmədi, amma gülümsündü. Tezcə yero sıçrayan Elmanın köməyi ilə maşından düşdü. Mən onlara tərəf yüyürdüm:

– Elman qardaş!..

O da gülümsündü, Ceyranın qoluna girdi. Mən gördüyüümə hələ də inana bilmirdim. Soruştum:

– Geldiniz?

Ceyran xanım köhnə və mehriban bir dost kimi məni bərk-bərk qucaqlayıb öpdü. Dünən səhərdən bəri heç nə yemədiyim halda, sevin-cimin çoxluğundan,aclığımı unutdum.

– Axı, sizi nə üçün saxlamışdilar, sizdən nə istəyirdilər? – deyə xəbər aldım.

O, elə bil mənim sualımı eşitmədi, arxasında dayanmış Elmana sarı çeyrlərək soruşdu:

– Buranın böyüyünü görəcəyik, hə?

Elmanın əvəzinə mən cavab verdim:

– Rəisimiz hələ qalxmayıb, bilirəm ki, çox yorulub, yəqin bu tezlikdə qalxmaz.

Ceyran xanım zarafat tərzində dedi:

– Nədən yorulub ki? Daş daşıyırды?

– Yorulub, yorulub, – dedim. – Dünən bütün günü camaatı da işlətdi, özü də işlədi. Həsən Babacanoviç yaxşı adamdır. Görünür, bu da bizim bəxtimizdəndir, axşamüstü bizi çadırlara bölüşdürdü. Bir azdan qalxar, tanış olarsınız.

Ceyran xanım ərinə üz tutdu.

– Get, şeyləri gətir. Son mənzilimiz buradır, gətir görək, başımıza nə gəlir... – Elman maşına doğru yönəldən, mənə müraciət elədi:
– Yəqin bizi bir-birimizdən ayrı salacaqlar. Neyləyəsən, gərək birtə-hər dözəsən...

Elman ağır çamadanını qov kimi yüngülvari əlində oynada-oynada bizim yanımıza gətirdi:

– Hə, Səmirə bacı, – dedi, – bilirik, dünəndən sizə yemək vermə-yiblər. Yolda şoferdən öyrəndik. Hələ bir rəisini də tərifləyirsınız...
– O, acı-acı gülümşəyib başını buladı. – Yanımızdakı o hərif başladı ki, əvvəldən heç bir hazırlıq görə bilməmişdik. Yəni onu demək istəyir ki, bura gelənlər çağırılmamış qonaqlardır... Bu yaxında rayon mərkəzi var. Ordan keçəndə, bizim maşınıniza bolluca qara çörək yüklədilər. Ancaq bilmək olmur arpadir, çovdardır, yoxsa jmix... – O, mənim bu sözləri o qədər də xoşlamadığımı duyub danışığının ahəngini dəyişdi.
– Əlbəttə, vəziyyəti nəzərə alsaq gərək allahımıza şükür eliyək. Mühasirə vaxtı Leninqradda bu cür çörək veriləndə, camaat üçün toy-bayram olurmuş... Bizim onlardan nəyimiz artıqdır?

– Eh, Elman qardaş, – dedim, – təki ondan da pis çörək verəydilər, amma bizi uşaqlarımızdan ayırmayıyıldırlar.

– Əlbəttə, əlbəttə... – deyə Ceyran xanım gözlərinə qəm kölgəsi qonmuş halda köksünü ötfərdü. – Adam hər cür əzəba dözər, bircə bu dərdə dözmək olmur. Neçə gündür hey uşaqları yuxumda görürəm, həmişə də “ana” deyib ağlayırlar.

Mən bu söhbəti başladığımı tezcə də peşman olub kiridim, başqa bir mövzu tapmadığım üçün tamam pərtləşdim. Hər üçümüz yanaşı addımlayıb, qadınların çadırına yaxınlaşdıq. Elman diqqət kəsilib, içəridən gələn xorultunu dinlədi və qaşlarını çatıb təəccübə mənim üzümə baxdı:

– Siz burda olursunuz?

– Bəli, – dedim.

– Bu xoruldayan arvaddir, kişi?.. Vay, vay, lap ÇTZ traktorunu keçdi ki... Pay atonnan yeri! Ceyran, eşidirsən?

– Eşidirəm, eşidirəm. Necə olur ki, mən gecə-gündüz çalıb-oxuyanlarla durub, otururam, bu cür bası qulağım almır?

Bu sözlər tamam ürəyimdən oldu:

— Hə, hə, — dedim, — dəhşətdir, dəhşət... Məni də yuxudan o oyatdı, yoxsa elə yorulmuşdum ki, qulağımın dibində top da atsaydır, bu cür tezdən qalxmazdım. Görmürsünüz hələ gözümdən yuxu tökülür?

Elman nırçıldıyib başını buladı:

— İndi bundan hesabını apar, gör yazılıq camaat nə təhər yorulub ki, bu səs də onlara kar eləmir... Yox, Səmirə bacı, belə hallarda gərək heç nəyə baxmayasan, o dəqiqə xoruldayanın böyrünə möhkəm bir dürtmə vurasan, deyəsən ki, qonşu, zəhmət olmasa qalx, təzədən yat...

Mən etiraf elədim ki:

— Doğrusu üzüm gəlmədi.

— Nahaq, nahaq... — Elman yenə diqqət kəsildi. — Bu xorultudan çox tirtilli tankın səsinə oxşayır!

Ceyran xanım mənim səbrimə məəttəl qaldığını söylədi:

— Siz bir gecə dözmüsünüz, mən bircə dəqiqəsinə dözməzdim... Doğrudan da bu qadın səsidi?

— Özünü görəndən sonra təəccüb eləmiyəcəksiniz, — deyə mən o arvadın ikiqat piyli buxağını, ləngər vuran yoğun bədənini təsəvvürə gətirib, nə üçünsə Ceyran xanımla müqayisə elədim, biri yaxşı bəslənmiş zavod inəyi kimi ətli-canlı, o biri isə iki aylıq göyçək buzov kimi şumal və zərif idi. Ceyran xanım ayrıldığımız gündən bəri hələ bir az da sınaixmişdi. Bu qədər uzun yolda necə əziyyət çəkdiyini görmək çətin deyildi. Gözlərinin altı kölgələnmiş, adəti üzrə ortadan tən ayırib iki yana daradığı zil qara saçlarının səliqəsi pozulmuşdu. Ordalarının çuxurları bir az böyümüş, zərif üzü, alnı və kirpikləri toza bulaşmışdı. Neçə vaxtdan bəri su dəyməmiş boynunda, boğazında nazik kir zolaqları görünürdü. Ancaq buna baxmayaraq, siması yenə də əvvəlki məlahətini itirməmişdi. Mənim ona nə səbəbə diqqətlə baxdığını hiss eləyib, qəmgın bir təbəssümlə dedi:

— Bilirəm, bilirəm, üst-başım yaman gündədir. Elə siz də məndən geri qalmazsınız. Görürəm, bu yaxında su deyilən şey gözə dəymir... Eh, təki, siz demiş, dərdimiz elə bu olsun.

— Əlbəttə, Ceyran xanım, əlbəttə, — dedim, — amma sualıma cavab vermədiniz. Axı, Krasnovodskda sizi nə üçün saxladılar? Doğrusu, əvvəlcə sevindim, fikirləşdim ki, yəqin sizi Bakıya qaytaracaqlar. Amma sonra çox kədərləndim. Çünkü biz tanış olub dostlaşirdıq, mərdimazarlar qoymadılar... Ümid eləyirdim ki, qurbətdə bir-birimizə

ürök-dirök verib, dərdimizi azaldarıq... Buradakı qadınları hələ yaxşı tanımırıam,ancaq hələlik elə bir gözə dəyəni də yoxdur... Bu xoruldayan da ki...

– Necə? Pis adamdır?

– Nə isə o qədər də xoşuma gəlmədi. Qeybət düşməsin, orta əsrdən bəri adlamayıb.

– Neçə qadın var?

– On iki.

Bu vaxt kim isə dalbadal iki dəfə öskürdü. Biz hər üçümüz səs gələn tərəfə baxdıq. Düşərgənin qərbində, bizimkinə nisbətən dörd-beş dəfə kiçik son çadırın qapısı ağızında durmuş Niyazov, çılpaq qollarını gərib-qatlayır, yuxarı qaldırır, qıçlarını əyib-düzəldir, bir sözlə, bədən tərbiyəsi ilə məşğul idi.

– Bax, rəisimiz o kişidir, – dedim.

Ceyran xanım azacıq səksəndi; seyrək, uzun kirpikləri titrədi:

– Əgər, – dedi, – o da Krasnovodskda məni tutub saxlayanlar kimi-dirə, vay bizim halımıza.

Elman hər şeyi əvvəlcədən xəbər verməyi bacaran adamlar kimi, qəribə bir inamla dedi:

– Ona heç şübhən olmasın. Bunlar hamısı bir bezin qıraqındandır.

– Axı, ordakılar sizə neylədilər? – deyə mən bayaqkı sualımı Ceyran xanımın yadına saldım.

– Daha neyliyəcəkdilər ki?.. Məni təkliyib apardılar, qapını bağladılar. Üçü birdən üstümə töküldü. Məni bir çək-çevirə saldılar ki, gəl görəsən. Gözlərindən qan damırdı. Ay belə damlayacayıq, ay elə cəzalandıracayıq. Nə bilim, məni bir dəqiqlidə döndərib elədilər dünyanın məşhur oğrusu... Lap böyükleri, mayordu, polkovnikdi, bilmirəm, başladı ki, bu cür moda ilə geyinən ogruları çox tutub ağızıbirə salmışıq, sonra da bütün dəstələrini dağıdıb, camaatin yaxasını onların əlindən qurtarmışıq. Bu dəfə özümü saxlaya bilməyib dedim ki: “Əgər onlar da mənim təki oğrudursa, deməli o yazıqları da çirkin böhtana salmişınız, bir də axı, oğurluq məsələsi ilə milis, cinayət axtaran idarə məşğul olur, bunun sizə nə dəxli var?” – Mayorun yanındakı qarayınız, cəhənnəmdən bilesiz qaçmış bir nəfər qışkırdı ki, “mən özüm milis idarəsindənəm, sən pul kassası yaranların dəstəsilə əlbirsən, yoldaşlarını Bakıda tutublar, onlar səni bizə nişan veriblər!.. “Yaxşı, siz mənim yerimdə olsaydiniz, neylərdiniz?

– Vallah, sizdə qəribə səbir var, – dedim, – mən bu təhqirə dözməzdəm, əlimə keçəndən qapıb, onun başını partladardım.

Ceyran xanım mənimlə razılaşmadı:

– Yox, mən istəmədim ki, onların əlinə təzə bir dəstəvuz verim. Onsuz da gəmidə o ifritəni birtəhər eləmişdim. Bu dəfə hırsımı boğub, bir kəlmə də artıq-əskik danışmadım. Nə dedilərsə, sakitcə dirlədim, nə qədər çığır-bağır saldırlarsa, daşdan səs çıxdı, məndən yox. Amma boy-numa alıram ki, künclə bütüñüb oturmuş o göygöz iblisə baxdıqca, dişim bağırsağımı doğrayırdı. Az qalırdım yenə üstünə atılam, saçını dolayam bileyimə, yerə yixib sürüyəm... Ancaq birtəhər dözdüm. Axırda dedim ki, bilirsiniz nə var? Sizdə günah yoxdur, sizi buna məcbur eləyirlər. Ancaq məni tutub qazamata da salsanız, bu hayatı yerdə qoymayaçağam, dəvədən böyük fil var, ölkə sahibsiz deyil, yazacağam, düz birbaşa Moskvaya, açacağam sandığı, tökəcəyəm pambığı!.. Siz hələ məni yaxşı tanımadığınız... Mayor soruşdu ki, bu nə sözdür, bizi kim məcbur eləyir? Dədim ki, əgər mən bir qadın kimi filankəsin arzusunu təmin eləsəydim, nə sürgün olunardım, nə də bu cür iyrənc böhtana düşərdim...

– Ceyran, əzizim, bu sözlərin yeri deyil, – deyə Elman söhbətə qarışdı və mən hiss elədim ki, o, Ceyran xanımın başına gələnləri sərr kimi gizlin saxlamağı məsləhət bilir.

Müğənni qadın əlini havada tovladı:

– Yaxşı, qoy sən deyən olsun. Danışmiram.

Mən də israr eləmədim. Bu vaxt Niyazov gimnastikasını qurtarıb, bizim yanımıza gəldi. Mən ər-arvadı onunla tanış elədim.

– Aha, Ceyran xanım, – deyə Niyazov həm təəccübə, həm də sevinclə onun əlini sıxıdı. – Necə ki, necə ki, sizi Orta Asiyada tanımayan yoxdur. Elə mən özüm dörd-beş dənə valinizi almışam. Hələ bir istəsəniz, bu kobud səsimplə “Qubanın ağ alması” ni oxuya da bilərəm...

– O, boğazını arıtlayıb, pəsten dedi:

Qubanın ağ alması,
Yeməyə var alması,
Yarım gələnə qaldı
Yaramın sağalması...

Bu mahni da, bu mahnin könlümdə oyatdığı xoş hissələr də mənim üçün əziz və qiymətli idi. Sevinən tək mən deyildim. Görünür, Ceyran

xanım özü də, Elman da mənim Niyazov haqqında bayaq dediyim sözlərə artıq inanıb, bu uğursuz səfərin bütün acınacaqlarını bir neçə an tamam unutdular və məsum uşaqlar kimi gülümşədilər.

— Ancaq mən heç birinizə yağılı vədlər verməyəcəyəm, yəni yalan danışmaqla qətiyyən aram yoxdur, — deyə Niyazov qaşqabağını tökdü, təəssüf dolu baxışlarını mənim, Elmanın, ən çox da Ceyran xanının üzündə gəzdirdi və birdən dönüb süretlə bizdən aralandı. Mənə elə geldi ki, o, ürəyində nəyə və kimə qarşı isə oyanan narazılıq hissini gizlətməyə məcbur oldu. Hər üçümüz gözləşdik. Elman, deyəsən, onun barəsində necə yanıldığını boynuna alıb, mənə zənnlə baxa-baxa asta-dan başını iki-üç dəfə qaldırıb-saldı, “belə görünür ki, siz haqlısınız” dediyini başa düşdüm. Öz təəssüratımızı bölüşməyə hazırlaşdıq ki, Niyazovun DTK nəfərinə ucadan verdiyi əmri eşitdik:

— Hər kəsin çörək payını ayırin, dünənki kimi aləm bir-birinə qarışmasın, yəni nizam-intizam olsun!

DTK nəfəri:

— Baş üstə! — deyib rəsm-təzimlə cavab verdi. — Gündə hərəyə iki yüz qram hesabı ilə, deyilmə? Ancaq məndə tərəzi yoxdur. Gözəyari bölüsdürə bilərəm.

— Eybi yoxdur, eybi yoxdur, — deyə Niyazov yenə bizə tərəf gəldi, yarımcıq qalmış söhbəti təzələdiyinə sevinmiş kimi, bir zamanlar gör-düyü xeyirxah işləri yada salmağı xoşlayan yaşılı adamların ədası ilə nağıl etməyə başladı: — Cavan vaxtı bizim hamımız qurmaq, yaratmaq eşqi ilə gecəni gündüzə qatarlıq... Özünü tərif olmasın, yurdsuz uşaqları yiğib koloniyalarda tərbiyə elədiyim üçün aldığım mükafatın sayılı-hesabı yadimdən çıxıb... Feliks Edmundoviçin əmri ilə tikdirdiyim binaları barmaqla göstərirdilər. Mənim koloniyalarında tərbiyə alan uşaqların çoxusu adlı-sanlı, evli-eşikli adam olub, yəni onlara baxanda öz-özümə deyirəm: “Ey qoca, sən özünə ailə qura bilmədin, amma yüz-lərcə övlad yetirmisen, Sovet hökumətinin çörəyini yeyəndə xəcalət çəkməyə bilərsən” Yəni inşaat məsələsində bir qədər təcrübəm var. Qorxmayın, bir azdan burda elə kənd salacağıq ki... Vətəndaş Aydındı bu barədə mənə yəqin ki, köməyini əsirgəməyəcək... Elə deyilmə, vətəndaş Aydındı?

Mən nə deyə bilərdim? Onun xətrinə dəymək olmazdı. Əgər o, bu yaşda (əllini çoxdan haqlamışdı) hələ də qurub-yaratmağa belə həvəs göstərirdisə, mən nə haqla ona “yox” deməliydim?

– Əgər bacarsan, əlbəttə! – dedim.

– Bacararsınız, bacararsınız!..-dedi.

Bu vaxt adamlar bir-bir, iki-bir çadırlardan çıxıb öz aralarında nə isə danışa-danışa Niyazova və bizə baxırdılar. Çörək gətirmiş DTK nəfəri maşının kuzovundan səsləndi:

– Vətəndaşlar, indidən gəlin, çörək payınızı alın ki, sonra basha-bas olmasın!

Yuxudan qalxmış adamlar maşına tərəf yönəldilər. Dünən su üstündə qalxan həngamə, bu dəfə təkrar olunmadı, növbə düzəltməyə heç ehtiyac da qalmadı.

– Əvvəlcə yeməkxana tikiləcək, – deyə Niyazov öz planını açıb söylədi. – İri su bakları gətirdəcəyəm, əl-üz yuyanlarımız olacaq. Evləri daşdan hördürəcəyik, yəni əməlli-başlı, əsaslı binalar tikəcəyik ki, siz köçüb evinizi gedəndən sonra onlar bizdən yadigar qalsın.

“Aha, deməli evə köçəcəyimiz günü də görəcəyik” deyə düşündüm və tezçə də məyus oldum. O günün neçə ay, neçə il sonra gələcəyini indidən söyləmək mümkün deyildi.

– Ancaq hələlik, bu çadırlarda birtəhər dolanmalısınız, – deyə Niyazov Ceyran xanımla Elmana üz tutdu: – Siz qadınlarla, siz də kişilərlə birgə... Bu gündən adamları dəstələrə ayıracığam. Hamını işə göndərmək üçün siyahı düzəldirəm. Nizam-intizamı pozmasanız, mənim tərəfimdən ancaq hörmət görəcəksiniz. Hələlik, mən getdim... – O öz çadırına tərəf uzaqlaşdı və birdən nə fikirləşdi, çörək paylayan DTK nəfərinə tapşırıdı: – işin qurtaran kimi mənim yanımı gələrsən.

Biz də gedib öz çörək payımızı aldıq. Mən Ceyran Xanıma dedim:

– Elman qardaş demişkən, bir tərəfə baxanda, heç pis çörək deyil. Biz elə Bakıda da bundan yeyirdik.

Düz saat səkkizdə, hardansa tapıb gətirdikləri pioner borusunu çalıb, düşərgə əhlini bir yerə topladılar, Niyazov havayı söz danışmağı sevməyən bir adam olduğunu elə bu gündən sübuta başladı. Yük maşının üstüne qalxıb, əlində tutduğu uzun siyahını oxudu. Əlli nəfərdən (yalnız kişilərdən) ibarət briqadaya, düşərgə üçün arx çəkmək vəzifəsini tapşırıdı:

– Briqadıri özünüz seçəcəksiniz, – dedi, – mən hələlik sizinlə əməlli-başlı tanış deyiləm. Seçərsiniz, baxarıq, yoxlariq. Əgər pis olsa, daha fəal, əlli – ayaqlı adamlı əvəz eliyərik. Hələlik tərəvəz, pomidor, xiyar, qovun-qarpız bostanı salacaqıq... Cox təəssüf ki, müharibə başlanan

gündən bəri su bəndi yarımcıq qalıb. Ona görə Rudəki kolxozunun arxından özümüz üçün su gətirməyə məcburuq. Bunu lazımi yerlərdə razılaşdırmışıq... Deməli, siyahıda oxuduğum vətəndaşların vəzifəsi ayındır...

Sədi Kamal bizim yanımızda dayanmışdı. Niyazov sözünü deyib qurtaranda, o, şagird kimi əlini qaldırıb soruşdu:

– Həsən Babacanoviç, bize qəzətdən-kitabdan verəcəksiniz, ya yox? Camaat son xəbərləri bilmək istəyir, yəni cəbhə yeniliklərini... Əgər bir nüsxə qəzet olsaydı...

– Olacaq, olacaq, – deyə Niyazov onun xahişində heç bir qeyri-təbii şey görməyib, hörmətlə cavab verdi.-Bir qədər səbir eləyin.

Sədi Kamal onun sözlərindən ruhlanıb, maşına lap yaxın gəldi:

– Bir nüsxə ya rusca, ya da tacik dilində olsa kifayətdir. Mən və Rəcəb Səlimov oxuyub tərcümə elərik, – dedi.

– Qəzətimiz də olacaq, radiomuz da olacaq, – deyə Niyazov maşın-dan yerə düşdü və ayırdığı dəstəni çağırıb, düşərgədən bir xeyli uzağa apardı. Mən onların söhbətini eşitməsəm də, briqadir seçdiklərini bilirdim. Onlar kəndə sarı irəliləyiib gözdən itdilər. Niyazov isə geri qayıtdı, ikinci dəstənin siyahısını oxudu.

– Siz də bostan üçün yer qazib, ləklər düzəldəcəksiniz, – dedi. –Mən MTS-dən traktor istəmişəm, bu gün olmasa da, sabah gəlib nəzərdə tutduğumuz sahəni şumlayacaqlar... Özünüzə briqadir seçin, aranızda sa-həni bölüşdürüün...

Mən Niyazovun təklənməyini gözləyirdim, evə kağız yazmaq üçün bize qələm-kağız verilib-verilməyəcəyini soruşmaq istəyirdim, ancaq o, əlində uzun siyahı, adamları müxtəlif sahəyə ayırmaqla məşğul olduğundan, buna imkan tapa bilmirdim. Birdən necə oldusa gözü gö-zümə sataşdı, görünür yenə qadınlar barədə olan nə isə deyəcəyimi düşünüb, məni qabaqladı:

– Mən qadınları bu dəstələrin heç birinə daxil eləmirəm. Onları nisbətən asan işə qoşmaq fikrindəyəm, məsələn, yemək, mətbəx, qab-qacaq... – deyib, yenə siyahını oxumağa başladı, adlarını çəkdidiyi adam-lardan “mən, mən” cavabını aldıqca: – Bu tərəfə, bu tərəfə!.. – deyə bizdən iki-üç addım aralıda nisbətən cavan və sağlam kişilərdən xüsusi bir dəstə düzəltdi. – Bax, vətəndaşlar, siz tikinti üçün taxta-şalban, qum, daş və sair inşaat materialı daşıyacaqsınız. Yəni bunları maşın-lara yükləyib, boşaltmaqla məşğul olacaqsınız... Bu gün maşınınız

yoxdur, amma söz veriblər, göndərəcəklər, özünüz bilirsiniz ki, mühəribədir, belə şeylərə çox böyük ehtiyac var... Siz də öz aranızdan briqadır ayırın.

Ən axırdı Niyazov bizə yaxınlaşdı. Biz deyəndə mən ondan heç bir tapşırıq almamış qadınları və kişiləri nəzərdə tuturam. Bunların sayı çox deyildi. Ceyran xanımdan, Elmandan, Sədi Kamaldan və Rəcəb kişidən başqa iyirmiyə qədər adam olardı. Onların içərisində dayanmış şışman qadın birdən gözümə dəydi, xoruldamağı yadına düşdüyü üçün məni gülmək tutdu, ancaq özümü saxlayıb gülmədim. O, tünd yaşıł kəlağayı örtmüş uzunsov başını dim-dik tutduğu üçün, buxağının qatları dartılıb açılmışdı. Elə baxırdı ki, elə bil rəisdən özünə dair bir söz eşitməyə bənddir, ona acı bir cavab qaytarmağa və savaşmağa cüzi də olsa bir bəhane axtarır, amma reis də sanki onun məqsədini başa düşüb, qəsdən ona sarı baxmir, ona bir söz demir və demək fikrində də deyildi.

Sədi Kamalla Niyazov arasında söhbət başladı:

– Həsən Babacanoviç, görürsünüz də, heç kim işdən boyun qaçırmadı aramızda müftəxor yoxdur, ancaq mənəvi qida barədə fikirləşmək heç də pis olmazdı.

– Vətəndaş Sədi, soruşdunuz, cavab verdim, qəzet və radio olacaq...

– Bağışlayın, Həsən Babacanoviç, onlar öz qaydasında, mən ümumiyyətlə düşərgədə aparılacaq mədəni-maarif işlərini nəzərdə tuturam.

– Məsələn?

– Məsələn divar qəzeti, dram dərnəyi, xor, xalq çalğı alətləri orkestri... Əgər icazə versəydiniz, bu işlərin hamısını mən özüm boynuma götürərdim.

– Çox gözəl. Etiraz eləmirəm.

– Onda sizdən xahişim var.

– Buyurun.

– Qəzet üçün qalın kağız, rəngli karandaşlar, qəzeti asmağa lövhə... Kiçik formali pyes, rus dilində, tacik və ya Azərbaycan dilində olsun, bizim üçün fərqi yoxdur, Rəcəb kişinin köməyi ilə tərcümə də eləyə bilərəm.

– Vətəndaş Sədi, təklifiniz çox faydalıdır, yaxşı olar, bunların siyahısını düzəldib verəsiniz, birdən unuda bilərəm.

– Vətəndaş Sədi, təklifiniz çox faydalıdır, yaxşı olar, bunların siyahısını düzəldib verəsiniz, birdən unuda bilərəm.

– Siyahını yazmaq üçün də kağızım yoxdur.

– Gedək, mənim çadırımda var, – deyə Niyazov bizim dəstəmizdən aralandı və mən yenə də öz sualımı verməyə fürsət tapmadım. Yanımda dayanmış Ceyran xanıma üz tutdum:

– Soruşa bilmədim, biz evə məktub yollaya bilərik ya yox?

– Əlbəttə yollayacaqıq, biz məhbəs-zad deyilik ki?

Biz dağlılışdıq, Ceyran xanım qadınların çadırına baxdı və mənimlə yanaşı özünə yer düzəltdi:

– Yuxum gəlir, amma yatmayacağam, – dedi, – gündüzlər yatanda, gələr sağa-sola çevriləmkəndən cana doyuram. Gedək, bu tərəfləri gəzək...

Bizi eşikdə gözləyən Elman, yaxın kənddən (yəni Rudəki kolxozundan) xırda-xuruş almaq üçün getdiyini söyləyib məndən də, Ceyran xanımdan da nə istədiyimizi soruşdu.

– Əgər mümkünə qələm, kağız, – dedim. – Uşaqlara məktub yazacağam. Onlardan vaxtlı-vaxtında xəbər tutsam, dünyada heç bir dərdim olmaz.

– Yaxşı, hələlik, – deyə Elman uzaqlaşdı.

Biz çadırlardan aralanıb, söhbət eləyə-eləyə, dünən gecə məstedi rayihəsini duyduğum otlu, çıçəkli düzədə gəzib-dolanmağa başladıq. Adlarını yaxşı bilmədiyim yabanı çıçəklərdən dəstə bağladıq. Ceyran xanım mənim xahişimi gözləmədən qədim, çox qədim, həm də qüssəli bir xalq mahnısı oxumağa başladı. Mən bu mahnını uşaqlıq illərində, həyət qonşumuz – cavan bir gəlindən eşitmışdım. Vəfasız sevgilisindən şikayət eləyen bir qadın, dərd-sörəni axan sulara, əsən yellərə deyir, nə sular, nə yellər onun dərdinə şərik olur, nə də vəfasız yordan bir səs-soraq çıxır... Ceyran xanım sadəcə bir ifaçı kimi oxumurdu. Elə bil o, gəlinin yerində, evin damı üstündə oturub, gözlərini uzaq yollara dikərək oxuyurdu. Elə bil onun ürəyində qopub gələn sadə və mənalı bir el mahnısı deyil, ah-nalə idi. Mən onun gözlərində titrəyən yaş damcılarına baxdıqca, elə bu anda hönkürüb ağlayacağını düşünürdüm. Ancaq yox, o ağlamırdı, nəğmədə yaratdığı qəhrəmanın roluna girmişdi. O, özünün şəxsi iztirab və həyəcanını da bu nəğmənin məzmununa əlavə eləyə bildiyi üçün, məndə daha böyük təəssürat oyadırdı. (Mən, əlbəttə, bədii sənət haqqında yalnız bir tamaşaçı və ya dinləyici kimi danışıram. Ceyran xanımın ifaçılıq məharəti mənə Bülbülü xatırladırı. Xalqımızın misilsiz nəğməkarı Bülbül Məmmədovu deyirəm. Ceyran xanım onun yaratdığı ifaçılıq məktəbində tərbiyə

almış bir müğənni idi. Azərbaycan xalq mahnılarının dərin fəlsəfi mənasını və hədsiz dərəcədə lirik ahəngini bütün varlığı ilə duymağı bacaran Bülbül, İtaliya ifaçılıq mədəniyyəti ilə biz azərbaycanlılara xas parlaq emosiyalılığın sintezini vermiş nadir bir sima idi. Mənim mənsub olduğum nəsil, özünün musiqi zövqünün təriyəsində iki dahiyyə borcludur: Üzeyir Hacıbəyovla Bülbül Məmmədova!.. – Bu fikirlə sonrakı söhbat-lərimizdən birində Ceyran xanım da ürəkdən razılaşdı).

Biz düşərgədən çox uzaqlaşmadıq. Bu yerlərə bələd deyildik. Mən Ceyran xanımı, o da mənə öz həyatımıza dair gah əhəmiyyətli, gah çüzi və xırda-xuruş suallar verirdik. Tanıdığımız adamlardan, mühərbi cəbhəsində həlak olmuş dost-aşnadan, qohum-əqrabadan danışındıq. Bakıdan ayrı düşməyimiz bizim ikimizi də qəzəbləndirirdi: Hitler Almaniyası məğlubiyyətə uğrayır, amma biz cəbhədə vuruşanların, canını-qanını əsirgəməyən əsgərlərin ailələrindən və ata-analarından şübhələnirik; günahsız adamların bu cür ləkələnməyi hər ikimizə çox sünü və mənasız görünürdü. Mən Ceyran xanımı dedim:

– Fikirləşirəm, hərdən lap məotəl qalıram. Axı biz hamımız Mollayevi müqəddəs adam hesab eləyirdik! Başa düşə bilmirəm ona nə olub. Axı hesabla, Mollayev belə ədalətsizliyə yol verməməli idi.

İndiyəcən məni sakit və diqqətlə dinləyən müğənni qadının birdən rəngi-ruhu dəyişib, dil-dodağı təpidi, bütün bədənim əsmə tutdu, nə isə yanlış bir söz, yersiz bir ifadə işlətdiyimi güman eləyib, xəcalətim-dən yerə keçdim.

– Ceyran xanım, – dedim, – mən sizi əsəbiləşdirmək fikrində deyildim. Görünür nə isə çox səfəh danışdım, hə? Siz allah məni bağışlayın.

O güclə özünü elə aldı və qaşqabağına nifrət dolu bir ifadə verib dedi:

– Sizdən acizanə xahiş eləyirəm, bir də onun adını mənim yanımıda çəkməyəsiniz.

– Kimin adını?

– Mollayevin!.. Siz hələ onun ədalətinə inanırsınız da?

– İnanmaq deyəndə... sözün açığı mən sarsılmışam, Ceyran xanım. Bizim institutda nə isə ədalətsiz bir iş olanda dərhal Mollayevə şikayət elərdilər. İndi isə...

– Eh, Səmirə xanım, siz də mənim kimi dünyaya sadəlövh gəlib, sadəlövh də gedəcəksiniz. Mollayev...himm...Ədalət...Düşündüm ki, yəqin bu sözləri istehza ilə deyirsiniz, bilirsiniz ki, o cür iblisdən ədalət gözləmək axmaqlıqdır.

“İblis?!?” – mən diksinib ayaq saxladım.

Ceyran xanım gözlərini mənə dikib xeyli baxdı:

– Bir zamanlar mən də onu müqəddəs adam hesab eləyirdim, Səmirə xanım. Ancaq gördüğüm, bildiyim şeylər məni qəflət yuxusundan oyatdı. Mən həmişəlik başa düşmüşəm ki, Mollayev öz kefi üçün tək-tək adamları yox, bütün xalqı da güdəzə verə bilər!.. Bilirsiniz mən Bakıdan niyə uzaqlaşdırılmışam? Ona görə ki, gördüğüm, bildiyim acı həqiqət həmişəlik üstüortülü qalsın, hamı da bu fikirdə olsun ki, Mollayev namuslu adamdır, onun sərtliyi də, qabalığı da cüzi qüsurlardır. Yox, yox, yox!..

Ceyran xanım ürəyində qövr eləmiş dərdi açıb söyləməsəydi, özünü çox ağır hiss eləyə bilərdi.

– Çalışın, özünüzü ələ alın, – dedim, – bu çölün düzündə həkim yox, dava-dərman yox...

O, hekayəti belə danışdı:

– Mən bu hadisəni söyləməkdən utanmırıam... Hələ mənim əlimə yad bir kişinin əli dəyməyib. İnanmırınız? Özünüz bilin.

– Yox, inanıram. Ceyran xanım, – dedim. – Siz nədən bu nəticəni çıxardırsınız ki, mən sizin haqqınızda belə pis fikirdəyəm?

– Qulaq asın, mən danışım, siz də görün mən aktrisa namussuzam, yoxsa başına and içdiyiniz Mollayev... Qulaq asın!

– Məmnuniyyətlə, – dedim...

O başladı:

“Mən çarpayıda uzanıb, kiçik qızımı əmizdirirdim, laylay deyirdim. Hələ onun gözünə yuxu getməmiş, telefonun zəngi səsləndi. Evdə məndən başqa heç kim yox idi. Elman qastrolda idи, qayınanam oğlumu da götürüb, qardaşı evinə getmişdi. Nə qədər cavab vermədimsə də, zəng səsi kəsilmədi ki, kəsilmədi. Axırda uşağı ağlaya-ağlaya qoyub, telefona yanaşdım, danışanı soruşdum. Mollayevin tapşırığı ilə zəng elədiyini söylədi. Adını da, familini də dedi. Ancaq mən onu tanımadım.

– Sabah axşamüstü Mollayevin dəniz qırğındakı bağına qonaq çağırılırsınız, – dedi. – Saat səkkizdən gec gəlməyəsiniz, ha...

Mən təşəkkür elədim:

– Çox sağ olun, çox razıyam, hörmətiniz artıq olsun, ancaq südəmər uşağı tapşırmağa adamım yoxdur.

Telefondakı yoğun səs:

– Uşağıınızı da götirin, Ceyran xanım, – dedi. – Mollayevin evində o qədər qulluqçu var ki, verərik, saxlarlar. Siz o barədə heç narahat olmayın...

Mən bir də təşəkkür elədim:

– Əgər gəlsəm də oxuya bilməyəcəyəm. Xəstəlikdən yenicə qalxmışam, səsim hələ yerinə gəlməyib.

Telefondan xahiş əvəzinə təhdid eşitdim.

– İndiyəcən hələ Mollayev yoldaşın dəvətinə yox cavab verən olmayıb. – Siz qəribə adamsınız, lap qurd ürəyi yemisiniz.

– Ay əzizim, mən də yox demirəm. Mollayev yoldaşa dünyalar qədər hörmətim var, onun məclisində oturmaq hər kəs üçün şərəflidir, ancaq çox üzr istəyirəm, gələ bilməyəcəyəm.

Qızım ağlayıb özünü öldürdü.

Bağışlayın, körpəm ağlayır, – deyib, dəstəyi yerindən asdım.

On dəqiqli belə keçməmiş telefonun zəngi ara vermədən uzunuzadı səslənib, uşağın yuxusunu tamam qaçırdı. Mən tez yüyürüb, dəstəyi götürdüm, elə bildim ki, məni çağıran Elmandır.

– Hə, hə, mənəm, Elman, necəsən, – deyəndə yenə həmin səsi eşidib pərt oldum.

– Ağəz mənəm, Elman deyiləm. Sabah axşam saat yeddiidə maşınla gəlib səni özüm aparacağam.

Eyni sözü nə qədər təkrar eləmək olardı? Az qaldı yalvarmağa başlayıram:

– Ay qardaş, zəhmət çəkməyin, bu vəziyyətdə uşağı havaya çıxarımağı doktor məsləhət görmür.

– O hansı doktordur, ağəz? Mollayevin adını eşidən kimi özü tullana-tullana gəlib, sənin yanını kəsəcək, qoymayacaq uşağın başından bir tük əskik olsun.

– Körpə təzəcə yumurtadan çıxmış cücəyə oxşayır, başında tükü nə gəzir ki?.. – deyib güldüm. – Axı, bu qədər adama niyə zəhmət verək? Mənim qonaqlığa gəlməyim nə vacib olub ki? Əgər oxuya bilsəydim o başqa məsələ.

– Evdə ol, saat yeddiidə gələcəyəm! – O, dəstəyi bərkdən yerinə çırpdı.

Sabahısı, axşam, düz vaxtında, nə bir dəqiqli tez, nə də bir dəqiqli gec, qapımızın zəngi çalındı. Dünənki tanış səsi eşitdim, qapını açdım, yoğun, ucaboy, yanaqlarından qan daman yekəpər bir kişi, əlləri boz şinelin ciblərində, qarnını irəli verib dayanmışdı:

– Hazırsan, ağəz? Buyur, gedək. Bah, sən heç paltarını da geyməmisən ki?

– Gərək məni bağışlaysınız, gedə bilməyəcəyəm. Təəssüf eləyi-rəm. O cür hörmətli bir kişinin ziyaftindən boyun qaçırmaga məcburam.

– Boyun qaçırmaq nədir, ağəz? Heç bilirsən bu söz sənə necə baha oturar?

O, gözlərini necə bərəltdisə, qorxumdan boğazım qurudu. Əlbəttə, Mollayevin adamları ilə danışan hər bir kəs gərək son dərəcə ehtiyatlı olaydı, hər sözünün dalını-qabağını fikirləşəydi.

– Tez ol, get paltarını geyin, bu cür xalatda əyibdü...

– Axi, mən getmirəm. Görürsünüz ki, hava necə soyuqdur. Xəzrinin viyiltisindən qulaq tutulur. Mənim adımdan Mollayev yoldaşa çox-çox təşəkkür eləyin, deyin ki, tezliklə sağalıb, konsert verəcəyəm, ləp Mollayev yoldaşın qabağında onun dostları, aşnaları üçün istədiyi qədər oxuyacağam. İndi körpəmi eşiyə çıxara bilmərəm...

– Ağəz, sən nə inad adamsan. Mən sənsiz onun yanına qayıtsam, bilirsən neylər? Xirtdəyimi üzər. Dəlinin biridir, atamı dalıma səriyər.

– A kişi, sən nə danışırsan, – dedim, – necə yəni dəlinin biridir? Mollayev yoldaş bu boyda respublikaya rəhbərlik eləyir. Dəlidən nə rəhbər?

Kişi necə böyük qələt dardlığı yaradıqda yalnız indicə başa düşüb, bənizi qaçmış halda kəkələdi:

– Aaağəz, sssöz gəlişi dedim. Elə dəli yox ey, yəni acıqli dəli... Beyni qızanda, allah göstərməsin, heç öz doğma qardaşına da xətir qoymur. Tez ol, geyin, tez ol!.. Vaxtında gedib çatmasaq, səni də mənə qatar, hələ onu tanımadısan...

Ağlamaqdan özünü yırtan qızım, söhbəti yarımcıq kəsməyə məni məcbur elədi. İçəri yüyürdüm. İndi qəsdən vaxtı uzatmağa çalışırdım. O kişi isə qır-saqqız olub yapmışdı, əl çəkmirdi ki, çəkmirdi. Yaxşı, körpəni də aparıb qonaqlığa getsəydim, nə lezzət alacaqdım? Mən ki, oxuya bilməyəcəkdir, səsim hələ doğrudan da yerinə gəlməmişdi. Belə hallarda musiqini, ifaçılıq sənətini az-çox qanan adamlar bizi oxumağa məcbur elemirlər, bunun ağır nəticəsini yaxşı bilirlər. Axi, mən bu yekəpər kişini necə başa salaydım ki, mədəni insanlar hər cür şəraitdə müğənninin səsini qoruyurlar, öz kaprizlərinə qurban vermirler?..

– Ağəz, qurtar də... Bax, yoldaş Mollayevin cavabını özün verəcəksən, – deyə kişi, bir vaxt gördüm, şinelli-şinelli içəri girib, yataq otağının qapısı ağızına qədər gəlib. – Hələ də paltarını geyinməmisən?

Onun bu hərəkəti məni bərk qəzəbləndirdi:

– Bağışlayın, adınızı da bilmirəm, – dedim, – axı, mən uşaq deyiləm ki, şıltاقlıq eləyəm, siz də mənim könlümü alasınız, sözüm-sözdür, getməyəcəyəm, vəssalam!

O, mənim bu sözləri qəti dediyimə yenə də inanmaq istəmirdi, görünür doğrudan da Mollayevin bir sözü heç vaxt iki olmamışdı. Mən uşağıın yanından qalxdım, yataq otağının qapısını bərk örtdüm və daldan açarla kildilədim. Daha bundan sonra onun rədd olub gedəcəyinə şübhəm qala bilməzdi. Ancaq mən yanılmışdım, beş-on dəqiqədən sonra qapı ardından yenə onun səsini eşitdim:

– Ceyran xanım, ay Ceyran xanım, axı, bu yaxşı deyil, kişi orda xörəyini yeməyib sizi gözləyəcək... Mən onun yanına tək qayıda bilmərəm, mənə yazığınız gəlsin...

Mənə əvvəlcə “siz”, sonra “sən”, ən axırdə yenə “siz” deyə, müra- ciət eləyən **bu adam**, indi mənim nəzərimdə **kobud** və pəzəvəng bir hərif idi. İnanırdım ki, Mollayev onun ədəbsizliyindən xəbər tutsaydı, məndən də çox qəzəblənərdi. Əlbəttə, “respublikanın sahibi”nin məni pis məqsədlə bağına dəvət elədiyini ağlıma göturmirdim. Adəti üzrə, yenə də tanışlarını, dostlarını yiğib, istirahət saatlarını onlarla **birgə** keçirdiyini, mənim kimi bir neçə artisti də çağırtdırıb, məclisdəkiliəri əyləndirmək istədiyini düşünürdüm. Əlbəttə, bizim üçün bu da təhqir-di, amma neyliyəsən, ixtiyar sahibi idi, etiraz eləməyə, boyun qaçırmaga adamın üzü gəlmirdi. Bu dəfə isə cana doydum, bir növ kəfənimə boğazımı doladım, daha dinnəməyi qərara alıb yekəpər kişinin qapı ardından dediyi sözləri də cavabsız qoydum. O, ucadan deyinərək, çəkmələrinin zorba dabanlarını bərkdən döşəməyə vura-vura çıxıb getdi və mən “allah, sənə şükür!” deyib, qızıma laylay çalmağa başladım... Doğrusu, bir azdan sonra ona yazığım gəldi. Axı, tek mən yox, coxları Mollayevi sözünün üstündə möhkəm duran, inadını yeritmək üçün hətta gülə qabağına getməkdən də qorxmayan bir adam kimi tanıydırdı. İndi bu yekəpər bədbəxtin inadkarlığını da şefinin ayağına yazırdım, düşünürdüm ki, məni aparmamış getdiyi üçün Mollayevdən ağır tənbəh alacaq, bəlkə də işdən qovulacaq. Daha mən hardan biləydim ki, bu zırrı hərif illərdən bəri onun oğraşlığını eləyirmiş? Axı indiyəcən təmiz ailədən və saf əxlaqdan söhbət gedən yerdə Mollayevi hamiya nümunə göstərmədilər, əxlaq pozğunluğu üstündə neçə nəfər görkəmli işçinin vəzifədən və partiya sırasından necə çıxardığını Elman

özü mənə danışmışdı. “Kişi əsil kommunistdir, həm düz siyaset aparır, həm də xalqın adətinə, ənənəsinə hörmət eləyir” demişdi. Onun barəsində bu sözləri tek Elmandan yox, yaxşı tanıdığım və inandığım qoca-man sənət ustalarından da çox eşitmışdım...

Yekəpər kişi gedəndən yarım saat belə keçməmiş telefonun zəngi bir də cingildədi, özümə söz verdim ki, dəstəyi götürməyəcəyəm. Bir yox, beş yox, ən azı iyirmi, iyirmi beş dəfə səsləndi: “Lap səhərəcən zəng eləsə də götürməyəcəyəm” deyib, yorğanı başıma çəkdim. Görünür məndən cavab gözləyən adam nəhayət təngə gəlib, dəstəyi yerindən asdı. Amma, deyəsən o, məndən hayif almaq fikrində idi. O gecə zəng səsindən yata bilmədim. Kimə şikayət eləyəydim? Məsəl var: “camaat dəli olanda molların yanına gedər, molla dəli olanda kimin yanına gedər?”.

Səhər rayondan qayınanam gəldi. Mən çox sevindim. Elə bil meydanda tek qalmışdım, o mənə arxa olacaqdı.

Günorta vaxtı telefon yenə cingildədi. Qaynanam dəstəyi götürüb, adəti üzrə, sorğu-suala başladı: “Kimdir danışan? Hardandır? Uşağı əmizdirir. Sonra zəng eləyəmməzsən?”.

Mənim gözüm arvadda idi. O, birdən nitqi tutulmuş kimi duruxdu: “Hə, bu saat, bu saat” deyib, dəstəyi mənə sarı uzatdı. Götürdüm və o dəqiqə də yerimdə donub qaldım. Sanki günün günorta çağrı məni ildirrim vurdur. Danışan – Mollayevin özü idi. Çox nəzakətli başladı:

– Deyir bikefsiniz. Olmasın azar. Səhiyyə nazirliyinə tapşırmışam. Ən yaxşı həkimlərdən bir neçəsini yollayacaqlar.

Mən təşəkkür elədim, dedim ki, bu xəstəlik – müalicəsiz keçib gedəcək, uşaq olandan sonra həkimlər yarım ay evdən eşiə çıxmağımı məsləhət görüblər.

– Dünən bizi sayıb gəlmədiniz. Telefonə cavab verməyə də tənəzzül buyurmadınız...

Mən yataq otağından telefonun səsini yaxşı eşidilmədiyini bəhanə gətirdim, amma bu yalanımdan dərhal özüm də dəhşətə gəldim və tezə səhvimi düzəldtim:

- Ola bilər bərk yatmışam, telefonun səsinə oyanmamışam.
- Əmr verərəm, yataq otağınıza paralel aparat qoyarlar...
- Zəhmət çəkməyin, nə lazımdır? Çox sağ olun, – dedim, ancaq nə üçün təşəkkür elədiyimi heç özüm də bilmədim.
- Sağalın, sağalın, – dedi və dəstəyi asdı.

O gün həkimlər qapının kandarını ağartdılar. Biri qapıdan çıxmamış o biri gəldi. Mollayev kimi bir adamın bu qayğıkeşliyi məni çox həyəcanlandırdırı. Amma bunun mənə nə xeyri vardı? Hansı doktor içəri girirdisə, “nədən şikayət eləyirsiniz?” deyə soruşur, heç bir xəstəliyim olmadığını öyrənəndən sonra da uzun və yorucu bir müayinə başlamağı özünə borc bilir, fonendoskopunu, tonometrini işə salır, ürəyimi dirləyir, qarnımı əlləşdirir, axırdı da dərman yazıb gedirdi. (Reseptləri bir-birinin üstünə yiğanda, az qalmışdı kitab düzəlsin). Doktorların məsləhətini eşidəndən sonra qorxdum ki, doğrudan da xəstələnəm. Hansı kitabdasa oxuduğum bir sözü xatırladım: “Doktorlara işi düşənin canı gərək möhkəm olsun”.

O gündən sonra Mollayev mənə göz verdi, işiq vermədi. Səhər, axşam, günorta telefon zənglərinin ardi-arası kəsilmədi. Hər dəfə də halımı soruşur, “siz oxumayanda, konsertlər çox maraqsız keçir” deyə qoltuğuma qarpız verirdi. Əlbəttə bunu eşitmək mənim üçün xoş idi, çünki bu sözləri adı, sıravi bir adam demirdi, Mollayev deyirdi. Bilirdim ki, onun bu sözlərini eşidən başqa adamlar da istər-istəməz mənə hörmət eləyəcək, yeri düşəndə maaşımı artıracaq, böyük konsertlərin programında adımı başdan yazacaq, təltif olunmaq məsələsi gələndə, məni yaddan çıxarmayacaqlar. Mən yaxşı bilirdim ki, yuxarıdan verilən bu cür komandanı hamı eşidir, hər kəs öz növbəsində sənə ehtiram göstərir, qəzetlər portretini tez-tez çap eləyir, sənə tərif üçün daha ifadəli sözlər axtarır. Axı, kim belə şeyi xoşlamır? Şöhrət elə bir çərəzdir ki, onu yedikcə, daha da iştahan artır...

Sən demə, özümü xoşbəxt sandığım bu günlərdə mənim fəlakətim başlanırmış.

Opera və balet teatrında verdiyimiz böyük konsertin sonunda, filarmoniyanın direktoru mənə yanaşın xəbər verdi:

— Saat on birdə Mollayev yoldaşın evinə qonaqlığa çağırılırsan!

Əlbəttə, sevindim. Konsertdə altı-yeddi nömrə oxumağa məcbur eləmişdilər. Yenə də əl çəkmirdilər. Mən isə oxumaq istəmirdim (həmişə bir qədər az oxumağı, həddindən çox oxumaqdan üstün tuturam). Hökumət lojasında qonaqlarla birləşə oturmuş Mollayevdən əmr gəldi:

— Oxusun!..

Bundan sonra qonaqlığa çağırılmaq da xüsusi hörmət nişanəsi idi. Getdim. Trio ilə xalq mahnları oxudum. Amma çox yorulmuşdum. Fürsət tapıb evə qaçmağa çalışırdım. Bu vaxt tənəffüs verdilər. Saat

birdi. Kino-film göstərəcəkdilər. Mollayev məni yanına çağırıldı, özü ilə yanaşı oturdu. Bu da, şübhəsiz, ehtiram əlaməti idi. Film göstəriləndən, tez-tez qulağıma sarı əyilib, bəzi eyhamlar vurmağa başladı: guya mən ona qarşı etinasızam. Başqları onun teklifindən məmənun olduğu halda, mən asanlıqla boyun qaçıram. Ancaq naħaq. Ehtirama qarşı ehtiramsızlıq heç də məziyyət sayıyla bilməz.

– bu gün qəsdən sıfariş yolladım ki, ən yaxşı nəğmələrindən birini oxuyasan, bu yoldaş, – o, sağ tərəfində oturmuş moskvalını deyirdi, – sənin mükafat almağınə kömək eləyə bilər.

Mən soruşdum:

– Nə mükafat?

– Ölkəmizdə ən yüksək mükafat!.. – deyə o, kiməsə eşitdirmək üçün ucadan səsləndi, tamaşa salonunda işığın sönməyindən istifadə eləyib və yəqin ki, sərxoş olduğu üçün hər növ etikanı unudub, mənim açıq ciy-nimdən öpdü.

– Yaxşı deyil, – dedim.

– Sənin üçün, yoxsa mənim üçün?

– Elə hər ikimiz üçün.

Görünür, o, özünü iyirmi-iyirmi beş yaşlarında gəncə benzətməyin nə qədər gülünc olduğunu hiss eləyib, bir daha o cür açıq-saçıq hərəkətə yol vermədi və qulağıma sarı əyilib heç nə demədi, yalnız axırda, qonaqlar dağlışib getməyə hazırlaşanda, məni bayaq yanında oturmuş moskvaliya təriflədi:

– Özü öz qiymətini bilmir, bu cür müğənni bütün Sovetlər İttifaqında iki, ya üçdən artıq olmaz, deyilmi?

Qonaq, deyəsən, onun cəhalətinə kinayə ilə gülümsəyərək üzünü başqa səmtə çevirdi. Mən özüm də onun tərifinə şərik deyildim. Mənim kimi oxuyanların sayı Mollayevin düşündüyündən qat-qat çox idi və məni kimin isə nəzərində ucaltmaq üçün həqiqəti belə gülünc şəklə salmağa da heç bir ehtiyac yox idi.

Bu qonaqlıqdan iki gün sonra Elman qastroldan gəlib çıxdı və onun yanında məni təkrar Mollayevin bağına çağırıldılar.

– Xəstəyəm, gələ bilməyəcəyəm, – dedim.

Elman soruşdu:

– Kim idi, hara çağırıldı?

Mən Mollayevin məqsədini Elmana söyləyib ürəyinə şübhə salmaq istəmədim.

– Konsertə çağırırlar, – dedim.
Yekəpər kişi qapının ağızında görünəndə Elman onu tanıdı:
– Yoldaş Mollayevin mühafizəçisidir, – dedi. – Xeyir ola, görəsən niyə gəlib? Buyurun, yoldaş Soltanəli, sizə kim lazımdır?
O, müştuluq almaq üçün şad xəbər söyləməyə hazırlaşır kimi fərəhlə dedi:

– Xozeyin Ceyran xanımı çağırır! Qonağı var...
– Mən dedim ki, getməyəcəyəm Boğazım xəstədir, soyuqlamışam. Elman bu cavabından razı qalmadı.
– Ceyran, o cür adamın təklifindən boyun qaçırməq olmaz, axı.
– Niyə olmur? – dedim. – Mollayev yoldaş mədəni adamdır, bilir ki, bu cür xəstə boğazla oxumaq mənənə çox ziyan vura bilər.

– Hər halda get, Ceyran, hörmət üçün, özü də görər ki, doğrudan da xəstəsən.

– Yox, o mənim sifarişimə də inanar, – dedim, – qoy məclisinə başqa bir oxuyan çağırtdırsın.

– Ağəz, sən tək özünü yox, Elman qədəshi də bədbəxt eləyirsən, – deyə Soltanəli öz şefinin neyləyəcəyini əvvəldən bilirmiş kimi, kədərdən qəddi bükülmüş halda çıxıb getdi və mən ilk dəfə yalnız indi başa düşdüm ki, xalq demişkən, mənim ələyim, xəlbirim də göydə firıldayıb.

O günün sabahısı tanımadığım bir adam gəlib Elmani apardı. Bir saat gözlədim, gəlmədi, iki saat gözlədim, xəbər çıxmadi. Axşam oldu. Şər qarışdı. Nəhayət qapı döyüldü. Elman, o bahadır oğlan, cüçə kimi büzüşüb qayıtmışdı. Hər ikimiz – mən və qayınanam ona eyni suali verdik?

– Hardaydın? Sənə neyləyiblər?

O, mənim gözlərimə düz baxa bilmirdi. Sualıma cavab vermək istəmirdi.

– Niyə dimmirsən, Elman? Hardaydın?

– Sonra, sonra... – dedi, paltarlı-paltarlı divanda uzandı və əllərini başının altına qoyub gözlərini yumdu, ancaq bir dəqiqli belə yatmadı.

Gecədən xeyli keçmiş, yazılı anasını də intizarlı qoyub, yataq otağına getdi. Başına gətirilən müsibətləri heç kimə, hətta ailə üzvlərinə də danışmayacağını vəd elədiyi aydın idi.

Üst paltarını çıxaranda, özümü saxlaya bilməyib qışqırdım. Kürəyinin, ciyinin, qollarının yumşaq ətində gördüyüüm qara zolaqlar, əfi ilanlar kimi qorxunc və heybətli idi.

– Dəniz qırağına aparmışdilar, – dedi, – bax, bir daş altda, bir daş üstdə. Bir mən bilirəm, bir də sən. Dedilər ki, “bu günlərdə əxlaqsız qadınların gizli mənzilini tapmışıq. Arvadın Ceyran xanımı da orda tutmuşuq”. Əlbəttə, o dəqiqə bildim ki, böhtandır, amma yenə də soruştum: “Nə vaxt?”. Dedilər ki, “bu ayın dördündə”. Mən güldüm. Soruştular: “Niyə gülürsən?”. Dedim: “Ağlamayacağam ki? Bu ayın dördündə Ceyran xanım doğum evində idi. Əgər onu böhtana salmaq lazımsa, heç olmasa günahını ağıllı uydurun”. Dedilər: “O qəhbəni boşə getsin”. Dedim: “Hər nədir, məqbuldur”; dedilər: “yoldaş Mollayev də belə məsləhət görür”. Dedim: “Mollayev böyük adamdır, ixtiyar sahibidir, onun ayağı biləni, bizim başımız bilməz, ancaq mənim ailə məsələmə nahaq qarışır”. Quduz it kimi töküldülər üstü-mə. “Onu boşamağa söz verməyince, səni bax beləcə əzişdirəcəyik” dedilər. Əlacım kəsildi, razı oldum. Dilimdən kağız alıb buraxdilar... Hazırlaş, Ceyran, sabahdan gərək başımıza bir çarə qilaq. Köcüb bir yana əkilək...

Sabahısı biz əkilənəcən üstümü aldılar. Qabaqlarına qatıb, dəniz qırağına götirdilər. Sonrasını özünüz gördünüz...”

Ceyran xanımın dedikləri əvvəlcə mənə yuxu kimi göründü, yəni düşündüm ki, belə hadisələr, yalnız röyada ola bilər, ancaq bir azca sonra gəlib düşərgəyə çatdıq, yeni tanışlarımıza gördük. Bu vaxt mü-ğənni qadından eşitdiyim hekayətin acı və qorxulu bir həqiqət olduğunu yəqin elədim...

GÜNLƏR

Səhər tezdən hələ gün doğmamış şeypur səsinə yuxudan oyanan adamlar, çörək paylarını alıb, dəstə-dəstə tarlaya və arx qazılan yerə işləməyə gedir, yalnız axşam, qaranlıq düşəndə qayıdırıldılar. Düşərgədə heç kimə imtiyaz verilmirdi. Hərə bir sahədə öz bacarığını göstərirdi. İşdən yalnız xəstələri azad eləyirdilər. Son günlərdə Sədi Kamalın xahişi ilə divar qəzeti buraxmaq üçün və dram dərnəyinin məşqlərində iştirak etmək üçün ayrılmış bir neçə nəfəri işdən üç-dörd saat tez buraxırdılar. Mən Niyazovun, vəd elədiyi tikintini gözləyə-gözləyə, mətbəxdə, şorba bişirən qadınlarla bərabər kartof soyurdum. Əlbəttə, mən “şorba” sözünü şərti işlədirəm, çünki bu xörəyi adicə

bulanıq sudan fərqləndirmək üçün hamidan, o cümlədən də məndən zorba qazanın künc-bucağında üzən xırda-xuruş kartof parçalarını görmək bacarığı tələb olunurdu).

Düşərgəmizdə hələ Niyazovdan narazılıq eləyən yox idi. O, bizə firavan həyat vəd eləmirdi və biz də ondan bu cür həyat gözləmirdik.

Günlərin birində xəbər çıxdı ki, hardasa, kim isə Niyazovun ünvanına yeddimərtəbəli söyüş yağıdırıb, düşərgə əvəzinə istirahət evi açığına görə qəzəblənmiş və qoca vaxtı xəriflədiyini söyləmişdir. Bu xəbəri əvvəlcə şayiə adlandıranlar oldu, ancaq iki-üç gündən sonra Sədi Kamalın dilindən başqa bir söz eşitdik:

– Niyazovu burdan götürürlər. Yerinə də bilirsinizmi kimi yollayıblar?

Hamı maraqlandı:

– Kimi?

– O gün Niyazovun həbs etdirdiyi DTK leytenantını!

Bu xəbərə çoxları inanmadı.

– Ola bilməz, canım!

Rəcəb kişi isə inandı:

– Mən bu təzələrdə gördüyümü görmüşəm. Yəqin gedib Niyazovu elə böhtənlayıb ki, o kişi bundan sonra qurandan köynək də geyşə sözünə inanan olmayıacaq...

Ertəsi günü sədi Kamal bu xəbərə bəzi təfsilatlar da əlavə etdi:

– Hamısı Mollayevin işi imiş. Niyazovun işdən götürülməyi də, onun yerinə leytenantın təyin olunması da.

– Ola bilməz! – deyə mən özüm də hiss etmədən etirazımı bildirdim. – Mollayevin hökmü öz respublikasından qıraqa çıxmaz.

Bunu dedim və Ceyran xanımın məzəmməthi baxışını üzümdə hiss etdim:

– Yenə sadəlövhəlük eləyirən, Səmirə!

– Səd heyf! Mollayev təkcə öz respublikasında xozeyinlik eləsəydi dərd yarı olardı, qızım, – deyə Sədi Kamal köksünü ötürdü. Sonra riş-xəndlə gülümşəyib, əlavə etdi: – Hə, deməli, burdaca da Mollayevin zakonu ilə oturub-durmali olacaqıq.

Bu söhbətin ağır təəssüratı ilə, biz artıq hər yandan əlimizi üzüb, leytenantı gözləyirdik və başımıza nə oyun açacağına təsəvvürümüzə gətirdikcə, yazın, cırhacır istisində bədənimizdən buz kimi soyuq bir cərəyan keçirdi. Ceyran xanım isə, adəti üzrə, qorxaqları, xüsusən başı-papaqlıları istehzaya qoyur, ağız-burnunu əyərək, acı-acı gülürdü:

– Sizi ki, belə görürəm, o yalın əlnən də hamınızı qorxudub əsir-yesir eliyə bilər. Qoy bir gəlsin, onda görərsiniz tapançasını əlindən alıb başına çırçıram ya yox?

Mən o gün sudan ötrü necə etiraz qalxdığını, həmin bu leytenantın necə adam öldürməyə hazırlaşdığını, yalnız Niyazovun çevikliyi sayəsində nahaq insan qanı tökülmədiyini ona söylədim, amma bu da Ceyran xanımın halına təfavüt eləmədi:

– Tutaq ki, tapançanı ataydı, bir adamı da vurub yerə sərəydi, sonra? Bəs qalanınız kişi deyilsiniz?

Sədi Kamal müğənni qadına qəribə bir iftixarla baxa-baxa vəcdə gəldi:

– Balam, bu Ceyran xanımdan əla Laurensiya çıxar ha!.. Əlimizdəki pyesi qurtaran kimi “Qoyun bulağı” ni başlayacağam!

Rəcəb kişi arada söz atdı:

– Əşı, rəhmətliyin oğlu, xalq nə haydadır, sən nə haydasan? Biz burda həyat-məmat məsələsindən danışırıq, sən də başlamışan ki, pyes elə gəldi, tamaşa belə getdi.

Sədi Kamal sözünün üstündə möhkəm durdu:

– Elə mən də həyat-məmat məsələsindən danışıram, intahası sən müstəqim qəzet dilində danışısan, amma mən bədii surətlərin dilində... Elədir ya yox, Rəcəb kişi?

Hələ bu söhbət qurtarmamış torpaq yoldan qara bulud kimi toz qopardaraq gələn yük maşını düşərgədən dörd-beş addım kənarda dayandı və şoferin yanından leytenant düşdü:

– Mayor Niyazov hardadır? – deyə bağırbağır soruşdu. – Yuxarıdan onun adına təcili əmr göttirmişəm.

Bu anda Niyazov çadırından çıxdı:

– Əgər əmr varsa, – dedi, – bunun üçün adı nəzakət qaydalarını pozmağa heç bir ehtiyac yoxdur. Bağırmalı əmrin qiyməti artmir.

– Belə bağırmaqdan məqsədim başqadır. İstəyirəm ki, bütün düşərgə mənim sözlerimi aydın eşitsin, – deyə leytenant planşetindən çıxardığı paketi götürüb, rəsm-təzim etmədən Niyazova uzatdı. – Oxuyun və hər şeydən əvvəl, mənim qeyri-qanuni alınmış silahımı özüme qaytarın!

Niyazov paketi açdı və içərisindən çıxan qısa əmri oxudu, kağızı yenə qatlayıb, üst köynəyinin döş cibinə qoydu.

– Tapançanın qeyri-qanuni alınmasına dair əmrədə bir kəlmə də yazılmayıb, – dedi.

Biz uzaqda dayanmışdıq, amma onların mükaliməsini aydın eşidirdik. Leytenant bu dəfə onu təhqir elədi.

— Sən daha kif atmışan, Həsən Babacanoviç... Ancaq pərt olmaq nahaqdır.

Niyazov da hırslındı:

— Vəzifədən çıxarıldığım üçün pərt deyiləm, onun üçün pərtəm ki, bu qədər adamın məsuliyyətini sənin kimi məsuliyyətsiz adama tapşırırlar. Bunların içərisində elə ziyalılar var ki, sən heç onların kəsik dırnağı da ola bilməzsən!

— Savadlı düşmən bizim nəzərimizdə daha qorxuludur, — deyə leytenant yəqin ki, bizi də bu cür düşmənlərdən sayıb kinli baxışlarını yuxarıdan aşağı üzümüzdə gəzdirə-gəzdirə, hamımızı hədələdi. — Mən bilirəm onlara necə ot yolduracağam!.. Sənin müdafiə elədiyin bu ziyalılar hökumətin hesabına təhsil alıblar, ona da nankorluq eləyirlər. Bir də, yoldaş mayor, bizim yeni üsullarımızdan xəbərin yoxdur... Get, təqaüddən-zaddan versinlər, allahına şükür elə... İndi ziyalıları bizim tərəfimizə çəkməyə ehtiyac qalmayıb, bu səbəbdən də onları yenidən tərbiyə eləmək lazım deyil... Eh, səni başa salmaq çətin olacaq, Həsən Babacanoviç... Biz ayrı-ayrı dövrlərin adımıyıq. Sən hələ iyirminci ildən bəri adlamamışan.. Söhbətimiz qurtardı!.. Sən əvvəlcə mənim tapançamı gətir, sonra da düşərgəni təhvıl ver!

Niyazov leytenantla mübahisəyə girməyi faydasız hesab eləyib, əli ilə havanı yararaq, geriyə döndü və çadırına girdi.

Rəcəb kişi dərdinin çıxlığından qəhərlənmiş halda, Sədi Kamalın qulağına sarı əyilib dedi:

— Allah göstərməsin, bu adam baş kəsəndə də uf deməz.

Sədi Kamal onun qoluna girdi, bize də göz eləyib leytenantın nəzərindən yayınmağı məsləhət görüb, gedə-gedə deyindi:

— Eştidin? “Ziyalıları bizim tərəfimizə çəkməyə ehtiyac qalmayıb”, hə? Əgər mən ziyaliyamsa, onun tərəfinə keçməyə çalışmayacağam. Amma, Rəcəb kişi, “Qoyun bulağı” lap yerinə düşəcək. Leytenant onu görən kimi həstəyəcək.

Rəcəb kişi məyusluğunu gizlədə bilmədi:

— Adamdan-adama təfavüt var, a kişi. Görmədin? Bircə bu söhbətini eşitdim, o dəqiqə dabbaqda gönünə bələd oldum. Elə bilirsən bu da Niyazov kimi sənə dərnək düzəltməyə izin verəcək ki, sən də ona tamaşa göstərəsən?

– Ağzı nədir, verməsin? Bu ixtiyardan heç məhbusları da məhrum eləmirlər.

– Baxarsan, mən də bu fani dünyada əlli iki il özürümüşəm, adamları azdan-çoxdan tanıyıram.

Heç birimizdən səs çıxmadı. Elə bil ən istəkli adamımızın ölüm xəbərini almışdım...

Niyazovun düşərgədən necə və hara getdiyini bilən olmadı. O günün sabahısı şeypur səsi bizi yuxudan oyadanda, hamımız daha onu yox, leytenantı gözləyirdik. Bizə elə gəlirdi ki, təzə rəis də Niyazov kimi çadırların qarşısına çıxıb adamları bölüşdürücək, hər dəstəyə müəyyən bir iş tapşıracaq, gözətçilərdən birini səsləyib, filan yerə gedirəm, gözdə-qulaqda ol, deyib özü yüksək maşınınə minəcək, düşərgə üçün ti-kinti materialı, əkin və səpin maşınları vəd eləmiş idarələrə yola düşəcəkdi. Ancaq leytenant görünmədi. Çörək paylarını alıb, onu səliqə ilə üç yerə bölən və bir parçasını konfet kimi sora-sora yeyən adamlar, dünənə kimi Niyazovun yaşadığı balaca çadırı baxa-baxa yeni rəisi gözlədilər, ondan nə isə təzə bir tapşırıq almaq istədilər. Əlbəttə, onları hər şeydən çox maraqlandıran leytenantın xasiyyəti idi. Mən də onun barəsində deyilən qorxulu sözlərin əsası olub-olmadığını öyrənməyə tələsirdim.

Beş dəqiqli keçdi, on dəqiqli keçdi, amma leytenantdan heç bir xəbər çıxmadı. Nəhayət arx çəkənlərin başçısı və bura gələli üzünü qırxdırmamış, qıسابoy və göygöz kişi – Qədiroğlu Haşim – camaata əl elədi:

– Ay canım-gözüm, bəri gəlin, – dedi, – biz onu niyə gözləyirik, axı? Daha gəlib bizə deməyəcək ki, yorğunsunuz, bir az yatin, dincinizi alın? Yaxşı olmazmı vaxtimızı boş, havayı söhbətə sərf eləməyək?

Rəylər haçalandı:

– Əshi, bizim başımızın ağası odur, yoxsa sən? Biz gedəndən sonra yuxudan oyanıb görəsə ki, onu saymamışıq, dərimizə saman təpməz? Görmədin, hikkəsini yeridib, o boyda kişini yerindən necə dəbərtdi?

Bu halda Rudəki kolxozu tərəfdən motosikl səsi eşidildi. Hamının gözü bir nöqtəyə dikildi və mübahisə kəsildi. Mən Ceyran xanımla yanaşı dayanmışdım. Elə bil mənim ürəyimdən keçənləri duyub, yeqin ki, sevincinin çoxluğundan, sağ əli ilə böyrümə möhkəm bir dürtmə vurub dedi:

– Ay qız, ay qız, görürsən, poçtalyondur, bu gün uşaqlardan kağız olmamış olmaz.

Dalınca tünd mavi tüstü buraxaraq sürətlə yaxınlaşan motosikl gəlib düz qabağımızda dayandı. Bir həftə bundan əvvəl məktublarımızi yiğib aparmış qoca poçtalyon əlini yuxarı qaldırıb hamimizi salamladı. Əvvəlcə Sədi Kamalla Rəcəb kişinin camaat üçün oxuyub tərcümə elədikləri qəzetləri verdi, sonra da zərfləri bir-bir çıxarıb üstlərini oxumağa və sahiblərinə verməyə başladı. Öz adına məktub olub-olmadığını bilməyə tələsən və az qala çantanı dartıb onun ciyinindən qoparmaq istəyən adamlardan güclə yaxasını qurtaran solğun sifət, ordları batıq, cılız qoca, yarizarafat, yariciddi dedi:

– Belə getsə, kolxoz da, siz də poçtalyonsuz qalacaqsınız... – O, şəhadət barmağımı təkləyib, alnimin tərini siyirdi, nəfəsini dərdi. – Ay camaat, niyə tələsirsiniz? Nədən bilirsınız ki, şad xəbər yazırlar? Bəlkə bir az gec oxusunuz daha yaxşıdır?

Mənim də səbir kasam daşırdı, hamının da bu cür darıxdığına şübhəm yox idi, ancaq adamlar qocaya doğrudan da mane olurdular. Səbirlə gözləsəydilər, bəlkə də çoxdan hamının məktubu özünə çatmışdı.

Bu vaxt heç gözləmədiyimiz halda çılgıncasına qışqıran leytenantın səsini eşitdik:

– Bu nə mitinqdir? Dağılm!

Onun hədə-qorxusu bir nəfərin də tükünü tərpətmədi. O gün su üçün düzəlmüş həngamədən də dəhşətli bir hay-haray və basabas vardi. Leytenant, hələ də tapançasını özünə qaytarmamış Niyazovun ünvanına ədəbsiz bir söyüş söydü və izdihama baxa-baxa dışını qıcadı:

– Allahınıza şükür eləyin... Sizi ananız namaz üstündə doğubmuş, yoxsa birinizi çoxdan vurub yere sərmışdım.

Poçtalyon hücumun qabağında duruş gətirə bilmədi, gücdən düşüb yerə oturdu.

Bir də onu gördüm ki, Elman izdihamı yarib ikiyə böldü və əlini yuxarı qaldırdı:

– Vətəndaşlar, – dedi, – siz neyləyirsiniz? Bu kişini ayaqlayıb öldürmək isteyirsiniz? – Çantanı qocadan alıb, məktubların üstünü oxuya-oxuya sahiblərinə ötürdü. – Aha, bizim üçün də var, – deyib zərflərdən birini götürdü, üst köynəyinin cibinə qoydu. – Hə, Səmirə bacı, bu da sizin... Vətəndaşlar, təəssüf ki, daha məktub yoxdur. Görünür, hələ indi yazırlar.

– Axx... neyləyim? Tapançam olsayıdı... – deyə leytenant ilk əmrinin bu cür etinasız qarşılanğından pərt olub, çadırına qayıtdı.

Ceyran xanım məndən soruşdu:

– Tapançası olsayıdı, neylərdi ki?

Ona Rəcəb kişi cavab verdi:

– Hikkəsini yeridərdi.

Camaat birdən süst düdü. Elman bizə yanaşdı, Ceyran xanımın da, mənim də kağızımı verdi. Dünyada bu kağız parçasından qiymətli nə ola bilərdi! Bu yarım ay müddətində bir dəfə də olsun qarnım doymamışdı, bir gecəni də səhərəcən rahat yatmamışdım, indi elə bil aydın, iri hərflərlə yazılmış bu bir neçə sətir mənə hər şeyi: achiği da, susuzluğu da, yuxusuzluğu da unutdurdu: uşaqlarım sağ-salamatdı, məndən kağız aldıqları üçün sevinirdilər!

Adamlar yavaş-yavaş dağlışırdılar. Mənim böyrümdə dayanmış Qədiroğlu Haşim, evindən heç nə almadiğinə görə çox məyus idi. Bir az əvvəl Elmanın üzünə ümidi lə baxdığı halda, indi başını sinəsinə endirib, qaşqabağını sallamışdı. Elmandan çantasını alıb ciyninə taxan və motosiklinin motorunu işə salan poçtalıyon, “hələlik” deyib bizdən uzaqlaşanda, o birdən özünü topladı, “allah kərimdir, bu gün olmasın, sabah olsun” deyə izdihamdan kənara çıxdı:

– Ay uşaqlar, daha niyə durmusunuz? – deyə yəqin ki, hər gün səhər tezdən arx qazdırmağa apardığı adamları səslədi. – Bəri gəlin, gedək, hava sərinkən bir azacıq işləyək. Sonra isti düşür, dözə bil-mirsiniz... Göz işlədikcə baxırsan, bir kölgəliyi də yoxdur ki, beş-on dəqi-qə oturub dincini alasan. Bəri gəlin, onsuz da bu işi bizə gördürəcəklər...

Qədiroğlunun dəstəsi nə üçünse çox könülsüz toplanırdı. Ondan bir-iki addım bəridə durmuş Mollayi Kəbir (onun əsil adı Əkbər idi, həmişə əlində tutduğu kəhraba təsbehini çevirə-çevirə, dodağının altında nə isə piçildədiğindən, Sədi Kamal onun öz-özünə dua oxuduğunu yəqin eləyib, ona zarafatla Mollayi Kəbir adı qoymuşdu) dövrə-sindəki adamları həvəsləndirmək fikri ile dedi:

– Ay camaat, kişi haqlıdır... Sabahda, birigündə mənim dəstəm bostanın toxumunu səpəcək... Elə olsun ki, həmin gün də sulaya bilək, daha əlimiz yananda ağızımıza təpməyək. Onu da deyim ki, bu torpaqda yetişən qovun-qarpızı yiğib-yiğışdırı bilməyəcəyik.

– Sənə versələr yiğisdirarsan, – deyə dal tərəfdən kim isə kinayə ilə söz atdı. Mollayi Kəbir boy-buxundan çox kasib olduğu üçün geridəki

adamları yaxşı görə bilmirdi. Daldan söz atanı tanımaq istəyib boğazını xoruzsayağı dikəldi, ancaq sağa-sola nə qədər göz gəzdirdisə də, onu görmədi, yalnız qarasına deməklə kifayətləndi:

— Niyə vermirlər, bala? Biz dəridən çıxa-çıxa məhsul becərəcəyik, xeyrini özgələr görəcək? Qanun-qayda var, yoxsa hərki – hərgiklikdir?

Kimin isə dalında gizlənin özünü Mollayı Kəbirə göstərməyən adam söz altında qalmadı:

— Qanun var, niyə yoxdur? Ancaq bu düzün ortasında qanuna əməl eləyən kimdir?

— Eyy, nə boş-boş damışırsan? — deyə yenə də bayaqqı çılgınlıqla qışqırın leytenantın səsi bu dəfə məni də, yanimdakı adamları da sək-səndirdi. — Bu düzün ortası sovet torpağıdır, yoxsa Seylon meşəsi?! Hələ bir deyin görüm indiyədək niyə işə getməmisiniz?

Qədiroğlu Haşim bayaq sözünə baxmayan yoldaşlarını danlayışlı bir nəzərlə şüzbə onlara tekrar əl elədi:

— Dedim, axı, gecikirik. Bəri gəlin də!

Bu ana qədər kimə və nəyə isə ümid bağlayıb ayaq sürüyən adamlar, tez-tələsik bir yerə toplasılıb Rudəki kolxozuna tərəf yönəldilər. Qədiroğlu Mollayı Kəbirə müraciət elədi, sözlərini leytenanta da eşitdirmək üçün (əlbəttə, o, rəisin yanında yoldaşlarının günahını azaltmaq istəyirdi) ucadan dedi:

— Sən bu gün də səpini başlaya bilərsən. Niyə artıq vaxt itirəsən?

— O, qaz kimi iki yanını basa-basa yeriyb dəstəsinin dalınca beş-on addım gedəndən sonra bizə sarı üzünü tutub sözünü tamamladı. — Ən geci sabah axşama arxi qurtararıq!

Bu xəbər yalnız qovun-qarpız əkənləri deyil, hamımızı sevindirdi. Deməli, sabahdan bir stəkan su üçün heç kəsə minnət eləməyəcəydik. Arx suyu bulanıq olsa da, bu bizi qorxutmurdu. Düşərgənin on beş-iyirmi metrliyində göl üçün yer düzəltməyə başlamışdıq. Bulanıq suyu burda duruldub içəcəydik...

Mən sevinə-sevinə kartof payımı soymaq üçün mətbəxə getdim. Şişman arvad (mənim çadır qonşum) qeyri-rəsmi də olsa düşərgənin baş aşpazı sayılırdı. Ocaqda su qızdırıb, nəhəng qazanı yumağa hazırlaşındı. Mən də, o biri qadınlar da (Ceyran xanımdan başqa) ocaq qalamaqda, alümin qab-qaşığı yumaqda, kartof soymaqda ona kömək eləyirdik.

Bu dəfə ona yanaşanda, qəribə bir təfərrüatın şahidi oldum: köhnə qəzetlərin qırğını lenta şəklində kəsib, səliqə ilə bir-birinin üstünə yiğirdi. Soruşdum:

– Bunları neyləyirsən?

Şişman qadın deyəsən bu tezliklə məni gözləmədiyi üçün, sualımı eşidən kimi duruxub üzümə baxdı.

– Kəsib saxlayıram, deməli lazımdır də.

– Elə məni də maraqlandıran budur ki, nəyə lazımdır?

– Yazıram.

– Məktub?..

– Canım, nə tutmusan məni sorğu-suala? Bu da xoruldamaq deyil ki, gecədə dörd-beş yol böyrümü dürtmələyiib yuxumu qaçırdasan, “qalx, təzədən yat” deyəsən?

– Bax, – dedim, – burda mübaliğə elədin. Son günlərdə çox az dürtmələyirom. Cəmisi iki-üç dəfə... Yəni əslinə baxsan, elə sən özün də az xoruldayırsan... Hə, doğrudan da bu kağız lentlərini neyləyəcəksən?

– Şeir yazacağam.

– Şeir? – Mənimlə zarafat elədiyini düşündüm. – Sən şairsən?

– Necə məgər? Yoxsa şairə gərək getmə gözümdən, gedərəm özümdən ola? Demək istəyirsən ki, bu boyda yücuddan nə şeir? Yanılsan. Həm təcrübi, həm də nəzəri cəhətdən. Şerdə vücudun yox, qəlbin incəliyi tələb olunur.

– Əgər əsərin varsa, oxu, qulaq asım. Özüm yazan olmasam da, yazanlardan bəziləri ilə dostam.

– Məsələn, kiminlə? İndi yazıçı hardadır? Bir neçəsi vardi, onların da hamisini otuz yeddinci ildə gedər-gəlməzə yolladılar.

– Sən sağ qalmışan, deməli hamisini yollamayıblar də... Oxuya-caqsan, ya yox?

– Yox.

– Niyə ki?

– Sənə o qədər də etibar yoxdur. Gah bunların əleyhinə olursan, gah da leyhinə.

– Bunlar kimdir, ay arvad?

– Guya bunları tanımirsan? Kommunistləri deyirəm də.

– Bəs mən özüm kiməm? Kommunist deyiləm?

– Bir vaxt kommunistsənmiş, bunlara ləbbey deyirsənmiş. Amma nə qədər yaltaqlanmışansa, sənə etibar eləməyi blər, fırqədən çıxarıdlılar... Yaxşı, nə tövr olur ki, bunlar sənə inanmırlar, ancaq sən bunlara inanırsan?

– Bu sualını başa düşmədim, arvad. Əlbəttə, mənim də inanmadığım adamlar var. Onların adlarını də sənə deyə bilərəm, ancaq inandığım adamlar o qədərdir ki, saymaqla qurtaran deyil... Şerini oxuyursan, ya yox?

O, araya söz qatmaq üçün əlimdəki zərfi göstərib soruşdu:

– Uşaqlarından nə xəbər var?

– Yaxşıdırılar, vəziyyətlərindən narazılıq eləmirlər.

– Sən də lap gülməli söz deyirsən. Tutaq ki, narazılıqlarını sənə yazdırılar. Onların da, sənin də atana od vurmazlar?

Mən güldüm:

– Daha bundan artıq nə od vuracaqlar?

Elə bil şışman qadının əlinə gözəl bir fürsət düşdü, mənim sözlərim-dəki ziddiyətdən xoşlanır, kinayəli, hiyləgər təbəssümlə gülümsündü və baxışlarını qəsdən bir xeyli üzümdə saxladı:

– Yaxşı, – dedi, – bəs soruşmaq ayib olmasın, vəziyyətlərinin nəyindən razıdlırlar? Yəqin sən onları öyrətmisən.

– Sən şərlərində də belə həssassan? – deyə mən də onun kinayəsinə kinayə *ile* cavab verdim.

– Oxuyaram, görərsən. Hələlik, gəl, bu qazanı düşürək, kömək-ləşib yuyaq, – deyə şışman qadın əsginin birini mənə verib, birini özü götürdü. – Ehtiyatlı ol, əlini yandırırsan. Pis də olsan, yaxşı da olsan bizdənsən. Sənə yazığım gəlir...

Bu anda bostan üçün ayrılmış torpaq sahəsində bəridə, yanıb saralımış otlaqdan müdhiş bir səslə bağırı Mollayı Kəbirin fəryadı eşidildi. Mən qazanın qulpunu əlimdən buraxıb o tərəfə boylandım. Tarlada işləyənlər və düşərgədən hələ heç yana getməmiş adamlar yürüşüb Mollayı Kəbirin dövrəsini bürüdülər. “Nə olub, nə olub?” deyə bir-birindən soruşmağa başladılar.

Mən də yüyürüb izdihama qarışdım. Kim isə adamları tələsdirirdi:

– Nə durmusunuz, ay camaat, tez komendantə xəbər verin, doktor çağırtdırsın! Görmürsünüz qılçası necə xal-xal olub! Yaziq kişini yaman zəhərləyib... Biriniz yüyürün, leytenanta deyin, tədbir görsün!

Adamların əhatəsində aşağı çöməlib Mollayı Kəbirin qılçasını müayinə eləyən Rəcəb kişi, təəssüflə ağızını nırçıldadıb, başını bula-yırdı, amma nə üçünsə o qədər də tələsmədən deyirdi:

Maşın versəydilər, tez həkimə çatdırardıq. Bir o yana, bir bu yana gedib-gələnəcən, iş-işdən keçər, yəni zəhər bütün bədəninə yayılar... Yəqin gürzədir... Mollayı Kəbir, ilanı gördün, görmədin?

Mollayı Kəbirdə cavab verəsi hal yox idi. Ağrı ona güc gəldikcə zariyır, canını dişinə basıb, qışqırmamağa çalışırdı.

– Kimdə iti bıçaq var, ay camaat? – deyə Rəcəb kişi yanındakı adamlara göz gəzdirib soruşdu. – Tez olun, bıçaq verin!..

Ayaq üstündə durmuş kişilərdən bir neçəsi cib bıçaqlarını cəld çıxardıb, tez-tələsik irəli uzatdı. Mollayı Kəbir iri tiyəsi parıldayan ov bıçağını Rəcəb kişinin əlində görünçə, təkrar qışqırdı:

– Canım, bu neyləmək istəyir? Yox, yox, lazım deyil!..

– Qorxma, boğazını kəsmiyəcəyəm, – deyə Rəcəb kişi oyan-buyana göz gəzdirdi. Bıçağı itiləmək üçün daş axtarırdı,ancaq heç nə tapa bilməyib, yanında dayanmış oğlanın əlindəki bıçağı dartıb aldı. – Mollayı Kəbir, hərçənd bu molla tayfası ilə elə uşaqlıqdan aram yoxdur, onları bircə-bircə kəssəm də yeri var, amma səni ölümdən qurtarmaq istəyirəm, çünkü sən molla deyilsən, görürəm zəhmətkeş adamsan, bu bostanın ucbatından belə əzab çəkirsən... Ya allah, Mollayı Kəbir... Gözünü yum, bu saat sənin də, özümün də kəfənimi boğazima dolayıram. Ya ikimiz də gedəcəyik, ya səni ölümdən qurtaracağam... – Rəcəb kişi uzun tiyəli bıçaqla Mollayı Kəbirin topağundan bir azca yuxarıda qılçasını çərtdi, tezçə də dodaqlarını yaraya yapışdırıb, zəhəri sormağa başladı. Bir dəfə sorub tübürdü, iki dəfə sorub tübürdü, üç dəfə sorub tübürdü, sonra qanı bir xeyli buraxdı... – Mollayı Kəbir, səndən əcəb donor olarmış, nə bolluca qanın var, a kişi, lap elə bil fantan vurur!..

Doğrudan da onun qanı fəvvərə kimi göyə qalxır, günün ziyasını əks elədikcə rəng verib-rəng alırdı. Məndən sonra izdihama yanaşmış Sədi Kamal zarafata başladı:

– Balam, bu Rəcəbin bilmədiyi bir sənət var görəsən?.. Hə də, qazaxlılar at oğurlamağa qədimdən vərdiş elədikləri üçün, baytarlıq sənətəni də yaxşı bilirlər...

Rəcəb kişinin bütün fikri-zikri Mollayı Kəbirdə olduğu üçün, Sədi Kamalın zarafatına sonradan sonraya cavab verdi:

– Məni ələ salarsan də... Dilin gəlməz ki, deyəsən Rəcəb Səlimov diplomsuz cərrahdır, ilan vuranı ölümün caynağından bu cür məharətlə qopartdı!.. – Cibindən köhnə qəzet parçası çıxardıb yandırdı, külünü yaranın üstünə basdı – Mollayı Kəbir cibində təmiz yaylığın var?

– Uf-ufff... – deyə Mollayı Kəbir yerində qırıldı. – Öldüm, ay tanrı... Yoxdur yaylığım... Ufff...

Rəcəb kişi ondan təşəkkür əvəzinə bu sözləri eşitdiyi üçün, inciyib qışqabağını tökdü:

— Yox, əmi oğlu, bunu yalan dedin... Ölməyəcəksən... Bax, indi əsil, yəni diplomlu doktor lazımdır ki, gəlib baxsın, qanını analizə versin, desin görək bədənin tamam təmizlənib, yoxsa hələ zəhər var... Məncə yoxdur... Allah üzünə baxdı, Mollayi Kəbir, təsbeh çevirə-çevirə oxuduğun dualar səni qurtardı... Elə mənim də üzümə baxdı, zəhər bə-dənimə sirayət eləmədi...

Yenə leytenantın bağırtısı eşidildi:

— Bu nədir? İsləmək əvəzinə niyə avaralanırsınız?

Adamlar ortadan bölünüb, ona yol verdilər. Dalı üstə uzanmış Mollayi Kəbiri təpədən-dırnağa qədər gözdən keçirən leytenantın qaşları çatıldı və o, birdən hirsə yatmış halda soruşdu:

— İlan vurub?

Rəcəb kişi sağ əlini yerə dayayıb, ayağa qalxdı və leytenantla üzbezüz dayandı:

— Bəli, — dedi, — ilan vurub... Bəlkə doktora aparaq, hə?

Leytenant acı-acı güldü:

— Hı, hı... Doktora? Nə üçün? Buranın ilanları hansı adamı çalsa, qurtardı, görək ona kəfən sıfariş eliyəsən... — Bu anda Mollayi Kəbirin iniltisini eşidib, hələ də onun ölmədiyinə təəccüb eləyərək baxdı.

— Sağdır? Nə əcəb? Belə görünür ki, canı bərkdir...

Bu dəmdə şışman qadını böyrümdə gördüm.

— Doğrudan da nə əcəb? — deyə o da Mollayi Kəbirin indiyəcən sağ qalmagını möcüzə sayaraq, məni də bu fikrinə şərik eləmek üçün, qarnımın sağ tərəfinə bərk bir dürtmə vurdu. — Sən bunun faqqıllıq eləmədiyinə inanırsan? Əgər ilan vursayıdı, o saat canı çıxardı.

— Ay arvad, — dedim, — günahım nədir, məni niyə vurursan?

— Gündə on dəfə sən vurursan, cəmi-cümlətanı bir dəfə mən vururam... Allah götürməz?

Leytenant bir də bağırdı:

— Çəkilin, gedin, işinizde olun!..

Rəcəb kişi burdakı adamların Mollayi Kəbirlə bərabər bostan yerini səpinə hazırlamaq üçün toplaşdıqlarını bildirəndən sonra da, leytenant əmrini təkrar elədi:

— Dağlışın!..

— Bəs bunu doktora aparmayaq? — deyə Rəcəb kişi soruşdu. — Hər halda müayinədən keçirsələr yaxşıdır... Bəlkə, əlavə köməyə ehtiyacı var?

Leytenant indi artıq istehza ilə deyil, tamam ciddi dedi:

– Nə doktor, canım? Hələ bunun sağalmağına ümidiñ də var?

Onun bu etinasızlığı mənə tamam qeyri-təbii görünürdü: insan adlanan bir məxluq, hətta sevmədiyi və ya nifrət elədiyi bir adamın əzab-larına bu cür soyuqqanlı baxmağa haqlı deyildi. Yəqin belə düşündü-yüm üçün də leytenantın sözləri məni haldan çıxartdı:

– Yoldaş, – dedim, – ümid oldu, olmadı, ona tibbi yardım göstəril-məlidir!..

– Bu əmrdir, yoxsa xahiş? – deyə leytenant dişlərini qıcadı, rəhmsiz bir ifadə ilə parıldayan damarlı gözlərini mənə dikdi. – Sən mənə yoldaş deyilsən!.. Niyazov işdən qovulduğuna görə, bundan sonra vətəndaş sözü ilə yoldaş sözüne fərq qoyulacaq. Anladınızmı?

– Hər halda siz də sovet qanunlarına ehtiram göstərməlisiniz! – dedim.

O, qəzəbinin şiddətindən müvazinətini itirdiyi üçün, mənə tutarlı bir cavab verə bilməyəcəyini dərk eləyib o dəqiqli məndən aralandı və yenə qışkırdı:

– Eşitmirsınız? Dağılın deyirəm!.. Nəzərdə tutun ki, işləməyənə nə çörək veriləcək, nə də su!

O, yenə izdihamı yarıb uzaqlaşdı. Adamlar dağılışmağa başladılar. Rəcəb kişi ilə bir nəfər Mollayı Kəbiri qollarının üstünə götürüb, çadırı apardılar.

Mən də mətbəxə sarı addımladım. Şişman arvad məndən əl çəkmirdi:

– Gördün də, hökumət nümayəndəsi nə dedi?

Bu qadının hər bir sözü mənim əsəbimə toxunurdu. Ancaq bu dəfə dinnədim: leytenantın hərəkəti məni də hədsiz dərəcədə qəzəbləndirmişdi. Hiss eləyirdim ki, şişman qadın leytenanta söz qaytardığımı görəndən sonra məni də özünün həmfikri saymağa başlamışdı, aramızdakı ixtilafi unudub “doğru yola” qayıtdığımı düşünürdü, kim bilir, bəlkə elə bu səbəbdən də ürək sırlarını mənə açıb-söyləməyə imkan tapdığına sevinirdi.

– Bəri gəl, bəri gəl, gedək şorbamızı bişirək... Sənə bir şey oxumaq istəyirəm... – O, qolumdan yapışıp piyli bədənini mənə qısdı, boynunu irəliyə sarı uzadıb altdan-altdan üzümə baxdı, piçilti ilə dedi: – Yaxşı olardı ki, Ceyran xanım da qulaq asaydı, xoşuna gəlsə, segah üstündə mənim sözlərimi oxuyayı... Düz deyirəm, yox?

Mən cavab vermədim. O, müğənni qadını axtarıb tapmaq üçün ayaq saxlayıb ətrafa göz gəzdirdi. Məyusluğunu gizlətmədən başını buladı, ağızını nırçıldıdatdı:

– Hayif... Görəsən hara gedib?
– Bizim çadırımızda olar, – dedim. – Sədi Kamal camaat üçün konser hazırlayırdı. Proqramının çox yarısını Ceyran xanım oxuyacaq... görürləm, çadırda tək qalanda, balaca, qırmızı cildli bloknotunu çıxardıb mahnıların sözünü əzbərləyir. Ancaq buralara gələndən bəri bir dəfə də olsun qaş-qabağı açılmayıb...

– Bu daha yaxşı... Kədərli oxuyanda daha təsirli çıxır. Elə mənim də sözlərim çox yaniqlıdır. Görəcəksən... Hamının ürəyindən xəbər vermişəm...

– Bu gün yazdin? İki daşın arasında?

Mənim sualı onu təəccübəndirmədi:

– Əsil şair, – dedi, – gərək hər cür şəraitdə yazmağı bacarsın.
– O tumbul barmaqlı gödək əlini zərbələ döşünə çırpdı. – Bax, mənim kimi! Başqalarını bilmirəm, ancaq mən əsərlərimi əvvəlcə ürəyimdə tamam-kamal yazmamış dünyasında kağıza köçürmərəm. Bilirsən bunun nə kimi gözəl məziyyətləri var?

– Yox, bilmirəm, – dedim – hardan biləcəyəm? Evdə bişməyib, qonşudan gəlməyib...

O, məni darta-darta aparıb, adamlardan xeyli uzaqlaşdırdı və görünür yalnız ən yaxın dostlarına qızdıığı bir sırrı mənə söyləmək üçün, bir xeyli ətrafına boylandı, yaxında heç kəs olmadığı halda, yenə də piçilti ilə dedi:

– Elə şeirlərim var ki, onlardan bircəciyi ələ düşsə, dərimə saman təpərlər, yəni ən azı onca il həbsi var. Bu cür əsərlərimi əzbərləyib yadimdə saxlamağa məcbur oluram. Gələcək nəsilləri nə üçün onlardan məhrum eləyim?

Mən qadının sözlərini artıq əvvəlki kimi istehza ilə dinləyə bilmirdim. Özümdən asılı olmayaraq məndə onun şerlərini eşitməyə nə isə yenilməz bir maraq oyanmağa başlayırdı. Hətta, mən ondan soruştum da:

– Ümumiyyətlə əsərin çoxdur?

– Coox, coox...

– Bəs niyə indiyəcən çapa verməmisən?

– Çapa?.. – O, mənim sadəliyimə acı-acı güldü. – Sənə ağızimdə söz deyirəm. Kim onları çap eləyər? Heç eləsələr də vermərəm. Bilmirsən bunların tənqidçiləri qazdan da ayıqdırlar? Bu şerlərdən bircəciyi çap olunsa məni şil-küt eləyərlər... – Şişman qadın ağır-ağır başını buladı.

– Yox, bacım, keçəl suya girməz. Məsəl var: “Tülkünün meydanda nə işi var ki, dərisinə qiymət qoysunlar...” Məncigəz şeirlərimi bircə-bircə yazıb yiğiram sandığa. Vaxt gələr, əsil milli şair kimi məni əl üstündə gəzdirərlər... Lap bu tənqidçilərdən də mənə tərifnamə yazanlar olar. Elə bilirsən bunların içində üzdə bir, ürəkdə ayrı cür olanı yoxdur?

– Deyirsin bir vaxt gələr. Yəni sən hansı vaxtı nəzərdə tutursan?

– O vaxtı ki, bunların külü göyə sovrulacaq!.. Elə bilirsən bu qə-zetdə yazılınlar, bu radioda deyilənlər doğrudur? Guya Hitler məğlub olub geri çəkilir? – O, əlini havada oynatdı. – Ay-hay, ölmüşdü Hitler... Darixma, indi elə eks-hücum'a keçsin ki, kefin istəyən kimi.

– Mənə də o cür şerlərdən oxumaq istəyirsən?

– Bəs necə?.. Mən başqa cürünü heç yazmırıam da...

Deyəsən o, mənim sualimdakı istehzani duya bilmədi və daha da ruhlanıb, suallarımı məmənuniyyətlə cavab verməyə başladı:

– Soruşsan ki, nə vaxt bunların külü göyə sovrulacaq? Cox tez. Səhih yerdən eşitmışım, almanlar təzə silah icad eləyi blər, bu saat onu işə salmağa bərk hazırlaşırlar... Hə, qulaq as, şerimi oxuyum... – O, aza-cıq nəfəsini dərdi, əlini koftasının döşünə atdı, qəzetlərin qıraqından lenta kimi kəsilmiş kağızlardan bir neçəsini çıxartdı, ərəb əlifbası ilə yazılmış qarma-qarşıq misralarını qəribə bir səlisliklə oxudu, sonra isə kağıza baxmadan əzbərdən deklamasıya söylədi. Deyəsən o, mənim burda olduğumu unudub gözə görünməyən bir aiditoriyaya üz tutaraq və get-gedə coşaraq, səsini ucaltdı. Şer, uzun həsrətdən yorulmuş adamları səbirli olmağa çağırırdı. Daha üzüntülü həsrətə dözmək üçün, deyirdi, gərək ürəyində dənaha ülvə bir məhəbbəti yaşatmayı bacarasın, bu məhəbbətə səndən böyük fədakarlıq və məhrumiyyət tələb edəcək, sən buna dözməlisən. Bu məhəbbətin gücү gərək sənin qəlbinə iradə və səbir aşılın. Çəkdiyin intizar səni ruhən yüksəldəcək, çünkü bu intizar gözəl arzu və əməllərlə bağlıdır. Sənə düşmən kəsilmiş qara qüvvələr qara buludları andırır. Qərbədən günəş doğacaq, mütləq doğacaq, bu qara buludları parçalayacaq!.. – O, susdu və nə isə daxili bir atəşlə yanmış gözlərini mənə dikdi. – Hə, necədir, xoşuna gəlirmi?

Birdən-birə cavab verə bilmədim. Şəri bəyənmirdim. Simvolik işarə və eyhamları zəif istedadlı şairlərin işlətdiyini çıxdan bilirdim. Şişman qadın məndən gözlərini çəkmədiyi üçün pisdən, yaxşidan bir söz deməliydim.

– Vəzni, qafiyəsi yerindədir. Görünür ədəbi qaydaları bilirsən, – dedim. – Ancaq...

Mən fikrimi tamamlamamış o güldü. Cantraq bədəni ləngərləndi.

– Mənə gülürsən, yoxsa öz şerinə? – deyə mən hırsımı boğa bilməyib, onun üzünə bozardım.

– Xeyr, – dedi. – Şerimə gülmürəm, sənə gülürəm

– Mənim nəyimə gülürsən ki?

– Görünür, indiki tənqidçilərin üslubuna yaxşı bələdsən. Sən də əvvəlcə bir-iki kəlmə boğazdan yuxarı tərif deyib, ən axırda əsəri yerə vuracaqsan, yoxsa nə “ancaq”?

Bu anda yadına bir lətifə düşdü, mən də gülməyə başladım. Şişman qadın o dəqiqə gülməyinə ara verdi:

– Niyə hirildayırsan? – dedi.

– Hirildamıram, gülürəm, – dedim. – Sənin şerinə qulaq asanda, çoxdan eşitdiyim bir anektodu xatırladım.

– Hə, nə anekdot? Mənim xeyrimədir, zərərimə? Danış, danış!..

Mənim çox zəif bir cəhətim var: müsahibimə məzəli əhvalat danışanda, gülməkdən özümü saxlaya bilmirəm. Bu dəfə də güc-bəla, əlimlə ağızımı tutu-tuta, xatırladığım lətifəni danışdım, amma sona çatmamış yenə də qəhqəh çəkib güldüm. Şişman qadın, yəqin ki, mənim dediklərimdən pərt olduğunu gizlətmək üçün bir növ zorakı güldü, ancaq birdən gülüşünü xırp kəsdi, hırslındiyini istər-istəməz bürüzə verib dedi:

– Mən sənin gülməyinə gülürəm. Elə danış ki, biz də bir şey qanaq də... Lap başdan danış.

Mən lətifəni bir də söyləməyə məcbur oldum:

– Xarici ölkədən gəlmış bir səyyah İranın kəndlərini, şəhərlərini gəzirmiş... Bazarların birində qarpız satana rast gəlir. Bu qəribə meyvəni ömründə ilk dəfə görmüştür. Xeyli dayanıb həm qarpız satanı, həm də müştəriləri müşahidə eləməyə başlayır. Görür ki, bəzisi zorba bir qarpız götürüb iki tərəfdən sıxır, qulağına tutur, bəzisi çırtmış vurmaqla kifayətlənir, bəzisi də elə-belə üzünə baxıb götürür. Səyyah da onlara təqlidən hansı qarpızı götürüb kəsirə, dümağ çıxır. Qarpız satandan soruşur: “Dostum, gəl bu sırrı mənə başa sal görüm, bu camaat qarpızların yaxşılığını, pisliyini nədən bilir?”. Qarpız satan cavabında heç bir söz demir. Divarın dibindəki iri qarpızı göstərir. Səyyah dərhal onu götürür, kəsir, ciraltı ilə ortadan iki yerə bölünən

qarpızın rənginə baxanda, yanaqları qızılıgül kimi açılır: “Əhsən!” deyib sevinclə əlini-əlinə vurur. Qarpız satanın işarəsi ilə neçə qarpız götürürsə, hamısı bir-birindən qırmızı çıxır. Səyyah heyrətlə baxır, baxır, nəhayət deyir: “Bərəkallah, yaxşı başın var, amma heyf, səd heyf ki, belə boş şeylərə işlədirsen”...

Şışman qadının rəngi bulud kimi tutuldu. Üzünü başqa səmtə çeviri, dodağının altında deyinməyə başladı:

– Hə, fəzilət məlum... Əslinə baxsan əvvəldən bilirdim ki, belə incə şerləri anlamağa sənin dərrakən çatmaz...

– Gedək, şorbanı bişir, – dedim. – Bir azdan camaat gələcək... Hərçənd şorban da şerin kimi dadsızdır, ancaq çarəmiz nədir, içməyə məcburuq... Doğrudur, mən ədəbiyyatçı deyiləm, amma bircə şeyi anlayıram ki, ölü ideyadan ölməz əsər heç vaxt yaranmayıb...

Bu söhbətdən sonra şışman arvad heç bir sərrini mənə açıb söyləmədi və mən onun hər dəfə fürsət düşdükcə, qəzetlərdən kəsib saxladığı kağız lentalarında necə şerlər yazdığından xəbər tuta bilmədim. Çadırda yerimi dəyişməyə nə qədər çalışımsa da, bir nəticə vermədi. Axırdı mən bu fikrimdən daşınmalı oldum. Doğrusu, indi yerimi dəyişməyə artıq ehtiyac da qalmamışdı: şışman qadın get-gedə arıqladığından, o qədər də bərkdən xoruldamırdı...

AXTARAN TAPAR...

Düşərgəyə gəldiyimiz vaxtdan çox keçməmişdi, buna baxmayaraq, bir-birinə bənzeyən günlərin sayını-hesabını itirmişdim. Məzmun-suz və faydasız keçən günler deyil, dəqiqələr belə bəzən insana əbədiyyət qədər qəmgin və intəhasız görünür. Son zamanlarda mən hər şeyə nə isə çox laqeyd və biganə baxırdım. Az qalırdı, hətta, qızlarımın da taleyini unudam. Fürsət düşdükcə Bakıya məktub yazıb evimizdən cavab almasaydım, doğrudan da onları yadımdan çıxara bilərdim. Düşərgə həyatı, xüsusən leytenantın ən cüzi bir şey üstündə hədsiz dərəcədə kobud rəftarı yalnız məndə deyil, çoxunda ümidsizlik, bəlkə də bədbinlik hissi oyatmışdı. Leytenant ən adı sözümüzə və hərə-kətimizə irad tutur, qanunsuz olaraq çörək payımızı kəsir, bəzimizi günlərlə ac-susuz qoyub, həbsdə saxladırdı. Əlbəttə, bu hamının biliyi həbsxana deyildi. Müqəssir saydığı adamları özünə ram etmək

üçün leytenant Rudəki kolxozundan bir otaq alıb, pəncərəsinə dəmir barmaqlıq vurdurmuşdu. Bu otaağın düşənlərə çörək və su vermək leytenantın keyfindən asılı idi. Vaxtı ilə hansı səbəbdən həbsə düşmüş adamlar bu hərki-hərkiliyi gördükcə deyirdilər:

– Orda heç olmasa intizam var. Məsələn, bilirsən ki, səhər tezdən həyətə çıxardıb, təmiz havada gəzdirəcəklər, saat səkkizdə, məsəl üçün, bir parça çörəyin, bir stəkan isti suyun var, saat üçdə pisdən-yaxşıdan nahar gətirəcəklər. Müəyyən vaxtlarda nəzarətçiye pul verib, bazardan yemək şeyləri aldırmağa ixtiyarın var...

Düşərgənin “qayda-qanunları” çoxunda yaşamaq və ağır intizara dözmək həvəsini öldürmüdü. Görünür, elə leytenantın məqsədi bu idi. Yoxsa nə üçün ən adı həbs düşərgələrində dram dərnəyinin çalışmağına imkan verildiyi halda, bizdə Sədi Kamalın ətrafına toplaşmış həvəskarları həvəsdən salıb dağıtmışdı? May bayramına iki-üç gün qalmış, bu barədə öz narazılığımızı bildirə-bildirə, həmişəki kimi yerdə oturub nahar eləyirdik. Yəni şışman qadının bişirdiyi dadsızduzsuz şorbanı içirdik. Birdən motosikl səsi eşitdik, gələni poçtalyon bilib yenicə sevinməyə başlamışdıq ki, o dəqiqə də qaşqabağımızı salladıq: gələn leytenant idi. Görünür, hər dəfə uzaq məsafəyə gedib-gələndə yük maşınınında ona əziyyət olmasın deyə motosiklet vermişdilər. Yoldaşlarımızdan kim isə hətta arada bir onun ünvanına söz də atdı:

– Yaxşı işlədiyinə görə mükafat alıb.

Motosikl tırıldaya-tırıldaya bizə yan aldı. Leytenant salamsız-kəlamsız (o, hələ bir dəfə də olsun bizə salam verməmişdi) Ceyran xanımı üz tutub nə isə demək istəyəndə Rəcəb kişisinin səsini eşitdim:

– Salam, vətəndaş rəis!

O, yalnız bircə an tutuldu, ariq və dartılmış yanaqlarına xəfif bir qızartı çökdü. Dodağının altında:

– Salam, salam, – deyə mızıldanaraq, təkrar Ceyran xanımı müraciət elədi: – Vətəndaş Eldarova, doğrusu sizin...

Rəcəb kişi onun sözünü kəsdi:

– Buyurun, siz də nahar eləyin, uzaq yoldan gəlmisiniz.

Bu dəfə leytenant qisas almaq üçün əlinə bəhanə düşdürünen sevinmiş kimi, motosikldən enib, Rəcəb kişisinin üstünə şəşələndi:

– Canım, bu nə ədəbsizlikdir? Görübüñüz bu xanımla danışıram?..

– Aralığa ölüm sükütu çökən kimi yənə Ceyran xanımı üz tutdu: – Mən

çox təəssüf eləyirəm ki, sizin bu qədər məşhur bir müğənni olduğunu bilməmişəm, yoxsa dünyasında özfəaliyyət dərnəyini ləğv eləməzdəm... Nə üçün əvvəldən bunu mənə deməmisiniz? Yoxsa heç vaxt ərinizi sizdən ayırmadım, ikiniz üçün xüsusi çadır götirdərdim... Siz tek düşərgəyə yox, Rudəki kolxozuna da mədəni xidmət eləyə bilərsiniz.

– Bu gün hardan doğub ki? – deyə Ceyran xanım başını qaldırmadan, nifrət dolu bir istehza ilə soruşdu.

– Bu sizi sevindirmir?

Hamının gözü Ceyran xanımda idi. Mən onun cavabını leytenant-dan yüz qat səbirsiz gözləyirdim. Mənə elə gəlirdi ki, əgər o, razılığını bildirseydi, hamımız özümüzü təhqir olunmuş və alçalmış sayardıq.

Müğənni qadından səs çıxmadı. Onun bizim təhdidimizlə və yaxud mənəvi təzyiqimizlə deyil, öz ağılı ilə, leytenanta nifrət elədiyinə görə müsbət cavab verməyəcəyi şəxsən mənə o dəqiqliyə aydın olmuşdu.

Leytenant israrla soruşdu:

– Siz sevinmirsiniz?

Ceyran xanım duru baxışlarını müsahibinin üzünə dikib, qəti və sərt dedi:

– Yox, sevinmirəm!

– Nə üçün?

– Ona görə ki, sizə inanmiram!

– Mən yalnız mən deyiləm, Ceyran xanım. Axı, mən burda Sovet hökumətinin nümayəndəsiyəm!

Ceyran xanım bu dəfə qəzəblə qaşlarını çatdı:

– Xeyr, – deyə az qala qışqırdı. – Buna heç inana bilmirəm!

– Axı, nə üçün?

Əvvəlcə elə düşündüm ki, müğənni qadın ifrat dərəcədə kobud cavab verdiyini dərk eləyib, bir daha dinnəyəcək. Ancaq mən yanıldım. O, ayağa qalxdı:

– İnanmiram! – deyə daha da ucadan səsləndi. – Siz də eşidin, camaat da eşitsin. Ona görə inanmiram ki, Sovet hökuməti insanları heç vaxt sizin qədər alçaltmayıb, öz vətəndaşlarını yox, düşmənlərini belə sizin qədər təhqir eləməyiib!

Leytenant gözləri ilə kimi isə axtarmağa başladı:

– Vətəndaş Sədi Kamal, – dedi, – bu gündən dram dərnəyi də, xor da işə başlaya bilər.

Sədi Kamaldan səs çıxmadı. Leytenant motosikletini çəkə-çəkə öz çadırına tərəf getdi. Ceyran xanım mənimlə gözləşdi:

– Kartof soyaram,ancaq onun qabağında oxumaram!-dedi.

O günün sabahısı Ceyran xanım özü üçün fərəhli, amma mənim üçün son dərəcə qüssəli bir xəbər gətirdi:

– Deyəsən məni burdan buraxacaqlar!

– Doğrudan? Bakıya?

– Yox, elə Tacikistana. Buranın böyüklərdən hansı allah bəndəsi isə mənim burda olmağımdan xəbər tutub, deyib ki, buraxın öz sənətin-də işləsin... Çox ola bilir ki, tacik artistlərdən kim isə məsələyə qarı-şib. Onların içərisində çox yaxın dostlarım var... Bizim sənətimiz belədir, Səmirə xanım, hara ayaq basırıqsa, özümüzə bolluca dost qazanırıq.

– Əlbəttə, hamınız belə deyilsiniz, amma nadir istedadların hər yerdə pərəstişkarı var. Bəs nə vaxt gedirsınız?.. – Mən bu sözləri deyərkən, iradəmdən asılı olmayaraq səsimin qırıldığını hiss elədim. Axı, onun getməyi mənim ürəyimdən deyildi. Ən ağır dəqiqələrimdə həm Ceyran xanım, həm də Elman mənə hayan olub, dərdimi-kədərimi az-çox unutdurmağa kömək eləyirdi. Elman indiki Rudəki kolxo-zunda otaq tutub qalırdı. Tez-tez arvadına yemək-içmək gətirdikcə, mənə də pay verirdilər. Ancaq məni kədərləndirən yalnız bu maddi yardımından məhrum olmaq qorxusu deyildi. Ceyran xanım bizdən ayrılib gedəndən sonra, mən ən yaxın dostumdan, bəlkə də sirdaşimdən uzaq düşəcəkdirim.

Ceyran xanım mənim kədərləndiyimi hiss eləyib, nə vaxt və hara gedəcəyini mənə demədi, araya başqa söz salmaq istədi:

– Leytenantın kürkünə yaman birə düşüb.

– Niyə ki?

– Qorxusundan. O bizi də özü kimi günü qalın sayırmış... Guya biz onun dünəndən bəri niyə belə əl-ayağa düşdüyüünü, canfəşanlıq elədiyini anlamırıq.

Mən özüm də bunun səbəbini başa düşmürdüm. Ceyran xanım ondan izahat gözlədiyimi duyub, mənim bu qədər sadəcil olduğuma bir növ inanmaq istəmədiyi halda dedi:

– Qorxur ki, mən burdan gedəndən sonra respublikanın böyükleri ilə görüşə bilərəm, günahsız adamlarla necə qansız rəftar elədiyini onlara danışa bilərəm... görəmdin necə yaltaqlanırırdı? İstəyir lap qabağında diz çöksün, mənə də Ceyran deyərlər, gərək açam sandığı, tökəm pambığı.

– Yəni bunun camaata faydası olar?

– Nə üçün olmasın? Bilmirəm siz necə, amma mən bütün bu həngamələrdən sonra da adamlar barədə yenə bədgüman deyiləm. Bizim bu leytenant kimiləri cəmiyyətin sağlam bədənində peyda olmuş sizanaq-dan başqa bir şey deyillər. Belə qəddar adamlar çox qorxaq olurlar. Əgər bircə nəfər buna yuxarıdan göz ağartması versə, tülküyə döñər... Niyə belə təəccübə baxırsınız, yoxsa mən haqsızam?

– Əksinə, Ceyran xanım, siz tamamilə haqlısınız, – dedim, – sözləriniz tamam mənim ürəyimdəndir. Xüsusən sizanaq barədə. Mən sizə təəccübə yox, heyrətlə baxıram. Mən də bu fikirdəyəm, ancaq təəssüf ki, öz düşündüyümü sizin kimi aydın, sərrast ifadə eləməyə alışmamışam... Əgər böyüklərlə də bu cür danışsanız, leytenantı heç bir gün də burada saxlamazlar.

Ceyran xanım, yaxınımızdan keçən adamlar bizim söhbətimizi eşitməsinlər deyə səsini yavaşıtdı.

– Elmanın dediyinə görə burdan bir dəstə adamın imzası ilə mərkəzə şikayət gedibmiş, Stalinabaddan xüsusi bir komissiya gözlənilir... Görümüsən, indiyəcən düşərgədə tikinti işləri başlanmayıb? Bunun təqsiri kimdədir? Bax, bizim bu cənab leytenantda. Dünən Rudəki kolxozunun sədrinə yalvarmış ki, arabadan, maşından versin, tikinti materialları daşıyaq. Bu söhbət zamanı Elman da kolxozi sədrinin kabinetində imiş... Guya ayın əvvəlində gərək bizim düşərgəmiz üçün daş evlər tikilməyə başlasın. Yuxarıdan əmr var.

Bu xəbər məni o qədər də sevindirmədi. Çox gecikmişdik. İndi tikintini başlasayıq, soyuqlar düşənəcən ən yaxşı halda binanın divarlarını hörüb qurtara bilərdik. Deyirdilər ki, buralarda qış vaxtı şiddetli şaxta olur, xüsusən cənub küləyi əsəndə insanın ağızında tüpürcəyi donur. Belə soyuqda yarıac, yarıtlox insanlara ağır fiziki iş gördürmək o qədər də asan olmayıacaqdı.

Ceyran xanımın komissiya barədə dediyi düz çıxdı. Axşamüstü, hələ qasqaralmamış, uzaqdan leytenantın motosikli göründü. Biz yorğun-argın işdən qayıtmış adamlarla birgə oturub, çay üçün növbə tutmuşduq. Leytenant, dalınca toz dumani qaldıraraq, bizə yanaşanda, onun nə isə çox pərt və tutqun olduğunu yalnız mən yox, çox adam hiss elədi. O, heç kimin üzünə baxmadan, motosiklini düz çadırının qabığına sürdü, uzaqdan-uzağa bizə qışkırdı:

– Çay içəndən sonra yatmayın, şəhərdən adamlar gələcək.

Ceyran xanım mənalı-mənalı mənə baxdı: “Gördün, mən deyən oldu?”.

Doğrudan da üç nəfərlik komissiya gəldi. Oturduğumuz yerdən qalxmadıq. Hardansa palaz getirib yerə sərdilər. Komissiya üzvləri tacik qaydası ilə bardaş qurub oturdular. Leytenantın əmri ilə kim isə yüyürüb adətən vaqon gözətçilərində olan lampalardan birini gətirdi, əlindəki haça ağacı yerə çalıb, lampanı onun üstündən asdı. Komissiya üzvlərinin ortasında əyləşmiş arıq, uzun və sarışın adam (bir azdan sonra onun komissiya sədri olduğunu öyrəndik) uzun müştüyə taxılmış eşmə papiro-sunu tüstüldəb camaatdan soruşdu:

– Şikayet yazan vətəndaşların hamısı burdadır mı?

Komissiya üzvlərinə yaxın oturmuş adamlardan bir neçəsi dönbə geriyə baxdı. Onların təəccüb və heyrotdən böyümüş gözlərində aydın oxunan bir ifadə vardı:

“Bu zalim uşağı görünür qurd ürəyi yeyib...”

Düşərgə elə bil ölüm sükutuna qərq olmuşdu, sanki heç kəs cinqiriనı çəkmək fikrində deyildi.

– Ay yoldaşlar, kim şikayət kağızını imzalayıbsa, hay versin də... Balam, niyə ağzınıza su alıb oturmusunuz? – deyə arxadan söz atan Sədi Kamalın səsini eşitdim. – Yازanlardan biri mən!

– Yaxşı, biri siz... Axi, burda... – Komissiya sədri dizinin üstündəki iş qovluğundan iki vərəqli dama-dama dəftər kağızı çıxardıb, uzununa açdı, şəhadət barmaqını yavaşcadan ona vura-vura imzaları saydı. – Burda on bir nəfərin qolu var. Çox xahiş eləyirəm ki, heç nədən çəkinməyəsiniz. Biz əsil həqiqəti öyrənməyə gəlmışik. Bəlkə elə siz danışmağa başlayasınız, o biri vətəndaşlar da hazırlaşınlar. – Sədr əli ilə Sədi Kamalı irəliyə dəvət elədi: – Buyurun!

– Mən niyə, vətəndaş komissiya sədri? Mən orda yazılılanların nəinki bir sözündən, heç vergülündən, nöqtəsindən də boyun qaçırmıram. Yaxşı olmazmı ki, oxuyasınız, camaat da eşitsin!

Sədr kağızı qatlayıb yenə qovluğa qoydu:

– Oxumuşuq, diqqətlə oxumuşuq, tək biz yox, bizi bura yollayan idarənin rəhbərləri də oxuyublar. Məktubun sonunda belə bir cümlə də var: “Əgər bize inanmırınsa, komissiya göndərin, yazdıqlarımızı leytenantın üzünə deyək”. Doğrudurmu, vətəndaş?..

– Bəli, tamamilə doğrudur. Buna görə də mən deyirəm ki, yazdıqlarımızı oxuyun, leytenant da eşitsin, camaat da... – Sədi Kamal yerindən

qalxıb, lampanın yanına qədər gəldi. – Əgər mənim danışmağıma ehti-yac varsa, izin verin, danışım... – O, sədrin razılığını gözləmədən sözünə davam etdi. – Burdakı adamların heç birini məhkəmə cəzalandırmayıb. Heç birinin də səsi alınmayıb. Deməli, biz məhbus deyilik, bərabər hüquqlu sovet vətəndaşıyıq. Bəs vətəndaş rəis nəyə əsasən bizi ən adı hüquqlardan məhrum eləyir?.. Bax, özü də burdadır, mən deyənləri eşidir. Qoy cavab versin görək kim və harda belə bir qanun qoyub ki, bizim özfəaliyyət dərnəyi düzəltməyə, divar qəzeti buraxmağa haqqımız yoxdur? Bəlkə, vətəndaş rəis elə fikirləşir ki, biz sovet dövlətinə öz sədaqətimizi göstərməyə də haqlı deyilik? Bizim yoldaşlarımızdan yeddi-səkkiz nəfər cavan oğlan ərizə verib, cəbhəyə könüllü getmək isteyir. Nə üçün rəis onların xahişini hökumətə çatdırmayıb?

– Doğrudur! – deyə bir kişi Sədi Kamalın sözlərini təsdiq elədi. O, lampadan çox uzaqda əyləşdiyi üçün üzünü görə bilmədim. Bir neçə adam da yerdən ona səs verdi:

– Bəli, düz deyir. Yarım aydan çoxdur cavab gözləyirik!

Sədi Kamal bir qədər susub, adamların sakitləşməyini gözlədi, yenə də eyni təmkinlə danışmağa başladı:

– Ola bilər ki, vətəndaş rəis o cavanların xahişini lazımi yerinə çatdırıb, amma rədd cavabı alıb... Əgər belədirəsə, nə üçün bu barədə ərizəcilərə məlumat vermir?

– Yox, çatdırımadım, çatdırmağı da lazım görməmişəm! – deyə leytenant komissiya üzvlərinin arxasından dilləndi. – Onun üçün ki, bu gündə, sabahda müharibə qurtarır. Əgər onlar yaxşı vətəndaş olsaydlar, Bakıda ikən könüllü gedib, cəbhədə vuruşardılar.

Bir azca əvvəl arxadan Sədi Kamalın sözünü təsdiqləyən kişi yenə dilləndi:

– Elə orda ikən ərizə vermişdik, xahişimiz qəbulu keçmədi.

Sədi Kamal əlini yuxarı qaldırıb, onu sakitliyə çağırıldı:

– Deməli, yoldaş rəis...

– Yoldaş yox, vətəndaş!.. – deyə leytenant hirsli-hirsli qışkırdı.

– Bəli, vətəndaş rəis bu faktı danmir. Görürsünüz ki, ərizə verib könüllü getmək istəyen cavanlar da bizim imzaladığımız məktubu təsdiq eləyirlər. Mən əvvəller həbs lagerində olmuşam. O zaman məni haqlı olaraq cəzalandırmışdilar. Onillik cəza müddətimdə bircə dəfə görmədim ki, hər hansı mehbusu yeməkdən, içməkdən məhrum eləsinlər. Amma vəziyyət burda necədir? Kim bir balaca ayağını yan qoyursa,

rəis onu tutub kəndə yollayır, həbsə saldırır, özünü də ac-susuz saxlayır. Biz rəisdən nə istəyirik? Bircə şey: qayda-qanunu ayaqlamasın! Bizim aramızda hüquqşunas da var. Ondan da məsləhət almışıq. Heç kəs qeyri-qanuni bir tələb irəli sürmür. Məlumdur ki, hətta güllələnmək cəzasına məhkum olunmuş bir cani belə xəstələnərsə, onu müalicə eləyib sağaltmaq məcburidir. Bir neçə gün bundan əvvəl Mollayı Kəbiri ilan vurmuşdu. Xoş təsadüf nəticəsində o ölməyib sağaldı. Amma rəis onu həkimə yollamalı idi. Yolladımı? Xeyr, yollamadı. Nə üçün? Bilmirəm. Doğrudur, bu əhvalatı biz ərizədə yazmamışıq, amma burda oturanlarin çoxu mənim dediyimi təsdiq eləyə bilər. Düz demirəmmi, ay camaat?

Hər tərəfdən uğultu qopdu:

– Doğrudur, doğrudur!..

Biz bura gələli iki aydan çoxdur, ancaq bir dəfə də bədənimizə isti su dəyməyib. – Sədi Kamal duruxdu, sözünü təsdiq üçünmü, yoxsa bu anda bədəninin gicişmə tutduğundanmı, qulağının ardını bərkdən qaşdı. – Birdən işdir, qəzadır, bir nəfər tif azarına tutuldu, epidemiyə başladı, bunun məsuliyyəti kimin boynuna düşəcək?.. Əgər yalan deyirəmsə, bu meydan, bu şeytan, qoy rəis bunun tərsini sübut eləsin.

Elə bu anda Sədi Kamalın gözü mənə sataşdı. Görünür, təkdənbir öz narazılığını bildirmək üçün ona dediyim sözləri xatırladı.

– Bizim aramızda yaxşı mütəxəssislər var, – dedi, – nə səbəbə onlardan faydalı işlərdə istifadə olunmur? Mən inanıram ki, bir vaxt bizi burdan buraxacaqlar, amma kim istəməz ki, özündən sonra yaxşı bir yadigar qoyub getsin? Bizdən sonra nə üçün insanlar deməsin ki, filan vaxt nə səbəbdənsə bura göndərilmiş adamlar filan evi, filan klubu, filan mədəniyyət sarayını tikiblər?

Bizim baxışlarımız yenə bir-birinə sancıldı. Mən hiss elədim ki, Sədi Kamal onun bu fikrini ən çox mənim təsdiqləməyimi istəyir, “doğrudur! Deməyimi gözləyir, ancaq mən razılığımı bildirmək üçün yalnız başımı qaldırıb-saldım. O, nitqini qurtarıb, yenə qulağının dalını qaşıya-qaşıya yerinə qayıtdı.

Komissiya sədri iş qovluğunun üstündəki bloknotuna nə isə qeyd eləyib, yığıncağa göz gəzdirdi:

– Cox gözəl... – dedi, – ərizəni imzalayan o biri vətəndaşlardan danışmaq istəyən varmı? Buyursunlar!

Belə hallarda yığıncaq sədri adətən vaxtin hədər getdiyinə təəssüflənir, tək-tək adamlara müraciətlə, “bəlkə siz danışasınız”

deyə üz vurur, amma heç kəsdən cavab almayanda, gözlərini yiğin-caqdakıların üzündə gəzdirməkdə davam eləyir, yenə də söz istəyən olmur, bəzisi utandığından, bəzisi ümumiyyətlə danışmağı sevmədi-yindən, bəzisi də bu və ya başqa adamın ünvanına deyəcəyi tənqidin mənfi nəticəsindən qorxduğu üçün susur, bir başqasının danışmağını gözləyir. Komissiya sədrı, əlbəttə, heç birimizin üzünə baxa-baxa əli ilə “xitabət kürsüsünü” göstərir, dəqiqlik də bir cümlə təkrar eləyirdi:

– Buyurun, vətəndaşlar...

Xeyli müddət ağır bir sükut oldu. Hardasa çölün düzündə ötən bir quşun səsi eşidildi, elə bil uzaq və unudulmuş bir xatırəyə dalmaqdan qorxub, əlimi yuxarı qaldırdım:

– Vətəndaş sədr, olar? Ərizədə mənim imzam yoxdur. Ancaq bir neçə kəlmə demək istəyirəm.

Sədi Kamalın dayandığı yerə gələndən sonra gözüm hey Ceyran xanımda idi. İclaslarda tez-tez nitq söyləməyi sevmədiyimdən və effektli sözlər deməyə alışmadığımdan, bu günkü danışmağımdan da elə müsbət bir nəticə gözləmirdim. Ancaq buna baxmayaraq dedim:

– Mən aclıqdan, susuzluqdan şikayət eləməyəcəyəm. Vətəndaş rəisi bu barədə günahlandırmاق fikrində də deyiləm. Ona görə yox ki, mən aclıqdan əziyyət çəkmirəm. Yox, burdakı adamların hamısı kimi mən də yarıac, yaritox yaşayıram, amma mənə elə gəlir ki, bizim aramızda bu qılığın səbəbini başa düşməyən adam tapmaq da çətindir. Mən aclıqdan yox, işsizlikdən naraziyam. Sədi Kamal doğru dedi, **biz** məhbus deyilik, heç kəs bizim qurmaq və yaratmaq haqqımızı əlimizdən ala bilməz. Mən inşaat mühəndisiyəm, nə üçün bu çölün düzündə avara, sərgərdan gəzməliyəm? Doğrudur, kartofu soymağa da adam lazımdır, amma insanın bacarığından beləmi istifadə eləyərlər?

Ceyran xanım gözlərini qırıp başını tərpətdi: “Yaxşı danışdın” demək istədi. Mən də mətləbi çox uzatmadım:

– Belə ciliz olmağımı baxmayın, mən işləyə bilərəm, – dedim və çəkilib öz yerimdə oturdum. Məndən sonra iki nəfər də danışdı. Onlar da mənim kimi elə təzə bir söz demədilər. Sədi Kamalın fikri ilə razılaşdıqlarını bildirdilər. Axırıncı natiq – cəbhəyə könüllü getmək üçün ərizə vermiş cavanlardan biri – rəisin üstünə az qala hücum çəkdi, kəfə-nini boğazına doladığını gizlətmədən ötkəm-ötkəm dedi:

– Vətəndaş rəis, siz bu qədər günahsız vətəndaşın başına it oyunu açanda elə zənn eləyirsiniz ki, guya Sovet hökumətinin düşmənlərinə

qan uddurursunuz, siz bizə inanmırınız, deyirsiniz ki, cəbhəyə yalnız Vətənə sadıq adamları yollayırlar. Ancaq hələ o məlum deyil ki, Vətənə sizmi çox sadiqsiniz, yoxsa biz? – O, səsini bir qədər yavaşdı. – Hörmətli komissiya üzvləri! Biz buraya yeni gələn zaman rəisimiz Niyazov adlı köhnə bir çekist idi. Ondan hamımız razıydıq, çünki o, nə qədər tələbkar olsa da, bu leytenant kimi bizə pislik eləməkdən ləzzət almırırdı. Əgər o indi də burda olsaydı, sizi inandırıram ki, özümüzə yurd-yuva da salmışdıq, yaz şumunu qurtarıb, payız üçün göydən-göyərtidən, güldən, çıçəkdən də əkmişdik.

– Əlbəttə, əlbəttə, Təhlükəsizlik Nazirliyi sizin məsləhətinizlə iş görməliydi... – deyə leytenant qaranlıqdan iynələdi...

O günün sabahısı səhər tezdən yuxudan qalxıb Ceyran xanımla bərabər əl-üzümü yuyurdum. Bu vaxt düşərgəmizdən bir qədər aralı dayanan “M-1” maşınının düşən Elmanı gördüm. Əlində böyük bir bağlama vardı. Adı günlərə nisbətən bizi xeyli şad salamlayıb bizə sarı gələ-gələ dedi:

– Təbrik edirəm!.. Nəhayət canımız qurtardı. – O, şalvar cibindən çıxartdığı qəzeti irəli uzatdı: – Heyf ki, bu gün şəhərdə olmayıacağıq, qələbə bayramını görə bilməyəcəyik.

Mən özüm də fərqinə varmadan, əl-üzümü qurulamamış, ona tərəf yönəldim. Qəzeti əlindən qapıb tələm-tələsik gözdən keçirməyə başladım. Birinci səhifədə iri hərflərlə, Hitler Almaniyasının qeydsiz-şərtsiz təslim olmayı münasibəti ilə Ali Baş Komandanın xalqa müraciəti çap edilmişdi. Sevincimdən gözlərim doldu. Qeyri-ixtiyari Ceyran xanımın üstünə atıldım, o üzündən – bu üzündən marçılı ilə öpməyə başladım, sanki bu şad xəbərdən bircə saat belə keçməmiş bizim hamımızı yenə də böyük yüksək maşınlarına doldurub, bu dəfə artıq sürgünə yox, evlərimizə yola salacaqdılar.

Ceyran xanım uşaq sadəliyi ilə ərindən soruşdu:

Bundan sonra bu camaat hökumət üçün qorxulu olmaz, hə? Daha bizi buraxarlar, yox?

– Buraxdılар, buraxmadıлar, hər halda...

Elmanın sözü ağızında yarımcıq qaldı. Yan tərəfdən leytenantın hədələyici səsini eşitdik:

– Xeyr, buraxmayacaqlar! – O, üz-gözünü əydi. – Elə sevinirsiniz ki, guya cəbhədə vuruşub qələbə qazanan siz olmusunuz... Vətəndaş Aydin! Yoxsa elə bilirsiniz ki, ərinizin vətən xaini kimi ömürlük sürgün olunmağından xəbersizəm? Bu qələbənin sizə heç bir dəxli yoxdur!

Elman yalnız ikimizin eşidəcəyimiz bir səslə piçıldadı:

– Bu niyə belə köntöy danışır? Yoxsa dünənki komissiya quyruğunu bərk basdalayıb?

– Nahaq piçildəşirsiniz, – deyə leytenant bu dəfə qəzəbini bir az da artrırdı. – Hər halda hökumət fəxri çekisti qoyub sizə qahmar çıxmayaçaq.

Elman “Əstəğfurulla” deyə fisıldadı və güclə hirsini boğub cavab verdi:

– Ay yoldaş rəis, bilmirəm siz niyə qan-qan deyirsiniz, hər halda nə mənimlə, nə də Ceyran xanımla belə danışmağa haqqınız yoxdur.

– Sizinlə hə, amma Ceyran xanıma hər cür söz deməyə haqqım var.

– Onun günahı nədir ki? Ay arvad, yoxsa dünən onun əleyhinə danışmışan?

– Yox, mən heç danışmadım, Səmirə xanım da elə ürəyə toxunan bir söz demədi.

– Guya danışanların ağızına baxıb məni işdən çıxardacaqlar? Ay-hay... Siz ömürlük burdasınız, vəssalam! Bunu sırga eləyib qulağınızdan asın!

Elman pencəyinin qoltuq cibindən surquc möhürlü bir zərf çıxartdı:

– Görünür, hələ əmri almamışınız, yoxsa əlbət ki, Ceyran xanıma hörmət elərdiniz, budur, mənə cavab yazıblar. Onu bu gündən azad eləyəcəksiniz.

– Mən əmr-zad bilmirəm! – deyə leytenant dalını bizə çevirib öz çadırına sarı uzaqlaşdı və birdən geriyə dönüb qəddar düşməninə yanlıq verən adamın kinli ədəsi ilə dedi:

– Siz dustaqdən da pis vəziyyətdəsiniz... Onların vaxtı, vədəsi məlumdur, müddətləri qurtarandan sonra bir dəqiqə də saxlaya bilməz-lər. Amma siz ömürlük burdasınız!

– Səmirə bacı, siz onun sözünün fikir verməyin – deyə Elman əlini qaldırıb-saldı. – Belə tiplər adamda həyat eşqini öldürməkdən başqa heç nəyə yaramırlar. Biz burdan getsək də sizi unutmayacaqıq.

Ceyran xanımın əmri yalnız axşama yaxın gəldi. Biz ayrılan zaman, Elman da, Ceyran xanım da məndən az kədərlənənməmişdi.

– Mən heç, – dedim, – siz insanlara lazımsınız, Ceyran xanım.

O, mənim boynumu qucaqladı, hönkürtü ilə ağladı.

Onlar kəndə piyada getdilər. Mən dallarınca çox baxdım. Elə bil son ümidim uzaqlarda bir nöqtə kimi kiçilərək, əriyib yox oldu...

Leytenantın son sözü isə hələ də qulağında səslənirdi: “Siz ömürlük burdasınız!”. Bu fikirdə olan yalnız o deyildi. Günlər, həftələr və aylar ötüb-keçdikcə, bizim iztirablarımıza yaxın zamanda son veri-

ləcəyinə mənim də o qədər ümidim yox idi. Amma görünür, bir çoxu kimi mən də yanılmışdım. Bu səhvimi başa düşmək üçün uzun illərin əzab və işgəncələr dolu yolunu keçib-gəlməyim lazımmış. Əgər bu illər ərzində başıma gələn müsibətləri sadalamağa başlasam, indiyicən həbs düşərgələrinə dair yazılmış hekayətlərin çoxusu sizə idillik lövhələr təsiri buraxa bilər. Mən bunları yazmaq fikrindən qəsdən vaz keçirəm. Tutaq ki, qəbirdən xortlamış ölüləri xatırlayıb, bədbəxt insanların sonsuz iztirablarını təsvir eləyib sizi daha çox dəhşətə gətirdim, nə olsun? Bəzən mənə elə gəlirdi ki, biz hamımız ölmüşük, indiyəcən görmədiyimiz və bilmədiyimiz, ancaq hansı məşum bir təsadüf nəticəsində isə görməyə və hətta yaşamağa məhkum olunduğumuz müdhiş bir aləmə düşmüşük, heç bir qüvvə də bizi burdan çəkib çıxarmağa qadir deyil. Mən axırət dünyasına hələ uşaqlıqdan inanmadığım halda, şüurum keyləşib dumanlandığı zaman öz-özümə deyirdim: “Belə görünür ki, qoca babamın və qarısı nənəmin həmişə qorxduğu cəhənnəm elə bura imiş!” – Sanki mən son dərəcə ağır bir günah işlədiyim üçün milyon-milyon illər müddətində hər növ ağlaşığmaz məşəqqətlərə dözməyə məcburdum. Lakin mən hansı günahı işləmişdim? Bu barədə fikirləşməyə başlayana, dəli kimi qışqırmaq, kimə və nəyə isə üsyən etmək, müqəssirin kim və nəçi olduğunu yəqin eləyə bilmədiyim üçün isə özümü boğub – öldürmək istəyirdim. İntihar fikri, bəlkə də heç mənim ağılıma gəlməyə idi, bunu mənə xatırladan bizim çadırda yaşayan bir qadın oldu. O, bizimlə bərabər mətbəxdə kartof soyurdu. Şişman qadının cibindən kibrət oğurlayıb, düşərgədən qırx-əlli addım uzaqda, həm də qas qaralandan xeyli sonra özünü yandırmışdı. Adamlar ona yetişənəcən, iş-ışdən keçmişdi. Onu ölümündən xilas eləmək mümkün olmamışdı. İlk günlərdə bu hadisədən sarsılıb qorxsam da, bir neçə gündən sonra özüm də onun kimi həyatıma qəsd eləmək fikrinə düşdüm. Ancaq uzun zaman tərəddüb göstərdim. Deyəsən bu qara fikri özümdən uzaqlaşdırmaq üçün yalnız iradəm köməyimə gəldi. Şüurum mənə dedi: “Yox, Səmirə, belə ölmək – cəsarət deyil, zəiflik əlamətidir. Sənin və yoldaşlarının düşdüyü bu cəhənnəm əbədi deyil!”.

Kim bilir, bəlkə də məni bu günəcən yaşadan yalnız bu şüurum və iradəmdir?

Ən nəhayət şüurum haqlı çıxdı. Əgər buna inanmaq üçün dəlil istəyirsinizsə, mən on il sonra baş vermiş bir məhkəmə iclasını sizin yadınıza salmalıyam.

Xatırələrimin bu yerində Kamran iri bir sual işarəsi qoyub, etirazını bildirmişdi: “Səmirə! Elə düşünmə ki, mən xüdpəsəndəm və mütləq özümün də rolumu necə olur-olsun sənin yazılarında görmək üçün bu qeydi yazıram. Bəs mənim gəlişim? Səni düşərgədən aparmağım? Yoxsa unutmusan? Bir də, axı, bu qədər hadisənin üstündən adlayıb keçmək nə dərəcədə doğrudur?

Axşam Kamran işdən qayıdanda mən ona belə cavab verdim:

– Heç bir şeyi unutmamışam. Amma mənə elə gəlir ki, o günləri sən məndən yaxşı xatırlayırsan, buyur, özün yaz, xoşuma gəlsə, istifadə eləyərəm, amma bircə şərtim var: çox uzun olmasın.

İki gün keçməmiş, dəftərimin arasından bu səhifələri tapdım, oxudum, bəyəndim, üzünü köçürüb, xatırələrimə əlavə elədim:

(“Mən sizin Bakı ünvanınızı bilmirdim. Tanışlar köhnə mənzilinizi nişan verdilər. Getdim. Qonşulardan soruşdum, “Onlar çoxdan köçüb” dedilər, amma harda yaşadığınızı söyləyən olmadı. Kor-peşman evimə qayıdanda, küçədə Səidə xanımı rast gəldim. O, yenə də bərli-bəzəkli idi, elə bil mühəribə illərinin məhrumiyyətlərinin zərrəcən duyma-mışdı və bunu hamiya göstərmək üçün, vaxtı ilə sənin xəstəxanada gördüğün yeni modalı pallarını geymiş, gün işığında bərq vuran şirkələrini taxmış, hələ bir dodaqlarına azacıq göyümtül rəngə çalan bir pamada da vurmuşdu. Mən ona əl verib görüşəndə, nə isə çox xəfif və xoşiyili bir ətirlə ətirləndiyini hiss elədim. Əgər mən onu əvvəldən yaxşı tanımasaydım, hamı üçün iztirablı keçən günlərdən ləzzət alındığını düşünər və nifretlə ondan üz döndərib uzaqlaşardım... O mənim kefimi-əhvalımı soruşdu, xəstəxanadan çıxandan bəri (o gündən iki həftəyə yaxın bir müddət keçmişdi) özümü necə hiss elədiyimlə maraqlandı. Məni də, yoldaşlarımı da diqqətli müalicə elədiyi üçün ona səmimi təşəkkürümü bildirdim:

– Xoşbəxt olasınız, balalarınızla birlikdə... Sizin palatanızdan sağ-salamat çıxan yoldaşlarım da həyatları ilə sizə borcludur...

Səhərdən bəri şəhərin küçələrini nə məqsədlə gəzdiyimi unudacağımdan qorxmuş kimi dərhal da sizin evinizi soruşdum. O mənim üzümə çox zənnlə baxdı, sanki, məndən gizlətmək istədiyi bir sırrı ört-basdır üçün elə o dəqiqli də naz-qəmzə ilə gözlərini süzdürdü:

– Yəni inanım ki, bu vaxtacan Səmirə xanımın ünvanını bilməsiniz? – deyə buna şübhə elədiyini söyləməyə hazırlaşırkı ki, görünür, mənim bu zarafatdan o qədər də xoşlanmadığımı duyub, sözünü dəyişdi:

– Əlbəttə, Kamran yoldaş, mən bu barədə yalnız bilərəm... Onların evində kimi görmək istəyirsiniz, qızlarını, yoxsa qayınanasını?

– Özünü! – dedim. – Necə məgər, olmaz?

Səidə xanım alınını qırışdırıcı, qaşları sınmış quş qanadları kimi aşağı əyildi. Dodaqları titrədi:

– Elə isə doğrudan da adresini bilmirsiniz, – dedi. – Mən onun xəstəxanadan buraxılmağına bacardığım qədər mane oldum. Bilirdim ki, ordan çıxan kimi başına nə isə bir fəlakət gələcək. Özü günahkardır. Çox israr elədi, razılaşmaqdan başqa çarəm qalmadı. – O, kirpiklərini aşağı salıb, qüssəli baxışlarını məndən gizlətdi, amma səsindəki həyəcandan sənin taleyinə ürekdən acıdığını duymaq o qədər də çətin deyildi.

– Bəs sürgünə göndərildiyindən hələ xəbəriniz yoxdur?

Sinəmdən sancı qalxdı. Ehtiyat üçün cibimdə gəzdirdiyim nitroqlitserini çıxardıb, bir tabletkasını dilimin altına qoydum. Səidə xanım dərhal biləyimden yapışib nəbzimi yoxladı:

– Belə hallarda o dəqiqə uzanın, sərt hərəkətlər eləməyin... – dedi.

– Yəqin səhərdən bəri çox gəzmisiniz. Bir az da məndə günah oldu... Hə, indi necədir, spazm kəsildi?

– Yox, hələ... Deməli sürgün olunub?

Soruşa bilərsən ki, bəs bu iki həftədə nə üçün səni xatırlamamışdım? Yox, xatırlamışdım, yəni əslinə baxsan, səni unutduğum bir saat belə olmamışdı, ancaq xəstəxanadan çıxan gün, rayonda, kiçik qardaşının yanında qalan anamı görməyə getdiyimdən, sənin ünvanını axtara bilməzdim.

– Hə, ağrı kəsildi?

– Bəli, kəsildi.

– Bu cür qüssəli xəbərləri eşidəndə, heç olmasa bir neçə saat qulaq-ardına verin...

– Yox, Səidə xanım, – dedim. – Məni həyəcanlandıran odur ki, Səmirə xanımın bu əhvalatından çox gec xəbər tutmuşam, yəni ilk dəfə bunu sizdən eşidirəm. Evlərini görməmisiniz? – Mən indi ondan ayrılmaga və necə olur-olsun elə o gün sizə baş çəkməyə tələsirdim. Səidə xanım mənim qoluma girdi:

– Sizi tək buraxmaq istəmirəm, – dedi, – yaman həyəcanlandınız. Birdən işdir... gedək, göstərim. O qədər də uzaqda deyil...

Mən Səidə xanımın yanında sənin uşaqlarınla və qayınananla istədiyim kimi sərbəst danışa biləcəyimə şübhə eləyirdim, ona görə də

hardasa, sizin evə yaxın bir yerdə üzr istəyib ondan ayrılmaga bəhanə uydurmağa çalışırdım, qəsdən ağır-agır yeriyir və tez-tez ayaq saxlayıb, dərinən köksümü ötürürdüm. Həyətə, yaşıığınız zirzəminin pilləkəninə çatanda, Səidə xanım özü məndən üzr istədi:

– Evdə bir-iki gün uzanmağınız məsləhətdir, – deyib təlqinli baxışları ilə gözlərimin içində baxdı və geriyə dönüb məndən uzaqlaşdı.

Mən səssizcə addımlarla zirzəmiyə enib qapını döydüm. İçəridən zəif və xəstə bir səs eşitdim:

– Buyurun!

Küçə tərəfdəki əl boyda pəncərədən düşən işıq otağın qapıya yaxın bir parçasını az-çox aydın görməyə imkan verirdi. Gözlərim qaranlığa alışın deyə bir-iki dəqiqə qapı ağızında dayanıb gözləməyə məcbur oldum. Özün yaxşı bilirsən ki, mən üreyinazik adamlardan deyiləm, amma bu rütubətli və qaranlıq evinizdə gördüyüüm mənzərədən bərk sarsıldım. Hər iki qızın, bir də Bədirnisa xala cərgə ilə yerdə uzanıb yatırdılar. Məni tanımadıqlarına görə, baxışlarında həm təccüb, həm də qorxu ifadəsi vardı. Mənim yerimdə kim olsaydı, onların hər an xof içinde nə isə daha yeni, daha böyük bir felakət gözlədiklerini duya bilerdi. Mən onların bu qüssəli halına ürəkdən şərik olduğumu və acıdığını bildirmək üçün, bacardığım qədər mehriban görünməyə çalışdım.

– Xoş gördük, Bədirnisa xala... Salam, qızlar. Olmasın azar... – dedim.

Bədirnisa xala kəsik-kəsik nəfəs alaraq, mənim gəlişimdən sevindiyini və ya kədərləndiyini bildirmədən, son dərəcə biganə bir tərzdə cavab verdi:

– Hər şey allahın əlindədir, oğul, neyliyəsən? Olacağə çarə yoxdur...

– Yorğandan qırğına sallanmış ariq, damarlı əli ilə qızları göstərdi. – Mən heç... Bunların dərdi məni diri gözlü öldürüb... Kiçik kız ayaq üstündə olanda, qohumlara xəber göndərirdik. Tərs kimi o da bu gün yıxıldı...

Mən evə göz gəzdirdim, dava-dərman adına heç nə görmədim:

– Bu saat, – deyib eşiyyə atıldım, vaxtı ilə mühabibədən əvvəl dişimi çəkdirməyə gəldiyim rayon poliklinikasına tərəf yönəldim. Baş həkimin qapısı ağızında uzun bir növbə vardı. Zabit libasında olduğum üçün növbə gözləyənlər mənə o dəqiqə yol açdılar. Qapını bircə dəfə vurub, cavab almadan içəri girdim. İlk dəfə burda gördüyüüm qadın həkimə ucadan salam verdim:

– Üzr istəyirəm, bacı, bu yaxında bütün bir ailə çox ağır vəziyyətdədir, əgər mümkünənə onlara təcili yardım göstərin.

Pərdə arxasından paltarını geyinən və təşəkkür eləyib çıxan xəstəni müayinədən keçirəndən sonra əllərini yuyan həkimin məni növbədənkənar içəri girməkdə təqsirləndirəcəyini gözlədiyim halda, tamam başqa bir cavab eşitdim:

— Yoldaş Kamran, necəsiniz? Məni tanımadınız?

Mən donub qaldım. “Bu qadın kimdir? Necə olub ki, o məni tanır,ancaq mən onu tanımiram...” deyə, özüm-özümə danlamağa hazırlaşirdim ki, o, iri və yumru gözləri ilə gülüb dəsmalla əllərini qurulaya-qurulaya dedi:

— Təəccüb eləməyin, siz məni tanımirsiniz, amma mən sizi tanıyıram. Tibb institutunu sizin arvadınız Lətafət xanımıla bir ildə qurtarmışıq...

Bu adı eşidəndə elə bil ürəyimin üstündən ağır bir dürtmə vuruldu. Mən qeyri-ixtiyari dali-dali çəkilib, divara söykəndim. Sir-sifətimdə necə dəyişiklik əmələ gəldisə, həkim onun sözlərində sevinmək əvəzinə pərt olduğumu dərhal başa düşüb, yoğun qaşlarını çatdı, tezçə də irəliləyib, mənimlə nəfəs-nəfəs dayandı:

— Sizə nə oldu, yoldaş Kamran?

Mən bir daha bu otaqdan sağ çıxa biləcəyimə ümid eləməyib, teztələsik xahişimi ona deyib qurtardım:

— Bax, onların evi burdan da görünür. Baxın. O beşmərtəbəli bina-nın zirzəmisində olurlar. Familiyaları Aydındır.

— Sakit olun, gəlin, divanda uzanın, — deyə həkim qadın qolumdan tutub, pərdə arxasındaki divana tərəf çəkdi və içəri girən tibb bacısına əmr verdi. — Kofein iynəsi!

Mən uzanmadım:

— Zəhmət çəkirsiniz, — dedim, — keçib gedər. Son zamanlarda bu ağrılara öyrəmişəm. Daha ürəyim mənə qulluq eləməkdən boyun qaçıır, bu qədər əzaba dözməyib üsyən qaldırır...

— Cəbhədə xəstələnmisiniz? — Həkim özünü mənə daha məhrəm göstərmək üçün, kitelimin düymələrini açdı. — Uzanın, uzanın, — deyə əlindəki iynəni havaya qaldırıb yoxlayan tibb bacısına döndü. — Mən daha heç kimi qəbul eləmirəm... — O, yenə mənə üz tutdu: — Deməli, cəbhədə xəstələnmisiniz, hə?

— Yox, burda, — dedim. — Əgər Lətafət xanımı yaxşı tanıyırsınızsa, bu xəstəliyin də səbəbini bilməmiş olmazsınız... Mən heç... O xəstə ailəyə kömək eləyin...

Tibb bacısı sağ qoluma iynə vurdu:

– Hər halda uzansanız yaxşıdır, – dedi. – Onsuz da tamam özünüyü yaxşı hiss eləməmiş sizi buraxan deyilik.

Həkim qadın mənim xəstə uşaqlar sarıdan çox həyəcanlandığımı görüb, xalatını çıxartdı, tonometrini və fonendaskopunu qoltuğuna vurub dedi:

– Arxayın olun, yoldaş Kamran, gedirəm... Sözünüzdən belə çıxdı ki, xəstəliyinizə bais Lətafət xanımdır, hə?

– Yanılmamışınız, ancaq, görünür, siz öz tələbə yoldaşınızla çoxdan əlaqəni kəsmisiniz. Yoxsa bu barədə heç sual da verməzdiniz...

– Doğru buyurursunuz, yoldaş Kamran, beşaltı ildir mən ona rast gəlməmişəm. Kefi-əhvalı necədir?

Bu xüsusda dediyi hər bir sözlə mənim ağrılarımı necə artırdığını duymayan həkim qadına, özüm də fərqiñə varmadan, sərt cavab verməyə məcbur oldum:

– Onun pisliyindən başqa heç nə deyə bilmərəm.

İynədən sonra bədənimin hər yerinə elə bil isti bir cərəyan yayıldı və sinəmin ağrısı kəsildi:

– Bağışlayın məni, doktor, adınızı da bilmirəm (o, “Esmeralda” deyə öz adının əzəmətindən qürur duyan bir tövrlə cavab verdi,) – deyə mən də onunla bərabər sizə getməyə hazırlaşdım, – bu yaxşılığınızı heç bir vaxt unutmayacağam.

Həkim üzüme təəccübət baxdı:

– Hansı yaxşılığımı, yoldaş Kamran? – Sizə iynə vurmağımı? Bunun üçün nə təşəkkür?

– Yox, o sahibsiz ailəyə köməyinizi nəzərdə tuturam. Siz bilmirsiniz, belə hallarda təsəlli üçün deyilən ən adı bir söz də insanın ömrünü uzada bilər. Daha mən özümü yaxşı hiss edirəm, doktor, gedək. Onların evini sizə göstərim...

Getdik. Mən doktorun əlindən tutub ondan irəlidə pillələri enəne, zirzəminin qapısına qədər apardım. Bu halda içəridən kiminsə öskürək səsini eşitdim. Doktor diqqət kəsilib bu səsi dinlədi. Qapını döydü və cavab gözləmədən içəri girdi. Eşikdə hava tutulduğundan, içəri bayaqından da qaranlıq idi. Mən heç kimə müraciət etmədən:

– Doktor gətirmişəm, – dedim və Esmeralda xanıma sarı döndüm, – buyurun...

– Nə yaman qaranlıqdır, işişi niyə yandırmamışınız? – deyə həkim, yəqin ki, xəstələrin heç birini görə bilmədiyi üçün gözlerini döyə-döyə soruşdu.

Ah çekirmiş kimi dərindən köksünü ötürən Bədirnisa xala dilləndi:
– Bayaq Kəmalə yandırmışdı. Birdən söndü... Görünür lampamız yanıb...

Gözləri qaranlığa alışan həkim stul çəkib qoltuğundakı şeyləri onun üstünə qoydu. Hamidian əvvəl Bədirnisa xalaya üz tutdu:

– Ay arvad, qızdırman var?
– Var da sözdür?.. Yoxsa dalı üstə uzanmaqdan ləzzət alıram, nədir?
– Ölçmüsən?
– Xeyr.
– Bəs hardan bilirsən ki, qızdırman var?
– Ondan bilirom ki, ağızında dilim də od tutub yanır.
Esmeralda xanım hərarətölçəni silkib, qarıya uzatdı:
– Ölç görüm, – sonra Kəmalədən soruşdu: – Sənin necə, qızdırman var?
– Boğazım tutulub... Çətin nəfəs alıram. Yəqin anginayam.
– Bu cür qaranlıqda müayinə eləmək çətin olacaq... – Həkim dizi üstə qapandı. – Üzünü pəncərəyə sarı çevir, qız... Aaa deginən... Çay qaşığı yoxdur? – O, cəld ayağa qalxdı, balaca yemək stolunun üstündəki stəkan-nəlbəki arasından çay qaşığını götürdü, amma onun yuyulmamış olduğunu görünçə, qızın boğazına salmaq fikrindən daşımıb, yenə stolun üstünə qoydu. – Bir də aaa de görüm... aha, məlum oldu. Düz deyirsən, anginasan, özü də ikitərəfli, qlandanın hərəsi bir qoz boyda. Bu qədər də morojna yeyerlər?

– Nə morojna, ay arvad? Sən lap bəxtəvərlikdən danışırsan, – deyə Bədirnisa xala dodağının altında deyindi.

Həkim onun üzünə baxa-baxa udqunub, birdən gözlərini geniş açdı:
– Ay xala, sən Səmirə Aydının qayınaması deyilsən? Məni tanımadım?
– Tanıdım, bala, tanıdım, niyə tanımıräm? Kor deyiləm ki? Görürəm, Asmasan. Maşallah, göz dəyməsin, şir-sikil açmışan, – deyə qarı sonradan-sonraya, nə isə çox könülsüz cavab verdi. – Uşaq vaxtı bize tez-tez gələrdin, amma çoxdandır bizi arayıb – axtarmırsan...

Həkim qadın qəmlı bir tərzdə gülümsündü və gileyənməyə başladı:
– Görünür, sən də məni arayıb – axtarmaq istəməmisən... Yoxsa naxoşlayanda, xəbər yollayıb məni çağırtdırdın.

Bu dəfə Bədirnisa xala ucadan ah çəkdi:
– Neyləyim, ay qızım, – dedi, – bizə salam verənləri də çək-çevirə salırlar. Ona görə də elə fikir eləyirom ki, tanış-tunuşdan mümkün qədər gen gəzmək yaxşıdır. Onun-bunun bədbəxtliyinə niyə səbəb olasan ki?

Həkim hərarətölçəni alıb baxdı:

– Hə, yəqin özünü bərk soyuğa vermişən, xala... Qoy bir ürəyini, ciyərini də yoxlayım...

Müayinə vaxtı qızlar məndən gözlərini çəkmirdilər. Deyəsən məni yalnız indi tanımışdır. Kəmalə arada bir bacısına sarı əyilərək: “Kamran əmidir, anamgilin xəstəxanasında görmüşəm”, – deyə onun qu-lağına piçıldı.

Həkim Bədirnisa xaladan sonra qızları da yoxladı, dərman yazdı:

– Sabahdan tibb bacısını yollaram, nə lazımsa analizə verər, – dedi, – penisillin iynəsi vurulsa yaxşıdır. Doğrudur, çətin tapılır, amma qəribə dərmandır, dostdan-tanışdan istərik... Ay xala, o ki, qaldı sizə salam verənlərin məsələsinə, o barədə məndən arxayı ol... Sənətimi əlimdən almayıacaqlar ki? Lap həbsxananın özündə də həkim lazımdır.

Ancaq mən Esmeralda xanımın danışq tərzindən yalnız sənətinə yox, nə isə daha nüfuzlu bir qüvvəyə də (kim bilir, bəlkə ərinin adına-sanına da) güvəndiyini duyurdum.

Mən onu küçəyə qədər ötürüb, reseptləri aptekə verdim. Axşam qaş qaralandan sonra dərmanları alıb gətirdim. İki gün dalbadal bazara getdim, əlimə düşən yemək şeylərindən: yumurtadan, toyuqdan, meyvədən alıb gətirdim. Onlar üçün gündə üç-dörd dəfə təzə çay dəmlədim. Gecə yaridan ötənəcən zirzəmidən çıxmadım. Səhər tezdən sizə gedəndə, uşaqların da, qarının da vəziyyəti xeyli yaxşılaşmışdı. Hətta qapı arxasından onların nə barədə isə ucadan deyib-güldüklərini də eşitdim və bununla da elə bil bu cüzi yaxşılığımın əvəzində mənə çox qiymətli bir mükafat verdilər...

Qaynın Faiq gəlməmişdi. Onların sevincinin də əsil səbəbi bu imiş. Mən Faiqi uzaqdan – uzağa, xəstəxanada qızlarınla bərabər sənə baş çəkməyə gəldiyi vaxtdan tanıyırdım. O məni görərkən əvvəlcə tutulan kimi oldu. Baxışlarından “sən hara, bura hara?” suali oxunurdu. Kəmalə əmisinin mənə təəccüblə baxdığını hamidan əvvəl sezib, təşəkkürünü bildirmək üçün fürsət tapdıqına sevinmiş kimi dedi:

– Kamran əmi vaxtında özünü yetirdi, doktor çağırıldı, dərman aldı, yemək gətirdi. Qonşular hamısı işdə, uşaqları da məktəbdə. O olmasayıdı, bu angina məni boğub öldürdü...

Faiq hələ də mənə nə isə dostanə bir nəzərlə baxmırıdı. Mənim bu evə gəlib çıxmağımın səbəbi haqqında yenə də həyəcanla düşündüyü məndən gizlətmək istəsə də, mən bunu aydın hiss eləyirdim.

– Zəhmət çəkmisiniz, yoldaş... – dedi və adımı unutduğu üçün yanagına xəfiif bir qızartı çökdü.

– Kamran əmi, – deyə Rəhilə tez onun yadına saldı. Qaynın:

– Bəli, bəli yoldaş Kamran, çox sağ olun, – dedisə də, mənə yenə o qədər də rəğbətlə baxmadı, amma görünür özü də hərəkətinin qəbahətini tez başa düşüb, oturduğu stulu mənə təklif elədi: – Buyurun, əyləşin...

Doğrusu, xəstələrin vəziyyətini belə görəndən sonra mənim burda dayanmağıma ehtiyac qalmamışdı. Bir də Faiqin qısqanc (mənim bura gəlməyimə qısqandıqını yəqin eləmişdim) baxışlarına nə qədər dözə bilərdim ki? Mən getməyə tələsdim:

– Qızım, anandan məktub almısınız, yox!.. – deyə Kəmalədən soruşdım.

– Bəli, almışıq, – dedi.

– Adresini öyrənmək olarmı?

– Olar, niyə olmur? – Kəmalə əlini uzadıb, yastığının altından qalın bir kitab götürdü və onun arasından çıxartdığı zərfi mənə verdi: – Poçta kutusunun nömrəsi var. Onları Tacikistana yollayıblar...

Mən əlimdəki təzə qəzetin qirağına adresi yazdım. Getmək istəyəndə, Faiq qabağımı kəsdi:

– Yox, bu olmadı, yoldaş Kamran. Bu qədər yaxşılıqdan sonra dost olmamağımız düz deyil.

– Belə yaxşılıkı hər kəs bacarar, – dedim.

– Doğrudur, hər kəs bacarar, amma hər kəs bacardığını əsirgəməsə. Buyurun, əyləşin, ceyran ətimiz var. Oturun, kababa qonaq olun!..

Deməli, bir az bundan əvvəl içəri girəndə qapı ağızında kömürlə dolu gördüğüm manqalı bunun üçün hazırlamışdı.

– Sizi buraxan deyiləm, əyləşin, – deyə Faiq israrla stulda oturmağımı xahiş elədi.

Qızlar da ona səs verdilər:

– Əyləşin, əyləşin, Kamran əmi!

Yalnız Bədirnisa xala dinmirdi. Deyəsən naxoşluq onu bərk karıxdırmışdı, ariq və cılız bədənini yandıran hərarətin çoxluğundan hələ də özünə gələ bilmirdi. Ancaq buna baxmayaraq, o da təşəkkür dolu gözlərini məndən çəkmir, nə isə demək istəyir, amma görünür,

nəvələrinin və oğlunun xahişindən boyun qaçırımayacağıma əmin olduğu üçün əlavə bir söz deməyə ehtiyac duymurdu...

Faiqin də, qızların da məni ürəkdən qonaq eləmək istədiklərinə inandığımdan, artıq onların ricasını yerə salmaqdə çətinlik çəkirdim. Lakin mən Faiqin qışganc baxışlarını unuda bilmirdim. Mənə elə gəlirdi ki, o, öz-özünə hələ də bayaqkı sualları verir və mənə eyni yabancı nəzərlə baxır. Birdən qeyri-ixtiyari gözlərimi qaldırıb ona baxdım, sanki onun səmimiyyətini yoxlamağa mənəvi bir ehtiyac duyдум. Yox, bu dəfə onun üzündə tamam başqa bir ifadə vardi, o da qızlar kimi yalvarışlı bir intizarla mənə baxırdı, sanki o, “getmə, yoldaş Kamran. Yaxşılığının əvəzində biz də gərək sənə hörmət eliyək” deməyə hazırlaşırdı.

– Çox sağ olun, – deyib Faiqin qolundan yapışdım. – Bir halda ki, ceyran kababı bişirmək istəyirsən, gəl köməkləşək!..

Faiq məndən aralandı və Bədirnisa xaladan şışlərin yerini soruşdu. Qarı o dəqiqli cavab verə bilmədi:

– Vallah, ay oğul, neçə vaxtdır lazımlı bilmirəm hara qoymuşam, gərək orda olsun...

Faiq xeyli axtarandan sonra, nəhayət şışları təpib gətirdi, nəm əsgiliə pasını silib təmizlədi. Otağın bucağından üstü cuna ilə örtülü alümin tabağı götürdü. Biz otaqdan çıxdıq.

Doğrusu, əvvəlcə o qədər də iştaham yox idi, ancaq Faiq manqalı yandıranda, tikələri şışə çəkəndə, közlərin üstündə tez-tez onları o üzə bu üzə çevirəndə, köhnə ovçu yoldaşlarından ceyran ətini bişirməyin üsulunu necə öyrəndiyini söylədikcə, istər-istəməz ağızım sulanmağa başladı.

Biz xəstələrin payını ayrı-ayrı boşqablara çəkib verdik, özümüz də qabaq-qabağa oturub yeməyə hazırlaşdıq. Mən yanaklı oturduğum üçün qızların və Bədirnisa xalanın üzünü görmürdüm. Birdən:

– Canım-ciyərim, niyə yemirsən? – deyə Bədirnisa xalanın səsini eşitdim və onlara tərəf döndüm: yeməyən Kəmalə idi.

– Bəs sən niyə yemirsən? – deyə o da nənəsinin suallına cavab verdi.

– Sən mənə baxma, dinim, imanım. Naxoşlayandan bəri ağızım zehər dadırı... Sən mənə baxma, ye, axı doktor dedi ki, naxoşluğun ən yaxşı dərmanı yeməkdir...

– Yox, nənə, mən bilirom sən nə üçün yemirsən? – deyə Rəhilə söhbətə qarışdı.

– Nə üçün? – Kəmalə bacısının üzünə hirsli-hirsli baxdı. – Sən bizdən çox bilirsən?

– Çox ya az, bilirom də... Nənəmin yadına atam düşüb. Gördün ki, bilirom!..

Otağa ağır və qəmli bir sükut qondu. Kəmalə boşqabını özündən bir qədər aralı qoyub, yorğanını başına çəkdi. Doğrusu ilk tikəm boğazında ilışib qaldı. Rəhiledən başqa heç birimiz kababa əl vurmurdıq. Faiq də tutulub, başını bulaya-bulaya ayağa qalxdı və anasını danladı:

– Ay arvad, – dedi. – **Yenə** qanımızı qaraltma da... Görmürsən hamının iştahını küsdürdün?

– Gözümün işığı, – deyə qarı Kəmalənin çıyninə əlini qoyub yalvarmağa başladı: – Vallah yadına düşmeyib... İştahım yoxdur, daha sən niyə **yemirsən**?... Yeginən, qadan mənə gəlsin!

Kəmalə yorğanın altında hönkürüb ağladı...

Mən o günün sabahısı ərizə yazıb, yeni təyin elədikləri vəzifədən boyun qaçırdım və gəmiyə bilet alıb, sənin dalmca getdim...”).

(Mən burdaca mötərizə açıb, Kamranın yazdığını bu səhifələrə bir neçə irad tutmağa məcburam. O, Tacikistana gedib məni tapana qədər necə əziyyətlərə qatlaşdığını, məni sürgün düşərgəsindən qurtarmaq üçün kimlərə ağız açdığını, yollar idarəsində işə düzələnəcən bir neçə ay dəmir yolu vağzalında sərnişinlərin baqajlarını daşımaqla qəpik-quruş qazandığını yaxşı xatırladığı halda, bunların üstündən sükutla keçir. Əlbəttə, bizim macəramızı başdan-başa, təfsilati ilə yazsaydı, onda gərək ən intim mətləblərə də toxunayıd. Bunları **yazmamağının** səbəbini mən yaxşı başa düşürem. Görünür o, məni özünə borclu göstərməkdən çəkinir, bir növ təvazökarlıq eləyir. Ancaq mən ona çox borcluyam. Mənim uşaqlarım da ona borcludurlar. Bəlkə elə bunu anladıqlarına görə də Kamranı bir ata qədər sevirlər. Hər ay onlara pul göndərdiyini və bunun üçün ən adı ehtiyaclarını ödəməkdən çəkin-diyiini mən yalnız sonralar, Bakıya qayıdanda bildim. Mən uşaqlarımın vəziyyətinə dair ona nə bir söz demiş, nə də bir işaret vurmuşdum. Qızlarımıdan söhbət düşəndə, mənim necə kədərləndiyimi duymasıın deyə hər dəfə bir bəhanə ilə eşiyyə çıxıb, harasa, gizlin bir bucağa çəkilir, səssizcə ağlayırdım, üz-gözümüz yuyub, açıq havada gəzinəndən

sonra evə qayıdırıdım. (Ev deyəndə böyük düşməsin. Biz, üçmərtəbəli köhnə bir binanın zırzəmisiндə, on dörd metrlik bir otağı kirayələyib, onu da pərdə ilə iki yerə bölüb yaşayırıq. Mən dib tərəfdə, Kamran isə qapı tərəfdə olurdu). O məni düşərgədən qurtarmasayı, o birisi yoldaşlarımın çoxu kimi mənim də sağ qalacağıma ümid yox idi. Mənim bu cılız bədənim o uğursuz həyatın ağırlığına nə qədər dözə bilərdi ki?

Düşərgədən şəhərə köçəndən sonra mən bir ildin çox işsiz qalmışdım. Ali məktəbdə laborantlığa düzələnə kimi, başqa dəndlərimi unudub, Kamrana izafî yük olduğumu düşünə-düşünə tamam bədbinləşmişdim. Əlbəttə, Kamran bunu duyurdu, həmişə də eyni sözü təkrar eləyir, mənə təsəlli verirdi:

– Borclu borclunun sağlığını istər, Səmirə xanım. Sizi mütləq işə düzəldəcəyəm. Maaş alandan slnra da borclarımı qaytaracaqsınız...

O, bu bir il müddətində, məni sevdiyini və mənimlə həyat qurmaq istədiyini hətta kiçik bir eyhamla da mənə bildirməmişdi. Ancaq mən onun üzəyindən nələr keçdiyini anlamayacaq qədər key deyildim. Mən bunu bilirdim, hiss eləyirdim. Mən özümün də bir durlu etinasız qarşıladığım, amma inadla üzəyimə soxulan bir hissin bəzən bütün varlığıma hakim kəsildiyini duymağə başlayırdım. Amma onu da bilirdim ki, Kamran ona möhtac olduğum üçün onun məhəbbətinə “hə” deməyə məni məcbur eləmək istəmir. İstəmir ki, mən onu yaxşılığına əvəz olaraq sevim. Mənim bu təxminim sonralar düz çıxdı. Ali məktəbdən ilk maaşımı alan günü Kamran məni təbrik eləyib dedi:

– İnstitutunuzun direktorunu gördüm, bir azdan sizi assistantliyə keçirəcək!

O, indiyəcən görmədiyim qeyri-adi bir nəvazış ifadəsi ilə yanan gözlərini mənim üzümə dikib susdu və elə bil daxili bir təkandan qüvvət alıb, ilk dəfə mənə üzəyini açdı:

– Səmirə xanım, mən on il də gözləyə bilərdim, ancaq indi siz məndən asılı deyilsiniz, etiraf etməliyəm ki, sizdən ayrı mənə həyat yoxdur! – O, sanki mənim baxışlarımın təsirindən cəsaretiini itirdi, sözü-nə ara verdi, yalnız sonradan-sonraya özünü güclə ələ alıb dedi: – Mənim taleyim sizin bircə “hə” və ya “yox” sözünüzdən asılıdır!..

Mən dinmədim, düşündüm: “Sən bir insan kimi mənim nəzərimdə Müdhətən də ucasan, amma onun məhəbbətini mənim üzəyimdən qoparıb atmaq mümkün olan iş deyil!..”

– Bilirom, – dedi, – sizin kimi qadınları komplimentlə aldatmaq istəyən adamın vəziyyəti çox gülünc ola bilər. Ona görə də mən belə yüngül vasitələrə əl atmayacağam. Mən köhnə fikirli adamam. Səmirə, mən qadın vəfasının ucalığı qarşısında səcdə eləyirəm. Mənə key və maymaq deyən dostlarım da olub, ancaq mən heç bir insana, xüsusən qadına hər hansı şəkildə təzyiq göstərməmişəm, ancaq mənim təsəvvürümü dəyişmək istəyən adamları da sevməmişəm...

O, ağır-ağır dönüb otaqdan çıxdı, hara getdiyini də demədi. Zirzəmidə yaşadığımız bu bir il müddətində heç vaxt özgə yerdə gecələməmişdi. Mən səhərə qədər onu gözlədim. Yorğun halda işə getdim. Yollar idarəsinə zəng eləyib, onu soruşdum, dedilər ki, iki həftədən sonra qayıdaq. “Yəqin mənim soyuq münasibətimdən inciyib” deyə düşündüm. Əlbəttə, mən ona pis, yaxşı bir söz deməliydim, amma bu sözü demək üçün hələ mən hazır deyildim, yəni bu barədə həqiqi mənada yalnız indi düşünmeliydim. Kamrana rədd cavabı versəydim də, onun məndən üz döndərib Bakıya qayıdacağını təsəvvürümə gətirmirdim, çünki o, mənim ardımcı yalnız insanlıq naminə, heç bir günahım olmadığına ürəkdən inandığı üçün, məni belə ağır vəziyyətdə yalqız və köməksiz qoymamaq üçün gəlmışdı. Əlbəttə, onun qəlbində mənə nə isə qüvvətlə bir hiss oyandığını çoxdan, hələ biz xəstəxanada ikən bilirdim. Bu bir ildə o, nə qədər böyük mənəvi dəyanət göstərmiş, könlümə toxunan bir hərəkətə, hətta bir jestə yol verməmək üçün nə qədər ağır məhrumiyyətə dözmüşdü! O, çox vaxt qaşqabaqlı olsa da, mən hər sözü ondan kəlbətinlə qoparsam da, yalnız qadınlara xas bir sövq-tabii ilə duyurdum ki, o mənə biganə deyil, amma nə üçünsə öz arzu və meylini ürəyinin ən dərin bir güşəsində inadla gizlətməyə çalışır. Nəhayət o “Sizdən ayrı mənə həyat yoxdur” sözlərini deyərkən, səsinin titrəyəşindən və qırılmağından da hiss olunurdu ki, o, mənim cavabımı, köhnə təbirlə desəm “Həyat-məmat” məsələsi sayır. Bəlkə mən ifrata varıram? Bəlkə mən, sadəcə olaraq, öz-özümə vurulub, ləyaqətimi xüdpəsəndcəsinə artırmaq üçün bu sözləri yazıram? Hər halda Kamran mənim xatırə dəftərimi oxuyur, əgər bir etirazı olsa, yəqin ki, onu da məndən gizlətməyəcək.

O, iki həftəlik səfərdən qayıtdı və aramızdakı son söhbəti unutmuş kimi gülə-gülə içəri girib salam verdi.

– Hardaydınız? – deyə soruştı.

Buz kimi soyuq əli ilə əlimi sıxdı. Hardasa, dincini alıb gümrahlaşmış bir adam kimi ucadan və məmnun bir səslə dedi:

– Bu gün elə bil üstümdən dağ götürülüb, Səmirə xanım. Nəhayət sizi bu qəbirdən də xilas elədim. Təzə binada hər dəm-dəsgahı ilə, vannası, mətbəxi ilə yaxşı bir otaq aldım. Buyurun, köçün... Hər halda mən sizdən döyümlüyəm, burda hələlik yaşaya bilerəm...

“Tərəddüd” sözünün əsil mənasını elə bil yalnız indi anlamağa başladım. Mən onun təklifinə nə cavab verməliydim? Mənə birdən nə üçünsə elə gəldi ki, “ortaq” kəlməsinin arxasında başqa bir sual gizlənir: “yaxşı, indi mənə cavabınız nədir?”.

– Yox, Kamran, – dedim, – mənim lagerdə çəkdiyim əziyyətlərdən sonra bu zırzəmi mənə şah sarayından da gözəl görünür...

– Yox, Səmirə xanım, – dedi, – zırzəminin bu qədər tərifləməyin. Buranı sizin nəfəsiniz isitdi, ona görə mən də buraya alışmışam, ancaq hər halda... mən isteyirəm ki, yeni mənzili də sizin nəfəsiniz isitsin!..

Mən artıq tərəddüdsüz cavab verdim:

– Elə isə qoy hər ikimizin nəfəsimiz isitsin!..

O, mənim fikrimi başa düşdü. Burada da vərdişini pozmadan ağır-ağır mənə yanaşdı və qollarını boynuma doladı... Sonra heç birimiz dinmədik...

O günün səhəri mən otağı iki yerə ayıran pərdəni götürdüm...).

AĞIR GÜNLƏRİN SONU

Məni inşaat materialları institutunda öz işimə qaytarmışdılar. Burda rəfiqələrimin yalnız biri qalmışdı: Rima. Məlikə ilə Tura isə ali məktəblərdə dosent vəzifəsində çalışırdılar. Direktorümüz Səmədovu işdən çıxarıb, yerine baş elmi işçi, dosent Mirzəliyevi qoymuşdular. O məni güllerüzlə qarşılıyıb, qolumdan tutmuş və birbaş köhnə otağımıza gətirmişdi. O, hər gün olmasa da, iki-üç gündən bir məni yanına çağırırdı, dissertasiyam üzərində çalışarkən necə çətinliyə rast gəldiyimlə maraqlanır:

– Heç qəm yemə, qızım, – deyirdi, – geri qalmağında sən müqəssir deyilsən. Hamımız sənə kömək edəcəyik, amma sən utanma, nə lazımlı olsa gəl, mənə söylə.

İki gündən bəri Mollayevin və əlaltılarının məhkəməsi başlandı-
ğını Rima mənə xəbər verdi. Biz işdən çıxıb evə gedəndə:

— Semə, — dedi, — sənin üçün də buraxılış vərəqəsi düzəldərəm...
Qəribə adamsan, hamidan çox sən bu məhkəmə ilə maraqlanmalısan...
Sizin taleyinizlə oynayan bu adamlar necə də miskinmişlər... Sən
mütləq get, gör indi nə hala düşüblər.

— Yaxşı, gedərəm, — dedim, — buraxılış vərəqəsini sabah gətirə-
cəksən? Gözləyim, hə?

— Gözlə, gözlə, — deyə o məndən ayrıldı...

O günün səhərisi məni Cəmşid əminin səsi yuxudan oyatdı. Bizim
yaşadığımız yeddimərtəbəli təzə binanın zirzəmilərinə dolan suları
motorla çəkib küçəyə axıdan bu sadə fəhlə əlli beş – əlli altı yaşla-
rında, qarayanız, ortaboy, yoğun baldırları qamut kimi əyri, həmişə də
nədənsə narazı, qaşqabaqlı görünən bir kişi idi. O, bu səhər də, adəti
üzrə alatorandan qalxmışdı. Hey deyinirdi. Kimi isə bərk söyüb ya-
manlayırdı. Mən ayna qabağındakı saata baxdım. Altının yarısı idi.
Hələ bir az da yata bilərdim. Özünüz bilirsınız, iyul ayında Bakıda
hava səhərə yaxın sərinləşir. Bəzən bütün gecəni yata bilmirsən, çil-
çılpaq olsan da, bürküdən nəfəsin daralır, elə bil bədənin od tutub
yanır. Neçə yol soyuq duşda çimsən də, yuxun göyə çəkilir. Azacıq
sərin düşəndə, yuxu baldan şirin olur, hər dəqiqəni qənimət bilirsən.
Xüsusən işdən yorğun qayıdanda, hələ üstəlik evdə xörək bişirib, pal-
paltar yuyanda. Mən dünən gecə kiçik qızım Rəhilə üçün sarafan
tikməklə məşğul oldum. Kamran nə qədər “əl, yat, Səmirə, axı sən lap
əldən düşmüsən” dedisə də, mən onun sözünə baxmadım. Doğrusu
uşaqlar üçün xörək bişirəndə, paltar tikəndə və ya onların dərsinə
baxanda, yorğunluğumu tamam unuduram. Ancaq indi də yuxusuz-
luqdan gözlərim acışındı. Buna baxmayaraq, mən Cəmşid əmidən
incimədim. Cəld yerimdən qalxıb xalatımı geyindim. Çay qoymadım.
Dünəndən qalmış pal-paltarı vannaya doldurub islatdım. Kamranla
mənim maaşım biziancaq dolandırırdı. Qulluqçu saxlaya bilmirdik...

Cəmşid əmi məni pəncərə qabağında görən kimi üzünü başqa
səmtə çevirdi. Yəqin, məni yuxudan kal oyatlığına görə narazılıq
eləyəcəyimi düşündü, amma sözünə ara vermədi, əksinə daha da
vəcdə gəlib, səsini ucaldı. Mən qab-qacağı səsləndirmədən diqqət
kəsildim. Onun kimi və niyə söydüyü bilmək istədim. Eyni sözlər,
eyni ifadələr... Amma, o həmişəkinə nisbətən indi daha yanlıqlı danışındı:

– Heç bilmək olmur ki, bu zəhrimər su hardan axıb gəlir... Əgər bostan, qarpız əksəydim, bir damcısı üçün həsrət çəkərdim. Dünən axşam boşaltmışdım. Yenə də dolub. Lap bir boy qalxıb... Gir, içində üz... Belə getsə, evi uçurub dağıdacaq... Zarafat deyil, bu qədər incinərin, fəhlənin zəhməti hədərə gedir. Hələ onu demirəm ki, min ətək pul tökülb... Ay canım, insafdır ki, gözəl-göyçək imarət zay olub getsin?

O, böyük və dördkünc həyətimizin ortasında köhnə, ora-burası süzülmüş əzik boruları bir-birinə geydirdi. Sonra motoru işə saldı. (Cəmşid əmi zirzəmiyyə dolan yeraltı suları çəkib küçəyə axıtmak üçün hər gün beləcə əlləşirdi). Bir dəqiqə belə keçməmiş boruların deşiklərindən su fəvvərə kimi göyə qalxdı. O qədər ucaldı ki, damcılari mənim üzümə çiləndi, – üst-başımı islatdı.

– Ay Cəmşid əmi, axı, mən günahkar deyiləm, acığını niyə məndən çıxırsan? – deyib güldüm. O, çox hırslı olsa da, başını yuxarı qaldırıb, körpə uşaq təbəssümü ilə gülümşəyərək (mən gözlərimə inanmadım. Allah sənə şükür, ömründə bir yol qaşqabağı açıldı!) deyə, xəyalımdan keçirib sevindim!) üzümə baxdı. Bu sözləri nə üçün dediyimi tezçə başa düşüb, cəld əyildi, borunun altını üstünə çevirdi. Mənim üzərimə çilənən fəvvərənin suyu həyətin asfaltına yayıldı.

Cəmşid əmi bizim evi tikmiş mühəndislərdən narazı idi. Bu barədə bir neçə dəfə, həyətimizdə yaşayan məsol işçilərə dediyi acı sözləri mən öz qulağımla eşitmışdım. “Binanın özülünü qoyanda suların axımını nəzərə almayıblar. Himi sementlə bərkitməyiylər”. İndi o heç kəsin adını tutmur, yəqin ki, daldan atılan daşın topuğa dəydiyini yaxşı dərk eləyirdi.

– Hə, qızım, – deyə təkrar mənə üz tutdu, – evi tikəndə sementi oğurlayıblar, indi onların əvəzinə mən əzab çəkirəm...

Mən onun fikrinə şərik olmadım:

– Günah sementdə deyil, Cəmşid əmi, daha doğrusu, himi sementlə bərkitməyənlərdə deyil. Yeraltı çaylar güclüdür, onların təzyiqi qarşısında sement də dözməyib, partlaya bilər...

Cəmşid əmi birdən yumşaldı. Məchul günahkarların ünvanına daha bir söz demek istəmədi, amma mən hiss eləyirdim ki, onun qəzəbini soyutmaq çətin işdir. Mənimlə mübahisəyə girişmək istəmədiyi üçün söhbətin mövzusunu dəyişdi:

– Sən bilən yaxşıdır, qızım, – deyib gözlərini yerə dikdi. – Mən sənintək incinar deyiləm... – Azacıq sükutdan sonra yenə üzünü mənə tutdu. – Yaxşı, mən nə vaxta kimi cəhənnəm əzabı çəkəcəyəm?.. Az qalib ki, camaat aya uçsun, bəs bu suya bir əlac tapmaq olmaz? Axı, burda camaat yaşayır. Özü də nə təhər camaat? Deyək mən heç. Mən bu gündə, sabahda ömrümü sizə bağışlayacağam, axı, beş-üç mənim kimisini çıxsan hamısı cavanlardır. Biri doktor, biri incinar, biri zavod direktoru, bir neçəsi nazir. Çoxusu da dənizin təkindən nöyüt çıxardan usta... Ele fikir eləmə ki, Cəmşid əminin savadı yoxdur, dünyadan bi-xəbərdir, bu imarətdə yaşayanların qədrini-qiyətini bilmir... Yox, qızım, bilir, özü də lap yaxşı bilir. Mən onlara baxanda öz-özümə deyirəm ki, lemsə nədir, lap yapon da gəlsə biziə gözün üstündə qaşın var deyəmməz, çünkü niyə, bizim adamlarımız nə qədər desən kəlləli adamlardır... Bəs demirsiniz beş-on ildən sonra çim yağı içində halva yeyəcəksiniz?

Mən onun könlünü almaq istedim:

– Qorxma, Cəmşid əmi, sən hamımızdan çox yaşayacaqsan. Çim yağı içində halva yeməyə hamidan çox sənin haqqın var...

(Doğrusu, bu sözləri deyəndə, rəhmətlik atamı xatırladım. O da həmişə özündən çox başqalarının qayğısına qalardı. “Biz heç, qızım, – deyərdi, – biz neyləmişiksə, siz cavanlar üçün eləmişik, bundan sonra nə qədər yaşasaq qazançıdır”).

Deyəsən mənim sözlərim xoşuna gəldi. Tez irəli atılıb, fəvvərənin birini yatırtdı. Bu dəfə su həyətin quru tərəfində üç-dörd metrlik yeri basandan sonra, küçəyə doğru istiqamət aldı. Mən daha onun sözlərini eşitmədim. Pıqqıldayıb daşan çayniki götürmək üçün mətbəxə yüyürdüm. Yataq otağından Kamranın səsini eşitdim.

– Bu kişi camaati yatmağa qoymaz ki...

Mən dinmədim. Kamran bərk yorulmuşdu. Dünən Bakının yüz əlli kilometrliyində yeni kəşfiyyat buruqlarına çəkilən asfalt yolu təhvil almaq üçün getmişdi. Qayıdanda maşının təkəri partladığından, həmisəki kimi axşam saat doqquzda yox, gecə saat ikidə gəlmışdı.

Mən səssizcə addımlarla yemək otağına keçdim. Çörək doğradım. Buz dolabından yağı, pendir çıxartdım. Ancaq Kamran daha yatmadı. Qalxıb səhər gimnastikası ilə məşğul olurdu. Bir neçə dəqiqədən sonra papiros yandırmaq üçün çəkdiyi kibritin səsi qulağıma gəlib çatdı:

“Tərgidə bilmir” deyə fikirləşdim. O, papirosu məndən gizlin çəkirdi. (Tacikistanda ikən öyrənmişdi.) Neçə dəfə “sən infarktdan yatmışan, burax bu zəhrimarı!” demişdəm sə də, sözümə baxmamışdı, “neyləyim, iradəm çatmir” deyib, papiroson kötüyüni külqabına basıb söndürmiş, “yaxşı, bu axırıncısidir, bir də mənim damağında papiroş görməzsən” deyə verdiyi vədə xilaf çıxmışdı. İndi bu barədə təkrar söz açıb, onu əsəbiləşdirmək istəmədim. O, papirosu ovcunda gizlədib, mətbəxə keçdi, kötüyü harasa atıb mənim yanına qayıtdı. Mən onun tütün iyi verən nəfəsini duydum:

– Papiroş çəkməyəndə, elə bil bağda-bağçada torpaqla əlləşmişən,
– dedim, – mən bu qoxunu yaman xoşlayıram...

– Hə, hə, dünən bütün günü bir dənə də çəkməmişdim... Bu axırıncı olsun... mən – təslim!.. – deyib əllərini yuxarı qaldırdı. – Öhə, öhə.. Cəmşid əminin söylənməyə haqqı var. Axır zamanlarda su hədsiz artır... Gündə üç-dörd dəfə boşaltmağa məcbur olur. Boruların da hamısı yırtıq-yırtıq... Fağır əziyyət çəkir... Öhə, öhə, gəlsənə bir layihə düzəldəsən, mən də bizim rəislə danışam, fəhlə qüvvəsi, mexanizm istəsəm...

Doğrusu mən bu haqda fikirləşməmişdim, amma indi fikirləşdim.

– Bilirsənmi, – dedim, – əgər zirzəmiyə dolan suların yerini maili şəklə sala bilsək, onlar bir yerdə dayanmaz, axıb gedər, nə motor lazımlar, nə də Cəmşid əmi... Onsuz da onun təqaüdə çıxan vaxtıdır...

Bu halda, qızlarım yuxudan oyandılar. Məndən əvvəl Kamranı salamladılar.

– Sabahın xeyir, Kamran əmi!

Kəmalə soruşdu:

– Dünən hardaydınız? Bilmirsiniz nigaran qalırıq?

– Telefon olmayan yerdeydim, qızım, xəbər verə bilmədim...

Bu halda qapı döyüldü. Açıdım. Gələn Rima idi.

– Məhkəmə iclasına dəvətnamə gətirmişəm – dedi.

Kamran maraqlandı:

– Nə məhkəmə?

– Mollayevin və əlaltılarının... – deyə mən cavab verdim.

Kamranın gözlərində nə isə bir qığılçım yanıb söndü:

– Gecdir, Səmirə, çox gecdir, – deyə o, görünür məndən, qızlardan və Rimadan kədərini gizlətmək üçün o biri otağa keçdi.

— Saat 10-da başlanır, hər halda gedəcəksən, hə? — Rima təklif gözləmədən stul çəkib oturdu. — Mənə bir stəkan çay... Dəvətnamə almağa tələsdim, çay içməyə vaxtım olmadı...

Kamranı işə, qızları məktəbə yola salandan sonra, özüm məhkəmə iclasına getdim. Rima məni Dzerinski klubunacan ötürüb ayrıldı...

Klubun qarşısında iynə salmağa yer yox idi. Dəvətnaməni göstərə-göstərə adamları yararaq əvvəlcə qapılardan birləşən yanaldım. Qabağımı kəsən milis əlini yuxarı qaldıraraq, sərt və amiranə bir nəzakətlə “Bacı yer yoxdur” deyə ikinci mərtəbəni nişan verdi. Salonun hər qapısında iki milis dayanmışdı. Onlardan biri:

— İclas başlanır, vaxtı itirməyin, yuxarı qalxın, — dedi.

Bu anda arxadan tanış bir səs eşitdim:

— Səmirə xanım, doğru deyiblər ki, bu dünya — Süleyman dün-yasıdır!..

Dönbür baxdım: Elman idi. Ceyran xanımla bərabər düşərgədən getdikləri gündən bəri mən onu görməmişdim. Görkəmində, simasında ele bir dəyişiklik əmələ gəlməmişdi. Amma deyəsən yanaqları azca dolğunlaşmış, alnın qırışları bir qədər çoxalmışdı. Mən ondan Ceyran xanımı soruştum.

— Burdadır, — dedi, — birinci cərgədə oturub. Şahid sıfəti ilə çağırıblar. Siz çoxdan Bakıdasınız?

Məndən cavab almamış, qoluma girib, məni çəkə-çəkə foyeni doldurmuş izdihamı yararaq, baş tərəfdəki otaqlardan birinə apardı:

— Gəlin, yoldaşlardan oturmağa yer istəyək, — deyə stol arxasında telefonla danışan adama müraciət elədi. Mən əvvəlcə gözlərimə inanmadım, düşündüm ki, başqa birisini ona oxşatmışam. Yox, qarşımızdakı adam, mənim ucbatımdan həbsə alınıb ağır cəzaya məhkum edilmiş köhnə dostumuz Zəfər idi! O, kiminləsə ciddi bir məsələ haqqında danışır, bütün diqqətini toplayıb, müsahibini dinləyir və təkdənbir gözəcək mənə baxırdı, ancaq, deyəsən, məni heç görmürdü. Nəhayət danışın qurtardı və telefonun dəstəyini yerə qoydu, yalnız bundan sonra gözləri mənə sancılıb qaldı və birdən:

— Səmirə?! — deyə az qala qışqırıb, üstümə atıldı. — Sənsən? Şükür allaha!.. Deməli sağ — salamatsan?.. Müdhəti görmüşəm, o da bəraət alıb, gəlib... Necəssən, uşaqlar necədir?

Zəfər çox sinixmişdi. Nə isə çox böyük əziyyətlərə qatlaşlığı ilk baxışdan bilinirdi. Məni gördüyü dəqiqədən gözləri sevinclə yanır,

qansız, batıq yanaqları yavaş-yavaş solğun – çəhrayı rəngə çalmağa başlayırdı. Sevincdən hər ikimizin dilimiz tutulmuşdu. O gülür, mən gülürdüm. Baxışlarımı bir-birimizdən çəkməyib, sanki bu uzun və məşəqqətli illərdə sir-sifətimizin və boy-buxunumuzun necə dəyişdiyini diqqətlə öyrənmək isteyirdik.

Hə, demək belə... Hə, demək, hə... – O, yeni dil açmağa başlayan körpə uşaqlar kimi, özü də fərqliyə varmadan, eyni kəlmələri təkrar eləyib durdu.

Nəhayət o, Elianı da tanıdı və ona da əl verdi:

– Bilirəm, siz də mənim kimi ayaq üstündə qalmışınız, – dedi. – Bu saat klub müdüründən xahiş elərik, hələ açılmamış lojalardan birini bizə verdilər... – O, cəld addımlarla qonşu otağı – müdirin kabinetinə yönəldi və bir dəqiqə belə keçməmiş geri qayıtdı. – Yer düzəlir... Yuxarıda, kiçik salonda oturub, radio ilə də qulaq asmaq olar, ancaq onların (Zəfər bu sözü ucadan, xüsusi bir vurgu ilə dedi) yaralanmış ilan kimi necə qıvrıldıqlarını hər dəfə görəndə elə bil mənim yaralarımın üstüne məlhəm qoyurlar...

İkinci mərtəbədəki lojalardan birinə qalxdıq. Yer tutub yanaşı oturduq. Mən salona göz gəzdirdim. Sıralarda bir dənə də boş yer qalmamışdı. Parterin sağında və solunda ayaq üstündə divarlara söykə-nərək durmuş adamların sayı salondakılardan heç də az deyildi. Lojalardakı tamaşaçılar isə elə bil bir-birinə sarılıb oturmuşdular. Salon uğuldayındı. Hələ iclasın başlanmadığını görün Zəfər, birdən dili açılmış kimi danışmağa başladı:

– Bildin də, məni nə üçün tutub sürgün eləmişdilər? Mən özüm bunun səbəbini yaxşı bilirdim. Guya xalq düşməninin ailəsinə kömək eləmişdim. Ancaq rəsmən mənə tamam başqa bir ittiham verdilər: hərbi qulluqdan qaçmaq üçün qəsdən özümü yaralamışam... Əlbəttə üzümə duran yalançı şahidlər də tapıldı. Amma indi də anlaya bilmirəm ki, bunun üçün özümə niyə beş yerdən yara vururdum? Bircə bu qolum (Zəfər sıkəst olmuş sağ qolunu göstərdi) bəs deyildimi? Sabir demişkən, bu çərx-fələk tərsinə dövran eləməsəydi, mən hələ də Uzaq Şimalın tayqalarında ayaq döyürdüm. – O, birdən doğruldu və sol əli ilə qapını göstərdi. – Müqəssirləri götürirlər, yaxşı bax...

Doğrudan da bu vaxt silahlı əsgərlər beş nəfər canini dövriyə alıb, məhkəmə salonuna götürdilər. Zəfər hamidan irəlidə gələn Mollayevin dalınca axsaya-axsaya yeriyən tonbur belli müqəssiri nişan verdi:

– Onu görürsənmi? – dedi. – Özünün etirafına görə beş yüz nəfər günahsız adamı güllələyib... “Mənim vicdanım da, qəlbimdə qandır” sözü hamidan çox ona yaraşır... Şamaxı kolxozçularını hökumət əleyhinə qiyam hazırlamaqdə təqsirləndirmək üçün, ot və taxıl tayalarında, təbii öz adamlarının əli ilə, silah gizlədib... Sonra axtarış aparıb, silahları tapan kimi, kolxozçuları damladıb, hamısını da bir gecədə güllələdib... Bu “xidmətinə” görə Beriya ona general rütbəsi verib... Məni də o tutmuşdu, ancaq mənə yazıçı gəldi, yüngül cəza verdi, yəni ömürlük sürgünə göndərdi. Sən bir yaxşı bax, Səmirə, gör cəllada oxşayır ya yox? O, bir zamanlar daşnaq partiyasının üzvü imiş...

Mən müqəssirlərə baxdıqca, elə bil damarlarında qanım donur, gözlərimə zülmət çökürdü.

Komendant salona girdi və “Qalx, məhkəmə gəlir!” deyə səsləndi. Bütün salon ayağa qalxdı. Sədr və məhkəmə üzvləri öz yerlərində oturandan sonra, izdihamın uğultusu yavaş-yavaş azalıb, nəhayət kəsildi. Sədr:

– Şahid Ceyran Eldarlı! – deyə müqəssirlər skamyasının arxasındaki ilk sıralara göz gəzdirdi.

Müğənni qadın ayağa durdu. Pilləkənlə səhnəyə qalxıb, məhkəmə qarşısında dayandı. O, Elmandan fərqli olaraq, bu illər ərzində xeyli dəyişmişdi. Vaxtı ilə tən ortadan ayırib səliqə ilə daradığı qara saçlarına ağ zolaqlar düşmüşdü. Buxağındakı qırışlar uzaqdan da aydın seçiliydi, amma gözləri parıltısını itirməmişdi. O, sanki qəsdən dartınaraq, qamətini əvvəlki kimi zərif göstərməyə çalışır, amma bunu bacarmırdı, çünki onun hərəketində, duruşunda, ümumiyyətlə simasında ayların və illərin iztirabından qalmış kədərli izləri gizlətmək o qədər də asan deyildi.

Sədr onun adını, atasının adını, familiyasını, sənətini xəbər aldı və on axırda “Mollayev haqqında nə bilirsiniz?” deyə soruşdu.

İki min beş yüzə yaxın tamaşaçı cincirini çəkmədən müğənni qadını dinihməyə başladı. Ceyran xanım ilk cümlələrini bir neçə dəfə udqunaraq, tutula-tutula dedi. Mənə elə gəldi ki, həmişə böyük izdiham qarşısında heç kəsdən çəkinmədən şən və şaqraq nəğmələrini hədsiz dərəcədə sərbəst oxumağı bacaran bu qadını məclis tutmuşdu; o, hər dəqiqə məhkəmə sədrinin köməyi ilə ayrı-ayrı suallara qısa cavablar verməkdən başqa heç nə bacarmayıb, tezçə də yerinə çəkiləcək və bu çətin işdən yaxasını qurtarıb sevinəcək.

Amma bir azdan sonra o, özünü topladı və artıq daxili bir inamla dedi:

– Yox, möhtərəm hakimlər, mən həmişə öz nəğmələrimlə insanları sevindirmişəm, onların qəlbində ümid və məhəbbət oyatmışam, amma bu gün qəzəb və intiqam hissini oyatmaq isteyirəm!...

Ceyran xanım danışındı demək, o qədər də düz olmazdı. O, yanır, alovlanırırdı. Bəlkə də özünü heç ələ almağa və həyəcanını boğmağa çalışırdı. O, müqəssirlər skamyasının düz ortasında əyləşmiş Mollayevə baxır və onun qalın şüşəli eynək arxasından ölgün – ölgün işıldayan gözlerinin içine deyirdi:

– Mən bu dəstənin başçısı Mollayevdən şəxsi intiqam almaq fikrində deyiləm. Ondan elə mənsiz də, mənim müdaxiləm olmadan intiqam alınmışdır. Dünənki iclası hamınız xatırlayırsınız, deyilmə? Burda oturmuş camaat müttəhiidlərə nə aciyirdi, nə də qəzəblənlərdi, elə bil indi mənim dayandığım səhnədə göstərilən komediyyaya baxıb gülürdü. Mənçə bundan, bu gülüsdən böyük intiqam olmaz. Bu camaat nəyə və kimə gülürdü? Müttəhiidlər skamyasında oturmuş bu beş caniyə gülürdü. Mən açıq-aydın hiss eləyirdim ki, bu gülüsdə xalq mənəviyyatının qüdrət və zəfəri səslənirdi. Demək şər qüvvələr üzərindəki qələbəsinə bayram eləyən insanlar, dünənin faciəsindən gülə-gülə ayrılməq isteyirdilər!.. Ancaq hamı üçün bir şey ayındı ki, bu intiqam çox gecikmişdir, həddindən çox!.. Axı, bu cəlladların həlak elədiyi inqilab qəhrəmanlarını, alımləri, mühəndisləri, yazıçıları, aktyorları geri qaytarmaq mümkün deyil. Biz ağlamalı ikən gülürdük. Bəs nəyə və nə üçün gülürdük? Ona gülürdüm ki, xalqın sonsuz bir məhəbbətlə sevdiyi söz ustalarını, şairləri, romançıları, yəni cəmiyyətimizin boy-a-başa çatdırıldığı, müstəsna istedadları güllələyən bu adamların özləri kəmsavadmışlar. Bunların heç ibtidai savadları da yoxmuş. Demək zülmət və nadanlıq – mədəniyyətə və işığa divan tuturmuş...

Salon uğuldadı. Arada Zəfər qulağıma piçildədi:

– Yox, bu gün dünənki kimi gülmürlər. Bu artıq qəzəbdən doğan bir uğultudur. Dünən hamı müttəhiidlərə gülürdü. Bu uğultuda həlak olmuş qiymətli adamların ölümünə təəssüf və kədər səslənir.

– Bəli, möhtərəm hakimlər, bu zülmət fədailəri öz nadanlıqlarının qisasını Azərbaycan ziyalılarının qaymağı sayılan insanlardan alışmışlar. Mən sənət adamıyam, müğənniyəm. Ona görə də istər-istəməz hamidan artıq gözəl nəğmələrin, gözəl dram əsərlərinin müəllifi Hüseyn Cavidin ölümünə yanıram. “Mənim tanrıım gözəllikdir, sevgidir”

yazan bir insana yalnız cəlladlar əl qaldıra bilərdi. Mən şəxsən tanışdım, təpədən-dırnağa kimi səmimiyyət mücəssəməsi olan Mikayıl Müşfiqin ölümünə yanıram!..

Məhkəmə sədri Ceyran xanımın sözünü nəzakətlə kəsdi:

– Vətəndaş Eldarlı, siz gördüklerinizi deyin, ittihamnaməni tekrar eləməyə ehtiyac yoxdur.

Ceyran xanım duruxdu. O, yəqin ki, sədrdən bu sözləri heç gözləmirdi. Bundan sonra onun nitqinin daxili hərarəti xeyli azaldı. Mənə elə gəldi ki, o bir daha əvvəlki qədər alovlu danişa bilməyəcək. Ancaq mən düşünən kimi olmadı. Bir-iki dəqiqədən sonra o, elə bil sözlərinin təsirinin azalmağına dözməyib məhkəmə üzvlərinə yox, salona müraciət elədi:

– Mən prokuror deyiləm, amma ittihamçıyam. Mən bu caniləri xalqın ən müqəddəs duyğularına, ən saf arzu və istəklərinə xəyanətdə təqsirləndirirəm!..

Kim isə əl vurdu. Alqış səslərindən bütün salon sarsıldı.

Ceyran xanım sözünü bitirəndən sonra gərək sədr və üzvlər ona suallar verəydi. Ancaq salonun tufanı andıran alqışlarından sonra həm məhkəmə üzvlərinin, həm də müqəssirlərin heç biri səsini çıxarmırdı. Mollayevin rəngi ölü rəngindən də betərdi. Zəfər də, yəqin buna işarə eləyib dedi:

– İndiyəcən heç bir şey onun halına təfavüt eləmirdi. Dünən hətta prokurorun da bir neçə dəfə sözünü kəsdi. Özünü elə aparırdı ki, guya müttəhim o deyil, onu təqsirləndirməyə cəsarət eləyən məhkəmədir. Adın nədir, – Daşdəmir, yumşalısan, yumşalı buna deyiblər, ha!.. Bu günəcən özünə çox arxayıñ idi, yəqin elə fikir eləyirdi ki, burda oturanların çoxu onun tərəfindədir. Ceyran xanımın sözlərini camaat alqışlayan dan sonra, elə bil onun bel sütunu sindirdilər. Gör bir necə büzüşüb!..

Mən bir neçə şahidin də istintaqını dinlədim. Onların hər biri Mollayevin cinayətlərindən yeni-yeni faktlar göstərir, amma Ceyran xanım kimi rəvan, səlis danişa bilmirdilər. Bir qadın, səhnəyə çıxdığı ilk dəqiqədən qəhərlənib, hönkürtü ilə ağlamağa başladı:

– Gecdir, möhtərəm hakimlər, – dedi. – Bunlara nə qədər ağır cəza versəniz də mənim yaram saqlan deyil. Bunlar mənim oğlumu güllələyib!..

Salonda yaylıqlar ağarışdı. Mən daha dözməyib, foyeyə çıxdım. Burda yenə Elmanla qarşılaşdım.

– Siz ağlamışınız? – deyə o, qolumdan tutub, kənara çəkdi. – Əgər mənim əlimdə ixtiyar olsayıdı, onları güllələməzdəm, ölüm nədir ki? Ölən adam biryolluq əzab-əziyyətdən canını qurtarır. Bunları gərək min dəfə öldürüb dirildəsən ki, bəlkə ürəyin az da olsa soyuya...

– Yox, – dedim. – Elman qardaş, bu xəbisləri güllələmək lazımdır, ancaq minlərcə, minyonlarca camaatın qarşısında!.. Qoy bu günün də, gələcəyin də mollayevlərinə ibrət dərsi olsun. Qoy onlar bilsin ki, xalq heç bir cinayəti unutmur, heç bir xəyanətin qisasını yerdə qoymur!..

Kamranla mənim layihəmi bəyənmişdilər. Fəhlə briqadası və mexanizm vermişdilər. Üç-dörd gündən bəri həyətimizdə qızığın iş gedirdi. Fəhlələr zirzəmidən dənizə qədər su kəməri çəkmək üçün yer qazırdılar. Bizim planımıza görə evimizin özülünü ovub-korlayan yeraltı sular bir daha zirzəmidə yüksilib qalmayacaq, bir metr dərinliyində maili şəkildə basdırılan borularla öz-özünə aramsız axaraq, dənizə tökülcəkdidi.

Hər gün axşamüstü mən işdən qaydan zaman, həmişə fəhlələrlə salamlışır, briqadanın başçısı ilə görüşür, gözünmə deyən qüsurları göstərirdim. Cəmşid dayı yenə də motorunu işlədib, yeraltı suları küçəyə axıtdığı üçün, həyəti palçıq basmışdı. Qonşularımızdan bəzilərinin, ən çox da təzə modalı, iynə kimi nazik, uzun dabanlı tuflilər geyən nazlı xanımların ara bir acı istehzalarını və qaba söyüslərini eşidirdim. Onların fikrincə bir xeyir əvəzinə, zərər verirdik. Məndə, briqadı də bizim ünvanımıza deyilən sözləri cavabsız qoymağə məcburduq, çünki hələ doğrudan da galib-gedənlərin hamisi əziyyət çəkirdi. Bu günlərdə dinməz-söyləməz işləyən Cəmşid əmi qaba təhqirlərə dözməyib, bəzən bizi müdafiə eləyirdi. Mən onu başa salmışdım, planımızı açıb söyləmişdəm.

– Sən fikir vermə, qızım, – deyirdi, – bunlar Kufə camaatıdır, bu yekəlikdə imarətin korlanmağına razı olurlar. Amma beş-on manatlıq xeyirlərindən ötrü yava-yava danışırlar... Neyliyəsən, avam adamlılar. Findi – firuş geyinməklə deyil ki?.. – O, mənə lap yaxın gəldi, düşüncəli və duru gözlərini üzümə dikdi. – Ancaq sən bir mənə de görüm, evin özülünü sudan qorumaq üçün nə tədbir tökmüsünüz?

– O barədə fikirləşmişik, Cəmşid əmi, – dedim, – zirzəmini başdan-başa cement plita ilə döşəyəcəyik. Divarları da bir metr hündürlüyündə yenə plita ilə örtəcəyik. Bundan sonra su divara da nüfuz eləməyiçək...

Cəmşid əmi mənim nə vaxtsa dediyim sözləri yadına saldı:

– Bəs özün demirdin ki, yeraltı sular sementi də yarib keçər?

– Düzdür, demişəm, ancaq biz bu sementi betonla qarışdıracağıq, yəni yüksək atmosfer təzyiqi altında betonla əla keyfiyyətli sement məhlulu vuracağıq... Mən təcrübədən keçirmişəm, Cəmşid əmi, bu cür plitalar çox möhkəm olacaq, o qədər möhkəm olacaq ki, lap yüz əlli atmosfer təzyiqi ilə vurulan su şəlaləsinin həmləsinə də dözə biləcək.

– Yox, qızım, çox qəliz danışdın, başa düşmədim...

Bir az səbir elə, Cəmşid əmi, öz gözünlə görəndə, mən izahat vermədən də başa düşəcəksən...

– Kor nə istər iki göz, biri əyri, biri düz. Təki sən deyən olsun, qızım.

– Cəmşid əmi məndən aralandı və hansı pəncərədənsə qışqıran arvadın söyüşünə cavab vermədən, ikinci mərtəbənin pəncərəsinə qədər ucalan fəvvərəni yatırdıb, küçəyə doğru yönəltdi.

Bu anda qızım Kəmalə mənə yanaşdı, qolumdan tutub kənara çəkdi və kiminsə bizi eşidəcəyindən ehtiyat eləyirmiş kimi, dodaqlarını qulağıma yapışdırıb, piçildədi:

– Atamı gördüm, ananac... Səninlə danışmaq istəyir.

Mən qızıma heç nə demədim, yəni əslinə baxsan, ona cavab verməyə taqətim yox idi: Müdhətən görünüşün bütün dəhşətini indidən hiss eləyirdim...

Kamran onun qayıtdığını bildiyi halda, hələ bu barədə bir kəlmə də danışmamışdı. Görünür heç danışmaq fikrində də deyildi. O dinməsə də, mənim fikrimi soruşmasa da, mən onun dərdini ürəyinə saldığını, məndən nə isə eşitmək istədiyini, zahirən çox sakit, amma əsil həqiqətdə gərgin bir həyəcanla gözlədiyini tutqun baxışlarından açıq-aydın duyurdum. Mən ondan xəbərsiz Müdhətən görüşməyə getsəydim, bu onun üçün təbii ki, ağır bir travma olacaqdı. Hər halda bunu əvvəlcədən bilsəydi, daha yaxşı idi:

– Gedim, Kamran, bəlkə bir sözü var, – dedim.

Qəribədir: Kamran özü israr elədi:

– Mütləq!.. Mən nə qədər köhne fikirli adam olsam da, qızlarımı Müdhətdən ayırmaga haqqım yoxdur... Bəlkə sənə qızları barədə bir sözü var?.. Ümumiyyətlə...

Bu son kəlməni deyərkən, o, nəfəsi daralmış kimi ayağa qalxıb, otaqda var-gəl eləməyə başladı.

– Ümumiyyətlə, – nə Kamran? – dedim.

– Ümumiyyətlə... – O, yenə duruxdu, mənim də səbrimi tükətməmək üçün, çox gözlətməyib, fikrini tamamlamağa tələsdi: – Ümumiyyətlə tək onun üçün yox, elə özün üçün də, mənim üçün də çətin günlər başlanır. Hər halda getməlisən, danışmalısan!...

Mənə bu cür inanmağı onu mənim nəzərimdə bir daha ucaltdı. Mən getdim. Müdhət də bizim kimi təzə evdə mənzil almışdı. Bədirnisa xala mətbəxdə xörək hazırlayırdı. Müdhət məni süfrəyə dəvət elədi. Mən ac deyildim, “sağ ol” dedim. Söhbəti o başladı:

– Hə , Səmirə, bilirəm ki, bura gəlməyin sənin üçün o qədər də asan deyil. Düzmü deyirəm?

– Düz deyirsən, Müdhət... Ancaq mən gəldim. Bunu Kamrana da dedim.

– Dedin?!

– Niyə təəccüb eləyirsən?

– Aydır. Belə görünür ki, o çox alicənab adamdır.

– İstehza eləyirsən, yoxsa ürəkdən deyirsən?

– Yox, istehza niyə? Mən belə adamları az görməmişəm.

Mən Bədirnisa xalani çağırıldım, çantamı açıb onun gəlinlik üzüünü çıxarddım:

– Çox sağ ol, xala, – dedim, – bu hədiyyəni geri al. Ehtiyac məni boğanda da bu üzüyü satmaq fikrinə düşmədim. Götür, bu sənin bəxt üzüyidür!..

Bədirnisa xala Müdhətlə mənim aramda nə isə çox xoşagəlməz ağır, söhbət olduğunu hiss eləmişdi. Ancaq o, nə oğluna bir söz dedi, nə də mənə...

– Qızları götürüb apardin, xətrinə dəymədim, axı, onlar mənim də canım-cigərimdir. Onları sən qoymursan, yoxsa özləri gəlmir? – deyə gileyəndi.

– Yox, xala, – dedim. – Mənim nə haqqım var ki, onları qoymayım? Əsil anaları sənsən!.. İnan ki, hər ikisində sənə də, Müdhət də yalnız məhəbbət oyatmışam...

Mən ana və oğulla halallaşıb çıxdım. Ürəyim daş kimi ağırlaşmışdı. Ayaqlarımı güclə tərpədirdim. Evə yetişənə kimi azi iyirmi otuz yol dayanıb dincimi aldım: “Yəqin son dəqiqliərimi yaşayıram” – deyə düşündüm. Ancaq nə üçünsə buna təəssüf eləmirdim...

Evə gəldim, uşaqları gördüm, yenə hər şey yadımdan çıxdı.

– Ay qızlar, – dedim, – gedin, atanızla, nənənizlə görüşün!..

Kamran təəccübələ mənə baxdı. Ayağa qalxıb o biri otağa keçdi:

– Yorğunam, Səmirə, – dedi. – Qoy yatım, qalxanda nahar eləyərəm...
Ancaq nə qalxdı, nə də nahar elədi.

Mən də yorulub yatdım. Gecə yarıdan xeyli keçmiş Kamran məni oyatdı:

– Ona açarı sən vermişdin? – deyə soruşdu.

– Kimə?

– Müdhətə!..

– Mən Müdhətdən həmişəlik ayrılib gəlmışəm, – dedim. – Əlbəttə, bu çox çətin, çox ağır bir görüş idi. Biz artıq başqa-başqa adamlarıq...

– O, bu saat burdaydı, uzun-uzadı şikayətləndi, birdən də yox oldu, – deyə Kamran yerindən qalxdı və o biri otağın qapısından baxıb, yenə mənə yanaşdı. – Hara getdiyini görə bilmədim...

– Necə yəni burdaydı, Kamran? Sən nə danişırsan?

– Gəlmışdı, dedi ki, sən mənim məhəbbətimi oğurlamışan!

– Müdhət dedi?

– Bəli, Müdhət... Mənə əl qaldırıdı, sonra nə fikir elədisə, əlini aşağı saldı, məni vurmaq fikrindən daşındı...

– Sən bunları yəqin yuxuda görmüsən, – dedim.

– Yox, o bu saat burdaydı. Necə gəldiyini də, necə getdiyini də bilmədim... – Kamran birdən qollarını açaraq, mənə sarıldı, açıq çıyinlərimdən öpməyə və ağlamağa başladı.

– Kamran, əzizim, – dedim, – sən ağlayırsan? Səni mən belə aciz bilmirdim.

– Mənə əzizim deyirsən? – O, birdən ağlamağına ara verdi. – Doğru deyirsən, mən acızəm... Məni bağışla, üzr isteyirəm. Görünür məni qara basıbmış...

– Axı, sən məndən niyə üzr isteyirsən?

– Ona görə ki, açar barədə soruştub, səni təhqir elədim... Bağışla-yırsanmı?

– Bağışlayıram, Kamran... Biz xoşbəxt olacaqıq, deyilmi?

– Əlbəttə, əlbəttə!.. Biz çalışacaqıq. Daha heç kəs bizi işimizdən, sevimli sənətimizdən ayıra bilməyəcək... Yox, bizi heç kəs ayıra bilməz!..

Kamranın bədənidən xoş bir ətir qoxusu gəlirdi, elə bil bağda-bağçada torpaqla əlləşmişdi...

Yarım ay keçdi. Şəhər Sovetindən gəlmış Sədi Kamal bizim tikintimizi təhvil alırdı. O nə qədər arıqlayıb qocalmış olsa da, heç ruhdan düşməmişdi.

– Belə de!.. Bu kəməri sənin layihənlə çəkiblər? – deyə məni bir ata məhəbbəti ilə bağırına basdı.

– Bəs Rəcəb əmi hardadır? Mollayı Kəbir sağ-salamatdır? – deyə soruşdum.

– Rəcəb ömrünü sənə bağışladı. Biz onu Rudəki kolxozunun qəristanında dəfn elədik... Mollayı Kəbir qayıtmadı... Kolxozdə briqadir oldu... İşləyir...

– Bəs şışman arvad?

– O burdadır... Belələri çox bic olur, hələm-hələm ölməz... – deyə Sədi Kamal qəmlə bir təbəssümlə güldü...

Bir neçə dəqiqədən sonra Cəmşid əmi dəniz sahilindən gəldi:

– Çay elə axır ki, kefin isteyən kimi. Sağ ol, qızım... Daha mən sabahdan pensiya üçün ərizə verə billəm, – dedi.

Bakı, 1961-1964

KİTABDAKİLAR

<i>Ön söz</i>4
HEKAYƏLƏR	
Qan intiqamı9
Bahar suları28
Qayıtmadı36
Quzu38
Kor at42
Konsert46
Çarpayı54
Maral əfsanəsi61
Nışan üzüyü63
Dost66
Qara gözlər76
Kərəm əfsanəsi109
Şeytan barmağı115
Rəqiblər118
Yeraltı çaylar dənizə axır135

ROMAN



Buraxılışa məsul:

Umud Rəhimoğlu

Texniki redaktor:

Mübariz Piriyev

Kompyuter səhifeləyicisi:

Azər Quliyev

Korrektor:

Lalə Əlizadə

Yığılmağa verilmişdir 30.10.2004. Çapa imzalanmışdır 02.05.2005.

Formatı 60x90 $\frac{1}{16}$. Fiziki çap vərəqi 20. Ofset çap üsulu.

Tirajı 25000. Sifariş 104.

Kitab “PROMAT” mətbəəsində çap olunmuşdur.